


İsfəhan Qaimiyyə kompüter
araşdırırmalar mərkəzi



www.
www.
www.
www.
Ghaemiyeh.com
.org
.net
.ir

**Büxari ve Müslimin sahihlerine
bir hizmet**



Azizullah Muhammed Niyazoglu
Müstesem, Konya Vakıfı'nın imzalı

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

BUXARI VƏ MÜSLİMİN SƏHİHLƏRİNƏ BİR BAXIŞ

:Müəllif

Ayətullah Məhəməd Sadiq Nəcmi

:Çap nəşriyyat

Əl-Mustafa (s) Beynəlxalq Tərcümə və Nəşr
mərkəzi

:Digital nəşriyyat

İsfəhan Qaimiyyə adına komputer araşdırımlar
mərkəzi

Mündəricat

5	Mündəricat
19	BUXARI VƏ MÜSLİMİN SƏHİHLƏRİNƏ BİR BAXIŞ
19	KİTAB HAQQINDA
20	İŞARƏ
24	NAŞIRDƏN
26	MÜNDƏRICAT
29	Ayətullah Məhəmməd Sadiq Nəcminin həyatı
39	İşarə
82	Ön Söz
83	!Hörmətli oxucular
88	Müqəddimə
109	Hədislər barədə
109	?Hədis nədir
110	?Sunnə nədir
111	Quran baxımından hədisin əhəmiyyəti
112	Sunnənin əhəmiyyəti barədə Peyğəmbərin (s) nəzəri
116	Quran və sunnənin fərqi
120	Şiə və Sunnə məzhəblərində hədis yazılışının qısa tarixi
121	Şiə məzhəbində hədisin yazılması
121	İmam Əlinin (ə) vaxtında hədisin yazılması
122	İmam Əli (ə) və onun yazdıqları
122	Hədis yazarlarının sayı və rütbələri
124	İmam Sadıqın (ə) zamanında hədislərin yazılışı
125	Kutube ərbəə - ፩ kitab

۱۲۶	Sünnü məzhəbində hədislərin yazılması
۱۲۷	Əbu Bəkrin xilafəti dövründə hədis yazılışının qadağan edilməsi
۱۲۸	Ömərin xilafəti zamanı hədis nəqlinin qadağan olunması
۱۲۹	Ömərin vaxtında hədis yazmaq və toplamağın qadağan olunması
۱۳۰	Hədis Osmanin dövründə
۱۳۱	Hədis Müaviyənin zamanında
۱۳۲	İkinci fərman
۱۴۰	Üçüncü və dördüncü fərman
۱۴۱	Əməvi xəlifələri zamanında hədisin vəziyyəti
۱۴۲	Hədis yazmaqdə ilk addım
۱۴۳	Ömər ibn Əbdül-Əzizin xilafəti dövründə hədisin əməli sürətdə yazılması
۱۴۴	Altı səhih kitabın meydana gəlmə tarixi
۱۴۵	Sihah və Məsanid kitabıları arasında olan fərqlər
۱۴۶	Bu kitabı yazmaqdə məqsədimiz
۱۴۷	Birinci hissə
۱۴۸	İşarə
۱۴۹	Buxarinin tərcüməyi-halı və onun yaşayış tarixi . ۱
۱۵۰	:Doğulduğu və vəfat etdiyi tarix
۱۵۱	:Buxarinin təhsilləri
۱۵۲	:Onun elmi səfərləri
۱۵۳	:Buxarinin əsərləri
۱۵۴	:Buxarinin təəccüb doğuran fətvaları
۱۵۵	Muslimin tərcüməyi-halı və onun yaşayış tarixi . ۲
۱۵۶	İşarə
۱۵۷	:Doğulduğu və vəfat etdiyi tarix
۱۵۸	.Muslimin elmi səfərləri

162	Müslimin əsərləri
163	Müslimin vəfatının səbəbi
165	İkinci hissə
166	İşarə
167	Sihahi-Sittə (Altı Səhih Kitab.)
168	Səhihi-Buxari və Səhihi-Müslim kitablarının xüsusiyyətləri
171	Şərhləri
172	Səhiheyen kitabları barədə yazılılıq məharəti
173	Hələ bu azmiş kimi
174	Yuxular görürlər və kəramətlər söyləyirlər
175	Şerlər və Qəsidələr
176	İfrat dərəcəsinə çatmış müdafiə
178	Üçüncü hissə
179	İşarə
180	Səhihi-Buxari və Səhihi-Müslim, elm və tədqiq baxımından.
181	Səhiheyen Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində
182	Müslim də şübhəlidir
183	Səhiheyen Əbu Zərənin nəzərində
184	Səhiheyen kitabları Nəvəvinin nəzərində
185	Səhiheyen kitabları İbn Həcərin nəzərinə
186	Səhiheyen kitabları Qazi Əbu Bəkr Baqilanının və başqalarının nəzərində
187	Səhiheyen kitabı İbn Həmmamın nəzərində
188	Səhiheyen kitabları Şeyx Məhəmməd Əbduhun nəzərində
189	Səhiheyen kitabları Əhməd Əminin nəzərində
190	Səhihi-Buxari kitabı Müslimənin nəzərində
191	Səhiheyen kitabları biz şələrin nəzərində

- ۲۰۰ Dördüncü hissə
- ۲۰۱ İşarə
- ۲۰۲ Səhiheyən kitablarının sənədlərinin zəifliyi .)
- ۲۰۳ Rical elmi və Dirayətul-hədis
- ۲۰۴ İman, hədisin qəbul olunmasının əsas şərtidir
- ۲۰۵ Bu xüsusiyyətlər imanla düz gəlmir
- ۲۰۶ Səhiheyən kitablarının rəvilərindən bir dəstəsinin
- ۲۰۷ Əbu Hüreyrə .)
- ۲۱۱ Əbu Musa Əşəri .)
- ۲۱۴ Əmr İbn Ass .)
- ۲۱۶ Əbdullah ibn Zubeyr .)
- ۲۱۸ İmran İbn Həttan .)
- ۲۲۰ (Buxari və Müslim (Buxari və Müslimin təəssübkeşliyi .)
- ۲۲۱ Səhiheyən kitabları və Əlinin (ə) fəzilətləri
- ۲۲۳ Müslimin şielərə qarşı gülməli iftirası
- ۲۲۴ (Buxari və İmam Sadiq (ə
- ۲۲۶ İbn Teymiyyənin üzürlü səbəbi
- ۲۲۷ Buxari və Müslimin Peyğəmbər ailəsi ilə aşkar düşmənciliyi
- ۲۲۹ Beşinci hissə
- ۲۳۲ İşarə
- ۲۳۴ Hədisin deyilişi ilə yazılışı arasında olan fasılə .)
- ۲۳۶ (Yarımqıq yazılmış hədislər (Senzura olunmuş hədislər .)
- ۲۳۷ Cənabət hökmü .)
- ۲۳۸ Dəli qadının daşqalaq olunması .)
- ۲۴۰ Şərabxorun cəzası .)
- ۲۴۱ Sudan soruşmaq əhvalatı .)

- ۲۴۳ Osman və Səmurət ibn Cundəbin əhvalatı .۵-۶
- ۲۴۴ Səhihi-Buxaridə hədislərin məfhumu
- ۲۴۵ Səhihi-Buxarinin başqaları tərəfindən tamamlanması
- ۲۴۶ Altinci hissə
- ۲۴۷ İşarə
- ۲۴۸ Allahı görmək səhiheyin baxımından .۱
- ۲۴۹ Hədislərdən istifadə olunan mətləblər
- ۲۵۰ Əhli-sunnə alimlərinin nəzərində Allahın görünməsi
- ۲۵۱ Allahı görmək məsələsi ilə bağlı beş sual .۲
- ۲۵۲ ?Bu batıl əqidənin mənşəyi nədir
- ۲۵۳ ?Allahı yuxuda görmək olarmı
- ۲۵۴ Buxarinin bu hədisi təsdiq etməsi
- ۲۵۵ Əhli-sunnə alimləri də Allahı yuxuda görürələr
- ۲۵۶ Bu yuxunun yozumu
- ۲۵۷ Allah-Təalanı görmək şə imamlarının nəzərində
- ۲۵۸ Əqli və fəlsəfi dəllillər
- ۲۵۹ Qurani-Kərimdən dəllillər
- ۲۶۰ Hədislərdən dəllillər
- ۲۶۱ ?Allahın məkana ehtiyacı varmı
- ۲۶۲ !Allah, namaz qılanın qarşısında .۳
- ۲۶۳ ?Allah göydədirmi
- ۲۶۴ ?Allah ərşdədirmi
- ۲۶۵ !Allah buludlar arasında
- ۲۶۶ Bu hədislərdən çıxarılan nəticələr
- ۲۶۷ Əhli-sunnə alimlərinin məkan barəsində əqidələri
- ۲۶۸ ?Bu əqidənin mənşəyi nədir

- ۳۰۰ !? Allah gülürmü .
۳۰۴ !Yaşasın gülən Allah
۳۰۵ :Hədisdən istifadə olan mətləblər
۳۰۶ ?Allah məkanını dəyişməyə möhtacdır .
۳۱۱ Allah öz bəndələri ilə ciyin-ciyinə dayanıb .
۳۱۲ !Allahın müxtəlif əzaları vardır
۳۱۴ :Hədislərdən istifadə olunan mətləblər
۳۱۴ Araşdırma
۳۱۷ Allahın gözü vardır
۳۱۹ Allahın əli vardır
۳۲۲ Allahın barmağı var
۳۲۴ Allahın beli
۳۲۷ Allahın ayağı vardır
۳۳۴ Diqqəti cəlb edən bir məsələ
۳۳۸ Şiə hədislərinə bir baxış .
۳۳۹ ;Hədis kitabları barədə nəzərlərin müxtəlif olması .
۴۴ ;Şiə kitablarında tövhid barədə olan hədislər .
۴۴ ; Tövhid barədə olan hədislərə şiə alimlərinin nəzəri .
۴۴۱ ;Qondarma və saxta rəvayətlər .
۴۴۱ Tövhid barədə şiə hədislərindən bir neçə nümunə
۴۴۸ Yeddinci hissə
۴۴۸ İşarə
۴۵ "Quran baxımından peyğəmbərin məqamı" .
۴۵Nübuvvət və ləyaqət
۴۵۳ Nübuvvət və ismət
۴۶ İslam Peyğəmbəri Məhəmməd (s) Quran ayələrində və hədislərdə

- ۳۶۹ Rəvayət baxımından islam Peyğəmbərinin hazırlığı
- ۳۷۰ Həzrət Məhəmmədin (s) əxlaqı
- ۳۷۱ Vəhy və ictihad məsələsi
- ۳۷۲ İlham yolu ilə nazil olan vəhy .)
- ۳۷۳ Pərdə arxasında olunan vəhy .)
- ۳۷۴ Mələk vasitəsi ilə .)
- ۳۷۵ İşarə
- ۳۷۶ :Qurani vəhy .)
- ۳۷۷ :Qurani olmayan vəhy .)
- ۳۷۸ Qurani olmayan vəhy
- ۳۸۰ ?Görəsən Peyğəmbər (s) ictihad edirdimi
- ۳۸۱ Nübüvvət" Səhiheyin və Əhdeyn kitabları baxımından".)
- ۳۸۲ Nübüvvət Tövrat və İncil baxımından
- ۳۹۱ Nübüvvət, Səhiheyin kitablarında
- ۳۹۲ Yalan uydurmağın tarixi
- ۳۹۳ İbrahim Peyğəmbərin yalan danışması və .)
- ۳۹۴ İbrahim Peyğəmbərin şəfaət məqamından məhrum olunması .)
- ۴۰۱ Bu iki hədisin Tövratla əlaqəsi
- ۴۰۲ Hədisin zəifliyi bəhsimizin mövzusudur
- ۴۰۳ Həzrət Süleymanın (ə) doxsan doqquz arvadı ilə yatması
- ۴۰۴ Cinayətkar Peyğəmbər və Əzrailin kor olması .)
- ۴۱۰ Musanın qarışqaların yuvasına od vurması
- ۴۱۱ Peyğəmbərin (s) atasının və anasının imanı .)
- ۴۱۲ Besətdən əvvəlki dövr
- ۴۲۴ ?Allahın elçisi haram olan ət yeyibmi
- ۴۲۵ ?Zeyd ibn Əmr ibn Nofəl kimdir

- ٤٢٩ "Ürəyin parçalanması dastanı".^۴
- ٤٣١ Zaman baxımından ziddiyətli olması .)
- ٤٣١ Məkan baxımından ziddiyətli olması .)
- ٤٣٢ Bu mövzu, Peyğəmbərimizin (s) isməti ilə uyğun deyildir .)
- ٤٣٢ Şərlər cismə aid deyildir .)
- ٤٣٢ ?Sinənin açılmasından məqsəd nədir
- ٤٣٣ Tarix və hədis kitablarında "şəqqus - sədr" rəvayətlərinə bir baxış
- ٤٣٤ ?Görəsən Peyğəmbər (s) öz nübüvvətində şəkk edirdimi
- ٤٣٩ Vəhyn başlanması dastanına olan şübhələr
- ٤٤٣ Allahın rəsulunun namazda olan səhvi
- ٤٤٩ Cənabətli halda Peyğəmbərin (s) namaz qılması
- ٤٥٢ ? Həzrət Peyğəmbər (s) möminləri lənətləyib onlara əziyyət edirdimi
- ٤٥٨ ?Bu hədislərin düzəlməsində məqsəd nədir
- ٤٦٢ Həzərt Peyğəmbərin (s) ağacları bir-biri ilə tozlandırılmasından çəkindirməsi
- ٤٦٣ Dastanın uydurulma əlamətləri
- ٤٦٤ ? Görəsən həzrət Peyğəmbər (s) ictihad edirdimi
- ٤٦٨ Həzrət Peyğəmbər (s) və müsəlmanlara əziyyət vermək
- ٤٦٩ "Lədud" hədisinin araşdırılması"
- ٤٧٤ Bu hədisin qondarılmasının səbəbləri
- ٤٧٥ Nəqib Əbu Cəfər və "Lədud" hədisi
- ٤٧٦ ?Görəsən həzrət Peyğəmbər (s) Qur'an ayələrini unudurdumu
- ٤٧٩ !?Görəsən Rəsuli-Əkrəm (s) ayaq üstə bövl edirdimi
- ٤٨٠ Bu nisbətin qəbahətli olmasına e` tiraf
- ٤٨١ Günahdan daha pis üzrlər
- ٤٨٢ ?Bu yozumlar nəyə lazımdır
- ٤٨٤ !Bələ hadisələr bizim üçün qə` bul olunmazdır

- ٤٨٦ ?Bu kimi hədislərin düzəlməsinin səbəbi nədir
- ٤٨٧ Sehrun-nəbiy" dastanı"
- ٤٩٢ Nübuvvət məqamına yaraşmayan nisbətlər
- ٤٩٣ İşarə
- ٤٩٤ ?Peyğəmbərin (s) evində mahni oxunması .
- ٤٩٥ Peyğəmbərin öz həyat yoldasını rəqqasələrə baxmağa dəvət etməsi .
- ٥٠٣ Həzrət Peyğəmbərin (s) qadın toy məclisində iştirak etməsi .
- ٥٠٤ Peyğəmbərin musiqiyə olan həvəsi .
- ٥٠٩ Qeyd olunan hədislərin araşdırılması
- ٥١٠ Bu hədislərin rəvilərindən izahat vermələrini istəyirik
- ٥١١ Möhkəm və sarsılmaz dəllillər
- ٥١٤ Peyğəmbər (s) barədə .
- ٥١٥ İşarə
- ٥١٦ "Qina" Quran baxımından"
- ٥١٨ "Qina" hədislər baxımından"
- ٥٢١ Məscid barədə
- ٥٢٢ Peyğəmbər məscidi
- ٥٢٤ Naməhrəmlərə baxmaq
- ٥٢٧ Aişənin Peyğəmbər (s) yanında gəlinçiklə oynaması
- ٥٢٩ ?Bu hədislərin uydurulmasından məqsəd nədir .
- ٥٢٩ İşarə
- ٥٢٩ Hakimiyətdə olanların əxlaqi pozğunluğu .
- ٥٢٩ İşarə
- ٥٣٠ Xilafət sarayında əxlaqi pozğunluğun nümunələri
- ٥٣٥ Həzrət Peyğəmbərə (s) şərab hədiyyəsi
- ٥٣٦ Aişənin sözünün keçərli olması üçün .

- ۵۴۱ Xəlifələr üçün fəzilət düzəltmək .
۵۴۲ Ömrəin istəkləri .
۵۴۳ İşarə
۵۴۴ Üç aya
۵۴۵ Hicab ayaşində Ömrəin istəyinin araşdırılması
۵۴۶ İşarə
۵۴۷ Hədislərdə olan ziddiyətlər .
۵۴۸ Başqa hədislər bu hədisi təkzib edir .
۵۴۹ Ayənin siyagi
۵۵۰ Münafiqə namaz qılmağın haram olması haqda aya
۵۵۱ Bu iki hədisdən belə başa düşülür
۵۵۲ Bu hədis barədə əhli-sunnə alimlərinin nəzərləri
۵۵۳ Bu əfsanələrin bəzi şia kitablarında da nəql olunması
۵۵۴ Səkkizinci hissə
۵۵۵ İşarə
۵۵۶ Xilafət .
۵۵۷ Bəhsin yolu və məqsədi .
۵۵۸ İşarə
۵۵۹ Xilafət barədə üç sual
۵۶۰ Səhiheyndə Peyğəmbər ailəsinin fəzilətləri .
۵۶۱ Təthir"ayəsi və Peyğəmbərin ailəsi" .
۵۶۲ Mübahilə" ayəsi və Peyğəmbərin ailəsi" .
۵۶۳ Qədir" hədisi və Peyğəmbərin ailəsi" .
۵۶۴ Rəsuli-Əkrəm (s) Əhli-beyti öz yaxınları kimi tanıtdırıb .
۵۶۵ On iki rəhbər .
۵۶۶ Səhiheyndə Əmirəl möminin Əlinin (ə) fəzilətləri .

- ۵۹۳ İlyə (ə) düşmən olanlar Allaha düşməndir .\
- ۵۹۴ Səhiheyndə Fatimeyi-Zəhranın (s) fəzilətləri .\
- ۶۰۶ Fatimə qadınların ülgüsü .\
- ۶۰۷ Həzrət Fatimə (s) Peyğəmbərin yanına gedən birinci kəsdir .\
- ۶۰۸ Həzrət Fatimə (s) Allah Rəsulunun ciyərparasıdır .\
- ۶۰۹ Həzrət Fatimeyi-Zəhranını (s) təsbih zikri .\
- ۶۱۰ Həzrət Fatimeyi-Zəhranın (s) atasına olan məhəbbəti .\
- ۶۱۱ Həzrət Fatiməyi-Zəhranın (s) Peyğəmbərin halına yanması .\
- ۶۱۲ Səhiheyndə İmam Həsən (ə)və İmam Hüseynin (ə) fəzilətləri .\
- ۶۱۳ İmam Həsənə (ə) və İmam Hüseynə (ə) sədəqə haramdır .\
- ۶۱۴ İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərə oxşayırlar .\
- ۶۱۵ Peyğəmbərin İmam Həsənə (ə) və İmam Hüseynə (ə) olan məhəbbəti .\
- ۶۱۶ İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərin reyhanıdır .\
- ۶۱۷ İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində Peyğəmbərin duası .\
- ۶۱۸ İlahi Həsəni və onu sevənləri sev .\
- ۶۱۹ İmamət, Əlinin (ə) nəzərində
- ۶۲۰ İmamətin şərtləri
- ۶۲۱ İmamət və güzel əxlaq
- ۶۲۲ İmamət və şəriət hökmələri ilə tanışlıq
- ۶۲۳ Təyəmmümün hökmü
- ۶۲۴ Şərabxora şallaq vurulmasının miqdarı
- ۶۲۵ Ana bətnində olan körpə uşağın diyəsi
- ۶۲۶ "İstizan" (icazə almaq) hökmü; Ən sadə hökmələr"
- ۶۲۷ Kəlalə" məsələsinin çətinliyi"
- ۶۲۸ Dəlini daşqalaq etmək

- ٦٤١ !Bayram namazında hansı surəni oxuyurlar
- ٦٤٤ Kəbə evinin qızılı və gümüşü
- ٦٤٦ Quranın təfsiri
- ٦٤٧ Osmanın cənabət məsələsində fətvəsi
- ٦٥١ !Məsaħif (səhifələr) barədə bir hökm
- ٦٥٣ İslam hökmləri və xəlifələr
- ٦٥٩ Qətl və qarət .
- ٦٥٩ Hökmlərdə dəyişiklik
- ٦٦٢ Malik ibn Nuveyrə Peyğəmbərin (s) nümayəndəsidir
- ٦٦٩ Fədək məsələsi və Peyğəmbərin (s) mirası .
- ٦٦٩ İşarə
- ٦٧١ Qondarma qanun
- ٦٧٥ Peyğəmbərin (s) səhabələri
- ٦٧٦ Peyğəmbərin (s) zövcələri
- ٦٧٩ Hüdeybiyyə sülhündə .
- ٦٨١ Yazılı bilməyən vəsiyyətnamə .
- ٦٨٢ Hədisi nəql edən Ubeydullah deyir
- ٦٨٢ İşarə
- ٦٩٠ Şübə və onun cavabı
- ٦٩١ Təməttö həcci .
- ٦٩١ İşarə
- ٦٩٢ ?Təməttö həcci nədir
- ٦٩٣ Peyğəmbərin cahiliyyət dövründə olan əməllərlə mübarizəsi
- ٦٩٨ Təməttö həccinin haram edilməsi
- ٧٠١ Təməttö həccinin qarşısının alınma səbəbi
- ٧٠٤ Təməttö həcci Osmanın dövründə

- ٧٠٨ :İbn Zubeyr bu barədə belə deyir
- ٧٠٩ Təməttö həcci Müaviyənin dövründə
- ٧١ Səhihi-Müslim" və "Müsənədi-Əhməd" kitablarında belə"
- ٧١ Mütə və ya müvəqqəti evlənmək .
- ٧١ İşarə
- ٧١ ?Mütə nədir
- ٧١٢ Ortaq hökmlər
- ٧١٤ Fərqli xüsusiyyətlər
- ٧١٤ İslamda mütənin qanuni olması
- ٧٢٥ İkinci xəlifənin mütəni haram etməsi
- ٧٢٩ Nəsx iddiası və yaxud hökmün qüvvədən düşməsi
- ٧٣٢ İftiralar və əsası olmayan məsələlər
- ٧٣٣ a. Şeyx Məhəmməd Əbduhun sözləri
- ٧٣٤ b. Musa Carullahın sözləri
- ٧٣٥ c. Alusinin iftirası
- ٧٣٦ d. Şeyx Məhəmməd Şəltutun sözləri
- ٧٣٧ Təravih namazı .
- ٧٣٧ İşarə
- ٧٤٠ Əmirəl-möminin Əlinin (ə) rəftarı
- ٧٤١ Bədruddin Eyninin izahı
- ٧٤٢ Üç təlaq .
- ٧٤٢ Üç təlaq hansıdır
- ٧٤٣ Üç təlaq məsələsinə bir baxış
- ٧٤٤ Əzizlərinin ölümündə ağlamağın qadağan olunması .
- ٧٤٥ Müsafir namazı .
- ٧٤٦ İşarə

۷۸۷	Müqayisə və nəticə
۷۸۸	Rəsuli-Əkrəmin (s) uzaq görənliyi və əvvəlcədən xəbər verməsi
۷۸۹	Mürtəd olma və dindən dönmə
۷۹۰	Dində təhrif və bidət
۷۹۱	Həqiqəti etiraf etmək
۷۹۲	:Bu kitabı sənədləri haqqında izah
۷۹۳	Qaynaqlar
۷۹۴	Haqqında mərkəzi

BUXARI VƏ MÜSLİMİN SƏHİHLƏRİNƏ BİR BAXIŞ

KİTAB HAQQINDA

Kitabın adı: Buxari və Müslümün səhihlərinə bir baxış

Müəllif: Ayətullah Məhəmməd Sadiq Nəcmi

Mütərcim: Rəşad Vahid oğlu Əkbərov

KORREKTOR: Subhan Pərhrizkar

NAŞIR: Beynəlxalq əl-Müstəfa (s) Nəşr və tərcümə Mərkəzi

Çap növbəsi: Birinci

ISBN: 978-994-195-321-

Çap tarixi: ۱۴۰۰

Tiraj: ۱۰۰۰

Kitabın bütün hüquqları naşirə məxsusdur ©

:İNVAN

İran, Qum, Şühəda meydanı, Höccətiyyə prospekti, Höccətiyyə mədrəsəsinin qarşısı,
.Beynəlxalq əl-Müstəfa (s) Universitetinin nəşriyyatı

Tel/faks: +۹۸ ۲۵۱ ۷۷۳۰۵۱۷

İran, Qum, Mühəmməd Əmin prospekti, Elmlər Universitetinin nəzdi, Beynəlxalq əl-Müstəfa (s) Universitetinin nəşriyyatı. Tel/Faks: +۹۸۲۵۱ ۲۱۳۳۱۰۶ / +۹۸۲۵۱ ۲۱۳۳۱۴۶

www.miup.ir, www.eshop.miup.ir

E-mail: admin@miup.ir, root@miup.ir

səh: ۱

İŞARƏ

بسم الله الرحمن الرحيم

BISMİLLAHİR-RƏHMANİR-RƏHİM

Tədqiqat Şöbəsi

səh. 2

Buxari və Müslimin səhihlərinə bir baxış

Ayətullah Məhəmməd Sadiq Nəcmi

:Mütərcim

Rəşad Vahid oğlu Əkbərov

səh:•

səh:f

Hər bir tədqiqatın əvvəli və sonu tədqiqatçı insan zehnində yaranmış suala cavab_ tapmaq yolunda inkişafın bir mərhələsi sayılır, həmçinin, bu gedışat elm və bilik olan _tədqiqat nəticəsinin əldə edilməsi ilə sona çatır

Əlbəttə, bu sonluq yeni bir başlanğıc üçün müjdə verir. Çünkü hər bir tədqiqat yeni iş,_ inkişaf təravət və bərəkət, həmçinin, yeni sualların meydana çıxmazı ilə nəticələnir

Tədqiqat əsnasında qarşıya çıxan suallar zaman ehtiyaclarının tənasübü və_ _tədqiqatçıların bacarığı ilə inkişaf edir və bəşər mədəniyyətini hərəkətə vadər edir

Elm və texnikanın inkişafı nəticəsində sualların tez bir zamanda dünyanın müxtəlif_ yerlərinə çatması və sürətlərin azalması prosesi yeni bir mədəniyyəti ərməğan gətirir. Buna görə də, şübhəsiz bu proses barədə mükəmməl agahlıq və düzgün müdürüyyət _bu yolda inkaredilməz təsirə malikdir

Beynəlxalq əl-Mustafa (s) Universiteti elmi hövzələrdə malik olduğu xüsusi vəzifəsi,_ habelə insanların müxtəlifliyinə əsasən, tədqiqat sahəsində münasib şəraiti yaratmayı özünə vəzifə bilir

Bu sahədə münbit şərait yaratmaq, imkanlardan münasib tərzdə istifadə etmək,_ həmçinin, din sahəsində tədqiqatçı alımlərdən himayə etmək Beynəlxalq əl-Mustafa _
(s) Universitetinin Tədqiqat

müavinliyinin əsas və önəmli vəzifələrindən sayılır

Bu qəbil elmi hərəkətlər və mövcud vəziyyətin möhkəmləndirilməsi ilə dünyanın hər_

_bir yerində dini mədəniyyətin inkişafı və yayılması ilə nəticələnməsinə ümid edirik

BEYNəLXALQ əL-MUSTAFA (S) NəşR Və TəRCÜMƏ MƏRKƏZİ

səh:⁶

- [Ayətullah Məhəmməd Sadiq Nəcminin həyatı ۱۷]
- [Ön Söz. ۲۱]
- [Hörmətli oxucular! ۲۱]
- [Müqəddimə. ۲۲]
- [Hədislər barədə. ۴۳]
- [Hədis nədir?. ۴۳]
- [Sünət nədir?. ۴۴]
- [Quran baxımından hədisin əhəmiyyəti ۴۴]
- [Sünətin əhəmiyyəti barədə Peyğəmbərin _(_S_)_ nəzəri ۴۶]
- [Quran və sünətin fərqisi ۴۸]
- [Şiə və Sünət məzhəblərində hədis yazılışının qısa tarixi ۵۰]
- [Şiə məzhəbində hədisin yazılması ۵۰]
- [İmam Əlinin (ə) vaxtında hədisin yazılması ۵۱]
- [İmam Əli (ə) və onun yazdıqları ۵۳]
- [Hədis yazanların sayı və rütbələri ۵۳]
- [İmam Sadıqın _(_ə_)_ zamanında hədislərin yazılışı ۵۴]
- [Kutube ərbəə – ፩ kitab. ۵۵]
- [Sünət məzhəbində hədislərin yazılması ۵۶]
- [Əbu Bəkrin xilafəti dövründə hədis yazılışının qadağan edilməsi ۵۷]

[Ömərin xilafəti zamanı hədis nəqlinin qadağan olunması 58 [٢٠

[Ömərin vaxtında hədis yazmaq və toplamağın qadağan olunması 61 [٢١

[Hədis Osmanin dövründə. 61 [٢٢

[Hədis Müaviyənin zamanında. 63 [٢٣

[İkinci fərman.. 66 [٢٤

[Üçüncü və dördüncü fərman.. 67 [٢٥

[Əməvi xəlifələri zamanında hədisin vəziyyəti 68 [٢٦

[Hədis yazmaqda ilk addım... 68 [٢٧

[Ömər ibn Əbdul-Əzizin xilafəti dövründə hədisin əməli surətdə yazılması 69 [٢٨

[Alti səhih kitabın meydana gəlmə tarixi 72 [٢٩

[Sihah və Məsanid kitabıları arasında olan fərqlər. 74 [٣٠

[Bu kitabı yazmaqda məqsədimiz. 75 [٣١

[Birinci hissə [٣٢

[Məhəmməd İbn İsmail Buxari və Müslim İbn Həccac Nişapurinin tərcüməyi-halları [٣٣

[Buxarının tərcüməyi-halı və onun yaşayış tarixi 81 [٣٤ . [٣٤ ١

[Buxari kimdir?. 81 [٣٦

[Doğulduğu və vəfat etdiyi tarix: 81 [٣٧

[Buxarının təhsilləri: 81 [٣٨

[Onun elmi səfərləri: 82 [٣٩

[Buxarının əsərləri: 82 [٤٠

[Buxarinin təəccüb doğuran fətvaları: ۸۳ [۴۱

[Müslimin tərcüməyi-halı və onun yaşayış tarixi ۸۵ [۴۲] ۲

[Müslim kimdir ? ۸۵ [۴۴

[Doğulduğu və vəfat etdiyi tarix: ۸۵ [۴۵

[Müslimin elmi səfərləri: ۸۶ [۴۶

[Müslimin əsərləri: ۸۶ [۴۷

[Müslimin vəfatının səbəbi: ۸۷ [۴۸

[İkinci hissə [۴۹

[Səhihi-Buxari və Səhihi-Müslim sünni məzhəbinin nəzərində ۵۰

[Sihahi-Sittə. ۹۱ [۵۲ . [۵۱] ۱

[Alti Səhih Kitab) ۹۱ [۵۳)

[Səhihi-Buxari və Səhihi-Müslim kitablarının xüsusiyyətləri ۹۲ [۵۴

[Hədis mövzularının sayı ۹۲ [۵۵

[Şərhləri ۹۳ [۵۶

[Səhiheyn kitabları barədə yazılılıq məharəti ۹۴ [۵۷

[Hələ bu azmiş kimi... ۹۵ [۵۸

[Yuxular görülərlər və kəramətlər söyləyirlər. ۹۷ [۵۹

[Şerlər və Qəsidələr. ۹۸ [۶۰

[İfrat dərəcəsinə çatmış müdafiə. ۹۹ [۶۱

[Üçüncü hissə [۶۲

[Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından] 63

[Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından. 105 [64] 1

[Səhiheyen Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində. 107 [65]

[Müslim də şübhəlidir. 109 [67]

[Səhiheyen Əbu Zərənin nəzərində. 109 [68]

[Səhiheyen kitabları Nəvəvinin nəzərində. 110 [69]

[Səhiheyen kitabları İbn Həcərin nəzərinə. 111 [70]

[Səhiheyen kitabları Qazi Əbu Bəkr Baqilaninin və başqalarının nəzərində. 111 [71]

[Səhiheyen kitabı İbn Həmmamin nəzərində. 112 [72]

[Səhiheyen kitabları Şeyx Məhəmməd Əbduhun nəzərində. 112 [73]

[Səhiheyen kitabları Əhməd Əminin nəzərində. 114 [74]

[Səhihi-Buxari kitabı Müslimənin nəzərində. 115 [75]

[Səhiheyen kitabları biz şielərin nəzərində. 116 [76]

[Dördüncü hissə] 77

[Səhiheyenin Raviləri və Sənədləri] 78

[Səhiheyen kitablarının sənədlərinin zəifliyi 121 [80 . [79] 1

[Rical elmi və Dirayətul-hədis. 121 [81]

[İman, hədisin qəbul olunmasının əsas şərtidir. 123 [82]

[Bu xüsusiyyətlər imanla düz gəlmir. 123 [83]

Səhiheyen kitablarının ravilərindən bir dəstəsinin imanının miqdarı və bu imanın tənqidi

[Əbu Hüreyrə. 126 [85 .1

[Əbu Musa Əşəri 128 [86 .2

[Əmr İbn Ass. 129 [87 .3

[Əbdullah ibn Zubeyr. 122 [88 .4

[İmran İbn Həttan.. 124 [89 .5

[Buxari və Müslim (Buxari və Müslimin təəssübkeşliyi) 135 [90 .6-7

[Səhiheyin kitabları və Əlinin (ə) fəzilətləri 135 [91

[Müslimin şıələrə qarşı gülməli iftirası 137 [92

[Buxari və İmam Sadiq _(ə)_ 138 [93

[İbn Teymiyyənin üzürlü səbəbi 139 [94

[Buxari və Müslimin Peygəmbər ailəsi ilə aşkar düşmənciliyi 140 [95

[Beşinci hissə [96

[Səhiheyin hədislərinin mətn cəhətindən zəifliyi [97

[Hədisin deyilişi ilə yazılışı arasında olan fasilə. 147 [99 .98] 1

[Yarımçıq yazılmış hədislər. 149 [101 .100] 2

[Senzura olunmuş hədislər) 149 [102)

[Cənabət hökmü.. 150 [103 .1

[Dəli qadının daşqalaq olunması 151 [104 .2

[Şərabxorun cəzası 152 [105 .3

[Sudan soruşmaq əhvalatı ۱۵۴ [۱۰۶.۴

[Osman və Səmurət ibn Cundəbin əhvalatı ۱۵۶ [۱۰۷.۵-۶

[Səhihi-Buxaridə hədislərin məfhumu.. ۱۵۹ [۱۰۸

[Səhihi-Buxarinin başqaları tərəfindən tamamlanması ۱۶۰ [۱۰۹

[Altinci hissə [۱۱۰

[Tövhid, Səhihi – Buxari və Səhihi – Müslim baxımından [۱۱۱

[Allahı görmək səhiheyn baxımından. ۱۶۵ [۱۱۳. [۱۱۲] ۱

[Hədislərdən istifadə olunan mətləblər. ۱۷۵ [۱۱۴

[Əhli-sunnə alımlarının nəzərində Allahın görünməsi ۱۷۶ [۱۱۵

[Allahı görmək məsələsi ilə bağlı beş sual ۱۸۱ [۱۱۷. [۱۱۶] ۲

[Bu batıl əqidənin mənşəyi nədir?. ۱۸۳ [۱۱۸

[Allahı yuxuda görmək olarmı ?. ۱۸۵ [۱۱۹

[Buxarinin bu hədisi təsdiq etməsi ۱۸۶ [۱۲۰

[Əhli-sunnə alımları də Allahı yuxuda görürler. ۱۸۷ [۱۲۱

[Bu yuxunun yozumu.. ۱۸۸ [۱۲۲

[Allah-Təalanı görmək şia imamlarının nəzərində. ۱۸۸ [۱۲۳

[Şia məzhəbinin rəhbərləri nə söyləyirlər?. ۱۸۸ [۱۲۴

[Əqli və fəlsəfi dəlillər. ۱۹۰ [۱۲۵

[Qurani-Kərimdən dəlillər. ۱۹۱ [۱۲۶

[Hədislərdən dəlillər. ۱۹۴ [۱۲۷

[Allahın məkana ehtiyacı varmı?! ۱۹۶ [۱۲۸

[Allah, namaz qılanın qarşısında! ۱۹۷ [۱۳۰ . [۱۲۹] ۳

[Allah göydədirmi?. ۱۹۸ [۱۳۱

[Allah ərşdədirmi?. ۱۹۹ [۱۳۲

[Allah buludlar arasında! ۲۰۲ [۱۳۳

[Bu hədislərdən çıxarılan nəticələr. ۲۰۲ [۱۳۴

[Əhli-sünnə alımlarının məkan barəsində əqidələri ۲۰۳ [۱۳۵

[Bu əqidənin mənşəyi nədir?. ۲۰۷ [۱۳۶

[Allah gülürmü ?! ۲۰۷ [۱۳۷ . ۳

[Yaşasın gülən Allah! ۲۱۱ [۱۳۸

[Hədisdən istifadə olan mətləblər: ۲۱۲ [۱۳۹

[Allah məkanını dəyişməyə möhtacdır mı?. ۲۱۳ [۱۴۰ . ۴

[Allah öz bəndələri ilə çiycin-çiyinə dayanıb. ۲۱۷ [۱۴۲ . [۱۴۱] ۴

[Allahın müxtəlif əzaları vardır?! ۲۱۸ [۱۴۳

[Hədislərdən istifadə olunan mətləblər: ۲۲۰ [۱۴۴

[Araşdırma: ۲۲۰ [۱۴۵

[Allahın gözü vardır. ۲۲۲ [۱۴۶

[Allahın əli vardır. ۲۲۳ [۱۴۷

[Allahın barmağı var. ۲۲۵ [۱۴۸

[Allahın beli ۲۲۶ [۱۴۹

[Allahın ayağı vardır. ۲۲۹ [۱۵۰]

[Diqqəti cəlb edən bir məsələ. ۲۳۵ [۱۵۱]

[Şiə hədislərinə bir baxış. ۲۳۹ [۱۵۳ . ۱۵۲] ۵

[Hədis kitabları barədə nəzərlərin müxtəlif olması; ۲۴۰ [۱۵۴ . ۱

[Şiə kitablarında tövhid barədə olan hədislər; ۲۴۱ [۱۵۵ . ۲

[Tövhid barədə olan hədislərə şıə alimlərinin nəzəri ; ۲۴۱ [۱۵۶ . ۳

[Qondarma və saxta rəvayətlər; ۲۴۲ [۱۵۷ . ۴

[Tövhid barədə şıə hədislərindən bir neçə nümunə. ۲۴۲ [۱۵۸

[ci bölüm [۱۵۹ -۷

[Nübuvvət "Səhihəyn" kitablarının nəzərində [۱۶۰

[Quran baxımından peyğəmbərin məqamı". ۲۵۱ [۱۶۲“ . [۱۶۱] ۱

[Nübuvvət və ləyaqət: ۲۵۱ [۱۶۳

[Nübuvvət və ismət ۲۵۳ [۱۶۴

[İslam Peyğəmbəri Məhəmməd _(_S_)_ Quran ayələrində və hədislərdə. ۲۵۷ [۱۶۵

[Rəvayət baxımından islam Peyğəmbərinin hazırlığı ۲۶۳ [۱۶۶

[Həzrət Məhəmmədin _(_S_)_ əxlaqi ۲۶۶ [۱۶۷

[Vəhy və ictihad məsələsi ۲۶۸ [۱۶۸

[İlham yolu ilə nazil olan vəhy. ۲۶۹ [۱۶۹ . ۱

[Pərdə arxasında olunan vəhy. ۲۶۹ [۱۷۰ . ۲

[Mələk vasitəsi ilə. ۲۷۰ [۱۷۱ . ۳

[Görəsən Peyğəmbər _*(s)*_ ictihad edirdimi?. ۲۷۱ [۱۷۳

[Nübüvvət" Səhiheyən və Əhdeyn kitabları baxımından. ۲۷۲ [۱۷۴". [۱۷۴]

[Nübüvvət Tövrat və İncil baxımından.. ۲۷۳ [۱۷۵

[Nübüvvət, Səhiheyən kitablarında. ۲۸۰ [۱۷۷

[Yalan uydurmağın tarixi ۲۸۱ [۱۷۸

İbrahim Peyğəmbərin yalan danışması və şəfaət məqamından məhrum olunması . ۱

[۲۸۵ [۱۷۹

[İbrahim Peyğəmbərin şəfaət məqamından məhrum olunması ۲۸۶ [۱۸۰ . ۲

[Bu iki hədisin Tövratla əlaqəsi ۲۸۷ [۱۸۱

[Hədisin zəifliyi bəhsimizin mövzusudur. ۲۸۸ [۱۸۲

[Həzrət Süleymanın _*(ə)*_ doxsan doqquz arvadı ilə yatması ۲۹۰ [۱۸۳

[Cinayətkar Peyğəmbər və Əzrailin kor olması ۲۹۲ [۱۸۵ . [۱۸۴] ۳

[Musanın qarışqaların yuvasına od vurması ۳۰۱ [۱۸۶

[Peyğəmbərin _*(S)*_ atasının və anasının imanı ۳۰۵ [۱۸۸ . [۱۸۷] ۴

[Besətdən əvvəlki dövr. ۳۰۵ [۱۸۹

[Allahın elçisi haram olan ət yeyibmi?. ۳۰۸ [۱۹۰

[Zeyd ibn Əmr ibn Nofəl kimdir?. ۳۱۰ [۱۹۱

[Ürəyin parçalanması dastanı". ۳۱۳ [۱۹۳". [۱۹۲] ۵

[Zaman baxımından ziddiyətli olması ۳۱۵ [۱۹۴ . ۱

[Məkan baxımından ziddiyətli olması ۳۱۵ [۱۹۵.۲

[Bu mövzu, Peyğəmbərimizin (s) isməti ilə uyğun deyildir. ۳۱۶ [۱۹۶.۳

[Şərlər cismə aid deyildir. ۳۱۶ [۱۹۷.۴

[Sinənin açılmasından məqsəd nədir?. ۳۱۶ [۱۹۸

[Tarix və hədis kitablarında “şəqqus – sədr” rəvayətlərinə bir baxış. ۳۱۷ [۱۹۹

[Görəsən Peyğəmbər (s) öz nübüvvətində şəkk edirdimi?. ۳۱۹ [۲۰۰

[Vəhyin başlanması dastanına olan şübhələr. ۳۲۳ [۲۰۱

[Allahın rəsulunun namazda olan səhvi ۳۲۶ [۲۰۲

[Cənabətli halda Peyğəmbərin (s) namaz qılması ۳۳۰ [۲۰۳

[Həzrət Peyğəmbər (s) möminləri lənətləyib onlara əziyyət edirdimi ?! ۳۳۲ [۲۰۴

[Bu hədislərin düzəlməsində məqsəd nədir?. ۳۳۶ [۲۰۵

[Həzərt Peyğəmbərin (s) ağacları bir-biri ilə tozlandırılmasından çəkindirməsi ۳۳۹ [۲۰۶

[Dastanın uydurulma əlamətləri ۳۴۰ [۲۰۷

[Görəsən həzrət Peyğəmbər (s) ictihad edirdimi ?! ۳۴۱ [۲۰۸

[Həzrət Peyğəmbər (s) və müsəlmanlara əziyyət vermək. ۳۴۴ [۲۰۹

[Lədud” hədisinin araşdırılması ۳۴۵ [۲۱۰]

[Bu hədisin qondarılmasının səbəbləri ۳۴۹ [۲۱۱

[Nəqib Əbu Cəfər və “Lədud” hədisi ۳۵۰ [۲۱۲

[Görəsən həzrət Peyğəmbər (s) Qur`an ayələrini unudurdumu?. ۳۵۱ [۲۱۳

[Görəsən Rəsuli-Əkrəm (s) ayaq üstə bövl edirdimi?! ۳۵۳ [۲۱۴

[Bu nisbətin qəbahətli olmasına e`tiraf ۳۵۴ [۲۱۵

[Günahdan daha pis üzrlər. ۳۵۵ [۲۱۶

[Bu yozumlar nəyə lazımdır?. ۳۵۶ [۲۱۷

[Belə hadisələr bizim üçün qə`bul olunmazdır! ۳۵۷ [۲۱۸

[Bu kimi hədislərin düzəlməsinin səbəbi nədir?. ۳۵۸ [۲۱۹

[Sehrun-nəbiy" dastanı ۳۶۰ [۲۲۰ . "۲۱۹

[Nübuvvət məqamına yaraşmayan nisbətlər. ۳۶۴ [۲۲۱

[Peyğəmbərin _*s*_ evində mahni oxunması?! ۳۶۵ [۲۲۲ . ۲

[Peyğəmbərin öz həyat yoldasını rəqqasələrə baxmağa dəvət etməsi ۳۶۸ [۲۲۳ . ۲

[Həzrət Peyğəmbərin (*s*) qadın toy məclisində iştirak etməsi ۳۷۳ [۲۲۴ . ۲

[Peyğəmbərin musiqiyə olan həvəsi ۳۷۶ [۲۲۵ . ۴

[Qeyd olunan hədislərin araşdırılması ۳۷۸ [۲۲۶

[Bu hədislərin ravilərindən izahat vermələrini istəyirik. ۳۷۹ [۲۲۷

[Möhkəm və sarsılmaz dəlillər. ۳۸۰ [۲۲۸

[Peyğəmbər _*S*_ barədə. ۳۸۲ [۲۲۰ . [۲۲۹] ۶

[Qina" Quran baxımından.. ۳۸۴ [۲۲۱ "۲۲۰

[Qina" hədislər baxımından.. ۳۸۶ [۲۲۲ "۲۲۱

[Məscid barədə. ۳۸۸ [۲۲۳

[Peyğəmbər məscidi ۳۸۹ [۲۲۴

[Naməhrəmlərə baxmaq. ۳۹۱ [۲۲۵

[Aışənin Peyğəmbər _s_ yanında gəlinciklə oynaması ۴۹۳ [۲۲۶]

[Bu hədislərin uydurulmasından məqsəd nədir?. ۴۹۵ [۲۲۸ . [۲۲۷] ۷

[Hakimiyyətdə olanların əxlaqi pozğunluğu.. ۴۹۵ [۲۲۹ . ۱

[Xilafət sarayında əxlaqi pozğunluğun nümunələri ۴۹۶ [۲۴.

[Həzrət Peyğəmbərə _s_ şərab hədiyyəsi ۴۰۰ [۲۴۱

[Aışənin sözünün keçərlı olması üçün.. ۴۰۱ [۲۴۲ . ۲

[Xəlifələr üçün fəzilət düzəltmək. ۴۰۶ [۲۴۳ . ۳

[Ömərin istəkləri ۴۱۱ [۲۴۵ . [۲۴۴] ۸

[Üç ayə: ۴۱۵ [۲۴۶

[Hicab ayəsində Ömərin istəyinin araşdırılması ۴۱۷ [۲۴۷

[Hədislərdə olan ziddiyətlər. ۴۱۷ [۲۴۸ . ۱

[Başqa hədislər bu hədisi təkzib edir. ۴۱۹ [۲۴۹ . ۲

[Ayənin siyağı ۴۲۲ [۲۵.

[Münafiqə namaz qılmağın haram olması haqda ayə. ۴۲۳ [۲۵۱

[Bu iki hədisdən belə başa düşülür: ۴۲۵ [۲۵۲

[Bu hədis barədə əhli-sunnə alimlərinin nəzərləri ۴۲۸ [۲۵۳

[Bu əfsanələrin bəzi şia kitablarında da nəql olunması ۴۲۹ [۲۵۴

[Səkkizinci hissə [۲۵۵

[Xilafət məsələsi Səhiheyən kitablarında [۲۵۶

[Xilafət ۴۳۳ [۲۵۸ . [۲۵۷] ۱

[Bəhsin yolu və məqsədi ۴۳۵ [۲۵۹ .۲

[Xilafət barədə üç sual ۴۳۶ [۲۶۰

[Səhiheyndə Peyğəmbər ailəsinin fəzilətləri ۴۴۳ [۲۶۲ . [۲۶۱] ۳

[Təthir”ayəsi və Peyğəmbərin ailəsi ۴۴۳ [۲۶۳“ . ۱

[Mübahilə” ayəsi və Peyğəmbərin ailəsi ۴۴۴ [۲۶۴“ . ۲

[Qədir” hədisi və Peyğəmbərin ailəsi ۴۴۶ [۲۶۵“ . ۳

[Rəsuli-Əkrəm _ (s) _ Əhli-beyti öz yaxınları kimi tanıtdırıb. ۴۴۹ [۲۶۶ . ۴

[On iki rəhbər. ۴۵۲ [۲۶۷ . ۵

[Səhiheyndə Əmirəl möminin Əlinin _ (ə) _ fəzilətləri ۴۵۷ [۲۶۹ . [۲۶۸] ۴

[Əliyə _ (ə) _ düşmən olanlar Allaha düşməndir. ۴۵۷ [۲۷۰ . ۱

[Səhiheyndə Fatimeyi-Zəhranın (s) fəzilətləri ۴۶۷ [۲۷۲ . [۲۷۱] ۵

[Fatimə qadınların ülgüsü.. ۴۶۷ [۲۷۳ . ۱

[Həzrət Fatimə (s) Peyğəmbərin yanına gedən birinci kəsdir ۴۶۸ [۲۷۴ . ۲

[Həzrət Fatimə (s) Allah Rəsulunun ciyərparasıdır. ۴۶۹ [۲۷۵ . ۳

[Həzrət Fatimeyi-Zəhranını (s) təsbih zikri ۴۶۹ [۲۷۶ . ۴

[Həzrət Fatimeyi-Zəhranın (s) atasına olan məhəbbəti ۴۷۰ [۲۷۷ . ۵

[Həzrət Fatiməyi-Zəhranın (s) Peyğəmbərin halına yanması ۴۷۲ [۲۷۸ . ۶

[Səhiheyndə İmam Həsən (ə) [۲۸۰] və İmam Hüseynin (ə) fəzilətləri ۴۷۵ [۲۸۱ . [۲۷۹] ۶

[İmam Həsənə (ə) və İmam Hüseynə (ə) sədəqə haramdır ۴۷۵ [۲۸۲ . ۱

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərə oxşayırlar ۴۷۶ [۲۸۳ . ۲

[Peyğəmbərin İmam Həsənə (ə) və İmam Hüseynə (ə) olan məhəbbəti ۴۷۷ [۲۸۴.۳]

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərin reyhanıdır. ۴۷۸ [۲۸۵.۴]

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində Peyğəmbərin duası ۴۷۸ [۲۸۶.۵]

[İlahi Həsəni və onu sevənləri sev. ۴۷۹ [۲۸۷.۶]

[İmamət, Əlinin (ə) nəzərində. ۴۸۰ [۲۸۸]

[İmamətin şərtləri ۴۸۱ [۲۸۹]

[İmamət və gözəl əxlaq. ۴۸۱ [۲۹۰]

[İmamət və şəriət hökmləri ilə tanışlıq. ۴۸۵ [۲۹۱]

[Təyəmmümün hökmü.. ۴۸۷ [۲۹۲]

[Şərabxora şallaq vurulmasının miqdarı ۴۹۰ [۲۹۳]

[Ana bətnində olan körpə uşağın diyəsi ۴۹۲ [۲۹۴]

[İstizan” (icazə almaq) hökmü; Ən sadə hökmlər. ۴۹۲ [۲۹۵“]

[Kəlalə” məsələsinin çətinliyi ۴۹۵ [۲۹۶“]

[Dəlini daşqalaq etmək. ۴۹۷ [۲۹۷]

[Bayram namazında hansı surəni oxuyurlar! ۴۹۸ [۲۹۸]

[Kəbə evinin qızılı və gümüşü.. ۵۰۰ [۲۹۹]

[Quranın təfsiri ۵۰۲ [۳۰۰]

[Osmanın cənabət məsələsində fətvəsi ۵۰۳ [۳۰۱]

[Məsahif (səhifələr) barədə bir hökm! ۵۰۶ [۳۰۲]

[İslam hökmləri və xəlifələr. ۵۰۸ [۳۰۳]

[Qətl və qarət 511 [304.1

[Hökmlərdə dəyişiklik. 511 [305

[Malik ibn Nuveyrə Peyğəmbərin _s_ nümayəndəsidir. 516 [306

[Fədək məsələsi və Peyğəmbərin _s_ mirası 519 [307.2

[Qondarma qanun.. 523 [308

[Peyğəmbərin _s_ səhabələri 526 [309

[Peyğəmbərin _s_ zövcələri 527 [310

[Hüdeybiyyə sülhündə. 529 [311.3

[Yazılı bilməyən vəsiyyətnamə. 531 [312.4

[Hədisi nəql edən Ubeydullah deyir: 532 [313

[Şübhə və onun cavabı 538 [314

[Təməttö həcci 539 [315.5

[Təməttö həcci nədir?. 540 [316

[Peyğəmbərin cahiliyyət dövründə olan əməllərlə mübarizəsi 541 [317

[Təməttö həccinin haram edilməsi 545 [318

[Təməttö həccinin qarşısının alınma səbəbi 548 [319

[Təməttö həcci Osmanın dövründə. 550 [320

[İbn Zubeyr bu barədə belə deyir: 553 [321

[Təməttö həcci Müaviyənin dövründə. 553 [322

[Səhihi-Müslim" və "Müsənədi-Əhməd" kitablarında belə nəql olunmuşdur ki; 555 [323"

[Mütə və ya müvəqqəti evlənmək. 555 [324.6

[Mütə nədir?. 555 [325

[Ortaq hökmələr. 556 [326

[Fərqli xüsusiyyətlər. 557 [327

[İslamda mütənin qanuni olması 558 [328

[İkinci xəlifənin mütəni haram etməsi 564 [329

[Nəsx iddiası və yaxud hökmün qüvvədən düşməsi 567 [330

[İftiralar və əsası olmayan məsələlər. 571 [331

[a. Şeyx Məhəmməd Əbduhun sözləri 571 [332

[b. Musa Carullahın sözləri 572 [333

[c. Alusinin iftirası 573 [334

[d. Şeyx Məhəmməd Şəltutun sözləri 574 [335

[Təravih namazı 575 [336 .7

[Əmirəl-möminin Əlinin _ə_ rəftarı 578 [337

[Bədruddin Eyninin izahı 579 [338

[Üç təlaq. 580 [339 .8

[Üç təlaq hansıdır?. 580 [340

[Üç təlaq məsələsinə bir baxış. 583 [341

[Əzizlərinin ölümündə ağlamağın qadağan olunması 585 [342 .9

[Müsafir namazı 590 [343 .10

[Müqayisə və nəticə. ٥٩٢ [٣٤٤]

[Rəsuli-Əkrəmin _*(s)*_ uzaq görənləyi və əvvəlcədən xəbər verməsi ٥٩٣ [٣٤٥]

[Mürtəd olma və dindən dönmə. ٥٩٤ [٣٤٦]

[Dində təhrif və bidət ٥٩٨ [٣٤٧]

[Həqiqəti etiraf etmək. ٦٠١ [٣٤٨]

[Bu kitabın sənədləri haqqında izah: ٦٠٣ [٣٤٩]

[Səhihi-Müslim". ٦٠٣ [٣٥٠ "]

[Qaynaqlar. ٦٠٥ [٣٥١]

səh:v

[Alti səhih kitabı meydana gəlmə tarixi ۷۱]

[Sihah və Məsanid kitabları arasında olan fərqlər. ۷۲]

[Bu kitabı yazmaqdə məqsədimiz. ۷۳]

[Birinci hissə ۷۴]

[Məhəmməd İbn İsmail Buxarı və Müslim İbn Həccac Nişapurinin tərcüməyi-halları ۷۵]

[Buxarının tərcüməyi-halı və onun yaşayış tarixi ۷۶]

[Buxari kimdir?. ۷۷]

[Doğulduğu və vəfat etdiyi tarix: ۷۸]

[Buxarının təhsilləri: ۷۹]

[Onun elmi səfərləri: ۸۰]

[Buxarının əsərləri: ۸۱]

[Buxarının təəccüb doğuran fətvaları: ۸۲]

[Müslimin tərcüməyi-halı və onun yaşayış tarixi ۸۳]

[Müslim kimdir ?. ۸۴]

[Doğulduğu və vəfat etdiyi tarix: ۸۵]

[Müslimin elmi səfərləri: ۸۶]

[Müslimin əsərləri: ۸۷]

[Müslimin vəfatının səbəbi: ۸۸]

[İkinci hissə ۸۹]

[Səhihi-Buxarı və Səhihi-Müslim sünni məzhəbinin nəzərində ۹۰]

[Sihahi-Sittə. ۹۱ [۲۴ . ۲۳] ۱

[Alti Səhih Kitab) ۹۱ [۲۵)

[Səhihi-Buxari və Səhihi-Müslim kitablarının xüsusiyyətləri ۹۲ [۲۶

[Hədis mövzularının sayı ۹۲ [۲۷

[Şərhləri ۹۳ [۲۸

[Səhiheyn kitabları barədə yazılılıq məharəti ۹۳ [۲۹

[Hələ bu azmiş kimi... ۹۵ [۳۰

[Yuxular görülər və kəramətlər söyləyirlər. ۹۷ [۳۱

[Şerlər və Qəsidələr. ۹۸ [۳۲

[İfrat dərəcəsinə çatmış müdafiə. ۹۹ [۳۳

[Üçüncü hissə [۳۴

[Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından [۳۵

[Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından. ۱۰۵ [۳۷ . ۳۶] ۱

[Səhiheyn Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində. ۱۰۷ [۳۸

[Müslim də şübhəlidir. ۱۰۹ [۳۹

[Səhiheyn Əbu Zərənin nəzərində. ۱۰۹ [۴۰

[Səhiheyn kitabları Nəvəvinin nəzərində. ۱۱۰ [۴۱

[Səhiheyn kitabları İbn Həcərin nəzərinə. ۱۱۱ [۴۲

[Səhiheyn kitabları Qazi Əbu Bəkr Baqilanının və başqalarının nəzərində. ۱۱۱ [۴۳

[Səhiheyen kitabı İbn Həmmamın nəzərində. ۱۱۲] ۱

[Səhiheyen kitabları Şeyx Məhəmməd Əbduhun nəzərində. ۱۱۲] ۲

[Səhiheyen kitabları Əhməd Əminin nəzərində. ۱۱۴] ۳

[Səhihi-Buxari kitabı Müslimənin nəzərində. ۱۱۵] ۴

[Səhiheyen kitabları biz şیələrin nəzərində. ۱۱۶] ۵

[Dördüncü hissə] ۶

[Səhiheynin Raviləri və Sənədləri] ۷

[Səhiheyen kitablarının sənədlərinin zəifliyi ۱۲۱] ۸ . ۹] ۱

[Rical elmi və Dirayətul-hədis. ۱۲۱] ۱۰

[İman, hədisin qəbul olunmasının əsas şərtidir. ۱۲۳] ۱۱

[Bu xüsusiyyətlər imanla düz gəlmir. ۱۲۳] ۱۲

Səhiheyen kitablarının ravilərindən bir dəstəsinin imanının miqdarı və bu imanın tənqidi

[۱۲۴] ۱۳

[Əbu Hüreyrə. ۱۲۶] ۱۴ . ۱

[Əbu Musa Əşəri ۱۲۸] ۱۵ . ۲

[Əmr İbn Ass. ۱۳۰] ۱۶ . ۳

[Əbdullah ibn Zubeyr. ۱۳۲] ۱۷ . ۴

[İmran İbn Həttan.. ۱۳۴] ۱۸ . ۵

[Buxari və Müslim (Buxari və Müslimin təəssübkeşliyi) ۱۳۵] ۱۹ . ۶-۷

[Səhiheyen kitabları və Əlinin (ə) fəzilətləri ۱۳۵] ۲۰

[Müslimin şıələrə qarşı gülməli iftirası ۱۳۷ [۲۱

[Buxari və İmam Sadiq _ə_)_ ۱۳۸ [۲۲

[İbn Teymiyyənin üzürlü səbəbi ۱۳۹ [۲۳

[Buxari və Müslimin Peyğəmbər ailəsi ilə aşkar düşmənciliyi ۱۴۰ [۲۴

[Beşinci hissə [۲۵

[Səhiheyin hədislərinin mətn cəhətindən zəifliyi [۲۶

[Hədisin deyilişi ilə yazılışı arasında olan fasilə. ۱۴۷ [۲۸ . [۲۷] ۱

[Yarımçıq yazılmış hədislər. ۱۴۹ [۳۰ . [۲۹] ۲

[Senzura olunmuş hədislər) ۱۴۹ [۳۱)

[Cənabət hökmü.. ۱۵۰ [۳۲ . ۱

[Dəli qadının daşqalaq olunması ۱۵۱ [۳۳ . ۲

[Şərabxorun cəzası ۱۵۳ [۳۴ . ۳

[Sudan soruşturmaq əhvalatı ۱۵۴ [۳۵ . ۴

[Osman və Səmurət ibn Cundəbin əhvalatı ۱۵۶ [۳۶ . ۵-۶

[Səhihi-Buxaridə hədislərin məfhumu.. ۱۵۹ [۳۷

[Səhihi-Buxarinin başqları tərəfindən tamamlanması ۱۶۰ [۳۸

[Altinci hissə [۳۹

[Tövhid, Səhihi – Buxari və Səhihi – Müslim baxımından [۴۰

[Allahı görmək səhiheyin baxımından. ۱۶۵ [۴۲ . [۴۱] ۱

[Hədislərdən istifadə olunan mətləblər. ۱۷۵]

[Əhli-sunnə alimlərinin nəzərində Allahın görünməsi ۱۷۶]

[Allahı görmək məsələsi ilə bağlı beş sual ۱۸۱ [۴.۳] ۲

[Bu batıl əqidənin mənşəyi nədir?. ۱۸۲ [۵]

[Allahı yuxuda görmək olarmı ?. ۱۸۳ [۶]

[Buxarinin bu hədisi təsdiq etməsi ۱۸۴ [۷]

[Əhli-sunnə alimləri də Allahı yuxuda görürər. ۱۸۵ [۸]

[Bu yuxunun yozumu.. ۱۸۶ [۹]

[Allah-Təalanı görmək şıə imamlarının nəzərində. ۱۸۷ [۱۰]

[Şıə məzhəbinin rəhbərləri nə söyləyirlər?. ۱۸۸ [۱۱]

[Əqli və fəlsəfi dəlillər. ۱۹۰ [۱۲]

[Qurani-Kərimdən dəlillər. ۱۹۱ [۱۳]

[Hədislərdən dəlillər. ۱۹۴ [۱۴]

[Allahın məkana ehtiyacı varmı?! ۱۹۶ [۱۵]

[Allah, namaz qılanın qarşısında! ۱۹۷ [۱۷.۱۶] ۳

[Allah göydədirmi?. ۱۹۸ [۱۸]

[Allah ərşdədirmi?. ۱۹۹ [۱۹]

[Allah buludlar arasında! ۲۰۰ [۲۰]

[Bu hədislərdən çıxarılan nəticələr. ۲۰۱ [۲۱]

[Əhli-sunnə alimlərinin məkan barəsində əqidələri ۲۰۲ [۲۲]

[Bu əqidənin mənşəyi nədir?. ۲۰۷ [۲۳]

[Allah gülürmü ?! ۲۰۸ [۲۴.۲]

[Yaşasın gülən Allah! ۲۱۱ [۲۵]

[Hədisdən istifadə olan mətləblər: ۲۱۲ [۲۶]

[Allah məkanını dəyişməyə möhtacdır mı?. ۲۱۳ [۲۷.۴]

[Allah öz bəndələri ilə çiycin-çiyinə dayanıb. ۲۱۷ [۲۹ . [۲۸] ۴

[Allahın müxtəlif əzaları vardır?! ۲۱۸ [۳۰]

[Hədislərdən istifadə olunan mətləblər: ۲۲۰ . [۳۱]

[Araşdırma: ۲۲۰ . [۳۲]

[Allahın gözü vardır. ۲۲۲ [۳۳]

[Allahın əli vardır. ۲۲۳ [۳۴]

[Allahın barmağı var. ۲۲۵ [۳۵]

[Allahın beli ۲۲۶ [۳۶]

[Allahın ayağı vardır. ۲۲۹ [۳۷]

[Diqqəti cəlb edən bir məsələ. ۲۳۵ [۳۸]

[Şiə hədislərinə bir baxış. ۲۳۹ [۴۰ . [۳۹] ۵

[Hədis kitabları barədə nəzərlərin müxtəlif olması; ۲۴۰ . [۴۱ . ۱

[Şiə kitablarında tövhid barədə olan hədislər; ۲۴۱ . [۴۲ . ۲

[Tövhid barədə olan hədislərə şıə alimlərinin nəzəri ; ۲۴۱ . [۴۳ . ۳

[Qondarma və saxta rəvayətlər; ۲۴۲ . [۴۴ . ۴

[Tövhid barədə şıə hədislərindən bir neçə nümunə. ۲۴۲ [۴۵]

səh:۱.

[Nübuvvət "Səhihəyn" kitablarının nəzərində [۲

[Quran baxımından peyğəmbərin məqamı". ۲۵۱ [۴". [۳] ۱

[Nübuvvət və ləyaqət: ۲۵۱ [۵

[Nübuvvət və ismət ۲۵۳ [۶

[İslam Peyğəmbəri Məhəmməd _(_S_)_ Quran ayələrində və hədislərdə. ۲۵۷ [۷

[Rəvayət baxımından islam Peyğəmbərinin hazırlığı ۲۶۳ [۸

[Həzrət Məhəmmədin _(_S_)_ əxlaqi ۲۶۶ [۹

[Vəhy və ictihad məsələsi ۲۶۸ [۱۰

[İlham yolu ilə nazil olan vəhy. ۲۶۹ [۱۱ .۱

[Pərdə arxasında olunan vəhy. ۲۶۹ [۱۲ .۲

[Mələk vasitəsi ilə. ۲۷۰ [۱۳ .۳

[Qurani olmayan vəhy. ۲۷۰ [۱۴

[Görəsən Peyğəmbər _(_S_)_ ictihad edirdimi?. ۲۷۳ [۱۵

[Nübuvvət" Səhiheyən və Əhdeyn kitabları baxımından. ۲۷۷ [۱۷". [۱۶] ۲

[Nübuvvət Tövrat və İncil baxımından.. ۲۷۷ [۱۸

[Nübuvvət, Səhiheyən kitablarında. ۲۸۰ [۱۹

[Yalan uydurmağın tarixi ۲۸۰ [۲۰

İbrahim Peyğəmbərin yalan danışması və şəfaət məqamından məhrum olunması . ۱

[۲۸۵ [۲۱

[İbrahim Peygəmbərin şəfaət məqamından məhrum olunması ۲۸۶ [۲۲ . ۲

[Bu iki hədisin Tövratla əlaqəsi ۲۸۸ [۲۳

[Hədisin zəifliyi bəhsimizin mövzusudur. ۲۸۹ [۲۴

[Həzrət Süleymanın _(ə)_ doxsan doqquz arvadı ilə yatması ۲۹۰ [۲۵

[Cinayətkar Peygəmbər və Əzrailin kor olması ۲۹۳ [۲۷ . [۲۶] ۳

[Musanın qarışqaların yuvasına od vurması ۳۰۱ [۲۸

[Peygəmbərin _(S)_ atasının və anasının imanı ۳۰۵ [۳۰ . [۲۹] ۴

[Bəsətdən əvvəlki dövr. ۳۰۵ [۳۱

[Allahın elçisi haram olan ət yeyibmi?. ۳۰۸ [۳۲

[Zeyd ibn Əmr ibn Nofəl kimdir?. ۳۱۰ [۳۳

[Ürəyin parçalanması dastanı”. ۳۱۲ [۳۵“ . [۳۴] ۵

[Zaman baxımından ziddiyətli olması ۳۱۵ [۳۶ . ۱

[Məkan baxımından ziddiyətli olması ۳۱۵ [۳۷ . ۲

[Bu mövzu, Peygəmbərimizin _(s)_ isməti ilə uyğun deyildir. ۳۱۶ [۳۸ . ۳

[Şərlər cismə aid deyildir. ۳۱۶ [۳۹ . ۴

[Sinənin açılmasından məqsəd nədir?. ۳۱۶ [۴۰

[Tarix və hədis kitablarında “şəqqus – sədr” rəvayətlərinə bir baxış. ۳۱۷ [۴۱

[Görəsən Peygəmbər _(s)_ öz nübuvvətində şəkk edirdimi?. ۳۱۹ [۴۲

[Vəhyin başlanması dastanına olan şübhələr. ۳۲۳ [۴۳

[Allahın rəsulunun namazda olan səhvi ۳۲۶ [۴۴

səh::

[Cənabətli halda Peyğəmbərin _*(s)*_ namaz qılması ۳۳.]۱

[Həzrət Peyğəmbər _*(s)*_ möminləri lənətləyib onlara əziyyət edirdimi ?! ۳۳۲]۲

[Bu hədislərin düzəlməsində məqsəd nədir?. ۳۳۶]۳

[Həzərt Peyğəmbərin _*(s)*_ ağacları bir-biri ilə tozlandırılmışından çəkindirməsi ۳۳۹]۴

[Dastanın uydurulma əlamətləri ۳۴.]۵

[Görəsən həzrət Peyğəmbər _*(s)*_ ictihad edirdimi ?! ۳۴۱]۶

[Həzrət Peyğəmbər _*(s)*_ və müsəlmanlara əziyyət vermək. ۳۴۴]۷

[Lədud” hədisinin araşdırılması ۳۴۵]۸“

[Bu hədisin qondarılmasının səbəbləri ۳۴۹]۹

[Nəqib Əbu Cəfər və “Lədud” hədisi ۳۵۰.]۱۰

[Görəsən həzrət Peyğəmbər _*(s)*_ Qur`an ayələrini unudurdumu?. ۳۵۱]۱۱

[Görəsən Rəsuli-Əkrəm _*(s)*_ ayaq üstə bövl edirdimi?! ۳۵۳]۱۲

[Bu nisbətin qəbahətli olmasına e`tiraf ۳۵۴]۱۳

[Günahdan daha pis üzrlər. ۳۵۵]۱۴

[Bu yozumlar nəyə lazımdır?. ۳۵۶]۱۵

[Belə hadisələr bizim üçün qə`bul olunmazdır! ۳۵۷]۱۶

[Bu kimi hədislərin düzəlməsinin səbəbi nədir?. ۳۵۸]۱۷

[Sehrun-nəbiy” dastanı ۳۶۰.]۱۸“

[Nübüvvət məqamına yaraşmayan nisbətlər. ۳۶۴]۱۹

[Peyğəmbərin _*(s)*_ evində mahnı oxunması?! ۳۶۵]۲۰ .۱

[Peyğəmbərin öz həyat yoldaşını rəqqasələrə baxmağa dəvət etməsi ۲۶۸ [۲۱ .۲

[Həzrət Peyğəmbərin (s) qadın toy məclisində iştirak etməsi ۲۷۳ [۲۲ .۳

[Peyğəmbərin musiqiyə olan həvəsi ۲۷۶ [۲۳ .۴

[Qeyd olunan hədislərin araşdırılması ۲۷۸ [۲۴

[Bu hədislərin ravilərindən izahat vermələrini istəyirik. ۲۷۹ [۲۵

[Möhkəm və sarsılmaz dəlillər. ۲۸۰ [۲۶

[Peyğəmbər (S) barədə. ۲۸۳ [۲۸ . [۲۷] ۶

[Qina" Quran baxımından.. ۲۸۴ [۲۹]

[Qina" hədislər baxımından.. ۲۸۶ [۳۰ ."

[Məscid barədə. ۲۸۸ [۳۱

[Peyğəmbər məscidi ۲۸۹ [۳۲

[Naməhrəmlərə baxmaq. ۲۹۱ [۳۳

[Aişənin Peyğəmbər (s) yanında gəlinciklə oynaması ۲۹۳ [۳۴

[Bu hədislərin uydurulmasından məqsəd nədir?. ۲۹۵ [۳۶ . [۳۵] ۷

[Hakimiyyətdə olanların əxlaqi pozğunluğu.. ۲۹۵ [۳۷ . ۱

[Xilafət sarayında əxlaqi pozğunluğun nümunələri ۲۹۶ [۳۸

[Həzrət Peyğəmbər (s) şərab hədiyyəsi ۴۰۰ [۳۹

[Aişənin sözünün keçərli olması üçün.. ۴۰۱ [۴۰ . ۲

[Xəlifələr üçün fəzilət düzəltmək. ۴۰۶ [۴۱ . ۳

[Ömərin istəkləri ۴۱۱ [۴۳ . [۴۲] ۸

səh:۱۲

[Üç ayə: ٤١٥] ١

[Hicab ayəsində Ömərin istəyinin araşdırılması ٤١٧] ٢

[Hədislərdə olan ziddiyətlər. ٤١٧] ٣ . ١

[Başqa hədislər bu hədisi təkzib edir. ٤١٩] ٤ . ٢

[Ayənin siyağı ٤٢٢] ٥

[Münafiqə namaz qılmağın haram olması haqda ayə. ٤٢٣] ٦

[Bu iki hədisdən belə başa düşülür: ٤٢٥] ٧

[Bu hədis barədə əhli-sünnə alimlərinin nəzərləri ٤٢٨] ٨

[Bu əfsanələrin bəzi şıə kitablarında da nəql olunması ٤٢٩] ٩

[Səkkizinci hissə] ١.

[Xilafət məsələsi Səhiheyən kitablarında] ١١

[Xilafət ٤٣٣] ١٣ . [١٢] ١

[Bəhsin yolu və məqsədi ٤٣٥] ١٤ . ٢

[Xilafət barədə üç sual ٤٣٦] ١٥

[Səhiheyndə Peygəmbər ailəsinin fəzilətləri ٤٤٢] ١٧ . [١٦] ٣

[Təthir"ayəsi və Peygəmbərin ailəsi ٤٤٣] ١٨ " . ١

[Mübahilə" ayəsi və Peygəmbərin ailəsi ٤٤٤] ١٩ " . ٢

[Qədir" hədisi və Peygəmbərin ailəsi ٤٤٦] ٢٠ " . ٣

[Rəsuli-Əkrəm _ (s) _ Əhli-beyti öz yaxınları kimi tanıtdırıb. ٤٤٩] ٢١ . ٤

[On iki rəhbər. ٤٥٢] ٢٢ . ٥

[Səhiheyndə Əmirəl möminin Əlinin $\langle\theta\rangle$ fəzilətləri ۴۵۷ [۲۴ . ۲۳] ۴

[Əliyə $\langle\theta\rangle$ düşmən olanlar Allaha düşməndir. ۴۵۸ [۲۵ . ۱

[Səhiheyndə Fatimeyi-Zəhranın (s) fəzilətləri ۴۶۷ [۲۷ . ۲۶] ۵

[Fatimə qadınların ülgüsü.. ۴۶۸ [۲۸ . ۱

[Həzrət Fatimə (s) Peyğəmbərin yanına gedən birinci kəsdir ۴۶۸ [۲۹ . ۲

[Həzrət Fatimə (s) Allah Rəsulunun ciyərparasıdır. ۴۶۹ [۳۰ . ۳

[Həzrət Fatimeyi-Zəhranını (s) təsbih zikri ۴۶۹ [۳۱ . ۴

[Həzrət Fatimeyi-Zəhranın (s) atasına olan məhəbbəti ۴۷۰ [۳۲ . ۵

[Həzrət Fatiməyi-Zəhranın (s) Peyğəmbərin halına yanması ۴۷۲ [۳۳ . ۶

[Səhiheyndə İmam Həsən (ə) [۳۵] və İmam Hüseynin (ə) fəzilətləri ۴۷۵ [۳۶ . ۳۴] ۶

[İmam Həsənə (ə) və İmam Hüseynə (ə) sədəqə haramdır ۴۷۵ [۳۷ . ۱

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərə oxşayırlar ۴۷۶ [۳۸ . ۲

[Peyğəmbərin İmam Həsənə (ə) və İmam Hüseynə (ə) olan məhəbbəti ۴۷۷ [۳۹ . ۳

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərin reyhanıdır. ۴۷۸ [۴۰ . ۴

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində Peyğəmbərin duası ۴۷۸ [۴۱ . ۵

[İlahi Həsəni və onu sevənləri sev. ۴۷۹ [۴۲ . ۶

[İmamət, Əlinin (ə) nəzərində. ۴۸۰ [۴۳

[İmamətin şərtləri ۴۸۰ [۴۴

[İmamət və gözəl əxlaq. ۴۸۱ [۴۵

[İmamət və şəriət hökmləri ilə tanışlıq. ٤٨٥]١

[Təyəmmümün hökmü.. ٤٨٧]٢

[Şərabxora şallaq vurulmasının miqdarı ٤٩٠]٣

[Ana bətnində olan körpə uşağın diyəsi ٤٩٢]٤

[İstizan” (icazə almaq) hökmü; Ən sadə hökmlər. ٤٩٢]٥“

[Kəlalə” məsələsinin çətinliyi ٤٩٥]٦“

[Dəlini daşqalaq etmək. ٤٩٧]٧

[Bayram namazında hansı surəni oxuyurlar! ٤٩٨]٨

[Kəbə evinin qızılı və gümüşü.. ٥٠٠]٩

[Quranın təfsiri ٥٠٢]١٠

[Osmanın cənabət məsələsində fətvəsi ٥٠٣]١١

[Məsaħif (səħifələr) barədə bir hökm! ٥٠٦]١٢

[İslam hökmləri və xəlifələr. ٥٠٨]١٣

[Qətl və qarət ٥١١]١٤ .١

[Hökmlərdə dəyişiklik. ٥١١]١٥

[Malik ibn Nuveyrə Peyğəmbərin _(s)_ nümayəndəsidir. ٥١٦]١٦

[Fədək məsələsi və Peyğəmbərin _(s)_ mirası ٥١٩]١٧ .٢

[Qondarma qanun.. ٥٢٣]١٨

[Peyğəmbərin _(s)_ səhabələri ٥٢٦]١٩

[Peyğəmbərin _(s)_ zövcələri ٥٢٧]٢٠

[Hüdeybiyyə sülhündə. ۵۲۹ [۲۱.۳

[Yazılı bilməyən vəsiyyətnamə. ۵۳۱ [۲۲.۴

[Hədisi nəql edən Ubeydullah deyir: ۵۳۲ [۲۳

[Şübə və onun cavabı ۵۳۸ [۲۴

[Təməttö həccı ۵۳۹ [۲۵.۵

[Təməttö həccı nədir?. ۵۴۰ [۲۶

[Peyğəmbərin cahiliyyət dövründə olan əməllərlə mübarizəsi ۵۴۱ [۲۷

[Təməttö həccinin haram edilməsi ۵۴۵ [۲۸

[Təməttö həccinin qarşısının alınma səbəbi ۵۴۸ [۲۹

[Təməttö həccı Osmanın dövründə. ۵۵۰ [۳۰

[İbn Zubeyr bu barədə belə deyir: ۵۵۳ [۳۱

[Təməttö həccı Müaviyənin dövründə. ۵۵۳ [۳۲

[Səhihi-Müslim" və "Müsənədi-Əhməd" kitablarında belə nəql olunmuşdur ki; ۵۵۵ [۳۳"

[Mütə və ya müvəqqəti evlənmək. ۵۵۵ [۳۴.۶

[Mütə nədir?. ۵۵۵ [۳۵

[Ortaq hökmələr. ۵۵۶ [۳۶

[Fərqli xüsusiyyətlər. ۵۵۷ [۳۷

[İslamda mütənin qanuni olması ۵۵۷ [۳۸

[İkinci xəlifənin mütəni haram etməsi ۵۶۴ [۳۹

[Nəsx iddiası və yaxud hökmün qüvvədən düşməsi ۵۶۷ [۴.

[İftiralar və əsası olmayan məsələlər. 570] 41

[a. Şeyx Məhəmməd Əbduhun sözləri 571] 42

səh: 14

[Ayətullah Məhəmməd Sadiq Nəcminin həyatı ۱۷]

[Ön Söz. ۲۱]

[Hörmətli oxucular! ۲۱]

[Müqəddimə. ۲۲]

[Hədislər barədə. ۴۳]

[Hədis nədir?. ۴۴]

[Sunnə nədir?. ۴۴]

[Quran baxımından hədisin əhəmiyyəti ۴۴]

[Sunnənin əhəmiyyəti barədə Peyğəmbərin _(_S_)_ nəzəri ۴۶]

[Quran və sunnənin fərqjı ۴۸]

[Şiə və Sunnə məzhəblərində hədis yazılışının qısa tarixi ۵۰]

[Şiə məzhəbində hədisin yazılması ۵۰]

[İmam Əlinin (ə) vaxtında hədisin yazılması ۵۱]

[İmam Əli (ə) və onun yazdıqları ۵۳]

[Hədis yazanların sayı və rütbələri ۵۳]

[İmam Sadıqın _(_ə_)_ zamanında hədislərin yazılışı ۵۴]

[Kutube ərbəə – ۴ kitab. ۵۵]

[Sunnə məzhəbində hədislərin yazılması ۵۶]

[Əbu Bəkrin xilafəti dövründə hədis yazılışının qadağan edilməsi ۵۷]

[Ömərin xilafəti zamanı hədis nəqlinin qadağan olunması ۵۸]

[Ömərin vaxtında hədis yazmaq və toplamağın qadağan olunması ۶۱ [۲۱

[Hədis Osmanin dövründə. ۶۱ [۲۲

[Hədis Müaviyənin zamanında. ۶۳ [۲۳

[İkinci fərman.. ۶۶ [۲۴

[Üçüncü və dördüncü fərman.. ۶۷ [۲۵

[Əməvi xəlifələri zamanında hədisin vəziyyəti ۶۸ [۲۶

[Hədis yazmaqda ilk addım... ۶۸ [۲۷

[Ömər ibn Əbdül-Əzizin xilafəti dövründə hədisin əməli surətdə yazılması ۶۹ [۲۸

[Altı səhih kitabın meydana gəlmə tarixi ۷۲ [۲۹

[Sihah və Məsanid kitabıları arasında olan fərqlər. ۷۴ [۳۰

[Bu kitabı yazmaqda məqsədimiz. ۷۵ [۳۱

[Birinci hissə [۳۲

[Məhəmməd İbn İsmail Buxari və Müslim İbn Həccac Nişapurinin tərcüməyi-halları [۳۳

[Buxarinin tərcüməyi-halı və onun yaşayış tarixi ۸۱ [۳۴] ۱

[Buxari kimdir?. ۸۱ [۳۶

[Doğulduğu və vəfat etdiyi tarix: ۸۱ [۳۷

[Buxarinin təhsilləri: ۸۱ [۳۸

[Onun elmi səfərləri: ۸۲ [۳۹

[Buxarinin əsərləri: ۸۲ [۴۰

[Buxarinin təəccüb doğuran fətvaları: ۸۳ [۴۱

[Müslimin tərcüməyi-halı və onun yaşayış tarixi 85 [43 . [42] 2

[Müslim kimdir ?. 85 [44

[Doğulduğu və vəfat etdiyi tarix: 85 [45

[Müslimin elmi səfərləri: 86 [46

[Müslimin əsərləri: 86 [47

[Müslimin vəfatinin səbəbi: 87 [48

[İkinci hissə [49

[Səhihi-Buxarı və Səhihi-Müslim sünni məzhəbinin nəzərində 50

[Sihahi-Sittə. 91 [52 . [51] 1

[Alti Səhih Kitab) 91 [53)

[Səhihi-Buxarı və Səhihi-Müslim kitablarının xüsusiyyətləri 92 [54

[Hədis mövzularının sayı 92 [55

[Şərhləri 93 [56

[Səhiheyən kitabları barədə yazıçılıq məharəti 93 [57

[Hələ bu azmiş kimi... 95 [58

[Yuxular görülərlər və kəramətlər söyləyirlər. 97 [59

[Şerlər və Qəsidələr. 98 [60

[İfrat dərəcəsinə çatmış müdafiə. 99 [61

[Üçüncü hissə [62

[Səhihi-Buxarı və Səhihi-Müslim, elm və təhqiq baxımından 99

[Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından. ۱۰۵ [۶۵] ۱

[Səhiheyn Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində. ۱۰۷ [۶۶]

[Müslim də şübhəlidir. ۱۰۹ [۶۷]

[Səhiheyn Əbu Zərənin nəzərində. ۱۱۰ [۶۸]

[Səhiheyn kitabları Nəvəvinin nəzərində. ۱۱۱ [۶۹]

[Səhiheyn kitabları İbn Həcərin nəzərinə. ۱۱۱ [۷۰]

[Səhiheyen kitabları Qazi Əbu Bəkr Baqilanının və başqalarının nəzərində. ۱۱۱ [۷۱]

[Səhiheyen kitabı İbn Həmmamın nəzərində. ۱۱۲ [۷۲]

[Səhiheyen kitabları Şeyx Məhəmməd Əbduhun nəzərində. ۱۱۲ [۷۳]

[Səhiheyen kitabları Əhməd Əminin nəzərində. ۱۱۴ [۷۴]

[Səhihi-Buxari kitabı Müslimənin nəzərində. ۱۱۵ [۷۵]

[Səhiheyen kitabları biz şiaflərin nəzərində. ۱۱۶ [۷۶]

[Dördüncü hissə [۷۷]

[Səhiheyenin Raviləri və Sənədləri [۷۸]

[Səhiheyen kitablarının sənədlərinin zəifliyi ۱۲۱ [۸۰ . [۷۹] ۱

[Rical elmi və Dirayətul-hədis. ۱۲۱ [۸۱]

[İman, hədisin qəbul olunmasının əsas şərtidir. ۱۲۳ [۸۲]

[Bu xüsusiyyətlər imanla düz gəlmir. ۱۲۳ [۸۲]

Səhiheyen kitablarının ravilərindən bir dəstəsinin imanının miqdarı və bu imanın tənqid

[۱۲۴ [۸۴]

[Əbu Hüreyrə. ۱۲۶ [۸۵ .۱

[Əbu Musa Əşəri ۱۲۸ [۸۶ .۲

[Əmr İbn Ass. ۱۳۰ [۸۷ .۳

[Əbdullah ibn Zubeyr. ۱۳۲ [۸۸ .۴

[İmran İbn Həttan.. ۱۳۴ [۸۹ .۵

[Buxari və Müslim (Buxari və Müslimin təəssübkeşliyi) ۱۳۵ [۹۰ .۶-۷

[Səhiheyin kitabları və Əlinin (ə) fəzilətləri ۱۳۵ [۹۱

[Müslimin şıələrə qarşı gülməli iftirası ۱۳۷ [۹۲

[Buxari və İmam Sadiq _ (ə)_ ۱۳۸ [۹۳

[İbn Teymiyyənin üzürlü səbəbi ۱۳۹ [۹۴

[Buxari və Müslimin Peygəmbər ailəsi ilə aşkar düşmənciliyi ۱۴۰ [۹۵

[Beşinci hissə [۹۶

[Səhiheyin hədislərinin mətn cəhətindən zəifliyi [۹۷

[Hədisin deyilişi ilə yazılışı arasında olan fasilə. ۱۴۷ [۹۹ . [۹۸] ۱

[Yarımçıq yazılmış hədislər. ۱۴۹ [۱۰۱ . [۱۰۰] ۲

[Senzura olunmuş hədislər) ۱۴۹ [۱۰۲)

[Cənabət hökmü.. ۱۵۰ [۱۰۳ . ۱

[Dəli qadının daşqalaq olunması ۱۵۱ [۱۰۴ . ۲

[Şərabxorun cəzası ۱۵۳ [۱۰۵ . ۳

[Sudan soruşmaq əhvalatı ۱۵۴ [۱۰۶ . ۴

[Osman və Səmurət ibn Cundəbin əhvalatı ۱۵۶ [۱۰۷. ۵-۶

[Səhihi-Buxaridə hədislərin məfhumu.. ۱۵۹ [۱۰۸

[Səhihi-Buxarinin başqaları tərəfindən tamamlanması ۱۶۰ [۱۰۹

[Altinci hissə [۱۱۰

[Tövhid, Səhihi – Buxari və Səhihi – Müslim baxımından [۱۱۱

[Allahı görmək səhiheyn baxımından. ۱۶۵ [۱۱۳. [۱۱۲] ۱

[Hədislərdən istifadə olunan mətləblər. ۱۷۵ [۱۱۴

[Əhli-sunnə alimlərinin nəzərində Allahın görünməsi ۱۷۶ [۱۱۵

[Allahı görmək məsələsi ilə bağlı beş sual ۱۸۱ [۱۱۷. [۱۱۶] ۲

[Bu batıl əqidənin mənşəyi nədir?. ۱۸۳ [۱۱۸

[Allahı yuxuda görmək olarmı ?. ۱۸۵ [۱۱۹

[Buxarinin bu hədisi təsdiq etməsi ۱۸۶ [۱۲۰

[Əhli-sunnə alimləri də Allahı yuxuda görürələr. ۱۸۷ [۱۲۱

[Bu yuxunun yozumu.. ۱۸۸ [۱۲۲

[Allah-Təaləni görmək şia imamlarının nəzərində. ۱۸۸ [۱۲۳

[Şia məzhəbinin rəhbərləri nə söyləyirlər?. ۱۸۸ [۱۲۴

[Əqli və fəlsəfi dəlillər. ۱۹۰ [۱۲۵

[Qurani-Kərimdən dəlillər. ۱۹۱ [۱۲۶

[Hədislərdən dəlillər. ۱۹۴ [۱۲۷

[Allahın məkana ehtiyacı varmı?! ۱۹۶ [۱۲۸

[Allah, namaz qılanın sırasında! ۱۹۷ [۱۲۰ . ۱۲۹] ۳

[Allah göydədirmi?. ۱۹۸ [۱۲۱]

[Allah ərşdədirmi?. ۱۹۹ [۱۲۲]

[Allah buludlar arasında! ۲۰۲ [۱۲۳]

[Bu hədislərdən çıxarılan nəticələr. ۲۰۲ [۱۲۴]

[Əhli-sünnə alımlarının məkan barəsində əqidələri ۲۰۳ [۱۲۵]

[Bu əqidənin mənşəyi nədir?. ۲۰۷ [۱۲۶]

[Allah gülürmü ?! ۲۰۷ [۱۳۷ . ۳]

[Yaşasın gülən Allah! ۲۱۱ [۱۲۸]

[Hədisdən istifadə olan mətləblər: ۲۱۲ [۱۲۹]

[Allah məkanını dəyişməyə möhtacdırmi?. ۲۱۳ [۱۴۰ . ۴]

[Allah öz bəndələri ilə ciyin-ciyinə dayanıb. ۲۱۷ [۱۴۲ . ۱۴۱] ۴

[Allahın müxtəlif əzaları vardır?! ۲۱۸ [۱۴۳]

[Hədislərdən istifadə olunan mətləblər: ۲۲۰ [۱۴۴]

[Araşdırma: ۲۲۰ [۱۴۵]

[Allahın gözü vardır. ۲۲۲ [۱۴۶]

[Allahın əli vardır. ۲۲۳ [۱۴۷]

[Allahın barmağı var. ۲۲۵ [۱۴۸]

[Allahın beli ۲۲۶ [۱۴۹]

[Allahın ayağı vardır. ۲۲۹ [۱۵۰]

[Diqqəti cəlb edən bir məsələ. ۲۳۵ [۱۵۱

[Şiə hədislərinə bir baxış. ۲۳۹ [۱۵۲] ۵

[Hədis kitabları barədə nəzərlərin müxtəlif olması; ۲۴۰. [۱۵۴] ۱

[Şiə kitablarında tövhid barədə olan hədislər; ۲۴۱ [۱۵۵] ۲

[Tövhid barədə olan hədislərə şıə alimlərinin nəzəri ; ۲۴۱ [۱۵۶] ۳

[Qondarma və saxta rəvayətlər; ۲۴۲ [۱۵۷] ۴

[Tövhid barədə şıə hədislərindən bir neçə nümunə. ۲۴۲ [۱۵۸]

[ci bölüm [۱۵۹ - ۷

[Nübuvvət "Səhihəyn" kitablarının nəzərində [۱۶۰

[Quran baxımından peyğəmbərin məqamı". ۲۵۱ [۱۶۲“ . [۱۶۱] ۱

[Nübuvvət və ləyaqət: ۲۵۱ [۱۶۳

[Nübuvvət və ismət ۲۵۳ [۱۶۴

[İslam Peyğəmbəri Məhəmməd _(_S_)_ Quran ayələrində və hədislərdə. ۲۵۷ [۱۶۵

[Rəvayət baxımından islam Peyğəmbərinin hazırlığı ۲۶۳ [۱۶۶

[Həzrət Məhəmmədin _(_s_)_ əxlaqi ۲۶۶ [۱۶۷

[Vəhy və ictihad məsələsi ۲۶۸ [۱۶۸

[İlham yolu ilə nazil olan vəhy. ۲۶۹ [۱۶۹] ۱

[Pərdə arxasında olunan vəhy. ۲۶۹ [۱۷۰] ۲

[Mələk vasitəsi ilə. ۲۷۰ [۱۷۱] ۳

[Qurani olmayan vəhy. ۲۷۰ [۱۷۲

[Görəsən Peyğəmbər _*(s)*_ ictihad edirdimi?. ۲۷۳ [۱۷۳]

[Nübüvvət" Səhiheyə və Əhdeyn kitabları baxımından. ۲۷۷ [۱۷۵" . [۱۷۴] ۲

[Nübüvvət Tövrat və İncil baxımından.. ۲۷۷ [۱۷۶]

[Nübüvvət, Səhiheyə kitablarında. ۲۸۰ [۱۷۷]

[Yalan uydurmağın tarixi ۲۸۰ [۱۷۸]

İbrahim Peyğəmbərin yalan danışması və şəfaət məqamından məhrum olunması . ۱
[۲۸۵ [۱۷۹]

[İbrahim Peyğəmbərin şəfaət məqamından məhrum olunması ۲۸۶ [۱۸۰ . ۲

[Bu iki hədisin Tövratla əlaqəsi ۲۸۸ [۱۸۱]

[Hədisin zəifliyi bəhsimizin mövzusudur. ۲۸۹ [۱۸۲]

[Həzrət Süleymanın _*(ə)*_ doxsan doqquz arvadı ilə yatması ۲۹۰ [۱۸۳]

[Cinayətkar Peyğəmbər və Əzrailin kor olması ۲۹۳ [۱۸۵ . [۱۸۴] ۳

[Musanın qarışqaların yuvasına od vurması ۳۰۱ [۱۸۶]

[Peyğəmbərin _*(S)*_ atasının və anasının imanı ۳۰۵ [۱۸۸ . [۱۸۷] ۴

[Besətdən əvvəlki dövr. ۳۰۵ [۱۸۹]

[Allahın elçisi haram olan ət yeyibmi?. ۳۰۸ [۱۹۰]

[Zeyd ibn Əmr ibn Nofəl kimdir?. ۳۱۰ [۱۹۱]

[Ürəyin parçalanması dastanı". ۳۱۳ [۱۹۳" . [۱۹۲] ۵

[Zaman baxımından ziddiyətli olması ۳۱۵ [۱۹۴ . ۱

[Məkan baxımından ziddiyətli olması ۳۱۵ [۱۹۵ . ۲

[Bu mövzu, Peyğəmbərimizin (s) isməti ilə uyğun deyildir. ۳۱۶ [۱۹۶.۲]

[Şərlər cismə aid deyildir. ۳۱۶ [۱۹۷.۴]

[Sinənin açılmasından məqsəd nədir?. ۳۱۶ [۱۹۸]

[Tarix və hədis kitablarında “şəqqus – sədr” rəvayətlərinə bir baxış. ۳۱۷ [۱۹۹]

[Görəsən Peyğəmbər (s) öz nübuvvətində şəkk edirdimi?. ۳۱۹ [۲۰۰]

[Vəhyin başlanması dastanına olan şübhələr. ۳۲۲ [۲۰۱]

[Allahın rəsulunun namazda olan səhvi ۳۲۶ [۲۰۲]

[Cənabətli halda Peyğəmbərin (s) namaz qılması ۳۳۰ [۲۰۳]

[Həzrət Peyğəmbər (s) möminləri lənətləyib onlara əziyyət edirdimi ?! ۳۳۲ [۲۰۴]

[Bu hədislərin düzəlməsində məqsəd nədir?. ۳۳۶ [۲۰۵]

[Həzərt Peyğəmbərin (s) ağacları bir-biri ilə tozlandırılmasından çəkindirməsi ۳۳۹ [۲۰۶]

[Dastanın uydurulma əlamətləri ۳۴۰ [۲۰۷]

[Görəsən həzrət Peyğəmbər (s) ictihad edirdimi ?! ۳۴۱ [۲۰۸]

[Həzrət Peyğəmbər (s) və müsəlmanlara əziyyət vermək. ۳۴۴ [۲۰۹]

[Lədud” hədisinin araşdırılması ۳۴۵ [۲۱۰]

[Bu hədisin qondarılmasının səbəbləri ۳۴۹ [۲۱۱]

[Nəqib Əbu Cəfər və “Lədud” hədisi ۳۵۰ [۲۱۲]

[Görəsən həzrət Peyğəmbər (s) Qur`an ayələrini unudurdumu?. ۳۵۱ [۲۱۳]

[Görəsən Rəsuli-Əkrəm (s) ayaq üstə bövl edirdimi?! ۳۵۳ [۲۱۴]

[Bu nisbətin qəbahətli olmasına e`tiraf ۳۵۴ [۲۱۵]

[Günahdan daha pis üzrlər. ۳۵۵ [۲۱۶

[Bu yozumlar nəyə lazımdır?. ۳۵۶ [۲۱۷

[Belə hadisələr bizim üçün qə ` bul olunmazdır! ۳۵۷ [۲۱۸

[Bu kimi hədislərin düzəlməsinin səbəbi nədir?. ۳۵۸ [۲۱۹

[Sehrun-nəbiy” dastanı ۳۶۰ [۲۲۰ “

[Nübuvvət məqamına yaraşmayan nisbətlər. ۳۶۴ [۲۲۱

[Peyğəmbərin _*(s)*_ evində mahni oxunması?! ۳۶۵ [۲۲۲ .۱

[Peyğəmbərin öz həyat yoldasını rəqqasələrə baxmağa dəvət etməsi ۳۶۸ [۲۲۳ .۲

[Həzrət Peyğəmbərin *(s)* qadın toy məclisində iştirak etməsi ۳۷۳ [۲۲۴ .۳

[Peyğəmbərin musiqiyə olan həvəsi ۳۷۶ [۲۲۵ .۴

[Qeyd olunan hədislərin araşdırılması ۳۷۸ [۲۲۶

[Bu hədislərin ravilərindən izahat vermələrini istəyirik. ۳۷۹ [۲۲۷

[Möhkəm və sarsılmaz dəlillər. ۳۸۰ [۲۲۸

[Peyğəmbər _*(S)*_ barədə. ۳۸۳ [۲۳۰ .[۲۲۹] ۶

[Qina” Quran baxımından.. ۳۸۴ [۲۳۱ ”

[Qina” hədislər baxımından.. ۳۸۶ [۲۳۲ ”

[Məscid barədə. ۳۸۸ [۲۳۳

[Peyğəmbər məscidi ۳۸۹ [۲۳۴

[Naməhrəmlərə baxmaq. ۳۹۱ [۲۳۵

[Aışənin Peyğəmbər _*(s)*_ yanında gəlinciklə oynaması ۳۹۳ [۲۳۶

[Bu hədislərin uydurulmasından məqsəd nədir?. ۳۹۵ [۲۳۸ . [۲۳۷] ۷

[Hakimiyyətdə olanların əxlaqi pozğunluğu.. ۳۹۵ [۲۳۹ . ۱

[Xilafət sarayında əxlaqi pozğunluğun nümunələri ۳۹۶ [۲۴۰ .

[Həzrət Peyğəmbərə _(_s_)_ şərab hədiyyəsi ۴۰۰ [۲۴۱

[Aışənin sözünün keçərlı olması üçün.. ۴۰۱ [۲۴۲ . ۲

[Xəlifələr üçün fəzilət düzəltmək. ۴۰۶ [۲۴۳ . ۳

[Ömərin istəkləri ۴۱۱ [۲۴۵ . [۲۴۴] ۸

[Üç ayə: ۴۱۵ [۲۴۶

[Hicab ayəsində Ömərin istəyinin araşdırılması ۴۱۷ [۲۴۷

[Hədislərdə olan ziddiyətlər. ۴۱۷ [۲۴۸ . ۱

[Başqa hədislər bu hədisi təkzib edir. ۴۱۹ [۲۴۹ . ۲

[Ayənin siyağı ۴۲۲ [۲۵۰

[Münafiqə namaz qılmağın haram olması haqda ayə. ۴۲۳ [۲۵۱

[Bu iki hədisdən belə başa düşülür: ۴۲۵ [۲۵۲

[Bu hədis barədə əhli-sunnə alimlərinin nəzərləri ۴۲۸ [۲۵۳

[Bu əfsanələrin bəzi şəhər kitablarında da nəql olunması ۴۲۹ [۲۵۴

[Səkkizinci hissə [۲۵۵

[Xilafət məsələsi Səhiheyən kitablarında [۲۵۶

[Xilafət ۴۳۳ [۲۵۸ . [۲۵۷] ۱

[Bəhsin yolu və məqsədi ۴۳۵ [۲۵۹ . ۲

[Səhiheyndə Peyğəmbər ailəsinin fəzilətləri ۴۴۳ [۲۶۲]. [۲۶۱] ۳

[Təthir”ayəsi və Peyğəmbərin ailəsi ۴۴۳ [۲۶۳“ . ۱

[Mübahilə” ayəsi və Peyğəmbərin ailəsi ۴۴۴ [۲۶۴“ . ۲

[Qədir” hədisi və Peyğəmbərin ailəsi ۴۴۶ [۲۶۵“ . ۳

[Rəsuli-Əkrəm _*(s)*_ Əhli-beyti öz yaxınları kimi tanıtdırıb. ۴۴۹ [۲۶۶] ۴

[On iki rəhbər. ۴۵۲ [۲۶۷] ۵

[Səhiheyndə Əmirəl möminin Əlinin _*(ə)*_ fəzilətləri ۴۵۷ [۲۶۹ . [۲۶۸] ۴

[Əliyə _*(ə)*_ düşmən olanlar Allaha düşməndir. ۴۵۷ [۲۷۰ . ۱

[Səhiheyndə Fatimeyi-Zəhranın *(s)* fəzilətləri ۴۶۷ [۲۷۲ . [۲۷۱] ۵

[Fatimə qadınların ülgüsü.. ۴۶۷ [۲۷۳] ۱

[Həzrət Fatimə *(s)* Peyğəmbərin yanına gedən birinci kəsdir ۴۶۸ [۲۷۴] ۲

[Həzrət Fatimə *(s)* Allah Rəsulunun ciyərparasıdır. ۴۶۹ [۲۷۵] ۲

[Həzrət Fatimeyi-Zəhranını *(s)* təsbih zikri ۴۶۹ [۲۷۶] ۴

[Həzrət Fatimeyi-Zəhranın *(s)* atasına olan məhəbbəti ۴۷۰ [۲۷۷] ۵

[Həzrət Fatiməyi-Zəhranın *(s)* Peyğəmbərin halına yanması ۴۷۷ [۲۷۸] ۶

[Səhiheyndə İmam Həsən *(ə)* [۲۸۰] və İmam Hüseynin *(ə)* fəzilətləri ۴۷۵ [۲۸۱ . [۲۷۹] ۶

[İmam Həsənə *(ə)* və İmam Hüseynə *(ə)* sədəqə haramdır ۴۷۵ [۲۸۲] ۱

[İmam Həsən *(ə)* və İmam Hüseyn *(ə)* Peyğəmbərə oxşayırlar ۴۷۶ [۲۸۳] ۲

[Peyğəmbərin İmam Həsənə *(ə)* və İmam Hüseynə *(ə)* olan məhəbbəti ۴۷۷ [۲۸۴] ۳

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peyğəmbərin reyhanıdır. ۴۷۸ [۲۸۵ .۴

[İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində Peyğəmbərin duası ۴۷۸ [۲۸۶ .۵

[İlahi Həsəni və onu sevənləri sev. ۴۷۹ [۲۸۷ .۶

[İmamət, Əlinin (ə) nəzərində. ۴۸۰ [۲۸۸

[İmamətin şərtləri ۴۸۱ [۲۸۹

[İmamət və gözəl əxlaq. ۴۸۱ [۲۹۰

[İmamət və şəriət hökmləri ilə tanışlıq. ۴۸۵ [۲۹۱

[Təyəmmümün hökmü.. ۴۸۷ [۲۹۲

[Şərabxora şallaq vurulmasının miqdarı ۴۹۰ [۲۹۳

[Ana bətnində olan körpə uşağın diyəsi ۴۹۲ [۲۹۴

[İstizan” (icazə almaq) hökmü; Ən sadə hökmlər. ۴۹۲ [۲۹۵“

[Kəlalə” məsələsinin çətinliyi ۴۹۵ [۲۹۶“

[Dəlini daşqalaq etmək. ۴۹۷ [۲۹۷

[Bayram namazında hansı surəni oxuyurlar! ۴۹۸ [۲۹۸

[Kəbə evinin qızılı və gümüşü.. ۵۰۰ [۲۹۹

[Quranın təfsiri ۵۰۲ [۳۰۰

[Osmanın cənabət məsələsində fətvası ۵۰۳ [۳۰۱

[Məsaħif (səhifələr) barədə bir hökm! ۵۰۶ [۳۰۲

[İslam hökmləri və xəlifələr. ۵۰۸ [۳۰۳

[Qətl və qarət ۵۱۱ [۳۰۴ .۱

[Hökmlərdə dəyişiklik. 511 [305

[Malik ibn Nuveyrə Peyğəmbərin _s_ nümayəndəsidir. 516 [306

[Fədək məsələsi və Peyğəmbərin _s_ mirası 519 [307.2

[Qondarma qanun.. 523 [308

[Peyğəmbərin _s_ səhabələri 526 [309

[Peyğəmbərin _s_ zövcələri 527 [310

[Hüdeybiyyə sülhündə. 529 [311.3

[Yazılı bilməyən vəsiyyətnamə. 531 [312.4

[Hədisi nəql edən Ubeydullah deyir: 532 [313

[Şübhə və onun cavabı 538 [314

[Təməttö həcci 539 [315.5

[Təməttö həcci nədir?. 540 [316

[Peyğəmbərin cahiliyyət dövründə olan əməllərlə mübarizəsi 541 [317

[Təməttö həccinin haram edilməsi 545 [318

[Təməttö həccinin qarşısının alınma səbəbi 548 [319

[Təməttö həcci Osmanın dövründə. 550 [320

[İbn Zubeyr bu barədə belə deyir: 553 [321

[Təməttö həcci Müaviyənin dövründə. 553 [322

[Səhihi-Müslim" və "Müsənədi-Əhməd" kitablarında belə nəql olunmuşdur ki; 555 [323"

[Mütə və ya müvəqqəti evlənmək. 555 [324.6

[Mütə nədir?. 555 [۳۲۵

[Ortaq hökmlər. 556 [۳۲۶

[Fərqli xüsusiyyətlər. 557 [۳۲۷

[İslamda mütənin qanuni olması 558 [۳۲۸

[İkinci xəlifənin mütəni haram etməsi 564 [۳۲۹

[Nəsx iddiası və yaxud hökmün qüvvədən düşməsi 567 [۳۳۰

[İftiralar və əsası olmayan məsələlər. 570 [۳۳۱

[a. Şeyx Məhəmməd Əbduhun sözləri 571 [۳۳۲

[b. Musa Carullahın sözləri 572 [۳۳۳

[c. Alusinin iftirası 573 [۳۳۴

[d. Şeyx Məhmud Şəltutun sözləri 574 [۳۳۵

[Təravih namazı 575 [۳۳۶ . ۷

[Əmirəl-möminin Əlinin _ə_ rəftarı 578 [۳۳۷

[Bədruddin Eyninin izahı 579 [۳۳۸

[Üç təlaq. 580 [۳۳۹ . ۸

[Üç təlaq hansıdır?. 581 [۳۴۰ . ۸

[Üç təlaq məsələsinə bir baxış. 583 [۳۴۱

[Əzizlərinin ölümündə ağlamağın qadağan olunması 585 [۳۴۲ . ۹

[Müsafir namazı 590 [۳۴۳ . ۱۰

[Müqayisə və nəticə. 592 [۳۴۴

[Rəsuli-Əkrəmin _*(s)*_ uzaq görənliyi və əvvəlcədən xəbər verməsi 593 [345]

[Mürtəd olma və dindən dönmə. 594 [346]

[Dində təhrif və bidət 598 [347]

[Həqiqəti etiraf etmək. 601 [348]

[Bu kitabın sənədləri haqqında izah: 603 [349]

[Səhihi-Müslim". 603 [350]

[Qaynaqlar. 605 [351]

səh:15

İşarə

Ayətullah Məhəmməd Sadiq Nəcmi 1315-ci şəmsi ilində Horis kəndində dünyaya göz açmışdır. Atası Hacı Mirzə Əhməd ağa Horisi və onun babaları camaat arasında sayılan ruhani alımlərdən olmuşlar. Anası, "Kuh kəmər" vilayətinin seyyidlərindən olan Həzrət

Ayətullah Əl-uzma Höccətin əmisi Hacı Miri Ağanın qızıdır

Ayətullah Məhəmməd Sadiq Nəcmi ibtidai-orta dini təhsili atasından öyrəndikdən sonra on beş yaşında, Təbriz şəhərinin "Talibiyyə" mədrəsəsinə daxil olmuşdur. Bir ildən sonra 1332-ci şəmsi ilinin yay fəslinin axırlarında təhsilini davam etdirmək üçün "Qum" şəhərinin "Feyziyyə" mədrəsəsinə qəbul olmuş və bundan sonra bu şəhərdə yaşamağa başlamışdır. O, Qum şəhərində ۲۰ illik yaşadığı dövrdə Ayətullah Meşkini, Ayətullah Sultani Təbətəbai, Ayətullah Əllamə Təbatəbai, Ayətullah Gülpayqani, Ayətullah Həsənzadə Amoli, Ayətullah imam Xomeyni (rəhmətullahi ələyh) və s. kimi böyük və tanınmış şəxsiyyətlərdən dərs almışdır

Ayətullah Məhəmməd Sadiq Nəcmi ildə bir neçə ay Məşhəd şəhərinə səfər etmiş və oranın alımlarından bəhrələnmişdir. Bu şəhərdə ikən Ayətullah Milani onun üçün elm və əxlaq baxımından nümunə sayılmışdır. Uzun müddət apardığı

mütaliərindən sonra “Səhiheyə bir baxış” adlı kitabının müqəddiməsini səkkizinci imam Həzrət Əli ibn Musa Ər-Rzanın (ə) qəbrinin kənarında yazmağa başlamışdır

Ayətullah Məhəmməd Sadiq Nəcminin əhli-sünə mənbələrində apardığı araşdırımlar onun “Səhihi-Buxarı” və “Səhihi-Müslim” kitablarından götürdüyü bir çox qeydlərin toplanılmasına səbəb oldu. Onun doğma kəndində Ayətullah Əmini ilə görüşü bir çox suallara cavab tapmaq üçün münasib fürsət idi. Ayətullah Əllamə Əmini Məhəmməd Sadiq Nəcminin pərakəndə şəkildə topladığı qeydləri görəndən sonra onu həmin mövzuda kitab yazmağa həvəsləndirdi. Əllamə Əmininin göstərişləri “Səhiheyə bir baxış” adlı kitabı yazılmasına səbəb oldu. Bu kitabı yazılıandan sonra 1352-cü şəmsi ilində bir çox böyük alımlər Ayətullah Məhəmməd Sadiq Nəcminin bu işini yüksək qiymətləndirib ona təşəkkür etmişlər. Belə alımlərdən biri də Ayətullah Əllamə .Əsgəridir

Qeyd etmək lazımdır ki, Ayətullah Məhəmməd Sadiq Nəcmi Əllamə Əsgərinin “Əbdullah ibn Səba”, “Aışə Əlinin (ə) dövründə” adlı kitablarını ərəb dilindən fars dilinə tərcümə etmişdir

İran İslam inqilabından sonra 1357-ci şəmsi ilində Ayətullah Nəcmi İmam Xomeyni (rəhmətullahi ələyh) tərəfindən “Xoy” vilayətinin imam-cüməsi təyin edildi. Bu müddət ərzində imam-cümə vəzifəsində çalışmasına baxmayaraq Ayətullah Nəcmi Xoy vilayətində Azad İslam Universitetini təsis etdi. Hal-hazırda da bu universitet İran İslam Respublikasının seçilmiş elm ocaqlarından biri sayılır. Bütün bunlara baxmayaraq, Ayətullah Məhəmməd Sadiq Nəcmi öz elmi araşdırımlarını dayandırmamışdır. O, bu müddət ərzində “İmam Hüseynin (ə) Mədinədən Kərbəlaya kimi söhbətləri”, “Bir elmi mübahisə”, “İmamların Bəqidə olan qəbirlərinin

.tarixi” adlı kitablarını yazmışdır

Ayətullah Məhəmməd Sadiq Nəcminin qələmə aldığı və tərcümə etdiyi kitablar
:aşağıdakılardan ibarətdir

;Həcc və ziyarətə aid məsələlər .¹

;Vəhhabiliklə tanışlıq .²

;Quran tarixi .³

;Hədis tarixi .⁴

;Quranla tanışlıq .⁵

;Aişə Həzrət Əlinin (ə) dövründə .⁶

;Abdullah ibn Səba kitabının tərcüməsi (۲-۳-cü cildlər .⁷

;Quranın ümumi məsələlərdə və müxtəlif elmlərdə bəyanları (۱-۲-ci cild .⁸

səh:ṛ

Həmd və sənə olsun uca Allaha ki bəndələrinə sonsuz nemətlər bəxş etmişdir. Allahın salavat və salamı olsun Peyğəmbərimiz Həzrət Məhəmmədə (s), onun Əhli-beytinə və onlara iman gətirib, kömək edən səhabələrə

!Hörmətli oxucular

Qarşınızda olan “Buxari və Müslimün səhihlərinə bir baxış” adlı bu kitab ۱۰. ildən çoxdur ki, yazılmışdır. Bu kitabın ikinci cildi İran İslam inqilabı ilə bir vaxta təsadüf edir. Təzə qurulmuş bu hökumətdə, İslam inqilabının çıçəklənməsi əhəmiyyət kəsb etdiyi üçün, üzərimizə qoyulmuş iyirmi illik imam-cüməlik vəzifəsi, bu kitabın üçüncü cildinin yazılmasını müvəqqəti olaraq təxirə saldı. Lakin, bu illər ərzində bu kitab üç dəfə müxtəlif dillərə tərcümə olunmuşdur

Birinci tərcümə ۱۹۸۷-ci ildə “Təəmmulatun fis-səhiheyn” adı ilə Beirut şəhərində ərəb dilinə, ikinci tərcümə ۱۹۹۸-ci ildə “Əzvaun ələs-səhiheyn” adı ilə İranda ərəb dilinə, üçüncü tərcümə son illərdə (۲۰۰۵-ci ildə) Ordu dilinə “Səhiheyn kaik mütaliə” İranda çap olunmuşdur

Qarşınızda olan bu kitabın ۱-ci cildi Allahın lütfü ilə İmam Xomeyni mədrəsəsinin azəri tələbələrindən biri olan

Rəşad Vahid oğlu Əkbərov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Allah-təaladan arzu edirik ki, onun elm aləminə etdiyi xidməti qəbul olunsun, Rəbbimiz bu kitabı ikinci cildinin də tərcümə olmasında ona yardım etsin. Ona elm və təhsildə müvəffəqiyyətlər və apardığı təhqiqat işlərində uğurlar arzulayıraq

"Qum Elmiyyə Hövzəsi"

Ayətullah Məhəmməd Sadiq Nəcmi

.ci şəmsi ilinin dey ayı – ۱۴۰۷-cı miladi ilinin yanvar ayı – ۱۳۸۵

səh:۲۲

{وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَنْ يَنْقِلِبْ عَلَى عَقِيقِيْهِ فَلَنْ يَضْرِبَ اللَّهُ شَيْئًا وَسَيَجِزِي اللَّهُ الشَّاكِرِينَ}

Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib—"getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir Zər`ər ".yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər

(1)

{وَمَا آتَكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا}

_".Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin"__

(2)

{وَمَا يَنْطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى}

O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir_
vəhyidir. __

İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) vəfat etdiyi zaman öz ümmətinin arasında iki böyük və ciyin sindiran, ağır yük, əmanət qoymuşdur. Onlardan birincisi – Quran (Allahın

səh:22

.Ali İmran surəsi ۱۴۴-cü ayə . [۱]-۱

.Həşr surəsi ayə-v . [۲]-۲

.Nəcm surəsi ayə-۳ və ۴ . [۳]-۳

müqəddəs kitabı) və ikincisi isə - Əhli-beyt (ələyhumus-səlam) (Peygəmbərimizin (s) övladlarıdır.) Öz ümmətinə əmr etmişdir ki, onlara itaət etsinlər və heç vaxt onlardan [ayrılmaları](#).[\(1\)](#)

İslam Peygəmbəri (s) öz həyatı zamanı Qurani-Kərimin həqiqətini, onun düyünlü və ağır olan mətləblərini ümmətinə çatdırmaq vəzifəsini öz öhdəsinə götürmüştür. Buna görə də Qurani-Kərimin ağır və düyünlü mətləbləri hədis şəklində açıqlanmışdır. Bütün İslam elmlərini - əqidələr, maarif və əhkam – öz ümmətinə və ardıcıllarına müxtəlif yollarla başa salmışdır. Həzrət Məhəmməd (s) hədis söyləmək barədə belə buyurur: "Allah mənim sözlərimi eşidən, başa düşən və başqalarına çatdırın bəndəni sevindirsin. Nə çoxdur o kəslər ki elmi özlərindən savadlılıra və başa düşənlərə nəql [edirlər".\[\\(2\\)\]\(#\)](#)

İndi isə İslam ümmətinin Peygəmbərin (s) vəfatından sonra Quran və Əhli-beytlə (ələyhumus-səlam) necə rəftar etdiklərinə, o Həzrətin buyurduğu hədislər qarşısında [törətdikləri cinayətlərə diqqət yetirək](#)

Onlar Peygəmbər ailəsini (səlamullahi ələyhim əcməin) cəmiyyət arasından uzaqlaşdıraraq ev dustağı etmişlər. Onlarla etdikləri bu rəftarı açıqlamağa insan dili [acizdir.\[\\(3\\)\]\(#\)](#)

səh: ۲۲

Müraciət edin: Musnədi Əhməd ibn Hənbəl ۳-cü cild; s - ۹, ۱۴, ۱۶, ۱۷, ۲۶ və ۵-ci cild; . [۱] -۱
səh. ۱۸۲. Səhihi Məhəmməd ibn Termizi "Fəzilətlər" mövzusu
Həmin mənbə ۱-ci cild, /səh. ۱۴ və ۱۲۵ "Elmin fəzilətləri" mövzusu,. [۲] -۲
"Peygəmbərdən hədislərin çatdırılması + Əllamə Məhəmməd Baqır Məclisi- "Biharul
.Ənvar" ۱-ci cild, /səh. ۱۰۹-۱۱۲

Daha yaxşı olar ki, o dövrün ağır vəziyyətini iki böyük və şəxsiyyətli . [۳] -۲
səhabələrdən sayılan Salman Farsi və Əbuzər Qəffarının dilindən eşidək. Salman Farsi
deyir:—"Ləyaqətsiz əməlinizin nəticəsində (xilafəti qəsb etmək) heyrətə düşdünüz və
hidayət mənbəyindən uzaqlaşdırınız." – İbn Əbil Hədid- "Nəhcül-bəlağənin şərhi",
Qahirə çapı, Məhəmməd Əbul Fəzl İbrahimin yazısı ۲-ci cild; /səh. ۴۶ və ۶-ci cild, / səh. ۱۷

Yenə də belə buyurmuşdur:- “Xilafəti qəsb etməklə pis iş gördünüz. Əgər bunlar Əlilə
(ə) beyət etsəydilər, yerin və göyün nemətləri içində həmişə qərq olardılar. Əbuzər
deyir:-“Əgər Allah üstün tutduğu şəxsi üstün tutub, kənara qoyduğu şəxsi kənara
qoysaydınız və Peyğəmbərin (s) ailəsinin vilayətə daha layiqli olmasını etiraf
etsəydiniz, həmişə Allahın nemətləri içində qərq olardınız. Lakin indi Belə etdiniz, öz
. Əməllərinizin nəticəsini dadın وسیع علم الذین ظلموا ای منقلب ینقلبون

İslamın həqiqi və düzgün qoruyucularını müxtəlif hiylələrlə cəmiyyətdən uzaqlaşdırmaqla xilafəti ələ keçirdilər, Quranla onun mənalarını açıqlayan hədislər arasında ayrılıq salmaq və Allahın kitabını öz istəkləri üzərində təfsir etməklə .mənalarını dəyişmək imkanını əldə etdilər

Peyğəmbər (s) sünəni” adlanan İslam rəhbərinin buyurduğu bu hədislər, xəlifələrin“ irəli sürdükləri siyasetlərin yolu üzərində olan birinci maneə idi. Daha doğrusu “sünə”, müxalif qüvvələrin apardığı siyasi müharibənin qalibi sayılırdı. Buna görə də hakimiyyəti ələ keçirənlər birinci çıxış yolunu bu ağır siyasi müharibədə güclü olan .müxaliflərini tərki-silah etməkdə gördülər

Əvvəlcə Əbu Bəkr bu silahı özünükiləşdirdi. Bu yolla Peyğəmbərdən (s) buyurulan ə.. hədisi yiğib topladı. Lakin, bir müddətdən sonra bu hədislərdən faydalananmayacağını başa düşdü. Çünkü, bu hədisləri özünükiləşdirməsi mümkün deyildir. Nəticədə bütün [toplanılmış hədisləri oda ataraq yandırdı.](#)[\(1\)](#)

Şübhəsiz ki, o vaxt heç bir kəsi hədis yazmaqdan və söyləməkdən çəkindirmək mümkün deyildi. O cümlədən, ancaq Əbu Bəkrin yiğdiği hədislərdən istifadə etməyi də heç kəsə məcbur etmək mümkün deyildi. Buna görə də çarənin Peyğəmbərin (s) hədislərinin nəql olunması və yazılımasının mütləq şəkildə qadağan edilməsində gördü (ki, camaatın əli bu güclü silaha çatmasın. Buna görə də xəlifə, Peyğəmbərin (s

səh: ۲۵

hədislərini nəql etməyi müsəlmanlara qadağan etdi və əmr etdi: “Peyğəmbərdən hədis
nəql etməyin və Qurana məşğul olun.”⁽¹⁾

Bəli, təkcə Qurana! Çünkü, Qurani-Kərimi Peyğəmbərin (s) hədisləri olmadan istənilən
.şəkildə məna etmək olar

Əbu Bəkr vəfat edərək öz vəsiyyətnaməsində xilafəti Ömərə verdi.⁽²⁾ Təbiidir ki, bir
çox müsəlmanlar xəlifənin əmrindən çıxmışdır. Onlar Peyğəmbərin (s) hədislərini
.daha yazmadılar

Ömər də, öz hökuməti dövründə Əbu Bəkrin bu siyasetini daha da şiddətlə davam
etdirdi. Bir dəfə öz xilafəti dövründə Peyğəmbərin (s) hədislərinin yazılıb nəql olunması
məsələsinin azad şəkildə davam etdirilməsi barədə camaatla məsləhətləşdi. Bu işin
müsləmlər üçün gərəkli olduğunu elan etdi. Bir ay fikirləşdikdən sonra xüsusi
zirəkliyi ilə bu əməlin çıxış yolunu tapdı və camaat arasında elan etdi: “Mən
Peyğəmbərin (s) sünnələrini yazmaq istəyirdim. Lakin, keçmiş ümmətləri yada saldım.
Onlar bəzi kitabları yazmaqla İlahi kitablardan uzaqlaşdırılar. Buna görə də mən heç
vaxt Allahın kitabını (Quranı) başqa bir şeylə bir yerdə qarışdırıram.”⁽³⁾

Ömər, Peyğəmbərin (s) səhabələrini tapşırıq dalınca göndərən zaman onlara hədis
söyləməməyə və camaatı Qurandan uzaqlaşdırırmamağa əmr edərdi. Onun əmrinə
tabe olmayan hər kəsdən xəbər tutardısa, dərhal onu Mədinəyə qaytarıb öz nəzəri
.altındə saxlayardı.⁽⁴⁾ Həmçinin, camaat içində topladığı hədisləri də yandırdı

Ömərin xilafəti dövrü də belə keçdi. Osman əvvəlcədən

səh: ۲۶

həmin mənbə ۱-ci cild, səh. ۷, ۸, ۱۳ . [۱] -۱
-۲ ”Əli ibn Əbu Talib (ə) – “Nəhcül-bəlağə” “Şiqşıqiyə xütbəsi . [۲]
فلان بعده حتى

Katibul Vaqidi-Məhəmməd ibn Səd “Ət-təbəqatul-Kubra” ۲-cü cild, səh. ۲۰۶; İbn . [۳] -۳
Abdul Birr “Cameu bəyanıl elmi və fəzlih” ۱-ci cild, səh. ۶۴-۶۵
Bu məsələni “Hədisin tarixi” kitabında geniş gətirmişik . [۴] -۴

planlaşdırılmış şəkildə xilafətə sahib çıxdı.^(۱) Osmanın zamanında, xilafət və hökumət hədis nəqlinin əleyhinə daha da amansız oldu. Ömər öz zamanında Peyğəmbərin (s) səhabələrinə əziyyət edib onları Mədinəyə gətirməklə öz nəzarəti altında saxlayırdısa və onların yazdıqları hədisləri yandırırdısa, Osman bu əməlin qarşısını almaq üçün Peyğəmbərin (s) tanınmış səhabələrinə işgəncə verərək, onları sürgün edərdi. Belə ki, Əbuzəri Mədinədən Şam şəhərinə, oradan isə Mədinəyə və Mədinədən isə Rəbəzəyə qızmar və kimsəsiz səhraya sürgün etdi. Bununla da Peyğəmbərin (s) əziz köməkçisi isti səhrada, qurbət yerdə öz canını tapşırıldı. Həmçinin Peyğəmbərin (s) başqa səhabəsi sayılan Əmmar Yasiri elə döydürmüştü ki, vurulan zərbələrin ağırsından ^(۲)bihuş olaraq yerə yığılmışdı.

İyirmi beş il üç xəlifənin hökuməti zamanı Peyğəmbərin (s) səhabələri, tabeinlər və başqaları bu acınacaqlı və çətin həyatı yaşadılar. Axırda çarəsiz qalmış bu ümmət qiyam edərək Osmanın xilafətini devirdi və onu öldürdülər. Sonra Əliyə (ə) tərəf üz çevirdilər. Onu çox təkidlə xilafətə gətirdilər.^(۳) Əli (ə) hakimiyyətə elə bir zamanda yetişmişdi ki, artıq ۷ ildən çox idi ki, müsəlmanlar get-gedə keçmiş xəlifələrin zamanında olan siyasi gedişə adət etmişdilər. Əli (ə) öz zamanının vəziyyətini belə :^(۴)açıqlayır

Məndən öncə olan xəlifələr yetərincə Peyğəmbər (s) ilə“ –

səh:۲۷

Abdullah ibn Səba” – فَسِيرْهَا فِي حَوْزَةِ خَشْنَاءِ ”Nəhcül-bəlağə “Şiqşiqiyə xütbəsi . [۱] -۱ kitabında bu hadisəni geniş şəkildə gətirmişik. ۱-ci cild, səh. ۱۴۲-۱۵۱, ikinci çapa .müraciət edin

.Əhməd ibn Yəhya Bilazəri-“İnsabul-əşraf”۵-ci cild; səh. ۴۹ . [۲] -۲

.Seyyid Murtəza Əsgəri-“Ummul-möminin Aişənin hədisləri” səh ۱۱۵ . [۳] -۳

Burada Əlinin (ə) acı və ağır ürək ağrılarını bəyan etdiyi cümlələri sizə yenə . [۴] -۴ söyləyirik. Əlbəttə hərfi tərcümə ilə yox, o Həzrətin buyurduqlarını nəql edərək məna etmişik. Geniş şəkildə *Məhəmməd ibn Yəqub Kuleyni-”Rovzətul Kafi” ۸-ci cild, səh. ۶۱-

müxalif olan əməlləri yerinə yetirdilər. O Həzrətin əmrini pozaraq sünnəsini dəyişdilər. İndi isə mən camaatı bu işlərdən çəkindirməklə Peyğəmbərin (s) zamanında olduğu kimi yerinə yetirməyə çağırısam, qoşunlarım mənim ətrafımdan dağılacaq, məni tənha və kimsəsiz qoyacaqlar. Ən azı və çoxu öz tərəfdarlarımla, Peyğəmbər sünnəsi və İlahi ”.kitab yolu ilə mənim vilayətimi qəbul edənlərlə birləşə qalacam

;Nə fikirləşirsiniz? Əgər əmr etsəm ki“

;İbrahimin (ə) məqamını Peyğəmbərin (s) buyurduğu yerə qaytarın

;Fədək bağlarını Fatiməin (s) övladlarına tapşırıram

;Peyğəmbərin (s) bağlanmış əhdi-peyman necə idisə, eləcə yerinə yetirsəm

Peyğəmbər (s) tərəfindən məsləhət üzündən səlahiyyəti olan şəxslərə verilmiş ;torpaqları özlərinə qaytarsam

;Xəlifələrin zülməkarcasına çıxardıqları hökmərə ədalətlə yenidən baxsam

;Zəkatı onun əsil yerlərindən düzgün ölçüdə alsam

;Dəstəməzi, quslu və namazı əvvəlinci şəkildə yerinə yetirilməsinə əmr etsəm

Öz ərlərindən boşandırılaraq ədalətsizcəsinə başqalarına verilən qadınları öz ərlərinə ;qaytarsam

Təbəqə söhbəti ilə bölünən beytul-malı Peyğəmbərin (s) zamanında olduğu kimi [bərabər bölsəm](#) və təkcə varlılara qismət olmasına icazə verməsəm;[\(1\)](#)

səh:28

Ömər, İslam cəmiyyəti arasında beytul-malı bölüşdürməklə təbəqə söhbəti . [1] -ı yaratmışdır. Buna görə də müsəlmanlar adlarını siyahıya yazmışlar. Hər il bir qrup şəxslərə ₣... dirhəm, bir qrupuna ₣... dirhəm, başqa bir qrupa ₣... dirhəm və başqa bir qrupa ₣... dirhəm, o cümlədən təbəqə söhbəti ilə ₣...-dən ₣... dirhəmə kimi maaş verirdi. Bu səbəbdən İslamda bir tərəfdən şərafətli və qüdrətli təbəqələr, başqa

.tərəfdən isə kasıb və fəqir təbəqələr meydana gəlmışdı

[↳](#)Torpaq maliyyəsini ləğv etsəm;[↳](#)

[↳](#)Müsəlmanları evlənməkdə bərabər etsəm;[↳](#)

[↳](#)Xumsu Allah buyurduğu kimi alsam;[↳](#)

Peyğəmbər məscidini əvvəlki vəziyyətinə qaytarsam: O qapılar ki, Peyğəmbərdən (s) sonra məscidə açılmışdı bağlatsam və o qapılar ki Peyğəmbərdən (s) sonra ;bağlatdırılmışdı açdırısam

[↳](#)Dəridən tikilmiş ayaqqabı, ya çarıqların üzərinə məsh çəkməyi qadağan etsəm;[↳](#)

;Şərab içənə layiq olduğu cəzani versəm

[↳](#)Qadınların və Həcc mutəsini Peyğəmbərin (s) zamanında olduğu kimi caiz saysam;[↳](#)

[↳](#)Meyyit namazının təkbirini beş dəfə etsəm;[↳](#)

[↳](#)Camaatdan “Bismillah”-ı namazda uca səslə oxumalarını istəsəm;[↳](#)

səh:۲۹

Ömər ibn Xəttab İraqda torpaq maliyyəsini Sasani İran maliyyəsinin qanunları . [۱] -۱ .kimi, Misirdə isə Rum imperiyasının maliyyə qanunlarının əsası kimi düzəltmişdir . Ömər, əcəmilərlə ərəb qızlarının evlənməsini qadağan etmişdir . [۲] -۲ Xəlifələr Peyğəmbərdən (s) sonara “Zəvil-qurba”-nın haqqını xumsdan ləğv . [۳] -۳ .etdilər

Xəff” heyvan dərisindən hazırlanmış ayaqqabı ya çarığa deyilir. Əhli-sunnə öz ” . [۴] -۴ əsillərindən itaət edərək dəstəmazda ayağı yumağı vacib, lakin dəri çarıqda olarsa .ona məsh etməyi caiz bilirlər

Xəlifə Ömər, iki mutəni haram etdi. Həcc mutəsi - Hacılar ümrə həccini yerinə . [۵] -۵ yetirdikdən sonra ehram halından çıxıb sonar ikinci dəfə həcc üçün ehram bağlayırlar. Bu İslamın əmri idi. Lakin Ömər əmr etdi ki, həcc əməllərinin axırına kimi ümrə ehramında qalsınlar. Qadınların mutəsi - Həmin müvəqqəti nigahdır ki, Quranın .ayələrinə və əhli-sunnənin rəvayətlərinə əsasən İslam qanunlarından biri sayılır

Əbu Hüreyrənin rəvayətinə əsasən əhli-sünnə məzhəbi meyyit namazının . [6] -6 təkbirini dörd dəfə deyirlər. Müraciət edin:- İbn Ruşd Əndəlusi-“Bidayətul mustəhid” 1-ci cild, səh- ۲۴.

Əhli-sünnə məzhəbinin bir qrupu namaz vaxtı Həmd və Surədə “Bismillah”-ı . [7] -7 oxumurlar. Zahirən bu məsələdə onlar Müaviyədən itaət edirlər. Müraciət edin:- “Əl-Kəşşaf “ təfsir kitabı, həmd və surənin təfsirində 1-ci cild, səh – ۲۴ – ۲۵

[\(Təlağı Peyğəmbərin \(s\) buyurduğu və göstərdiyi kimi yerinə yetirsəm; \[\\[1\\]\]\(#\) .\[۱۹\]\(#\)](#)

Başqa ümmətlərin müharibə əsirləri ilə Allah və Peyğəmbər (s) buyurduğu kimi .[۲۰](#).
[\(rəftar etsəm; \[\\[2\\]\]\(#\)](#)

Xülasə, əgər camaatı İlahi əmrlərə və Qurani-Kərimin göstərişlərinə rəayət etməyə
”.çağırsam, belə halda onlar mənim ətrafımdan dağılacaqlar

And olsun Allaha ! Elə ki, müsəlmanlara Ramazan ayında əmr etdim ki, vacibi“
namazlardan savayı başqa namazları camaatla birgə qılmasınlar və dedim ki;-
Müstəhəb namazları camaatla qılmaq bidətdir[\[3\]](#), _qoşunumun_ bir qismi səs-küy
!![وَاسْنَةُ عُمْرَاهٍ](#): salaraq dedilər

Ey müsəlmanlar, Əli istəyir Ömərin sünnəsini dəyişsin. Bizi Ramazan ayında“
”.müstəhəb namazlar qılmaqdan saxlaşın. İş o yerə çatdı ki, qorxdum qiyam etsinlər

Aman bu ümmətin əlindən, mənimlə müxalifət etmələrindən, yolunu azmış“
başçılardan itaət etməklərindən, onları uçuruma aparan başçılardan itaət
”.etməklərindən, acılar çəkdirim

(İmam (ə) öz işini elə tənzimləmişdi ki, Peyğəmbərin (s

səh:[۲۱](#).

Əhli-sunnə qadının üç təlağını bir məclisdə caiz sayırlar. Adil şahid olmadan bu işi .[\[1\]](#) -[۱](#)
.görmürlər. Müraciət edin: -“Bidayətul - muctəhid” [۱-ci cild, səh -۸۰ - ۸۴](#)
İkinci xəlifə əmr etdi: - Ərəb əsirlərini azad etsinlər. Lakin fars əsirlərini hətta .[\[۲\]](#) -[۲](#)
Islam mərkəzi olan Mədinəyə buraxmırıldı. Həmçinin onun Peyğəmbər (s) sünnəsi ilə
etdiyi müxalifətlərdən biri də bu idi ki, ərəb olmayan qadınların körpələri əgər ərəb
torpaqlarından başqa yerlərdə dünyaya gəlsəydi lər, onların övladlarına ırs vermirdi.
.Müraciət edin: -“ Əlmuvəttə ” kitabı Ənəs ibn Malikin təlifi [۱-ci cild, səh -۸۵](#)
.Bidət: İslamda olmayan, sonradan dinə daxil olunmuş yanlış şeylərə deyilir .[\[۳\]](#) -[۳](#)

getdiyi yolu davam etdirərək xəlifələrin əksinə davranışmışdı. Xüsusən hədis məsələlərində xəlifələrin buraxdığı böyük səhvləri və qoyduqları mənfi təsirləri məhv etmək üçün davamlı mübarizəyə başlamışdır.[\(1\)](#)

Qureyş tayfası öz şəxsi ambisiyalarının ziddinə olan Əlinin (ə) bu işlərini görüb onunla müxalifət etməyə başladılar. Buna görə də “Cəməl” və “Suffeyn” döyüslərində çoxlu qanlar axıldı. Şəxsi mənafelərinin təhlükədə olduğunu gördükdə Əli (ə) ilə öz düşmənliklərini göstərdilər. Bu düşmənlik o qədər uzun sürdü ki, dörd il yarımdan sonra Həzrət Əlini (ə) mehrabda ibadət edərkən şəhid etdilər

Çox keçmədi ki, Allahın və Peyğəmbərin (s) düşməni olan Müaviyə hiyləgərliklə xilafəti ələ keçirdi. O, Muğeyrə ibn Şöbə ilə söhbətində öz mənfur siyasetini ona belə açıqladı. Muğeyrə demişdi: “Ey Əmirəl-möminin! Indi ki öz arzu və istəklərinə çatdın, bu yaşının çoxluğunda ədalət və mürüvvətə riayət etməkdə sənə mane olan nədir? Ləyaqətli işlər görməklə özündən sonra ad-san qoya bilmərsənmi? And olsun Allaha! Bu gün daha Bəni-Haşimdə sənin qorxundan başqa heç nə qalmayıb. Buna görə də yaxşı olardı onlarla mehriban davranışaraq öz qohumluq əlaqəni daha da gücləndirəsən.” Müaviyə belə cavab verdi: “Heyhat, heyhat- uzaqdır uzaq

Əbu Bəkr hakimiyyətə gəldi, ədalətlə iş gördü. Bütün çətinlikləri öhdəsinə götürdü. Lakin, vəfatından neçə gün keçmədi ki, bəzi vaxtlar adı çəkilirdi və ondan heç bir şey qalmadı. Bu vaxt Ömər hakimiyyətə gəldi. Çoxlu zəhmətlər çəkərək on il xilafəti dövründə əziyyətlər gördü. And olsun

səh:[21](#)

Peyğəmbərin rəvayətlərini cümə günlərində İslam məscidlərində yenidən . [1] – söylənilməsinin maneəsiz olduğunu bildirdi. İmkan daxilində xəlifələrin getirdiyi yanlış və öldürücü bidətləri məhv etdi. Müraciət edin:–“Min tarixul hədis” kitabı

Allaha ölen kimi adı da öldü. Sonra, hamımızdan üstün olan qardaşımız Osman xilafətə gəldi. Bir çox işlər gördü. Onunla başqalarının etdiyi əməllər də ötüb keçdi. And olsun Allaha ölümündən sonra adı da öldü. Onun yaxşı əməlləri, rəftarı da unuduldu. Lakin, Haşimi olan o kişinin adını⁽¹⁾ hər gün beş dəfə azan vaxtı dünyanın ucqar yerlərində uca səslə səsləndirirlər.⁽²⁾ “Şəhadət verirəm ki, həqiqətən Məhəmməd Allahın ”.elçisidir

Nə qədər ki bu ad yaşayır, kimin adı yaşayar ey anası ölmüş! Yox and olsun Allaha ! Nə
qədər ki bu adı yer üzündən silməmişəm dincəlməyəcəyəm!⁽³⁾

Bu səbəbdən bütün gücünü Peyğəmbərin (s) adının və ailəsinin məhv olması üçün sərf edirdi. Öz hədəfinə çatmaq üçün cürbə-cür hədis uyduran dəsgahları işə saldı. İş o yerə gəlib çıxdı ki, Əbu Hüreyrə ۵۳--dən çox hədis, Abdullah ibn Ömər ۲۰--dən çox və Ummul-möminin Aişə, Ənəs ibn Malik hər biri ۲۳--dən çox yalan və qondarma hədislər Peyğəmbərə (s) nisbət verdilər.⁽⁴⁾

Adı çəkilən şəxslər və onların başqa həmkarları, hakim təbəqənin razılığını əldə etmək üçün səhabələrin adından uydurulmuş və qondarma hədisləri nəql etməkdə bir-birləri arasında rəqabət aparırdılar. Heç kəs Allahdan başqa bu dövrlərdə Peyğəmbərə (s) nisbət verilən hədislərin aqibətindən xəbərdar deyildir. Bu işin təsiri nəticəsində bütün seylər İslam qanunlarını qarışdırıldı. Nəticədə həqiqi və düzgün İslami dəyişib, .hakimiyyətdə olanların cinayətlərinə haqq qazandıran İslama çevirdilər

səh:۲۲

..Müaviyə düşmənlilikdən Peyğəmbərin (s) adını dilinə gətiməmişdir . [۱] -۱ Azanda deyilən “Əshədu ənnə Məhəmmədən rəsuləllah” kəlməsinə işaret edir . [۲] -۲ Məsudi- “Murucuz-zəhəb” kitabı ۴-cü cild, səh-۴۵۴. Darul Əndəlusi çapı, ۲۱۲-ci . [۳] -۲ .hicri ilinin hadisələri. Tərcümədə muxtəsər qeyd olunmuşdur Əllamə Seyyid Murtəza Əsgəri ” Ummul-möminin Aişənin hədisləri” kitabı səh.. . [۴] -۴ .۲۸۹-dan sonra. Tehran çapı ۱۳۸۰-cı şəmsi ili

Hakimiyyətdə olanlar da ancaq belə bir İslami rəsmi tanıydılar. Birinci iki xəlifənin beyninin məhsulu olan və onlara sərf edən İslam ki, Müaviyənin dövründə daha çox dəyişdirildi, bu günümüzə kimi bir sıra ölkələrdə həqiqi və rəsmi İslam adı ilə qalmaqdadır. İş o yerə çatıb ki, Peyğəmbərin (s) gətirdiyi həqiqi və əsil İslami, o yanlış İslama öyrəşmiş insanlara təqdim eməkdə çoxlu çətinliklər törədir və onlar üçün .inanılmaz görünür

Müaviyənin zamanında yayılmış və Peyğəmbərin (s) adına yalandan qondarılmış hədislər ilə İslama üz tutub onunla tanış olanlar, məhz bu İslami həqiqi İslam kimi tanıyırlar. Misal üçün, onlar İslama olan tövhidə Əbu Hüreyrənin saxtalaşdırduğu .qondarma hədislər gözü ilə baxırlar

Bir qrup şəxs Peyğəmbərə (s) dedi: Ey Allahın rəsulu! Biz Qiyamət gündündə öz“ Allahımızı görəcəyikmi? Buyurdu: On dörd gecəlik ayı görməyinizə narahatsınızmı? Dedilər: Xeyr, ey Allahın rəsulu! Buyurdu: Bulud olmayan havada günəşi müşahidə etdikdə əziyyət çəkirsinizmi? Dedilər: Xeyr, ey Allahın rəsulu! Buyurdu: Siz Allahınızı belə şəkildə görəcəksiniz! Qiyamət gündündə Allah camaatı bir yerə toplayacaq. Sonra .onları çağırıb belə buyuracaq: Hər kəs pərəstiş etdiyinə tərəf getsin

Günəşə pərəstiş edənlər günəşə tərəf, aya pərəstiş edənlər isə aya tərəf gedərlər. Axırda zülmə pərəstiş edənlər öz məbudlarına tərəf gedərlər. Təkcə arasında münafiq olan bu ümmət qalar. Bu vaxt Allah təala keçmişdə onu tanıdıqları sıfətdə onlara yaxınlaşar və deyər: – Mən, sizin Pərvərdigarınızam! Deyərlər: Biz səndən öz Allahımıza pənah aparırıq. Biz Allahımız gəlincəyə qədər burada qalacağıq. O gələndə biz onu .tanıyalacağıq

Sonra, Allah onu tanıdıqları surətdə onlara tərəf yaxınlaşar

və deyər: Mən sizin Pərvərdigarınızam! Deyərlər: Bəli, sən bizim Pərvərdigarımızsan.

[\(Sonra onun arxasında yola düşərlər...\)"](#)[\(1\)](#)

Gördüyünüz kimi bu hədis Allahı tanımağın və İslamda məad bəhsinin əsasını dəyişmişdir. Həmçinin başqa hədislərdə də İslam Peygəmbərinin asimanı simasını başqa cür tanıtdırmışlar. O cümlədən, rəvayət etmişlər ki, Allahın rəsulu öz Allahından belə bir şey istəyibmiş: İlahi, qəzəb üzündən möminlərə etdiyim nifrini dəyişib onların

[\(paklığına və onlar üçün bərəkətə çevir.\)](#)[\(2\)](#)

Həmçinin nəql edirlər ki, Peygəmbər (s) camaata buyurdu: "Xurmanın tozlanmağa ehtiyacı yoxdur" və yaxud "Xurmanı tozlandırmayın, yaxşı olacaq. Camaat da Peygəmbərin (s) əmrinə itaət edirdilər. Xurmanı tozlandırmadılar. Nəticədə həmin il ağaclar bar vermədi. Peygəmbər (s) elə ki, öz sözlərini yadına saldı, "Mən belə düşünürdüm, məni qınamayın!" və ya "Siz öz dünyəvi işlərinizdə məndən daha çox [\(təcrübəlisiniz.\)](#)[\(3\)](#) buyururdu!

səh:۲۲

Məhəmməd ibn İsmail Buxari-“Səhih” kitabında ۱-ci cild, “Fəzlus-sucud” . [۱] -۱ Müslim ibn Həccac [السراط جسر جهنم](#), mövzusu; ۹-cu cild, Kitabut-tövhid kitabı ۸-ci cild

"Nişapuri “Səhih” kitabında ۱-ci cild, “Mərifətu təriqətur-rovyə Müslim ibn Həccac Nişapuri “səhih” kitabında ۴-cü cild, “Peygəmbərin lənətlədiyi . [۲] -۲ və qarğış etdiyi şəxslər” mövzusu. Bu mövzuda Aişədən və Əbu Hüreyrədən və başqa səhabələrdən bir neçə hədis yazılmışdır. Müslimün səhihinin axırında Peygəmbərin (s) Müaviyə barədə - “Allah Müaviyənin qarnını doydurmasın” buyurduğunu söyləmişdir. Buna görə də əhli-sunnənin nəzərincə Əməvilərin hamısına və başqalarına Peygəmbərin (s) lənət və qarğışı, onların paklanmasına və bərəkətlərinin çoxalmasına ".səbəb olacaqdır

Həmin mənbə. Vucubu imtisali ma qaləhu şərən dunə ma zəkərəhu (s) min . [۳] -۳ məayışin-nasi əla səbilir-rəyi" Başqa bir kitablarda həmin hədisi Aişədən, Ənəs ibn Malikdən və başqa səhabələrdən nəql etmişlər. Əhli-sunnə bu kimi hədislərdən belə nəticəyə gəlmişdir ki, dünya işlərində Peygəmbərin (s) əmrəleri ilə müxalifət etmək olar. Əlbəttə işin nəticəsi onun hansı bir əmrə və ya dünya işinə aid olmasına bağlılığı var.

.Gərək onu əvvəlcə tanıyaq. Məsələn- Xilafət məsələsi kimi

O cümlədən, rəvayət edirlər ki, “Bir gün Peyğəmbər (s) Məkkə şəhərində “Nəcm” surəsini oxudu. Elə ki

{وَمَنَّاهُ اللَّهُ أَلْأَخْرَى أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعَزَّى}

BIR DEYIN GöRƏK (SIZIN İBADƏT ETDİYİNİZ) LAT VƏ UZZA, DIGƏR üçüNCÜ (BÜT) _
OLAN MƏNAT DA ALLAHİN QIZLARIDILRLAR ?! [\(1\)](#)

:ayəsini oxuyarkən Şeytan Peyğəmbərin (s) mübarək dilinə bu cümləni gətirdi

تلک الغرانيق العلى منها الشفاعه ترجى

”Ağ quşlara bənzəyən bütlərdən şəfaət almaq ümidi gözlənilir“

Elə ki, bu cümlə Peyğəmbərin (s) dilindən çıxdı, müşriklər sevindilər. Onlar deyirdilər ki, Peyğəmbər (s) də bizim bütləri təriflədi. Bu vaxt hamı bir yerdə – müsəlmanlar və müşriklər – səcdə etdilər! Cəbrail (ə) nazil oldu və Peyğəmbəri (s) bu böyük səhvindən ”.agah etdi. Peyğəmbərə (s) belə buyurdu: “Bu cümlələri Şeytan sənin dilinə gətirdi

Bəzi rəvayətlərin bir hissəsində belə qeyd olunmuşdur ki, Cəbrail (ə) Peyğəmbərə (s) dedi: -Ayələri təkrar edin. Peyğəmbər (s) ayələri bir-birinin ardınca oxudu. O cümləsini də qiraət etdi. Cəbrail (ə) dedi: -Xeyr, bu, [تلک الغرانيق العلى منها الشفاعه ترجى](#), cümlədən [\(cümləni mən gətirməmişəm. Onu Şeytan sənin dilinə gətirmişdir.\)](#) [\(2\)](#)

səh: ۳۵

.Nəcm surəsi ayə - ۱۹-۲۰ . [۱]

-۲ Həcc surəsinin ۵۲-ci ayəsinin təfsirində . { وَمَا أَرْسَيْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ وَلَا نَبِيًّا إِلَّا إِذَا تَمَنَّى الْقُوَّةُ }
الشیطانُ فِي أُمَّيَّتِهِ فَيَنْسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ [\(\)](#) Ya Rəsulum! Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çəsdirib oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batıl (yox) edər.”; “Əd-durrul-Mənsur” kitabı Suyuti-4-cü cild, səh-
[. ۳۶۸-۳۶۶](#). Bu məzmunda səhabələrdən on dörd rəvayət nəql olunmuşdur

Bu rəvayətlər əhli-sunnə məzhəbinin mötəbər və məşhur olan “Təbəri, İbn Kəsir, Süyuti və Seyyid Qutbud-din” kimi alimlərin təfsir kitablarında yazılmışdır. Onlar Peyğəmbərin dilindən o qədər yalan hədislər demişlər ki, Peyğəmbərin (s) o ilahi və [\(gözəl xüsusiyyətləri pərdə arxasında qalmışdır.\)](#)

Bütün bunlara baxmayaraq, Qureş tayfasının böyüklerinə və onların ətrafindakılara yalan fəzilətlər uydurmuşlar. Onlara müxalif və zidd olanları isə töhmət və iftira yağışına tutmuşlar. Bu iş o yerə çatdı ki, Əbuzər Qəffari, Malik Əştər, Əmmar Yasir və [\(s. kimi səhabələri dindən xəbərsiz və aldanılmış kimi qələmə verirdilər.\)](#)

Bununla da kifayətlənməyib, Allahın sifətləri, məhsər və Qiymətin necəliyi, behişt və cəhənnəmin savabı və cəzası, əvvəlki peyğəmbərlərin macərası, İslam əqidələrinin, əhkamının və yaranışın başlanması” barədə bir çox rəvayətlər nəql etmişlər ki, əhli-kitabın xurafi fikirlərindən və özlərinin uydurduqları böhtan, yalan və cahillikdən başqa .bir şey deyildir

Bu kimi hədislərin sayı çoxaldıqca onun nəqli və yayılması da genişlənirdi. Bununla da bütün həqiqətləri dəyişdirib biabırçı vəziyyətə saldı. Onun da nəticəsi bu oldu ki, hakim təbəqənin icad etdiyi yanlış İslam, Əməvi və Əbbasi xəlifələrindən Osmanlı .imperatorluğunun zamanına kimi davam etdi

səh:۲۹

İslam cəmiyyətində bu kimi rəvayətlərin yaranması bir cəmiyyəti məhvə və . [۱] -۱ süquta çəkməkdən ötrü bəs edir. Daha Əməvi və Əbbasi xəlifələrinin cinayətlərini və dinə zidd olan hərəkətlərini xatırlatmağa yer qalmır. Onlar İslam Peyğəmbərini bu rəvayətlərdə olduğu kimi tanıdırıllar. Peyğəmbər, onların hədislərində gələn nöqsanlı .sifətlərdən pak və üstündür

Seyyid Murtəza Əsgəri- “Əbdullah ibn Səba” ۱-ci bölümə; “Mənşəul-qissə” ۷-۹,. [۲] -۲ .çap-۱, Misr

Bütün dövrlərdə olduğu kimi İslam tarixində də hədis uyduran və yalan hədis düzəldən muzdurların qarşısında bir qrup şəxsiyyətli, pak insanlar olmuşlar. Onlar öz canları bahasına Peyğəmbərin (s) həqiqi sünənəsini, yəni o Həzrətin bəyanlarını müsəlmanlar arasında yayaraq həqiqəti çatdırırdılar. Peyğəmbərin səhabələrindən biri olan Əbuzər bu gözəl və haqsevər insanların öncülü olmuşdur. Bir gün “Mina” dağında “Cəməreye vusta”-ya yaxın oturmuşdu. Camaat onu dövrəyə alıb din barədə ondan suallar soruşurdular. Birdən Əməvi hökumətinin muzdurlarından biri camaatın çoxluğunu görüb yaxınlaşdı. Əbuzərin başının ütsündə durdu və ona dedi: Məgər sənə camaatın suallarına cavab verməyi qadağan etməyiblərmi? Əbuzər dedi: Sənə əmr ediblər ki, mənə nəzarət edəsən? Sonra boynunun arxasına işarə edərək dedi: Əgər qılıncı bura qoysan, mənim başımı kəsincə güman etsəm ki, Peyğəmbərdən (s) eşitdiyim bir [məsələni deyə bilərəm, canım çıxıncaya qədər şübhəsiz onu söyləyərəm.](#)

Rəşid Hicri də belə şəxslərdən biri idi. İbn Ziyad Kufənin hakimi olan zaman onun əl-ayağını kəsdirib evinə göndərdi. Camaat da onun görüşünə gələrək ağlayırdılar. O isə ağlayanlara belə deyirdi: -Aqlamağı yığışdırın. Yazmaq üçün bir şey gətirin. Mövlam Əlidən (ə) eşitdiklərimdən sizlərə söyləyim. Camaat da qəbul etdilər. Elə ki, bu xəbər [İbn Ziyada çatdı, əmr etdi onun dilini də kəssinlər.](#)

Meysəm Təmmar da bu yolun yolcusu idi. İbn Ziyad onun əl-ayağını kəsdirib dar ağacından asdırıldığı zaman, mənbər

səh:۳۷

Bax:- *Darəmi-“Sunən” kitabında ۱-ci cild,səh-۱۳۲.**Məhəmməd ibn Səd- . [۱] -۱ “Təbəqatul Kubra” ۲-ci cild; səh-۲۵۴; Bu hədis o hədislərdəndir ki, cinayətkarların əli ilə .bəzi hədis kitablarında hissə-hissə gətirmişlər
Məhəmməd ibnil Həsən Tusi – “İxtiyaru mərifətir-rical”, Ricali Kəşfi adı ilə . [۲] -۲ .mərufdur. Əllamə Məclisi “Biharul ənvar” ۹-cu cild, səh-۶۴۴

üstünə çıxmış kimi uca səslə fəryad edərək deyirdi: Eşidin ey camaat! Hər kəs Əlidən .(ə) nəql olunan hədisləri eşitmək istəyirsə yaxın gəlsin

Camaat onun başına toplaşdırılar. Meysəm söhbətə başladı. Bu xəbər İbn Ziyada çatan kimi onun dilinin kəsilməsini əmr etdi. Meysəm dili kəsiləndən sonra bir saatdan artıq [\(tab](#) gətirə bilmədi. Dar ağacında qanına qəltən canını tapşırıdı.[\(1\)](#)

Əsrlər boyu xilafət məqamının nüfuzu çoxalırdı. Allah və Peygəmbərin (s) qoyduğu halal və haram haqqında olan qanunları dəyişdirib, özləri qanun təyin edirdilər ki, nə olar və nə olmaz. Onların çıxardıqları yanlış və zalimanə qanunlar Allahın adalətli qanunlarının yerinə qoyuldu. Əlbəttə bu vəziyyət Osmanın xilafətinin axırlarına qədər davam etdi. Camaatın narazı qalması və inqilabı az-çox olsa bu işin üzərindən xətt çəkdi. Bir müddət keçdikdən sonra növbə Müaviyəyə çatdı. O, öz təbliğatçı heyətinin [\(köməyi](#) ilə - qondarma hədis düzəldənlərlə - keçmiş işləri davam etdirdi.[\(2\)](#)

Lakin, İmam Hüseynin (ə) şəhadəti ilə bu plan həmişəlik olaraq pozuldu. Daha xilafət əvvəlki vəziyyətində qala bilmədi. Buna görə də yeniliklər və rəsmi İslami həqiqi İslamdan ayırmış olan bidətlər bundan sonra daha çoxalmadı. Xəlifələr daha təzə [\(bidətləri din adı ilə cəmiyyətə məcburən qəbul etdirə bilmədilər.\)\[\\(3\\)\]\(#\)](#)

səh:۲۸

Tusi-”həmin kitab” səh-۱۶-۱۷ . [۱]-۱

Aışə, Əbu Hüreyrə, Ənəs ibn Malik və Əbdullah ibn Ömər, Abdullah ibn Əmr As., . [۲] -۲ Muğeyrət ibn Şöbə, Əmr As, Sumərət ibn Condəb kimi şəxslər. Məlumat üçün müraciət edin: Seyyid Murtəza Əsgəri –“Ummul-möminin Aışənin hədisləri” və “Min tarixul hədis” kitabları Seyyid Əbdul Huseyn Şərafuddin-“Əbu Hüreyrə” Şeyx Məhmud ”Əburiyə - “Əzvaun ələs-sunnətil Məhəmmədiyyə” və “Əbu Hüreyrə şeyxul muzirə O cümlədən Əbdul Məlik ibn Mərvan əmr etdi ki, Kəbə və Həccin yerinə, camaat . [۳] -۲ beytul-müqəddəsə getsinlər. Tikilmiş evin ətrafında təvaf etsinlər. Lakin, bu bidət icra olunmadı. Müraciət edin:”Yəqubinin tarixi” ۲-cü cild,səh-۱-۱, çap-Nəcəf

İmam Hüseynin (ə) şəhadətinin başqa bir faydası da bu idi ki, İslamın həqiqətini tanıyanların və Peygəmbərin (s) hədislərini söyləyənlərin həbs edilməsi, əziyyət və işgəncə olunmasının, qətlə yetirilməsinin azalmasıdır. Çünkü, sonrakı hökumət başçıları onları keçmişdəkilərə nisbətən işgəncə verib öldürə bilmətilər. Axırda onlar çox çalışaraq bir-birinin ardınca minlərcə xilafət muzdurları tərəfindən uydurulmuş hədislərin içindən düzgün və səhih hədisləri seçərək müsəlmanlara çatdırıldılardır.

Ömər ibn Əbdül-Əzizin hakimiyyətə gəlməsi, hədis nəqlinə qoyulmuş ۱۰۰ illik qadağanı aradan apardı. Bu zamandan başlayaraq (۴-ci əsrin əvvəlləri) rəsmi İslam itaətçilərinə hökumət tərəfindən Peygəmbərin (s) hədislərini yazmaq tapşırıldı. Nəticədə, Peygəmbər və səhabələrin həyatı, eləcə də hədislər barədə onlarla kitablar toplanıb yazılıdı. Bu kitablar içində olan minlərlə hədis təkcə İslam məktəbinin həqiqi şagirdləri tərəfindən Peygəmbərdən (s) nəql olunmuşdur. Lakin, həmin hədislər özü də bir neçə nəfər satılmış üzdəniraq alımləri narahat edirdi. Həqiqi hədislərlə mübarizə aparmaq üçün onlar iki yolu seçdilər

Hədis və Rical elmində belə bir qanun çıxardılar ki, hər hədisin ravisı şıə və Həzrət [Əlinin \(ə\) tərəfdarlarından olsa, o hədis etibarsız və zəif sayılır.](#) [\(1\)](#)

Hədislərdən elə bir məcmuə tərtib etdilər ki, imkan daxilində doğru hədislər və xəlifələrin mənafeyinə toxunan hədislər orada olmasın

Bu yolla yazılmış hədis kitabları “Səhih” adlandırıldı. Bu

səh:۲۹

.Əhli-sünnənin bütün rical kitablarına müraciət olunsun . [۱]-۱

kitabların sayı altıya çatdı. Onların arasında “Səhihi-Buxari” başqalarına nisbətən çox etibarlı sayılırdı. Çünkü, Buxari yuxarıdakı iki qaydaya hamıdan çox diqqət edirdi. Hətta, xəvaricdən – İmran ibn Həttan kimi – hədis nəql etmişdi. Lakin, İmam Sadiqdən (ə) bir dənə də olsun hədis rəvayət etməmişdir. O, xəlifələrin pis əməllərini bəyan edən hədisləri yarımcıq və parça-parça nəql etmiş, bu səbəbə görə də rəsmiyətdə tanınmış olan İslam yolunu gedənlər onun kitabını Qurandan sonra ən düzgün kitab .kimi saymışlar

Bu əsasla, tarix kitabları arasında Təbərinin tarixi bütün tarixi kitablardan ən mötəbər sayılır. Baxmayaraq ki, o da Buxarinin getdiyi yolla getmişdir. O cümlədən, rəsmi İslamın hökumət başçılarına və səhabələrə olan hər növ hörmətsizliyi açıqlayan hədisləri nəql etməmişdir. Həmçinin, bu kimi hədislər qarşısında olan zalim hökumət başçılarının mənafeyinə olan, onların əməllərini başqa cür yozan və məna edən uydurma və qondarma hədisləri öz kitabında qeyd etmişdir. Buna görə də Təbəri dinsiz və İslam düşmənlərinin uydurduqları yüzlərlə qondarma hədisləri qeyd etmişdir. Nəticədə Peyğəmbər (s) əsrinin və ilk xəlifələrin tarixi hadisələri təhrif olunaraq yazılmışdır.⁽¹⁾ Xəlifələrin və səhabələrin mənafelərini müdafiə etdiyi üçün elə bir şöhrətə və məqama yetişmişdir ki, onu “İmamul-muvərrixin”, “Tarix yazanlarının başçısı” adı ilə çağırırlılar. Təbəridən sonra İbn Əsir, İbn Kəsir və İbn Xəldun kimi tarixçilər ancaq səhabələrin həyatını onun tarix kitabından sitat gətirmişlər.⁽²⁾

Rəsmi İslamın davamçıları dördüncü əsrdən sonra dövlətə bağlı olan alimlərin ardınca .yuxarıdakı altı kitabı nəşr etmişlər

səh: ٤٠

Seyyid Murtəza Əsgəri “Əbdullah ibn Səba” ۱-ci cild, [۱]-۱
` həmin mənbə . [۲]-۲

Tarix yazarları arasında da ancəq Təbəri və ardıcılıları mötəbər sayılmışlar. Alımların topladığı yüzlərlə hədis, təfsir və tarix kitabı kənara qoyuldu. Bu minvalla Peyğəmbərin (s) gətirdiyi həqiqi İslam haqqında olunan bəhs və təhqiqat qapılarını öz üzlərinə bağladılar

Neçə nəsil sonra, yəni dördüncü əsrən bu günə qədər onlardan sonra gələnlər də onların yolunu davam etdirmişlər. Bu günlərdə Əhli-beyt məktəbinin davamçılarından başqa, qalan bütün məzhəblərin nümayəndələri İslami elə xəlifələrin muzdurlarının tanıtdırdığı, dövlətə sərfəli olan İslam kimi qəbul edirlər. Buna görə də müasir dövrdə həqiqi İslami tanımağa aparan yolda saxta hədislər ən böyük maneədir. Bu saxta hədislər maarif, əhkam və hətta Peyğəmbərin (s) həyatı və tarixinə də sirayət etmişdir. Buna görə də İslam alımları bu haqda təhqiqat və axtarış aparmalı, həqiqi İslami saxta İslamdan ayırmalıdır. Bu böyük işə hər yerdə, o cümlədən, İraqda, Misirdə, Suriyada, Livanda və həmçinin İranda böyük ehtiyac vardır

Mən bu məsələni yuxarıda adı çəkilən ölkələrin alımları ilə müzakirə etmişəm. Arzu edirəm ki, Peyğəmbərin (s) həqiqi dininin qoruyucuları olan bizim elmiyyə hövzələrimiz bu məsələyə daha çox diqqət etsinlər. Bu barədə Qum elmiyyə hövzəsindən birinci əlimə çatan iş Ayətullah Məhəmməd Sadiq Nəcminin əsəri olan “Buxari və Müslimün səhihlərinə bir baxış” kitabıdır. Bu kitab neçə səbəbə görə məni sevindirdi. Onun :müəllifinə təşəkkür edirəm. Çünkü

Kitabın möhtərəm müəllifi hədis kitabları haqqında lazımı qədər araşdırmalar . ۱
aparmışdır

Hədis kitablarının arasından əhli-sunnə arasında səhih sayılan Buxarinin və . ۲
. Müslimün səhihlərini mübahisə mövzusuna çevirmiştir

Kitabı diqqətlə oxuduqdan sonra gördüm ki, müəllif kitabın bəhsləri haqqında olan .
.ədəb-ərkana tamamilə rəayət etmişdir

Kitabda olan bütün mətləbləri bu mövzu ilə maraqlanan fars dilli xalqların başa .
.düşdürü səviyyədə, sadə və aydın dillə yazmışdır

Müəllifin Qum elmiyyə hövzəsinin alimlərindən olmasına və sünni məzhəb .
qardaşlardan uzaq yaşamasına baxmayaraq, bu məsələyə doğru və düzgün diqqət
.yetirmişdir

Alimlər bu kitabın qədrini bilsələr və onu diqqətlə oxusalar, bəzi məsələlər onlar üçün
.aydınlaşar, inşallah

Mütəal Allahın dərgahından istəyirəm ki, Qum elmiyyə hövzəsini İmam Zamanın
zühuruna kimi qoruyub saxlasın. Üzümüzə gələn hər əsrдə İslam dünyasına yetərli və
itəhqiqatçı alimlər bəxş eləsin. Amin

Ayətullah Seyyid Murtəza Əsgəri

.ci hicri ili-۹۲ / ۰۲ / ۱۱

səh:۴۲

?Hədis nədir

Hədis, lügətdə “yeni bir şey, tam bir kəlam və danışlıq” deməkdir.[\(1\)](#) Hədis alımları arasında isə, hədis, yəni – məsumun sözləri, əməlləri və təqriri[\(2\)](#) mənasınadır. Başqa məzhəblərin nəzərində hədis yalnız və yalnız Peyqəmbərin (s) sözləri, əməlləri və təqriri mənasınadır. Şıə məzhəbində isə bu tərif Peyğəmbər (s) və onun pak Əhli-beytinə də şamil olunur.

Sünni alımlarından olan İbn Həcər deyir: “İslam dininin ilk illərində Qurani-Kərimə “qədim” söylənildiyinə görə, Peyqəmbərlə (s) bağlı olan kəlamlara “hədis” deyilirdi. Bu xüsusi məna bu günə qədər müsəlmanlar arasında işlənməkdədir.”[\(3\)](#)

Hədisin mətni məsumun[\(4\)](#) sözlərindən, əməllərindən və onun təqririndən ibarətdir

Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların

səh: ۴۴

-
- [۱]- "لولا قومك حديثوا عهد بالاسلام (حديث نبوى)." "ان لم يؤمنوا بهذا الحديث اسفاء" ;Kəhf" surəsi, ۶-ci ayə .
[۲]- Təqrir-bir əməl qarşısında razılıq əlaməti olaraq susmaq deməkdir .
[۳]- „Fəthul-barının müqəddiməsi ۱-ci cild .
[۴]- .Peyğəmbər (s) və onun itrətinin .

Peyğəmbərdən (s) eşitdikləri və gördükлəri hədisləri sinədən-sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin [sənədi adlanır.](#)[\(1\)](#)

?Sünnə nədir

Sünnə, lügətdə camaatın itaət etdikləri yola və təriqətə, istilahda isə Peyğəmbərin (s) hökmləri və buyurduqları kəlamlara deyilir. Müsəlmanlar arasında ibadət və başqa məsələlərdə Peyğəmbərin (s) gətirdiyi qanun kimi qəbul edilmişdir.[\(2\)](#) Hədislə sünnə arasında olan oxşarlığa əsasən, hədisə də sünnə deyilmişdir

Quran baxımından hədisin əhəmiyyəti

İslam qanunlarının və hökmlərinin əsasını Quran və sünnə təşkil edir.[\(3\)](#) Hədis və Quran arasında müsəlmanların hədisə olan ehtiyacı daha çoxdur. Qurani-Kərimdə əhkam və qanunlara dəlalət edən beş yüzə yaxın ayə var. Hədis və sünnənin köməyi olmadan bu ayələrin tam və dərin mənasını başa düşmək qeyri-mümkündür. Çünkü

a) İslam dininin əhkam və qanunları çoxdur. Bu ayələr öz-özlüyündə hökmləri tam və ;dolğun şəkildə bizə çatdırır

.b) Bu ayələrin izahı hədis və sünnə vasitəsi ilə mümkündür

Buna görə də şıə və sünniliyindən asılı olmayaraq, bütün İslam alimləri bu məsələdə həmfikirdirlər ki, sənədi səhih və məsumdan nəql olunan hədis bütün müsəlmanlara höccətdir.[\(4\)](#) Məsələn, müsəlmanların Qurani-Kərimin ayələrinə əməl etməsinin vacib .olması kimi

səh:۴۴

.Hədis elmində bu zəncirvari ardıcılığı “Rical” deyilir . [۱]-۱
İbn Əsirin nəhayəsi . [۲]-۲

İmamiyyə məzhəbində Əhli-beytin hədisi, icma, ağıl və s. hökmün sənədi . [۳]-۳
. Höccət – tam, dolğun, düzgün və aydın şəkildə gətirilmiş dəlil . [۴]-۴

Qurani-Kərim özü də ayələrinin əsnasında müsəlmanlara Peyğəmbərin (s) buyurduğu .hədislərə ciddi yanaşmağı tövsiyə etmişdir

:Quranda bu barədə belə buyurulur

{وَمَا آتَكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَا كُمْ عَنْهُ فَانْتَهُوا}

Peyğəmbərin (s) gətirdiyi və buyurduğuna əməl edin və çəkindirdiyi şeylərdən isə_
çəkinin. [\(1\)](#)

Quran müsəlmanlara Peyğəmbərə (s) itaət etməyi Allaha itaət etməklə bir sırada
:qərar vermiş və onun vacib olduğunu bildirmişdir

{وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا إِنْ تَوَلَُّمُ فَاعْلَمُوا أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ}

Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki,
Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qurani açıq-aydın təbliğ etməkdir)

[\(2\)](#)

:Həmçinin Peyğəmbərə (s) olunan itaəti elə Allaha olunan itaət sayı

{مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ}

[\(PEYĞƏMBƏRƏ ITAƏT EDƏN KİM SƏ, ŞÜBHƏSİZ Kİ, ALLAH A İTAƏT ETMİŞ OLUR. \[\\(3\\)\]\(#\)](#)

O cümlədən, Peyğəmbərin (s) əmrləri və verdiyi hökmlərin qarşısında müsəlmanların
:özbaşına qərar çıxarıb hökm vermək hüququnu onlardan alır

{فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا}

YA RƏSULUM! RƏBBİNƏ AND OLSUN Kİ, ONLAR öz ARALARINDA BAŞ VERƏN) _
_IXTILAFLARDADA SƏNI HAKIM (MÜNSİF) TƏYİN ETMƏYİNCƏ VƏ

səh:45

;Həşr" surəsi, 7-ci ayə“ . [1]-1

;Maidə" surəsi, 92-ci ayə“ . [2]-2

;Nisa” surəsi, ۸۰-۸۱ ayə“ . [۳] -۴

VERDIYIN HÖKMLƏRƏ GÖRƏ ÖZLƏRİNDƏ BİR SİXİNTİ DUYMADAN SƏNƏ TAM BİR_
_ [\(ITAƏTLƏ BOYUN ƏYMƏYİNCƏ, \(HƏQİQİ SURƏTDƏ\) İMAN GƏTIRMIŞ OLMAZLAR.\)](#) [\(1\)](#)

və onun əmrlərinə təbe və təslim olmağı imanın nişanələrindən biri saymış, müxalifət
və üsyan etməyi isə zəlalət və bədbəxtlik olduğunu bildirmişdir

{وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخَيْرُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ هَقَدْ ضَلَّ
ضَلَالًا مُّبِينًا}

ALLAH VƏ ONUN PEYĞƏMBƏRI BİR İŞİ HÖKM ETDİYI ZAMAN HEÇ BİR MÖMIN KİŞİYƏ _
VƏ QADİNA ÖZ İŞLƏRİNDƏ BAŞQA YOL SEÇMƏK (ÖZ İXTİYARLARI ILƏ AYRı CÜR
HƏRƏKƏT ETMƏK) YARAŞMAZ. ALLAHA VƏ ONUN PEYĞƏMBƏRİNƏ ASI OLAN KƏS,
— [\(ŞÜBHƏSİZ Kİ, \(HAQQ YOLDAN\) AÇIQ-AYDIN AZMİŞDİR.\)](#) [\(2\)](#)

Qeyd olunan ayələr Peyğəmbərə (s) itaətin müsəlmanlara vacibliyini bildirən ayələrdir.
Quran müxtəlif ifadələrlə bu məsələyə təkid edərək Peyğəmbərə (s) itaətin tam
şəkildə olmasını çatdırır. Çünkü, Peyğəmbərin (s) sözlərinə və onun göstərişlərinə əməl
.etmək , onun sünənəsinə rəayət etmək deməkdir

Sünənənin əhəmiyyəti barədə Peyğəmbərin (s) nəzəri

Hədis və rəvayətlərin əhəmiyyəti barədə Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) çoxlu
hədislər qeyd olunmuşdur. Bu rəvayətlər müxtəlif cəhətlərə əsasən sünənənin
əhəmiyyətli olmasını, onu əzbərləməyə, yazmağa və başqalarına çatdırmağa çox
təkid etmişdir. [\(3\)](#)

Həzrət Peyğəmbər (s) "Vida" həccinin xütbəsində belə

səh: 49

; Nisa" surəsi, 65-ci ayə". [1] - 1

; Əhzab" surəsi, 26-ci ayə". [2] - 2

Bu barədə aşağıdakı kitablara müraciət edə bilərsiniz: Üsule Kafi 1-ci cild.; . [3] - 2
Rəvayətul kutub vəl-hədis və fəzlul kitabə; Vəsailuş-Şiə 1-ci cild.; Sunən ibn Macə 1-ci
.cild, bab Şərafu əshabul hədis; Cameu bəyanul elm və fəzlil

buyurdu: “Camaat! Mən səadət və xoşbəxtliyinizi təmin edən bütün halal işləri sizə aydınlaşdırırdım və bədbəxtliyinizə səbəb olan haram şeylərdən çəkindirdim və bu [hökmlərdə dəyişikliklər olmayacaqdır](#):[\(1\)](#)

Rəsuli-Əkrəm (s) müxtəlif yerlərdə bir qrup şəxsə hədis əzbərləməyi tövsiyə etmiş və [dua edərək onları bu işə həvəsləndirmişdir](#)

{نَصَرَ اللَّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي فَوَاعَاهَا}

ALLAH BIZIM SöYLƏDIYIMIZI EŞİDƏRƏK ONU HIFZ EDƏN BƏNDƏNI ÖZ LÜTFÜ VƏ [RƏHMƏTİNDƏ SAXLASIN](#).[\(2\)](#)

:Bəzən həmin kəlmələrlə hədis söyləyənlər üçün dua etmişdir

{نَصَرَ اللَّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي فَبَلَغَهَا}

ALLAH BIZIM HƏDISLƏRİMİZİ, EŞİDƏRƏK ONU BAŞQALARı ÜÇÜN SÖYLƏYƏN [BƏNDƏNI ÖZ LÜTFÜ VƏ RƏHMƏTİNDƏ SAXLASIN](#).[\(3\)](#)

“فَلَيَلْعُمُ الشَّاهِدُونَ الْغَائِبُ” – “Hazırda yanımıda olub eşidənlər, burada olmayanlara çatdırınsınlar.” Bu cümle Peyğəmbərin (s) sözlərində çox işlənmişdir. O cümlədən, Həzrət (s) axırıncı xütbələrində və söhbətlərində bu cümləni buyurmuşdur

Bu ifadələr, hədisin və sünənənin nə qədər əhəmiyyətli və mühüm olmasını aydınlaşdırır. Peyğəmbərin (s) halal və haramın, dini əhkamların ümmətinə çatdırmaqla başqa müsəlmanlara da çatdırılmasının hər kəsin vəzifəsi olduğunu bildirmişdir. Hədisləri eşidərək başqalarına söyləyənləri “özünün ardıcillacıları”[\(4\)](#) kimi tanitdirmişdir

səh:47

1 - [1]. مَعَاشُ النَّاسِ وَكُلُّ حَلَالٍ ذَلِكُمْ عَلَيْهِ أَوْ حَرَامٌ نَهِيتُكُمْ عَنْهُ فَإِنَّمَا لِمَ ارْجَعْتُمْ عَنْ ذَلِكَ وَلَمْ أَنْهَ دِلْ.] Ehticace ;Təbərsi”, 1-ci cild, səh, 81

Sunən ibn Macə”nin müqəddiməsi və 2-ci cildi; “Kitabul-mənasike sunəni” . [2] -2 ;Termizi”, “Kitabul-elm

Sunəni ibn Macə”nin müqəddiməsi və ۲-ci cildi; “Kitabul-mənasike sunəni” . [۳] -۳
;”Termizi”, “Kitabul-elm
Mən la yəhzuruhul-fəqih” kitabı, “Ən-nəvadir” bölümü; “Səhihi-Buxari” ۱-ci cild,“ . [۴] -۴
;“Liyəbluğəl elmul-şəhid” bölümü

Quran və sünənə hər ikisi vəhy və ilham mənbəyi, bir nurun şüası olduqları üçün onlar arasında fərq və üstünlük yoxdur. Lakin, Quranın sünənə ilə fərqini belə xülasə etmək :olar

Quran təhəddi⁽¹⁾ və möcüzə məqamında nazil olmuşdur. Lakin sünənənin belə bir xüsusiyyəti yoxdur

Quranın müqəddəs kəlmələri həm məna və məfhum baxımından, həm də kəlmə və sözlər baxımından birbaşa Allaha məxsusdur. Lakin, sünənədə olan hədislərin məna və .məfhumu Allahın, kəlam və sözləri isə Peyğəmbərindir

Quranın hər bir ayəsinin Allah tərəfindən nazil olmasına heç bir şübhə yoxdur. Ancaq, .Peyğəmbərdən (s) söylənilən bəzi hədislər isə qəti deyil, bəlkə şübhəlidir

Quran, əhkam və qanunları tam şəkildə bəyan etmişdir. Amma sünənədə isə hökmlərin xirdalıqları da açıqlanmışdır. Başqa sözlə söyləsək, Quran özü qanunları bütövlükde .qeyd etmiş, amma onların izahını isə Peyğəmbərə (s) həvalə etmişdir

:Quran yuxarıdakı məsələni belə açıqlamışdır

{وَأَنَّزَلْنَا إِلَيْكَ الْذِكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نَزَّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ}

SəNə Də QURANı NAZIL ETDIK Kİ, INSANLARA ONLARA GÖNDƏRİLƏNI (HÖKMLƏRI, _
HALAL-HARAMI) IZAH EDƏSƏN VƏ BƏLKƏ, ONLAR DA DÜŞÜNÜB DƏRK EDƏLƏR! (2)

Başqa tərəfdən müsəlmanlara buyurmuşdur ki, Quran

səh:48

Təhəddi":- Öz düşmənlərini mübarizəyə çağırmaq. Nümunə üçün Quran" . [1] - 1 kafirlərə Bəqərə surəsinin ۲۳-cü ayəsində belə buyurur: "Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi), şair və alımlarınızı

”İbu işdə köməyə) çağırın
;Nəhl“ surəsi, ٤٤-cü ayə“ . [٢] - ۲

ayələri ilə Peyğəmbərin (s) kəlamları arasında heç bir fərq qoymasınlar. Bu məsələnin :də vacib olduğunu qeyd edir

{وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا}

PEYĞƏMBƏR SIZƏ NƏ VERİRSƏ, ONU QƏBUL EDİN; NƏYİ QADAĞAN EDİRSƏ, ONDAN _
_ [_əL çəKIN.](#) [_11](#)

Çünki, Peyğəmbər (s) özündən heç bir söz demir və buyurduğu hər bir şey Allahın əmri :ilədir

{وَمَا يَنْطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى}

O, KEYFI İSTƏYƏNI (BOŞ YERƏ) DANİŞMİR. SÖYLƏDIKLƏRI, ANCAQ (ALLAH _
_ [_DƏRGAHINDAN\) NAZİL OLAN BIR VƏHYDIR.](#) [_12](#)

Sünnədə, Qurani-Kərimin ayələri açıqlanır və izah olunur. Mütləq ayələri qeydlərlə, ümumi ayələr isə hədislər vasitəsi ilə izah olunur. Hədislərin və sünnənin xülasəsi Quranın açıq şəkildə buyurduqlarını müəyyənləşdirir. Məsələn: Quranda namazın vacib olma hökmü nazil olmuşdur. Lakin, onun əhkamları, rəkətlərinin sayı açıqlanmayıbdır. Peyğəmbər (s) namaz qılmağı ilə bunların hamisini camaata öyrətmişdir.[\(12\)](#) Başqa bir misal; Həccin hökmü, Qurani-Kərimdə ümumi surətdə gəlmışdır. Lakin, bu ayələrin bir neçəsindən başqa qalan ayələrdə incəliklər qeyd olunmamışdır. Peyğəmbər (s) aşağıdakı kəlamı ilə mühüm əməlləri camaata öyrətmiş :və belə buyurmuşdur

خُذُوا عَنِي مَنَاسِكَكُمْ

[_HƏCCİN ƏMƏLLƏRİNİ MƏNDƏN ÖYRƏNİN](#) [_13](#) _

Həmçinin irsin hökmlərinin bir hissəsi yəni, onun başlıca qanunları Quranda gəlmışdır. Lakin, təfərrüatı isə, məsələn

səh: 49

;Nəcm” surəsi, ۲-cü və ۴-cü ayələr“ . [۲]-۲

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabus-salat”, “Əl-Əzənu lilmusafiri iza kanu“ . [۳] -۳
;cəmaətən...” bölümü; "Səllu kəma rəəytumini usəlli" bölümü
;”Xuzu ənni mənasikəkum”, “Səhihi-Müslim”, “Kitabul-həcc“ . [۴] -۴

“qatilin irsdən məhrum olması”[\(1\)](#) sünədə bəyan olunmuşdur“

Beləliklə zəkat, cihad və yüzlərlə başqa hökmlərin hamısı sünənin vasitəsi ilə bizlərə .çatmışdır

Şiə və Sünbü məzhəblərində hədis yazılışının qısa tarixi

Şiə məzhəbində hədisin yazılması

Doğru mənbələrə və əhli-sünənə məzhəbinin etimad etdikləri kitablarda olan hədislərin məzmununa əsasən qeyd olunmuşdur ki, Peyğəmbərin (s) zamanında müsəlmanlar arasında nəinki hədis yazmaq adı bir hal və azad bir iş idi, hətta müsəlmanlar arasında bu işə (hədisləri yazmaq) çox ehtiyac duyulurdu. Peyğəmbərin (s) özü bu işə xüsusi diqqət yetirmiş və müxtəlif yollarla müsəlmanları hədis yazmağa həvəsləndirmiş və ruhlandırmışdır. Səhabələrin hər biri bacardıqca o Həzrətdən (s) eşitdikləri və öyrəndikləri hədisləri yazmışlar. O cümlədən, belə səhabələrdən olan Əbu Bəkri[\(2\)](#) və Əbdullah ibn Ömər ibn Ası nümunə göstərmək olar. Əbdullah ibn Ömər ibn As belə deyir: – “Mən, Peyğəmbərin (s) dilindən bütün eşitdiklərimi yazmaqda səhlənkarlıq etmədən çalışırdım. Lakin, Qureyş qabiləsindən bir qrup mənim bu işimlə müxalifətçilik etdilər. Məni hədis yazmaqda şəkkə saldılar. Bu mövzunu Peyğəmbərin (s) hüzürunda dedim və onun bu barədə nəzərini soruştum. Həzrət (s) mənim sualımın cavabında :əlini mübarək ağzına işarə edərək belə buyurdu

أَكْتُبْ فَوَاللَّذِي نَفْسِي بِيَدِهِ مَا يُخْرُجُ مِنْهُ إِلَّا حَقٌّ

YAZ! AND OLSUN ALLAHA KI, BU AĞIZDAN HAQQ KƏLAMDAN BAŞQA BIR ŞEY CİXMİR. _

— [\(2\)](#)

səh:5.

; ”Sunəni Termizi”, “Kitabul-fəraizdə”, “La yərisul-qatil“ . [1] - 1
; Təzkiatul-hifaz”, 5-ci cild, səh. 1“ . [2] - 2

Sunəni Davud”, 1-ci cild, “Kitabul-elm”; 2-cü bölüm, “Mustədrəkus-səhihəyn”, 1-“ . [3] - 2
; ci cild, səh. 104 və 106; * “Fəthul-bari” 1-ci cild, “Kitabətul-elm” bölümü

Lakin, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatından sonra səhabələr arasında ixtilaflar meydana gəldi. Bir qrup bu əməlin (hədis yazmağın) qarşısını alaraq onu qeyri-şəri və düzgün olmayan bir əməl kimi tanıtdırdılar. Bu işlərindən əl çəkməyərək öz səhv əqidələrində də möhkəm qaldılar. Onlardan – Əbu Bəkri, Ömər ibn Xəttabı, İbn Məsudu, Əbu Səid Xidrini və s. kimilərin adını çəkmək olar. Lakin onların qarşısında başqa bir qrup isə hədisin yazılmasına və yayılmasına həvəsləndirmiş və Peyğəmbər (s) zamanında da özləri arasında bu əməlin doğru və düzgün olmasını bildirirdilər. Bu doğru əqidədə olanlardan – Əbuzər Qəffari, Səlmani Farsi, ibn Əbbas, Əmmar Yasır, Əmirəl-möminin Əli (ə) və onun başqa tərəfdarları, xüsusilə böyük övladı İmam Həsən Müctəba (ə) və Peyğəmbərin (s) ürəyinin parçası və gözünün nuru adlandırdığı xanım Fatimeyi Zəhra (s) və başqa yüksək məqamlı insanların adlarını qeyd etmək istəyirik

Bu kimi ixtilaflar müsəlmanlar arasında hədisin yazılıb yazılmaması mövzusunda iki dəstəyə bölünməsinə səbəb oldu. Bir qrup, hədisin yazılmasının tərəfdarı (Əli (ə) və onun tərəfdarları), ikinci bir qrup isə hədisin yazılmasının əleyhinə (Əbu Bəkr və (davamçıları

idilər

İmam Əlinin (ə) vaxtında hədisin yazılması

Buxari öz səhih kitabında Əmirəl-möminin Əlidən (ə) nəql edir ki, o, belə buyurdu: Bizim yanımızda səhifədən başqa oxunulası bir kitab yoxdur. Sonra bir səhifəni çıxartdı. Onun içində “diyə hökmləri, dəvələrin zəkatda şərt olan yaşları və Mədinədən ”.başqa Sura qədər olan yerlərin hərəm hökmündə olması yazılmışdı

səh:51

Həmçinin, Buxari nəql edir ki: Əli (ə) mənbər üstündə bir səhifəni şəmşirin qınından çıxartdı və açdı. Sonra hökmü o səhifə üzündən oxudu

Həzrət Əlinin (ə) səhifəsinin barəsində Buxari və Müslim öz səhih kitablarında başqa sənədlər əsasında çox geniş hədislər nəql etmiş, o cümlədən, Həzrət Əlinin (ə) [\(səhifələrindən müxtəlif hökmlərin istifadə olunmasına işarə etmişlər.](#) [1]

Bu səhifələrdən Buxari və Müslimün səhih kitablarında olan nəqlə əsasən belə nəzərə gəlir ki, çox olmasına baxmayaraq [\(2\)](#) hədislərin mətnlərinə diqqət yetirdikdə diqqətimizi iki əsas və mühüm nöqtəyə sövq edir. Onlardan biri bu səhifələrin çoxluğunu, digəri isə onun yiğcam və bütöv olmasını çatdırır. Bu səhifələrdə əhkam məsələlərinin bütün incəlikləri və xırdalıqları (məs: diyə, qisas və dəvələrin yaşlarının müəyyən olması və s. kimi hökmlər) vardır. Bu səhifələrdə Mədinə və onun ətrafında olan dağların sayı, məsafəsi də qeyd olunmuşdur. Bu da səhifələrin yiğcam olmasına :dəlalət edir. Lakin, İbn Həcər deyir

Bu hədisləri axtararkən bu nəticəyə gəlmək olar ki, səhifələr bir kitab olubdur. Bütün“ hökmlər bu səhifədədir lakin, nəql edənlər bacardıqları miqdarda əzbərləmiş və nəql [\(etmişlər.\)](#) [2]

səh:۵۲

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabul-elm” bölümü; və ۲-cü cild, “Kitabul-həcc”, . [1] -۱ “Hərəmul-Mədinə” bölümü; ۴-cü cild, “Zimmətul-muslimin” bölümü və “İsmu mən ahədə summə qadər” bölümü; “Fukkakul-əsir” bölümü; ۸-ci cild, “Kitabul-fəraiz”, “Ma yəkrahu minəttəəmmuqi vət tənəziyi fil-elm” bölümü; ۹-cu cild, “La yəqtulul muslimu bil kafir” bölümü; “Səhihi-Müslim”, ۴-cü cild, “Kitabul-itəq”, “Təhrim” bölümü; ۶-ci cild, ;“Təhrim əz-zibhu liğeyrillah”, bölümü; “Sunəni-Nəsai”, ۸-ci cild, səh. ۱۹-۲۲ . Yazıcının istifadə etdiyi hədislərin sayı təkrar olmamaq şərti ilə ۱۴ hökmdür . [2] -۲ ;Fəthul-bari”, ۱-ci cild, səh. ۲۱۵“ . [3] -۳

İmam Əli (ə) və onun yazdıqları

NəCCAŞI MƏHƏMMƏD İBN ƏZAFİR SEYRƏFİDƏN NƏQL EDİR Kİ: MƏN, HƏKƏM İBN ÜYEYNƏ⁽¹⁾ İLƏ ƏBU CƏFƏR İMAM BAQIRİN (ə) YANINDA İDİK. HƏKƏM İMAM BAQIRDƏN (ə) SUAL SORUŞDU. İMAM (ə) ONA XÜSUSİ EHTİRAM EDİRDİ⁽²⁾. NƏHAYƏT, MƏSƏLƏDƏ İXTİLAFLAR ETDİLƏR. İMAM BAQIR (ə) ÖVLADINA BUYURDU: QALX, CƏDDİM ƏMİRƏL-MÖMINİN ƏLINİN (ə) KİTABINI GƏTİR. İBN ƏZAFİR DEYİR: İMAM BAQIRİN (ə) ÖVLADI KİTABI GƏTİRDİ, ÇOX BÖYÜK VƏ BİR-BİRİNƏ BÜKÜLMÜŞ İDİ. BU VAXT İMAM BAQIR (ə) BUYURDU: BÜTÜN KİTAB HƏZRƏT ƏLINİN (ə) ÖZ XƏTTİ VƏ PEYĞƏMBƏRİN (s) İMLASI İLƏ YAZILMIŞDIR. SONRA HƏKƏMƏ TƏRƏF ÜZ TUTUB BUYURDU: ƏBA MƏHƏMMƏD! SƏN VƏ SƏLƏM VƏ ƏBUL MIQDAM HARƏ İSTƏYİRSİNİZSƏ GEDƏ BİLƏRSİNİZ. LAKIN, AND OLSUN ALLAH A
ƏLMI CƏBRAILİN (ə) NAZİL ETDİYİ KƏSLƏRDƏN BAŞQA HEÇ YERDƏ TAPA BİLMƏZSİNİZ.⁽³⁾

HƏDİS YAZANLARIN SAYI VƏ RÜTBƏLERİ

NəCCAŞI⁽⁴⁾ öz qiymətli kitabında imamların⁽⁵⁾ səhabələrindən və şıə məzhəbinin rical⁽⁶⁾ şəxslərindən ۱۰۰ nəfərin adını çəkmiş və onların tərcüməyi-halını gətirmiştir. Həmçinin, öz kitabının müqəddiməsində bu nöqtəni qeyd edərək bildirir ki: - Mən, bu kitabda şıə ravilərini və imamların səhabələrindən təkcə kitab yazanların tərcüməyi-halını yazmağa başlayıram; yalnız müəlliflərin həyat tərzini qeyd edirəm.⁽⁷⁾ İMAM SADIQİN (ə) DÖVRÜNƏ QƏDƏR RICAL ELMININ ALİMLƏRİNİ, MÜƏLLİF ADI İLƏ ŞÖHRƏT

səh:۵۲

.Həkəm, sünni məzhəbinin böyük alımlarından biridir . [۱] -۱

.Bəzi ərəb ibarətlərində bu ibarət “mukrimən və ya mukrihən” yazılmışdır . [۲] -۲

Ricale NəCCAŞI- ƏHMƏD İBN ƏZAFİRİN TƏRCÜMƏSİ . [۳] -۳

.HİCRƏTİN ۴۸.-ci ilində vəfat etmişdir . [۴] -۴

PEYĞƏMBƏRİN (s) PAK ƏHLİ-BEYTİ . [۵] -۵

RICAL ELMI- HƏDISÇİLƏRİN VƏ RAVİLƏRİN DOĞRUSUNU YALANDAN, ETIBARLISINI - [۶] -۶

(ETIBARSIZDAN AYIRAN ELMƏ DEYILIR. MÜTƏRCİM

.NƏCCAŞININ RICALINDA MÜQƏDDİMƏYƏ BAX . [۷] -۷

tapmış şıələrin məşhur müəlliflərini və hədis yazanlarla birgə üç qismə bölmüşəm.[\(1\)](#) Lakin, bununla belə imamların səhabələrindən kitab və hədis yazıçılarının dəqiq sayı əlimizdə deyildir. Çünkü, imamların səhabələri arasında onlarla söhbət olub, şagirdlik iftixarına nail olan şəxslər, həmçinin kitab və əsərləri yadigar qalmayanlar çox azdır

İmam Sadiqin (ə) zamanında hədislərin yazılışı

İmam Sadiqin (ə) dövründə (hicri-qəməri tarixi ilə ۸۳-۱۴۸-ci illər) ona verilən və ələ düşən fürsətdən istifadə edərək hədis söyləmək və yazmaq çox inkişaf etdi. O Həzrətin (ə) müxtəlif sahələrdə ... – dən çox tələbəsi olmuşdur.[\(2\)](#) O elmlərdən fiqh, kəlam, təbiət, fizika, kimya və bialogiya kimi elmləri göstərmək olar. Təkcə Həsən ibn Əli Vəşai bir zaman Kufə məscidində ... nəfər alimin olduğunu görmüşdür ki, onların :hamısı demişlər

حَدَّثَنِي جَعْفَرُ بْنُ مُحَمَّدٍ - [۲] - Cəfər ibn Məhəmməd (ə) mənə belə söylədi”.

Bəli, İmam Sadiqin (ə) dövründə, o Həzrətin öz təkidi ilə hədis nəql etmək və yazmaq barədə olan buyurduqları sözlərə və

səh:۵۴

Bu hissədə Nəccasının ricalına və Şeyx Tusinin mündəricatına , həmçinin . [۱] -
.“Əyanuş-Şiə vəz-zəriə” -yə müraciət etmək olar
Şeyx Mufidin “İrsad” kitabı, Təbriz çapı, səh-۲۸۹ . [۲] -

Həsən ibn Əli ibn Ziyad Vəşai Kufə əhlindən və imam Rzanın (ə) etimad etdiyi . [۳] -
səhabələrdən biri idi. Şiə məzhəbi içində elm və təqvada məşhur bir şəxs kimi
tanınmışdır. Əhməd ibn Məhəmməd ibn İsa deyir ki: Hədis öyrənmək üçün Kufəyə
gəldim ki, Həsən ibn Vəşa Əla ibn Rəzinin və Aban ibn Osmanın kitabını mənə versin.
İbn Vəşa o kitabı mənə verdi, mən dedim: - Hadisələrdən qorxuram. Dedi:- Əgər mən
bilsəydim ki hədis, olduğu miqdardan da çox bu qədər qiymətli olacaq onu
toplamaqda daha çox çalışardım. Çünkü mən, həmin Kufə məscidində şiə alımlarindən
... nəfərinin “İmam Cəfər (ə) buyurur” – “mənə belə buyurdu” – söylədiyini gördüm.
.“Ricali Nəccası”, Həsən ibn Vəşa – tərcümə

kəlamlara⁽¹⁾ çoxlu kitablar yazılmışdır. O zamanda yazılmış kitabların və müəlliflərin sayının çoxluğuna görə onların dəqiq sayını söyləmək mümkün deyildir. Lakin, bu kitablardan əhkam və başqa məsələlərə aid olan hökmlər barədə yazılmış yazıların sayı ۴۰ cild kitab olmuşdur. Bu da İmamın (ə) ۴۰ nəfər tələbələri tərəfindən yazılmışdır. Bu kitaba “Üsule ərbəə” deyirdilər. Kitabda olan hədislər qarşıq və pərakəndə şəkildə olduğuna görə bəzi hədislərin bir qismi bu hədis kitabında yazılmış, bəzisi isə yazılmamışdır. İmam Əli ibn Musa Ər-Rzanın (ə) zamanında (hicri-qəməri tarixi ilə ۱۴۸-۲۰۳-cü il) onun səhabələrindən bir qrupu, hər biri də öz üslubu və xüsusi tərtibi ilə “Üsul” kitabını toplamışlar⁽²⁾. Onlardan hər biri Üsule ərbəə kitabını toplamaqla böyük bir kitab düzəldərək adını “Came” qoydular. Əlbəttə bu came, imamların səhabələrinin qeyb dövrünə kimi, müxtəlif mövzularda və xüsusi mövzular .əsasında yazdıqları kitablardan başqa qeyd olunan yazılar idi

Kutube ərbəə – ۹ kitab

Bu Came kitabı şia məzhəbinin müraciət yeri, Həzrət imam Rzanın (ə) dövründən dini və şəri məsələlərdən ibarət olan hökmlər idi. Mərhum Kuleyni (vəfatı -۳۲۹-cu il) sonralar “Kafi” kitabını təlif etdi. Yeni və xüsusi bir üslubda xəbərləri came kitabında topladı. Onun ardınca mərhum ibn Babaveyh

səh:۵۵

Ricali Nəccası səh. ۱, Şafi səh. ۱ və ۳.; Kafi ۱-ci cild,səh. ۵۱; Vəsiluş-Şiə ۱-ci cild,۸; . [۱] -۱
 Kitabuş-Şəhadat bölümü; - ۸ a) أَعْرِفُو مَنْ سَازَ النَّاسَ عَلَى قَدْرِ رَوَايَتِهِمْ عَنَّا. b) الْقَلْبُ يَتَكَلَّ عَلَى الْكِتَابِهِ. ۷
 أَكْسُبُوا فَإِنَّكُمْ لَا تَحْفَظُونَ حَتَّى تَكْسُبُوا. q) إِحْفَظُوا بِكُتُبِكُمْ فَإِنَّكُمْ سُوفَ تَحْتَاجُونَ إِلَيْهَا.
 Əhməd ibn Məhəmməd ibn Əbi Nəsr; Cəfər ibn Bəşir ; Həsən ibn Əli ibn Fuzal və . [۲] -۲
 ...S

vəfati – hicri-qəməri tarixi ilə ۴۸۱-ci il) “Mən la yəhzuruhul fəqih” və sonralar isə mərhum Şeyx Tusi (vəfati- hicri-qəməri tarixi ilə ۴۶۰.-ci il) öz tanınmış kitabında “Təhzib və İstibsar”-əsərini yazaraq müxtəlif hədisləri Üsule ərbəə miə (۴۰۰ usuldan) və Came kitabından, həmçinin imamların başqa səhabələrinin kitablarından toplayıb bir yerə yiğdi.^(۱) Bu dörd kitab “Ərbəə” adı ilə, yəni “mötəbər dörtlük” kitab adı ilə tanındı. Əlbəttə şia məzhəbinin böyük alımları bu dörd kitabdan əlavə, mühüm və müxtəlif mövzularda – tarix, təfsir, hədis və s. kitablar yazıb toplamışlar. Həmin kitablar hal-hazırda bizim zamana qədər gəlib çıxmış, İslam kitabxanalarının çoxunda qorunub .istifadə olunur

Lakin, bu dörd kitab, şia məzhəbinin alımlarının və müctəhidlərin şəri hökmlərinin isbat olunmasında (dəlillə ələ gətirilməsində) əsas böyük rol oynadığı üçün, alımlar tərəfindən xüsusi diqqətlə nəzarət altında saxlanılır. O cümlədən, bu kitabların qorunması və ona müraciət olunması başqa kitablara nisbət daha çox əhəmiyyət tapmışdır. Kitablarla tanışlıqdan sonra böyük elm sahibləri, hədis elmi ustaları düyünlü və mənası başa düşülməyən hədisləri bu kitablar vasitəsi ilə açıqlayır və dörd kitabdan .başqa mötəbər üsullarla qanunlar düzəltməklə böyük kitablar yazmışlar

Bu, şia məzhəbində ilk gündən bu günə kimi olan hədis yazılışının çox kiçik tarixçəsi idi. .İndi isə sünni məzhəbində olan hədislərin yazılış tarixinə nəzər salaq

Sünnü məzhəbində hədislərin yazılması

Qeyd etdiyimiz kimi, Həzrət Məhəmmədin (s) vəfatından sonra onun səhabələrindən bir qrupu, o cümlədən Əbu Bəkr, Ömər

səh:۵۹

Bu hissədə “Came-i əhadisəş-şia” kitabının müqəddiməsinə müraciət edə . [۱] -۱ .bilərsiniz

ibn Xəttab hədis yazmaqla müxalifətçilik etmişdir. Nəinki yazılmışında, hətta onun şifahi surətdə nəql olunmasının da qarşısını almışlar. Hədis nəql edənlər Peygəmbər (s) zamanında o Həzrətin mübarək dilindən eşitdiklərini nəinki nəql edə bilir, hətta o .Həzrətin zamanında yazdıqları hədisləri su ilə yumuş və ya oda ataraq yandırmışlar

Əlbəttə sonralar bu düzgün olmayan əməlin üstünü ört-basdır etmək üçün Həzrət Peygəmbərin (s) özünə nisbət verilən uydurma və elmin ziddinə olan hədislər nəql :etmişlər. Məsələn

لَا تَكُنْ بِهِمْ بَعْدَ وَمَنْ كَتَبَ عَنِّي غَيْرُ الْقُرْآنَ فَلْيَمْحُهُ

MƏNDƏN BIR ŞEY YAZMAYIN. HƏR KƏS QURANDAN BAŞQA BIR ŞEY MƏNDƏN _
_ YAZARSA ONU ARADAN APARSIN. [\(1\)](#)

Əbu Bəkrin xilafəti dövründə hədis yazılışının qadağan edilməsi

:Əbu Bəkr Rəsuli-Əkrəmin (s) vəfatından sonra camaatı bir yerə yiğdi və dedi Siz, Peygəmbərdən (s) hədislər nəql edirsiniz. Bəzən aranızda ixtilaflar baş verir. Əgər“ iş belə getsə, gələcəkdə müsəlmanlar çox möhkəm və şiddətli ixtilaflara düşər olacaqlar. Bu səbəbdən, bu gündən etibarən Peygəmbərdən (s) heç bir hədis

səh:[57](#)

Ət-təsbitu fil-hədis” Bu hədisin uydurma və qondarma olmasına açıq dəlil budur“ . [1] - ki, birinci xəlifə (Əbu Bəkr) və ikinci xəlifə (Ömər) bu hədisə əməl etməmişlər. Çünkü, sonrakı səhifələrdə gələn mətləbə diqqət etsəniz görərsiniz ki, bu iki xəlifə hədislərin yazılmışının qarşısını almaq üçün boş və mənasız dəlillər gətirmişlər. Əgər həqiqətən hədisin yazılışında Peygəmbər (s) tərəfindən belə qadağa var idisə, onlar öz hədəflərinin və planlarının irəli getməsində o hədisdən yaxşı istifadə edərək bəhrələnə bilərdilər. Bundan əlavə, Peygəmbər (s) belə əmri, hədis yazmamaq barədə vermiş olsa böyük alımlər məs: Malik “Məvəttə`” adlı hədis kitabının sahibi və Əhməd ibn Hənbəl “Musnəd” kitabının sahibi və “Sihah, Sunən və Məsanid” kimi kitabların sahibləri o Həzrətin (s) əmrinin qarşısında müxalifətçilik etmiş olurlar. Bu da başqa bir dəlildir ki, əhli-sünnə məzhəbinin alımları də bu hədisi ya kökündən qəbul etmirlər və

.ya xüsusi bir yerə aid olduğunu bildirirlər

nəql etməyin. Əgər sizlərdən bir kəs sual soruşarsa deyin ki, bizimlə sizin aranızda [.İhəmin Quran kifayət edər və bəsdir. Onun halalını halal və haramını isə haram bilin](#)[\(1\)](#)

Aışə deyir: Atam (Əbu Bəkr), Peyğəmbərdən (s) [d..](#) hədis yazaraq toplamışdır. Bir gecə gördüm ki, yatağında çox narahatdır. Onun narahatlığı məni də narahat etdi. Səhər .açılanda narahatlığının səbəbini soruşdum

Dedi: Qızım! Sənin yanında olan hədisləri mənə gətir. Sonra əmr etdi bir od qaladılar. Hədislərin hamısını yandırdı. Bu əməli özü belə izah etdi: “Qorxuram oləm və bu hədislər sənin yanında qalsın. Bəlkə onların içində elə hədislər vardır ki, onları etimadlı şəxslərdən nəql etmişəm. Lakin, mümkündür ki, onlar saleh insanlar olmasın və [\(onların səhvvlərinin məsuliyyəti mənim üzərimə düşsün.\)](#)[\(2\)](#)

Həqiqət burasındadır ki, xəlifənin bu əməli bir tərəfdən öz sözü ilə hədis nəql etməyi qadağan olunmasını elan etmiş və başqa cəhətdən isə əməli surətdə [d..](#) hədis yazdıqdan sonra onları oda ataraq yandırmışdır. Görəsən bu əməl müsəlmanlarda, hədis əzbərləyənlərdə və söyləyənlərdə hansı əks təsirləri qoydu və ya arzuolunmaz nəticələr verdi? Nəticə belə oldu ki, təqribən üç il müddətində Əbu Bəkrin xilafəti dövründə hədis yazmaq və nəql etmək qadağan olundu. Müsəlmanlar təkcə Qurana, onun təfsiri və izahı olmadan diqqət etdilər. Xəlifənin bu əmri verməkdə məqsədi guya .müsəlmanların bütün bəhslərini Qurana yönəltmək idi

Ömərin xilafəti zamanı hədis nəqlinin qadağan olunması

Ömər ibn Xəttabın on illik xilafəti dövründə[\(3\)](#) yürüttdüyü qəzəbli siyasət nəticəsində .hədis yazmaq və söyləmək qadağan edildi

səh:58

;Təzkirətul-hifaz”, 1-ci cild, səh. 2“ . [1]-1

;Təzkirətul-hifaz”, 1-ci cild, səh. 5“. [2]-2

.Ömərin xilafəti on il altı ay və dörd gün olmuşdur . [3]-3

İkinci xəlifə nəinki hədis yazmağa və söyləməyə qadağa qoydu, hətta bu işin icra olunmasında zor tətbiq etməkdən çəkinmədi. Tanınmış səhabə Qerzət ibni Kəb (۱) belə deyir: “Ömər bizi İraqa tərəf yola salmaq istədiyi zaman, özü bizi “Sərar” (۲)-a kimi ötürdü. Yol arasında bizdən soruşdu

Bilirsiniz sizi nəyə görə yola salıram? Dedik: Bizə hörmət etdiyin üçün! Dedi: Bəli, – amma burada başqa bir mətləb də var. O da budur ki, siz elə bir yerə gedirsınız ki o şəhərin əhli Quran oxumaqla məscidləri və oranın mühitini zinətləndirmişlər. Hədis söyləyib onları Quran tilavətindən saxlamayıñ. Quranı gücləndirin və onunla birgə heç bir kəlməni və ya hədisi dilinizə gətirməyin. Peyğəmbərdən (s) olan rəvayətləri az danışın. Mən də sizin bu işinizdə sizə şərik, sizinlə həmkar və bu əməldə sizi müdafiə .edərəm

Elə ki, Qerzət ibn Kəb Kufəyə daxil oldu. Ondan Peyğəmbərin (s) hədislərindən və kəlamlarından söyləməsini istədilər. Qerzə onların cavabında belə dedi: – Ömər bizə .hədis söyləməyi qadağan edib (۳)

Zəhəbi “Təzkiratul hifaz”- kitabında nəql edir ki: – Əbu Sələmə Əbu Hüreyrəyə dedi: Ömərin xilafəti dövründə də indiki kimi hədis söyləməkdə azad idin? (yəni hədis ?söyləyə bilirdin

Əbu Hüreyrə onun cavabında belə dedi: Əgər Ömərin

səh:۵۹

səhabələr içində ən tanınmış və ləyaqətli şəxslərdəndir. Uhud və (قرظه) Qerzə . [۱] – 1 başqa döyüşlərdə Peyğəmbərin (s) kənarında ığidlik göstərmişdir. İsabənin nəqlinə əsasən Kufədə Peyğəmbərə (s) növhəsəralıq edən birinci şəxs həmin Qerzət ibn Kəb .olmuşdur

Məkan adı . [۲] – ۲

Mustədrəkul-Hakim”, 1-ci cild, səh. ۱۰۲; “Sunən ibn Macə”, 1-ci cild, ۲-cü bölüm; . [۳] – ۳ “Təbəqat”, ۲-ci cild, səh. ۲; “Cameul-bəyanıl-elmi” ۲-ci cild; səh. ۱۴۸; “Sunəni Darəmi”, ; 1-ci cild, səh. ۸۵; “Təzkirətul-hifaz”, 1-ci cild, səh. ۲

[\(zamanında hədis söyləsəydim cavabımı taziyanə ilə verirdilər](#) [\(1\)](#)

Ömər, Peyğəmbərin (s) səhabələri ilə hədislərin söylənilməsində onları çox çətin və ağır vəziyyətdə qoyaraq yersiz bəhanələr gətirirdi. Əbu Musa Əşəri “istezan” (ev sahibinə əziyyət vermək) barədə bir hədis nəql edən zaman Ömər dedi: “Əgər bu hədisinə şahid gətirməsən səni pis cəzalandıracam.” Bəzən bu hədə-qorxular camaatın etirazına səbəb olurdu. Belə ki, Əbu Munzir həmin əhvalatda Ömərə belə :dedi

فَلَا تُكُنْ يَئِنَّ الْخَطَابُ عَذَابًا عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ |

EY XƏTTABIN OĞLU! PEYĞƏMBƏRİN [\(S\)](#) SƏHABƏLƏRİNƏ NARAHATLIQ VƏ ƏZİYYƏT [\(2\)](#)
VERMƏ [\(2\)](#)

Ömər tanınmış hədisçilərdən üç nəfəri: İbn Məsud, Əbu Dərda və Əbu Məsud Ənsarını hədis nəql etdiklərinə görə Mədinədə nəzarət altında saxlamış və ölünlə kimi bu üç [\(3\)](#)nəfər ev dustağı kimi yaşamışlar. [\(3\)](#)

Hakim öz “Mustədrək” adlı kitabında Ömərin əmri il üç nəfəri – İbn Məsud, Əbu Dərda və Əbuzər [\(4\)](#) – hədis söylədiklərinin qarşısını almaq üçün nəzarətdə saxlanıllaraq .sonradan həbs olunduqlarını yazır

Bu hədə-qorxuların və hədis söyləməyin qadağan olunmasının nəticəsini Peyğəmbərin (s) səhabələrindən olan Saib ibn Yezid (vəfatı-hicri-qəməri tarixi ilə 8-ci il.) nəql edərək belə açıqlayır: “Mən Səid ibn Maliklə [\(5\)](#) Mədinədən Məkkəyə

səh: 6.

Təzkirətul-hifaz 1-ci cild, səh. 4. [1] - 1

Səhihi-Buxari 6-ci cild, Babul-istezan – bu əhvalatın təfsilatı kitabın ikinci cildinin . [2] - 2 .xilafət bəhsində (Xəlifələrin hökmlərə cahilliyi bəhsində) gətirəcəyik . Təzkirətul-hifaz 1-ci cild, səh. v və Məcməul-zəvəid 1-ci cild, səh. 149 . [3] - 3

Mustədrək 1-ci cild, səh. 110 . [4] - 4

İstiabın nəqlinə əsasən 2-ci cild; səh. 602; – O, ənsar alimlərindən idi və . [5] - 5

(.Peyğəmbərdən (s) çoxlu hədislər hifz etmişdir

kimi bir yerdə yol yoldaşı oldum. Səd bu uzun səfərdə yol boyu hətta bir dənə də olsun
(Peyğəmbərdən (s) hədis söyləmədi”.

Şə` bi deyir: “Bir il Əbdullah ibn Ömərlə bir məclisdə oldum. İl boyunca Peyğəmbərdən
(s) bir dənə də olsa hədis söyləmədi.”

Ömərin vaxtında hədis yazmaq və toplamağın qadağan olunması

:İbn Səd öz “Təbaqat” adlı kitabında deyir

Ömər ibn Xəttab bir gün sunən və hədislərin yazılıması barədə qəti qərara gəldi. Bu
barədə Peyğəmbərin (s) səhabələri ilə məşvərət etdi. Səhabələr hamısı müsbət
cavabla razı olduqlarını bildirdilər və bu işin çox lazım olduğunu vurğuladılar. Ömər bir
ay şübhə ilə səbr etdi. Bir aydan sonra dedi

Mən özüm hədislərin yazılımasında qabaqcıl şəxslərdənəm. Bu mövzunu da özüm“-
açdım. Lakin, sonra bu məsələyə diqqət etdim ki, sizdən öncə kitab əhlindən olan bir
grup Allahın kitabı olan yerdə başqa kitabların yazılımasına üstünlük verirdilər və ona
çox rəğbət bəsləyirdilər. Nəticədə, Allahın kitabını tərk etdilər. Bu səbəbdən mən də
”.Allahın kitabına bir şey artırılmasına yol verə bilmərəm

Bununla da Ömər öz fikrindən döndü və hədisin yazılımasını və toplanmasını tərk
(etdi.)

Hədis Osmanin dövründə

Osmanın on iki illik xilafət dövrü İslam tarixinin ən acınacaqlı tarixi hadisələrindən biri
sayılır. Çünkü, bu müddət ərzində dünyapərəstlik, haqsızlıq və zülm yüksək dərəcəyə
.çatmışdı

səh: ۶۱

Sunən ibn Macə ۱-ci cild,səh. ۱۲ . [۱]-۱

Təbəqat ibn Səd ۴-cü cild,səh. ۱۰۶; Sunən ibn Macə ۱-ci cild, bab-۴; Səhihi-Buxari . [۲] -۲
.۹-cu cild, bab- Xəbərul-mərətul-vahidə

Təbəqat ibn Səd”, ۲-cü cild, səh. ۲۰۶; “Əbu Talib muminul-Qurəyş”, ۱-ci və ۳-cü“ . [۳] -۳
;cild

Müsəlmanların beytul-malı, zəiflərin və fəqirlərin hüququ o şəxslərin əlində idi ki, onların Osmanla qohumluq əlaqəsi var idi. Osmanın sarayında qarnını doldurmaqla məşğul olanlar və təmtəraqlı saray sahibləri keyf və işrət içində olduqları bir halda, başqa müsəlmanlar bu sarayların qapısı ağızında gecələri səhərə kimi acliqdan yata .bilmirdilər

Peygəmbər (s) səhabələrindən ən ləyaqətli şəxsləri hökumət başına və məsuliyyətli vəzifələrə təyin etməkdənsə, onların əvəzinə Vəlid, Mərvan, Müaviyə və s. kimi .cinayətkar şəxsləri iş başına və məsuliyyətli vəzifələrə təyin etmişdi

Allah Peygəmbərinin (s) səhabələri xilafətlə həmkarlıq etmədikləri, Quran oxuduqları və Peygəmbərin (s) hədislərini söylədikləri üçün həmişə xəlifə Osman tərəfindən əzab-əziyyətə məruz qalırdılar. Osmanın bu hərəkətləri, səhabələrin və o cümlədən, .haqq tərəfdarı olan müsəlamanların üsyانına səbəb oldu

Osmanın xilafəti dövründə nəinki hədisə, hətta Quran ayələrinə belə diqqət olunmurdu. Quran oxuyanları və hədis söyləyənləri cəmiyyətdən uzaq səhralara sürgün etməklə, bəzilərini zindanlara salmaqla, bəzilərini isə şallaq və taziyanələrlə .hədis söyləmələrinin qarşısını alırdılar

Böyük və zahid səhabələrdən olan Əbuzər Qəffarinin sürgün olunması, Əbdullah ibn Məsud kimi böyük səhabənin məscid yanında döyülrək dışlarının və qabırğalarının sindirilması, Əmmar Yasir kimi səhabənin döyülməsi, bu əzabın təsirindən bihus .olması və s. tarixi faktları buna misal gətirmək olar

Xülasə, İslamın qabaqcıl və ön cərgəsində duran, Peygəmbərin (s) səhabələrindən sayı ona çatan bir çoxunun belə əziyyət çəkməsi (döyülmək, söyülmək, sürgün və [\(həbs olmaları\)](#) Osmanın xilafəti dövründə gözə dəyir.[\(1\)](#)

səh:۶۲

.Bu hadisələrin geniş məzmunu Əl-ğədir kitabında verilmişdir 8-ci və 9-cu cildlər . [۱]-۱

Osman mənbər üstə özü eşitdiyi hədislərdən başqa hədislərin söylənilməsinə yersiz qadağa qoyaraq belə fərman vermişdir ki

لَا يَحِلُّ لِأَحَدٍ أَنْ يَرْوِي حَدِيثَ عَنْ رَسُولِ اللَّهِ | لَمْ اسْمَعْ بِهِ فِي عَهْدِ أَبِي بَكْرٍ لَا عَهْدُ عُمَرٍ

ƏBU BƏKR VƏ ÖMƏRİN XILAFƏTİ ZAMANINDA ONLARDAN EŞİTDİYİM —
HƏDISLƏRDƏN BAŞQA HEÇ KƏSİN HAQQI YOXDUR Kİ, PEYĞƏMBƏRDƏN (S) HƏDIS
— (SÖYLƏSİN) (1)

Beləliklə, hədis söyləməyin qarşısını aldı və bu işi ilə hədis yazmağı qəti surətdə qadağan etdi

Hədis Müaviyənin zamanında

Müaviyənin təqribən ۴. ilə yaxın sürən xilafəti və hökuməti dövründə, xüsusilə xilafətinin axırıncı ۲۵ ilində (۲), uydurma və qondarma hədislər, əvvəlki xəlifələrin dövründən daha çox inkişaf etməyə başladı

Əmirəl-möminin Əlinin (ə) məqam və vəziyyətini nəzərə almaqla, o Həzrətdən nəql olunan səhih və düzgün hədislərin təsəvvürolunmaz dərəcədə çoxluğu, Müaviyənin o zamankı siyasi vəziyyətinin təamamilə Zər`ərinə idi. Belə düzgün hədislərin qarşısında uydurulmuş hədisləri müxtəlif yollarla camaatın nəzərinə çatdırmaq lazımlı gəlirdi. Beləliklə, yalan və uydurma hədislərin müxtəlif yollarla yayılması Müaviyənin və onun siyasetinin xeyrinə qurtardı

Müaviyənin nəzərdə tutduğu məxsus hiylələr hər iki tərəfdən təmin edilərək, həyata keçirildi. Çünkü, bir tərəfdən mənbərlərdə Əbu Bəkr və Ömərin xilafətindən başqa

səh: ۶۳

Qəbulul-əxbar fi tərki qəbule ma yuxaliful-kitabə vəs-sünnetə vəl -əqlə ma“ . [۱] – ənin-nəbiyyi və ənis-sələf”, səh. ۲۹, “Musnədi İmam Əhməd”, ۱-ci cild, səh. ۲۶۳; “Sunnə, yazılışdan öncə” səh. ۴۷ kitabından nəql etmişdir; “Təbəqat ibn Səd”, ۲-ci cild; ; ۲-ci qism, səh. ۱۰۰

. Osmanın ölümündən öz ölümünə kimi hic. -۲۵-ci ilindən ۶.-ci ilinə kimi . [۲] -۲

dövrlərdən nəql olunan hədislərə qadağan qoyulur⁽¹⁾, başqa tərəfdən isə camaata Osman və səhabə barəsində hədislər nəql olunurdu. Belə hədislərə diqqət edən, əzbərləyən şəxslərə hədiyyələr və böyük ənamlar verilirdi. Bu yolla bir çox şəxsləri .yalan və uydurma hədislərin yazılmasına və çoxalmasına rəğbətləndirirdi

Biz Müaviyənin əmri ilə uydurma hədislərin yazılmasına, səhih hədislərin isə nəql olunmasına qoyulan qadağanı, Əbul Həsən Mədainin⁽²⁾ sözlərindən bir qismini tərcümə etməklə bəzi tarixi sübut və dəlilləri müxtəsər şəkildə təəccübülu nöqtələri ilə .birgə əziz oxucuların ixtiyarına qoyuruq

:Mədaini öz qiymətli “Əl-Əhdəs” adlı kitabında belə deyir

Müaviyə bütün əlaltıları və təyin etdiyi əyalət hakimlərinə fərman yazdı. Məktubda belə deyilir: – “Mən, Əbu Turab (Əli (ə)) və onun övladlarının fəziləti barədə hədis nəql .edənlərdən öz himayəmi götürdüm və onların qanını halal etdim

Bu fərmanın nəticəsində xütbə oxuyanlar və xəbər deyənlər geniş İسلام məmləkətlərinin bütün nöqtələrində, mənbərlərdə belə İmam Əliyə (ə) lənət oxumağa başlayaraq ondan uzaqlaşmağı təbliğ etdilər. İmam Əli (ə) və onun övladlarına nisbət bir çox böhtanlar yayıldı və onun ünvanına yersiz sözlər deyilirdi. Kufə əhli başqa şəhərlərdən fərqli olaraq biçarəlik, bədbəxtlik və müsibət girdabında batıb qalmışdı.

,Çünki

səh:۶۴

Səhihi-Müslim”, ۴-cü cild, “Kitabuz-zəkat”, “Ən-nəhyu ənil-məsələ” bölümü;“ . [۱] -۱ hədis: ۱۷۱; və ۵-ci cild; “Kitabul-musaqat” ۱۵-ci bölüm, “Əs-sərfu və beyuz-zəhəb” ;bölmü; hədis: ۱۵۷

Əbul Həsən Mədaini tarix üzrə böyük alimdir. Müxtəlif kitablar yazımsıdır. Məs: . [۲] -۲ “Xətəbun-Nəbiy və əhdəs”; “Xutəbu Əmirəl-möminin”; “Mən qətələ minət-talibin”; “Fatimiyyat” və s... İbn Əbil Hədid Mötəzili Nəhcül-bəlağənin şərhində ondan bir çox mətləblər nəql etmişdir. Mədaini ۹. yaşında ۲۲۵-ci hq-i tarixində Bağdadda vəfat .etmişdir

Kufədə Əlinin (ə) şıələri başqa yerlərə nisbətən çox idi. Şübhəsiz ki, Əbu Süfyan oğlu Müaviyənin bu şəhərə zülmü başqa şəhərlərdən daha çox idi. Buna görə də Kufənin hökumət və idarə sistemini Ziyad ibn Suməyyəyə təhvil verdi və Bəsrəni də ona artırdı. Ziyad ibn Suməyyə Müaviyənin bu məhəbbəti, lütfü qarşısında, “duz-çörəyi” itirmədi və Əbu Süfyan oğlu Müaviyənin “haqqını” taptalamadı. Əli (ə) şıələrini daşın və torpağın altından, harada gizlin və aşkar yaşayırdılarasa taparaq öldürdü. Onların ürəklərində qorxu və vəhşət yaradır, əl-ayaqlarını kəsir, gözlərini çıxardaraq kor edirdi. Bu cinayətlərin nəticəsində Əli (ə) şıələri İraqdan qaçaraq, ucqar yerlərə pənah aparır və öz əqidələrini hamidan məxfi saxlayırdılar. Xülasə, Kufədə tanınmış və iş ”.bilən bir şəq qalmadı

Mədaini sonra əlavə edərək deyir: “Əbu Süfyan oğlu Müaviyə öz sərkərdələrinə əmr etdi ki, Əli (ə) övladlarının və onun şıələrinin məhkəmədə verdikləri şahidliyi qəbul etməsinlər. Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailəsinin tərəfdarları və Osmanın fəzilətləri barədə uydurma hədis söyləyən şəxslər barədə çox diqqətli olsunlar. Onlara məclislərdə hörmət etmək və əzizləməkdə səhlənkarlıq etməsinlər. O cümlədən, Osmanın barəsində hədis söyləyən hər bir kəsin şəxsiyyətini və tərcümeyi-.halını kamil surətdə yazaraq Müaviyənin sarayına, Şam şəhərinə göndərsinlər

Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə belə söyləyən hər bir kəsə xüsusi sənəd verərək ona maaş və ənamalar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə çoxlu mətləblərin nəql olunmasına səbəb oldu. Çünkü, belə hədisləri ”nəql edənlər Müaviyənin məxsus hədiyyə və mükafatlarına layiq görüldürdülər

Mədaini deyir: “Müaviyənin belə bəxşışları, hakimlərin uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün

İslam şəhərlərində saxta hədis yazmaq adı bir hala çevrildi. Müaviyənin şəhərlərə qoyduğu hakimlərin yanında hər kəs istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis nəql edərdi səhər hədis sual cavabsız qəbul olunur, hədis söyləyənin adı isə hədiyyələr dəftərində qeyd olunurdu. O cümlədən, Müaviyə yanında hörmətə minir,
."belə şəxsin istəyi və sözü heç vaxt rədd olunmurdu

İkinci fərman

:Görkəmli və tanınmış alim Mədaini öz sözlərini belə davam edir
Əbu Süfyan oğlu Müaviyə Osman barədə söylənilən rəvayətlərin düzəlməsindən bir“
:müddət sonra vilayət başçılarına belə yazdı

Osman barədə hədislər kifayət edər. Həddindən artıq çoxalaraq İsləm“
məmləkətlərinin bütün nöqtələrinə kifayət qədər çatmışdır. Bu fərman əlinizə çatan
kimi camaatı səhabələrin və iki xəlifənin (Əbu Bəkr və Ömər) fəzilətləri barəsində⁽²⁾
hədis uydurmalarına rəğbətləndirir. Əbu Turabın (Əlinin (ə)) barəsində nəql olunan hər
bir hədisə oxşar bir hədisi səhabələr barədə də qoşsunlar. Bu əməl mənim gözlərimin
ışıllanması, bununla da Əbu Turab şələrinin və övladlarının məhv olmasına səbəb
.olacaqdır

Bu fərman camaata oxundu və onun məzmunu xalq arasında yayıldı. Dərhal
səhabənin fəziləti barədə uydurma və həqiqətdən uzaq olan çoxlu xəbər və hədislər
söylənilməyə başlandı. Camaat belə hədislərin düzəlməsində və yayılmasında çox
çalışırdılar. İş o yerə çatdı ki, uydurma fəzilətləri mənbərlərdə, namaz arası xütbələrdə
camaat üçün oxunur və müsəlmanlara əmr olunurdu ki, bu hədisləri öz uşaqlarına da
öyrətsinlər. Quran ayələri kimi onları əzbərləməkdə çalışırdılar. Hətta qadınlara,
qızlara və

xidmətçilərə də bu uydurma fəzilətləri öyrədirildilər. Bu minvalla bir müddət belə ”.davam etdi

Üçüncü və dördüncü fərman

:Mədaini yenə də deyir

Bir müddət də keçdi. Əbu Süfyan oğlu Müaviyənin xidmətində olanların və ona itaət – edənlərin səhabələr və iki xəlifə barədə uydurduqları saxta hədislərini yazdıqdan :sonra Müaviyə bu məzmunda üçüncü və dördüncü fərmani çıxartdı

Diqqətli olun ki, hər bir kəs Əlinin (ə) və onun övladlarının dostu adı ilə ittiham olunsa – və bu ittihamda kiçik bir sübut tapılsa, onun adını hədiyyə dəftərindən silin və payını ”! beytul –maldan kəsin

:Bu fərmanın ardınca bu məzmunda yeni bir fərmani göndərdi

Hər bir kəs Əli (ə) övladlarının dostu adı ilə ittiham olunsa ona təzyiq göstərin və evini “ ”.alt-üst edin ki, başqaları üçün ibrət dərsi olsun

:Mədaini deyir

İraq əhli, məxsusən kufəlilər bu hadisədən və müsibətdən böyük bir müsibət – görmədilər. Çünkü, Əli (ə) şələri bu fərmanın təsiri və hakimlərin əziyyəti nəticəsində çox dəhşətli qorxu şəraitində yaşayırdılar. Belə ki, bəzən Əlinin (ə) şələrindən iki nəfər dost bir-birlərinin evlərinə gedərdilər. Ev sahibi qulamının və xidmətçisinin qorxusundan onlara and verib əhd-peyman bağlamazdan əvvəl qonağına bir söz .açıqlaya bilmirdi. O da başqalarına deməmək şərti ilə olurdu

Beləliklə, Əli (ə) və onun övladları barədə uydurma hədislər tapıldı. Hədis söyləyənlər, qazılər və hakimlər həmin uydurma hədislərə qeyd-şərtsiz itaət edirdilər. Riyakar, camaatın ən pisi, əqidəsi zəif olan, zahirdə imanlı və ibadət əhli olan, hakimliyə

yaxınlaşmaq, dünya malına və sərvətinə nail olmaq istəyənlər uydurma hədislər düzəldirdilər. Zaman keçdikcə bu yalan və böhtanlarla dolu olan uydurma xəbərlər dindar və təqvalı şəxslərin əlinə keçdi. Lakin, bir qrup insanlar əqidələrinin yaxşı olması və sadəlikdən həmin uydurmaları qəbul etmiş və başqalarına da söyləmişlər. Əgər o hədislərin batıl və uydurma olduğuna diqqət etsəydi lər onu söyləməkdən çəkinərdilər".[\(1\)](#)

Əməvi xəlifələri zamanında hədisin vəziyyəti

Mədaini Müaviyənin dövründə hədislərin vəziyyətini nəql etdikdən sonra, iyirmi bir il Əbdül Məlik ibn Mərvanın səltənəti və xilafəti dövründə hədislərin aqibətini, şıələrin əzab-əziyyət çəkmələrini Müaviyənin zamanından heç də az olmadığını geniş şəkildə bəyan etmişdir. O cümlədən, Mərvan və onun qaniçən və şıələrə zülm edən, vilayət başçısı təyin etdiyi Həccac ibn Yusifin etdikləri günahların və cinayətlərin bir qismini :qeyd edərək belə deyir

:Həccacın məclisinə bir kişi daxil oldu və dedi“

Əmir! Atam və anam mənə haqsızlıq ediblər. Çünkü, mənim adımı “Əli” qoyublar. Mən . də fəqirəm və əmirin hədiyyəsinə möhtacam

:Həccac onunla xoş davrandı və dedi

Bu gözəl sözlərinə görə filan şəhərə başçılıq etməyi sənə həvalə edərək o şəhəri sənə [bağışladım.“\(2\)](#)

Hədis yazmaqdə ilk addım

Peyğəmbərdən (s) sonra hədisin necə yazılıması barədə bəhs edildi. Əyyaşlıq və xoşgüzarlıqla məşğul olan Əməvi xəlifələri dövründə hədisin mövzusu, başqa sözlə mənəviyyat tədricən yaddaşlardan silinirdi. “Din”-dən yalnız onun quru

səh: 68

;Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədidi, 1-ci cild, səh. 44-46“ . [2]-2

adı və rəsmi olaraq Qurandan başqa bir şey qalmamışdı. Alımlar və hədisçilər də ictimai mühitin təsiri altına düşərək Raşidin xəlifələrinin⁽¹⁾ əməllərini özlərinə hədəf və meyar bilirdilər. Bir başa hədis yazmağı zehnlərdən çıxarmış və onu batıl bir iş bilirdilər. O cümlədən, Ömər ibn Əbdül-Əzizin xilafətinə qədər (hicri-qəməri tarixi ilə ۱۹-۱۰-۱-ci illər) hədis yazmağın öünüə qırmızı bir xətt çəkmişlər

Ömər ibn Əbdül-Əziz öz qısa xilafəti zamanı müsbət və faydalı addımlar atmağa başladı. Bu addımlardan biri də özündən əvvəlki xəlifələrin hədis yazılışını qadağan etmək siyasetini ləğv etməsi və hədis yazılışının başlanmasına bir təkan idi

Buxari nəql edir ki, Ömər ibn Əbdül-Əziz, onun tərəfindən Mədinədə qaziliyə və hakimliyə təyin olunmuş Əbu Bəkr ibn Həzmə rəsmi şəkildə hədis yazılmasını əmr etdi. Bununla da həmin məktubda, köhnəlmış və aradan getmiş hədislər üçün öz ⁽²⁾nigarənlığını bildirdi. ⁽³⁾

Ömər ibn Əbdül-Əzizin xilafəti dövründə hədisin əməli sürətdə yazılması

Əhli-sunnə alımlarının bir çoxu Ömər ibn Əbdül-Əzizin məktubunu nəql etmiş və onu hədisin yazılmış tarixi kimi tanıtdırmışlar. Hicrətin birinci yüz illiyinin axır illərində və yaxud hicrətin ikinci yüz illiyinin əvvəllərini hədis yazılışının çıxəklənən illəri kimi ⁽⁴⁾adlandırmışlar. ⁽⁵⁾

Mərhum Əllamə Seyyid Həsən Sədr (vəfatı-1354-cü hicri-qəməri tarixi) bu nəzəri tarixi :dəlillərlə rədd edərək belə deyir

səh: ۶۴

. (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib (ə . [۱]-۱ ;Səhihi-Buxari”, ۱-ci cild, “Kəyfə yəqbizul elm” bölümü“ . [۲]-۲ İbn Həcər “Fəthul-bari” ۱-ci cild, səh. ۲۰۴; “İrşadus-sarı” Əsqəlani ۱-ci cild, səh. ۵; . [۳] -۲ ;Cəlaluddin Süyuti “Tədribul ravi”, səh. ۴.

Hədis yazmağa başlayan ilk şəxs Malik olmuşdur. O, "Muvəttə" kitabını Mənsur "Dəvaniqinin (hicri-qəməri tarixi ilə ۱۳۶-۱۴۸-ci illər) əmri ilə, onun xilafəti zamanı ."yazmağa başlamışdı

:Mərhum Əllamə Sədr öz nəzəriyyəsini isbat edərək belə deyir

;Ömər ibn Əbdul-Əzizin xilafəti iki il beş ay çəkdi .

Bu əmrin onun xilafətinin əvvəllərində və ya axırlarında icra olunması barədə olan .
;tarix məlum deyildir

Heç bir tarixdə Əbu Bəkr ibn Həzm kimi xəlifənin əmrlərinə etiraz edən bir şəxs .
görünməyib. O cümlədən, İbn Həzmin adına olan bir kitab və ya əsər hələ tapılmayıb.
İbn Həzmə hədisin yazılmasını istinad edənlər və bu nəzəriyyənin tərəfdarları ehtimal
;və şübhələrə çox əsaslanmışlar

Əgər bu əmr İbn Həzmin zamanında yerinə yetirilsəydi və hədisin o zamanda yazılışı .
isbat olunsaydı, nəyə görə onda bəzi tanınmış tarixçilər tərəfindən hədisin yazılışı
hicrətin ikinci yüz illiyinin axırlarına təsadüf etdiyini nəql edirlər? O cümlədən, Hafiz
Zəhəbi ki, onun işində ustalığı və doğruçuluğu hamiya çox məlumdur, açıq-aşkar belə
deyir: "Sunən" və bu kimi kitablar, ilk dəfə Əməvilərin xilafətindən və Əbbasilərin
.hakimiyyətə gəlişindən sonra yazılmaya başladı

[\(Heç bir tarixçi Süyutinin və İbn Həcərin nəzərini qəbul etmirlər".\)](#)

Biz də mərhum Sədrin nəzəriyyəsinin təsdiqində deyirik ki: İbn Həcərin özü birinci
müəllif barədə müxtəlif nəzəriyyələr vermişdir. Bir yerdə belə deyir: "Hədis yazmağa
başlayan ilk şəxs Rəbi ibn Səbih idi.[\(Y\)](#) Başqa bir yerdə isə deyir: Əvvəlinci

səh:v.

;Təsisüş-şıə", səh. ۲۷۸-۲۷۹". [1] -
Hədyus-sarı", ۱-ci cild, səh. ۴ (İbn Həcər Əskəlanının "Fəthul-bari" kitabına olan" . [2] -
(müqəddiməsi

müəllif Şəhab Zohəridir ki, birinci əsrin sonunda Ömər ibn Əbdul-Əzizin əmri ilə bu işi [gördü](#).^[1]

:Başqa bir yerdə isə belə deyir

[Birinci müəllif və hədis yazan İbn Həzmdir](#).^[2]

Fərid Vəcdi də hədisin birinci müəllifinin Maliki olduğunu bildirmişdir: “Hədis barədə əvvəlinci müəllif Malikdir. O, “Muvəttə`” kitabını təlif etdi və bəziləri dedilər ki, İbn [Cəriğ](#) (vəfati-15-ci hicri-qəməri tarixi) ilk hədis müəllfididir”.^[3]

Katib Çələbi deyir: – “İslamda ilk təlif olan kitab ibn Cəriğin kitabıdır”. Sonra deyir: “Malikin “Muvəttə`” kitabının birinci yazıldığı söylənilmişdir. O cümlədən, deyilmişdir ki, [hədis kitabı yazmağa başlayan ilk şəxs, Rəbi` ibn Səbih idi\[4\]](#)

Hafız Zəhəbi hicri-qəməri tarixi ilə 142-cü ilin hadisələrindən belə nəql edir: “Bu ildə [alımlar Məkkə və Mədinə şəhərlərində hədis yazmağa başladılar\[5\]](#)

Doktor Əhməd Əmin, Ömər ibn Əbdul-Əzizin əmri barəsində olan bəhslərdən sonra belə deyir: “Bizə məlum olan budur ki, Əbu Bəkr ibn Həzmin adına olan əsər və birinci əsər adlı bir şey bizim əlimizə çatmayıb. O cümlədən, keçmişdəki hədisçilərdən heç biri bu kitab barədə heç bir söz deməmişlər. Əgər belə bir kitab olsaydı, hədis yananlar üçün ən mühüm sənədlərdən biri kimi sayılırdı. Belə olduğu halda da hökmən onlar öz .”yazlarında belə bir kitaba istinad edər , ondan dəlil kimi istifadə edərdilər

İş burasındadır ki, bəzi qərb alımları^[6] belə xəbərin olmasına

səh:71

Fəthul-bari”, 1-ci cild, səh. 218“ . [1]-1

;Fəthul-bari”, 1-ci cild, səh. 204“ . [2]-2

;”Dayiratul-maarif“ . [3]-3

;Kəsfuz-zunun”, 1-ci cild, “Elmul-hədis” bölümü“ . [4]-4

.Derasətun fil Kafi vəl Buxari” dən nəql olunub səh. 21“ . [5]-5

Şərq ölkələrində, xüsusən müsəlmanlar yaşayan məmləkətlərdə və ya . [6] -6

.ölkələrdə siyasi, ictimai, iqtisadi, mədəni və s... kimi axtarışla məşğul olanlar

Şəkk etmişlər. Lakin Əbdul-Əzizin əmri və əsl xəbər barədə şəkk-şübhə yoxdur. Ancaq bu əmrin yerinə yetirilməsi məsələsi şübhəli bir məsələdir. Bəlkə də bu əmrənən sonra dərhal Ömər ibn Əbdul-Əzizin⁽¹⁾ vəfatı səbəb oldu ki, Əbu Bəkr ibn Həzm bu əmri [\(yerinə yetirə bilməsin.\)](#)

Əziz oxucu! Gördüyünüz kimi alımlar hədisin yazılması barədə və sünnilər arasında birinci müəllifin kimliyi barədə nəzər ayrılığına malikdirlər. Hədisin Ömər ibn Əbdul-Əzizin xilafəti dövründə yazılması barədə heç bir dəlil-sübut olunmamışdır. Bu haqda yazılın mövzu budur ki, Buxarının nəql etdiyinə əsasən bildiririk ki, Ömər ibn Əbdul-Əziz hədis yazılması barədə əmr etmişdir. Lakin bu əmrin tarixi nöqtəyi-nəzərdən yerinə yetirilməsi isbat olunmamışdır. Bəlkə tarixdə gələn hadisələr və bu hadisələrin .adi axarına nəzər salarkən bu məsələnin əksi sübut edilir

Uzun bir müddət, yəni yüz əlli illik qadağadan sonra hədis yazılışı və deyilişi azadlığa çıxdı və çıçəklənməyə başladı. Dərs hövzələrində hədis yazmaq yavaş-yavaş adı hala çevrildi. Bu iş sonralar xəlifələrin təzyiqi və əmrləri ilə genişləndi. Çünkü, müsəlmanlar bir əsr haram bildikləri işin ardınca getmək istəmirdilər. Buna görə də Muəmmər, o da :Zohəridən nəql edir ki

Biz hədis yazmağı günah və səhv bir iş bilirdik. Xəlifələr və hakimlər bizi hədis“ [\(yazmağa məcbur etdilər.\)](#)

Altı səhih kitabın meydana gəlmə tarixi

Hicri-qəməri tarixi ilə ikinci əsrin ikinci yarısında hədisçilər

səh: ۷۲

.Hakimiyyət tərəfindən zəhərlənib öldürülməsi . [۱] -۱
;Zuhal-İslam”, ۲-ci cild; səh. ۱۰۶-۱۰۷“ . [۲] -۲
;Təbəqat”, ۲-ci cild; səh. ۱۳۵; “Cameu bəyanıl-elm”, ۱-ci cild; səh. ۹۲“ . [۳] -۳

keçmiş səhvlərini başa düşərək hədis yazmağa başladılar. Bununla hədis elmi birdən birə inkişaf etməyə başladı. Hədis elminin inkişafdan qalma səbəbi isə guya ictimai vəziyyətin qorxulu olması idi. Qısa bir müddət ərzində təqribən bir əsr hicri-qəməri tarixi ilə ۱۵-ci ildən ۲۵-ci ilə kimi “sihah”, “məsanid” və “mustəxrəc” və s. kimi kitablar meydana gəldi.^[۱]

Bu zamanda müəlliflərin hədəfi və səyi hədis toplamaq idi. Hələ hədis səhihə, həsənə, zəifə və məmula ayrılmamışdı.^[۲] Kitabların məzmunu və onun sənədləri müxtəlif hədislərlərdən ibarət olan səhihdən və qeyri-səhihdən təşkil olunurdu. Hicrətin ۲۵۸-ci ilində Buxariyə və başqa sihah sahiblərinə bu hədislərin məzmunu və sənədləri gəlib .çatdı

İbn Həcər deyir: “Buxari elə ki, bu kitabları və məsanid kitabını gördü, bir müddət onları araşdırıldıqdan sonra bu nəticəyə gəldi ki, doğru və yanlış hədislər qarışmışlar və bir-birlərinin kənarında yerləşmişlər. Onların doğrusunu yanlışından seçmək hər kəsə müyəssər olmadığı üçün, doğru hədisləri minlərlə qarışiq hədislərin arasından çıxararaq bir kitabda cəm etdi ki, heç kimə şəkk-şübhə yeri qalmasın”.^[۳]

Buxarıdən sonra onun şagirdi Müslim ibn Həccac Quşeyri Nişapuri (hicri-qəməri tarixi ilə ۲۶۱-ci il) öz “Səhih” adlı kitabını “Əl-Cameus-Səhih” adı ilə topladı. Onun ardınca Müslim Məhəmməd ibn Yəzid ibn Macə Qəzvini (hicri-qəməri tarixi ilə ۲۷۷-cü il) öz .“Sunən” adlı kitabını yazaraq tamamladı

Əbu Davud Səcistani Süleyman ibn Davud (hicri-qəməri tarixi ilə ۲۷۸-ci il) və onun ardınca Termizi Məhəmməd ibn İsa

səh:۷۷

Kəşəfuz-zunun”un sahibi təkcə məsanid barədə ۴-dan çox musnədin adlarını“. [۱] -۱ qeyd etmişdir. Onlar arasında musnəde Əhməd ibn Həmbəl ۴... hədisə malik olmaqla .birinci yerdə dururdu .Hədis elminin istilahlarındandır .[۲] -۲ ;Hədyus-sarı”, ۱-ci cild, səh. ۴“. [۳] -۲

ibn Surə (hicri-qəməri tarixi ilə ۲۱۹-cu il) öz “Came” adlı kitabını “Camei-Termizi” adı ilə təqdim etdi. Termizidən sonra Əhməd ibn Şueyb Nəsai (hicri-qəməri tarixi ilə ۲۰۳-cü il) öz məruf “Sunəni-Nəsai” adlı kitabını^(۱) yazdı

Bu altı kitab sünni məzhəbinin birinci “Came” kitablarını təşkil edir. Bu kitablar onların etiqadlar, füruiddin, tefsir və İslam tarixi kimi mövzularda etimad etdikləri kitablar sayılır. Bu altı kitab “Sihahi-sittə” yəni altı səhih kitab adı ilə tanınmış və bəzən Səhihi-Buxarı və Səhihi-Müslimdən “Səhiheyn” yəni iki səhih kitab, başqa dörd kitablar isə^(۲) “Sunən” adı ilə tanındı.^(۳)

Bu kitablardan sonra yüzlərlə müsnəd, mustədrək, mustəxrəc və s. adlı kitablar yazılıdı. Lakin bunların heç biri siyah kitablarının səviyyəsinə çatmamışdır

Sihah və Məsanid kitabıları arasında olan fərqlər

Hədis istilahı dilində, “səhih” o hədisə deyilir ki, onun sənədi adil və təqvalı şəxslər^(۴) vasitəsilə Peyğəmbərə (s) ya da məsum imamlardan birinə çatsın.^(۵)

Bu altı kitab öz məzmunu və bütün hədisləri, sənəd və ravi, həmçinin mətn cəhətindən səhih sayıldığına görə onu “siyah”, yəni “səhihlər” adlandırmışlar. Mümkündür ki, bir hədis səhih sahiblərinin birinin nəzərində düzgün, lakin başqalarının nəzərində isə düzgün sayılmasın. Amma siyah müəlliflərinin nəzərində bu kitablarda yazılınlar və nəql olunanlar hamısı düzgün və mötəbər şəxslər tərəfindən nəql olunmuşdur. Lakin məsanid və başqa kitabların məzmunları belə deyildir. Onların müəllifləri bu hədislərin hamısının səhih və düzgün olmasına

səh:۷۴

.Bəzən bu kitab, “Muctəba” da adlandırılmışdır . [۱]-۱

.Bəzən “Muvəttəi-Malik” kitabını “Sünən” və “Sihah”ın sıralarında sayırlar . [۲]-۲

.Bu tərif barədə hər iki məzhəbin (şia və sünni) kitablarında dərc edilmişdir . [۳]-۳

inanmırlar. Bu hədisləri yananların əsas və ümdə hədəfləri doğru və yanlışlığına baxmayaraq onları toplamaq olmuşdur. Hətta Əhməd ibn Həmbəl öz müsnəd adlı .kitabında ...-ə yaxın hədis qeyd etmişdir ki, onların hamisini doğru və düzgün sayı

Bu kitabı yazmaqdə məqsədimiz

Biz hədisin meydana gəlməsi və onun xüsusiyyətlərini xülasə şəkildə açıqladıq. Peyğəmbərin (s) vəfatından sonra hədislərin Ömər ibn Əbdül-Əzizin xilafətinə kimi necə nəql olunub yazılması barədə möhkəm dəlillərə əsaslanaraq, əziz oxucunun nəzərinə qısa şəkildə çatdırıldıq. Bəhs olunan mövzularda iki əsas və mühüm nöqtə :diqqəti cəlb edir

Allah peyğəmbərinin (s) vəfatından bir əsr keçdikdən sonra sünni məzhəbində hədis . .yazılışının başlanması

Hədis qadağası dövründən yüz illik bir müddət keçdiyinə görə, əllərdə heç bir yazılı əsər və ya sənəd qalmamışdı. Ona görə də bu dövrdə hədis yazmaq istəyənlər, müəlliflər və yazıçılar hədis əzbərləyənlərin yaddaşına və sinədən-sinəyə gəlib o .zamana kimi çatmış hədislərə əsaslanmışlar

Hədis söyləməyin qadağan olunması və Ömər ibn Əbdül-Əzizin xilafəti dövrünə . .qədər uzun müddətin davam etməsi, saxta və uydurma hədis söyləyənlərin çoxalmasına səbəb oldu. Peyğəmbərdən (s) nəql olunmuş hədislər arasında çoxlu .uydurma hədislər vardı

Bu iki nöqtəni nəzərə alaraq sünni məzhəbi sihahi-sittəyə, xüsusən “səhihey”-ə (Səhihi-Buxari və Səhihi-Müslimə) çox əhəmiyyət verir və bu kitabları Qurani-Kərimdən sonra yer üzündə ən düzgün və səhih kitab hesab edirlər. Bəlkə də bu hədisləri Qurani-Kərimin ayələri kimi müqəddəs sayırlar və bəzən də bir hədisə görə Quranın ayəsinin zahiri mənasını dəyişərək onu hədisə

[Uygunlaşdırmağa](#) çalışırlar.[\(1\)](#)

Bu iki kitab əhli-sunnə məzhəbinin əqidələrini və əsaslarını təşkil edir. Bu iki kitabın hədislərinə diqqət edib belə qərara gəldik ki, onun içindəki həqiqətləri hamiya bildirək .və görəcəyimiz bu işlə hədislərin həqiqi mahiyyəti aşkar olunsun

Bəlkə bu yolla əsrlərdən bəri təəssübkeşlik və kor-koranə təqlidlərin ucbatından .qaranlıq və zülmətdə qalmış həqiqətlərin çoxu zahir və aşkar olsun

{وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَا أَنْهَا كُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلَّا إِصْلَاحًاٖ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ عَلَيْهِ تَوْكِيدٌ وَإِلَيْهِ أُنِيبُ}

MəN SIZə QADAğAN ETDIYIM şEYIN əKSİNə GEDƏRƏK ONA özüM əMəL ETMƏK_ ISTƏMİRƏM. MəN YALNİZ BACARDıĞIM QƏDƏR SIZə ISLAH ETMƏK ISTƏYIRƏM. MəNIM (BU İşDƏ) MüVƏFFƏQİYYƏTIM YALNİZ ALLAHıN KÖMƏYLƏDIR. MəN YALNİZ [ONA TƏVƏKKÜL ETDİM VƏ MƏHZ ONUN HÜZURUNA DÖNƏCƏYƏM!](#) [\(2\)](#)

:Bizim bu kitablarda apardığımız təhqiqt neçə mövzudan ibarətdir

;Buxari və Müslimün tərcümeyi-halı

;Səhihi-Buxari və Səhihi-Müslim sünni məzhəbinin nəzərində

;Elm və təhqiq baxımından Səhihi-Buxari və Səhihi-Müslim kitablarına bir baxış

;Səhiheyin (Səhihi-Buxari və Səhihi-Müslimün) kitablarının sənədləri

;Tövhid, səhiheyin kitabları baxımından –

səh:78

Bu kitabların əhəmiyyəti barədə bir az sonra oxuyacaqsınız. Quran ayəsi . [1] -1 qarşısında Allahın məkanı barədə Əhməd ibn Hənbəl tərəfindən bir sıra şəxsi nəzər və .hədislər yazılmışdır. Bu barədə bir az sonra ;Hud" surəsi, 88-ci ayə“ . [2] -2

;Nubuvvət, səhiheyən kitabları baxımından –

;Xilafət, səhiheyən kitabları baxımında –

;Səhiheyən, kitablarında müxtəlif bəhslər və hədislər –

Bunlar nəzərdə tutulmuş mövzulardır ki, Allahın köməyi ilə tədricən əziz oxucularımıza

[\(təqdim olunacaq.\)](#)

səh:vv

Qeyd etmək istəyirik ki, kitabın birinci cildində ancaq beş mövzu barədə söhbət . [1] – 1

olunacaq. Qalan mövzular isə Allahın köməyi ilə kitabımızın ikinci cildində xidmətinizə

.təqdim olunacaq

səh:vv

Məhəmməd İbn İsmail Buxari və Müslim İbn Həccac Nişapurinin tərcüməyi-halları

səh:74

səhʌ·

Buxarının tərcüməyi–halı və onun yaşayış tarixi . 1

Adı Məhəmməd, atasının adı İsmail, babasının adı isə İbrahimdir. Ulu babsının adı Muğeyrə və üçüncü babasının adı isə Cofidir. Künyəsi⁽¹⁾ Əbu Əbdullah, Buxari adı ilə .ləqəbləndirilmiş və tanınmışdır

:Doğulduğu və vəfat etdiyi tarix

Məşhur və mötəbər qaynaqlara əsasən Buxari ۱۱۴-cü ilin şəvvəl ayında Buxara şəhərində dünyaya gəlməşdir. İbn Xəlləkan və Xətib Bağdadının söylədiyinə əsasən Buxarının üçüncü babası, yəni Cofi zərdüşt dininin nümayəndəsi olmuş və bu dində də dünyadan getmişdir.⁽²⁾ Buxari hicri-qəməri tarixi ilə ۲۵۶-ci ildə ۴۲ yaşında Səmərqəndin .Xərtəng kəndində vəfat etmiş və elə oradaca torpağa tapşırılmışdır

:Buxarının təhsilləri

Buxari uşaq ikən atasını itirmiş, anasının himayəsində boy-a-başa çatmışdır. On yaşından təhsil və elm öyrənməklə məşğul

səh:۸۱

.Bir növ ləqəbdir . [۱]-۱
;Vəfəyatul-əyan”, ۳-cü cild, səh. ۴۴.; “Tarixul-Bağdad”, ۲-ci cild; səh. ۶“ . [۲]-۲

olmuş və iyirmi yaşında öz təhsilini davam etdirmək üçün vətənindən mühacirət etmişdir

:Onun elmi səfərləri

Buxari hədis və elm aşiqi idi. Buna görə də səy edərək bütün hədisləri toplamaqla məşğul olmuşdur. Elm öyrənmək üçün öz ana vətəni Buxaradan mühacirət edərək müxtəlif şəhərlərə gedir və o şəhərlərin hər birində bir müddət qalaraq elm öyrənir, .hədis yazır, elmi fəaliyyətə məşğul olurdu

Fərid Vəcdi deyir: “Buxari səhih hədis toplamaqda çox istedadlı, özünəməxsus zövqə malik idi. Bu zövq və istək onu müxtəlif şəhərlərə səfərlər etməyə ruhlandırıb sövq etmişdir. Buxari elm öyrənmək və hədis toplamaq üçün o vaxtkı İranın Xorasan vilayətinə, İraqın müxtəlif şəhərlərinə, hazırkı Ərəbistanın Hicaz şəhərinə və Suriyanın Şam şəhərinə bir sıra səfərlər etmişdir. Bu şəhərlərin hər birində hədis əzbərləyənlərlə görüşür və hədisçilərin məclislərində iştirak edirdi. Onların ehtiyatlarından [\(bəhrələnirdi\)](#)”. [\(1\)](#)

İbn Həcər, Buxarinin özündən nəql edir ki, o belə deyirdi: “Mən, hədis toplamaq və öyrənmək üçün iki dəfə Şama, Misirə və Əlcəzirəyə, dörd dəfə Bəsrəyə səfər etmişəm. Altı il isə Hicazda yaşamışam. Kufəyə və Bağdada çoxlu səfərlər etmişəm. Belə ki, [\(səfərlərimin sayı yadında deyildir\)](#).[\(2\)](#)

:Buxarinin əsərləri

Yazıcılar Buxarinin bir çox əsərlərinin olduğunu bildirirlər. Bizə məlum olan mötəbər mənbələrə əsasən Buxaridən bir çox mövzularda, o cümlədən hədis, rical, tarix və s. elmlərdə on yeddi cild kitab qalmışdır. Sünni məzhəbinin alımları arasında

səh:۸۲

;Dairatul-maarif”, ۱-ci cild; səh. ۵۶“ . [۱]-۱

;Hədyus-sarı”, ۱-ci cild“ . [۲]-۲

Buxarinin əsərləri özünəməxsus əhəmiyyətə malikdir və nəzər diqqəti cəlb edir. Onların nəzərində onun ən mühüm əsəri “Səhih”, ya “Əlcameus-səhih”- adlı əsəridir. Sünni məzhəbi arasında “Səhihi-Buxari” əsəri kimi əhəmiyyətli sayılan başqa bir əsər [çox az tapılar.](#)¹

:Buxarinin təəccüb doğuran fətvaları

Buxaridən çoxlu təəccüb doğuran fətvalar nəql olunmuşdur. Onlardan bir neçəsini [burada qeyd edirik](#)

O, gəlin və qadınların yad kişilər olan məclisdə xidmət etmələrini doğru və icazəli .¹ [bilir](#)

Qadınların öz kişi nökərlərindən və başqalarının nökərlərindən bədənlərini örtməsini .² [lazım bilmir](#)

.Penisi[\(2\)](#) yumaqla necə pak olursa spermanın özünün təmizlənməsini də pak sayı .³

Cinsi yaxınlıq zamanı nə qədərki sperma bayır çıxmayıb, qusl etməyi vacib bilmir, .⁴ [bəlkə müstəhəb sayı](#)⁵

Zəruri hallarda məsələn: Müharibə zamanı namazın tərk edilməsini doğru bilir..⁶ [Sonradan onun qəzasını qılmağı kifayət sayı](#)

.Ölmüş heyvanın yağı ilə bədəni yaqlamağı doğru bilir .⁷

.Ölmüş heyvanın sümüklərindən daraq və s. kimi istifadə etməyi icazəli bilir .⁸

Məscidlərə müharibə silahları ilə (məs:qılınc, nizə) daxil olmağın və şer söyləməyin .⁹ [heç bir eybi olmadığını bildirir.](#)¹⁰

Buxarinin ən təəccüblü fətvalarından biri də süd verməyin .¹¹

səh:۸۲

“Səhiheyin” kitabının əhəmiyyəti bəhsində bu barədə söhbət olunacaq“ . [۱] -۱

“Penis”, tibbi istilahda kişinin cinsiyyət orqanına deyilir“ . [۲] -۲

;Səhihi-Buxarı”, 1-ci cild, “Ğuslu ma yusibu min” bölümü“ . [3] -۴

Əbu Kəmal Əbdulğəni Əbdul Xalıqın qələmi ilə Səhihi-Buxarinin . [4] -۴

;müqəddiməsində; Məkkə çapı-۱۳۷۶

:hökmləri barədədir. İnsan övladının heyvanlardan süd əmməsi barədə belə yazır

Əgər iki uşaq bir qoyunun, ya inəyin südündən bir müddət əmərlərsə, onlar arasında “bacı-qardaşlıq münasibəti yarana bilər və bir-birlərinə məhrəmdirlər. (Yəni onlar bir-.biri ilə evlənə bilməzlər

Mərhum Şeyx İsfəhani, Buxarinin bu fətvasını Hənəfi məzhəbinin fiqh elmində olan :“Kifayətu fi şərhil hidayə” kitabından nəql edir. Sonra deyir

Bu fətva, Buxarinin anlamadığına və dərk etmədiyinə dəlalət edir. Çünkü, məhrəmliyin“meydana gəlməyindən ötrü ata və ana faktoru çox mühümdür. Heyvanın insan övladı [\(Üçün ata və ana olması hətta təsəvvürlərdən də uzaqdır”.](#) [\(1\)](#)

səh:۸۴

Əlqovlus-sərah xətti nusxə . [۱]-۱

Müslimin tərcümeyi—halı və onun yaşayış tarixi .^۱

İşarə

Adı Müslim, atasının adı Həccac, künəsi Əbul Hüseyn, Quşeyri adı ilə tanınmış və .Nişapurludur

:Doğulduğu və vəfat etdiyi tarix

Tərcümeyi-hal yazarlar, Buxarinin əksinə olaraq, onun həyatı barədə çox da araşdırımlar aparmamış, hətta onun doğum və vəfatını, ömrünün miqdarını belə .dəqiq şəkildə yazmamışlar

İbn Xəlləkan deyir: “Müslimin vəfatı bazar günü günortaya yaxın, hicri-qəməri tarixi ilə ۲۶۱-ci ilin Rəcəb ayının ۲۸-da Nişapurda olmuşdur. Həmin günlərdə o, ۵۵ yaşında olardı”. Sonra əlavə edərək deyir: – “Mən bu mətləbi bəzi kitablardan bəhrələnərək əldə etmişəm. Lakin tanınmış yazıçılardan onun doğum və vəfat tarixi, ömür və yaşayışı barədə yazan bir kəs görməmişəm”. Sonra belə deyir: “Nişapurinin Ələmaul-Ənsar kitabından oxudum ki, Müslimin doğum tarixi hicri-qəməri tarixi ilə ۲۰۶-ci il, [vəfatı isə hicri-qəməri tarixi ilə ۲۶۲-ci il ۵۶ yaşında olmuşdur](#)”.^۲

səh:۸۵

;Vəfəyatul-əyan”, ۴-cü cild“ . [۱] -۱

[\(Təqribən həmin məsələni Fərid Vəcdi ünvan göstərmədən qeyd etmişdir.\)](#)

Hafize Zəhəbi deyir: “Nəql olunmuşdur ki, Müslimin doğum tarixi ۲۰۴-cü hicridə .”olmuşdur

:Müslimin elmi səfərləri

Müslim hədis toplamaq üçün Hicaza, İraqa, Şama, Misirə və dəfələrlə Bağdada səfər etmiş və Bağdada olan axırıncı səfəri hicrətin ۱۵۷-ci ilində olmuşdur. O, bu səfərlərində müxtəlif müəllimlərdən, o cümlədən Əhməd ibn Hənbəl və İshaq ibn Rahuveyh[\(۲\)](#) kimi şəxslərdən də hədis öyrənmişdir. Lakin, Buxarıdən öyrəndiyi və mənimsədiyi elm .başqa müəllimlərindən daha çox olmuşdur

Müslim hədis və elm öyrənməyi çox sevirdi. Buxari Nişapurdan sürgün olunduqdan sonra ətrafında olan bütün tələbələr onu tərk etdilər. Müslimün ona olan böyük hörməti səbəb oldu ki, öz müəllimi Buxarini nəinki tərk etməsin, hətta səfərlərində də .onu müşayiət etsin

:Müslimin əsərləri

Hafizi Zəhəbi, Hakimdən Müslimün ۱. cildlik müxtəlif elmlərdə yazdığı kitablar haqda nəql etmiş və bir-bir onların adlarını qeyd etmişdir.[\(۳\)](#) Müslimün bu kitabları arasında “Səhihi-Müslim, ya Əlcameus-Səhih” adlı kitabı çox əhəmiyyət kəsb edir. Əhli-sunnə məzhəbinin nümayəndələri arasında bu günə kimi bu kitab özünəməxsus bir yer .tutmuşdur

səh:۸۹

;Dairatul-maarif”, ۵-ci cild“ . [۱]-۱
İshaq ibn Rahuveyh Buxarinin ustadı idi . [۲]-۲
;Təzkiratul-hafiz”, ۲-ci cild; səh. ۵۸۸“ . [۳]-۳

Nişapur şəhərində keçirilən elmi məclisdə bir hədis müzakirə olunmağa başlandı. Müslim o hədis barədə məlumatı olmaya-olmaya öz şəxsi nəzərini dedi. O, mənzilinə getdikdən sonra həmin hədisin barəsində araştırma apardı. Dostlarından biri onun üçün böyük bir qabda xurma göndərmişdi. Müslim o hədisi tapmaq üçün gecəni səhərə qədər yatmadı. Öz yuxusunu dağıtmaq üçün bəzən xurmalarдан yeyirdi. Bir də ayılarda gördü ki, səhər açılıb. Hədisi tapanda artıq xurmalar da qurtarmışdı. Xurmaların təsiri nəticəsində xəstələnib 55 yaşında dünyadan getdi. Onu Nişapur [şəhərinin yaxınlığında torpağa tapşırıldılar.](#)¹¹

.Bu əhvalat onun elmə olan böyük marağına və hədisə olan məhəbbətinə dəlalət edir

səh:۸۷

;Dairatul-maarif”, 5-ci cild; və “Meşkatu nurud-dini huravi“ . [۱] -۱

səh:vv

İşarə

Səhihi-Buxari və Səhihi-Müslim sünni məzhəbinin nəzərində

səh:۸۹

(Sihahi–Sittə (Altı Səhih Kitab .)

Sünni məzhəbinin alımları bütün hədis və məsanid kitablarından altı kitab seçərək, bu kitabları düzgün və səhih saydıqları üçün birinci dərəcəli kitablar bilirlər. Belə ki, bu kitabları “sihah” yəni həqiqətlə uyğun olan hədislər adlandırırlar. Bu kitablar bu məzhəbin əhkam, əqaid, təfsir və İslamin ilk illərinin tarixi barədə olan məsələlərin əsasını və bünövrəsini təşkil edir

Bundan öncə işarə olunduğu kimi, bu altı kitabların “səhih” adlandırılması və onların başqa hədis və məsanid kitabları ilə fərqi bundadır ki, bu kitablarda olan hədislər və bütövlükdə bu kitabların məzmunu onların müəllifləri tərəfindən və başqa əhli-sunnə alımları tərəfindən doğru və həqiqətə uyğun sayılır

Onların nəzərincə bu altı kitabların hər birində Peyğəmbərimiz (s) haqda yazılan hər hansı bir hədis həqiqətən onun mübarək dodaqlarından qeyd olunmuş və ya əməli surətdə onu təsdiqləmiş və bəyənmişdir. Lakin, başqa hədis kitablarında belə xüsusiyətlər yoxdur. Onların hədislərində olan mətləblərin və məsələlərin Peyğəmbərə (s) səhvən və ya yalan olaraq nisbət verilməsi də mümkünündür. Hansı ki, o .Həzrət (s) tərəfindən bu hədislər buyurulmamışdır

Məsələ burasındadır ki, Fəzl ibn Ruzbəhan deyir: “Əgər bir kəs and içə ki, altı kitabda olan hədislərin hamısı səhih və Peyğəmbərin (s) sözləridir, andı düzgündür və ona ”kəffarə düşmür.⁽¹⁾

Başqa yerdə isə belə buyurur: “Bizim məzhəbimizin bütün rəhbərlərinin hamısının nəzəri budur ki, altı kitabda olan bütün hədislərin hamısı düzgün və həqiqətə uyğundur.”⁽²⁾

:Başqa bir cəhətdən, “sihah” kitablarının bəziləri (sunəni-Termizi) barədə deyilmişdir ki

مَنْ كَانَ فِيٰ بَيْتِهِ هَذُولِكْتَابٍ كَانَ فِيٰ بَيْتِهِ نَبِيٰ يَتَكَلَّمُ

BU KITAB HANSI EVDƏ OLSA, SANKI ONUN EVINDƏ PEYĞƏMBƏR (S)_ SÖZ _ _ .DEMIŞDIR

:Sunəni Əbi Davud barədə bəzi mənbələr belə buyurur

كِتَابُ اللَّهِ أَصْلُ الْإِيمَانِ وَسُنْنَ أَبِي دَاوُدِ عَهْدِ الْإِسْلَامِ

_ .QURANI-KƏRİM İMANIN KÖKÜ, SUNƏNI ƏBU DAVUD ISƏ İSLAMIN PROQRAMIDIR _

Lakin bu altı kitab arasında Səhihi-Buxarı və Səhihi-Müslim sihahdan və dörd başqa kitablardan daha çox əhəmiyyət kəsb etmişdir. Bu iki kitab əhəmiyyət və dərəcə cəhətindən birinci sayılmış və başqa dörd sihahlar isə əhəmiyyət cəhətindən ikinci dərəcədə yer tutmuşdur

Səhihi–Buxari və Səhihi–Müslim kitablarının xüsusiyyətləri

Hədis mövzularının sayı

Səhihi-Buxari adlanan kitab doqquz cilddən ibarətdir və yüz kitabdan çoxdur. Onun mövzuları ۴۵۰-ə qədərdir. Hədislərinin sayı təkrarla birlikdə ۷۷۵ və təkrar olmuş hədisləri nəzərə almasaq ۴۰۰-ə qədər hesablanmışdır.⁽³⁾

səh:۱۲

;Həmin mənbə, 2-ci cild; səh. 225 . [2]-2

;”Ət-təqribun-nəvəvi“ . [3]-3

Əlimizə çatan say bunu bildirir ki, indiyə qədər ۵۸-a kimi (tamamlanmış və natamam) Səhihi-Buxari kitabına şərhlər yazılmışdır. Onlardan ۱۱ şərhi çap olunmuş, bu günə qədər ۲۸ nəfər ona ünvan* yazmışlar. ۱۵ nəfər isə öz zövqlərinə uyğun onu xülasələşdirmiş, ۱۶ nəfər isə ona müqəddimə yazmışdır

Səhihi-Müslim isə, səkkiz cilddə ۱۵ kitaba şamil olub ۱۲۰۵ mövzudan ibarətdir. [\(Hədislərinin sayı təkrarla birlikdə ۷۷۴ və təkrarsız ۴۰۰-ə qədər hesablanmışdır.\)](#)

Səhiheyn kitabları barədə yazılılıq məharəti

Sünnilər “Səhiheyn” və bu iki kitabıların bütün hədislərinin doğruluğu və həmçinin onların müəllifləri (Buxari və Müslim) barədə çoxlu təriflər söyləmiş və yazmaqdə məharət göstərmişlər. Bəzən bu yolda ifrata varmışlar. Əlbəttə, bu baxımdan Buxari Müslimə nisbətən çox tərif olunmuşdur

Əhli-sunnə alımləri bəzən Peyğəmbərin (s) salamını Buxariyə çatdırmış, bəzən onun kitabı barədə yuxular görmüş və bəzən də bu iki kitaba və onların müəllifləri haqqında kəramətlər söyləmişlər. Belə ki, bu iki kitabı tərifləməkdə o yerə gəlib çıxmışlar ki, guya bu iki kitab doğru və Peyğəmbər (s) tərəfindən imza olunmuşdur. Lakin, belə kəramətlər və təriflər nəinki bu iki kitabın mətni ilə hətta, öz müəlliflərinin nöqtəyi-nəzərindən düzgün deyildir. Bu mövzu barədə geniş şəkildə bəhs edəcəyik

Hər şeydən öncə əziz oxucunun belə təriflərdən bir neçəsinə diqqət yetirməsini istəyir, sonra isə bu iki kitab barədə təhqiqə başlayacağıq

Katibe Çələbi deyir: –“ Hədis elmi barədə saysız-hesabsız

səh:۱۲

Nəvəvi “Ət-Təqrīb” kitabında fəqət hədislərin sayını təkrar olmamaqla ad. [۱] -
.aparmışdır

kitablar yazılmışdır. Lakin, bizim alımlarımızın Qurani-Kərimdən sonra ən səhih kitabın ”[Səhihi-Buxari](#)” və “[Səhihi-Müslim](#)” kitablarının olması barədə nəzərləri uzlaşır. [\(1\)](#)

Məhəmməd ibn Yusif Şafei deyir: “Birinci hədis kitabı “[Səhihi-Buxari](#)” və ondan sonra isə “[Səhihi-Müslim](#)” kitabıdır. Bu iki kitab Qurani-Kərimdən sonra ən səhih sayılan [kitablardır](#)”. [\(2\)](#)

Zəhəbi deyir: – “[Səhihi-Buxari](#)” kitabı İslam aləmində ən böyük, bəlkə Qurandan sonra [ən yaxşı kitabıdır](#). [\(3\)](#)

Çələbi “[Səhihi-Müslim](#)” kitabı barədə deyir: “[Səhihi-Müslim](#) doğru və düzgünlüğünə görə kitablar arasında ikinci kitabıdır. Qurandan sonra ən səhih sayılan iki kitabdan [biridir](#). Qurandan sonra bu iki kitabdan başqa səhih kitabı yoxdur”. [\(4\)](#)

Əbu Əli Nişapuri deyir: – “Mavi səma altında “[Səhihi- Müsllüm](#)” kitabından başqa bir [səhih kitabı yoxdur](#)”. [\(5\)](#)

Fazıl Nəvəvi "Ət-təqrib"[\(6\)](#) kitabında deyir: “[Səhihi-Buxari](#) və [Səhihi-Müslim](#) kitabları Qurani-Kərimdən sonra ən səhih kitablardır. Baxmayaraq ki, bəziləri [Səhihi-Müslim](#)ü birinci sayırlar lakin, [Səhihi-Buxari](#) kitabı [Səhihi-Müslim](#) kitabına nisbətən ən səhih və .”çox faydalıdır

Yenə də Nəvəvi “[Səhihi-Müslim](#)” kitabına şərhində belə deyir: “Qurani-Kərimdən sonra ən səhih kitabı “[səhiheyin](#)” ([Səhihi-Buxari](#) və [Səhihi-Müslim](#)) kitablarıdır. İslam ümməti də bu iki kitabı qəbul etməklə onun düzgün və səhihliyini

səh:[61](#)

;Kəsfuz-zunun”, “Elmul-hədis” bölümü“ . [1] - 1

;Hədyus-sarı”, 2-ci cild“ . [2] - 2

;İrşadus-sarı”; 1-ci cild, səh. 28“ . [3] - 3

;Kəsfuz-zunun”, “Elmul-hədis” bölümü“ . [4] - 4

;Vəfəyatul-əyan”, 4-cü cild, səh. 208 və “Təzkirətul-hifaz”, 2-ci cild; səh. 589“ . [5] - 5

Əttəqrib” qədim kitablardan biridir ki, usul elmində hədis yazılmışdır. Süyuti ona“ . [6] - 6

.şərh yazmış və adını Tədribur-ravi qoymuşdur. Bu elmdə seçilmiş kitablardan sayılır

[Təsdiq etmişlər](#). Bu məsələ barədə bütün alimlərin nəzərləri və fikirləri eynidir”[\(1\)](#)

Qəstəlani deyir: “Bütün İslam ümmətinin bu iki kitabın səhihliyi barədə nəzərləri eynidir və hər ikisinin səhih olduğunu qəbul etmişlər. Lakin, onlardan hansı biri digərindən üstündür? Bu barədə müxtəlif nəzərlər var. Bəziləri “Səhihi-Buxari”-yə və [bəziləri isə “Səhihi-Müslim” kitabına üstünlük verirlər”\[\\(2\\)\]\(#\)](#)

İbn Həcər Məkki deyir: “Səhihi-Buxari və Səhihi-Müslim kitabları din alimlərinin [nəzərində Qurandan sonra ən səhih kitabıdır”\[\\(3\\)\]\(#\)](#)

İmamul-Hərəmeyn demişdir: “Əgər bir şəxs and içsə ki, səhiheyin hədislərinin hamısı həqiqətlə uyğun və Peyğəmbərin (s) söylədikləridir, onun andı düzgün və kəffarəsi də yoxdur. Çünkü, İslam ümmətinin hamısının nəzəri bu iki kitabın səhih olması barədə [eynidir”\[\\(4\\)\]\(#\)](#)

Hələ bu azmiş kimi

Əhli-sunnə alimlərinin bəziləri bu iki kitabın bütün hədislərinin səhihliyi və onun haqqında və təriflər söyləməkdə bura qədər qeyd olunanlara kifayətlənməmiş və bu mövzuda həddi aşmışlar. Bununla da bu iki kitabın tərifində ifrata varmış və onun içindəki hədislərin hamısının səhih olmasına və Peyğəmbər (s) tərəfindən imzalanmasını söyləmişlər. Bəzən də “Səhihi-Buxari” kitabı üçün yuxu görmüş və onu .Peyğəmbərin (s) öz kitabı kimi tanıtdırmışlar

səh: ۱۵

;Səhihi-Müslimün” şərhi, ۱-ci cild, səh. ۱۵“ . [۱]-۱
;Irşadus-sarı”, ۱-ci cild, səh. ۱۹“ . [۲]-۲

Səvaiqu nuhərrəqə”, səh. ۵; “Təthirul-cinan” – Səvaiqin haşiyəsində çap“ . [۳] -۲
;olunmuşdur səh. ۱۴
;Şərhi Nəvəvinin müqəddiməsi səh. ۱۹ . [۴]-۴

Müxtəsəri Xəlil” kitabını şərh edən Şeyx Məhəmməd ibn Əbdur-Rəhməndan nəql olunmuşdur ki, deyir: “Mən ustadım Şeyx Əbdur Muta Tunesi ilə birlikdə Həzrət Peyğəmbərin (s) mübarək hərəminin ziyarətinə getdik. Həmişəki adətinin əksinə olaraq bu dəfə ustadım, hərəmin içində bir neçə addım yeridikdən sonra bir an dayandı. Bu minvalla mübarək qəbirə yaxınlaşdı. Qəbirlə üz-üzə durub bir neçə cümlə söylədi. Mən onun məzmununu başa düşmədim. Mübarək qəbri ziyarət etdikdən sonra bu məsələni (dayanmaq və söhbət etmək) ondan soruştum. Cavabında belə dedi: Mən mübarək hərəmə daxil olub Həzrət Peyğəmbəri (s) ziyarət etmək istəyərkən, o Həzrətin (s) özündən icazə istədim. Həzrət (s) icazə verdi və mən də daxil oldum. Həzrətə (s) yaxınlaşdım və ərz etdim: Ya Rəsuləllah! Buxarının sizdən nəql etdiyi bütün hədislər səhihdirmi? Buyurdu: Bəli səhihdir! Ərz etdim: – Onun hədislərinin ”!!hamisini sizdən nəql edimmi? Buyurdu: Bəli, mənim dilimdən nəql et

Bəzi kitablarda bu əhvalatı belə nəql edirlər ki: “Şeyx, Peyğəmbəri (s) ziyarət etdikdən sonra sual etdi: “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitablarının hər ikisi doğru və düzgündürmü? Onların hər ikisindən hədis nəql etsinmi? Peyğəmbər (s) da onun cavabında hər ikisinin səhih olduğunu bildirmiş və onlardan hədis nəql etməyi icazə vermişdir”.⁽¹⁾

Əbu Zeyd Mərvəzidən nəql olunmuşdur ki: “Mən məqam və rükn⁽²⁾ arasında yatmışdım. Peyğəmbəri (s) yuxuda gördüm. Mənə belə buyurdu: Ey Əba Zeyd! Nə vaxta kimi Şafeinin kitabını oxuyacaqsan? Amma mənim kitabımı heç oxumursan. Ərz etdim: Ya Rəsuləllah (s)! Sizin kitabınz hansıdır? Buyurdu

səh: ۴۶

Hənəfiyyə məzhəbinin muftisi Şeyx Əhməd Nəxəlinin risaləsi, "Əlqovlus-sərah". [1] -
və İsteqsaul əfhamda nəqlə əsasən
.Hər ikisi peyğəmbər məscidində yer adıdır . [2] -
-

.(Məhəmməd ibn İsmailin camesi”[\(1\)](#) (yəni Səhihi-Buxari

Fərid Vəcdi deyir: “Bəziləri “Səhihi-Buxarı” kitabı barədə çox ifrata varmışlar. Hətta bəzi şəxslərə pulla muzd verirlər ki, (Quran kimi) bu kitabın hədislərini asimanı xeyr və [\(bərəkətin cəlb olunması üçün oxusunlar”\[\\(2\\)\]\(#\)](#)

Qasimi "Qəvaidut-təhdis" kitabında deyir: “Səhihi-Buxari kitabı Quranla bərabərdir. Əgər bu kitab taun xəstəliyi zamanında hər hansı bir evdə oxunarsa, o evin əhli bu xəstəlikdən amanda qalacaqlar. Hər kəs bu kitabı hansı bir niyyətlə axıracan oxuyub qurtararsa, öz arzu və istəyinə çatar. Bir hadisə və baş verəcək bir iş qarşıya çıxarsa, belə hadisədən o nicat tapar. Əgər gəmi sərnişinləri ilə birlikdə dənizdə səfər edərsə, o [\(gəmini qərq olmaq təhlükəsi gözləmir”\[\\(3\\)\]\(#\)](#)

Yuxular görürlər və kəramətlər söyləyirlər

Deyirlər ki: – “Buxari uşaq ikən gözləri kor olmuş və anası Həzrət İbrahimim (ə) yuxuda görmüşdü. İbrahim peyğəmbər övladının sağalmasını anasına müjdə verərək belə demişdir: “Sənin duanın təsirindən Allah oğlunun gözlərinə şəfa verdi.” Həmin gecə [\(Buxarinin gözləri yenidən görməyə başladı”\[\\(4\\)\]\(#\)](#)

Fərbəri və Peyğəmbər (s) – Fərbəridən nəql olunur ki, belə deyir: “Bir gecə Peyğəmbəri (s) yuxuda gördüm. Peyğəmbər (s) sual etdi: Hara gedirsən? Dədim: Məhəmməd ibn [\(İsmail Buxarinin yanına! Buyurdu: Mənim salamımı ona çatdır”\[\\(5\\)\]\(#\)](#)

Buxaridən nəql olunur ki: “Mən hər hansı bir hədisi kitaba yazmaq istəyərkən, əvvəl qüslü edib, iki rəkət namaz qılır, sonra

səh:[47](#)

.Hədyus-sarı 1-ci cild; İrşadus-sarı-nın muqəddiməsində səh. 48 . [1] - 1

Dairatul maarif 2-cü cild, səh. 482 . [2] - 2

.Qəvaidut-təhdis səh. 250 . [3] - 3

.Hədyus-sarı 1-ci cild;; İrşadus-sarı səh. 48. müqəddimədə . [4] - 4

.Təhzibul-əsma vəl luğati Zəhəbi 1-ci cild, səh. 68; və Tarixi Bağdad c - 1, səh. 10 . [5] - 5

[\(hədisi kitabda qeyd edirdim”.](#)[\(1\)](#)

Fərbəri Buxaridən nəql edir ki, deyirdi: “Mən hər hansı bir hədisi kitabda yazmaq istəyərkən əvvəlcə istixarə edərdim və bu hədisin düzgünlüyü mənə isbat olurdu.

[\(Sonra tez onu yazmağa başlayardım”.](#)[\(2\)](#)

Buxaridən nəql olunur ki, o belə demişdir: “ Mən öz səhih hədislərimi ۱۶۰۰ hədis içindən [\(seçərək onları Allahla öz aramda höccət sayırdım”.](#)[\(3\)](#)

Fazıl Nəvəvi Müslimdən nəql edir ki: – “Mən, öz səhihimi (müsənədimi) ۳۰۰۰... hədis içindən toplayıb seçmişəm. Əgər hədis əhli ۲۰۰- il də hədis yapsalar, yenə də mənim .” hədis kitablarına müraciət edəcəklər

Şerlər və Qəsidələr

“Səhihi-Buxari” kitabı barədə çoxlu qəsidələr deyilmiş və şerlər söylənilmişdir ki, “onlardan biri də İbn Amir Corcaninin “Səhihi-Buxari” kitabı barədə vəsf etdiyi qəsidəsidir. O, qəsidəsində belə deyir

صحيح البخارى لوانصفوه؟

لما خلط الابماء الذهب

هو الفرق بين الهدى والعمى

هو السددون العناواعطب

اسانيد مثل نجوم السماء

امام متون كمثل الشهب

به قام ميزان دين النبي |

ودان له العرب بعد العجم

Əgər insafa qalsa gərək “Səhihi-Buxari” kitabı qızıl suyu ilə yazılsın. Çünkü, bu kitab“ azğınlıqla hidayət arasında fərqi açıqlayan bir kitabdır. Ağır sellərin və mənəvi

uçurumun qarşısında möhkəm sədd və qala kimidir. Bu kitabın

səh:۹۸

.Fəthul-bari və irşadus-sarı . müqəddimə . [۱]-۱

.Həmin sənəd . [۲]-۲

;Kəşfuz-zunun” -müqəddimsi; Fəthul-bari və irşadus-sarı“ . [۳]-۳

sənədləri parlayan ulduzlar kimidir ki, mətnlərin hər birində, göydə sözən parlaq ulduzlar kimi düzülmüşlər. Bu kitabla Allah elçisinin dininin tərəzisi qurulmuş və möhkəmlənmişdir. Ərəb və əcəm qarşısında baş əydiyi və təzim etdiyi kitab, bu [kitabdır.](#)"⁽¹⁾

:İmam Əbul Fətuh İcli də "Səhihi-Müslim" kitabı barədə yazdığı şərində belə söyləyir

صحيح القشيري ذارته

تفوق الشر يا اذا ما اعتلت

فالفاظه مثل نور الرياض سقيها

السوارى اذا ماسرت

و اما المعانى فكالشمس تحت

السحب الخريفى عنها نجلت

فلله دوله هذا الامام

والله همته ان علت

عليه من الله رضوانه

فقدتم مساعاته وانتهت

Səhihi-Müslim elə bir dərəcəyə və məqama malikdir ki, "sürəyya"⁽²⁾ ulduzlarından" üstündür. Bu kitabın sözləri ağacların çiçəklərinə bənzəyir. Hərəkət edən buludlar və rəhmət yaşıları onu sulayıblar. Amma mənalarına gəldikdə isə, payız günəşi kimi buludlar altından görünərək işiq saçırlar. Bu İmamın (Müslimün) dövlətini daimi etmək Allahın əlindədir. Onun uca himmətini daha da ucaltmaq Allahın öhdəsinədir. Onun yeri cənnəti-Rizvan və Allahın behiştı olsun. Çünkü o, çalışaraq axırıncı məqama və kəmala [yetişmişdir.](#)"⁽³⁾

İfrat dərəcəsinə çatmış müdafiə

Sünni təriqəti bu iki səhihin (Buxari və Müslim) tərifi barədə ifrat həddinə çatmışlar. Bu
iki kitabın məqam və rütbəsini

səh:۱۱

Kəşfuz-zunun ba-Elmul-hədis”, “Fəthul-barı”nin və “İrşadus-sarı”nın“ . [۱] -۱
.müqəddiməsi

.Çılçırq kimi parlayan bir neçə ulduzun adı . [۲] -۲
.Bu şer “Səhihi-Müslim”in axırında gəlmişdir . [۳] -۳

qorumaqla ifrata varmış və heç bir təhqiqtçının, alimin belə bu kitabların barəsində mübahisə etməsinə və təhqiqt aparmasına icazə verilməmişdir. Bu iki kitabı Qurani-Kərim kimi vəhyə bənzədilərək eyibsiz və səhvsiz olduğunu bildirirlər. Bu kitabların hədisləri barədə hər hansı bir təhqiqtin aparılması Qurani-Kərimə hörmətsizlik və .bağışlanmaz səhv kimi qələmə vermİŞLƏR

Hicri-şəmsi tarixi ilə ۱۲۸۶-cı ilin rəbius-sani ayında Küveytin İctimai İslahedici Cəmiyyəti tərəfindən Səhihi-Buxarını müdafiə etmək məqsədi ilə müxaliflərə cavab olaraq bir kitabça nəşr olundu. Onun cildinin arxasında belə bir cümlə nəzər diqqətini :özünə cəlb edirdi

كُلُّ مَافِي الْبُخَارِيِّ صَحِيحٌ

SƏHIHI-BUXARININ BüTÜN HƏDISLƏRI SƏHIH VƏ DÜZGÜNDÜR

:Bu kitabçanın nəşr olunması Əbdul Varis Kəbir adlı yazıcının Səhihi-Buxarıdə olan hədislər düzgün deyildir “ ünvanı” – (لَيْسَ كُلُّ مَافِي صَحِيحِ الْبُخَارِيِّ صَحِيحًا) – altında yazdığı məqalə Əlvə-yul-İslami qəzetində (Küveyt çapı) dərc olunduğu üçün .ona rədd cavabı idi

Biz, bu məqalənin mətnini görməmişik. Buna görə də onun haqqında fikir yürüdə bilmərik. Lakin, bu kitabçaya etiraz əlaməti olaraq cavab yazılmış kitabça bizim .əlimizdədir

Bu kitabçanın əvvəlində Suriyanın elmi mərkəzlərindən və institutlarından olan ۲۲ nəfər müəllim Küveyt əmirinə etiraz olaraq, dərc olunmuş bu məqaləni yazanın qələminin sindirilmasını, həmçinin Küveyt əmiri tərəfindən bu nəşriyyatın qarşısının .təkidlə alınmasını xahiş etmişlər

Sonra səkkiz nəfər alim və başqa müəllimlər Səhihi-Buxarını və Səhihi-Müslimü müdafiə edən ərəbin böyükleri məqalə

yazaraq onu nəşr etdirmişlər. Bu nəşrdə alimlərdən adı çəkilmiş və cavab olaraq
.Buxarının bu kitabını müdafiə etməklə öz etirazlarını yazıb bildirmişlər

Əziz oxucu! Bəlkə də bu haqda daha çox danışmaq olardı. Lakin burada onların bir
neçəsinə toxunmaq istəyirik. Bunların bir miqdarını nəql etməklə sizə, əhli-sunnə
arasında bu kitabların necə əhəmiyyət kəsb etdiyini və keçmişdə olduğu kimi indi də öz
.əhəmiyyətini qoruyub saxlamasını bildirmək istəyirik

Belə ki, əgər bir nəfər elmi bir mövzu yazmaq və həqiqəti aşkar etmək istəsə, bu iki
kitabın bütün hədislərinə nəzər edərək araştırma aparsa görəcəkdir ki, bu kitablarda
olan hədislərə “səhih” adı vermək düzgün deyildir. Belə həqiqətlərdən biri kiminsə
.zehninə yol taparsa, mövzunun nə qədər də aşkar və aydın olduğunu dərk edər

səh:101

İşarə

Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından

səh:103

Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından .1

Hər kəs əhli-sünnə alımları tərəfindən təriflənmiş bu iki kitabı yaxşı mütaliə etsə, yazılmış kəramətləri və yuxuları oxusa, bir çox yazıçılar tərəfindən Buxari və Müslimə olan xüsusi diqqətin və marağın şahidi olacaqdır. Şübhəsiz ki, onlar məsumlardan sayılmasalar da ədalət, təqva, zöhd cəhətindən onlara şəkk-şübə etməyəcəkdir. Onların kitabları da onun nəzərində elə cilvələnəcəkdir ki, bəzilərinin söylədiyinə əsasən: “Yer üzündə və səma altında bu iki kitabdan başqa səhih bir kitab yoxdur” və gördükəri yuxuya görə “Peyğəmbər (s) “Səhihi-Buxari” kitabını öz kitabı kimi təqdim etmişdir”, əqidəsini inkarolunmaz bir həqiqət kimi qəbul edəcəkdir.

Lakin, bu kitablara səthi bir nəzər salmaqla insan üçün hər şey aydınlaşır və həqiqət gec-tez öz yerini tapır. Qısa bir təhqiq həqiqətləri yuxu və xəyal pərdəsi arxasından çıxarırlar; Əhli-sünnə alımlarının bir çoxu tərəfindən bu kitabları bir-birinin kənarında qoyaraq ağıl və ədalət tərəzisində çəkib müqayisə etdikdən sonra “səhiheyə” kitablarında olan bir çox hədisləri sənəd və mətn cəhətindən yanlış və səhv saymışlar. O cümlədən, o kitablarda olan bir çox hədislərin elm və dirlə müxalif olduğunu bildirmişlər

Bir qrup şəxslər də təəssübkeşliyi kənara ataraq, həqiqət nöqtəyi-nəzərindən Buxarı
.və Müslimün şəxsiyyəti barədə təhqiqat aparmışlar

Beləliklə, bu kitabın səhifələrində bu həqiqət açıqlanacaq, bu iki kitabın mahiyyəti və
.onların müəlliflərinin şəxsiyyəti həqiqət axtaranlara aydın olacaqdır

Öncə, etimadlı əhli-sunnə alimlərindən bir neçə nəfərin bu iki kitab barədə apardıqları
araşdırımalardan sonra söylədikləri nəzərləri nəzərinizə çatdıracaq. Çünkü, bəziləri
bizim bir şəxsiyyəti olaraq bu kitabların tənqid etdiyimizi düşünə bilərlər. Məlum olduğu
kimi, sünni məzhəbinin alimləri bu yolda bizdən öncə təhqiqatlar aparmış, açıq-aydın
bu kitabların bir çox hədislərinin düzgün olmamasında bizdən qabağa düşmüşlər. Belə
şəxslərin arasında hədis alimləri və “səhihey” kitablarını şərh edən hörmətli və böyük
.alimlər də müşahidə olunur

Onların böyük elmi məqamları və apardıqları təhqiqatlar nəticəsində bu iki kitab
barədə olan nəzərlər həqiqəti daha da işıqlandırılmışdır. Belə şəxslərdən Məhəmməd
ibn Yəhyani⁽¹⁾, rical və hədis elmində ustاد olan Əbu Zər’əni, “Səhihi-Buxarı” və
“Səhihi-Müslim” kitablarına şərh yazmış Fazıl Nəvəvini, İbn Həcəri, Qazi Əbu Bəkr
Baqilanini, İmam Qəzalini, İbn Həmmami, Şeyx Məhəmməd Əbdüh və onun ustası
Seyyid Məhəmməd Rəşid Rza Misrini, professor Əhməd Əmini, Müsliməni və s.. bunun
.kimi başqa əhli -sunnə alimlərinin adlarını çəkmək olar

Beləliklə, hədis və rical elmlərində mahir olan ustاد və alimlərin bir neçəsinin “Səhihi-
Buxarı” və “Səhihi-Müslim” kitabları barədə olan nəzərlərini əziz oxucularımıza təqdim
.edirik

səh: 106

.Məhəmməd ibn Yəhya Zohəli adı ilə məşhurdur – [1] – 1

Səhiheyn Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində

İbn Xəlləkan deyir: - “Zohəli ləqəbi ilə tanınmış Məhəmməd ibn Yəhya böyük və şəxsiyyətli alimlərdən biri, hədis əhlinin tanınmış əzbərcilərindən, Buxari və Müslimün, [Əbu Davudun, Termizinin, Nəsai və İbn Macənin ustadı olmuşdur”.](#) [1]

Zohəli bir şəxsdir ki, Əhməd ibn Hənbəl öz övladlarına və şagirdlərinə əmr etmişdir ki, [ondan hədis və elm öyrənsinlər](#). [2]

Xətib Bağdadi deyir: “Zohəli və kəlam alimlərinin bir çoxu Qurani-Kərimin kəlmələrinin qədim [\(v\)](#) olmasına etiqadlı olmuşlar. Öz müxaliflərini isə bu kəlami bəhsdə kafir və mürtəd sayırdılar. Onlar deyirdilər ki: belə bir əqidəyə malik olan şəxsin həyat yoldası ondan ayrılmalı, özü isə tövbə etməlidir. Əgər tövbə etməsə, gərək boynu vurulsun və mal-dövləti müsəlmanlar arasında bölünsün. Həmçinin, cənazəsi müsəlman qəbristanlığında dəfn olunmamalıdır. Hər kəs bu məsələdə sakit dayansa və Qurani-Kərimin mübarək kəlmələrinin iki yoldan (qədim və ya məxluq olmasında) birinə .inanmasa o da, kafir və mürtəd sayılır

Əgər bir kəs Quranın kəlmələrinin məxluq olmasını düşünsə, onun da əqidəsi xarabdır. [Belə bir şəxslə bir məclisdə oturmaq olmaz](#)

səh: 1.7

Vəfəyatul-əyan”, 4-cü cild, səh. ۲۸۲; Qeyd etmək lazımdır ki, Buxari öz səhihinin” . [1] – oruc bölümü;nda və s. otuza yaxın yerlərdə Zohəlidən (Məhəmməd ibn Yəhya Zohəlidən) hədis nəql etmişdir. Lakin, heç vaxt onun məşhur “Zohəli” ləqəbini qeyd etməmişdir. Bəzən Məhəmməd və bəzən isə Məhəmməd ibn Əbdullah ibarətləri ilə yazmışdır. Bu ədavətin səbəbi Zohəlinin Buxari barəsində olan ”küfr dastanı”-dır ki, Buxari Nişapurdan sürgün olundu. Lakin hədisləri bu hadisədən öncə öyrəndiyinə görə .onları kitabında qeyd etmiş ancaq, Zohəlinin adını yazmaqdə isə səhlənkarlıq etmişdir ;Tarixi Bağdad”, 4-cü cild, səh. ۴۱۶“ . [2] – .Qədim və məxluq o zamanın mübahisəli əqaid bəhslərindən biridir. (Mütərcim . [3] –

Təsadüfən Buxari, o günün kəlam alimlərinin əksinə olaraq, Qurani-Kərimin mübarək kəlmələrinin məxluq olmasına inanırdı. Buna görə də Nişapura daxil olduqdan sonra orada dini rəhbərlik məqamına malik olan Zohəli əmr etdi ki: "Buxari olan məclisdə heç kəsin haqqı yoxdur iştirak etsin. Əgər bir kəs Buxarının məclisinə gələrsə, onu ittihad .”edin. Çünkü onunla, onun əqidəsində olanlardan başqa heç kəs yoldaşlıq etmir

Buxari o günlərdə öz ustası Zohəlinin və Nişapur alimlərinin çoxunun nəzərində şübhəli, yolunu azmış, xarab əqidəli şəxs kimi tanınmışdır. Özünə qarşı Nişapur əhalisinin bədbinliyini elə bir həddə qazanmışdı ki, hətta orada yaşaya bilmədi və digər bir şəhərə köcmək məcburiyyətində qaldı. Bəziləri deyirlər ki: Onu Nişapurdan sürgün etdilər, Müslim və Əhməd ibn Müslimədən başqa bütün şagirdləri onun ətrafindan dağıldılar. Çünkü onlar, öz şəxsiyyətlərinin, Buxarının mənfur əqidəsi ilə .ləkələnməsindən, başqalarının bədbinlik və nifrətindən amanda qalmağını istəyirdilər

Bu tarixi hadisədən belə nəticə əldə etmək olar ki, həmin vaxtlar Buxarının və onun yeganə şagirdi olan Müslim ibn Həccac Nişapurinin yazıları Zohəli kimi alimlər tərəfindən qıvanmışdır. Bu iki kitab bu günlərdə "Səhihey" adı ilə əhli-sunnə məzhəbinin ən mühüm sənədləri kimi təqdim edilir. O zaman bu iki kitabın müəlliflərinin kafir adlandırılması ilə yanaşı nə dərəcədə müsəlmanların bədbinliyini .özlərinə cəlb etmişlər

Xətib Bağdadi yazır: "Məhəmməd ibn Yəhya dedi: "Bağdaddan bizim üçün yazdılar ki, Buxari Quranın kəlmələrinin məxluq olması barədə şəkk edir. Biz onu batıl əqidəsindən çəkindirdik. Lakin, təsiri olmadı. Bundan sonra

əgər bir kəs onun məclisində iştirak etsə, bizim məclislərdə iştirak etməyə haqqı
yoxdur.”⁽¹⁾

Müslim də şübhəlidir

Zohəli nəinki Buxarinin əqidəsini doğru saymır, özünə də hörmət qoymurdu. Bəlkə, onun şagirdi Müslim ibn Həccacı da onun kimi əqidəsi xarab sayırdı. Buna görə də onu öz məclisindən qovdu və onunla oturub durmağı heç kəsə icazə vermirdi.⁽²⁾

İbn Xəlləkan deyir: “Müslim bu əqidəsinə görə Hicazın və İraqın da nifrətini qazandı və bu şəhərlərdən də qovuldu.”⁽³⁾

Bu hadisələrdən məlum olur ki, Buxari və Müslim nəinki Nişapur əhalisi tərəfindən, hətta özlərinin xas əqidələrinə görə Bağdad alımları tərəfindən tənqid olunmuş və qızanmışdır. Bununla da Nişapur şəhərindən qovulmuşlar

Səhiheyn Əbu Zərənin nəzərində

Əbu Zər`ə hədis, rical və başqa elmlərdə böyük mütəxəssis bir alimdir. Fazıl Nəvəvi
onu belə təqdim edir

إِنْهَى الْحَفْظِ إِلَى أَرْبَعَةِ مِنْ أَهْلِ خُرَاسَانِ أَبُو ذُرْ عَهْدٍ

HəDIS əZBəRLəMəK Və BU FəNDə MəHARəT QAZANMAQ DöRD NəFəRə _
(MəXSUSDUR. ONLARDAN BIRI Də ƏBU ZƏR`əDIR. ⁽⁴⁾)

Əbu Zər`ə belə elmi məqamı ilə Müslimü və onun timsalında olanları tənqid etmiş, onları zahiri mənaları tutan bir adam kimi təqdim etmiş və “Səhihi-Müslim”kitabının bir çox

səh:109

Bu əhvalat barədə “Tarixi-Bağdadi”-də geniş söhbət olunmuşdur. 2-ci cild; səh. . [1] - 1
21-32; və 3-cü cild, səh. 415 və “Irşadus-sarı”, 1-ci cild, səh. 28 və “Fəthul-bari”nin
.müqəddiməsi, 1-ci cild, səh. 478-i mütaliə edin
Dairatul-maarif” müəllifi Fərid Vəcdi, 5-ci cild; səh. 292 və ;Təzkirətul-hifaz;, 2-ci“ . [2] - 2

;cild; səh. ۵۸۹

;Vafiyətul-Əyan”, ۲-ci cild;. səh. ۲۸۱“ . [۳] -۳

;Təhzibul-əsma vəl-luğat”, ۱-ci cild, səh. ۶۸“ . [۴] -۴

.hədislərinin yanlış olduğunu bildirmiştir

Xətib Bağdadi Səid ibn Ömər Bərzəidən nəql edir ki, dedi: “Mən Əbu Zər`ə ilə bir yerdə idim. Söhbət “Səhihi-Müslim” və ona oxşar kitablardan düşdü. Əbu Zər`ə dedi: Bunlar o şəxslərdir ki, vaxtından qabaq istəyirdilər məqam və şöhrətə çatsınlar. Özlərindən [bir şey düzəldib](#) kitab yazdılar. Öz kitablarını cılveləndirərək məqama yetişdilər.”[\(1\)](#)

Xətib Bağdadi yenə Səiddən nəql edərək belə deyir: “Əbu Zər`ənin yanında idim. “Səhihi-Müslim” kitabını onun yanına gətirdilər. Əbu Zər`ə baxdı. Növbə Muslimün Əsbat ibn Nəsrən nəql etdiyi hədisə çatdı, belə dedi: – Bu hədis nə qədər də səhv və ! yanlışdır

:Sonra “Qutn” adına çatdıqda dedi

[\(2\)](#) Bu əvvəlkindən də lap pisdir”[\(2\)](#) –

yəstifinə bih) “özlərini [يَسْتَفُونَ بِهِ](#) Əbu Zər`ənin söhbətini Zəhəbi də nəql etmiş və yəstifinə bih) gətirmiştir. Yəni elə bir iş [يَسْتَفُونَ بِهِ](#) nümayiş etdilər” kəlməsinin əvəzinə [gördülər](#) ki, onun vasitəsilə özlərini məshurlaşdırırlar.[\(3\)](#)

Səhiheyin kitabları Nəvəvinin nəzərində

Fazil Nəvəvi Buxari və Muslimün səhihlərinə özü şərh yazmışdır. Onun rical elmində mütəxəssis olmasına və bu elm barədə saysız kitablar yazmasına baxmayaraq, bu iki kitabın hədislərinin bir miqdarının düzgün və səhihliyində şübhə etmiş, bəzən açıq .şəkildə onun batıl olduğunu bildirmiştir

Səhihi-Müslimə yazdığı öz şərhinin müqəddiməsində belə deyir: “Muslim belə iddia edirdi ki: ”Mən bu kitabda təkcə öz

səh:11.

; Tarixi-Bağdadi”, 4-cü cild; səh. ۲۷۳-۲۷۴“ . [1]-۱

. Həmin mənbə . [2]-۲

; Mizanul-etidal”, 1-ci cild, səh. ۱۲۶“ . [3]-۳

nəzərimdə səhih olan hədisləri toplamışam. Bəlkə də topladığım hədislərin səhihliyində ”.fikir birliyi vardır

Nəvəvi bu cümlələrin nəqlindən sonra belə deyir: “Bu iddianı sübut etmək çətindir. Çünkü, elə bir şəxslər tərəfindən nəql olunmuşdur ki, onların düz danışmağı və [hədislərinin səhihliyi mübahisəlidir](#). Biz onların bəzilərinin adlarını qeyd etmişik.”[\(1\)](#)

Nəvəvi “Səhihi-Müslim” kitabının şərhində yazılmış hədis barədə belə deyir: “Əba Sələmə “Bədul vəhy mövzusunda” belə nəql edir ki, Peyğəmbərə (s) nazil olan ilk surə “Muddəssir” surəsidir. Lakin, “Bu hədis zəif, bəlkə də batildir. Çünkü, Peyğəmbərə (s) [nazil olan ilk surə “Ələq” surəsi olmuşdur.](#)”[\(2\)](#)

Səhiheyən kitabları İbn Həcərin nəzərinə

İbn Həcər deyir: “Huffaz” (yəni hədis əzbərləyənlər) Səhihi-Buxarinin ۱۱. hədisində və bu hədislərdən Müslümün ۲۲-dənə nəql etdiyi hədislərə irad etmişlər. Həmçinin, onların [düzgün və səhihliyini qəbul etməmişlər.](#)”[\(3\)](#)

Yenə də İbn Həcər “Fəthul-bari” kitabının müqəddiməsində Buxarinin ricalından ۴.. nəfərin adlarını çəkmişdir. Belə ki, keçmiş rical elminin alımları və hədis yazarları onları [zəif və etimadsız saymışlar.](#) [\(4\)](#)

Səhiheyən kitabları Qazi Əbu Bəkr Baqilanının və başqalarının nəzərində

Qazi Əbu Bəkr Baqilani “səhiheyən” kitabında nəql olunmuş Peyğəmbərin (s) Əbdullah ibn Ubəyyə namaz qılması və Ömərin

səh:۱۱۱

;Səhihi-Müslim”ün şərhinin müqəddiməsi, səh. ۱۶“. [۱]-۱
;Həmin mənbə, ۲-ci cild; səh. ۲۰۷. [۲]-۲
;Fəthul-bari”nin müqəddiməsi, ۲-ci cild; səh. ۱۸“. [۳]-۳
;Həmin mənbə, ۲-ci cild; səh. ۱۱۱-۱۸۲. [۴]-۴

etirazını inkar etmişdir. İmamul Hərəmeyn demişdir: “Hədis elminin alımları bu hədisi
”yanlış saymış və rədd etmişlər

”İmam Qəzali “Mustəfa” kitabında demişdir: “Zahirən bu hədis səhih deyildir

[Davudi](#) demişdir: “Bu hədis düzgün hədis deyildir.”[\(1\)](#)

Səhiheyin kitabı İbn Həmmamın nəzərində

İbn Həmmam, “Hidayə” kitabının şərhində demişdir: “Ən səhih hədislərin “səhiheyin”-də olduğunu söyləyən hər kəsin sözü düz deyildir. Bu səhv və qəbulolunmaz bir məsələdir.”[\(2\)](#)

Bu ümumi surətdə söylənilənlər keçmiş alımların və “səhiheyin” kitablarını şərh edənlərin, bu iki kitab və onların müəllifləri barədə olan nəzərləri idi. Əgər bu iki kitabdan meydana gələn bütün şübhəli, doğru və düzgün olmayan məsələləri xirdalığına kimi toplayası olsaq, özü ayrıca böyük bir kitab olar. İndi isə əziz oxucuları əsrimizin böyük əhli-sunnə alımlarının bu iki kitab barədə olan nəzərlərini diqqətinizə çatdırırıq

Səhiheyin kitabları Şeyx Məhəmməd Əbduhun nəzərində

Seyyid Məhəmməd Rəşid Rza Misir alimi və Şeyx Məhəmməd Əbduhun seçilmiş şagirdlərindən biridir. O, öz ustadının nəzərlərini “Əl-mənar” adlı təfsir kitabında toplamışdır. Əvvəlcə İbn Həcərin sözlərini nəql etmişdir ki o, belə deyir: “Hafızlər səhiheyinin ۱۱. hədisinə irad tutmuşdur ki, Müslim bu hədislərin ۲۲-ni öz kitabında nəql etmişdir. Başqa ۱۸ hədisi Buxari özü xüsusi surətdə nəql etmişdir. Bundan əlavə

səh:۱۱۲

.Həmin mənbə, ۹-cu cild, “Bəraət” surəsinin təfsiri . [۱]-۱
Əzvaun əla sunnətil Məhəmmədiyyə (s) ”, səh. ۲۱۲; Qeyd etmək lazımdır ki hafız“ . [۲]-۲
o kəsə deyilir ki ۱...-dən çox hədisi sənəd və mənbə cəhətindən düzgün əzbər və hifz
etmiş olsun

hafızlər Buxarinin kitabında gəlmış hədisçilərdən ۸۰ nəfərdən çoxunu və Müslimün kitabında olan hədisçilərdən ۱۶۰ nəfəri zəif və qeyri-mötəbər saymışlar.” İbn Həcər yenə əlavə edərək bildirir ki: “Səhiheyə kitablarında, hədislər içində mənim səhv tutduğum və qeyri-mötəbər saydığını hədislərin sayı ۲۱۰-dur. Bu sayın ۷۰-dən çoxunu [Buxari](#), yerdə qalanını isə Müslim nəql etmişdir”[\(۱\)](#)

Seyyid Məhəmməd Rəşid Rza sonra əlavə edir ki: “Əgər İbn Həcərin söylədiklərini oxusınız və onun hədislər barədə tutduğu iradlara nəzər etsəniz görəcəksiniz ki, o hədis elmini güclü bildiyi üçün belə iradlar etmişdir. Amma, onun Fəthul-Bari adlı şərhini oxusınız görərsiniz ki: O, çox hədislərə irad tutmuşdur. Onun iradları əvvəlcə nəql olunmuş bəzi hədislərə aid olmamışdır. Kitabında olan iradlar bəzən məna cəhətindən, bəzən hədislərin bir-biri ilə ziddiyətli olmasından və bəzən də başqa cəhətlərdən qeyd olunmuşdur. İbn Həcərin adını çəkdiyi irad tutulmuş hədislərin xülasəsi həddindən artıq çoxdur. Hədislərdə olan iradlara baxmayaraq, onlara bəraət qazandırmaq və ya başqa yerə yozmaq üçün çox çalışmışdır. Onları doğru hədislər kimi qələmə verərək səy göstərmişdir ki, bəlkə bu yozumların bir qismi qaneedici [olsun](#). Lakin, o hədislərdə elə hissələr var ki, heç vaxt oxucunu qane etmir.”[\(۲\)](#)

Şeyx Məhəmməd Əbduh, Peyğəmbərin (s) “Əbdullah ibn Ubəyyə namaz qılması əhvalatı”-nda bu hədisin rədd olunması barədə bir neçə alimin sözlərini nəql etdiqdən Sonra belə deyir: “Həqiqətən bu hədis əvvəl söylənilən rəvayətlə ziddiyət təşkil edir. -O kəslər ki, məzhəbin üsulu və qəti dəlillərinə (Qurani

səh:۱۱۳

.Bu hissəni İbn Həcər “Hədyus-sarı”-da ۱-ci cild; səh. ۸۰-də qeyd etmişdir . [۱]-۱
.Əzvaun ələs-sunnəti Məhəmmədiyyə səh. ۲۷۴ . [۲]-۲

Kərim) şübhəli hədislərdən daha çox diqqət edirlər, bu hədisin cavabında heç bir cavabları yoxdur. Yeganə cavabları bu ola bilər ki, desinlər: “Bu hədis doğru deyildir.”⁽¹⁾

Səhiheyən kitabları Əhməd Əminin nəzərində

Misirin tanınmış alimi professor Əhməd Əmin səhiheyən kitabları barədə deyir: “Hafızlər Buxarinin təqribən 8. nəfər hədisçilərinin zəif olduğunu bildirmişlər. Bu, böyük bir çətinliyin meydana gəlməsinə səbəb olmuşdur. Çünkü, zəif sayılmış bu şəxslərin bir çoxu etibarı olmayan və yalançı şəxslərdir. Belə olduqda isə məsələ aydınlaşdır. Lakin, onlardan bəzilərinin tərcüməyi-halı qeyri-müəyyən və şəxsiyyətlərinin isə məlum olmadığı bildirilir. Belə olmayı işi çətinləşdirir. Səhihi-Buxarinin sənədlərdə istinad etdiyi, tərcüməyi-halı məlum olmayan belə şəxslərdən biri Əkrəmə Mövla ibn Əbbasdır. Bu şəxs öz hədisləri ilə aləmi doldurmuşdur. Lakin, rical alımlarındən bəziləri onun yalançı, xəvaricin yolunu gedən, əmirlərdən hədiyyə alan və çoxlu yalanlar nəql ”.edən bir şəxs olduğunu bildirirlər

Professor Əhməd Əmin onun yalanlığını isbat etmək üçün bir neçə tarixi şahidləri qeyd etdi. Sonra belə əlavə edir: “Buxarinin nəzərində Əkrəmə Mövla ibn Əbbas doğru şəxs kimi tanınmış və öz səhihində ondan çoxlu hədislər nəql etmişdir. Lakin, Müslimün nəzərində isə o doğru adam deyil və onun hədislərinə etimad etmək olmaz. Müslim ondan “həcc” mövzusunda başqa bir hədisi təsdiq etmək üçün yalnız bir hədis ”.nəql etmişdir.”⁽²⁾

səh: 114

;Əl-mənar”, 1-ci cild, səh. 671“. [1] – 1
Zuhəl İslam”, 1-ci cild; səh. 117–118; Buxarinin ustası“ . [2] – 2

Müslimənin yazdığını görə, “Buxari” öz “səhih”- kitabını qələmə alarkən onu başqasından oğurlayaraq səhv iş görmüşdür. Gördüyü bu qəbahət iş onsuz da onun zəif olan elmi şəxsiyyətinə, əxlaqına və yazdığı kitabın etibardan düşməsinə səbəb olmuşdur. Belə ki: –“ Əli ibn Mədini* “İləl” adlı bir kitab yazmışdır. O, bu kitabın qorunmasına çox əhəmiyyət verirdi ki heç kəsin əlinə düşməsin. Təsadüfən günlərin birində neçə günlük şəhər kənarında olan bağlarına getdi. Buxari bu fürsətdən suisitfadə edib onun uşaqlarından birinin yanına getdi və pul verib onu aldadaraq “İləl” kitabını bir günlük oxumaq üçün ondan aldı. Kitab Buxarinin əlinə çatan kimi tez-tələsik onu neçə nəfər kitab nüsxəsi çıxaranların əlinə verdi ki, onu üzündən köçürsünlər. Sonra kitabı əslini Mədininin övladına qaytardı. Mədini qayıdanan sonra dərs zamanı gördü ki, Buxari onun dediyi hər mövzu haqqında Mədininin öz şəxsi nəzərləri və sözləri ilə cavab verir. Bir neçə dəfə təkrar olduqdan sonra Mədini başa düşdü ki, onun əsəri artıq köçürülüb. Bu hadisə onun narahatlığına və kədərlənməsinə səbəb oldu. Bu narahatlıq və qəm-qüssə Mədininin xəstələnib yorğan-döşəkə düşməsinə, sonra da vəfatına səbəb oldu. Buxari “İləl”-kitabından əldə etdiyi nüsxə vasitəsi ilə öz hədislərinin rəviləri barədə hər hansı axtarış aparmağa lüzum qalmadığını görüb Xorasana qayıtdı. Orada “Səhih” kitabını yazdı. Əli ibn Mədininin böyük rolu və zəhməti olmuş bu “Səhih” adlanan kitab Buxarinin məşhurlaşmasına səbəb oldu.”1

səh:115

;Təhzibut-təhzib”, 1-cu cild, səh. 54“ . [1] – 1

Bura qədər əhli-sünnə alimlərindən bir çoxunun səhiheyn kitabları barədə olan nəzərlərini, onların bəzilərinin sənədinin, bəzilərinin hədislərinin mətinlərinin zəifliyi, bəzilərinin isə hər iki cəhətdən zəif olması barədə və bu iki kitaba olan iradlarını xülasə .Şəkildə əziz oxuculara təqdim etdik

Lakin, məzmun baxımından bu iki kitab və bizim ona olan nəzərimiz bir çox əhli-sünnə .alimləri ilə eynidir. Biz bu məsələdə də onlarla bir əqidədə və bir fikirdəyik

Bizim əqidəmizə görə bu iki kitabın məzmunları arasında müxtəlif başlıqlarda nəql olunmuş səhih hədislər vardır. Təəssüflər olsun ki, bu kitablarda səhih və düzgün olmayan hədislər daha çox gözə dəyir. Belə hədislərin sayı bizim nəzərimizdə İbn Həcərin hafızlardan nəql etdiyindən daha çoxdur. Hədis hafızları belə nəql edirlər ki: ”.Yalnız ۱۱۰ hədisi səhv bilmiş və onların mətnlərinə irad tutmuşlar

Bizim əqidəmizə görə, bu iki kitabın hədisçiləri arasında ۱۰۰-dən artıq zəif və etibarsız şəxs vardır. İbn Həcərin dediyinə əsasən, əhli-sünnə alimləri və hədisçilər haqqında .araşdırma aparan şəxslər onları zəif saymışlar

Aşağıdakı dəlillər bu iki kitabın mətn və sənəd baxımından onun hədislərinin zəifliyi .barədə bizim əqidə və nəzərimizi sübut edir

Səhiheyn kitablarının sənədləri və hədisçilərindən bir çoxu nəinki mötəbər deyil, . ۱ .hətta onlar rical elmi nöqtəyi- nəzərindən də rədd olunmuşlar

.Bu iki kitabın müəllifləri öz əqidə və əməllərində şəxsi qərəzə çox yer vermişlər . ۲

Hədislərin nəql olunması və yazılıması arasında (uydurma hədislərə diqqət etməklə) . ۳ .çox məsafə vardır

.Buxari öz səliqə və nəzərinə əsasən hədislərin yarısını ixtisar etmişdir . ۴

.Səhihi-Buxaridə hədisin mənası nəql olunmuşdur .⁵

.Səhihi-Buxari başqalarının vasitəsilə tamamlanmışdır .⁶

Səhiheyən kitablarında əqli və dini dəlillərə əsasən bir-biri ilə təzad təşkil edən .⁷
.hədislər çox gözə dəyir

Bunlar səhiheyən kitablarında gözə dəyən məsələlərdir. Bu da onların zəifliyini bildirir.
Tədqiqat aparan bir şəxs bu kimi məsələlərə göz yummamalı və onların yanından
etinasız ötüb keçməməlidir. Allahın köməyi ilə bu barədə gələcək səhifələrimizdə geniş
.surətdə söhbət edəcəyik

səh:117

İşarə

Səhiheyin Raviləri və Sənədləri

səh:114

Səhiheyin kitablarının sənədlərinin zəifliyi .1

Səhiheyin hədislərinin zəifliyinə birinci dəlilimiz, bu iki kitabı etibarsızlığının səbəbi .bəzi hədislərin sənəd və rəvilərinin zəif olmasıdır

Hədislərin sənədi kitabı mövzusu ilə kamil şəkildə əlaqəli olduğu üçün, hədis və rical elminin mühüm bəhslərindən sayılır. Bu da kitabı doğru və yanlış olmasını .müəyyənləşdirmək üçün əsas meyar və ölçütür

Bunu da qeyd etmək lazımdır ki, bu mövzu geniş şəkildə araşdırılmalıdır. Lakin, mətləblərin həcmini nəzərə almaqla, bu kitabı bir neçə səhifəsini xülasə şəkildə bu mövzu üçün ayırıraq. Bir neçə mövzunu araşdırıldıqdan sonra bu nəticəyə gəlmışik ki, bu .kitabların sənədlərinin zəifliyini göstərən ikinci dəlili oxuculara təqdim edək

Rical elmi və Dirayətul-hədis

[RICAL ELMİ](#) [\(1\)](#) Və [DIRAYƏTUL-HƏDIS](#) [\(2\)](#)

Hər bir rəvayətin səhih və etibarlı olmasını bilməkdən ötrü o hədisin ravisinin dini, imanı və əqidəsi araşdırılmalıdır. Çünkü

səh: ۱۲۱

RICAL ELMİ - HəDISÇİLƏRİN VƏ RAVILƏRİN DOĞRUSUNU YALANDAN, . [1] -
.ETIBARLISİNİ ETIBARSİZDAN AYIRAN ELMƏ DEYILIR

DIRAYƏ - HƏDISLƏR HAQQINDA TƏHQİQAT APARIB DOĞRU HƏDISLƏRI SƏHV . [2] -
. (HƏDISLƏRDƏN AYIRAN ELMƏ DEYILIR. (MÜTERCİM

ravinin nəql etdiyi rəvayətlər hər cür yalan və təhriflərdən uzaq olmalıdır. Bu, elə bir mühüm məsələdir ki, bütün dövrlərdə bəşəriyyətin nəzər-diqqətini özünə cəlb etmişdir. Dünyanın heç bir nöqtəsində bir şəxsin doğruluğu sübuta çatmayınca onun sözlərini və ya yazılarını qəbul etmirlər. Xüsusilə də o zamanın mürəkkəb siyasi vəziyyətində vilayətin hakimiyyəti ilə mübarizə apardıqda və bu kimi hallarda adətən .həqiqətin təhrif olunma ehtimalı daha çox gözə dəyir

Əgər bir şəxs bu barədə sadəlövhəsinə davranaraq hər hədisi və ravini dəlilsiz və sənədsiz qəbul edərsə, faydasız fikirlərə və quru kəlmələrə etimad göstərərək səhvə .düçər olmuşdur

Quraini-Kərim müsəlmanlara imanı olmayan hər hansı bir ravinin sözlərinə inanmağı qadağan etmiş və bu mövzuda sadəlövhələrin pis və Zər`ərli aqibətindən çəkindirmişdir. Bu kimi nəql olunmuş məsələlərin araşdırılmasını və onların üzərində [tədqiqat aparılmasını lazımlı bilmişdir.](#)[\(1\)](#)

Fitri anlayış və İslami olan bu əmr hədis elminin yaranması ilə iki başqa elmin (rical və dirayətul-hədis) də vücudə gəlməsinə səbəb oldu. Onlardan birincisi (rical elmi) rəvələrin həyatını, ikincisi (dirayətul-hədis) isə rəvələrin və hədislərin mətnlərində olan .vəziyyəti araşdırmağı öz öhdəsinə götürmüştür

Bu iki elm sahəsində şia və sünni məzhəblərindən böyük və şəxsiyyətli alımlar .meydana çıxdı; rical və dirayətul-hədis üzrə qiymətli kitablar yazıldı

səh:122

Ey iman " ۱۱] . {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِتَبِعِهِ فَتَبَيَّنُوا أَنْ تُصِّهِ يَوْمًا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِين} . - gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" ;"Hucurat" surəsi, ayə-۶

Dirayətul-hədis alımlarının rəvilər barədə bir sıra ciddi şərtləri vardır. Bu da onu göstərir ki, ravinin imanlı və etibarlı olması nə qədər də mühümdür. Buna görə də ravi ədalətli, imanlı, doğruluğundan əlavə həm də güclü yaddaşa malik olmalıdır

İman, hədisin qəbul olunmasının əsas şərtidir

Bu məsələyə işaret olundu, hər hansı bir hədisi və xəbəri qəbul etməyin bir neçə mühüm şərti vardır. O şərtlərin birincisi bu hədis və xəbəri söyləyən adamın, yəni ravinin imanlı olmasıdır. Dinləyici, ya oxucu ravinin doğruçu, düz danışan və imanlı olmasını yeqin etməlidir

Mötəbər sənədlərə əsasən, “səhihey” kitablarında olan hədislərin rəvilərinin bir qismi sabit fikrə və imana malik olmamışlar. Tarixi dəlillərə müraciət edərkən onların doğru yoldan sapmaları və etibarsız olmaları üzə çıxır və inkaredilməzdır

“Səhihey” rəvilərinin böyük bir qismi o adamlardır ki, qondarma hədis yazma, hədis saxtalaşdırma, Həzrət Əli (ə) ilə düşməncilikdən başqa yalançı da olmuşlar

Bu xüsusiyyətlər imanla düz gəlmir

Əgər yuxarıda sayılmış sifətlərdən biri hər hansı bir kəsdə olsa, onun hədisi etibardan düşəcək və sözlərinin heç bir qiyməti olmayıacaqdır. Belə sifətlər isə imanlı və mömin şəxslərdə cəm ola bilməz. Bizim nəzərimizcə, imanla yalan hədis düzəltmək heç vaxt bir yerdə ola bilməz. Yəni, imanlı şəxs heç vaxt yalan hədis düzəltməz, rəvayət uydurmaz və yalan danışmaz. Belə sifətlərə malik olan şəxslərin etimadsızlığı gün kimi aydın olan bir məsələdir. Buna görə də o kəslərin etimadsızlığını sübut etməkdən ötrü dəlil gətirməkdən vaz keçirik. Amma, onların Həzrət Əli (ə) ilə düşmənciliyini imanla düz gəlməməsinə aid

bir neçə hədisi gətirmək istəyirik. Sonra “səhiheyin” kitablarının raviləri haqqında .
.araşdırma aparacaqıq

:İndi isə belə hədislərdən bir neçə nümunə

Peygəmbər (s) buyurdu: ”Ənsarla dostluq iman əlaməti, onlara kin bəsləyib düşmən .
.
olmaq isə nifaq əlamətidir.”(۱)

Yenə buyurur ki: ”Bir müsəlməna söyüş söyüb ona lənət oxumaq fasiqlik əlaməti və .
.
günah, bir müsəlmənla müharibə etmək isə küfr və dinsizlik əlamətidir.”(۲)

Əli (ə) buyurur: ”And olsun o Allaha ki, toxum dənəsini parçalayıb bəşər övladlarını .
yaradı. Bu, Allah Peygəmbərinin (s) mənimlə bağlılığı əhd-peymandır ki, ”məni
mömindən başqa bir kəs sevməz və münafiqdən başqa bir kəs mənimlə düşməncilik
etməz.”(۳)

...Səhiheyin kitablarının ravilərindən bir dəstəsinin

SƏHIHEYIN KITABLARININ RAVILƏRINDƏN BIR DƏSTƏSİNİN İMANININ MIQDARI VƏ
BU İMANIN TƏNQİDİ

Səhiheyin kitablarından nəql olunan hədislərin məzmununa, iman və əqidə barədə
söylənilən mətləblərə diqqət etməklə, qeyd olunan hədislərin ravilərinin doğru danışan
.və düzgünlüğünün çox əhəmiyyətli olması məlum oldu

Əziz oxucu, siz səhiheyin kitablarının ricallarından bir qrupunun və bu iki kitabıın hədis
ravilərinin barəsində araşdırma apararaq hökm verə bilərsiniz. O cümlədən, onların
hədislərinin bir qisminin səhih, ya yanlışlığına da diqqət edə bilərsiniz. Çünkü, mülahizə
(olunduğu kimi, Peygəmbərin (s

səh:124

-۱] . حُبُّ الْأَنْصَارِ عَلَامُهَا إِيمَانٌ وَبَعْضُ الْأَنْصَارِ عَلَامُهَا نَفَاقٌ .

-۲] . قَالَ | : سَبَابُ الْمُسْلِمِ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ .

-۳] . قَالَ عَلَىٰ : وَالذِّي خَلَقَ الْجَهَوْبَرَ النَّسْمَهَانَه لِعَهْدِ النَّبِيِّ الْأَمِيِّ | إِلَيْهِ أَنْ لَا يَحْبَبُنِي الْأَمْمَهُؤْمِنِ وَلَا يُبْغِضُنِي الْأَمْمَهُنِافِ .

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabul-iman”; “Səhihi-Muslim”, ۱-ci cild, “Səbabu muslimi” fsuqun və qitaluhu kufr” bölümü; “Sunəni-Nəsai”, ۵-ci cild, səh. ۱۱۱-۱۱۲; bu barədə ۱۲ hədis nəql olunmuşdur

ənsara və Əliyə (ə) məhəbbət göstərmək, onları sevmək iman və onlarla ədavət və düşmənciliyin nifaq əlaməti olduğunu bildirmişdir. Bu hədislər hər bir müsəlmanla .müharibə etməyi küfr və imandan xaric olmaq kimi qiymətləndirir

Tədqiqatçıların və rical alımlarının nəzərinə əsasən, bu iki kitabın hədis ravilərinin bir çoxu möhkəm imana və əqidəyə malik olmamışlar. Tarixçilərin nəzərinə əsasən, bu ravilər arasında bir qrup yalan danışan və etimad olunmayan ravilər çox olmuşlar. O .cümlədən, onlar arasında Əli (ə) ilə ədavət və düşməncilik edənlər də az deyildir

Necə ki, İbn Həcər Səhihi-Buxari kitabının hədislərinin mətnlərində və sənədlərində olan düyünləri açmaqla və bəzən də təəssübkeşliyi kənara qoymaqla bəzi həqiqətləri işıqlandırılmışdır. O ravilərin adlarını qeyd etməklə bildirmişdir ki, keçmiş alımlər bu raviləri etimad olunmaz və zəif saymışlar. İbn Həcər neçə nəfərin adını sayaraq belə [\(deyir: “Bunlar nasibi](#)[\(۱\)](#) və Əlinin (ə) qatı düşmənləridirlər.”[\(۲\)](#)

Şeyx Mötəzilə Əbu Cəfər İskafi bu barədə deyir: “ Müaviyə səhabə və tabeindən bir qrup şəxsi ona (Əliyə) tənə vurmağa və onun haqqında uydurma hədis nəql etməyə vadə etdi. Bu iş üçün çoxlu pul xərclədi. Belə ki, hər bir süst və imanı zəif olan şəxsi asanlıqla bu işə cəlb edirdi.” Sonra belə deyir: ” belə şəxslərdən Əbu Hüreyrə, Əmr ibn As, Muğeyrət ibni Şöbə və Zubeyrin oğlu Urvə idi. Onlar Əli (ə) barədə çoxlu yalanlar qoşmuşlar. Bu yolla Müaviyənin rəğbətini özlərinə cəlb edərək onu öz istədiyi ilə təmin edirdilər.”[\(۳\)](#)

səh: ۱۲۵

Nasibi – Əli (ə) və onun övladları ilə döşmənlilik edən, onlara sözüş və lənət . [۱] -۱ .(göndərən şəxslərdir.(Mütərcim ;Hədyus-sarı”, ۲-ci cild“ . [۲] -۲ .İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” ۴-cü cild, səh. ۴۲ . [۳] -۲

Hörmətli oxucu! İskafinin saydığı Müaviyənin hədis uyduran şəxslərdən tanıtdırdığı bu bir neçə nəfər o şəxslərdirlər ki, səhiheyən kitablarında onların vasitəsilə çoxlu hədislər .nəql olunmuşdur

Ötən bəhslərdə alimlərdən bir neçə nəfərin bu iki kitabın rəviləri barədə olan iradlarını nəql etmişdik. İbn Həcərin, Əbu Zər`ənin, Nəvəvinin və Əhməd Əmininin sözlərini əziz [oxucuların xidmətinə çatdırmışdıq.](#) [\(1\)](#)

Burada nümunə və şahid olaraq səhiheyənin ricalından bir neçə nəfərin başqa alimlər tərəfindən də zəifliyini və onlar barədə olan sözlərini, rəvilərin tərcüməyi-halını, yaşayış tarixini, məzhəbini və s. açıqlayıraq. Həmin tərcüməyi-hal bu rəvilərin bir .çoxunu tanımaqdə gözəl meyar və ülgü ola bilər

Əbu Hüreyrə .1

Səhiheyən kitablarında Əbu Hüreyrənin vasitəsilə bir çox hədislər nəql olunmuşdur. Bu hədislərin sayı ۵۷۷ ədəddir. Buxari, öz səhih kitabında Əbu Hüreyrədən ۴۶ hədis nəql [etmişdir.](#) [\(2\)](#)

O, elə şəxslərdəndir ki, çox hədis nəql etməkdə tanınmış, bəlkə birinci yerdədir. Onun hədislərinin çoxluğunu belə müqayisə ilə bilmək olar ki, əhli-sünnənin “Məsanid” və başqa kitablarında dörd xəlifədən nəql olunmuş bütün hədislərin hamısının sayı ۱۴۱- .dir ki, Əbu Hüreyrədən nəql olunmuş hədislərə nisbətən ۲٪ azdır

O, Yəmən əhlindəndir. Xeybər qalasının fəthindən sonra (hicrətin ۵-ci ilində) Mədinəyə ,hicrət etmiş və İslam dinini qəbul etmişdir. Peyğəmbrlə (s) onun arasında münasibət

səh:۱۲۸

“Səhihi-Buxari” və “Səhihi-Müslim” elm və təhqiq baxımından.” müraciət edin“ . [۱]-۱ .;Hədyus-sarı”, ۲-ci cild“ . [۲]-۲

[\(özünün dediyinə görə üç ildən artıq olmamışdır.\)](#)

Əbu Hüreyrə Müaviyənin əmrlərinə çox əməl edən, hədis uyduran qrupun üzvlərindən biri idi. O cümlədən, Əli (ə) və onun sülaləsinə nisbət çoxlu nəhayət sözlər demiş, [Müaviyə və başqa üç xəlifələrin barəsində isə olmayan fəzilətləri uydurmuşdur.](#)

Əbu Hüreyrə o kəsdir ki, öz zamanında da çoxlu yalan hədislər deməkdə, yalançı [olması ilə günahlandırılmış və bu ittihamlar qarşısında özünə bəraət qazandırmışdır.](#)

Əbu Hüreyrənin kisəsi

Elə ki Əbu Hüreyrə yalançılığının aşkar olmasını görürdü, öz yalanına etiraf etməklə, .qarşı tərəfi çıxılmaz vəziyyətdə qoyur, özünü xilas edirdi

Buxari öz “səhih” kitabında Əbu Hüreyrədən bir hədis nəql edir ki, onun axırı çox :təəccübü bir cümlə ilə diqqəti özünə cəlb edir

فَقَالُوا....يَا أَبَا هُرَيْرَةَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ ؟ قَالَ: لَا, هَذَا مِنْ كَيْسٍ أَبْيَ هُرَيْرَةَ .

Hədisin məzmunu belədir: Əbu Hüreyrə Peyğəmbərdən (s) bir hədis nəql etmişdir. Elə ki, onun axırı dinləyicilər üçün çox təəccüb edici və qəbul olunmaz oldu, cürət və cəsarət taparaq sual soruştular: Əbu Hüreyrə! Bu cümləni də Peyğəmbərdən (s) ?eşitmisən

Əbu Hüreyrə burada məcbur qalıb həqiqəti belə izah edib deyir: Xeyr, bu Əbu [Hüreyrənin kisəsindəndir.](#)

Əbu Hüreyrənin tərcüməyi-halında onun dini, fərdi və ictimai şəxsiyyəti, eləcə də Müaviyənin təşkil etdiyi hədis

səh:127

Səhihi-Buxari”, ۱-ci cild; “Əlamətun-nubuvvəti fil İslam” bölümü; Əbu“ . [۱] -۱ ;Hüreyrənin tərcüməsi “Təbəqat vəl-isabə”-də ;Nəhcül-bəlağənin şərhi”; “İbn Əbil Hədid”, ۴-cü cild, səh. ۴۲“ . [۲] -۲ Səhihi-Buxari”; “Kitabul-uyun və kitabul muzariə”; “Musnədi-Əhməd ibn“ . [۳] -۲

;”Hənbəl”; “Məsanidi-Əbu Hüreyrə ;Səhihi-Buxari”, v-ci cild; “Kitabun-nəfəqat”, 1-ci bölüm“ . [4] -4

[\(uydur](#)an heyətin üzvü olması barədə çoxlu qiymətli kitablar yazılmışdır.[\(1\)](#)

Əbu Musa Əşəri .[\(2\)](#)

Səhiheyin kitablarının rəvilərindən biri də Əbu Musa Əşəridir. Adətən əhli-sünənə məzhəbinin rical və tərcümə olunmuş kitablarında Əbu Musa barədə fəzilətlər nəql olunmuşdur.[\(2\)](#) Buxari də öz səhihində ondan ۵۷ hədis nəql etmişdir.[\(3\)](#) Lakin o, Həzrət Əlinin (ə) qatı düşmənlərindən və İslam aləmində çox acınacaqlı hadisələr törədənlərdən biri olmuşdur. Belə ki, Əli (ə) namazında onu gördüyü işlərinə görə nifrin etmişdir.[\(4\)](#)

Əli (ə) Kufənin yaxınlığına çatan zaman Əmmar Yasiri və Məhəmməd ibn Əbu Bəkri Kufə əhlinin yanına göndərdi. Əbu

səh:۱۲۸

Mərhum Seyyid Şərafuddin yazdığı –“Əbu Hüreyrə” kitabı, Mərhum Əbu Rəyyə . [۱] -۱ Misrinin yazdığı “Şeyxul muzirə” və s.. kimi kitablar. Mütərcim: Əbu Hüreyrədən nəql olan hədislər başqa səhabələrdən o cümlədən İbn Abbas, Əli (ə) , Əbu Zər, Miqdad, Səlman Farsi, hətta Əbu Bəkr, Ömər, Səd ibn Vəqqas və Aişənin nəql etdiyi hədislərdən çox gözə dəyir. Hansı ki, onun söylədiyi hədislərin əksəriyyətini heç kəs eşitməmiş və nəql etməmişlər. Səhihi-Buxari kitabında nəql olunan hədislərin çoxu isə Əbu Hüreyrədən nəql olunmuş rəvayətlərdir. Ummul-möminin Aişə onu bu işlərinə görə ittiham edərək “yalançı” olmasını bildirmişdir. İkinci xəlifə Ömər özü, Əbu Hüreyrəni bu işlərinə görə cəzalandırılmışdır. “Təvilul muxtəlifil hədis” – ibn Quteybə دئنئه و سهه .[\(5\)](#); فَإِنَّ أَبَا هُرَيْرَةَ صَحَبَ رَسُولَ اللَّهِ | نَحْوًا مِنْ ثَلَاثَ سَنِينَ، وَأَكْثَرُ الرَّوَايَه عنہ و عَمَرٌ بَعْدِه نَحْوًا مِنْ خَمْسِينَ سَنَه، وَكَانَتْ وَفَاتُهُ، سَنَه تَسْعَ وَخَمْسِينَ، وَفِيهَا تَوْفِيتُ أَمَّ سَلَمَ، زَوْجُ النَّبِيِّ |، وَتَوْفِيتُ عَائِشَه رضى الله عنها، قَبْلَهَا بَسْنَه. فَلَمْ يَأْتِ مِنَ الزَّوَايَه عَنْهُ، مَالِمٌ يَأْتِ بِمِثْلِه مِنْ صَحَبَه مِنْ جَلَه أَصْحَابَه وَالسَّابِقِينَ الْأَوَّلِينَ إِلَيْهِ، أَتَهُمُوه وَانْكَرُوا عَلَيْهِ، وَقَالُوا كَيْفَ سَمِعْتَ هَذَا وَخَدَكَ؟ وَمَنْ سَمِعَه مَعَكَ؟ وَكَانَ عَائِشَه رضى الله عنها، أَشَدَّهُمْ إِنْكَاراً عَلَيْهِ، لَتَطاوِلُ الْأَيَامَ بِهَاوَبَهِ. وَكَانَ عَمَرٌ أَيْضًا، شَدِيدًا عَلَى مِنْ أَكْثَرِ الرَّوَايَه، أَوْتَى بِخَبْرِ الْحَكْمِ، لَا شَاهِدٌ لَهُ عَلَيْهِ... .

Təzkiratul-hufaz”, ۱-ci cild, səh. ۲۱-۲۲; və “Səhihi-Müslim”, ۷-ci cild; “Səhabənin“. [۲] -۲ fəzilətləri” bölümü ;Hədyus-sarı”, ۲-ci cild“ . [۳] -۳

;İbn Əbil Hədidi “Nəhcül-bəlağənin şərhi”, 4-cü cild, səh. 74 . [4] - 4

Musa o günlərdə Kufənin valisi idi. O hələ Osmanın zamanından bu vəzifəni qoruyub
saxlamışdı

Əli (ə) göndərdiyi iki səfirin vasitəsi ilə Kufə əhlindən kömək istədi. Kufənin başçılarından bir qrupu Əbu Musanın yanına tələsdlər və onun Əliyə (ə) kömək üçün Kufədən xaric olmaları barədə Əbu Musanın nəzərini öyrənmək istədilər. Əbu Musa onların cavabında dedi: Əgər axirət yolunu istəyirsinizsə budur ki, siz öz işinizlə məşğul olun və Kufədən kənara çıxmayın. Əgər Kufədən çıxmaqla atəşli və əzablı yolu istəsəniz, bu işin məsuliyyəti sizi özünə tərəf dəvət edən o kəsin (Əlinin (ə)) boynunadır

Əbu Musanın söylədiyi həmin bir cümlə Kufədə olan o gənki məqam və vəzifəli, nüfuzlu şəxslərin bir çoxunun və Kufə qəbilələrinin şeyxlərinin Həzrət Əliyə (ə) kömək göstərməmələrinə səbəb oldu

Bu hissəni İbn Quteybə nəql edir. Sonra Əbu Musanın Əmmara və Məhəmməd ibn Əbu Bəkrə söylədiklərini və mənbər başında Kufə camaatına olan söhbətlərini nəql etmişdir. Bu da onun sözlərində və xütbələrində iki üzlüyüünü, etiqadsızlığını və onun azgınlığını, Əliyə (ə) qarşı düşmənciliyini çox gözəl şəkildə açıqlayır: – Əbu Musa Əşəri :haqla batılın arasında fərqi ayıra bilmirdi. O, həmin kəslərdən idi ki

وَاسْتِيقْنَتْهَا أَنفُسُهُمْ ظَلَمًا جَحَدُوا بِهَا

BILƏ-BİLƏ (ƏLININ (ə) VİLAYƏTINI VƏ ÜSTÜNLÜYÜNÜ) INKAR EDƏRƏK ÖZLƏRİNƏ _
_ ZÜLM EDIRDİLƏR

Onun Həzrət Əliyə (ə) kömək göstərməməsi barədə Kufə məscidində etdiyi xütbəsi nifaq toxumlarının bir çox Kufə qəbilələrinin tanınmış başçıları arasında səpilməsinə səbəb oldu və onun acı bəhrələri “Siffeyn” və başqa müharibələrdə öz nəticəsini .göstərdi

Əbu Musa o kəsdir ki, “həkəmeyn” hadisəsində hökm oxunan

zaman Əbdullah ibn Öməri xilafət üçün Əlidən (ə) ləyaqətli və üstün bilirdi. Hökm [\(oxuyaraq Əlini \(ə\) xilafətdən azad etdi.\)](#)

Əmr İbn Ass .

Səhiheyə kitablarının rəvilərindən və bu iki kitabın hədisçilərindən biri də Əmr ibn As ibn Vaildir. Onun Əli (ə) ilə müxalifətçilik etməyi və düşmənçiliyi, tarixdən azacıq belə olsun anlayışı olanlar üçün gizli və qaranlıq deyildir

Əmr As yaşayışının tarixi səhifələri, Müaviyənin qondarma hədis düzəldən heyətləri arasında olması, Siffeyn döyüşündə Müaviyənin qoşunu sırasında iştirak etməsi, bu ədavətə möhkəm dəlildir. Əmr As Siffeyn döyüşünün sıravi iştirakçısı olmamış, bu qanlı döyüşlər onun hiylə və məkrli planları ilə hazırlanmışdı. Həkəmiyyət məsələsi onun xaincəsinə hazırladığı planların nəticəsi idi. Həmçinin, Quran vərəqələrinin nizələr üzərinə vurulması ilə bu məsələni əməli surətdə İslam aləmində, müsəlmanlar arasında hələ də düzəlməyən ayrı seçkiliyə, təriqətlərin yaranmasına və ən nəhayət .Həzrət Əlinin (ə) şəhadəti ilə nəticələndi

O cümlədən, zahirdə onun atası adlandırılmış As ibn Vail Peyğəmbərin (s) qatı və açıq düşmənlərindən biri idi. “Kovsər” surəsi As ibn Vailin Peyğəmbərə (s) söylədiyi tikanlı və təhqirəmiz məsxərələrin nəticəsində nazil olmuşdur. Allah onun özünü “əbtər”, yəni “sonsuz” adlandırmışdır. Əmrin özü Əli (ə) ilə ədavət və düşmənçiliyindən əl çəkməmiş, imkan daxilində fürsət əldə etməklə səpdiyi nifaq və düşmənçilik toxumlarından faydalanmışdı

Biz burada İmam Əlinin (ə) onun barəsində buyurduqları kəlamlardan bir neçə cümlə də qeyd edirik. O cümlədən, Əmr

səh: ۱۲۰

Asın yalançılığı, onun Əlinin (ə) mübarək şəxsiyyəti barədə iftira və böhtanlarını da qeyd edirik. Bu cümlələr imanda məqam və rütbəsi olan bir şəxsin, Əlinin (ə) Asın oğlu Əmr barədə buyurduqlarıdır. Bu kəlamları əziz oxocuların qarşısında xatırladır və səhiheyin kitablarında Əmr Asın səhīh adlanan hədislərinin sayını açıqlayıraq

:Əli (ə) buyurur

عَجَبًا لِإِبْنِ النَّابِعَةِ؟ يَرَعُمُ لَأَهْلِ الشَّامِ أَنَّ فِي دِعَابَةِ، وَ إِنِّي امْرُؤٌ تَلْعَابَةُ، أَعْاْفِسُ وَ أُمَارْسُ. لَقَدْ قَالَ بَاطِلًا، وَ نَطَقَ آثَمًا: أَمَّا وَ شَرُّ الْقُولِ الْكَذِبُ إِنَّهُ لِيَقُولُ فِي كِذِبٍ. وَ يَعْدُ فِي خِلْفٍ، وَ يَسْأَلُ فَيَخْلُمُ، وَ يَخْوَنُ الْعَهْدَ، وَ يَقْطَعُ الْإِلَّ، فَإِذَا كَانَ عِنْدَ الْحَرْبِ فَأَيْ زَاجِرٍ وَ آمِرٌ هُوَ؟ مَا لَمْ تَأْخُذْ السُّيُوفُ مَا خَذَهَا فَإِذَا كَانَ ذَلِكَ أَكْبَرُ مَكِيدَتِهِ أَنْ يَمْنَحَ الْقَوْمُ سَبَّتِهِ، أَمَّا وَاللهِ إِنِّي لَيَمْنَعُنِي مِنَ اللَّعْبِ ذَكْرُ الْمَوْتِ وَ إِنَّهُ لَيَمْنَعُهُ مِنْ قَوْلِ الْحَقِّ نِسْيَانُ الْآخِرَةِ، وَ إِنَّهُ لَمْ يَبَاعِ مُعَاوِيَةَ حَتَّى شَرَطَ لَهُ أَنْ يُؤْتِيهِ أَيْهَ وَ يَرْضَخُ لَهُ عَلَى تَزْكِيَةِ الدِّينِ رَصِيْخَةً.

Zinakar qadının oğluna təəccüb edirəm ki, yalan yolla Şam əhlinə deyir: Mən (Əli) çox zarafat edən və qulaq oynadan bir kişiyəm. Bu iş də mənim ən çox sevdiyim bir işdir. O, yalan və düzgün olmayan söz demişdir. Bu sözü ilə günaha mürtəkib olmuşdur. Agah olun! Günahların ən pisi yalandır və Əmrin ağızına aldığı hər bir söz yalanla bırdır. O, bir kəsə vədə verərsə ona xilaf edər, sual və soruşmaqda çox sözü olan, cavab verməkdə isə çox paxıl və bağlılığı əhd-peymanında xəyanət edəndir. Qohumlarından uzaq gəzəndir. Elə ki, döyüş meydanında hazır olur, qılınclar nə qədər ki, işə düşməyib fəsad qaynatmaq, alov yandırmaq üçün çoxlu qanun və qaydaları dilində oynadır. Elə ki, qılınclar qızından çıxdı və döyüş başladı ən böyük hiyləsi budur ki, övrətini camaata göstərir. Bilin! And olsun Allaha ölümü yad etmək məni zarafat etməkdən və oyun oynamaqdan saxlayır. Axırəti unutmaq

O Müaviyədən hədiyyə almaq və Müaviyənin ona dinindən əl çəksin deyə böyük məbləğdə rüşvət (Misir hökumətinin) verməsi şərti ilə beyət etmişdir

Bu, Əlinin (ə) Əmr Asın əxlaqı və əqidəsi barədə olan buyurduqları idi. Əmr As, həmin şəxslərdən idi ki, Əli (ə) sübh və məğrib namazlarında ona nifrin edib lənət oxuyurdu. [2]

Əbdullah ibn Zubeyr .

Əhli-sunnə məzhəbi arasında hədis ravisi kimi tanınmış və səhiheyə kitablarının hədisçilərindən biri də Zubeyr oğlu Əbdullahdır. Buxari öz səhih kitabında ondan on hədis nəql etmişdir. Əbdullah ibn Zubeyr Əlinin (ə) qatı düşmənlərindən, xəvaric, nasibi və müxalifətçilərindən biri idi. Cəməl döyüşündə atası Zubeyrin və Təlhənin olmasıyla qoşunun pişnamazı və imamətliyi ona həvalə olunmuşdu. [3]

Bəzi rəvilərin yazdıqlarının məzmununa əsasən o, atası Zubeyri Əli (ə) ilə düşmən olmasına məcbur etmişdi. Çünkü, Əli (ə) buyurmuşdur ki: "Zubeyr, oğlu böyüyənə kimi biz Əhli-beytlə idim." [4] Yenə də nəql olunmuşdur ki, Əli (ə) Cəməl döyüşündə elə ki, Zubeyrlə üzləşdi, buyurdu: "Sənin ləyaqətsiz oğlun böyüyüb bizim aramızda təfriqə salana qədər, biz səni Əbdul Muttəlibin övladlarından və yaxşı kəslərdən sayırdıq." [5]

səh: ۱۲۲

; Nəhcül-bəlağə", ۸۷-cü xütbə; və "Şeyx Tusinin "Əmali" adlı kitabı, səh. ۸۷". [۱] - ۱
Hakimiyyəti tanımaq (bir növ səs verməkdir) Mütərcim. [۲] - ۲

Təbəri ۶-ci cild, səh. ۴, "İstiab" - Əbil Əvəri Sələminin tərcüməye halı - İbn Əbil. [۳] - ۳
"Hədid ۵-ci cild; səh. ۷۱; Əbdullah ibn Zubeyrin tərcüməye halı - "İstiab
; İbn Əbil Hədid "Nəhcül-bəlağənin şərhi" ۲-ci cild; səh. ۱۶۸. [۴] - ۴
; İstiab", ۳-cü cild; səh. ۹۰; İbn Əbil Hədid, ۲-ci cild; səh. ۱۶۷". [۵] - ۵

Tarixi Təbəri", ۲-cü cild, səh. ۴۸۸; "Vəl imamətu vəs-siyasət", ۱-ci cild, səh. ۵۵-۵۶; ". [۶] - ۶
. İbn Əbil Hədid, ۴-cü cild, səh. ۶۱-۶۲; "İstiab", Əbdullah ibn Zubeyrin şərhi halı

Cəməl döyüşündə elə ki, Aişənin qoşunu “Bemaül-həvəb” adlı bir məkana yetişdi, o yerin itləri hürməklə səs-küy salmağa başladılar. Aişə Məhəmməd ibn Təlhədən sual edərək bu məkanın adını soruşdu. Təlhə dedi: “Maul-həvəb”. Aişə dedi: Mən belə məsləhət görürəm ki, buradan qayıdam. Məhəmməd dedi: Niyə? Aişə cavab verdi: Çünkü, Allahın rəsulundan (s) eşitdim ki, öz arvadlarına nəhy edərkən belə buyurdu: Guya görürəm ki, sizlərdən birinə “həvəb” itləri hürəcək. Sonra buyurdu: “Ya Humeyra! ”. Özünü gözlə ki o sən olmayasan

Məhəmməd ibn Təlhə dedi: Allah sənə rəhm etsin bu sözləri boşla və üstündən keç. Cəmiyyət və qoşun arasında təfriqəyə bais olma. Sonra Əbdullah ibn Zubeyr yaxınlaşdı və and içdi ki, tanıtdıranlar düzgün tanıtdırmayıblar və səhv deyiblər. Sonra Aişənin inamını artırmaq üçün Ə. nəfəri yalandan şəhadət verərək sözünü təsdiq etməklərinə vadə etdi.⁽¹⁾

Vaqidinin, İbnul Kəlbinin və başqa tarixçilərin nəqlinə əsasən, İbn Zubeyrin Əli (ə) ilə düşmənciliyi və ədavəti o yerə qədər idi ki, o qarşıya çıxan hər bir fürsətdə Həzrətə hörmətsizlik edirdi. Bir müddət də xilafət iddiası etdi. 4. cümə namaz xütbəsindən Peyğəmbərin (s) adını sildi. Onun bu əməli camaata ağır gəldi və axırda etiraza səbəb oldu.

İbn Zubeyr öz əməlini belə açıqlayır: Mənim Peyğəmbərin (s) adını qeyd olunmamasında məqsədim budur ki, Peyğəmbərin (s) ləyaqətsiz və geridə qalmış qohumları vardır. Peyğəmbərin (s) adını qeyd etsəm onlar sevinəcəklər. Mən isə Allah elçisinin adını dilimə gətirməməkdə və onları əzməkdə məcburam.⁽²⁾

səh: ۱۲۲

Tarixi Təbəri”, ۴-cü cild, səh. ۴۸; “Vəl imamət vəs-siyasət”, ۱-ci cild, səh. ۵۵-۵۶; “ . [1] -۱ ; İbn Əbil Hədid ۴-cü cild, səh. ۶۱-۶۲ . Həmin mənbədə . [2] -۲

İmrان ibn Hettan xəvaricin rəislərindən, fəqihlərindən və onların xətblərindəndir. Əhli-sünnənin hədis ravilərindən və ricalından biri kimi tanınmışdır. Buxarı öz səhih .kitabında ondan hədislər nəql etmişdir

İmranın Həzrət Əli (ə) ilə düşmənçiliyi o qədər həddini aşmışdır ki, öz məşhur şerlərində İbn Mülcəmi tərifləmiş və Həzrət Əlini (ə) öldürdüyü üçün behiştə daxil olacağını bildirmişdir. Onun nəzərincə, İbn Mülcəmin bu böyük cinayəti Allah qarşısında bütün dünya əhlinin əməllərindən fəzilətli olmasına və çəkisinin bütün :camaatın əməllərindən ağır gəlməsinə səbəb olmuşdur. O, öz şerində deyir

يَا ضَرْبَةً مِنْ تُقْيٰ! مَا أَرَادَ بِهَا

إِلَّا لِيَتَلْعَبُ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

إِنِّي لَا ذُكْرٌ حِينَأَ فَأَخْسِبُهُ

أَوْ فِي الْبَرِّيَّةِ عِنْدَ الرَّحْمَانِ مِيزَانًا [\(۱\)](#)

!Əziz oxucu

Bu, səhiheyin ravilərinin bir çoxunun həqiqi çöhrəsi idi. Belə şəxslər tərəfindən bu iki kitabda müxtəlif hədislər nəql olunmuşdur. Əziz oxuculardan xahişimiz budur ki, bir dəfə də yenidən Səhiheyin [\(۲\)](#) kitablarının ravilərinə, onların tərcüməyi-halına diqqət .etməklə, özünüz bu iki kitabın bütün hədislərinin səhihliyi barədə hökm verəsiniz

Əvvəlki səhifələri oxumaqla həqiqətlərin üzərindən təəssübkeşlik pərdəsini götürün və Əbul Həsən Muqəddisi kimi sünni alımlərinin bəzilərinin yazılarını tapın. O yerdəki :deyir

Səhiheyin kitablarının hədislərini nəql edənlərin cərgəsində

səh:۱۲۴

Təqvalı şəxs tərəfindən vurulan bu zərbə nə gözəl zərbədir. Çünkü onu Allaha . [۱] -۱

.yaxınlaşmaq üçün vurmuşdur

Tərcümeye halları qeyd olunan şəxslər İmran ibn Həttan istisna olmaqla hamısı . [۲] –۲ Buxari və Müslimin ricalından sayılırlar. Lakin, İmran təkcə Buxarinin ricalındandır. Yeddinci babda Kitabul libas bab – Nəqzus-suvar və bab:-Lobsul-hərir və s.. yerlərdə .ondan hədislər nəql olunmuşdur

duran hər bir kəs hər növ eyib, naqislik və hər cürə irad və şübhələrdən
هذا جاز القنطرة (۱)...munəzzəhdir

.Gördüyünüz kimi bu iqtibas nə qədər də yanlış və qərəzli deyilmişdir

(Buxari və Müslim (Buxari və Müslimin təəssübkeşliyi .۹–۷

Bu iki kitabın zəifliyinin ikinci dəlili Səhihi-Buxari və Səhihi-Müslim kitablarının hədislərinin bir qisminin səhih olmamasının və zəifliyinin səbəblərindən biri olan, onların fövqəladə təəssübkeşliyidir. Bu iki kitabın müəlliflərinin təəssübkeşliyinin həddindən artıq çox olması yazdıqları hədislərdə belə öz əksini tapmışdır. Belə ki,
.təəssübkeşlik Buxaridə Müslimə nisbətən daha çox gözə dəyir

Necə ki, “hubb” – sevgi və “boğz”- kin-küdürüt həddindən artıq və ifrat dərəcəsinə çatdıqda insanı həqiqətləri dərk etməkdən saxlayır və həqiqəti görməkdə onun gözlərini kor və eşitməkdə isə qulaqlarını kar edir. Təəssübkeşlik də insanı həqiqəti dərk etməkdən saxlayır və haqqın aşkar olmasına mane olur; insanı həqiqəti örtbasdır etməyə vadə edir. Həqiqətən təəssüb özü də “sevgi və nifrət”-in vücuda gəlməsində olan amillərdən biridir. Təəssüflər olsun ki, Buxari və Müslim fövqəladə .şəkildə təəssübkeşliyə mübtəla olmuş və bu hal onlara qalib gəlmişdir

.İndi isə onların təəssübkeşliyindən bir neçə nümunəyə işarə edirik

Səhiheyn kitabları və Əlinin (ə) fəzilətləri

Buxari və Müslimün təəssübkeşliyinin dəlillərindən biri də budur ki, onlar Əlinin (ə) mühüm və məşhur fəzilətlərini onun xilafət məqamına ləyaqətli olmasını və hər bir cəhətdən ön

səh: ۱۲۵

.cərgədə olmasını bilərəkdən nəql etməmişlər

Bu fəzilətlər və tarixi faktlar əhli-sunnə məzhəbləri arasında qəbul olunmuş
.məsələlərdən biridir

Qədiri-Xum hədisi”, “Təthir ayəsi”, “Tayir Məşəvinin hədisi”, “Qapıların bağlanması” və “
“Ənə mədinətul elm və Əliyyun babuha” və s...[\(1\)](#) kimi hədislər bu iki kitabda
.gətirilməmişdir

Bu fəzilətləri on nəfərdən çox səhabə nəql etmişlər ki, əhli-sunnənin mötəbər
[\(2\)](#)kitablarında qeyd olunmuşdur.[\(3\)](#)

Buxari bu fəzilətləri nəql etmək istəməmiş, lakin Müaviyə üçün məxsus bir mövzu
açaraq onun barəsində hədislər nəql etmişdir. Müaviyənin fəziləti barədə
Peyğəmbərdən [\(s\)](#) heç bir hədis nəql olunduğunu tapmadığına görə, yalnız Abbasdan
iki hədis nəql etmişdir. Onların biri, onun Peyğəmbərlə [\(s\)](#) söhbətini, digəri isə onu fəqih
[\(4\)](#)adlandırdığını qeyd etmişdir.[\(5\)](#)

Bəli, hədis toplayan, təfsir və tarix kitabı yazmağı özünə vəzifə bilən bir şəxs
səhabələrdən birinin başqası (Müaviyə) barədə olan sözünü və tərifini nəql edə bilirsə,
bəs necə ola bilər ki, tarixi əzəməti və əhəmiyyəti ilə tanınan “Qədiri-Xum” barəsində
olan hədisi[\(6\)](#) və ya “Mən elm şəhəriyəm Əli isə onun qapısıdır” hədisini unudur

Bu dırnaqarası etinasızlıq və unutqanlıq, Əmirəl-möminin Əlinin [\(ə\)](#) fəzilətlərini
.gizlətməkdən başqa bir şey deyildir

Bəli, “səhiheyən” kitablarının müəllifləri öz istəklərinə uyğun

səh: ۱۲۶

Təthir” ayəsi və “Qədiri-Xum” hədisini Müslim nəql etmişdir. Lakin “Qədiri-Xum”[“\[1\]”](#) – 1
hadisəsi barədə bir hədis gətirmiş və onu da təhrif olunmuş növün nəql edib. Yüzlərlə
“Qədiri-Xum” barədə olan səhih hədislərdən məhz onun bu hədisi seçməsi özü təhrifin
.bir növüdür
.Qayətul-məram və əbəqatu vəl qədirə” müraciət olunsun“[“\[2\]”](#) – 2

;Səhihi-Buxari”, 5-ci cild; “Kitabul-fəzail”, “Zikru Müaviyə” bölümü“ . [3] -3
Mən kuntu mövlahu haza Əliyyun mövlahu”- Mən hər kimin aqasıyamsa Əli (Ə)“ . [4] -4
.də onun ağasıdır

olaraq bəzi həyati əhəmiyyətli məsələləri gizli saxlamaqla səy göstərmişlər ki, gələcəkdə də bu məsələlərdən heç kəsin xəbəri olmasın. Daha heç kəs xilafət məqamına kimin ləyaqətli olması barədə düşünməsin. Görəsən bu barədə - .Peyğəmbərdən (s) hədis nəql olunmuşdurmu? - sualı heç kəsi düşündürməsin

Bu məsələdə onlar müəyyən miqdarda öz məqsədlərinə nail olmuşlar. Buna görə də :İbn Teymiyyə “Qədiri-Xum” hədisini rədd edərək belə deyir

sihahda nəql olunmamışdır. Onu tarixçilər nəql etmişlər مَنْ كُنْتُ مَوْلَاهُ فَعَلَيْهِ (ع) مَوْلَاهٌ
Bu hədis (və düzgünlüyündə də ixtilaf vardır.)¹

Müslimin şıələrə qarşı gülməli iftirası

Təəssüb və şəxsi qərəzin acı nəticələrindən biri də Müslimün öz səhih kitabının müqəddiməsində şıələrə qarşı yazdığı iftiradır. Elə ki, qondarma və yanlış hədislər :barədə bəhs edir, izahlı surətdə belə deyir

Qondarma hədislərdən biri də şıələrin Əli (ə) barədə nəql etdikləri hədislərdir. Belə ki, “- .bu hədisdə deyilir ki, Əli (ə) buludların arasındadır

إِنَّ الرَّافِضَةَ تَقُولُ إِنَّ عَلِيًّا فِي السَّحَابِ

Müəllif: Şıə hədisləri Rəsuli-Əkrəmin (s) zamanından yazılmış və şıələrin kəlam kitablarında geniş şəkildə qeyd olunmuşdur. O cümlədən, kitabxanalar şıə kitabları ilə doludur. Bu hədis kitablarının hər hansı birində belə bir hədis tapmaq olar?! Görəsən bütün şıə mühəddislərinin və tarixçilərinin əqidəsi bu deyil ki, Əli (ə) (ə) Kufədə, məscid və mehrab arasında İbn Mülçəm Muradinin əli ilə şəhadətə nail olmuş və indiki Nəcəfi- !?Əşrəfdə dəfn olunmuşdur

Səhihi-Buxarinin və Səhihi-Müslimün hədisləri içində qeyd

səh:127

olunan bu hədis kimi əsası olmayan bir çox hədislər vardır. Onlara səhih donu geyindirərək müsəlmanlar arasında yaymışlar. Bu günlərdə də sünnilər həmin mətləbləri oxuyaraq onların səhih olmasını güman edir və onlara etimad bəsləyərək .öz hücumlarında bu hədislərdən dəlil kimi istifadə edirlər

!؟Bu məsələnin kökü haradadır

Tarixi məlumata əsasən, Peyğəmbər (s) Qədiri-Xum günü öz mübarək əmmaməsini (Səhab) -ı iftixar tacı kimi Həzrət Əlinin (ə) başına qoydu. Bəzi vaxtlar Əli (ə) o əmmamə .ilə Peyğəmbərin (s) yanına gedərkən, o Həzrət fərəhlənərək buyurdu

أقبل على في السحاب

Şiələr və Həzrət Əlinin (ə) tərəfdarları da Peyğəmbərin (s) sözünü böyük iftixarla :təkrarlayır və onun başqa səhabələrdən üstünlüğünə görə bu cümləni söyləyirdilər

جاءَ عَلَىٰ فِي السَّحَابِ (١)

Lakin Müslim hədisin əslini yazmamış, uydurma və qondarma bir hədisi onun yerinə .qoyaraq şiələrə aid etmişdir

(Buxari və İmam Sadiq (ə

Səhiheyən kitablarının rəvilər bəhsində bu məsələ aydın olmuşdur ki, bu kitablarda xəvaricdən^(٢),nasibilərdən, Peyğəmbər (s) ailəsi ilə düşməncilik edən şəxslərdən çoxlu hədislər nəql olunmuşdur. Xüsusilə, Buxari xəvaricin başçısı və onların fəqihlərindən olan İmrən ibn Həttandan hədis nəql etmişdir. Buna baxmayaraq, Buxarinin iman və təqvası İmam Sadıqdən (ə) hətta bircə dənə belə olsun hədis nəql etməyə icazə .verməmişdir

səh:128

- [١]. كان له عمامة تسمى السحاب فوهبها على بن أبي طالب كرم الله وجهه فكان ربماطع عليه على كرم الله وجهه فيقول:-
أتاكم على في السحاب يعني عمامة التي و هبها له .“ ١-ci “ Əl-ğədir ” , ٢-cü cild, səh. ٣٦٩ və .cilddə bu dastanı geniş şəkildə mütaliə edə bilərsiniz

.Əli (ə) ilə düşmənlik edən qruplaşmalardan biri . [2]-2

Bu məsələ o vaxt aydın olacaq ki, Buxarinin gözlərindən təəssübkeşlik pərdəsi götürülsün; zaman və məkan baxımından İmam Sadıqın (ə) şəxsiyyətinə və Buxariyə .bir nəzər salaq

Buxari zaman cəhətindən İmam Sadıqə (ə) çox yaxın olmuşdur. Təqribən ۱۰۰ il o .
[\(Həzrətdən \(ə\) sonra dünyasını dəyişmişdir.\)](#)

Buxari altı il Hicazda İmam Sadıqın (ə) elm ocağının mərkəzində olmuşdur. Hədis .
öyrənmək üçün şia məzhəbinin mərkəzi olan Bağdad və Kufə şəhərlərində yaşamışdır.
Bağdad və Kufəyə çox gedib-gəlmışdır. Belə ki, səfərlərinin sayını özü də yaddan
[çıxarmışdır.\)](#)

O gün İmam Sadıqın (ə) Hicaz və İraqdakı tələbələrinin sayı həddindən artıq çox idi.
Fəzlin vəsiyyəti: O Həzrətin elmi o qədər idi ki, bütün əhli-sunnə camaatının
qulaqlarına çatmışdı. Hətta İslam ölkələrinin ən ucqar nöqtələrinə belə gedib çıxmışdı.
Onun elmindən xəbəri olan hər bir şəxs o Həzrətin (ə) qarşısında fiqh və hədis elmlərini
.bildiklərini iddia edə bilmirdi

Buxari İmam Sadıqdən (ə) çoxlu hədis nəql edənlərin bir çoxundan hədislər nəql .
etmiş, lakin onların İmam Sadıqdən (ə) nəql etdikləri hədisləri isə tərk etmişdir. Bu
şəxslər – Əbdül Vəhab Səqəfi, Xatəm ibn İsmail, Malik ibn Ənəs və Vəhəb ibn Xalid və
[\(S..– Buxarinin hədis nəql etdiyi adamlardan sayılırlar.\)](#)

İbn Teymiyyənin üzürlü səbəbi

Buxari İmam Sadıqdən (ə) hədis nəql etmədiyinə görə İbn Teymiyyə onun tərəfindən
üzür istəyərək deyir: Buxari Yəhya ibn Səiddən Cəfər ibn Məhəmməd barəsində bir
[\(söz eşitmişdi. Buna görə də ondan hədis nəql etməmişdir.\)](#)

səh: ۱۳۹

.İmam Sadıqın (ə) vəfati ۱۴۸ –ci il, Buxari isə ۲۵۶-ci ildə baş vermişdir . [۱] -۱
.Əvvəlki səhifələrə “Buxarinin şərhi halı” bəhsinə müraciət et . [۲] -۲
.Bihil cəmi beyni ricalus-səhiheyə müraciət olunsun . [۳] -۳
.Minhacuṣ-sunnə”, ۴-cü cild, səh. ۱۳۳“ . [۴] -۴

İbn Teymiyyə bu məsələni üstü örtülü bəyan etmiş və Yəhya ibn Səidin sözlərinə işaret
.etməklə kifayətlənmişdir

Biz isə deyirik: Əgər İmam Sadiq (ə) fəzilət, təqva, elm və bilik baxımından məchul olsaydı, yaxud Buxari rəviləri tanımaqda məlumatsız bir şəxs idisə, İbn Teymiyyənin üzrünü qəbul edərdik və Buxarini bu işinə görə üzürlü sayardıq. Həmçinin onun təəssübkeş bir şəxs olduğunu güman etməzdik. Lakin, həqiqət və gerçəklik bu ehtimalların hamısını təkzib edir və onun təəssübkeşliyini sübuta yetirir

Bundan qabaq işaret etdiyimiz kimi, İmam Sadığın (ə) şəxsiyyəti və elmi elə bir mərhələdə deyildir ki, bir nəfərin sözünü əldə əsas tutub o Həzrətin mənəvi və elmi şəxsiyyətinə şübhə ilə yanaşınlar

Başqa cəhətdən, Buxari rical və şəxsiyyətləri tanımaqda ixtisas sahibi idi. O, öz “Əttarix” kitabını ricalın seçilməsi və tanınması üçün yazmışdır. Hətta ondan nəql olunmuşdur ki, belə deyir

Mənim yanımda əhvalatı və mətləbi olmayan hədis nəql edənlər azdır. Lakin, “Əttarix” adlı rical kitabımın bundan artıq geniş olmaması üçün çox açıqlama verməkdən :çəkinmişəm.[\(1\)](#)

Belə şəraitin olması ilə onun İmam Sadıqdən (ə) hədis nəql etməməsini inad və düşməncilikdən başqa bir şey hesab etmək olarmı?! Onun Peyğəmbər (s) ailəsindən üz !?çevirməsini bu ailə ilə düşmən olmasından başqa bir yerə yozmaq olarmı

Buxari və Müslimin Peyğəmbər ailəsi ilə aşkar düşmənciliyi

Əziz oxucu, yazımızın bu hissəsində başqa bir nöqtəni də bu bəhsə əlavə etməyi lazımlı bildik. Bu vasitə ilə istəyirik ki, Buxari

səh: ۱۴.

. Tarixi Bağdadi”, ۱-ci cild; səh. v; “Zuhal İslam”, ۱-ci cild; səh. ۱۱۲“ . [۱] - ۱

və Müslümün Peyğəmbər ailəsinə olan, ədavət və düşmənliyi, həmcinin İbn Teymiyyənin yersiz üzrү aydın olsun

Bu kitablara müraciət edib diqqət yetirməklə bunu başa düşürük ki, bu iki kitabın müəllifləri (Buxari və Müslim) ۲۴۰۰ nəfərdən artıq ravidən hədis nəql etmişlər^(۱). Nəql etdikləri hədislərin ravilərinin çoxu ya nasibi, Peyğəmbər ailəsinin düşməni və yaxud da keçmiş məchul şəxslərdir. Bu iki müəllif ya Peyğəmbər övladlarından hədis nəql etmək istəməmiş və yaxud da əgər hədis nəql etmişlərsə də özlərinin Əhli-beytin (ə) əleyhinə olan iftira, yalan və uydurmalarını nəql etmişlər. Bu səbəbdən, bu kimi iftira və uydurma hədislərin oxucuda dərin təsir buraxması və özlərinin haqlı olmalarını sübuta yetirməkdən ötrü bu hədislərin Peyğəmbər (s) ailəsindən nəql olunduğunu söyləmişlər. Buna görə də Buxari və Müslümün bu kitablarına baxarkən görürük ki, onlar Peyğəmbərin (s) əzizi olan Həsən Müctəbadan (ə) başqa, Həsən adı ilə başlayan iyirmi altı nəfər ravidən, Peyğəmbərimizin zahid övladı olan Musa ibn Cəfərdən (ə) başqa, Musa adı ilə başlayan iyirmi üç ravidən və həmcinin elmi və fəziləti dostuna və düşməninə məlum olan Peyğəmbər övladı Əli ibn Musa Ər-Rzadan (ə) başqa, Əli adı ilə başlayan otuz doqquz ravidən hədis nəql etmişlər^(۲). Bəli, Buxari və Müslim nə İmam Həsən Müctəbadan (ə), nə Həzrət Musa ibn Cəfərdən (ə), nə Həzrət Rza (ə), İmam Cavad (ə), İmam Hadidən (ə), nə də Buxari ilə həm əsr olan İmam Həsən Əsgəri (ə) və İmam Zamandan (ə)^(۳) bir dənə də olsun hədis nəql etməmiş

səh:۱۴۱

“Buxari” və “Müslim” bu ravilərin çoxunda müstərək bəzilərində isə ayrıdırlar“ . [۱] -۱
Axır vaxtlarda İmam Rza (ə) tərəfindən buyurulmuş hədislər nazik iki cildli olan . [۲] -۲

.kitabda Cənab Ətaredi tərəfindən toplanılmış və çap olunmuşdur
İmam Həsən Əsgəri (ə) Buxaridən dörd il sonra vəfat etmişdir . [۳] -۳

həmçinin imamların şəhid, Zeyd ibn Əli ibnil Hüseyn və Həsən ibn Həsəni Musənnə və onlarca imamların övladları kimi hədis raviləri və kitab sahibləri olan⁽¹⁾ şəxsiyyətli insanlardan hətta nümunə üçün də olsa hədis nəql etməmişlər. Buxari və Müslimün zəhmət çəkib imamlardan nəql etdikləri və gördükлəri ən böyük iş ancaq bu olmuşdur ki, İmam Seyyidus-Sacidin və Zeynul Abidinə (ə) yalan və uydurma hədisləri nisbət vermişlər. Onun mübarək dilindən nəql etmişlər ki, Əmirəl-möminin (ə) və Fatimeyi-Zəhra (səlamullahi ələyha) namaza durmurdular. Rəsuli-Əkrəm (s) onları oyadardı. Əli (ə) Rəsuli-Əkrəmə (s) bir cümlə demişdi. O Həzrət də Əliyə (ə) irad edərək bu ayəni :oxumuşdur

{وَكَانَ الْإِنْسَانُ أَكْثَرُ شَيْءٍ جَدَلَ} ⁽²⁾

Həmçinin başqa bir hədisdə İmam Səccadın (ə) dilindən Həzrət Həmzənin şərab içib məst olmasını nəql etmişlər.⁽³⁾ Elə bil Buxari və Müslimün əqidəsinə görə Əhli-beyt və Peygəmbər ailəsinin bu iki hədisdən başqa səhih hədisləri nəql olunmayıbmış! Peygəmbər itrətindən bu iki məsələdən savayı heç bir hökm və məsələ qalmayıbmış!! Allah elçisinin qardaşı Əli (ə) və onun cigər parəsi olan xanım Fatimə (s) yuxuya qalıb namaza oyanmaya bilərmi?! Bu ümmətin Harunu, Şubeyr və Şubbərin atası, Peygəmbərin (s) elm şəhərinin qapısı olan Əli (ə) barədə –“İnsan isə bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqə boyun qoymaz, öyünd-nəsihət qəbul etməyib

səh:142

Şəhid Zeydin buyurduğu rəvayətlər dəfələrlə çap olunmuşdur.Hal hazırda da . [1] -
.əlimizdə vardır
;Kəhf" surəsi, ۵۴-cü ayə“. [2] -
Biz Allahın köməyi ilə bu iki hədisi və o cümlədən ismət xanedanının barəsində . [3] -
uydurulmuş başqa hədisləri bu kitabın üçüncü cildində qeyd edərək onun barəsində
.bəhs edəcəyik

batılə uyar)" ayəsi([1](#)) doğru ola bilərmi? və ya Seyyiduş-Şuhəda, Əsədullah və Əsədur-Rəsul (Allahın və Peyğəmbərin şiri) adı ilə məşhur olan, cənazəsinə yetmiş təkbirlə Peyğəmbər (s) namaz qılan bir şəxs murdar əti şərabla mahni oxuyan qadının əli ilə
!İçərək məst ola bilərmi

Məlumdur ki, yuxarıda adı çəkilmiş pak və müqəddəs insanlar haqqında deyilmiş
.iftiralar şəxsi qərəz və düşməncilik xarakteri daşıyır

səh: ۱۴۳

.Həmin ayə .[۱]-۱

İşarə

Səhiheyin hədislərinin mətn cəhətindən zəifliyi

səh:145

Hədisin deyilişi ilə yazılışı arasında olan fasılə .1

Səhiheyin hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə kifayət qədər söhbət olundu. İndi isə əziz oxucularımızın diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik

Kitabın ilk səhifələrində hədis barədə müxtəsər söhbət olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbərin (s) vəfat tarixindən Ömər ibn Əbdül-Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislər barədə araşdırma aparıldı. İndi isə Səhiheyin və bu iki kitabı bütün hədislərini səhih bilən bir çox şəxslər :bu sualla üz-üzə dururlar

Hədis yazılışının bir əsr boyu qadağan olunması və uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alınmışdı. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi təsirlərə məruz qalmışdır

Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmüşdür?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəsinin hansı həqiqətləri aradan getmiş və onun yerinə

!?hansı səhv məsələlər qoyulmuşdur

Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər, hədislərin İslam hökmlərinin budaqları və kökü olduğuna etiqad bəsləyərək nəql edirdilər. Lakin .o hədislərin əsas kökündən, düzgün olub-olmamasından heç bir xəbərləri yox idi

Səhiheyən və bu iki kitabı bütün hədislərini səhih sayanlar öz qarşılara çıxan bu suala .tutarlı və qaneedici bir cavab verə bilməmişlər

Əhli-sunnə yazıçılarının bəziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər.⁽¹⁾ Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə, yazıların .və sənədin yerini tuta bilməz

Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa etimad etmək olardı. Lakin, səhiheyən kitablarını araşdırıldıqda aydın olur ki, bəzən hədislər neçə vasitə ilə Peyğəmbərə (s) çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər-istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumu nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheyənin .hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik

səh: ۱۴۸

Əbu Kəmal Əbdul Əbəni Əbdul Xalıq "Səhihi-Buxarı"nin muqəddiməsi, Məkkə . [۱] -۱ .çapı- ۱۳۷۹

(Yarımçıq yazılmış hədislər (Senzura olunmuş hədislər .)

Səhihi-Buxarinin hədislərinin zəif olmasına və etibarsızlığına olan dördüncü dəlilimiz onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura([1](#)) olunmasıdır

Bu qəbahətli iş Buxaridə mənəvi hökmranlıq edən həmin təəssübkeşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əlinin (ə) fəzilətinə işaret olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhv'lərinə dəlil olan hədisləri kəsib atlığıının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin, ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisası o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir

Bu əməl buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir mühəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisas etmişdir

Belə həqiqətləri gizlətmək və ya onları ört-basdır etmək bir

səh: ۱۴۹

.Bütöv bir hədisin bir hissəsini yazıb qalan hissəsini isə kəsib atılmasına deyilir . [۱]-۱

mühəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünkü, həqiqəti .gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır

Bundan əlavə, Buxarının öz zövqi ilə hədislərin başına açdığı oyunlar bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarının əlində olmuşdur. Lakin, onun üslubu və zövqi ilə uyğun olmadığına görə onları öz kitabında yazmamışdır. Bununla da hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs hədis yazmaqda belə “üslub”u .seçərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı məlumdur

:İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk

Cənabət hökmü .1

Bir nəfər Ömər ibn Xəttabdan sual etdi: Əgər cənabətli olsam, su tapa bilməsəm namaz qılmaqdan ötrü nə etməliyəm? Ömər cavabında dedi: Namaz qılma! Əmmar da həmin məclisdə idi. Peyğəmbərin təyəmmüm etmək əmrini hər ikisi eşitmışdilər. O, .Öməri danlayaraq onun verdiyi hökmə etiraz etdi

Şübhə yoxdur ki, belə hökm və cənabətli olan şəxsə namazı tərk etmək əmri Quranın və Peyğəmbərin (s) göstərişlərinin əksinədir. Həmçinin xəlifənin təyəmmüm hökmündən xəbərdar olmaması və ya onun İslam qanunlarından xəbərsiz olmasını (belə ki, bu məsələ ümumi bir məsələdir) çatdırır. Buxari xəlifənin abrını qorumaqdan cavabını yəni “namaz qılma” cümləsini لَا تَحْلِمْ ötrü bu hədisdə dəyişiklik etmiş və Ömərin .hədisdən silmişdir

İndi də əziz oxucumuzdan istəyirik ki, Buxarının hədisinin mətni ilə Müslimün, Nəsainin və İbn Macənin nəql etdikləri

.hədisin mətnlərini yanaşı qoysunlar, həqiqət onlar üçün aydın olsun

... عَنْ شُعْبَهُ قَالَ حَيْدَرِيُّ الْحَكْمُ عَنْ ذَرٍّ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَانَ بْنِ أَبْرَى عَنْ أَبِيهِ أَنَّ رَجُلًا أَتَى عُمَرَ، فَقَالَ إِنِّي أَجْبَتُ فَلَمْ أَجِدْ مَاءً فَقَالَ لَا تُصْلِلْ! فَقَالَ عَمَّارٌ: أَمَا تَذَكُّرُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ؟ إِذَا نَجَدْ مَاءً فَأَمَّا أَنْتَ فَلَمْ تُصْلِلْ، وَ أَمَّا أَنَا فَتَمَعَّكْتُ فِي التُّرَابِ وَ صَلَّيْتُ، فَقَالَ النَّبِيُّ: إِنَّمَا يَكْفِيكَ أَنْ تَضْرِبَ يَدِيْكَ الْأَرْضَ، ثُمَّ تَنْفَخْ، ثُمَّ تَمْسَحَ بِهِمَا وَ جَهَكَ وَ كَفَيْكَ، فَقَالَ عُمَرُ: إِنَّمَا يَأْتِي اللَّهُ يَا عَمَّارَ قَالَ: إِنْ شِئْتَ لَمْ أُحَدِّثْ بِهِ .[\(۱\)](#)

حَيْدَرِيُّ آدُمُ قَالَ: حَيْدَرِيُّ شُعْبَهُ، حَيْدَرِيُّ الْحَكْمُ عَنْ ذَرٍّ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَانِ بْنِ أَبْرَى عَنْ أَبِيهِ، قَالَ: جَاءَ رَجُلٌ إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ فَقَالَ: إِنِّي أَجْبَتُ فَلَمْ أَصِبِ الْمَاءَ...؟ فَقَالَ عَمَّارٌ بْنُ يَاسِرٍ لِعُمَرَ بْنِ الْخَطَّابِ: أَمَا تَذَكُّرُ إِنَّا كُنَّا فِي سَفَرٍ أَنَا وَ أَنْتَ فَأَمَّا أَنْتَ فَلَمْ تُصَمِّلْ، وَ أَمَّا أَنَا فَتَمَعَّكْتُ فَصَلَّيْتُ، فَذَكَرْتُ لِلنَّبِيِّ ، فَقَالَ النَّبِيُّ | إِنَّمَا يَكْفِيكَ هَكَذَا فَصَرَبَ النَّبِيُّ | بِكَفَيْهِ الْأَرْضَ، وَ نَفَخَ فِيهِمَا، ثُمَّ مَسَحَ بِهِمَا وَ جَهَهُ وَ كَفَيْهُ .[\(۲\)](#)

Əziz oxucu, gördüğünüz kimi bu iki hədis sənəd və mətn baxımından eynidir. Onlar namaz qılma" cümləsindən başqa heç bir“ lā tَصْلِلَ” arasında Səhihi-Müslimdə gözə dəyən fərq yoxdur. Lakin, Səhihi-Buxarıdən bu cümlə silinmişdir

Dəli qadının daşqalaq olunması .۲

Mötəbər kitablarda və Səhihi-Buxarının şərhlərində, müxtəlif mətnlərdə bir hədis nəql olunmuşdur. Onun məzmunu belədir

Zinaya mürtəkib olmuş dəli bir qadını Ömərin yanına gətirdilər. Xəlifə, o qadının daşqalaq olunmasını əmr etdi. Əmirəl-möminin Əli (ə) bu məsələdən xəbər tutdu və bu

səh:151

Səhihi-Müslim”, ۱-ci cild, “Kitabut-təharət”, “Təyəmmüm bölümü”; “Sunəni-“ . [۱] -۱ ;Nəsai”, ۱-ci cild, “Təyəmmüm bölümü”; “Sunəni İbn Macə”, ۱-ci cild, ۹۱-ci bölüm Səhihi-Buxarı”, ۱-ci cild, “Kitabut-təyəmmüm”. “əl-Mutəyəmmumu həl yənfəxu” . [۲] -۲ ;fihima”, hədis: ۳۳۱

hökmün icra olmasına mane oldu. Ömər hökmün icra olunmamasının səbəbini soruşduqda Həzrət (ə) cavabında buyurdu: Məgər neçə nəfərdən hökmün götürülməsini bilmirsənmi? Dəlidən onun dəliliyi aradan gedincə, uşaqtan yetkinliyə çatınca və həmçinin yuxuda olan şəxsən oyanınca.⁽¹⁾

Məsələnin daha aydın olması üçün Sunəni-Davuddan hədisin mətninə diqqət edin.
Hədisi belə nəql edir

...عَنْ أَبْنَ عَبَّاسِ قَالَ: أُتَىٰ عُمَرَ بِمَجْنُونَهِ قَدْ زِنَتْ فَاسْتَشَارَ فِيهَا أَنَّاسًاٌ فَأَمَرَ بِهَا أَنْ تُرْجَمَ، فَمَرَّبَهَا عَلَىٰ أَبْنِ أَبِي طَالِبٍ (ع) فَقَالَ: "مَا شَاءَ اللَّهُ أَعْلَمُ" وَقَالُوا: مَجْنُونُهُ فَلَانَهُ زَنَتْ، فَأَمَرَ بِهَا عُمَرُ أَنْ تُرْجَمَ قَالَ: "إِرْجِعُوهَا إِلَيْهَا" ثُمَّ أَنَّاهُ فَقَالَ: "يَا أَمِيرَ الْمُؤْمِنِينَ! أَمَا عَلِمْتَ أَنَّ الْقَلْمَنْ قَدْ رُفِعَ عَنْ ثَلَاثَةِ، عَنِ الْمَجْنُونِ حَتَّىٰ يُبَرَأ، وَعَنِ النَّائِمِ حَتَّىٰ يَسْتَيْقَظَ، عَنِ الصَّابِرِ حَتَّىٰ يَعْقَلَ؟!" قَالَ: بَلَى. قَالَ: "فَمَا بَالَ هَذِهِ تُرْجِمَ" قَالَ: فَأَرْسَلَهَا قَالَ: فَأَرْسَلْهَا، قَالَ: فَبَعْلَ يُكَبِّرُ.

Bu hədis az bir fərqlə Əhməd ibn Hənbəlin müsnədində, birinci cild səhifə yüz əlli dörddə qeyd olunmuşdur. İbn Əbdül Birr də “İstiab” kitabında bu hədisi gətirmiş və onun aşağısında bu cümləni də nəql edir

فَكَانَ عَمْرٌ يَقُولُ لَوْلَا عَلَىٰ لَهْلَكَ عَمْرٌ

⁽²⁾ Əgər Əli olmasaydı, Ömər həlak olardı.”⁽²⁾

Lakin təəssüf ki, Buxari bu hədisi öz kitabında iki yerdə nəql etmiş, hər iki yerdə nəql edərkən Ömərin qəflətinə və ya cəhalətinə pərdə çəkmək üçün və yaxud Əlinin (ə) Ömərin və başqa səhabələrin əleyhinə qəzavət etməsi kimi həqiqəti tapdalamaq üçün o hədisin əvvəlini sənədi ilə bir yerdə kəsib atmışdır. Çünkü, Əlinin (ə) qəzavətləri Peyğəmbərin (s) əmri və göstərişləri əsasında idi. Buxari isə həmin hədisi qısa şəkildə çıxardaraq belə nəql etmişdir

səh:152

İrşadus-sarı”, ۱۰-ci cild, səh. ۹, “Sunən İbn Davud”, ۲-ci cild; səh. ۴۰۲, “Sunəni İbn“ . [۱]-۱
;Macə”, ۲-ci cild; səh. ۲۲۷
.İstiab”, ۲-cü cild, səh. ۳۹ vərəqin aşağı hissəsində çap olunmuşdur“ . [۲]-۲

... قالَ عَلَيْهِ الْعَمَرُ: "أَمَا عَلِمْتَ أَنَّ الْقَلْمَ رُفِعَ عَنِ الْمَجْنُونِ حَتَّىٰ يَقِيقَ، وَعَنِ الصَّبِيِّ حَتَّىٰ يُدْرِكَ، وَعَنِ النَّائِمِ حَتَّىٰ يَسْتَيقِظَ؟" [\(۱\)](#)

Şərabxorun cəzası .۲

Səhihi-Müslimdə və başqa sihahlarda qeyd olunmuş hədislərin məzmununa əsasən Peyğəmbərin (s) zamanında şərab içməyin cəzası şallaq vurmaq və ədəbləndirmək idi.

[O Həzrət \(s\) qırx şallaq vururdu.](#) [\(۲\)](#)

Əbu Bəkr də öz xilafəti dövründə Peyğəmbərin (s) həmin yolu ilə getmiş və qırx şallaq vurdurmuşdur

Lakin, Əbu Bəkrin xilafətindən sonra Ömər bu hökmdə başqalarının sözünə baxdı və Əbdur-Rəhman ibn Ovfun məsləhəti ilə şərab içənə [۴](#). şallaq əvəzinə [۸](#). şallaq vurdu

Bu məsəlinin izahına ehtiyac yoxdur. Xilafət məqamında olan və Peyğəmbərin (s) məqamını qəsb etmiş bir kəsin uzun müddət icra olunmuş bir hökmün icrasında başqaları ilə məsləhətləşməsini, Peyğəmbər (s) və əvvəlki xəlifənin əməlini tərk etməsini dərk etmək çox da çətin deyildir. Özünü müsəlmanların xəlifəsi sayan, lakin əmələ gələndə səhabələrdən birinin hökmünə və əmrinə ehtiyac duyan bir şəxs üçün belə bir sual qarşıya çıxacaq: Görəsən bu hökmü bilmirdimi? Tacirliyimi onu bu hökmü ? öyrənməkdən saxlamışdır? Yaxud Peyğəmbərinmi (s) əleyhinə əməl etmək istəyirdi

Necə olursa-olsun bu iş Buxarinin zövqünün əleyhinə olan bir işdir. Xilafət məqamını qorumaq üçün hədisin əvvəl

səh:۱۵۳

Səhihi-Buxari", [۸](#)-ci cild, "Kitabu əl-Muharibin", "La yərcimul məcnunu vəl" . [\[۱\]](#) -۱ məcnunə" bölümü, "Səhihi-Buxari", [۹](#)-ci cild,, "Kitabu ət-Təlaq", "ət-Təlaqu fil əqlaqi ..." ;bölümü

Bu məsələ barədə əhli-sünnə kitablarında bəs qədər bəhs olunub . [\[۲\]](#) -۲ araşdırılmışdır. Burada məqsədimiz, Şəhərəbinin bu məsələdə olan nəzərini .gətirmək deyildir

hissəsini, yəni Peyğəmbərin (s) şallaq vurmasını və Əbu Bəkrin o Həzrətdən (s) itaət etməsini nəql etmiş, lakin hədisin axır hissəsini, yəni Ömərin səhabələrlə məsləhətləşməsini isə hədisdən ixtisar etmişdir

:İndi də mətn və hədisin müqayisəsini əziz oxuculara təqdim edirik

....عَنْ أَنَسِ بْنِ مَالِكٍ: إِنَّ النَّبِيَّ | أُتِيَ بِرَجُلٍ قَدْ شَرِبَ الْخَمْرَ، فَجَلَدْهُ بِجَرِيدَتَينِ نَحْوَ أَرْبَعِينَ، قَالَ: وَفَعَلَهُ أَبُوبَكْرُ، فَلَمَّا كَانَ عُمُرُ اسْتِشَارَ النَّاسَ، فَقَالَ عَبْدُ الرَّحْمَانِ ابْنُ عَوْفٍ: أَحْفِظِ الْحُدُودَ ثَمَانِينَ فَأَمْرَرَ بِهِ عُمُرُ. (۱)

... عَنْ أَنَسِ ابْنِ مَالِكٍ أَنَّ النَّبِيَّ | ضَرَبَ فِي الْخَمْرِ بِالْجَرِيدِ وَالنَّعَالِ، وَجَلَدَ أَبُوبَكْرَ أَرْبَعِينَ (۲)

...عَنْ أَنَسٍ قَالَ: جَلَدَ النَّبِيَّ | فِي الْخَمْرِ بِالْجَرِيدِ وَالنَّعَالِ، وَجَلَدَ أَبُوبَكْرَ أَرْبَعِينَ. (۳)

Sudan soruşmaq əhvalatı .۴

:Buxari “Etisam” kitabında bir hədis nəql etmişdir ki, hədisin mətni belədir

...عن ثابت، عن انس، قال: كنّا عند عمر، فقال: نهينا عن التّكليف (۴)

Sabit, Ənəs ibn Malikdən nəql etmişdir: “Biz Ömərin yanında idik. O, dedi: Bizi əziyətə ”.düşməkdən çəkindirmişlər

Bu hədisin Buxari tərəfindən bu cür nəql olunması onun kəsilərək bir miqdarının atılmasını bildirir. Çünkü, hər bir kəs onun mətninə azacıq diqqət yetirsə, bu cümlələrin düz olmamasını anlayacaqdır. Bir sözlə, atılmış cümlələrin hədisin

səh:154

Səhihi-Müslim”, ۵-ci cild, “Kitabul-hudud”, “Həddul-Xəmr”, ۸-ci bölümü, hədis:“ . [۱] -۱ ; ۱۷۰۷

Səhihi-Buxari”, ۸-ci cild, “Kitabul-hudud”, ۶-ci bölüm, “Ma caə fi zərbin Şaribəl“ . [۲] -۲ ;xəmr”, hədis: ۶۳۹۱

;”Səhihi-Buxari”, ۸-ci cild, “Kitabul-hudud”, “Əz-Zərbu bil-cəridi vən-nəal“ . [۳] -۳

Səhihi-Buxari”, ۹-cu cild, “Kitabul etisam”, “Ma yəkrihu min kəsrətis-sual və ...”“ . [۴] -۴ ;bölmü

mətnində olmaması əsassız deyildir. Bu da onu bildirir ki, hədis üzərində dəyişiklik
!etməklə düzəlişlər aparılmışdır

Şükürlər olsun ki, başqa mühəddis və alimlər bu hədisi bütöv nəql etmişlər. Bununla da
.Buxarının hədislərə nisbət xəyanətinin üzərindən pərdəni götürmüşlər

:İbn Həcər Səhihi-Buxarının şərhində hədisin mətnini belə nəql edir

.إِنَّ رَجُلًا سَأَلَ عُمَرَ بْنَ حَطَابٍ عَنْ قَوْلِهِ: {وَفَاكِهَةُ وَأَبَابُ} مَا الْأَبُ؟ فَقَالَ عُمَرُ: نَهَيْنَا عَنِ التَّعْمَقِ وَالتكلّفِ.

Növbənöv) meyvələr və ot (ələf))“ [\(1\)](#) Bir kişi Ömər ibn Xəttabdan
yetişdirdik” ayəsində olan “Əbb” kəlməsinin mənasını soruşdu ki, "Əbb" nədir? Ömər
onun cavabında dedi: Bizi belə məsələləri fikirləşərək əziyyətə düşməkdən
.çəkindirmişlər

İbn Həcər deyir: Bu hədisin mətni Sabit tərəfindən iki yolla nəql olunmuşdur. Sonra isə
belə deyir: Bu hədis başqa məzmunlarda da nəql olunmuşdur. Lakin bizim Ənəsdən
[\(nəql etdiyimiz Buxarının qısaltlığı hədisi yaxşı tamamlaya bilər.\)](#) [\(2\)](#)

Əziz oxucu! İbn Həcərin sözlərindən Səhihi-Buxarıda və Fəthul-bari kitabında nəql
:olunmuş hədisin mətnlərinin bir-biri ilə müqayisəsindən belə məlum olur ki

Bu hədis də onlarla başqa hədislər kimi Buxarının səliqə və zövqü ilə uyğun gəlməmiş
və xəlifəyə olan xüsusi əlaqəsi ilə bir yerə sığmamışdır. Buna görə də Buxari ən gözəl
çıxış yolu hədislərin əvvəllərini və ən mühüm cümlələrini kəsib atmaqla öz əqidəsinə
bu yolla xidmət etmişdir. Ona görə də əvvəli və ya axırı kəsilərək atılmamış belə bir
hədisi oxuyan hər hansı bir

səh: 155

;Əbəsə” surəsi, ۲۱-ci ayə“ . [۱]-۱
;Fəthul-bari”, ۱۷-ci cild, səh. ۲۱“ . [۲]-۲

Şəxsin istər-istəməz zehnində bir sual onu düşündürəcəkdir. O da budur ki, əgər Qurani-Kərimin lügətlərindən bir kəlmə və ya bir lügətin mənası əziyyətə və zəhmətə səbəb olursa, onda gərək dini mövzuların heç biri barədə soruşulmasın və bundan sonra heç bir kəsin fikirləşməyə və sual etməyə haqqı yoxdur. Bəs elm və təlim barədə olan bu qədər fəzilətlər harada və nə vaxt faydalı olacaqdır? belə bir böyük mənsəbə sahib olan şəxs necə ola bilər ki, Müqəddəs Qurani-Kərimin lügətlərinin mənasını yaxşı .bilməsin?! (Nə yaxşı ki, ayənin aşağısında onun izahı gəlmişdir

olan bir şəxs böyük İslam ümmətinin نَهْيٌ Kiçik bir sualın qarşısında onun cavabı !?rəhbərliyini necə öhdəsinə götürmüştür

Bəlkə də belə sualların özü Buxarini vadə etmişdir ki, hədislərin başına oyun açmaqla .onu qısa və naqis nəql etsin

Bu hədisi bir qədər fərqli ifadələrlə tanınmış təfsircilərdən Suyuti, İbn Kəsir, Zəməxşəri, Xazen, Bəğəvi və Hakim mustədrəkdə "Əbəsə" surəsinin təfsirində nəql etmişlər. Həmçinin Səhihi-Buxarini şərh edənlərdən İbn Həcər⁽¹⁾, Eyni⁽²⁾ və Qəstəlani⁽³⁾, lügət bilənlərdən İbn Əsir nihayədə⁽⁴⁾ gətirmişlər. Biz Allahın köməyi ilə .kitabın ikinci cildinin xilafət bəhsində bu dörd hədis barədə geniş bəhs edəcəyik

Osman və Səmurət ibn Cundəbin əhvalatı .۴-۹

Buxari bəzən hədislərdə gələn aşkar adları şəxs əvəzlikləri, kinayə və ya "filankəs" .kəlməsi ilə dəyişməklə onların həqiqi məzmununu gizlətmışdır

səh:158

;Fəthul-bari", ۱۷-ci cild, səh. ۲۱“ . [۱]-۱
;Umdətul-qari", ۱۰-cu cild, səh. ۲۵“ . [۲]-۲
;İrşadus-sarı", ۱۰-cu cild, səh. ۲۱۱“ . [۳]-۲
Əbb" lügətinin m'nasında“ . [۴]-۴

Usamədən bir hədis nəql olunmuşdur. O, bu hədisdə Osmanın gördüyü işlərə irad . etmişdir. Hədisin tərcüməsi belədir

Usaməyə dedilər: Yaxşı olar ki, gedib Osmanla söhbət edəsən və onu bu işlərindən çəkindirəsən. Usamə cavabında dedi: Siz elə düşünürsünüz ki mənim söhbətim sizin qulağınıza çatmalıdır? Hansı ki mən xəlifə ilə ona irad etmədən bu barədə söhbət etmişəm. Usamə dedi: Mən Peyğəmbərdən (s) eşitdim məsələdən sonra mənə əmir və hakim olan hər kəsə yaxşı adam deyə bilmərəm. Çünkü, Peyğəmbər (s) buyurmuşdur ki, Qiymət gündündə bir nəfəri gətirib cəhənnəm oduna atarlar. Onun bağırsaqları od-alov içində qarnından çölə çıxar. Şiddətli ağrıların çoxluğundan dəyirmən uzun qulağı kimi öz başına fırlanar. Cəhənnəm əhli onun ətrafına toplaşaraq deyərlər: Niyə belə edirsən? Məgər yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirən sən deyildinmi? O isə deyər: Bəli! Mən yaxşılıqlara dəvət edirdim lakin özüm yaxşı işlər görmürdüm. Pis işlərdən çəkindirirdim, amma özüm pis işlər görürdüm.[\(1\)](#)

ƏZİZ OXUCU! Aşağıda mətnini yazaraq Səhihi-Müslimdən nəql etdiyimiz bu hədis Usamə ibn Zeydin Osmana olan açıq iradını bildirir. Usamə İslamın mübariz şəxsiyyətlərindən biridir ki, Peyğəmbər (s) vəfatı zamanı İslam bayrağını və qoşun başçılığını ona həvalə etmiş və böyük səhabələrə başçı təyin etmişdir. Üsamə həmin o şəxsdir ki, Peyğəmbər (s) son anlarında belə, onun qoşunundan üz döndərəni lənətləmişdir

səh:157

١- [١]. عن شقيق عن اسا مه بن زيد قال قيل له الا تدخل على عثمان فتكلمه فقال اترون انى اكلمه الا اسمعكم والله قد كلمته فيما يبني وبينه دون ان افتح امراً لا احب ان اكون اول من فتحه ولا اقول لا حديكون على اميراً انه خير الناس بعدما سمعت رسول الله | يقول يؤتى بارجل يوم القيامه فيلقى في النار فتندلق اقتاب بطنه فيدور بها كما يدور الحمار بالحى فيجتمع اليه اهل النار فيقولون يا فلاان ! مالك الم تكون تأمر بالمعروف وتنهى عن المنكر فيقول بلى قد كنت آمر بالمعروف ولا آتيه وانهى عن المنكر Səhihi-Müslim", 8-ci cild, "Kitabu Əz-zohdu vər-rəqaiq", "Uqbəti mən yəmuru" . وآتيه . ;bil-məruf" bölümü; hədis: ٢٩٨٩

Belə bir böyük şəxsiyyətin Peyğəmbərdən (s) eşitdiyi hədisə əsaslanaraq Osmani dəyirman uzun qulaqlarından biri və cəhənnəmdə bağırsaqları çölə çıxmış, dəhşətli əzaba tutulmuş bir şəxs kimi tanıtdırmışdır

Bu hədisi “Müslim” iki yolla nəql etmişdir. Hər ikisində də Osman kəlməsi gözə dəyir. Buxari də həmin hədisi iki müxtəlif yolla nəql etmişdir. Lakin, hədisə başqa don geyindirmək və onun istiqamətini dəyişmək üçün Peyğəmbər (s) və Usamənin belə bir açıq iradını, Osmanın üzərindən götürmüş və hər iki yerdə çox məharətlə ... قیل لأسامه لا davranmışdır. Bir yerdə Osman əvəzinə mətndə şəxs əvəzliyi gətirmiş və تکلم هذا... yazmışdır.

Başqa yerdə isə Osman kəlməsini “filankəs” kəlməsi ilə əvəz etməklə ... قیل لأسامه: لَوْ أَتَيْتَ فُلَانًا فَكَلَمْتَهُ.. nəql etmişdir. ﴿١﴾

Yenə də Müslim səhihdə və Əhməd ibn Hənbəl müsnəddə Ömər tərəfindən Bəsrəyə .² hakim təyin olunmuş Sumərənin şərab satdığını nəql edirlər. Bu hadisənin mətnində Sumərənin adı iki dəfə gəlmişdir. Səhihi-Müslimdən və Müsnədi-Əhməddən bu hədisin :mətnini və tərcüməsini burada qeyd edirik

Tavus, İbn Abbasdan nəql edir: Ömərə Sumərənin şərab satdığını xəbər verdilər. Ömər dedi: Allah Sumərəni öldürsün. Məgər o Peyğəmbərin (s) yəhudilər barədə buyurduğu “Allah yəhudiləri öldürsün. Çünkü Allah, heyvanların piyini onlara haram etmişdir. Lakin onlar Allahın əmrinin əksinə yağıları bazara çıxardaraq satırdılar” ³ kəlamını eşitməyibmi?! ﴿٢﴾

səh:158

Səhihi-Buxari ۴-cü cild, bab-sifətun-nar; Səhihi-Buxari ۹-cu cild, Kitabul fetən . [۱] -۱
;bab- ئىلەتى تەمۇقۇ ئەمۆvcۇل fəhr

-۲ عمرو بن دينار قال اخبرنى طاوس انه سمع ابن عباس يقول بلغ عمران سمره باع خمراً فقال قاتل الله سمره الم يعلم ان رسول الله | قال قاتل الله اليهود حرمت عليهم الشحوم فحملوها فباعوها. | Səhihi-Müslim”, ۵-ci cild; “Kitabul“; buyu` bab-təhrimun beyul xəmri vəl meytə”; “Musnədi Əhməd ibn Hənbəl”, ;“Məsanidü Ömər ibn Xəttab” bölümü, ۱-ci cild, səh. ۲۵

:Bu hədisi Buxari də Sumərənin yerinə "Filankəs" ibarətini gətirməklə nəql etmişdir

... بلغ عمر ان فلاناً باع خمراً، فقال: قاتل الله فلاناً ألم يعلم...[\(۱\)](#)

Səhihi-Buxarini şərh edənlərin çoxu, hətta Səhihi-Müslümü şərh edən Nəvəvinin özü də həmin hədisin şərhində Buxarinin bu hədisə xəyanət etdiyini bildirmişlər. Bu nəzər də .onlar tərəfindən örtülü və gizli qalmamışdır

Səhihi—Buxarıdə hədislərin məfhumu

Səhihi-Buxarinin hədislərinin etimadsızlığına beşinci dəlilimiz, bu hədislərin bir qisminin mənalarının nəql olunması və Buxarinin hədis nəql edənlərdən eşitdiyi kəlmələrin .yazılmamasıdır

Xətib Bağdadi bu barədə Buxarinin özündən nəql edir ki: Mən Bəsrədə eşitdim hədislərin bir çoxunu Şamda və Şamda eşitdim bir çox hədisləri də Bəsrədə yazmışam. Ondan soruştular: Ya Əba Əbdullah! Bu hədislər bütövmü yazılmışdır?!
[\(۲\)](#) Buxari cavabında sakit qalaraq heç nə demədi.[\(۳\)](#)

İbn Həcər deyir: Səhihi-Buxarıdə baş vermiş nadir və təəccüblü işlərdən biri də budur ki, bu kitabda bir hədis bir sənədlə nəql olunmuş, həmin hədis digər bir yerdə həmin sənədlə, lakin başqa mətn və kəlmələrlə nəql olunmuşdur. Belə ki, "Sehrun-nəbiy (s)"
[\(۴\)](#) hədisində bu məsələ çox aydın görünür.[\(۵\)](#)

Müəllif: Əgər ətraflı araşdırılsa görərik ki, Səhihi-Buxarinin hədisləri arasında .hədislərin mənalarının nəqli çoxdur

Əziz oxucu! ۱۶ il müddətində yazılmış, öz müəllifi tərəfindən belə kitab barədə çatışmamazlıqları etiraf

səh:۱۵۹

[۱]-۱ "Səhihi—Buxarı", ۳-cü cild, "Kitabul buyu"
; Tarixi Bağdad", ۲-ci cild; səh. ۱۱". [۲]-۲
; Fəthul-bari", ۱۰-ci cild, səh. ۱۸۶". [۳]-۳

olunmuş, həmçinin hədislərdən birini şəhərlərin birində eşidərək bir müddətdən sonra başqa bir şəhərdə yazılması və s. kimi belə vəziyyətdə olan bir kitab hansı etimadı
!?doğrulda bilər

Yəqin ki bu neçə müddət ərzində hədislərin kəlmələri unudulmuş və öz yerini başqa kəlmələrə əvəz etmişdir. Bir sözlə söyləsək, bir çox hədislərin mənası dəyişilmişdir. Belə olduqda hədis öz həqiqətini itirəcək və əvvəlki hədisin mətnində olan nöqtələrin aradan getməsi ehtimalı çoxalacaqdır. Buna görə də, biz “Səhihi-Buxarı”nın mövzularının mənasının nəql olunmasını onun hədislərinin zəif olmasının .səbəblərindən biri kimi hesaba alırıq

Səhihi-Buxarının başqaları tərəfindən tamamlanması

Qəstəlani deyir: Bizim əlimizdə olan Səhihi-Buxarının nüsxələri bablarla⁽¹⁾ ünvanlanmış, lakin bu bablarda heç bir hədis nəql olunmamışdır. Bundan əlavə, bəzi bablarda hədis nəql olunmuşdur ki, babların ünvanı bu hədislə uyğun deyildir. Münəzzəm olmayan bu hədislər və mətləblər bir çoxlarının iradına səbəb olmuşdur.
:Hafız Əbuzər Hurəvi bu iradları həll etmək üçün belə cavab vermişdir

Buna görə də Əbuzər Hurəvi Hafız Əbu İshaqdan, o da Əbul Vəlid Bacidən nəql etmişdir ki: Mən Fərbərinin (Buxarının kitab saxlayanı) yanında olan Səhihi-Buxarının əsl nüsxəsini üzündən köçürərkən o nüsxədə tamamlanmamış və yazılmamış bir çox hədislər gördüm. Biz onların bəzilərini bir-birlərinə artırmaqla qaydaya saldıq. Bu yolla [\(Səhihi-Buxarı kamilləşdi və kitab şəkklinə düşdü.\)](#)

Burada belə bir sual qarşıya çıxır: başqaları tərəfindən

səh:16.

.Bölüm:- yə` ni başlıq; mövzu . [1] - 1
.İrşadus-sarı”, 1-ci cild, səh. ۲۳“ . [۲] - ۲

nəzmə salınmış və tamamlanmış bu kitabin vəziyyəti qaydaya düşməzdən və tamamlanmadan qabaq necə idi? Görəsən onu nəzmə salan kim idi? Görəsən bu şəxs özü də buxarı kimi bu kitabin hədislərində öz bildiyini etmişdir? Öz səliqəsi ilə hədisləri kitabdan silmiş və başqa hədisləri azaldıb çoxaltmaqla istədiyi hissəsini kəsib etmişdir?! Nə bilmək olar?! Bu məsələlər bizim üçün çox gizlidir. Lakin təkcə bunu deyə bilərik ki, belə olan şəraitdə başqa şəxslər tərəfindən tamamlanmış olan bu kitab hərçənd onun əsli iradlı olmasa belə, yenə öz dəyərini itirir və onun məzmununa qarşı .bizim əqidə və etimadımızı zəiflədir. Biz də ürəyimizdə bu kitaba qarşı şəkk edəcəyik

.Bu da Səhihi-Buxarinin hədislərinin zəifliyinə olan altıncı dəlilimiz

:Nəticə

!Əziz oxucu

İndiyə kimi sizə çatdırduğumız mətləblərin xülasəsi budur ki, səhih adı ilə tanınan bu iki kitabı vəziyyəti müəyyən bir həddə aydınlaşdı. Bu kitabların hədis rəviləri və ricalları öz iç üzlərini bizə göstərdilər. Bundan əlavə bu iki kitabı müəlliflərinin təəssübkeşliyi məlum oldu. Səhihi-Buxaridə yarımcıq yazılmış və atılmış, mənaları nəql olunmuş hədislər barədə dəlillər açıqlandı. Bir sözlə bu iki kitabı sənəd və müəllif baxımından vəziyyəti aydın oldu. Belə acınacaqlı vəziyyətdə olan bir kitabı necə səhih adlandırmaq olar?! Peyğəmbər (s) tərəfindən necə təsdiq oluna bilər?! Bu hədislərin hamisənin nəql

?olunmasına necə icazə verə bilər

Görəsən Peyğəmbər (s) belə təəssübkeş əməl ilə, hədislərin bir hissəsinin silinməsi və mənalarının dəyişdirilməsi ilə razıdır mı?! Bununla belə yenə də bu kitabı Peyğəmbər (s) tərəfindən öz kitabı kimi tanıtırılması və onu oxumağa rəğbətləndirməsinə inanmaq olarmı?! Bu sualların cavabını

səh:161

.ruhu və fikri azad olan əziz təhqiqatçı oxucunun öz öhdəsinə həvalə edirik

Bunlar, əziz oxocuların ixtiyarında qoyduğumuz “Səhiheyn” hədislərinin zəifliyini
çatdırıran möhkəm dəlillərdir

Yeddinci dəlilimizi tövhid babında, səkkizincini Nubuvvət və doqquzuncu dəlilimizi isə
.müxtəlif bablarda oxuyacaqsınız

səh:162

İşarə

Tövhid, Səhihi – Buxari və Səhihi – Müslim baxımından

səh:163

Səhihi-Buxariyə və Səhihi-Müslimə etimad etməməyimizin səbəblərindən və dəlillərindən biri də iki kitabın mətnlərində səviyyənin aşağı olmasıdır. Çünkü, bu iki kitabda elə hədislər vardır ki, dini və əqli qaydalarla heç cür əlaqəsi yoxdur, elə .mətləblər vardır ki, onların tarixi rədd olunmuşdur

:Biz bu mövzunu üç fəsildə bəhs edəcəyik

; Tövhid bəhs .

; Nubuvvət bəhs .

[Müxtəlif hədislər barədə.](#) .¹

.Bu fəsildə təkcə “Tövhid, səhiheyən baxımından” mövzusunda bəhs edəcəyik

Tövhid məsələsi bütün ilahi dinlərin əsası və İslam dinində bütün məzhəblərdə çox diqqət olunan və əhəmiyyətli sayılan bir məsələdir. Təəssüflər olsun ki, bu iki kitabda müxtəlif cəhətlərdən təhrif olunmuş və qəbul olunmaz şeylər qəbul olunmuş məsələ kimi tanınmışdır. Başqa sözlə söyləsək, bu iki kitabda tövhid məsələsində çoxlu əsassız və həqiqətlə müxalif

səh:165

Qeyd etmək istəyirik ki, kitabın bu bölümünü fəqət tövhid bəhs ilə . [1] -1 tamamlayacağıq. Nubuvvət və müxtəlif hədislər barədə səhiheyndə olan mövzuları isə .ikinci cilddə açıqlayacağıq

.olan mətləblər nəzərə çarpır. Biz də onları bir-bir burada araşdırmışıq

Tövhid məsələsində mühüm və diqqəti cəlb edən məsələlərdən birincisi budur ki, bu iki kitabda nəql olunmuş hədislərin məzmununda Allah-təala bu aləmdə bir cism kimi tanıtıldırılmışdır. Bu iki kitab Allahın gözlə görünməsinin mümkün olduğunu açıqlamışdır

:İndi isə bu hədislərdən bir neçə nümunəyə diqqət edin

.1

عن جرير قال: كنا جلوسًا عند النبي | فنظر إلى القمر ليلا، ليهالبدر فقال: انكم ترون ربكم كما ترون هنـا القمر، لا تضامون في رؤيته، فان استطعتم ان لا تغلوا حتى صلاة قبل طلوع الشمس وقبل غروبها فافعلوا، ثم قرأ: وَسَبَّعْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرْبَةِ.

Cərir deyir: “Bir gecə (on dördüncü gecə) Peyğəmbərin (s) hüzurunda idim. O Həzrət (s) :aya baxaraq belə buyurdu

Bu ayı gördünüz kimi, Allahı da görəcəksiniz və Allahla görüşmək sizə heç bir - çətinlik və narahatçılıq yaratmayacaqdır. Sübh və əsr namazlarında nə qədər bacarırsınızsa çalışın və maneələri aradan aparın. Sonra Peyğəmbər (s) bu ayəni :oxudu

{وَسَبَّعْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرْبَةِ}

GÜN DOĞMAMışDAN əVVƏL, BATMAMışDAN əVVƏL RƏBBİNƏ İBADƏT EDIB şə NİNƏ _
TƏRİFLƏR DE! 1

Bu hədisi Buxari və Müslim öz səhihində müxtəlif bablarda və müxtəlif sənədlərlə nəql .etmişlər

Eyninin şərhi: – Bədruddin Eyni, Səhihi-Buxarını şərh

səh:166

Qaf” surəsi, ۳۹-cu ayə; “Səhihi-Buxari”, ۱-ci cild, Əsr namazının fəziləti; Fəcr“ . [۱] - ۱ namazının fəziləti; “Səhihi-Buxari”, ۶-ci cild, “Qaf” surəsinin təfsiri; “Səhihi-Buxari”, ۹-

cu cild, "Kitabut-tövhid"; "Səhihi-Müslim", 1-ci cild; "Sübh və Əsr namazının fəziləti və
.onların..." bölümü

edənlərdən biridir. Bu hədis Kermanidən (o da Səhihi-Buxarini şərh edənlərdəndir) :nəql edir ki

فَإِنْ سَتَطَعُمْ hərfini cümleşində gətirmək, Allahi görmək mövzusunun ardınca gəlmişdir; Allah-təala ilə görüşməyə nail olmağın dəlili sübh və əsr namazını qoruyub vaxtında qılmaqdır. Hər bir kəsə zəhmət və çətinlik çəkmədən bu görüş mümkün (deyildir.)⁽¹⁾

. ۲. Ebü Hüreyrə deyir

...عَنْ أَبِي هُرَيْرَةَ: إِنَّ أَنَاسًا قَالُوا: يَا رَسُولَ اللَّهِ! هِلْ نَرَى رَبُّنَا يَوْمَ الْقِيَامَةِ: قَالَ: "هَلْ تُمَارِوْنَ فِي الْقَمَرِ لَيْلَهُ الْبَدْرِ لَيْسَ دُونَهُ سَحَابٌ؟" قَالُوا: لَا يَا رَسُولَ اللَّهِ! قَالَ: "فَهَلْ تُمَارِوْنَ فِي الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَابٌ؟" قَالُوا: لَا. قَالَ: "فَإِنَّكُمْ تَرُونَهُ، كَذَلِكَ يُحْشِرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ".

فَيَقُولُ: مَنْ كَانَ يَعْبُدُ شَيْئاً فَيَتَبَعُهُ، فَمِنْهُمْ مَنْ يَتَبَعُ الْفَقَرَ وَمِنْهُمْ مَنْ يَتَبَعُ الطَّوَاغِيْتَ وَتَبَقَى هِيَذِهِ الْأَمَمُ فِيهَا مَنَافِقُوهُا، فَيَأْتِيهِمُ اللَّهُ فِي غَيْرِ الصُّورَةِ الَّتِي يَعْرِفُونَ فَيَقُولُ: أَنَا رَبُّكُمْ فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ هِيَذِهِ مَكَانُنَا حَتَّى يَأْتِينَا رَبُّنَا، فَإِذَا أَتَيْنَا رَبُّنَا عَرَفْنَاهُ، فَيَأْتِيهِمُ اللَّهُ فِي الصُّورَةِ الَّتِي يَعْرِفُونَ، فَيَقُولُ: أَنَا رَبُّكُمْ فَيَقُولُونَ: أَنْتَ رَبُّنَا فَيَتَبَعُونَهُ، وَيُضَرِّبُ جَسِيرُ جَهَنَّمَ، قَالَ رَسُولُ اللَّهِ: "فَأَكُونُ أَوَّلُ مَنْ يُجِيزُ مِنَ الرَّسُولِ بِأَمْرِهِ وَلَا يَتَكَلَّمُ يَوْمَئِذٍ أَحَدٌ إِلَّا الرَّسُولُ، وَكَلَامُ الرَّسُولِ يَوْمَئِذٍ: اللَّهُمَّ! سَلِّمْ، اللَّهُمَّ! سَلِّمْ، وَبِهِ كَلَالِيبُ مِثْلُ شَوْكِ السَّعْدَانِ، أَمَّا رَأَيْتُمْ شَوْكَ السَّعْدَانِ؟" قَالُوا: بَلَى. قَالَ: "فَإِنَّهَا مِثْلُ شَوْكِ السَّعْدَانِ غَيْرَ أَنَّهَا لَا يَعْلَمُ عِظَمَهَا إِلَّا اللَّهُ، فَتَخَطَّفُ النَّاسَ بِأَعْمَمِ الْهِيمِ، مِنْهُمُ الْمُوْبِقُ بِعَمَلِهِ، وَمِنْهُمُ الْمُحَرِّدُ ثُمَّ يَنْجِحُونَ، حَتَّى إِذَا فَرَغَ اللَّهُ مِنَ القَضَاءِ بَيْنَ عِيَادِهِ وَأَرَادَ أَنْ يَخْرُجَ مِنَ النَّارِ".

يَخْرُجُ مِنْ كَمَانَ يَسْهُدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، أَمْرُ الْمَلَائِكَةِ أَنْ يُخْرِجُوهُمْ فَيُعْرِفُونَهُمْ بِعِلَامِهِ السُّجُودِ وَحَرَمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكَلَ مِنْ أَبْنَ آدَمَ أَثْرَ السُّجُودِ، فَيُخْرِجُونَهُمْ قَدِ امْتَحَنُوهُ، فَيَصْبِعُ عَلَيْهِمْ مَاءً، يُقَالُ لَهُ: مَاءُ الْحَيَاةِ، فَيَسْتَوْنَ نَبَاتَ الْجِبَّةِ فِي حَمِيلِ السَّيْلِ، وَيَنْقَى رَجُلٌ مَقْبِلٌ وَجْهُهُ عَلَى النَّارِ، فَيَقُولُ: يَا رَبِّ! قَدْ قَشَبَنِي رِيْحُهَا وَأَخْرَقَنِي زَكَاوْهَا فَاصْرَفْ

səh: 167

وَجْهِي عَنِ النَّارِ، فَلَا يَرَالُ يَدْعُو اللَّهَ، فَيَقُولُ اللَّهُ لَعَلَكَ إِنْ أَعْطَيْتَكَ أَنْ تَسْأَلَنِي غَيْرَهُ؟ فَيَقُولُ: لَا وَعِزَّتِكَ! لَا أَشْتَكَكَ غَيْرَهُ.
 فَيَضْرِفُ وَجْهُهُ عَنِ النَّارِ ثُمَّ يَقُولُ: بَعْدَ ذَلِكَ يَارَبِّ! قَرِئْنِي إِلَى بَابِ الْجَنَّةِ! فَيَقُولُ: أَلَيْسَ قَدْ زَعَمْتَ أَنْ لَا تَسْأَلَنِي غَيْرَهُ؟ وَيَلْكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرْكَ؟ فَلَا يَرَالُ يَدْعُو فَيَقُولُ: لَعَلَى إِنْ أَعْطَيْتَكَ ذَلِكَ: تَسْأَلَنِي غَيْرَهُ؟ فَيَقُولُ: لَا وَعِزَّتِكَ لَا أَشْتَكَكَ غَيْرَهُ. فَيَعْطِي
 اللَّهُ مِنْ عَهْوَدِ وَمَوَاثِيقِ أَنْ لَا يَسْأَلَهُ غَيْرَهُ، فَيَقُولُ إِلَى بَابِ الْجَنَّةِ، فَإِذَا رَأَى مَا فِيهَا سَكَتَ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ، ثُمَّ يَقُولُ: يَا رَبِّ!
 أَدْخِلْنِي الْجَنَّةَ، فَيَقُولُ اللَّهُ: أَوْلَيْسَ قَدْ زَعَمْتَ أَنْ لَا تَسْأَلَنِي غَيْرَهُ؟ وَيَلْكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرْكَ؟ فَيَقُولُ: يَا رَبِّ! لَا تَجْعَلْنِي أَشْقَى
 حَلْقِكَ، فَلَا يَرَالُ يَدْعُو حَتَّى يَضْحَكَ اللَّهُ، فَإِذَا ضَحِكَ مِنْهُ، أَذْنَ لَهُ بِالِّدُخُولِ فِيهَا، فَإِذَا دَخَلَ فِيهَا قِيلَ: تَمَّ مِنْ كَذَا فَيَتَمَّنِي، ثُمَّ
 يُقَالُ: تَمَّ مِنْ كَذَا، فَيَتَمَّنِي حَتَّى يَنْقَطِعَ بِهِ الْأَمَانَى، فَيَقُولُ اللَّهُ: هَذَا لَكَ وَمِثْلُهِ مِنْهُ".

Bir çoxları Peyğəmbərdən (s) sual etdilər ki, görəsən Allahı qiyamət günündə "
 !?görəcəyikmi

Peyğəmbər (s) onların cavabında buyurdu: Siz qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə şəkkmi edirsiniz! Ərz etdilər: Xeyr, ya Rəsuləllah (s). Bu vaxt Həzrət (s) sual etdi: Əgər qarşısında bulud olmasa günəşi görməkdə də şəkkmi edirsınız? Ərz etdilər: Xeyr. Buyurdu: Bəli, şübhəsiz ki, Allah-təalanı günəş və ay kimi
 !!görəcəksiniz

Sonra Peyğəmbər (s) buyurdu: Qiyamət günündə camaat həşrə gətirilərlər. Onlara elan olunur ki: Hər kəs yer üzündə (dünyada) pərəstiş etdiyi hər bir şeyə itaət etsin. Bir çoxları günəşə itaət edərlər, bir çoxları isə aya itaət edərlər

Üçüncü tayfa saxta məbudlarının arxasında düşər. Xülasəsi budur ki, hər bir kəs batıl məbuduna itaət edər. Tənha mənim ümmətim onlar arasında olan münafiqlərlə qalarlar. Sonra Allah onu tanıdıqları qiyafəsindən başqa bir qiyafədə üzə çıxar və deyər: Mən sizin Allahınızıam. Deyərlər: Biz səndən Allaha pənah aparırıq. Bizim Allahımız gəlməyincə burada qalacağıq ve heç bir yerə tərpənməyəcəyik. Biz onu çox
 .gözəl tanıyırıq

Sonra Allah onu tanıdıqları qiyafədə gələcək və deyəcək: Mən sizin Allahınızam. Onlar: Bəli, sənsən bizim Allahımız deyəcəklər. Bu vaxt Allahın arxasında yola düşərlər. Sonra cəhənnəmin ortasından bir körpü çəkiləcəkdir. Peyğəmbərlər arasında ümmətini bu körpüdən keçirən birinci peyğəmbər mən olacağam. O gün ənbialardan başqa heç kəs bir söz deyə bilməyəcəkdir. Peyğəmbərlərin sözləri də o gün çətin və qorxulu olacaq. Belə ki: Xudaya öz bəndələrini bu günün narahatlılığını və sıxıntısından .saxla və cəhənnəmdə olan (muğilan) tikanlarından saxla

Sonra Allahın elçisi (s): Muğilan tikanı görmüsünüzmü? Ərz etdilər ki: Bəli. Buyurdu: Cəhənnəmin tikanları muğilan tikanları kimidir. Lakin o tikanın böyüklüyünü Allahdan başqa heç kəs bilmir. Camaat öz pis əməllərinin nəticəsinə mübtəla olar, bir çoxları .həlak olar və bir çoxları isə tikə-tikə olaraq atəş içində qalarlar. Sonra nicat taparlar

Allahın elçisi sonra belə əlavə etdi: Allah, öz bəndələri arasında qəzavət edərək, hökm verdikdən sonra bir çoxlarını cəhənnəm odundan xilas edər və onun təkliyinə və yeganəliyinə şahidlik verən hər kəsi bağışlayar. Mələklərə əmr edər ki, onları cəhənnəm atəşindən çıxardın. Mələklər alınlarındaki səcdə əlamətindən onları .tanıyarlar. Allah oda səcdə yerini yandırmağı haram edər

Mələklər onları bədənləri yanmış və qaralmış halda oddan çıxararlar. Onların bədənlərinə həyat suyu çılayırlar. Onların bədənlərinin ətləri sürətlə yerinə gəlib bitməyə başlayar. Məhsər əhlindən üzü oda tərəf olan bir kişi qalar. Ərz edər: Xudaya! Cəhənnəmin üfunəti məni zəhərlədi, şöləleri məni yandırdı, üzümü oddan qaytar. Elə dua edər və Allahdan istəyini israr edər ki, Allah deyər: Əgər sənin istədiyini versəm, başqa bir şey də istəyəcəksən. Ərz edər: Yox, and olsun sənin

izzətinə ki, bundan başqa bir şey istəmirəm; Allah onun üzünü oddan döndərər, ondan sonra deyər: Xudaya! Məni behiştin qapısına yaxınlaşdır. Allah onun cavabında deyər: - Məgər sən deyildinmi ki, deyirdin bir hacətdən başqa hacətim və istəyim yoxdur? Və başqa bir şey istəməyəcəksən? Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər ?hiyləgərsən

O kişi öz istəyində və tələbində israr edər. Allah deyər: Əgər sənin istədiyini versəm məndən yenə də bir şey istəyəcəksən? Ərz edər: Yox! And olsun sənin izzətinə ki, bundan başqa bir hacətim və istəyim yoxdur. Allah onunla birləş möhkəm əhd-peyman bağlayar ki, yenidən başqa bir şey istəməsin. Sonra onu behiştin qapısına yaxınlaşdırar. Elə ki o, behiştin içində olanları görər, bir az sükut edər, sonra isə yenidən ərz edər: Xudaya! Məni behiştinə daxil et! Allah buyurur: Sən demirdinmi ki, başqa bir istəyim yoxdur?! Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər: Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən etmə! İstəyində o qədər israr edər ki, Allahın gülməyi gələr!! Elə ki onun gülməyi gəldi, onun üçün behiştə girmək icazəsi verilər. Behiştə daxil olduğu zaman ona deyilər: Ürəyin bizdən nə istəyirsə .bizdən istə! Sonra ürəyi istədiyini onlara deyər

Yenə də ona deyilər: Bizdən hər nə istəyirsənsə istə! Yenə ürəyi istədiyini deyər. Elə ki, [istəkləri qurtarar, Allah deyər: İstədiklərini iki qat sənə yenə verərəm”.](#) [\(1\)](#)

.۲

səh:۱۷

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabus-səlat”, “Fəzlus-sucud” bölümü, hədis: ۵۴۷;“ . [۱] - ۱ həmin mənbə, ۶-ci cild, “Kitabut-təfsir”, hədis: ۴۵۷; həmin mənbə, ۹-cu cild, “Kitabut-tövhid”; “Vucuhun yəvməizin-nazirəh ilə rəbbiha nazirəh; hədis: ۶۱۱۷-۷۰۰; həmin mənbə, ۸-ci cild, “Əs-siratu cisri cəhənnəm” bölümü, hədis: ۶۲۰; “Səhihi-Müslim”, ۱-ci ;cild, “Mərifətu təriqur-royə`” bölümü, hədis: ۱۸۲

عَنْ أَبِي سَعِيدِ الْخُدْرِيِّ: إِنَّ أَنَاسًا فِي زَمَنِ النَّبِيِّ | قَالُوا: يَا رَسُولَ اللَّهِ! هَلْ نَرِى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ؟ قَالَ رَسُولُ اللَّهِ | "نَعَمْ" قَالَ: "هَلْ تَضَارُونَ فِي رُؤْيَهِ الشَّمْسِ بِالظَّهِيرَهِ ضَوءَ لَيْسَ فِيهَا سَيْحَابٌ؟" قَالُوا: لَا. قَالَ: "وَهَلْ تُضَارُونَ فِي رُؤْيَهِ الْقَمَرِ لَيْلَهُ الْبَدْرِ ضَوءَ لَيْسَ فِيهَا سَيْحَابٌ؟" قَالُوا: لَا. قَالَ النَّبِيُّ: مَا تُضَارُونَ فِي رُؤْيَهِ اللَّهِ تَبارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ، أَلَا كَمَا تُضَارُونَ فِي رُؤْيَهِ أَحَدِهِمَا، إِذَا كَانَ يَوْمَ الْقِيَامَهِ أَذَنَ مُؤَذِّنٌ لِيَتَبعَ كُلُّ أُمَّهٍ مَا كَانَتْ تَعْبُدُ، فَلَا يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ، مِنَ الْأَصْنَامِ وَالْأَنْصَابِ، إِلَّا يَتَسَاقِطُونَ فِي النَّارِ، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلَّا مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍ وَفَاجِرٍ وَغَبراتِ أَهْلِ الْكِتَابِ، فَيَهْدِي إِلَيْهِمُ دُنْدُونُ؟ فَيَقَالُ لَهُمْ: مَنْ كُنْتُمْ تَعْبُدُونَ؟ قَالُوا: تَعْبُدُ عَزِيزَ ابْنِ اللَّهِ، فَيَقَالُ لَهُمْ: كَذِبْتُمْ مَا أَتَخَذَ اللَّهُ مِنْ صَاحِبِهِ وَلَا وَلِدِهِ، فَيَقَالُ لَهُمْ: فَمِمَّاذَا تَبْغُونَ؟ فَكَذَلِكَ مِثْلُ الْأُولَى، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلَّا مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍ وَفَاجِرٍ، أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ فِي أَدْنَى صُورَهِ مِنَ الَّتِي رَأَوْهُ فِيهَا، فَيَقَالُ: مَيَاذَا تَنْظَرُونَ؟ تَبْغُ كُلُّ أُمَّهٍ مَا كَانَتْ تَعْبُدُ، قَالُوا: فَارْقَنَا النَّاسَ فِي الدُّنْيَا عَلَى أَفْقَرِ مَا كُنَّا إِلَيْهِمْ، وَلَمْ نُصِّهِ أَجْبَهُمْ وَنَحْنُ نَتَنْتَظِرُ رَبَّنَا الَّذِي كُنَّا نَعْبُدُ. فَيَقُولُ: أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ: لَا. نُشْرِكُ بِاللَّهِ شَيْئاً مَرَّتَيْنِ أَوْ ثَلَاثَةً حَتَّى أَنَّ بَعْضَهُمْ لِيَكَادُ أَنْ يَقْلِبَ فَيَقُولُ: هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ عَلَامَهُ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ: الساق، فَيَكْسِفُ عَنْ ساقِ..."

ثُمَّ يُدْعَى الصَّارَى، فَيَقَالُ لَهُمْ: مَنْ كُنْتُمْ تَعْبُدُونَ؟ قَالُوا: كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ فَيَقَالُ لَهُمْ: كَذِبْتُمْ، مَا أَتَخَذَ اللَّهُ مِنْ صَاحِبِهِ وَلَا وَلِدِهِ، فَيَقَالُ لَهُمْ: فَمِمَّاذَا تَبْغُونَ؟ فَكَذَلِكَ مِثْلُ الْأُولَى، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلَّا مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍ وَفَاجِرٍ، أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ فِي أَدْنَى صُورَهِ مِنَ الَّتِي رَأَوْهُ فِيهَا، فَيَقَالُ: مَيَاذَا تَنْظَرُونَ؟ تَبْغُ كُلُّ أُمَّهٍ مَا كَانَتْ تَعْبُدُ، قَالُوا: فَارْقَنَا النَّاسَ فِي الدُّنْيَا عَلَى أَفْقَرِ مَا كُنَّا إِلَيْهِمْ، وَلَمْ نُصِّهِ أَجْبَهُمْ وَنَحْنُ نَتَنْتَظِرُ رَبَّنَا الَّذِي كُنَّا نَعْبُدُ. فَيَقُولُ: أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ: لَا. نُشْرِكُ بِاللَّهِ شَيْئاً مَرَّتَيْنِ أَوْ ثَلَاثَةً حَتَّى أَنَّ بَعْضَهُمْ لِيَكَادُ أَنْ يَقْلِبَ فَيَقُولُ: هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ عَلَامَهُ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ: الساق، فَيَكْسِفُ عَنْ ساقِ..."

Əbu Səid Xidri deyir: Bir çoxları Peyğəmbərdən (s) soruşdular ki: -Ya rəsuləllah! Biz Allahı qiyamət gündündə görəcəyikmi? Cavab verdi: Bəli! Sonra buyurdu: Başınızın üstündə zöhr vaxtı qarşısında bulud olmayan parlayan günəşi görməkdə sizin aranızda kiçik bir ixtilaf təsəvvür olunmuşdur? Dedilər: Xeyr. Sonra buyurdu: Parıltısı bütün yerləri bürümüş və qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə ixtilaf edirsiniz? Dedilər: Xeyr, Ya Rəsuləllah

Buyurdu: Qiyamət gündündə də Allahı görməkdə bu cür

kiçik bir ixtilaf və çətinlik olmayacaqdır. Yəni necə ki günəşin və ayı hamı asanlıqla görə bilir, Allahı da belə görmək mümkün olacaqdır

Sonra Allahın elçisi (s) sözlərinə belə əlavə etdi: qiyamət gündündə Allah tərəfindən elan olunacaq: Dünyada hər nəyə itaət edən ümmət bu gün də itaət etsin. Bu vaxt bütün büt pərəstlərin hamısı cəhənnəm oduna atılacaqlar. Allaha itaət edənlər günahkar olsalar da və əhli-kitabdan bir çoxları qalacaqlar. Sonra yəhudiləri ilahi məhkəməyə çağıracaqlar. Onlardan soruşacaqlar ki: Dünyada nəyə pərəstiş edirdiniz? Deyəcək: Allahın əziz oğluna! Onlara deyilər: Yalan söyləyərək böhtan atırsınız. Çünkü, Allah özünə övlad seçməmişdir. İndi nə istəyirsiniz? Deyəcəklər: İlahi biz susuzuq, bizə su ver!! Cavab verilər: Bir müddət sizə su verilməyəcək. Bir-birinin ardınca qığılçım .dalğaları kimi şölə saçan cəhənnəm oduna atılarlar

Sonra Məsihiləri İlahi ədalət məhkəməsinə gətirərək soruşarlar: Kimə pərəstiş edirdiniz? Deyərlər: Allahın oğlu Məsihə. Deyilər: Bu yalan və iftiradır. Çünkü, Allah özü üçün övlad seçməyibdir. Onlara da deyilər: Nə istəyirsiniz? Bu dəstə də yəhudilər kimi cəhənnəm atəsi içində yerləşərlər. Allaha pərəstiş edən günahkar və yaxşı iş .görənlərdən başqa heç kəs qalmaz

Bu yerdə Allah, onu gördükəri surətdə (və ya nəzərlərində tutduqları surətdə) lap .yaxına onların arasına gələr

Onlara deyilər: Nəyi gözləyirsiniz? Dünyada hər nədən pərəstiş edənlər ondan pərəstiş etsin. Cavabında deyərlər: Biz o dünyada köməyinə çox ehtiyacımız olan camaatdan uzaqlaşdıq və onlarla əlaqələrimizi kəsdik. İndi də pərəstiş etdiyimiz Allahı gözləyirik. Allah deyər: İndi mən sizin Allahınızam. Deyərlər: Biz heç bir şeyi Allahımıza şərīk qərar vermirik. Bu

cümləni üç-dörd dəfə təkrar edərlər. Allah onlara deyər: Allahı tanımağınız üçün sizinle Allah arasında heç əlamət varmı? Deyərlər: Bəli, bu əlamət Allahın baldırıdır! Sonra [Allah baldırını göstərər](#) və onun qarşısında duran hər bir mömin səcdəyə düşər. [\(1\)](#)

"حتى أن بعضهم ليكاد أن ينقلب فيقول هل بينكم و بينه آيه فتعرفونه بها فيقولون الساق فيكشف عن ساقه فيسجد الله كل مؤمن...".

Cərir ibn Əbdullah deyir: "Peygəmbər (s) buyurdu: Siz öz Allahınızı aşkar şəkildə . [ع](#) [إِنَّكُمْ سَتَرُونَ رَبَّكُمْ عَيْنَا](#)" [\(2\)](#). Qəstəlani deyir: "Əyənən kəlməsindən götürülmüşdür. Gözlə görünən bir şeyə "əyanən" deyilir [\(3\)](#)

.5

...عَنْ صَيْهِيبٍ، عَنِ النَّبِيِّ | قَالَ: "إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ قَالَ: يَقُولُ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى: تُرِيدُونَ شَيْئًا أَزِيدُكُمْ فَيَقُولُونَ: أَلَمْ تَبَيِّضْ وُجُوهُنَا؟ أَلَمْ تُدْخِلْنَا الْجَنَّةَ وَ تُجْنِبَنَا مِنَ النَّارِ؟ قَالَ: فَيَكْسِفُ الْحِجَابَ، فَمَا أَعْطُوا شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ إِلَى رَبِّهِمْ عَزَّ وَ جَلَّ.

Suheyb nəql edir ki: Allahın elçisi (s) buyurdu: Qiymət günü elə ki behiştə əhli behiştə daxil olar, Allah deyər: İstəyirsinizmi sizə bundan da çox ehsan edim? Deyərlər: İlahi bizi üz ağ etdiyin ən böyük nemət bəs deyil? Bizi cəhənnəm odundan nicat verməklə .(?) behiştə daxil etmədinmi? (Görəsən bundan da böyük bir nemət varmadır

Allahın elçisi buyurdu: Bu sual və cavabdan sonra maneələr

səh:172

Səhihi-Buxari", 6-ci cild, "Nisa" surəsinin təfsiri; hədis: 4581; "Səhihi-Müslim", 1-ci" . [1] -1 cild, "Mərifətu təriqur-royət" bölümü; "Səhihi-Buxari", 9-cu cild, "Kitabut-tövhid", hədis: ;701 ;Səhihi-Buxari", 9-cu cild, "Kitabut-tövhid", "Vucuhun yəvməizin nazirəh" bölümü" . [2] -2 ;İrşadus-sarı"; 10-cu cild, səh. 391" . [3] -3

və pərdələr götürülər və Allahın cəmali görünər. Behişt əhlinə Allahın cəmalına [\(baxmaqdan başqa ən böyük , üstün və sevimli bir nemət verilməz.\)](#)
6.

عَنْ أَبِي بَكْرٍ بْنِ عَبْدِ اللَّهِ بْنِ قَيْسٍ عَنْ أَبِيهِ عَنْ رَسُولِ اللَّهِ | قَالَ: جَنَّتَانِ مِنْ فِضَّلِهِ أَنِّي تَهْمَأُ وَمَا فِيهِمَا، وَجَنَّتَانِ مِنْ ذَهَبٍ أَنِّي تَهْمَأُ وَمَا فِيهِمَا، وَمَا بَيْنَ الْقَوْمَ وَبَيْنَ أَنْ يَنْظُرُوا إِلَى رَبِّهِمْ، الْأَرْدَاءُ الْكِبْرِيَاءُ عَلَى وَجْهِهِ فِي جَنَّةٍ عَدْنٍ.

Əbu Bəkr ibn Əbdullah ibn Qeys atasından nəql edir: “Peyğəmbər (s) buyurdu: Binası, qabları və başqa əşyaları gümüşdən olan iki behişt və binası, qabları və başqa əşyaları qızıldan olan başqa iki behişt vardır. Onlarla camaatın arasında allahlarına tamaşa etməkdə, “Ədn” adlı behişt tutmuş olan Allahın üzündəki Kibriya pərdəsindən başqa [\(heç bir maneə yoxdur!\)](#)
7.

Allahı görmək barədə olan bu beş hədis səhiheyin kitablarında nəql olunmuşdur. Eyni halda həmin hədislər bəzən də az fərq olmaqla başqa sihahlarda da nəql olunmuşdur.[\(۲\)](#) Burada səhiheyndə olmayan, lakin başqa sunənlərdə nəql olunmuş
:daha bir hədisi əziz oxucularımıza təqdim edirik

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ | بَيْنَا أَهْلَ الْجَنَّةِ فِي نَعِيمِهِمْ إِذْ سَطَحَ لَهُمْ نُورٌ، فَرَفَعُوا رُؤُسَهُمْ، فَإِذَا الرَّبُّ قَدْ أَشْرَفَ عَلَيْهِمْ مِنْ فَوْقِهِمْ، فَقَالَ: أَلْسَلَامُ عَلَيْكُمْ يَا أَهْلَ الْجَنَّةِ! قَالَ: وَذَلِكَ قَوْلُ اللَّهِ سَيِّلَامٌ قَوْلًا مِنْ رَبِّ رَحِيمٍ قَالَ: فَيَنْظُرُ إِلَيْهِمْ وَيَنْظُرُونَ إِلَيْهِ فَلَا يَلْكِفُتُونَ إِلَى شَيْءٍ مِنَ

səh:174

;Səhihi-Müslim”, 1-ci cild, “İsbat və royətul mominin rəbbihim fil axirət”, bölümü“.[\[۱\]](#) - 1 Səhihi-Muslüm”, 1-ci cild, “İsbat və royətul mominin rəbbihim fil axirət” bölümü;“ .[\[۲\]](#) - 2 ;“Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”, “Vəkanə ərşuhu ələl ma`” bölümü .Sunəni İbn Macə”, 1-ci cild, “Sunəni-Termizi”, 4-cü cild, “Royətur-rabb” bölümü“ .[\[۳\]](#) - 3

الْأَعْيُمْ، مَا دَامُوا يَنْظُرُونَ إِلَيْهِ حَتَّىٰ يَحْتَجِبْ عَنْهُمْ وَيَنْقَى نُورُهُ وَبَرَكَتُهُ عَلَيْهِمْ فِي دِيَارِهِمْ.

Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) nəql edir: “Behişt əhli oranın nemətlərindən bəhrələnməkdən əlavə, onlar üçün bir nur görünər. Behişt əhli başlarını qaldırıqdıqda görərlər ki, bu Allahdır və yuxarıdan baxaraq onlara deyər: Salam olsun!iszlərə ey behişt əhli

:Allahın elçisi bu vaxt belə buyurdu

{سَلَامٌ قَوْلًا مِنْ رَبِّ رَحِيمٍ}

ayəsinin mənası budur. Sonra Peyğəmbər (s) buyurdu: Allah behişt əhlinə, behişt əhli isə Allaha tamaşa edəcəklər! Allaha baxdıqları zaman onlar behişt nemətlərindən heç birinə diqqət etməyəcək və Allah pərdə arxasına keçincə heç bir nemətlərə meyl etməyəcəklər. Elə ki Allah qeyb oldu, onun nuru, xeyr və bərəkəti onların mənzillərində qalacaqdır.” [\(1\)](#)

Hədislərdən istifadə olunan mətləblər

:Bu hədislərin hamısından belə başa düşülür ki

Allah-təala qiyamət gündündə həmin zahiri gözün və cismin vasitəsilə görünər və . ۱
insanın gözünün şüasından Allahın vücuduna birləşər və Allahın cismi həmin şüanı
.gözdə öz əksini tapar

إِنْكُمْ سَتَرُونَ رَبِّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرُ

Allahıancaq seçilmiş bəndələr görməz, bəlkə münafiq bəndələr də Allahı görməyə . ۲
.nail olacaqlar

وَ تَبَقَى هَذِهِ الْأَمْمَةُ فِيهَا مَنَافِقُهَا فَيَأْتِيهِمُ اللَّهُ ...

Allah-təala surətə və cismə malikdir. Hadisələr, dəyişmək, əvəz olmaq və hərəkət . ۳
.onun vücuduna ariz olmuşdur

Allah, bəndələrinin qarşısında dayanır və məxsus məkana . ۴

.Sunəni-ibn Macə”, 1-ci cild, “Ərrəddu ələlcəhmiyyə” bölümü“. [1]-1

.və məhəllə malikdir

Allahın müxtəlif qiyafələri və müxtəlif surətləri vardır. Bəzi qiyafələrində bəndələri .üçün tanılışı deyil. Lakin bəzi qiyafələrdə onu tanıyırlar və onun arxasında gedirlər

فِيَاتِيهِمُ اللَّهُ فِي غَيْرِ الصُّورِ هَذِهِ يَعْرُفُونَ فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكُمْ... فِيَاتِيهِمُ اللَّهُ فِي الصُّورِ هَذِهِ يَعْرُفُونَ...

Bəzən də Allahın məxsus əlaməti olan baldırının vasitəsilə onu taniyacaqlar. Nə .
qədər ki, baldırını göstərməyib, Allahın tanınması qeyri-mümkündür

فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَ بَيْنَهُ عَلَامٌ فَتَعْرُفُونَهُ بِهَا فَيَقُولُونَ: السَّاقُ فِي كِشْفٍ عَنِ السَّاقِ.... .

Nəhayət bu hədislərdə ələ gələn və çox gülməli olan axırıncı nöqtə, Allahın Adəm .
.övladı və günahkar bəndəsi tərəfindən aldadılmasıdır

Bunlar Səhihi-Buxari və Səhihi-Müslimdə nəql olunmuş Allahın görünməsi barədə olan
hədislərin xülasəsi idi. Bundan əlavə, bir çox mətləblər də istifadə olunur ki, onların
.bəzilərinə də işarə olundu

Allahın görünməsi bəhsinə əhəmiyyət kəsb etdiyinə görə əhli-sunnə və onların hədis
əhlinin arasında bu məsələnin sabit və başverəcək bir iş olduğu və həmçinin əksinə,
şələr və onların rəhbərləri arasında bu məsələnin heç cür qəbul olunmadığı və bu
məsələni onlardan heç bir kəs qəbul etmədiyi üçün bu mövzuda əhli-sunnə və əhli-şie
.alimlərinin nəzərlərini araşdırırıq

Əhli-sunnə alimlərinin nəzərində Allahın görünməsi

! ? Əhli-sunnə alimləri nə deyirlər

Əhli-sunnə alimlərinin və onların dörd məzhəb rəhbərlərinin, bəlkə onların bütün
alimlərinin və hədisçilərinin Allahı görmək barədə olan nəzərləri hədislərin söylədiyi
nəzərlərdir. Onlar Allahın nəinki görünməsini, hətta bu məsələni öz əqidələrinin

əslı kimi qəbul edir və onu inkar edənləri isə İslamdan xaric olmuşlardan və kafirlərdən hesab edirlər

İmam Əhməd ibn Hənbəl sünni məzhəbinin imamlarından biridir. O, Allahın barəsində [\(bu əqidədə olmuş və müxalifləri İslam dinindən xaric olmuş bilir.\)](#)

Malik və Şafei də hər ikisi əhli-sünnənin dörd rəhbərlərindən biri sayılırlar. Onlar da .Allah-təalanın qiyamət günü görünməsində həmin əqidədədirlər

(Əşhəb deyir: İmam Malikə dedim: Ya Əba Əbdillah ! (onun kunyəsidir

{وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرٌهُ إِلَى رَبِّهَا نَاظِرٌ}

ayəsinin mənası budur ki camaat bu iki gözlə Allaha tamaşa edəcəklər? Dedi: Bəli! :həmin iki gözlə. Dədim: bir çoxu deyirlər ki

cümləsinin mənası budur ki, Allahın savab və əzabını gözləyərlər. Mənim – [\(إِلَى رَبِّهَا نَاظِرٌ\)](#) cavabında dedi: Onlar yalan deyirlər, camaat Allahın özünə tamaşa edəcəklər.

:Mozni ibn Horəmdən nəql edir ki: İmam Şafeidən eşitdim

ayəsinin təfsirində belə dedi: Bu ayə buna dəlildir ki, [{كَلَّا أَنَّهُمْ عَيْنُ رَبِّهِمْ يَوْمَئِذٍ لَمْحُجُوبُونَ}](#) Allahın övliyaları onu axırətdə görəcəklər. Həmçinin Rəbi` nəql edir: Günlərin bir günü .İmam Şafeinin yanında idim. Ona Səiddən bir məktub gəldi

ayəsi barədə sual soruşulmuşdur. Şafei [{كَلَّا أَنَّهُمْ عَيْنُ رَبِّهِمْ يَوْمَئِذٍ لَمْحُجُوبُونَ}](#) O məktubda məktubun cavabında belə yazdı: “Allah qəzəb üzünü camaatdan gizlədəcək buna dəlildir ki, başqaları Allah sevindiyi anda onun üzünü görəcəklər. Rəbi` deyir: Şafeidən ?sual etdim. Sən özün bu məsələyə etiqad bəsləyirsən

səh:177

;Əl-mənar”, 9-cu cild, səh. 145“ . [1] - 1

Təzyinul-məmalik fi mənaqibi Malik”; təlif-Süyuti Məhəmməd Əbu Zohrənin“ . [2] - 2 .nəqli ilə Malikin öz kitabında, səh. 88

Cavabımda dedi: And olsun Allaha, əgər Məhəmməd ibn İdrisin (Şafei) qiyamət
gündündə Allahı görməyinə yəqini olmasa bu dünyada ona pərəstiş etməz.⁽¹⁾

İsfiraini (vəfatı-424 h.q.) deyir ki: Rə'y və hədis səhabələrindən fiqh imamları Malikin,
Şafeinin, Əbu Hənifənin, Əhməd ibn Hənbəlin, Sovərinin, İbn Əbi Leylanın səhabələri
.hamısı Allahın gözlə görünməsini sübut etmişlər

Yenə də əlavə edir ki: Əhli-sünnənin hamısı Allahın axirət gündündə özünü möminlərə
göstərməsini qəbul edirlər və biz bu barədə ayrılıqda geniş şəkildə bəhslər cəm
etmişik⁽²⁾

:Əhməd Məhəmməd Şakir Əhməd ibn Hənbəlin müsnədinə yazdığı öz şərhində deyir
Allahın görünməsi barəsində olan hədislər təvatir⁽³⁾ həddinə və sübut mərhələsinə
!İçatmışdır

Əgər bir kəs Allahın görünməsini inkar etsə, məzhəbin zəruri məsələlərindən birini
inkar etmişdir. Allahın görünməsini təkcə cəhmiyyə⁽⁴⁾, mötəzilə, imamiyyə və
xəvariclər inkar etmişlər.⁽⁵⁾

Fazıl Nəvəvi deyir: Əhli-sunnə məzhəbinin hamısının etiqadı budur ki: Allah-təalanı
görmək əqlən mümkündür və mahal bir şey deyildir. Bu məsələni də qəbul edirlər ki,
qiymət gündündə möminlər Allahla görüşməyə nail olacaqlar. Təkcə bir çox bidət əhli
məsələn, mötəzilə nümayəndələri, xəvaric və murciə məzhəbinin nümayəndələri
güman edirlər ki, Allahı

səh:178

;Təbəqatus-Şafeiyyə”, 2-ci cild; səh. 81“ . [1]-1

;Əlfərqu beynəl fərq Təbəe Qahirə”, səh. 312 və 335“ . [2]-2

Hədis terminalogiyasından biri olub, o hədis toplusuna deyilir ki, onun yalan . [3] -3
.olması mümkün deyildir. (mütərcim
Islam məzhəblərindən biri . [4]-4

.Musnəde Əhməd ibn Hənbəlin şərhi”, 14-ci cild, səh. 137, hədisin şərhi: vv. 3“ . [5]-5

görmək mümkün olmayan bir işdir. Sonra deyir: Bu qrupun nəzərləri xəta və cahillik
:üzündən olan qorxulu məsələlərdəndir. Sonra yenə deyir

[\(Lakin Allahın görünməsi, əvvəlcə söylədiyimiz kimi, bu aləmdə də mümkün bir işdir.\)](#)

:Allah-təalanın görünməsi barədə olan dəlilləri qeyd etdikdən sonra belə nəticə alır
:Səhih və düzü budur ki;- Peyğəmbər (s) merac gecəsi öz gözləri ilə Allahı görmüşdür
Sonra Aişənin sözlərinə rədd cavabı yazmışdır. Çünkü, Aişədən nəql [— رَأَى رَبَّهُ بِعِنْدِ رَأْسِهِ](#) .olunmuşdur ki: "Peyğəmbər (s) merac gecəsi Allahı görməmişdir

Diyar Bəkri deyir: Peyğəmbərin (s) xüsusiyyətlərindən biri bu idi ki, Allah-təalanı iki
[\(dəfə öz gözləri ilə görmüşdür.\)](#)

[وَرُؤْيَاً لِلْبَارِي مَرَّتَيْنِ](#)

:Bədruddin Eyni Allahı görmək barədə olan hədislərin şərhində belə deyir

Bu hədisin məzmunu Allahı görməyin mümkün olmadığına qail olanların nəzərini rədd
edir. Sonra əlavə edərək bildirir ki: Onların sözləri ən böyük nadanlıq və xətadan
doğur. Çünkü, Quran və sünənədən ələ gələn dəlillər Allahın görünməsini sübut edir. Bu
dəlildən əlavə, İslam ümməti qədimdən ta bu günə qədər bu mənada nəzərləri birdir
.ki, Allah-təala qiyamət gündündə özünü möminlərə göstərəcəkdir

Sonra əlavə edir: Lakin, Allahın bu aləmdə də görünməsi mümkün bir işdir. Amma
keçmiş və indiki kəlam alımlarının çoxu buna qail olublar ki, Allahın dünyada görünməsi
məmkün deyildir. Sonra deyir: Əşəri buna qail idi ki, bu dünyada da Allahı görmək
[\(məmkündür!!!\)](#)

səh:179

;Səhihi-Müslim"ın şərhi, ۲-cü cild, səh. ۵“ . [۱]-۱

;Tarixul-xəmis”, ۱-ci cild, səh. ۱۱۳-۱۱۴“ . [۲]-۲

.Umdətul-qari”, ۱۸-ci cild, səh. ۱۷۲“ . [۳]-۳

[Qəstələni deyir: Bəli, şübhəsiz ki, Allahı açıq-aşkar görəcəyik!!](#)[\(1\)](#)

İbn Həcər Bətaldan nəql edir: Əhli-sünnə, hədis və ümmətinin hamısı Allahı axırətdə [görülməsinin caiz olduğuna qıldırlar.](#)[\(2\)](#)

Şeyx Məhəmməd Əbduh deyir: Allahı görmək barədə düzgün və aşkar hədislər o [qədər çoxdur ki, bir kəsə şəkk-şübhə və mücadilə üçün bir yer qalmır.](#)[\(3\)](#)

səh:18.

;İrşadus-sarı”, ۲-ci cild; səh. ۱۰۹“ . [۱]-۱

;Fəthul-bari”, ۱۸-ci cild, səh. ۱۹۵“ . [۲]-۲

;Əl-mənar”, ۹-cu cild, səh. ۱۴۴“ . [۳]-۳

Allahı görmək məsələsi ilə bağlı beş sual .

İbn Həcər Məkkidən⁽¹⁾ Allahı görmək məsələsi barədə beş sual qeyd olunmuşdur. O, bu suallara cavab vermişdir. Əziz oxucuların bu beş sual və cavaba diqqət etmələrini xahiş edirik

Sual: Əgər bir kəs bu dünyada ayıq halda həmin gözləri ilə Allahı gördüyünü iddia . . etsə və ya buna etiqadı olsa, onun iddiası düzdürmü? Bir halda ki, bəzi firqələr Allahı bu .dünyada da görünməsinin mümkün olduğuna etiqad bəsləmişlər

Cavab: Bu məsələ iki cəhətdən bəhs olunmalıdır. Onlardan biri budur ki, əhli-sunnə ardıcılları Allahın bu dünyada da görünməsinin mümkün olmasına etiqad bəsləmişlər. İkinci bəhs görünüşün necə baş verməsindədir. Əhli-sunnənin əksəriyyətinin əqidəsi bu barədə belədir ki, Allahın bu dünyada görünməsi başqa şəxslər üçün deyil, təkcə .Peyğəmbər (s) üçün mümkün olmuşdur. O da yalnız merac gecəsində baş vermişdir

Sual: Görəsən keçmiş dinlərə tabe olmuş möminlər də İslam .

səh:181

İbn Həcər Məkki ۱۷۳-cü hicri tarixində dünyadan getmişdir. O, əhli-sunnə . [1] -1 alimlərindən biri və çoxlu kitab sahibi idi. O cümlədən onun yazdığı kitablar şərinin rəddi barədə "Əssəvaiqul Muhriqə" və "Əlfəta vəl hadisə " və s... misal vurmaq olar. Əlfətavəl hədisə kitabını ۱۴۹.-ci həq tarixində Misrdə yeni çapa verilmiş və beş sual - .cavab ۱۴۷-۱۴۹-۲۱۶-۲۱۸-ci səhifədə geniş şəkildə izah olunmuşdur

?dininin ardıcılları kimi Allahi qiyamət günündə görəcəklər

Cavab: İbn Əbi Həmzə Malikinin dediyinə əsasən, keçmiş dinlərə itaət edənlər üçün iki ehtimal vardır. Lakin ən çox ehtimal olunan odur ki, onlar da müsəlmanlar kimi Allahi görəcəklər və hətta deyə bilərik ki, mələklər, cılalar və qadınlar da Allahi görməyə nail olacaqlar. Çünkü, rəvayətdə gəlmışdır ki, Allahın bütün düz məxluqları onu görəcəklər.

.Xalıqiyət ləfzi də umumiyyətə işarədir. Saydıqlarımızın hamısına da dəlalət edir

?Sual: Nəyə görə Allahi dünyada yox, axırətdə görmək mümkün olacaq .

Cavab: İmam Malikinin bəyanına əsasən, onun səbəbi axırət əhlinin əksinə olaraq, dünya əhlinə hökumət edən zəif bir qüvvəyə görədir. Axırət əhli həmişəlikdir və yüksək qüvvəyə malikdirlər. Amma Peyğəmbərin (s) merac gecəsində Allahi görməsinə müvəffəq olmasının necəliyinə gəldikdə isə, o da adı bir bəşər kimidir? Sualına cavabda gərək deyək ki, bu, Allahın təkcə öz Peyğəmbərinə inayət etdiyi .məxsus, fövqəladə kəramət və lütf idi

?Sual: Behiştə qadınlar da kişilər kimi Allahi görəcəklər .

Cavab: Xeyr! Çünkü, bu məsələyə xüsusi bir dəlil yoxdur. Lakin, alimlərin bəziləri deyirlər ki: Onlar da kişilər kimi behiştə Allahi görəcəklər. Rəvayətlərin məfhumu ümumiyyətə dəlalət etdiyinə görə qadınlara da şamil olur. Bəzən qadınların bayram günlərində, özü də kişilərlə bir yerdə deyil, xüsusi şəkildə Allahi görəcəklərini də söyləyirlər. Bu nəzəriyyə dəlil cəhətindən yüksək qüvvəyə malikdir. Lakin, Cəlaluddin Süyuti “Siddiqat”- (Quranda onların barəsində yaxşı yad olunan qadınlar)-ı istisna etmiş və belə demişdir: Bu qadınlar behiştə kişilərlə bir yerdə də Allahi görəcəklər. Bu, Allahın belə qadınlara bağışladığı xüsusi lütfü və kəramətidir

Sual: Qadınlar da kişilər kimi durduqları yerdə və behiştə girməzdən qabaq Allahi .
?görəcəklər

Cavab: – Bəli, əhli-sünnənin bir çox alımlarının əqidəsinə görə münafiq və kafirlər də durduqları yerdə Allahı görməyə müvəffəq olacaqlar. Lakin, az bir müddətdən sonra görə bilməyəcəklər. Amma behiştə Allahı görmək peyğəmbərlərə, mursəllərə, siddiqlərə, İslam ümmətindən və hər ümmətdən olan möminlərə məxsus olmasında əhli-sünnənin nəzəri eynidir. Təkcə bu ümmətin qadınlarının görməsində ixtilaf vardır

?Bu batıl əqidənin mənşəyi nədir

Əvvəlki səhifələrdə işaret olunduğu kimi, əhli-sünnə alımlarının sözlərindən belə anlaşılır ki, onların bu əqidələrinin sübutunda dəlilləri səhiheyndə və başqa etimad olunan kitablarında nəql olunmuş hədislərdən ibarətdir. Elə buna görə də bu hədislər onları Qurani-Kərimin ayələrində düşünülüb və təfəkkür etmələrindən saxlamışdır. Bəzən bu hədislərin əsərinin təsiri ayələrin bir hissəsini təvil etmiş⁽¹⁾ və hədisin .məzmunu ilə uyğun mənada istifadə olunmuşdur

İbn Həcər Allahın görünməsini söyləyən hədislər barədə belə deyir: Daru Qutni Allahın görünməsi barədə olan hədislərin nəql olunan yolunu təqribən iyirmiyə qədər .toplamışdır

Sonra deyir: Lakin, İbn Qəyyim bu barədə çox çalışmış və “havil-ərvah” kitabında ۲۰- .dan artıq toplamış və hamısının təriqinin də düzgün və səhih olduğunu bildirmişdir

Sonra İbn Həcər, Daru Qutnidən nəql edir ki: İbn Muin demişdir: Mənim yanımıda Allahı [\(2\)](#) görmək barədə yeddi səhih hədis vardır.

Şeyx Məhəmməd Əbdüh deyir: Görməyi inkar edən ayələrin, onu sübut edən .ayələrdən daha aşkar olduğu çox deyilmişdir

səh:182

.Dəyişmiş və başqa mənaya yozmuş .[1]-1
.Fəthul-bari ۱-ci cild,v, səh. ۳۰۹ .[2]-2

.ayəsi^(۱) kimi {لَا تُدِرِّكُهُ الْأَبْصَارُ} ayəsi və {لَنْ تَرَانِي} :Məsələn

Bu iki ayə sərahətlə Allahın görünməsini inkar edir. Lakin bunu sübut edən ayələr isə bundan ibarətdir

Qiyamət günü bir çoxlarının üzləri sevincdən gülər və “وُجُوهٌ يَوْمَئِنَ نَاصِحٌ رَّبَّهَا نَاظِرٌ”^(۲) Allahlarına baxarlar^(۳)

lügəti intizar mənasında, Quranda, danışlıqda və ərəb kəlmələrində çox-“نظر” Bu ayədə istifadə olunmuşdur. Məsələn

.ayəsi^(۴) kimi {مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً} ayəsi^(۵) və {هَلْ يَنْظُرُونَ إِلَّا تَأْوِيلَهُ}

lügəti intizar mənasındadır. Mucahid kimi keçmiş təfsircilər ”نظر“ Bu ayələrin hamisində ^(۶)ni bəhs olunan ayələrdə intizar mənasını daşıdığını bildirmişlər.^(۷) – “ناظره” də

Əbduh yuxarıdakı mətləblərə diqqət edir, amma hədislərlə üz-üzə gəldikdə onlara göz yuma bilmir. Xülasə söyləsək, Quran ayələrinə çox sadə yanaşmışlar. Başqa sözlə söyləsək, Allahı görməyin mümkün olduğunu bildirən hədislərin təsirinə qapılaraq Quran ayələrində təvilə yol vermiş və belə demişdir: Səhih hədisdə Allahı görməyin ^(۸)sübutuna aşkar hədislər o qədər çoxdur ki, heç kəsə şəkk-şübhə yeri qalmır.^(۹)

Beləliklə, aydın oldu ki, Allahın görünməsinə olan əqidənin mənşəyi əhli-sünнə kitablarında gətirilmiş belə hədislərdir. Xüsusilə siyahda nəql olunan cism və oxşatmaq mənşəyi daha təsirli olmuş, belə hədislər Allahı tanımaqda Quranın nəzəri ilə uyğun gəlməyən yolu ötüb keçilməsi ilə nəticələnmişdir

Bəli, bir vaxt bir binanın əyriliyi onun memarının vasitəsi ilə düzəlmüş olarsa, bu əyriliyin .əsəri o binada əbədi qalacaqdır

səh:184

;Ənam” surəsi, ۱۰۳-cü ayə“ . [۱]-۱

;Qiyamət” surəsi, ۲۲-ci ayə“ . [۲]-۲

;Yasin” suərsi, ۴۱-cu ayə“ . [۳]-۳

;Əraf" surəsi, 53-cü ayə“ . [4]-4

.Əlmənar 9-cu cild, səh. 134 . [5]-5

.Əlmənar 9-cu cild, səh. 144 . [6]-6

!Əziz oxucu

Səhiheyinin ardıcıllarının Allahı görmələri barədə olan əqidələrini mülahizə etdiniz. Yaxşı olar ki əhli-sunnə alimlərinin Allahı yuxuda görmək əqidəsini də burada qeyd .edək

Onlar bu məsələni sübut etməkdən ötrü bir sıra hədislər nəql etmişlər. Bu hədislərin məzmununa əsasən, Peyğəmbər (s) bu nemətə nail olmuş və Allahı yuxuda .görmüşdür

Bu nəzəriyyəni daha da möhkəmlətmək üçün məsələni genişləndirərək, Peyğəmbərin (s) məqamını kiçiltmiş və bəzi alimlərin də yuxuda Allahla görüşməyə və Allahla öz .aralarında dərdləşməyə nail olduğunu da bildirmişlər

.Bu yuxunu ən məşhur yuxu yozanlar maraqlı və şirin yuxu yozma ilə nəql etmişlər

Belə əqidənin sahibləri Allahı yuxuda görməyə əlaqəsi olanlara yol göstərmiş və bu .nemətə nail olmaq üçün onlara iki rəkətli məxsus bir namaz da öyrətmişlər

Nəhayət, məşhur tarixçi Suheyli və “Rovzul-ənəf” kitabının sahibi (vəfatı-⁵⁸¹ h.q.) bu barədə “Məsələtu royətillah fil mənami vən-nəbiy”⁽¹⁾ adlı kitab yazmış, Allahı yuxuda görmək mövzusunu geniş açıqlamış və bu barədə olan müxtəlif suallara cavab .vermişdir

Biz yuxarıda qeyd olunan mətləblərin geniş şəkildə araşdırılmasını oxucuların .ixtiyarında qoyur, bu barədə mühakimə yürütməyi onların öz öhdələrinə buraxırıq

.Peyğəmbər (s) Allahı yuxuda görür

Bu barədə Termizi öz sunənində bir neçə hədis nəql etmişdir. Onların hamisinin məzmunu Peyğəmbərin (s) yuxuda Allahı gözəl qiya�ədə görərək onunla səhbət :etdiyini bildirir. İndi isə o hədislərdən birinin mətni və xülasə tərcüməsi ilə tanış olun

.İbn Hisamin sirəsi, Taha Əbdur-raufun qələmi ilə ; Misr çapı ۱۳۹۱ . [۱]-۱

... عَنْ مَعَاذِ ابْنِ جَبَلٍ قَالَ: احْتَبَسَ عَنَّا رَسُولُ اللَّهِ | ذَاتَ غَدَاءٍ مِنْ صَيْلَةِ الصُّبْحَ حَتَّىٰ كِدْنَا نَتَرَاءِي عَيْنَ الشَّمْسِ فَخَرَجَ سَرِيعًا فَتَرَبَّ بالصَّيْلَةِ لَاهٌ فَصَيْلَى رَسُولُ اللَّهِ وَ تَجَوَّزَ فِي صَيْلَةِ اللَّهِ فَلَمَّا سَلَّمَ دَعَاهُ بِصُورَتِهِ فَقَالَ لَنَا عَلَىٰ مَصَافِكُمْ كَمَا أَتَتْنَا ثُمَّ إِنْقَلَ إِلَيْنَا فَقَالَ أَمَا إِنِّي سَاحِدٌ ثُمَّ كُمْ مَا حَبَسَنِي عَنْكُمُ الْغَدَاءَ، إِنِّي قُمْتُ مِنَ اللَّيلِ فَتَوَضَّأْتُ فَصَيَّلَتُ مَا قَدِرْتُ لِي فَعَسْتُ فِي صَيْلَةِ اللَّهِ فَاسْتَقْلَتُ فَإِذَا أَنَا بِرَبِّي تَهْيَارَكَ وَ تَعْبَالَى فِي أَخْسِنِ صُورَةِ، فَقَالَ: يَا مُحَمَّدًا! قُلْتُ رَبِّي لَيْكَ قَالَ: فِيمَ يَخْتَصِّ الْمَلَأُ الْأَعْلَى قُلْتُ: لَا أَدْرِي رَبَّ قَالَهَا: ثَلَاثًا قَالَ: فَرَأَيْتُهُ وَ ضَعَ كَفَهُ بَيْنَ كَتَفَيْ قَدْ وَجَدْتُ بِرَدِّ أَنَامِلِهِ بَيْنَ ثَدِيَّ... .

Məaz ibn Cəbəl deyir: "Peyğəmbər (s) bir gün sübh namazına gecikdi. Günəşin çıxmasına az qalmış tələsik halda məscidə daxil oldu. Namazı qıldı və sonra buyurdu: Cərgələrinizi pozmayın. Bu vaxt gecikməyinin səbəbini belə izah etdi: Mən dünən ayıldım. Bir az namaz qıldıqdan sonra yuxuladım. Yuxuda Allahı gözəl bir qiyafədə gördüm. Allah buyurdu: Ya Məhəmməd! Dedim: Ləbbəyk ey mənim Rəbbim! Buyurdu: Muqərrəb mələklər hansı məsələdə bir-biri ilə mübahisə edirlər. Dedim: Bilmirəm. Bu sualı üç dəfə təkrar etdi və mənfi cavab eşitdi. Bir də gördüm ki, əlini mənim kürəyimə qoydu. Mən onun barmaqlarının sərinliyini sinəmdə hiss etdim. Bu vaxt mənə belə buyurdu: Ya Məhəmməd..." .[\(1\)](#)

Buxarinin bu hədisi təsdiq etməsi

Termizi yuxarıdakı hədisi nəql etdikdən sonra deyir: Bu hədis "həsən"[\(2\)](#) və "səhih"-dir.
Mən onun səhihliyi barədə

səh:186

;Sunəni-Termizi", 5-ci cild; "Sad" surəsinin təfsiri, hədis: ۳۳۲۲". [1] - ۱ Həsən" – şia məzhəbinin nəzərinə əsasən , o hədisə deyilir ki onun sənədi" . [2] - ۲ məsumə qədər neçə sənədlə birləssin və hədisin raviləri də imami məzhəbdirlər. Lakin onların ədaləti barədə rical kitablarında bir söz deyilməmişdir. Əhli-sunnə nəzərində isə həsən, o hədislərə deyilir ki, onun raviləri adil, lakin hədisi əzbərləməkdə çox .(zəifdirlər. (mütərcim

Məhəmməd ibn İsmaildən soruşdum. O da bu hədisi təsdiq etdi və cavabında dedi: Bu
hədis səhihdir

Əhli–sunnə alimləri də Allahı yuxuda görürlər

Hafız ibn Ərəbi Maliki (vəfati ۵۹۷ h.q.) Sunəni-Termiziyyə yazdığı öz şərhində, həmin
kitabdan nəql etdiyimiz hədisin şərhində belə deyir

Şeyx, alimlərin və zahidlərin rəhbəri, ustad Əbu İshaq İsfəraini də Allahı yuxuda
görmüş və ona demişdir: İlahi otuz, ya qırx ildir səndən bağışlanmağımı diləyirəm,
lakin hələ də duamı qəbul etməmisən. Allah onun cavabında buyurdu: Ey Əba İshaq!
(Sən bizdən böyük bir hacəti, bizim dostluğumuzu və məhəbbətimizi istədin!)

Şərani([1](#)), İbn Covzi([2](#)) və Şəblənci([3](#)) Əhməd ibn Hənbəldən nəql edirlər ki, o deyirdi:
Mən Allahı yuxuda gördüm. Dedim: -İlahi, bəndələrinin sənə yaxın olmasına ən gözəl
vasitə nədir? Buyurdu: Mənim sözlərimdir ey Əhməd! Dedim: Düşünərək ya
!düşünməyərək? Buyurdu: – Düşünərək və düşünməyərək
:Ruhul-məani təfsirinin sahibi Alusi Bağdadi (vəfati-۱۲۷۰ h.q.) deyir

Allaha şükür edirəm ki, həyatımda üç dəfə Allahı yuxuda görmüşəm. Axırıncı dəfə“
۱۲۴۶-cı ildə, ətrafi nurla bürünmüş və şərqə tərəf diqqət etdiyi halda gördüm. Mənə
(neçə cümlə nəsə byurdu. Yuxudan oyandıqdan sonra mən o cümlələri unutdum”.[\(4\)](#)

səh:187

-
- .Arizətul əhvəzi”, Misr çapı ۱۲-ci cild, səh. ۱۱۷“. [۱]-۱
.Təbəqate Şərani”, Misr çapı, ۱۳۱۶, ۱-ci cild, səh. ۴۴“. [۲]-۲
.Mənaqebu Əhməd ibn Hənbəl”, Beyrut çapı, səh. ۴۲۲“. [۳]-۳
;Nurul-Əbsar”, “Beyrut çapı”, səh. ۲۲۵“. [۴]-۴
;Ruhul-məani”, ۹-cu cild, səh. ۴۶“. [۵]-۵

Darəmi öz “sunən” kitabında nəql edir ki, Peyğəmbər (s) Allahı yuxuda görmüşdür. Sonra bu yuxunu yozmağa başlayır və tanınmış yuxu yozan İbn Sirindən belə nəql [\(edir: – Hər kim Allahı yuxuda görsə behiştə daxil olar.\)](#)

Allahı yuxuda görmək üçün qılınan namaz

Əhli-sunnə alimləri və hədisçiləri İbn Abbasdan nəql etmişlər ki, hər kim cümə günü zöhr və əsr namazları arasında iki rəkət namaz qılaraq onun birinci rəkətində “Həmd” surəsindən sonra bir dəfə “Ayətul-kursi”-ni və ۲۵ dəfə “Fələq” surəsini, ikinci rəkətində isə “Həmd” surəsindən sonra “İxlas” surəsini və ۲۵ dəfə “NAs” surəsini, salamdan La həvla və la qüvvətə illa billahil-əliyyil-“بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ” sonra isə ۵. dəfə .əzim”deyərsə, yuxuda Allahı görməmiş dünyadan getməz

Süyuti də bu hədisi “Əl-ləaliəl-məsnuə”[\(۱\)](#) və İbn Couzi “Əl-mozuat”[\(۲\)](#) kitabında bu hədisi Əbu Talib Məkkə və Əbu Hamid Qəzalidən nəql edir və bildirir ki, bu hədis qondarma hədisdir. Çünkü, onun sənəd silsiləsində olanlar məchul və tanınmayan .şəxslərdir

Təəccübü burasıdır ki, İbn Couzi bu hədisin inkarında onun “Royətullah fil-mənami” mətninə irad etməmişdir. Onun fikrincə hədisin mətni düzdür. Yalnız sənədlərində :iradın olmasını bildirərək belə demişdir

هذا حديث مجهول وفيه مجاهيل لا يعرفون.

Allah—Təalanı görmək şəx imamlarının nəzərində

Şəx məzhəbinin rəhbərləri, yəni Peyğəmbər (s) sülaləsi Allahı

səh:188

;Darəminin mətni”, ۲-ci cild; səh. ۱۲۶“. [۱]-۱

;ci cild, səh. ۵۲-۱ . [۲]-۲

;ci cild, səh. ۱۱۹-۲ . [۳]-۳

gözlə görməyin qeyri-mümkün olduğunu bildirirlər. Şıə məzhəbinin nümayəndələri də öz rəhbərlərinin təlim-tərbiyəsinə əsasən, Allah-təalanı bu dünyada və axırət gündə görmək məsələsində onun qeyri-mümkün olduğunu etiqad bəsləmiş və Allahi bu kimi şeylərdən (məsələn: başqa cisimlər kimi günəş, ay və şuanın əksi kimi dərk etməyin .mümkün olması kimi məsələlərdən) münəzzəh və üstün bilirlər

Xülasə, bu, Peyğəmbər (s) Əhli-beytinin sözləri və nəzəriyyələridir. Gərək təkcə onların sözlərinə etiqad olunsun və qiyamət gündə Allah-təalanın yanında bu kimi şəxslərin və məsum sülalənin nəzərindən başqa heç bir üzürlü səbəb qəbul olunmayacaqdır. Çünkü, Allah onları Quranda hər növ çirkinlik və pislikdən pak və hər :cür azgınlıq və bihudə söz danışmaqdan münəzzəh və təmiz tanıtdırmışdır

{إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرُ كُمْ تَطْهِيرًا}

EY ƏHЛИ-BEYT! ALLAH SIZDƏN ÇIRKINLIKLƏRI (GÜNAHLARI) YOX ETMƏK VƏ SIZI_
[BÜTÜN PİSLİKLƏRDƏN TƏMİZLƏMƏK \(PAK\) ISTƏYİR!](#) [\(1\)](#)

Peyğəmbər (s) da onları Qurani-məcidə yaxın və onunla bərabər, həmçinin hər ikisini ."səqil" (ağır və ciyin sindiran əmanət) qərar vermişdir

إِنِّي تَارِكٌ فِيْكُمُ النَّقْلَىٰ نِّكَاتَبَ اللَّهِ وَعِزْرَتِي

MƏN SIZİN ARANIZDA IKİ BÖYÜK VƏ AĞIR ƏMANƏT QOYURAM. ONLARDAN BIRI _
_ ALLAHIN MÜQƏDDƏS KITABI QURAN, DIGƏRI ISƏ MƏNİM ƏHЛИ-BEYTİMDİR

Şıə məzhəbinin nəzəri budur ki, Allah-təalanın görünməsinin mümkün olmamasını əqli və nəqli dəlillər sübut edir. Bu barədə Quran ayələrindən əlavə, dini rəhbərlərimizdən nəqli olunmuş rəvayətlər həmin əqli və nəqli mətləbləri izah edir və sadə dillə ümumi .zehnlərə və fikirlərə onun dərkini aydınlaşdırır

səh:189

:İndi isə əqli və nəqli dəlillərdən ibarət olan bir neçə nümunəni burada qeyd edirik

Əqli və fəlsəfi dəlillər

[ƏQLI VƏ FƏLSƏFI DƏLILLƏR](#)

Filosoflar deyirlər: Gözlə bir şeyi görmək və bir şeyin şüasının görünməsi o vaxt . ı mümkündür ki, bir cəhətdə və müəyyən bir yerdə görünüşün. Əgər bu məsafə .müəyyən həddən az və ya çox olsa, görünən o şeyi görmək mümkün olmayacaqdır

Hər bir mövcudun görünməsinin şərtləri vardır. Onlardan biri də budur ki, görünən şey .görən şəxsin qarşısında olsun

Məsələ burasındadır ki, bu cəhətlər Allah-təala barəsində keçərli deyildir və bizə onun mümkün olmamasını anladır. Çünkü, bu cəhətlərdən heç birinin həqiqəti Allah-təala barəsində düzgün deyildir. Allah, heç yerdə və ya heç bir məkanda kimsəyə görünməmişdir. Allah və yaratdığı varlıqlar arasında məsafə yoxdur. Çünkü, məsafənin lazım olması Allah-təalanın cism və məkana malik olması deməkdir. Allah-təalanın isə .heç bir cism və məkana ehtiyacı yoxdur

Allahı görmək və onunla görüşmək, əgər onun vücuduna əlaqə tapırsa, onun . vücudunu gözlə görməyin lazımlığı, vücudunun məhdud bir məkanda və müəyyən bir nöqtədə olmasına və həmçinin başqa bir nöqtələrdə və məkanlarda vücudunun olmamasına gətirib çıxardır. Çünkü, insanın baxışı Allahın vücudunun bütünlüklə deyil, təkcə bir qismini görür. Bunun da mənası o deməkdir ki, Allahın vücudu ayrı-ayrı hissələrə malikdir və onlardan da təşkil olunmuşdur. Müəyyən bir nöqtəni tutmuşdur. Bunların hamısı Allah-təala barəsində mümkün olmayan bir şeydir. Çünkü, Allah-təala məhdud

səh: ۱۹.

BU DƏLILLƏRİN FƏLSƏFI VƏ ƏQLİ OLDUĞUNA GÖRƏ ƏZİZ OXUCULARIMIZA . [۱] -۱
. (DİQQƏTLİ OLMALARINI İSTƏYIRİK. (MÜTƏRCİM

deyildir və bir nöqtədə də qərar tutmamışdır. Nə ayrı-ayrı hissələrə malik olmuş və nə də tərkib tapmış, nə də bir məkanda yerləşərək başqa bir məkanı boşaltmışdır

Bundan əlavə, görünən və görülməsi mümkün olan hər bir şeyin rənglərdən birinə malik olması lazımdır ki, görünməsi mümkün olsun. Hər bir rəng növünün Allah-təalanın vücuduna nisbət verilməsi özü də mümkün olmayan bir işdir.[\(1\)](#)

Qurani-Kərimdən dəlillər

Qurani-Kərimdə Allah-təalanın görünməsini inkar edən çoxlu ayələr vardır. Bu ayələr bu məsələnin mümkün olmadığını bəyan etmişdir. Misal olaraq, kitabımızın bu səhifəsində bu barədə iki ayəni gətiririk

“Ənam” surəsində belə buyurur“ .

{لَا تُنَذِّرْ كُهُ الْأَبْصَارُ وَهُوَ يُنَذِّرُ كُ الْأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَيِّرُ}

GöZLƏR ONU (GöRÜB) DƏRK ETMƏZ. O, GöZLƏRI DƏRK EDƏR. O, LƏTİFDİR"
[\(CİMLİLIKDƏN UZAQDIR\), \(HƏR ŞEYDƏN\) XƏBƏRDARDIR!"\[\\(2\\)\]\(#\)](#)

Mərhüm Təbərsi deyir: – "İdrak" maddəsi "bəsər" kəlməsi ilə qeyd olanda görməyin və görünməyin göz vasitəsi ilə olması mənasınadır – {الْأَبْصَارُ} .

, Məsələ burdadır ki, əgər bir kəs desə ki

أَذْرَكْتُهُ بِبَصَرِي وَمَا رَأَيْتُهُ

cavabında deyərlər ki, bu kəlam ziddiyətlidir. Çünkü, gözlə dərk etmək, həmin görmək deməkdir. Buna görə də "onu gözümlə dərk etdim, lakin görmədim" deyilsə bu doğru deyildir.[\(3\)](#)

səh: ۱۹۱

Əlavə məlumat əldə etmək üçün Əllamə və Quşçının Nəsrəddin Tusunin . [1] - "Təcridul-etiqad" kitabına yazdığı şərhinə, həmçinin başqa Kəlami və Fəlsəfi kitablara imüraciət edə bilərsiniz

.Ənam surəsi ayə – ۱۰۳ . [۲] -۲

.Məcməul-bəyan”; Sudan çapı, səh. ۳۴۴“ . [۳] -۳

{وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمَ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَّيْكُمْ بِإِنْتَهَىْ كُمُ الْعِجْلَ فَتَوَبُوا إِلَىٰ بَيْارِئْكُمْ فَاقْتُلُوْا أَنفُسَّيْكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَيْارِئْكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ الْتَوَابُ الرَّحِيمُ * وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَنْ تُؤْمِنَ لَيْكَ حَتَّىٰ اللَّهُ جَهَرَهُ فَأَخَذْتُكُمُ الصَّاعِقَهُ وَأَنْتُمْ تَنْظُرُونَ}

O VAXTİ DA XATIRLAYIN KI, MUSA ÖZ QÖVMÜNƏ: EY QÖVMÜM, SIZ BUZOVA SITAYIŞ – ETMƏKLƏ, HƏQIQƏTƏN, ÖZÜNÜZƏ ZÜLM ETDİNİZ. BUNA GÖRƏ DƏ YARADANıNıZA TƏRƏF ÜZ TUTARAQ TÖVBƏ EDİN, ÖZÜNÜZÜ (BUZOVU TANRı BİLƏN ADAMLARıNıZı) ÖLDÜRÜN! BELƏ ETMƏNİZ YARADANıNıZıN YANıNDA SIZİN ÜÇÜN XEYIRLI DİR! – DEMİŞDI VƏ ALLAH DA TÖVBƏNİZİ QƏBUL ETMIŞDI. ƏLBƏTTƏ, O, TÖVBƏLƏRI QƏBUL EDƏNDİR, BAĞışLAYANDİR. (VƏ YADıNıZA SALıN KI) SIZ: YA MUSA, ALLAHı AŞKAR SURƏTDƏ GÖRMƏYINCƏ, HEÇ VAXT SƏNƏ INANMAYACAĞıQ, – DEDIYINIZ ZAMAN [GÖZÜNÜZ GÖRƏ-GÖRƏ SIZİ ILDIRİM VURMUŞDU.](#)" [\(1\)](#)

Bu iki ayə bir-birinə birləşir və bir-biri ilə bağlıdır. Allah-təalanın görünməsinin qeyri-mümkün olmasına dəlalət edir. Çünkü, birinci ayədə özləri üçün buzova sitayış etməyi din qərar verən şəxslərin əzaba düçar olduğunu bildirmişdir. Nəticədə isə onların tövbəsinin ən çətin cəzalarla, özlərini öldürməyi şərt bağlamışdır. İkinci ayədə isə əzab, Allah-təalanı görmək istəyənlər üçün qeyd olunmuşdur. Onların da cəzaları .ildirimin nazil olması və asimanı bəlaya düçar olmalarına işarədir

Bu mübarək ayə təmamilə aşkar şəkildə bizləri bu həqiqətə çatdırır ki, küfr, mürtəd_ olmaq və əzaba düçar olmağın səbəbi təkcə buzova pərəstiş etmək deyil, Allah-təalanı görmək istəmək özü də günah və asimanı əzabin nazil olmasına səbəbdür. [..Məsələn, buzov pərəstlik ən böyük günahdır](#)

Dıqqəti cəlb edən budur ki, Quranda Allahı görmək mövzusunda mümkün olmayan Bəni-İsrailin istəklərinə

işarələr olunmuşdur. İşlənmiş ibarətlər və cümlələr bu işin ən böyük günah olduğunu :və boyun əyməməyi çox aydınlaşdırır. Bir yerdə deyir

{يَسَأَلُوكَ أَهْلُ الْكِتَابِ أَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِّنَ السَّمَاءِ فَقَدْ سَأَلُوا مُوسَى أَكْبَرَ مِنْ ذَلِكَ فَقَالُوا أَرِنَا اللَّهَ جَهَرًا فَأَخَذَنَا هُمُ الصَّاعِدَةَ بِظُلْمِهِمْ}

YA RəSULUM! KITAB əHLİ (YəHUDİLƏR) SƏNİN ONLARA GÖYDƏN (BIRDƏFƏLIK)) _ BIR KITAB ENDIRMƏYINI İSTƏYİRLƏR. HALBUKI ONLAR (VAXTILƏ) MUSADAN BUNDAN DAHA BÖYÜYÜNÜ İSTƏMİŞ VƏ: BİZƏ ALLAHı AŞKAR GÖSTƏR! - DEMİŞDİLƏR.

[\(Və öz əDALƏTSİZLİKLƏRI ÜZÜNDƏN ONLARI ILDIRİM VURMUŞDU.\)](#)

:Başqa bir yerdə isə deyirlər

{وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَهُ أَوْ نَرِى رَبَّنَا لَقِدْ اسْتَكْبِرُوا فِي أَنفُسِهِمْ وَعَنْوَ عُنُوْ كَبِيرًا}

BİZİMLƏ QARŞILAŞACAQLARINA ÜMID ETMƏYƏNLƏR (QIYAMƏT GÜNU DIRİLİB _ HAQQ-HESAB üçün HÜZURUMUZDA DURACAQLARINDA QORXMAYANLAR): "BİZƏ (MƏHƏMMƏDİN HƏQIQİ PEYĞƏMBƏR OLDUĞUNU TƏSDİQ EDƏN) MƏLƏKLƏR ENDİRİLMƏLI, YAXUD BİZ (ONUN DOĞRU DANİŞIB-DANİŞMADIGİNİ BİLMƏK üçün) RƏBBİMİZİ GÖRMƏLI IDIK!" - DEDİLƏR. HƏQIQƏTƏN, ONLAR ÖZLƏRI BARƏSİNDE TƏKƏBBÜRƏ QAPILDIYLAR VƏ (ALLAHı BILAVASITƏ GÖRMƏK, ONUNLA DANİŞMAQ [\(İSTƏMƏYƏ CÜRƏT ETMƏKLƏ\) AZĞINLAŞIB HƏDDİ ÇOX AŞDILAR.\)](#)

Əgər Allah-təalanın görünməsi mümkün olsaydı onların istəkləri zülm, həddindən çıxməq və əmrə itaətsizlik sayılmazdı

Xüsusi şəkildə görməyə etiqad edən şəxslər deyirlər: - Allah-təalanın bəndələrinə əta etdiyi ən gözəl və ləzzətli nemətlərdən biri onun ən böyük inayəti və bəndələrinə diqqətinin olması və qiyamət günündə behiştə bəndələrinə camalını göstərməsidir

səh:193

.Nisa surəsi ayə - 153 . [1] -
;Furqan" surəsi, 21-ci ayə“ . [2] -
-

Görünməyin inkarı barədə Quranda ayələr çoxdur. Lakin, nümunə olaraq bu iki söylənilən ayələrlə kifayətlənirik

Hədislərdən dəlillər

. ١
مِنْ كَلَامَ لَهُ (ع) وَ قَدْسَأَلَهُ ذَعْلَبُ الْيَمَانِيَّ فَقَالَ: هَلْ رَأَيْتَ رَبَّكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ؟ فَقَالَ (ع): "أَفَأَعْبَدُ مَمَّا أَتَ أَرَى؟" قَالَ: وَ كَيْفَ تَرَاهُ؟ قَالَ: "لَا تُدْرِكُهُ الْعَيْنُ بِمُشَاهَدَةِ الْعَيْنِ، وَ لَكِنْ تُدْرِكُهُ الْقُلُوبُ بِحَقَائِقِ الْأَيْمَانِ..."

Zələb Yəmani Əmirəl-möminin Əli ibn Əbi Talibdən (ə) sual etdi: Allah-təalanı görmüsənmi?! Cavabında Əli (ə) buyurdu: Görəsən mən görmədiyim Allaha ibadətmə ?edirəm

Zələb sual etdi: Necə görürsən? Əmirəl-möminin (ə) buyurdu: Allah-təalanı başda olan gözlə görmək mümkün deyil. Lakin, onu imanın həqiqətindən bəhrələnən qəlbin nuru [ilə dərk etmək olar...](#) [\(1\)](#)

. ٢
وَسْئَلَ الصَّادِقَ (ع): هَلْ يُرَى اللَّهُ فِي الْمَعَادِ؟ قَالَ (ع): "سُبْحَانَهُ تَبَارَكَ وَ تَعَالَى عَنْ ذَلِكَ عَلَوًا كَبِيرًا، إِنَّ الْأَبْصَارَ لَا تُدْرِكُ كُلَّاً مَالَهُ لَوْنٌ وَ كِيفِيَّةٌ، وَاللَّهُ خَالِقُ الْأَلْوَانِ وَالْكِيفِيَّةِ"

İmam Sadıqdən (ə) sual etdilər: Qiymət günündə Allah-təalanı görmək olarmı? İmam (ə) cavabında buyurdu: Allah-təala belə şeylərdən münəzzəh və üstündür. Çünkü, göz təkcə rəng və keyfiyyətə malik olan şeyləri –cismələri görə bilər. Lakin Allah nə rəng, nə [keyfiyyət və nə də necəliyə malikdir. Allah-təala onları vücudə gətirəndir.](#) [\(2\)](#)

. ٣
....عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ: جَاءَ حِبْرٌ إِلَى أَمِيرِ الْمُؤْمِنِينَ (ع) فَقَالَ: يَا أَمِيرِ الْمُؤْمِنِينَ! هَلْ رَأَيْتَ

səh: ۱۹۴

;Nəhcül-bəlağə", ۱۷۹-cu xütbə". [۱] - ۱
Üsuli-Kafi", ۳-cü cild, "İbtalur-röyə" bölümü, və "Biharul-ənvar", ۴-cü cild, ". [۲] - ۲

;“Nəfyur-röyəti” bölümü

رَبِّكَ حِينَ عَبَدْتَهُ؟ فَقَالَ (ع): وَيْلَكَ! مَا كُنْتُ أَعْبُدُ رَبِّا لَمْ أَرَهُ قَالَ: وَكَيْفَ رَأَيْتَهُ؟ قَالَ (ع): وَيْلَكَ! لَا تُذْرِكُهُ الْعَيْنُونُ فِي
مَشَاهِدِهِ الْأَبْصَارِ وَلِكُنْ رَأَتْهُ الْفُلُوْبُ بِحَقَّاِيقِ الإِيمَانِ... .

İmam Sadiq (ع) buyurur: “Yəhudi alimlərindən biri Əmirəl-möminin Əlinin (ع) xidmətinə gəldi və ərz etdi: Ya Əli! Pərəstiş etdiyin Allahı görmüsən? Əmirəl-möminin Əli (ع) buyurdu: Vay olsun sənə! Mən görünməyən Allaha pərəstiş etmirəm. Yəhudi sual etdi: Allahı necə görmüsən? Əli (ع) buyurdu: Allahı bu gözlərlə görmək mümkün deyil, [\(ürəklərdə olan imanın həqiqəti ilə onu dərk edirlər.\)](#)

.4

عَنِ الْأَشْعَثِ بْنِ حَاتَّمَ قَالَ: قَالَ دُو الرَّئَاسَيْنِ: قَلْتُ لِأَبِي الْحَسَنِ الرَّضَاءِ (ع): سَجَعْلُتُ فِتَّاكَ - أَخْبَرَنِي عَمَّا اخْتَلَفُ فِيهِ النَّاسُ مِنْ
الرَّؤْيَا! فَقَالَ: "يَا أَبَا الْعَبَّاسِ! مَنْ وَصَفَ اللَّهُ بِخِلَافٍ مَا وَصَفَ بِهِ نَفْسُهُ، فَقَدْ إِعْظَمَ الْفَرِيْهَ عَلَى اللَّهِ، قَالَ: {لَا تُذْرِكُهُ الْأَبْصَارُ وَهُوَ
يُذْرِكُ الْأَبْصَارَ وَهُوَ الْلَّطِيفُ الْخَبِيرُ... }

Fəzl ibn Səhl Zulriyasəteyn İmam Rzaya (ع) ərz etdi: “Camaatın ixtilaf etdiyi şey barədə, yəni Allahın görünməsi barədə mənə xəbər ver! Bu işin həqiqətini mənim üçün açıqla! Həzrət (ع) da cavabında buyurdu: Hər kəs Allahı, onun tərif etdiyindən başqa tərif edərsə, ən böyük böhtəni onun təkliyi barədə demisdir. Sonra bu ayəni oxudu

{لَا تُذْرِكُهُ الْأَبْصَارُ}

_ .GöZLƏR ONU (GÖRÜB) DƏRK ETMƏZ. O, GöZLƏRI DƏRK EDƏR_

Əhli-beytdən (ع) hədis kitablarında görməyi inkar edən onlarla hədis nəql olunmuşdur.

[\(Bu bir neçə hədis də kitabımızın bu hissəsində misal olaraq qeyd olunmuşdur.\)](#)

səh:195

Üsuli-Kafi”, ۳-cü cild, “İbtalur-röyə” bölümü, və “Biharul-ənvar”, ۴-cü cild,“ . [۱] -۱ ;“Nəfyur-röyəti” bölümü Üsuli-Kafi”, “İbtalur-röyət” bölümü, “Biharul-ənvar”, təzə çapı, ۴-cü cild,“ . [۲] -۲ ;“Nəfyur-röyə” bölümü

Allahın məkanı

Səhihi-Müslim və Səhihi-Buxarinin tövhid məsələsində olan ikinci zəif nöqtə budur ki, bu iki kitabda Allah-təala məkana ehtiyaclı olan bir varlıq kimi tanıtdırılmış və onun .üçün müxtəlif məkanlar müəyyən edilmişdir

Allahı görmək” bəhsində işaret etdiyimiz kimi, hər bir mövcudu görmək üçün ona“ müəyyən bir məkan lazımdır. Allahı görmək barədə hədislərə diqqət etdikdə səhiheyin .Allahın məkana malik olmasını çatdırır

Lakin məkan mövzusu sihahda (altı kitabda) ayrıca bəhs kimi qələmə alınmış və əhli-sunnə tərəfindən məkanı sübut etmək üçün bir çox kitablar yazılmışdır

Səhiheyinin (Buxari və Müslim) nəzərincə, Allahın məkanı namaz vaxtı namaz qılanın .qarşısında və onun qibləsinə tərəfdir

Sunənin (yəni Sunəni-Davud, Sunəni-Nəsai, Sunəni-Termizi və s..) nəzərincə isə Allahın məkanı ərşin üstündə, ərş vücuda gəlməzdən önce isə Allahın buludlar .arasında olduğunu bildirirlər

.İndi də bu mövzuda bir neçə hədisin tərcümə və mətni ilə tanış olaq

عن عبدالله بن عمر: أَنَّ رَسُولَ اللَّهِ | رَأَى بَصَارًا فِي جَدَارِ الْقِبْلَةِ فَحَكَّهُ بِيَدِهِ، ثُمَّ أَقْبَلَ عَنِ النَّاسِ، فَقَالَ: "إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّي فَلَا يَبْصُقْ قِبْلَةَ وَجْهِهِ، فَإِنَّ اللَّهَ قِبْلَةَ وَجْهِهِ إِذَا صَلَّى".

Əbdullah ibn Ömər deyir: “Allahın Rəsulu (s) məscidin qibləsi tərəfində ağız suyu gördü və oranı təmizlədi. Sonra üzünü camaata tutaraq buyurdu: Sizlərdən hər biriniz namaz qılan zaman öz qarşınıza ağızınızı suyunu atmamalısınız. Çünkü namaz qılanın vaxt [\(Allah sizin qarşınızda dayanır.\)](#)”[\(1\)](#)

عَنْ عَبْدِ اللَّهِ (رَه) (قَالَ: بَيْنَا النَّبِيِّ | يُصَلِّي رَأَى فِي قِبْلَةِ الْمَسْجِدِ نَحَامَةً فَحَكَّكَهَا بِيَدِهِ، ثُمَّ قَالَ: "إِنَّ أَحَدَكُمْ إِذَا كَانَ فِي الصَّلَاةِ فَإِنَّ اللَّهَ حِيَالُ وَجْهِهِ، فَلَا يَتَخَمَّنَ حِيَالَ وَجْهِهِ فِي الصَّلَاةِ"

Əbdullahdan nəql olunmuşdur: “Peyğəmbər (s) namaz qılarkən məscidin qibləsində ağız suyu gördü. Əli ilə onu

Səhihi-Buxari”, 1-ci cild, “Kitabus-salat”, Həkkul-bəzaqi bil-yədi minəl-məscid”“ . [1] -1 bölümü, hədis: ۳۹۷-۳۹۸; və ۳۹-cu bölüm, və “Kitabus-səlat”, “Əbvabul-əməli fis-səlat”, ۱۲-ci bölüm, “Ma yəcuzu minəl-bəsaq”, hədis: ۱۲۱۳; “Səhihi-Müslim”, 2-ci cild, “Kitabul-məsacid”, ۱۳-cü bölüm, “Ənnəhyu ənil busaq fil məscidi fis-səlati və گeyriha”, hədis:

təmizlədi. Onun üzündən qəzəblənməsi və naraht olması bilinirdi. Sonra belə buyurdu: Sizlərdən hər biriniz namaz qılkən Allah onun qarşısında durur. Namaz qılkən öz [qarşınıza ağızınızın suyunu atmayın.”](#)⁽¹⁾

.3

عَنْ أَبِي هُرَيْرَةَ: أَنَّ رَسُولَ اللَّهِ | يَصْلَى رَأْيِهِ فِي قِبْلَهِ الْمُسْتَجِدِ فَأَقْبَلَ عَلَى النَّاسِ، فَقَالَ: "مَا بَالَ أَحِيدُكُمْ يَقُولُ مُسْتَقْبَلَ رَبِّهِ فَيَتَسَخَّعُ أَمَامَهُ، أَيْحِبُّ أَحِيدُكُمْ أَنْ يَسْتَقْبِلَ، فَيَتَسَخَّعُ فِي وَجْهِهِ؟! فَإِذَا تَسَخَّعَ أَحِيدُكُمْ، فَلَيَتَسَخَّعْ عَنْ يَسَارِهِ تَحْتَ قَدَمِهِ، فَإِنْ لَمْ يَجِدْ فَلْيَفْعَلْ هَكَذَا.

ووصف القاسم، فتَفَلَ فِي ثَوْبِهِ، ثُمَّ مَسَحَ بَعْضَهُ عَلَى بَعْضِ.

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) məscidin qibləsində ağız suyu gördü. Üzünü camaata tərəf çevirib buyurdu: Nəyə görə sizlərdən biri Allahla üz-üzə durarkən öz qarşısına ağızının və sinəsinin suyunu atır?! Sizin qarşınızda duraraq üzünüzə ağızının və sinəsinin suyunu atan bir kəsin bu əməlini sevirsinizmi?! Əgər sizlərdən hər kəs ağızının, ya sinəsinin suyunu atmaq istəsə, sol ayağının kənarına atsın. Mümkün [olmasa əvvəlki kimi etsin.”](#)⁽²⁾

Hədis ravisi Qasim dedi: Peyğəmbər (s) öz paltarının ətəyini açdı və ağızının suyunu ora atdı. Sonra ətəyini bir-birinə sürtdü. Ravinin özü də əyani surətdə bu işi gördü .Bu hədisi Müslim iki yolla Əbu Hüreyrədən nəql edir

?Allah göydədirmi

Altı siyah sahiblərindən üçü, sunən və məsanid müəlliflərinin bir çoxu Müaviyə ibn Həkəm Səkəmidən Peyğəmbər (s

səh:198

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabus-səlat”, “Həl yəltəfətil əmru yənzil”, və ۸-ci cild,“ . [۱] -۱ ; “Kitabul-ədəb”, “Ma yəcuzu minəl-ğəzəbi vəş-şiddəti li əmrillah” bölümü Səhihi-Müslim ۲-ci cild; bab Ənnəhyu ənil busaqi fil məscidi fis-səlati və əşyərih- . [۲] -۲ . Sunən İbn Macə Kitabus-səlat bab-۶۱

:tərəfindən onun kənizinin imanının yoxlanması barədə belə nəql etmişdir

Peyğəmbərə (s) ərz etdim: Bu kənizi azad edimmi?! Buyurdu onu mənim yanımı gətir.“ Elə ki kənizi Peyğəmbərin (s) yanına gətirdim, ondan soruşdu: Allah hardadır? Dedi: .Göydə! Sonra sual etdi: Mən kiməm? Cavab verdi: Sən Allahın elçisidən

”.Bu yerdə Peyğəmbər (s) buyurdu: “Bu kənizi azad et. Çünkü onun imani var

فَقَالَ لِهَا أَيْنَ اللَّهُ قَالَتْ فِي السَّمَاءِ ، قَالَ: مَنْ أَنَا؟ قَالَتْ أَنْتَ رَسُولُ اللَّهِ | . قَالَ اعْتَقْهَا فَانْهَى مُؤْمِنَهُ.(١)

?Allah ərşdədirmi

. 1

عن ابن عباس بن عبدالمطلب قال: كنْتُ فِي الْبَطْحَاءِ فِي عَصَابَهِ، فِيهِمْ رَسُولُ اللَّهِ | فَمَرَّتْ بِهِ سَاحَابَةٌ فَنَظَرَ إِلَيْهَا، فَقَالَ: "مَا تُسْمِّيُونَ هَذِهِ؟!" قَالُوا: السَّحَابَةُ | قَالُوا: "وَالْمُزْنُ؟!" قَالُوا: "وَالْعَنَانُ؟!" قَالُوا: "وَالْعَنَانُ؟!" قَالُوا: أَبُو دَاؤُدُ. لَمْ أَنْقَنْ الْعَنَانَ بِجِيدًا | قَالَ | هَلْ تَدْرُونَ مَا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ؟" قَالُوا: لَا نَدْرِي | قَالَ: "بَعْدَ مَا بَيْنَهُمَا إِمَّا وَاحِدَةً، أَوْ اثْنَتَانِ أَوْ ثَلَاثَ وَسَبْعُونَ سَنَةً، ثُمَّ السَّمَاءُ فَوْقَهَا كَذَلِكَ، حَتَّى عَدَدُ سَيِّمَوَاتٍ ثُمَّ فَوْقَ السَّابِعَهِ بَحْرٌ بَيْنَ أَسْفَلِهِ وَأَعْلَاهُ مِثْلُ مَا بَيْنَ سَمَاءِ، إِلَى سَمَاءِ، ثُمَّ فَوْقَ ذَلِكَ ثَمَانِيَهُ أَوْ عِيَالٍ، بَيْنَ أَظْلَالِهِمْ وَرَكْبَهِمْ مِثْلُ مَا بَيْنِ سَمَاءِ إِلَى سَمَاءِ ثُمَّ عَلَى ظُهُورِهِمُ الْعَرْشُ، بَيْنَ أَسْفَلِهِ وَأَعْلَاهُ مِثْلُ مَا بَيْنِ سَمَاءِ إِلَى سَمَاءِ، ثُمَّ اللَّهُ تَبَارَكَ وَتَعَالَى، فَوْقَ ذَلِكَ!!!

:Əhnəf ibn Qeys Abbas ibn Əbdul Muttəlibdən nəql edir

səh: ۱۹۹

Səhihi-Müslim”, ۲-ci cild; “Kitabus-salat”, “Təhrimul-kəlami tis-səlat” bölümü;“ . [۱] -۱ “Sunəni-Davud”, ۱-ci cild, “Kitabus-səlati”, “Təşmitul atisus-səlat” bölümü; “Sunəni-Nəsai”, ۲-ci cild; “Kitabul-iman”, “Filmərqəbətil-muminə” bölümü; “Sunəni-Nəsai”, ۳-cü cild, “Kitabus-səhvi”, “Əlkəlamu fis-səlat” bölümü; “Muvəttəi Malik”, ۲-ci cild; “Kitabur-riqaq”, “La yəhvəzu minəl itiqi fir-riqab” bölümü; “Musnədi-Əhməd”, ۲-ci cild; səh. ۲۹۱; ;və ۵-ci cild; səh. ۴۴۷, ۴۴۸, ۴۴۹

Bəthada (çay) Peyğəmbər (s) və bir neçə nəfərlə oturmuşdum. Səmada kiçik bulud “?parçası göründü. Peyğəmbər (s) o buluda baxdı və buyurdu: Sizdə bunun adı nədir? Ərz etdilər: “Səhab”. Buyurdu: “Mozn”da deyirsiniz? Ərz etdilər: Mozn da deyirik. .Buyurdu: “Ənan” da deyirsiniz? Dedilər: Ənan da deyirik

Sonra Peyğəmbər (s) buyurdu: Yerlə göyün arasındaki fasılənin nə qədər olduğunu ?bilirsinizmi

Cavab verdilər: Bilmirik. Buyurdu: Yerdən göyə qədər olan məsafə yetmiş bir, ya yetmiş iki, ya da yetmiş üç ildir. İkinci göyün də məsafəsi o qədərdir. Yeddi göyə qədər saydı. Sonra Peyğəmbər (s) buyurdu: Yeddinci göyün üstündə dərinliyi iki göyün arasında olan məsafə qədərində bir dəniz vardır. O dənizin üzərində səkkiz vəhşi bir qoç dayanmışlar. Onların dırnaqlarından dizlərinə qədər olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Ərş o qoçların üstündədir. Ərşin aşağısı ilə yuxarı hissəsi arasında olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir.

[\(Sonra buyurdu: Allah da o ərşin üstündədir!!\)](#) [\(1\)](#)

.2

عَنْ جِبِيرِ بْنِ مُحَمَّدٍ بْنِ جِبِيرٍ بْنِ مَطْعَمٍ، عَنْ أَبِيهِ عَنْ جَدِّهِ قَالَ: أَتَى رَسُولُ اللَّهِ أَعْرَابِيًّا فَقَالَ: يَا رَسُولَ اللَّهِ! جَهَدْتُ الْأَنفُسَ، وُضَاعَتِ الْعِيَالُ، وَنَهَكْتِ الْأَمْوَالُ، وَهَلَكَتِ الْأَنْعَامُ، فَاسْتَشْفَعَ بِكَ عَلَى اللَّهِ، وَنَسْتَشْفَعَ بِاللَّهِ عَلَيْكَ. قَالَ رَسُولُ اللَّهِ: "وَيَحْكَ! أَتَدْرِي مَا تَقُولُ؟" وَسَيَّئَحْ رَسُولُ اللَّهِ، فَمَا زَالَ يُسَيِّئُ، حَتَّى عُرِفَ ذَلِكَ فِي وُجُوهِ أَصْحَاحَابِهِ. ثُمَّ قَالَ: "وَيَحْكَ! أَتَدْرِي مَا اللَّهُ! إِنَّ عَرْشَهُ عَلَى سَمَاوَاتِهِ كَهَكَذَا، وَقَالَ بِأَصْبَاعِهِ مثْلَ الْقَبَّةِ عَلَيْهِ، وَإِنَّهُ لَيَطِّبِ بِهِ أَطْيَطَ الرَّحْلَ بِالرَّاكِبِ". قَالَ ابْنُ بَشَّارٍ فِي حَدِيثٍ: "إِنَّ اللَّهَ فَوْقَ عَرْشِهِ، وَعَزْشُهُ فَوْقَ سَمَاوَاتِهِ"، وَسَاقَ الْحَدِيثَ.

səh:200

Sunəni Əbi Davud”, 4-cü cild, “Fil cəhmiyə” bölümü; “Sunəni ibn Macə”, 1-ci cild,“ . [1] -1 ; “Fima inkərətil cəhmiyə” bölümü

Cubeyr ibn Məhəmməd atasından, o da atası Cübeyr ibn Mətəmdən nəql etmişdir ki; "Çöl ərəblərindən biri Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: Ya Rəsuləllah! Quraqlığın olması və yağışın yağmaması nəticəsində bizim bədənimiz əziyyətə düşdü. Əhli-əyalımız xəstələndi, sərvətlərimiz əlimizdən çıxdı, mal-qaralarımız isə aradan getdi. Allahdan bizim üçün yağış istə! O ərəb sonra sözlərinə əlavə etdi: Biz səni Allah .yanında və Allahı sənə şəfaətçi tuturuq

?Peyğəmbər (s) buyurdu: Vay olsun sənə! Nə danışdığını bilirsənmi

Bu vaxt Peyğəmbər (s) Allaha həmd və səna oxudu. O qədər təsbih dedi ki, səhabələrin üzündə yorğunluq göründü. Sonra buyurdu: Vay olsun sənə ! Allahı heç vaxt bəndələrindən birinə şəfaətçi qərar vermirlər. Allah bəndəsi qarşısında şəfaət ?etməkdən üstündür. Vay olsun sənə! Bilirsən Allah kimdir

Peyğəmbər (s) barmaqları ilə künbəzə oxşayan bir şey düzəltdi, sonra isə buyurdu: Allahın ərşİ göylərin üstündə mənim əllərim kimidir. Ərş Allaha görə onun ağırlığının təsirindən dəvənin belindəki yük kimi səs salır!! Əbu Davud deyir: İbn Bəşar bu hədisi belə nəql etmişdir: Allah ərşin üstündə və ərş də göyün üstündə yerləşir. Ərş Allahın .altında dəvənin yükü kimi səs salır

Müəllif: Əbu Davud (sunən sahibi) bu hədisi neçə sənədlə nəql etmiş və onu səhih .[\(saymışdır.\)](#)

.3

عَنْ إِبْرَاهِيمَ مَسْعُودَ، قَالَ: "بَيْنَ السَّمَاوَاتِ الدُّنْيَا وَالَّتِي تَلِيهَا خَمْسَيْمَاهٍ عَامٌ، وَبَيْنَ كُلِّ سَيْمَاءِ السَّابِعِ وَالْكُرْسِيِّ خَمْسَيْمَاهٍ عَامٌ، وَبَيْنَ الْكُرْسِيِّ وَالْمَاءِ خَمْسَيْمَاهٍ عَامٌ، وَالْعَرْشُ فَوْقَ الْمَاءِ، وَاللَّهُ فَوْقَ الْعَرْشِ، لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ مِّنْ أَعْمَالِكُمْ".

səh:201

Sunəni Əbi Davud", 4-cü cild, "Filcəhmiyə" bölümü; "Sunəni İbn Macə", 1-ci cild, ". [1] - 1 .; "Cəhmiyyənin inkar etdiyi şeylər" bölümü

İbn Məsuddan nəql olunmuşdur: "Birinci göy ilə sonrakı göy arasında ۵۰.. il məsafə vardır. Göylərin hər birinin başqa göy arasındaki məsafə beş yüz ildir. Yeddinci göylə kürsi arasında da ۵۰.. il və kürsi ilə dəniz suyu arasında olan məsafə də ۵۰.. ildir. Allahın ərşi suyun üzərində yerləşir. Allah isə ərşin üstündədir. Sizin əməlləriniz onun üçün gizli
ve örtülü deyildir." [\(۱\)](#)

Allah buludlar arasında

عَنْ أَبِي رَزِينَ قَالَ: قُلْتُ يَا رَسُولَ اللَّهِ؟ أَيْنَ كَانَ رَبُّنَا قَبْلَ أَنْ يَخْلُقَ الْخَلْقَ؟ قَالَ: "كَانَ فِي غَمَاءٍ، مَا تَحْتَهُ هَوَاءٌ، وَ مَا فَوْقَهُ هَوَاءٌ، وَ مَا شَمَّ خَلْقٌ، عَرْشُهُ عَلَى الْمَاءِ".

Əbu Rəzin deyir: Peyğəmbərdən (s) soruşdum: Allah bütün mövcudları yaratmadan
?öncə harda idi

Buyurdu: Altında və üstündə hava olmayan buludlar arasında idi. Yer üzündə heç bir
mövcud yox idi. Allahın ərşi suyun üzərində idi. [\(۲\)](#)

Bu hədislərdən çıxarılan nəticələr

;Allah məkana malikdir və mövcudları yaratmadan əvvəl buludlar arasında imiş .[۱](#)

Allah mövcudları yaratdıqdan sonra ərşi, özü üçün məskən seçmiş və onun üzərində .[۲](#)
;oturmuşdur. Ərş də Allahın ağırlığından minilmiş dəvənin cihazı kimi səs çıxarırmış

Bir gün buludlar arasında olan Allah sonralar ərşin üzərinə çıxmış, bəndələrinin .[۳](#)
namaz qılan vaxtlarında öz məkanını dəyişərək ərşin üstündən yerə enmiş və namaz
;qılanla qiblə arasında dayanmışdır

səh:۲۰۲

Məhəmməd ibn Əbdul Vəhhabın (vəfatı ۱۲۰۶) yazdığı "Kitabut-tövhid", Qahirə . [\[۱\]](#) -۱۳۷۶, səh. ۲۱۲; "Fəthul-məcid" (Kitabut-tövhidin şərhi), Şərh yazar: Şeyx Abdur-rəhman
;ibn Məhəmməd ibn Əbdul-vəhhab", səh. ۵۱۴
Sunəni ibn Macə", ۱-ci cild, "Fima inkərətil cəhmiyə" bölümü; "Sunəni Termizi", " . [\[۲\]](#) -۲
;۴-cü cild, "Hud" surəsinin təfsiri

Allahın cism olduğunu bildirən yuxarıda söylənilən hədislərdən əlavə, göylər, ərş və .^۴ kürsi barəsində mətləblər söylənildi. Dırnaqları ilə dizləri arasında beş yüz illik məsafə .olan vəhşi qoçların üstündə ərşin yerləşməsi və onun da suyun üzərində olması və s

?Əziz oxucunun nəzərincə belə məsələlərin dəyəri əsl hədislərin dəyəri qədərdir

Əhli-sunnə alimlərinin məkan barəsində əqidələri

Kəlam və qeyri-kəlam kitablarının bir qismindən əldə olunan məlumatlara görə əhli-sunnə alimləri və həmçinin dörd məzhəb rəhbərləri (Əhməd ibn Hənbəl, İmam Malik, Əbu Hənifə və Şafei)^(۱) başda olmaqla nəql olunmuş hədislərin məzmununa əsasən, Allahın ərşdə olmasına etiqad bəsləmişlər. İndiki əhli-sunnə alimləri də, keçmiş böyük alimlərinin yolunu gedərək bu əqidədə qalmışlar

Əhməd ibn Hənbəl Allah barədə onun məkana malik olmasına və ərşin üstündə olduğuna etiqad edən şəxslərdən biridir. Allahın məkan sahibi olmamasını sübut edən, onun bütün məkanlara əhatəsinin olduğunu çatdırıran və Quranın əqli və nəqli dəlillərindən biri sayılan

Harda olsanız Allah sizinlədir " ayəsi və bu kimi başqa ayələri isə" – {هُوَ مَعْكُنْ أَيْمَانًا كُنْتُمْ} başqa cür təfsir etmişdir. Əhməd ibn Hənbəlin nəzəri ilə uyğun gəlməyən bu ayənin təfsirində Allahın bu ayədən məqsədinin nə olduğunu belə izah edir: Bu ayədən məqsəd budur ki, siz harda olsanız Allah sizin əməllərinizdən xəbərdardır və sizin əməlləriniz onun üçün gizli deyildir.^(۲)

səh:۲۰۳

Ad aparılan bu şəxslərin hər biri, dörd məzhəblərdən birinin binasını təşkil . [۱] -۱ .vermiş və bu günlərdə də dünya əhli-sunnə məzhəbi onlardan itaət edirlər .Əl-mənar”, ۹-cu cild, səh. ۱۲۱“ . [۲] -۲

Əbu Hənifə də Allahın məkana sahib olmasına və onun ərşin üstündə dayanmasına etiqad etmişdir

Zəhəbi "Əl-uluv" adlı kitabında Nuh Camedən nəql edir: Əbu Hənifənin ilk tanınan və məşhur olan dövrlərində Termizdən bir qadın Kufəyə varid oldu. O, Cəhmi'lərlə həməqidə idi. Əqidə məsələləri barədə camaatla bəhs edirdi. Ona bu şəhərdə əqli elmlərdə hamidan üstün olan Əbu Hənifə adlı bir nəfərin olduğunu və onunla söhbət etməsini söylədilər. Nuh deyir: Mən Əbu Hənifənin məclisində idim. Həmin qadın məclisə gəldi və Əbu Hənifəyə dedi: Öz əqidəndən uzaqlaşdığını halda camaata əhkam ?məsələlərini öyrədən sənsən? De görüm pərəstiş etdiyin Allah hardadır

Əbu Hənifə o qadının cavabında sakit durdu və yeddi gün heç nə demədi. Yeddi gündən sonra camaat arasında göründü. "Allah yerdə deyil, göydədir" adlı bir kitab da Harda“ {وَهُوَ مَعْكُمْ أَيْنَمَا كُنْتُمْ} yazmışdı. Bir kişi ona dedi: Əbu Hənifə! Məgər bu cümləni olsanız Allah sizinlədir " Quranda oxumamışan: Əbu Hənifə cavabında dedi: Bu cümlə səndən uzaqda olan bir kəsin yazdığı "mən səninləyəm" cümləsi kimidir. Bir halda ki, .sən ona görünmürsən

Zəhəbi bu hadisənin nəqlindən sonra əlavə edərək bildirir ki, Beyhəqi demişdir: Əbu Hənifə Allahın yer üzündə olmamamsı barədə həqiqətə yetişmiş və düz söz demişdir. Ayənin təfsirində sözünün həqiqətini çatdırmaqla Allahın göydə olmasını söyləyən ayə [\(və rəvayətlərin aid olmasından \(yəni bəyanda qeydin olmaması\) itaət etmişdir.\)](#)

səh: ۲۰۴

Əluluvvu lil əliyyil җəffar" kitabından, səh. ۱۰۱, ۱۰۳ və ۱۲۰-də nəql olunmuşdur. Bu". [۱]-1 kitab Allahın ərşin üstündə olmasını isbat etmişdir və İmam Şəmsuddin Zəhəbi (vəfatı-۷۱۸ h.q) tərəfindən yazılmış və ۱۲۸۸-ci ildə ikinci dəfə Qahirədə və Mədinə şəhərində .Sələfiyyə kitab nəşrinin vasitəsilə çap olunmuşdur

Malik əhli-sünnə məzhəbinin üçüncü rəhbəridir. O da öz növbəsində Allahın ərşdə olmasına etiqad bəsləmişdir. Bu barədə Abdullah öz atası Əhməd ibn Hənbəldən nəql edir: Malik ibn Ənəsin əqidəsi budur ki, Allah göydədir və onun elmi bütün yerləri əhatə etmişdir. Heç bir şey ondan gizli deyildir.⁽¹⁾

İmam Şafei də bu əqidədə idi. Bu barədə Şeyxul-İslam Əbul Həsən Həkari və Hafiz Əbu Məhəmməd Müqəddəsi Əbi Surdan və Əbi Şueybdən nəql etmişlər ki: İmam Şafei deyirdi: Mənim əqidəm və görüşdüğüm bütün alimlərin Süfyan, İmam Malik və s. hamisının əqidəsi budur ki, Allahdan başqa haqq olan məbud yoxdur. Məhəmməd (s) onun göndərdiyi peyğəmbəridir. Allah göydə ərşin üstündədir və bəndələrinə istədiyi kimi yaxınlaşır, istədiyi kimi də göydən yerə enir.

İmam Şafeinin vəsiyyətində geniş dərc olunmuş cümlələrdən biri də budur ki, tövhid və Allahın yeganəliyinə şəhadətindən sonra deyir: Mənim əqidəm budur ki, Quran məxluq deyildir və Allah qiyamət günündə aşkar görünəcəkdir. Camaat onun yanında sözlərini eşidəcəkdir. Allahın yeri ərşin üstündədir.⁽²⁾

İbn Həcər Fəthul-bari kitabında İbn Teymiyyədən nəql edir: Allah bütün mövcudların .və ərşin üstündədir

Əvzaidən nəql edir ki: Biz əhli-sünnənin Allahın ərşin üstündə olması barədə .nəzərlərimiz eynidir. Çünkü sünnədə və hədislərdə yazılmışlara imanımız vardır

İbn Həcər Əbu Ömər Təlmənkidən yenə nəql edir: Əhli-sünnə müsəlmanları bu .məsələdə həməqidəirlər ki: - Allah öz zati və vücudu ilə ərşin üzərindədir

səh: ۲۰۵

.Əl-ülvvu lil əliyyil-ğeffar" kitabından, səh. ۱۰۱, ۱۰۳ və ۱۲۰-də nəql olunmuşdur". [۱]-۱ .Həmin mənbə . [۲]-۲

Başqa bir yerdə bu məsələni belə bir ifadə ilə açıqlamışdır: Əhli-sünnənin əqidəsi budur ki, Allah məcazən yox, həqiqətən ərşin üzərindədir! Həmçinin Quranda və bu kimi digər ayələr Allahın elminin özü ilə yox, {وَهُوَ مَعْكُمْ أَيْمَنَكُمْ} buyurulan camaatla olması və onları əhatə etməsi mənasındadır.

Hafiz Zəhəbi də Allahın məkana malik olmasına etiqad etmiş və öz əqidəsini sübut etmək üçün kitab da yazmışdır. O deyir: Əhli-sunnə və hədis itaətçiləri, bu məsələdə həmfikir və həməqidədədirlər ki, həqiqətən Allah zatən ərşin üzərindədir. Allahın ərsdə [olmasını](#) inkar etmək barədə eşitdiyim ilk söz Cəd ibn Derhəmin sözü idi. [\(1\)](#)

Məhəmməd Əşrəfin Sunəni Əbi Davuda yazdığı öz şərhində İbn Abbasdan nəql cümləsinin aşağısında deyir: Bu hədis bunu [شَهِيدٌ لِّلَّهِ بِمَا فَحَقَّ كَوْنُونُوا](#), olunmuş hədisin axırında bildirir ki, Allah ərşin üstündədir. Bu məsələnin həqiqətlə uyğun olmasına Quran və hədislər özü şəhadət verir. Keçmiş məzhəb – səhabələrdən və tabeindən- və biz elm əhlinin də əqidəsi budur ki, Allah ərşin üstündədir. Heç bir izah və təfsir etmədən sonra belə deyir: Allahın ərşin üstündə olması məlum məsələdir. Lakin onun necəliyi bizə məlum deyildir. Amma Cəhmiyyə firqəsi ərşi və Allahın onun üstündə olmasını inkar etmiş, Allahın vücudunun bütün məkanlarda olmasını bildirmişdir. Öz əqidəsinin sübutu üçün batıl dəlillər, yersiz və xoşagəlməz sözlər gətirmiştir. Məhəmməd Əşrəf sonra belə deyir: Əgər bizim alımlarımızın dəlillərini bilmək və Cəhmiyyənin sözlərinə rədd cavabları ilə tanış olmaq istəsəniz “Əl-Əsmau vəs-sifat”, “Əf` alul-ibad”, “Kitabul-uluv” [və İbn Qəyyimin “Cyuşul-İslam”](#) kitablarına müraciət edə bilərsiniz. [\(2\)](#)

səh: ۲۰۶

.Kitabut-tövhid” – kitabının şərhi Qahirə çapı - ۱۳۷۶, səh. ۲۱۱“ . [۱]-۱
;Əl-mənar” kitabı, ۹-cu cild, səh. ۱۸۰“ . [۲]-۲

Allahın görünməsi bəhsində işaret olunduğu kimi, belə əqidənin mənşəyi əhli-sünnə kitablarında Əbu Hüreyrə və onun kimi rəvilərin nəql etdikləri bir çox hədislərin yazılması idi. Allahın məkana malik olması əqidəsinin mənşəyi də səhiheyn və sunən .kitablarında olan belə hədislərin yazılımasından irəli gəlmışdır

Bu əqidədə olan əhli-sünnə alimlərindən bəziləri öz sözlərində bu həqiqətə etiraf :etmişlər

Ibn Həcər “Fəthul-bari” kitabında məkan barədə əqidəni Əvzaidən nəql etdikdən sonra onun “Bütün əhli-sünnə məzhəbinin nümayəndələri Allahın müəyyən bir məkanda olmasına əqidələri vardır” sözlərini izah edir. Bu cümləni də Əvzaidən nəql edir ki, bu məsələ, nəql olunmuş hədislərin məzmunudur. Biz sünnədə nəql olmuş .bütün hədislərə iman gətirmişik və bizim əqidəmiz kamıldır

Əhli-sünnənin kəlam alimlərindən biri olan Əllamə Şeyx Əbdur-Rəhman ۱۲۴۷-ci hicri tarixində çap olunmuş “Tövhid” adlı kitabında alimlərin sözlərini və onların əqidələrinin nəqlindən və izahından sonra Allahın müəyyən bir məkana malik olması mövzusunda hədis nəql edir. Sonra belə deyir: Səhiheyn və səhiheyndən başqa kitablarda bu [məsələnin və hədisin məzmunu təsdiq edən çoxlu hədislər vardır.](#)[\(1\)](#)

!؟ Allah gülürmü .

Səhihi-Müslim və Səhihi-Buxarıdə tövhid bəhsində olan üçüncü zəif məsələ bu iki kitabda nəql olunmuş “Allahın gülməsi” barədə yazılan hədislərdir. Əziz oxucunu bu .hədislərdən bir neçə nümunəyə diqqət etməyə dəvət edirik

Buxari və Müslimün Allahın görünməsi barədə öz .

səh:۲۰۷

kitablarında nəql etdikləri hədisdə Allahın gülməsi diqqəti özünə cəlb edir. Qeyd edirik ki, biz bu hədisi bir dəfə Allahın görünməsi mövzusunda geniş şəkildə gətirmişdik. İndi isə hədisin axır hissəsində olan cümlələri bir daha nəzərinizə çatdırırıq

فَيَقُولُ اللَّهُ أَوْلِيَسْ قَدْرُكَ عَنْ لَاتْسَأْنِي غَيْرِهِ؟ وَيَلْكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرْكَ! فَيَقُولُ يَا رَبَ لَا تَجْعَلْنِي أَشْقَى خَلْقَكَ، فَلَا يَزَالْ يَدْعُو حَتَّى يَضْحَكَ اللَّهُ، فَإِذَا ضَحَكَ مِنْهُ، أَذْنَ لَهُ بِالدُّخُولِ فِيهَا!!

Allah buyurar: Məgər sən demirdinmi ki, başqa bir istəyim yoxdur. Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər: Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən qərar vermə! O qədər israr edər ki, Allahın gülməyi gələr. Elə ki onun ”!!gülməyi gəldi, onun üçün behiştə girmək icazəsi verilər

.٢

فَلَمَّا أَصْبَحَ غَدًّا إِلَى رَسُولِ اللَّهِ | فَقَالَ : ضَحَكَ اللَّهُ الْلَّيلَهُ أَوْ عَجْبٌ مِّنْ فَعَالِكُمَا !!

Əbu Hüreyrədən səhabələrin birinin qonaqpərvərliyi barədə nəql olunmuş hədisin axırında olan cümlə diqqəti özünə cəlb edir

Sonrakı gün qonaqpərvər kişi Peyğəmbərin (s) xidmətinə gəldi. Peyğəmbər (s) buyurdu: “Bu gecə sizin qonaqpərvərliyinizə və rəftarınıza Allah-təala gülüb. Sizin işinizə təəccüb edib...[\(1\)](#)

.٣

عَنْ أَبِي هُرَيْرَةَ: أَنَّ رَسُولَ اللَّهِ | قَالَ: يَضْحَكُ اللَّهُ إِلَى رِجْلَيْنِ، يَقْتَلُ أَحَدَهُمَا الْآخَرُ، فَكَلَاهُمَا يَدْخُلُ الْجَنَّةَ فَقَالُوا: كَيْفَ يَا رَسُولَ اللَّهِ؟ قَالَ: يَقْاتِلُ هَذَا فِي سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ فَيَسْتَشْهِدُ، ثُمَّ يَتُوبُ اللَّهُ عَلَى الْقَاتِلِ، فَيُسْلِمُ فَيَقْاتِلُ فِي سَبِيلِ اللَّهِ.

Əbu Hüreyrədən üç sənədlə iki müxtəlif mətnlərdə nəql olunmuş hədisdə deyilir: “Allah-təala iki nəfərə gülür! Biri

səh: ٢٠٨

Səhihi-Buxari”, 5-ci cild; “Kitabu fəzailus-səhabə”, “Vəyu `sirunə əla ənfusihum”“ . [1]-١ ;bölümü; hədis: ٢٥٧٨, və ٤-cü cild, “Kitabut-təfsir”, həmin bölümü, hədis: ٤٧٠٧

başqasını öldürdükdən sonra hər ikisi behiştə daxil olduqda. Ərz etdilər: Ey Allahın elçisi! Qatillə öldürümüş adamın hər ikisinin behiştə daxil olması mümkündürmü? Buyurdu: Onlardan biri Allah yolunda vuruşaraq şəhadətə yetişir, sonra onun qatili də tövbə edərək İslami qəbul edir. O da Allah yolunda cihada gedir və şəhadətə nail

olur.”^{۱۱}

.۴

عن ابن مسعود: ان رسول الله | قال: آخر من يدخل الجنة رجل، فهو يمشي مرء، ويكتب مرء و تسفعه النار مرء، فإذا مجاوزها، التفت إليها فقال: تبارك الذي نجاني منك، لقد أطانى الله شيئاً، ما أطاه أحداً من الأولين، فترفع له شجرة، فيقول: اى رب أدنى من هذه الشجرة فلا تستظل بظلها و اشرب من مائها! فيقول الله عزوجل: يا ابن آدم! لعلى ان عطيتكها سألتنى غيرها؟ فيقول: لا. يا رب! ويعاهده ان لا يسئلته غيرها، وربه يعذرها، لانه يرى، مالا صبر له عليه، فيستظل بظلها، ويشرب من مائها، ثم ترفع له شجرة، هي أحسن من الاولى، فيقول: اى رب! ادنى من هذه! لاشرب من مائها و يستظل بظلها، لاسئلك غيرها. فيقول: يابن آدم! الم تعاهدنا ان لا تسئلني غيرها؟! فيقول: لعلى ان اديتك منها تسئلني غيرها؟ فيعاهده، ان لا يسئلته غيرها، وربه يعذرها، لانه يرى مالا صبر له عليه، فيظل بظلها، ويشرب من مائها، ثم ترفع له شجرة عند باب الجن، هي أحسن من الأولين، فيقول، اى رب ادنى من هذه لا تستظل بظلها، واسشرب من مائها! لاسئلك غيرها. فيقول: يابن آدم! الم تعاهدنا ان لا تسئلني غيرها؟! قال: بل يا رب، هذه لا أسئلك غيرها، وربه يعذرها، لانه يرى، مالا صبر له عليه، فيدينه منها، فيسمع اصوات اهل الجن فيقول: اى رب ادخلنيها! فيقول: يابن آدم ما يصرني منك؟ ايرضيك ان اعطيتك الدنيا ومثلها معها؟ قال: يا رب استهزء مني وانت رب العالمين؟ فضحك ابن مسعود فقال: الا تسئلوني مم أضحك؟ فقالوا: مم تضحك؟ قال: هكذا ضحك رسول الله | فقالوا: مم تضحك يا رسول الله؟ قال من ضحك رب العالمين!! حين قال: استهزءني وانت رب العالمين فيقول: انى لا استهزء منك؛ ولكنى على ما اشاء قدير.

səh:۲۰۹

Səhihi-Müslim”, ۶-ci cild, “Kitabul-əmarə”, ۳۵-ci bölüm, “Bəyanur-rəcüləyn” . [۱] - ۱
;yəqtulu əhəduhumə əlaxəru yədxulanıl cənnəh”, hədis: ۱۸۹۰

* عن أبي رزين، قال، قال رسول الله | ضحك ربنا من قنوت عباده، وقرب غيره قال: قلت: يا رسول الله! أيضحك الرب؟! قال |
نعم. قلت: لن نعدم من رب يضحك خيراً.

İbn Məsud Peyğəmbərdən (s) nəql edir: "Behiştə axırıncı daxil olan şəxs bəzən yol gedən, bəzən isə yerə üzü üstə yixilan və bəzən üzünü od yandıran bir kişi olacaqdır. Elə ki oddan keçdi ona baxar və Allaha şükürlər edər: -Məni sənin içindən nicat verən Allah böyükdür. Mənə elə bir nemət vermişdir ki, əvvəldən axıra heç bir kəsə bu .neməti verməmişdir

Sonra onun üçün bir ağaç görünər. Ərz edər: Xudaya! Məni bu ağaca yaxınlaşdır ki, onun kölgəsindən bəhrələnim və suyundan içim. Allah onun cavabında deyər: Ey Adəm övladı! Bu ağaçı sənə versəm mümkünür məndən başqa bir şey də istəyəsən! Ərz edər: Xeyr, İlahi! Allahla ondan başqa bir şey istəməməsinə söz verər və əhd bağlayar

Allah onun üzrünü qəbul edər. Çünkü o şəxs elə bir vəziyyətdə olar ki, nemətləri görər amma səbr etməyə taqəti olmaz. Onu ağacın kölgəsində rahatlaşmasına və suyundan .bəhrələnmsinə görə ağaca yaxınlaşdırar

Sonra onun gözlərinə əvvəlkindən gözəl olan başqa bir ağaç görünər. Ərz edər: - İlahi! Məni bu ağaca yaxın et ki onun suyundan içim və kölgəsində də rahatlıq tapım. Səndən .daha başqa bir şey istəməyəcəm

Allah deyər: Ey Adəm övladı! Mənimlə əhd-peyman bağlamaqla o ağacdan başqa bir şey istəmədiyinə söz verən sən deyildinmi? Sonra Allah deyər: -Əgər o ağaca səni yaxınlaşdırırsam məndən başqa bir şey də istəyərsənmi?! O kişi ikinci ağacdan başqa bir şey istəməyəcəyinə söz verər və Allahla əhd bağlayar. Allah onun üzrünü qəbul edər. Çünkü gördüyü nemətin qarşısında səbrini əldən verər. Beləcə kölgə və suyundan .bəhrələnməsindən ötrü ikinci ağaca yaxınlaşar

Sonra behişt qapısının ağızında birinci və ikinci ağaçdan daha gözəl və göyçək bir ağaç görər. Ərz edər: İlahi! Məni bu ağaca yaxınlaşdır ki, onun kölgəsindən bəhrələnim və suyundan içim. Səndən başqa bir şey istəməyəcəm. Allah onun cavabında deyər: Ey Adəm övladı! O ağaçdan başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Ərz edər: Bəli ey mənim Allahım! Səninlə belə bir əhd bağlamışdım. Amma üçüncü ağaçı da mənə ver, səndən daha heç nə istəməyəcəm. Allah yenə də onun üzrünü qəbul edər. Çünkü o kişi gördüyü nemətin qarşısında səbrini əldən verər. Allah onu ağaca və behişt qapısına yaxınlaşdırar. Elə ki, behişt əhlinin səsini eşidər, ərz edər: İlahi! Məni behiştə daxil et! Allah deyər: Ey Adəm övladı! Səni razı edəcək bir şey nədir? Əgər dünyani iki qat sənə versəm, razı qalarsanmı? Deyər: İlahi, aləmlərin rəbbi sənsən, məni !?məsxərəyə qoyursan

Bu yerdə İbn Məsud güldü və dedi: Mənim gülməyimin səbəbini soruşmursunuzmu? Dedilər: Sənin gülməyinin səbəbi nədir? Peyğəmbər (s) belə gülmüşdür. Ərz etdilər: Ey Allahın elçisi gülməyinizin səbəbi nədir? Buyurdu: Mənim gülməyim Allahın gülməsinə görədir! Elə ki bəndəsi deyər: İlahi, aləmlərin rəbbi sənsən, mənə məsxərəyə qoyursan?! Allah deyər: Mən səni məsxərəyə qoymuram, istədiyim hər bir şeyə (qadirəm”).[\(1\)](#)

!Yaşasın gülən Allah

Əbu Rəzin deyir: Peyğəmbər (s) buyurdu: Allah bəndələrinin itaətinə və ondan başqasına yaxınlaşanlara gülür. Əbu Rəzin deyir: Ərz etdim: -Ya Rəsuləllah! Allah da .gülür?! Buyurdu: Bəli

!Mən o vaxt bu cümləni dedim: Yaşasın xeyr və yaxşılığa həmişə gülən Allah

səh: ۲۱۱

;Saxta olan bu hədislərin hamisindan belə anlaşılır ki

;Allah da bəndəsi kimi gülür və təəccüb edir .

Qiyamət gündündə Allah öz bəndələrindən birinin istəyinə müsbət cavab verirsə, . Əvvəlcə onunla Allah qarşısında daha başqa bir şey istəməyəcəyinə əhd bağlayır. Amma bəndəsi aldadaraq ona yalan vədə verir. Elə ki, bəndənin birinci istəyi qəbul olundu, fasılısız öz əhdini və vədəsini sindiraraq ikinci dəfə yenə istəyir. Bu dəfə də Allahı aldadaraq öz əhdində səhlənkarlıq edir. Üçüncü dəfə yenə bu işi görür

Biz deyirik: Bu hədisləri səhih sayan şəxslərdən bir nəfər soruşturmır ki, özünü rəhman və rəhim sıfəti ilə tanıtdıran Allah, nəyə görə bir neməti bəndəsinə verməkdə onun əl-ayağını bağlayır. Onu istəməkdən çəkindirir. Bu əhd bağlamaq nə məsələsidir?

?Bəndənin öz əhdini sindirmasının mənası nədir

Bağışlanmağa ləyaqəti olan və cəhənnəm odundan nicat tapan mömin, Allahı - tanıyan bir bəndə özünü o qədər məğrur hiss edir ki, Allah qarşısında cürət taparaq cahil insanların sıfətlərindən biri sayılan məsxərə və istehza kimi sıfətləri Allaha nisbət verir və deyir

"استهزء مني وانت رب العالمين"

Bu kimi saxta və uydurma hədislərdən Allahın dərgahına pənah aparır, bu kimi söz deyənlər tərəfindən Allaha istigfar edərək bağışlanması istəyirik

{إِنَّمَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَتَقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا يُصْبِلُهُ لَكُمْ أَعْمَى الْكُمْ وَيَغْفِرُ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعَ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا}

EY IMAN GəTİRƏNLƏR! ALLAH DAN QORXUN VƏ DOĞRU SÖZ SÖYLƏYIN! (ƏGƏR BELƏ _ _ ETSƏNİZ, ALLAH) ƏMƏLLƏRİNİZİ ISLAH EDƏR VƏ

GÜNAHLARINI BAĞIŞLAYAR. HƏR KƏS ALLAHA VƏ PEYĞƏMBƏRİNƏ ITAƏT ETSƏ, [\(BÖYÜK BİR SƏADƏTƏ \(CƏNNƏTƏ\) NAIL OLAR.\)](#)

?Allah məkanını dəyişməyə möhtacdırı .

?Allah asimandan yerə enirmi

Səhihi-Buxari və Səhihi-Müslimün hədislərinin dördüncü zəif nöqtəsi bu iki kitabın tövhid bəhsində Allahın aşağı asimana enməsi barədə olan hədisləridir. Bu hədislər müxtəlif sənədlərdə və mətnlərdə nəql olunmuşdur. Bu hədislərin bir ravi (Əbu Hüreyrə) tərəfindən nəql olunmasına baxmayaraq, biz bu hədislərdən bir neçəsini :burada nəql edirik

. 1

عن أبي هريرة: ان رسول الله | قال: ينزل ربنا تبارك وتعالى من كل ليله الى السماء الدنيا، حين يبقى ثلث الليل الآخر، فيقول: من يدعوني فأستجيب له؟ ومن يسألني فأعطيه؟ ومن يستغفرن لي؟

Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: "Hər gecənin axır üçdə birində Allah aşağı asimana enərək deyir: Məni çağıran kimdir? İstədiyini qəbul edim! Məndən hacət istəyən kimdir? İstədiyini verim! Bağışlanmasılığını istəyən kimdir? Onu bağışlayım!" [\(2\)](#)

yənzilə ibarəti, [يَتَرَكُّمُ رَبُّنَا](#) Bu hədisi Buxari iki yerdə nəql etmişdir. Bu iki yerdən birində yətənəzzəlu sözləri yazılmışdır. Amma Müslim bu hədisi [يَتَرَكُّمُ رَبُّنَا](#) digərində isə ifadəsi ilə nəql etmişdir

səh: 212

.Əhzab surəsi ۷۰-۷۱-ci ayə . [۱]-۱

Səhihi-Buxari", ۲-ci cild; "Kitabut-təhəccud", "Ədduai vəs-səlati td axiril-ləyl" . [۲] -۲ bölümü; "Səhihi-Buxari", ۹-cu cild, "Kitabut-tövhid", "Qovlullahi təala: Yuridunə ən yubdilu kəlamullah!" bölümü; və ۸-ci cild, "Kitabud-dəəvat", "Əddua u nisfulləyl" .bölümü; "Sunən ibn Macə", ۱-ci cild, ۱۸۲-ci bölüm, "Səlat" bölmələrində

“Allahın enməsi” barədə Müslimün öz kitabında nəql etdiyi altı hədisdən birini“ -۲
:nümunə üçün sizə nəql edirik

ابا هریره يقول: قال رسول الله : ينزل الله في السماء الدنيا لشطر الليل، اولثلث الليل الآخر، فيقول: من يدعوني فأستجيب له اويسألني فاعطيه ثم يقول: من يقرض غير عديم ولا ظلوم: حدثنا هارون بن سعيد، بهذا الاستناد... وزاد ثم يبسط يديه تبارك وتعالى يقول، من يقرض غير عديم ولا ظلوم.

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Gecənin bir hissəsində ya axır üçdə birində Allah aşağı asimana enərək deyir: Məni çağıran kimdir? Onun duasını qəbul edim! Məndən istəyən kimdir? İstədiyini verim! Sonra deyir: Zülm etməyən, sərvətli və [varlı olana borc verən kimdir?](#)!”⁽¹⁾

Müslim deyir: “Bu hədis Harun ibn Səidin vasitəsi ilə nəql olunmuşdur. Hədisin axırında bu cümlə də vardır: Allah öz əllərini açır! Sonra deyir: Adil və ehtiyacsız Allaha borc .”?verən kimdir

.۳

قالت عايشة: ان رسول الله | قال: ما من يوم، اكثـر من ان يعتق الله فيه عبداً من النار، من يوم عرفه، وانه ليـدـنـوـ، ثم بـيـاهـيـ بهـم الملـائـكـهـ، فيـقـولـ: ما اراد هـؤـلـاءـ؟

Aışə deyir: “Peyğəmbər (s) buyurdu: Allah-təala Ərəfə gününə qədər heç bir gündə öz bəndələrini bağışlamır. O gündə Allah öz bəndələrinin yanında olur. Öz bəndələrinə və mələklərə görə iftixar edər və deyər: Bunlar nə istəyirlər? Yaşayışdan əllərini üzməklə [bu biyabana toplaşmaqda məqsədləri nədir?](#)”⁽²⁾

:Bu hədislərdən istifadə olunan mətləblər

;Allahın cism olması .۱

;Allahın məkana möhtac olması .۲

səh:۲۱۴

;Səhihi-Müslim”, ۲-ci cild; “Əttərgibu fid duai vəz zikru fi axiril ləyl” bölümü“ . [۱]-۱
Səhihi-Müslim”, ۵-ci cild; “Kitabul həcc”, “Fi fəzlul həcci vəl omrəti və yəvmin“ . [۲] -۲

;ərəfə” bölümü

Allahın tərəf və cəhətə möhtac olması; əhli-sünnənin İbn Quteybə və İbn Əbdul-.^۲
Berr kimi kəlam alımları Allahın tərəf və cəhətə möhtac olmasına inanırlar. Bu hədisləri
[də öz əqidələri üçün sübut və dəlil bilirlər.](#)^۳

Allahın məhdud olması və məkanını dəyişməsinə, bir yerdən başqa bir yerə köçməyə .^۴
;möhtac olması

Kiçik bir araştırma: Allahın nazil olması hədisi Əbu Hüreyrə tərəfindən nəql olunmuşdur. Mətnlərdə Allahın bəzən gecənin axır üçdə birində, bəzisində gecənin üçdə birində, bəzisində gecənin üçdə ikisindən sonra, xülasə gecənin bir hissəsi keçdikdən sonra və s. nazil olması ixtilaflı müəyyən olunmuşdur. Bundan əlavə, hədisin əsnasında müxtəlif ibarətlər gözə dəyir. Belə ki, bu altı hədisi bir saymaq olmur, hətta [bu hədislərin arasında ikisini belə cəm etmək mümkün deyildir.](#)^۵

Lakin, əvvəldə işarə etdiyimiz kimi, bu hədislərin hamısı Əbu Hüreyrədən nəql olunmuşdur. Hədislərə diqqət olunsa onların bir-biri ilə ziddiyəti aydın olar. Yaxşı .deyilib: – Yalan danışanın yaddaşı olmaz

Hər halda bu hədislər də ağıl və Qurani-Kərimin xilafına olan tövhid barədə nəql .olunmuş hədislərdir

səh:۲۱۵

;Umdətul-qari”, ۸-ci cild, səh. ۱۹۶-۱۹۷“ . [۱] -۱
Səhihi-Buxari”, ۱-ci cild; “Kitabut-təhəccud”; və ۹-cu cild, “Kitabut-tövhid” və“ . [۲] -۲
“Səhihi-Müslim” ۱-ci cild; “Əttərğibu fid-duai vəz-zikr” bölümü – kitablarının mətnlərinə .müraciət olunsun

Allah öz bəndələri ilə çiyin—çiyinə dayanıb .^۴

Səhihi-Buxari, Səhihi-Müslim və Sunəni İbn Macə Allahın öz bəndələri ilə çiyin-çiyinə :və yanaşı dayandığını bildirirlər. Səfvandan belə nəql edirlər ki

عن صفوان بن محرز قال: بينما ابن عمر يطوف، اذعرض رجل فقال: يا ابا عبد الرحمن! او قال يا ابن عمر! سمعت النبي | في النجوى؟ فقال: سمعت النبي | يقول: يدْنِي الْمُؤْمِنُ مِنْ رَبِّهِ، وَقَالَ هَشَامٌ: يَدْنِو الْمُؤْمِنُ ، حَتَّى يَضُعَ اللَّهُ عَلَيْهِ كَفْهَ، فَيَقْرَرُهُ بِذُنُوبِهِ تَعْرِفُ ذَنْبَ كَذَا؟! يَقُولُ أَعْرَفُ يَقُولُ رَبِّ اعْرَفُ مَرْتَينَ، فَيَقُولُ: سَترَهَا فِي الدُّنْيَا وَاعْفُرُهَا لَكَ لِيَوْمٍ.

Bir gün Əbdullah ibn Ömər Kəbə evini tavaf edirdi. Bir kişi ona yaxınlaşış soruşdu: Ey Ömərin oğlu! Allahın öz bəndəsi ilə bir kənarda söhbət etməsi barədə Peyğəmbərdən (s) bir şey eşitmışənmi? Ömər cavabında dedi: Bəli eşitmışəm ki, Peyğəmbər (s) buyurdu: -Qiyamət günü bəndə Allaha o qədər yaxın olacaqdır ki, onun yanında duraraq bir-biri ilə söhbət edəcəklər. Allah bəndəsindən soruşacaq: Yadındadırımı filan günahı etmişdin? Bəndə deyər: Bəli, bəli. Bu yolla bəndə öz günahlarının hamısına etiraf edəcəkdir. Allah-təala deyər: Arxayıñ ol! Dünyada sənin günahlarını ifşa etmədiyim kimi, bu gün də onların hamısını bağışlayacağam.^(۱)

səh:۲۱۷

Səhihi-Buxari”, ۶-ci cild, “Hud” surəsinin təfsiri; “Səhihi-Buxari”, ۸-ci cild, “Kitabul“ . [۱] – ۱ ədəb”; “Səhihi-Buxari”, ۳-cü cild; “Kitabul məzalim vəl qəzəb”; “Səhihi-Müslim”, ۸-ci cild, “Qəbulu tovbətil qatil” bölümü; “Sunəni İbn Macə”, “Fima inkərətil cəhmiyə” ;bölümü

Səhihi-Buxari və Səhihi-Müslimün hədislərinin bir qisminin əsassız olması və beşinci zəif nöqtəsi bu iki kitabın tövhid bəhsində Allah barədə müxtəlif hədislərin olmasına təsdiq edir. Təessüflər olsun ki, bu kitablarda Allah və tövhid barədə olan hədislərdən doğru və düzgün tövhidi dərk etmək və Allahı tanıma mümkün olmur. Çünkü, bu iki kitabın və hədislərin nəzərincə Allah-təala təbii bir mövcud, maddi bir cism kimi müxtəlif bədən üzvlərindən təşkil olunmuşdur. O cümlədən, kamil bir insan kimi üz, əl, barmaq və müxtəlif əzalara malikdir.

Keçmiş bəhslərdə, xüsusən də Allahı görmək bəhsində bu hədislərin bir qismi ilə tanış oldunuz. İndi də belə hədislərdən bir qisminin mətn və tərcümələrinə diqqət edin. Bu hədislər Allahın məxsus üzvlərinin olmasını sübut edir.

Allahın üzü vardır

Səhihi-Buxari və Səhihi-Müslimdə olan müxtəlif rəvayət və hədislər əsasında insanın surəti kimi Allah üçün də surət təsəvvür olunmuşdur.

:İndi isə onlardan bir neçə nümunəyə diqqət edin

.1

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ | قَالَ: "خَلَقَ اللَّهُ آدَمَ عَلَى صُورَتِهِ، طُولُهُ سِتُّونَ ذِرَاعًا، فَلَمَّا خَلَقَهُ قَالَ: إِذْهَبْ فَسَلِّمْ عَلَى أُولَئِكَ النَّفَرِ مِنَ الْمَلَائِكَةِ جُلُوسًا، فَإِنَّهُمْ مَا يُحِيُّونَكَ، فَإِنَّهُمْ تَحِيَّكَ وَتَحِيَّهُ ذُرَيْتُكَ". فَقَالُوا: السَّلَامُ عَلَيْكُمْ فَقَالُوا: السَّلَامُ عَلَيْكَ وَرَحْمَةُ اللَّهِ، فَرَأَوْهُ وَرَحْمَةُ اللَّهِ، فَكُلُّ مَنْ يَدْخُلُ الْجَنَّةَ عَلَى صُورَهُ آدَمَ، فَلَمْ يَزَلْ الْخَلْقُ يَنْقُصُ بَعْدُ حَتَّى الْآنَ".

Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: "Allah-təala Adəmi (ə) altmış metr uzunluğunda və öz surətində xəlq etdi

Sonra ona əmr etdi: - Get! Oturmuş bir dəstə mələklərə salam ver və salamının cavabında sənə deyilənə qulaq as! Onların cavabı sənin və övladlarının salamı olacaqdır. Adəm (ə) mələklərin yanına gəldi və dedi: Əssəlamu ələykum. Mələklər .dedilər: - Əssəlamu ələykum və rəhmətullah

Onlar axırıncı cümləni (və rəhmətullah) əlavə etdilər. Bəs hər kəs cənnətə daxil olsa Adəmin (ə) surətində olacaqdır. İnsanlar Adəmdən (ə) sonra bu günümüzə kimi [\(günbə-gün kiçilərək indiki vəziyyətə düşdülər.\)](#) [1]

.۲

..عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ أَنَّهُ قَاتَلَ أَحَدًا مِنْ أَخَاهُ فَلَمْ يَتَحَبَّ إِلَيْهِ الْوَجْهَ فَإِنَّ اللَّهَ خَلَقَ آدَمَ عَلَى صُورَتِهِ".

Əbu Hüreyrə nəql edir: "Peyğəmbər (s) buyurdu: Sizlərdən hər biri qardaşı ilə dalaşlığı zaman dava edənin üzünə sillə vurmaq və Zər`ər yetirməkdən çəkinsin. Çünkü Allah-[\(təala insanı öz surətində yaratmışdır.\)](#) [2]

:Müslim öz səhihində Əbu Hüreyrədən nəql edir: "Peyğəmbər (s) buyurdu .۳

"خَلَقَ اللَّهُ آدَمَ عَلَى صُورَتِهِ الرَّحْمَانِ"

[İNSAN, RƏHMAN ALLAHIN SURƏTINDƏ XƏLQ OLUNMUŞDUR.](#) [۴]

:Buxari "Ədəbul-mufrəd" kitabında Əbu Hüreyrədən nəql edir .۴

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: "لَا تَقُولُنَّ قَبْحَ اللَّهِ وَجْهَكَ وَوَجْهَهُكَ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ آدَمَ عَلَى صُورَتِهِ".

səh:۲۱۹

Səhihi-Buxari", 8-ci cild, "Kitabul-istezan", "Bədəus-səlam" bölümü; hədis: 5873; ". [1] -۱ "Səhihi-Müslim", 8-ci cild, "Kitabul cənnəti və sefətu nəimuha; "Yədxulul cənnətə ;əqvamun əfedəthum mislu əfedətut-tayr"; hədis: 2841 ;Səhihi Müslim", 8-ci cild, "Ənnəhyu ən zərbil vəch" bölümü" . [2] -۲ .İrşadus-sarı 10-cu cild, səh. 491 . [3] -۳

Heç vaxt bir kəsə “Allah sənin və sənə oxşayan şəxsin üzünü pis etsin” deməyin. Çünkü“
Allah insanı öz surətində yaratmışdır.”⁽¹⁾

:Hədislərdən istifadə olunan mətləblər

;Allahın cism olması və onun üçün surətin sübut olunması .¹

Allahın surəti ilə insanların surətinin oxşarlığı və bu oxşarlığa xatir insanların üzünə sillənin .²
;vurulmaması

:Araşdırma

Mərhum Əllamə Şərafuddinin söylədiyi kimi, bu hədis “israiliyyat⁽²⁾”-dan olub, Tövratın
mətnlərindən götürülmüşdür. Sifr təkvininin birinci ishahının⁽³⁾ iyirmi yeddinci
hissəsində belə yazılmışdır: “Allah insanı öz surətində xəlq etmişdir. İnsanı kişi və qadın
yaratdı.”⁽⁴⁾

Müəllif: Tövratı diqqətlə mütaliə etdikdə görürük ki, bu məzmun və insanların surətinin
Allah surətinə oxşaması Tövratda dəfələrlə qeyd olunmuşdur. Buna görə də Sifr
təkvininin beşinci fəslinin birinci hissəsində belə yazılmışdır: “Allah Adəmi (ə) yaradan
.gün onu Allah surətində yaratdı

Pulos Tövratda gəlmış bu cümlələri və ibarətləri belə təfsir edir: İnsanın Allahla
oxşarlığı onun müqəddəsliyində, ədalətində və mənəviyyatındadır. Surətdən məqsəd
insanın qiyafəsi yox, onun həqiqi simasıdır.⁽⁵⁾

Biz deyirik ki: Əgər Tövratda olan oxşarlıqdan məqsəd Pulosun söylədiyi məna olsa, bu
cümə cism və oxşarlıq

səh:22.

;Ədəbul mufrəd”, “ La təqul qəbbəhəllahu vəchək” bölümü“ .[1]-¹
.İsraeliyyat yəhudilərindən götürülmüş hədislərə deyilir .[2]-²
.Tövratın beş kitabından birinin adıdır .[3]-³
.Əbu Hüreyrə” kitabına müraciət edin“ .[4]-⁴

.Müqəddəs kitab Qamusə Adəm maddəsinə müraciət olunsun . [5] -5

iradını bir miqdar islah edə bilər. Lakin təəssüflər olsun ki, bu mətləbi başqa dildən götürən və onu Tövratdan səhiheyinə nəql edənlər, bu azmiş kimi, bütün təfsir və şərh yollarını bağlamışlar. Bu kimi yanlış əhvalatları elə ibarətlərlə don geyindirərək nəql etmişlər ki, onları başqa mənaya yozmaq mümkün deyildir. Buna görə də ikinci hədisin mətnində belə deyilir: “Dalaşan zaman qarşı tərəfə sillə vurmaqdan çəkinin! Çünkü Allah insanı öz surətində yaratmışdır.” Bu cümlə surətin qiyafə və məxsus üzv yox, .onun mənəvi sima mənasına təfsir etmə ehtimalını aradan aparır

!?Həzrət Adəmin (ə) eni neçə metr olmuşdur

Eyni Səhihi-Buxarinin şərhində yazır: Bu hədisdə Adəmin (ə) uzunluğu (altmış metr) təyin olunmuşdur. Lakin Adəmin (ə) eninin nə qədər olmasına işarə edilməmişdir.

Başqa hədislərdə Adəmin (ə) eninin yeddi metr olması bildirilir.(1)

Biz deyirik: Eyninin sözünə əsasən, bu hədislərin nəticəsi və məzmunun (Adəmin qiyafəsi Allaha oxşayır. Onun uzunluğu altmış zira və eni yeddi ziradır) özü də düzəlmə :və saxta olmasına bir dəlildir. Çünkü

İnsanın altmış metr olması onun baş sümüyünün iki ziradan çox olması deməkdir..
Lakin qazıntılar nəticəsində tapılan keçmiş insanların baş sümükləri və daşlaşmış qalıqları bu gənki insanların baş sümükləri ilə o qədər də fərqlənmir. İki metr olan baş sümüklərindən heç bir əsər- əlamət də gözə dəymir. Həmçinin altmış metr olan .insanlardan kiçik bir əlamət olsa belə əldə edilməmişdir

İnsanın altmış metr olması onun bədəninə uyğun olaraq, bədən üzvlərinin eninin . yeddi metr yox, 18,7 metr malik olması deməkdir. Çünkü, adətən insanın eni onun uzunluğunun

səh:221

;Umdətul-qari”, 22-ci cild, səh. 229“ . [1] – 1

yeddi də iki hissəsi qədərdir. Əbu Hüreyrənin hədisinə əsasən, (Adəmin (ə) eni yeddi .metrdir) gərək Adəmin (ə) uzunluğu altmış metr yox, iyirmi dörd metr yarımlı olsun

Buna görə də ya bu iki hədisdən birində Adəmin (ə) uzunluğu və eni barədə səhvə yol verilmiş, ya da Həzrət Adəm (ə) belə qiyafədə (altmış metr uzunu və yeddi metr eni) :pis simalı insan olmuşdur. Lakin Qurani-məcid ikinci ehtimalı rədd edir və belə buyurur

{لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ}

[BIZ INSANı əN GöZƏL BIÇIMDƏ YARATDIQ!](#) [\(1\)](#)

Allahın gözü vardır

(Allah kor deyil)

.1

عَنْ نَافِعٍ قَالَ: عَبْدُ اللَّهِ: "ذَكَرَ النَّبِيُّ | يَوْمًا، يَبْيَنَ ظَهَرَى النَّاسِ: "أَمْسِيَّحُ الدَّجَالِ، فَقَالَ: إِنَّ اللَّهَ لَيْسَ بِأَعْوَرِ، أَلَا إِنَّ الْمَسِيَّحَ الدَّجَالَ، أَعْوَرُ الْعَيْنِ الْيَمْنَى، كَانَ عَيْنُهُ عَنْهُ طَافِيهِ".

Abdullah deyir: “Bir gün Peyğəmbər (s) camaat arasında Məsih Dəccal barədə söhbət edirdi. Söhbət əsnasında buyurdu: Allah kor deyil! Lakin Məsih Dəccalın sağ gözü kordur və öz çuxurundan üzüm dənəsi kimi gölə çıxmışdır.” [\(2\)](#)

.2

عَنْ عَبْدِ اللَّهِ قَالَ: ذُكِرَ الدَّجَالُ عِنْدَ النَّبِيِّ | فَقَالَ: "لَا يَخْفِي عَلَيْكُمْ أَنَّ اللَّهَ لَيْسَ بِأَعْوَرِ" ، وَأَشَارَ بِيَدِهِ إِلَى يَمِينِهِ، وَقَالَ: "إِنَّ الْمَسِيَّحَ الدَّجَالَ أَعْوَرُ الْعَيْنِ الْيَمْنَى، كَانَ عَيْنُهُ عَنْهُ طَافِيهِ".

Abdullah yenə deyir: “Peyğəmbərin (s) huzurunda Dəccal barədə söhbət olundu. Peyğəmbər (s) buyurdu: Sizə bir şey

səh: ۲۲۲

; "Tin" surəsi, ۴-cü ayə". [۱] - ۱

Səhihi-Buxari”, ۴-cü cild, “Vəzkur fi kitabil Məryəm”, hədis: ۳۲۵۶-۳۲۵۷; “Səhihi-“ . [۲] - ۲ Buxari”, ۵-ci cild, “Hiccətul-vida”, hədis: ۴۱۴۱; “Səhihi-Buxari”, ۶-ci cild, “Zikrud-dəccal”;

;“Səhihi-Müslim”, ʌ-ci cild, “Zikrud-Dəccali və sefətih”, hədis: ۲۹۳۳

aydın olsun ki, Allahın gözləri kor deyildir! Sonra Peyğəmbər (s) sağ əli ilə işarə edərək buyurdu: Lakin Dəccalın sağ gözü kordur və öz çuxurundan üzüm dənəsi kimi çölə [\(çixmişdir.\)](#)

:Bu hədislərdən istifadə olunan mətləblər

Bu iki hədis, Səhiheyin nəzərində Allahın gözünün olmasını bəyan edir. Çünkü bu hədislər bizə Dəccalı kor, Allahı isə görən kimi tanıtdır. Korluqla görmək arasında olan müqayisə, o sıfəti bir mövcud üçün isbat və başqası üçün onu isbat etdikdən sonra [\(inkar edir diqqət edin\)](#)

Başqa sözlə desək, bu hədislərdə Allah və Dəccal arasında olan müqayisə, Dəccalın .kor və Allahın isə görməsini çatdırır

Allahın əli vardır

.1

أَبُو هُرَيْرَةَ عَنِ النَّبِيِّ | قَالَ: "إِنَّ يَمِينَ اللَّهِ مَلْءُى لَا يَغْصِبُهَا نَفْقَةٌ سَحَاءُ اللَّيْلِ وَالنَّهَارِ، أَرَأَيْتُمْ مَا أَنْفَقَ مُنْذُ خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَإِنَّهُ لَمْ يَنْفَضِّلْ مَا فِي يَمِينِهِ، وَعَرْشُهُ عَلَى الْمَاءِ، وَبِيَدِهِ لَا حَرَى الْفِيَضُ أَوْ الْقَبْضُ. يَرْفَعُ وَيَقْبِضُ".

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Allahın sağ əli doludur. Onun ehsan və nəfəqə verməsindən azalmır və gecə-gündüz ehsani bəndələrinə tərəf axır. Görmürsünüz ki, yeri və göyü yaratdığı gündən bəndələrinə ehsan edir? Bu daimi ehsan, onun əlində olandan az deyildir. Onun nemətlərində heç bir nöqsan və naqışlık .olmamışdır. Allahın ərşisi suyun üzərində qərar tutmuşdur

Onun o biri əlində feyz və ehsan, ya da qəbz etmək və almaqdır. Bir çoxlarına məqam [\(və sərvət verir. Başqalarının məqam və sərvətini onların əlindən alır.\)](#)

səh:222

;Səhihi-Buxari”, ۹-cu cild, “Ma yəzkuru fiz-zati vən-nəut”, hədis: ۶۹۸۳“ . [۱] -۱ Səhihi-Buxari”, ۹-cu cild, “Kitabut-tövhid”, ۲۲-ci bölüm, “Və kanə ərşuhu ələl ma”“ . [۲] -۲ hədis: ۶۹۸۴; “Səhihi-Buxari”, ۹-cı cild, “Kitabut-təfsir”, “Kitabut-tövhid”, ۱۹-cu cild, hədis:

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: "يَمِينُ اللَّهِ مَيْلٌ لَا يَغْيِضُ هَا شَيْءٌ سَيَحَاءُ اللَّيلَ وَالنَّهَارَ، وَبِيَدِهِ الْأَخْرَى الْمِيزَانُ، يَرْفَعُ الْقِسْطَ وَيَحْفِظُ. قَالَ: أَرَأَيْتَ مَا أَنْفَقَ مُنْذُ خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ، فَإِنَّهُ لَمْ يَنْقُصْ مِمَّا فِي يَدِيهِ شَيْئًا".

Əbu Hüreyrə deyir: "Peyğəmbər (s) buyurdu: Alahın sağ əli doludur. Gecə və gündüz ondan heç bir şey azalmır. Nemətləri başdan ayağa kimir. Başqa əlində tərəzi tutmuşdur. Bir kəsin payını çox və digərinin payını isə az edir. Sonra buyurdu: Görmürsənmi yeri və göyü yaratdığı gündən infaq və ehsan edir? Və əlində olan şey

[azalmır?](#)"⁽¹⁾

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ قَالَ: "سَجَعْتُ رَسُولَ اللَّهِ | وَهُوَ عَلَى الْمِبْرِ، يَقُولُ: "يَأْخُذُ الْجَبَارُ سَمَّاواتِهِ، وَأَرَضُهُ، يَبْدِدُهُ (وَقَبْضَ بَيْدِهِ فَجَعَلَ يَقِضِّهَا وَيَبْسِطُهَا) ثُمَّ يَقُولُ: أَنَا الْجَبَارُ أَيْنَ الْجَبَارُونَ؟ أَيْنَ الْمُتَكَبِّرُونَ؟ وَيَتَحَبَّلُ رَسُولُ اللَّهِ | عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ، حَتَّى نَظَرَتُ إِلَى الْمِبْرِ يَتَحَرَّ كُمْ أَشْفَلِ شَيْءٍ مِنْهُ، حَتَّى أَنَّمَا أَقُولُ: أُسَاقِطُ هُوَ رَسُولُ اللَّهِ |؟!"

Abdullah ibn Ömər deyir: "Peyğəmbərdən (s) eşitdim ki, mənbərdə belə buyurdu: "Cabbar olan Allah yerləri və göyləri əli ilə tutub. "Bu vaxt Peyğəmbər (s) əlini yumdu, açdı və yenə də yumdu". Sonra Allah deyir: Mənəm Cabbar olan Allah, hardadır zor deyən və cabbar şəxslər? Hardadır təkəbbür edənlər? Dedi: Bu vaxt Peyğəmbər (s) mənbər başında sağa və sola tərəf meyl etdi. Bir vaxt gördüm ki, mənbərin aşağısı [tərpənir](#). Öz-özümə dedim ki, Peyğəmbər (s) mənbərin başından yıxılmaz?"⁽²⁾

səh: ٢٢٤

; "Sunən ibn Macə", ۱-ci cild, ۱۳-cü bölüm, "Cəhmiyyənin inkar etdiyi şeylər". [۱]-۱

; "Sunən ibn Macə", ۱-ci cild, ۱۳-cü bölüm, "Cəhmiyyənin inkar etdiyi şeylər". [۲]-۲

(! Allahın barmağı)

1.

عَنْ عَبْدِ اللَّهِ قَالَ: جَاءَ حِبْرٌ مِّنَ الْأَخْبَارِ إِلَى رَسُولِ اللَّهِ | فَقَالَ: يَا مُحَمَّدُ! إِنَّ اللَّهَ يَجْعَلُ السَّمَاوَاتِ عَلَى أَصْبَعٍ وَالْأَرْضِينَ عَلَى أَصْبَعٍ وَالشَّجَرِ عَلَى أَصْبَعٍ، وَالْمَاءُ عَلَى أَصْبَعٍ، وَالثَّرَى عَلَى أَصْبَعٍ، وَسَائِرُ الْخَلَاقِ عَلَى أَصْبَعٍ، فَيَقُولُ، إِنَّا الْمُلْكُ. فَضَحَّكَ النَّبِيُّ | حَتَّىٰ يَدَدْنَتْ نَوَاجِذُهُ، تَعَاهَدَ بِدِيَقًا لِقَوْلِهِ الْحِبْرِ. ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْصَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ".

Əbdullah deyir: "Yəhudi alımlarındən biri Peygəmbərin (s) hüzuruna gəldii. Ərz etdi: Ya Məhəmməd! Biz tövratda oxuyuruq ki, – Qüdrətli və qadir olan Allah qiyamət günündə, göylərdən, yerlərdən, ağaclarдан, sulardan və torpaqlardan, xülasə bütün başqa mövcudlardan hər birini öz barmağı ilə götürər, sonra isə deyər: Bütün mövcudların həqiqi maliki və sultani mənəm. Əbdullah deyir: Elə ki, yəhudinin kəlamı bura çatdı, Peygəmbər (s) da onun sözlərini təsdiq etmək üçün təbəssüm etdi! Gülərkən o Həzrətin mübarək dişləri görsəndi. Sonra bu ayəni Allahın qüdrətinə işarə edərək :yəhudinin sözlərinə şahid gətirdi

{وَمَا قَدَرُوا اللَّهُ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْصَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ}

MüşRİKLƏR) ALLAHı LAZIMINCA QIYMƏTLƏNDİRİMƏDİLƏR (UCA TUTMADILAR).) _ HALBUKI QIYAMƏT GÜNÜ YER BÜTÜNLÜKLƏ ONUN OVCUNUN İÇİNDƏ OLACAQ, GöYLƏR ISƏ ONUN SAĞ ƏLI ILƏ BÜKÜLƏCƏkdir (YERİN DƏ, GÖYÜN DƏ HöKMÜ ANCAQ ALLAHIN ƏLINDƏDIR, BÜTÜN KAINAT ALLAHIN QÜDRƏTİNƏ TABEDIR). (ALLAH (MüşRİKLƏRİN ONA) AID ETDIKLƏRI SİFƏTLƏRDƏN TAMAMILƏ UZAQ VƏ UCADIR! [\(1\)](#)

səh:225

Səhihi-Buxari", 6-cı cild, "Kitabut-təfsir", "Zumər surəsinin təfsiri", ۲۹۷-cibölüm,“ . [1] -1 hədis: ۴۵۳۳-۴۵۳۴; Həmin mənbə, 6-cı cild, "Kitabut-tövhid", ۳۶-ci bölüm (Kəlamur-rəbbi yəvməl qiyaməti", hədis: ۷۰۷۵, ۲۶-ci bölüm, "İnnəl-lahə yəmuddus-səmavati vəl-arzə", hədis: ۷۰۱۳, ۱۹-cı bölüm "Ləmma xələqtu biyədi", hədis: ۶۹۷۹-۶۹۸۷, "Ma cəa fi qovlillah innə rəhmətullah..." bölümü; "Səhihi-Buxari", "Kəlamur-rəbb"; "Səhihi-Müslim", 8-ci

;cild, "Kitabu sifətul qiyaməti vəl cənnəti vənnar", hədis: ۲۸۸؛ "Zumər" surəsi, ۶۷-ci ayə

Allah üçün barmağın isbatı səhiheyin və digər sunən hədislərində çoxlu nəql olunmuşdur. İndi isə Sunəni ibn Macədən və Termizidən bir hədisi də nəql edirik

.2

الكلابي قال: سمعتَ رَسُولَ اللَّهِ | يَقُولُ: "مَا مِنْ قَلْبٍ إِلَّا بَيْنَ أَصَبَعَيْنَ مِنْ أَصَابِعِ الرَّحْمَانِ، إِنْ شَاءَ أَفَاءَهُ، وَإِنْ شَاءَ أَدَاغَهُ".

Kəlabi deyir: “Peyğəmbərdən (s) eşitdim, belə buyurdu: Heç bir qəlb Allahın barmaqlarından olan iki barmaq arasından başqa bir yerdə deyildir. Əgər istəsə onu [sabit saxlayar](#) və ya istəsə onu tərpədər.”[\(1\)](#)

Allah-təala barədə istifadə olunan, barmağa aid başqa hədislərdən belə başa düşülür

Allah-təala da başqa mövcudlar kimi, ələ və barmağa malikdir.[\(1\)](#)

Allah-təala da başqa mövcudlar və məxluqlar kimi məhduddur. Buna görə də .[\(2\)](#)
atraflara sağ və sol ələ malikdir

Allahın beli

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ | قَالَ: "خَلَقَ اللَّهُ فَلَمَّا فَرَغَ مِنْهُ، قَامَتِ الرَّحْمَنُ فَأَخَذَتْ بِحَقِّ الْرَّحْمَنِ فَقَالَ: مَهِ! قَالَتْ: هَذَا مَقَامُ الْعَائِدِ بِكَ مِنَ الْقُطْيَعِ.

قال: أَلَا تَرْضِينَ أَنْ أَصِلَّ مِنْ وَصْلَكَ، وَأَقْطَعَ مِنْ قَطْعَكَ؟ قَالَتْ: بَلَى يَا رَبَّ قَالَ فَذَاكَ.

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Allah mövcudatı yaratdıqdan sonra rəhm və qohumluq əlaqəsi qalxaraq Allahın

səh: ۲۲۶

Sunəni-Termizi”, ۴-cü cild, “Ma caə fi ənnə qəlbəl-mumini bəynə usbəin...”[\[1\]](#) . -1 bölümü, “Ənnəl-qulubə bəynə əsbəir-rəhman” bölümü, “Sunəni İbn Macə”, ۱-ci cild, ;”۱۳-cü bölüm, “Fima ənkərətil-cəhmiyyə

belini tutdu! Allah buyurdu: Sakit ol! Ərz etdi: Bura qohumluqdan əlaqəsini kəsən və sənin dərgahına pənah gətirənlərin yeridir. Allah cavabında buyurdu: Razı deyilsənmə sənin ehsan edənlərinə ehsan və səndən qohumluq əlaqəsini kəsənləri isə öz rəhmətimdən ümüdsüz edim? Ərz etdi: Bəli Pərvərdigara! Razıyam

Allah buyurdu: Sənə ehsan edənlərlə və qohumluq əlaqəsini kəsənlərlə bu cür rəftar [\(edəcəyəm....”\(1\)](#)

Səhiheyin Allahı, baldırını göstərir

Əvvəlki bəhslərdə işarə olunduğu kimi, səhiheyndə nəql olunmuş hədislərdə Allahın əli, qolu, barmaqları, ayaqları hətta baldırının da olduğu nəql olunmuşdur. İndi isə :diqqətinizi bu barədə olan bir hədisə yönəldirik

عَنْ أَبِي سَعِيدٍ قَالَ: سَيِّدِنَا مُحَمَّدٌ قَالَ: يَكْسِفُ رَبُّنَا عَنْ سَاقِهِ، فَيَسْتَجِدُ لَهُ كُلُّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ، وَ يَئِقَنُ مَنْ كَانَ يَسْجُدُ فِي الدُّنْيَا
Riyāءَ وَ سَمْعَةَ... .

Əbu Səid deyir: “Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu: Qiymət gündündə Allah-təala baldırını göstərər! Bütün imanlı kişi və qadınlar Allahın qarşısında səcdəyə [\(düşərlər\). Yer üzündə riya və sumə\(2\) üzündən səcdə edənlər qalarlar....”\(3\)](#)

Bu hədisin araşdırılması

Bu hədisdən belə istifadə olunur ki, Allahı tanımağın əlamətlərindən biri də qiymət gündündə onun baldırının görünməsidir. Nə qədər ki Allahın baldırı görsənməyibdir, .möminlər Allahın vücudunda və onu tanımaqda şəkk-şübhəyə düşəcəklər

səh:227

Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, “Məhəmməd” surəsinin təfsiri, 1-ci“ . [1] -1 ;bölüm, hədis: 4552 . Özünü başqası üçün eşitmək . [2] -2 Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, “Təfsiru yəvmə yəksifu ən saqin təfsiri”“ . [3] -2 bölüm, və həmin mənbə, “kitabut-təhsil” 24-cü bölüm, Qovlu “Vucuhun yəvməizizn ;nazirəh”, hədis: v..1, “Nun” surəsinin təfsiri, hədis: 4625

{يَوْمَ يُكَشَّفُ عَنِ سَاقٍ وَيُدْعَونَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ}

İş çəTINLəşəCəYI (BALDıRLAR AçıLACAğı, LÜT-üRYAN VəZİYYƏTDƏ QIYAMƏTƏ – GEDƏCƏKLƏRI, QIYAMƏT BüTÜN DƏHŞƏTİ ILƏ GörÜNƏCƏYI, HƏQIQƏT AŞKAR OLACAĞI) VƏ SƏCDƏYƏ (NAMAZA) DƏ VƏT OLUNACAJLARI GÜN ONLAR (SƏCDƏ ETMƏYƏ) QADIR OLMAYACAQLAR. [\(1\)](#)

Bu ayənin baldırıla əlaqəsi olduğu üçün Buxari qeyd olunan ayəni təfsir olunmasına görə yuxarıdakı hədisi gətirmişdir. Çox gözəl olardı ki, təfsircilərin bu ayənin mənası :barədə olan sözlərinə diqqət edək

ayəsinin mənasında deyir: Yəni, o günki iş şiddətli və qorxulu {يَوْمَ يُكَشَّفُ عَنِ سَاقٍ} Təbərsi bir mərhələyə çatar. Baldırın görünməsi məsələnin ciddi olduğuna, kinayə və qiyamət .günüñün qorxulu olmasına işarədir

Bu məsələ müharibə hadisələrində, qorxu və təhlükə zamanı “paltarları yuxarı qaldırın ki, döyüş vaxtı fəaliyyətdə və təhlükə zamanı qaçdıqda mane olmasın” kimi .məsəllərdən biridir

bu kəlmə hər möhkəm işdə, qorxulu bir şeylə üz-üzə gəldikdə kinayə – {يُكَشَّفُ عَنِ سَاقٍ} – şəklində işlədir. Təbərsi deyir: Həmin üstü örtülü məna ibn Abbasdan, Həsəndən, Mucahidən, Qətadədən və Səid ibn Cubeyrdən nəql olunmuşdur. Təbərsi əlavə edərək bildirir: Əkrəmədən nəql olunmuşdur ki, bu ayənin mənasını İbn Abbasdan soruştular. İbn Abbas belə cavab verdi: Əgər Qurandan bir məsələ sizin üçün aydın olmasa və bir lügətin mənəsini, onun hədəf və məqsədini bilmədinizsə, onu ərəb şerlərində tapın. Sonra İbn Abbas dedi: Məgər şairlərin sözlərini eşitməmisiniz ki :deyirlər

وَقَامَتِ الْحَرَبُّا عَلَى سَاقٍ – bizim müharibəmiz “saqə”-yə çəkildi. Bu cümlə də o yerdə deyilir ki, – qəm-qüssə, müharibənin

sixintisi axıra çatmışdır. Həmin üstü örtülü məna İmam Baqır (ə) və İmam Sadıqdən (ə) [nəql olunmuşdur.](#)[\(1\)](#)

Ayənin mənası barədə, Əl-Mənar sahibinin nəzəri

Seyx Məhəmməd Əbduh ayənin təfsirində yuxarıda, məcməul bəyan və qədim təfsircilər tərəfindən söylənilən həmin kinayəli mənanı şərh edir və onu geniş şəkildə məşhur təfsirci Beyzavidən nəql edir. Sonra deyir: Bəziləri deyirlər: “Saq” kəlməsi burada Allah-təalanın zatıdır! Bu mətləb üçün Həzrət Əlidən (ə) bir cümlə nəql edir ki, ”Özüm aradan getsəm də, gərək onlarla vuruşaq“ :لَأُبْدِي مِنْ قَاتِلِهِمْ وَلَوْتَلَفَتْ سَاقِي - buyurmuşdur

Əbduh sonra deyir: Bu mənaya görə desək ki, “saqın (baldırın) görünməsi” və Allah-təalanı görmək, pərdəni aradan götürmək mənasına nadır, heç bir irad və şübhə belə olacaqdır: “Allah qiyamət يَوْمَ يَكْسِفُ رَبْنَائِعَنْ سَاقِهِ olmayacaqdır. Onda hədisin mənası [günündə pərdəni götürəcək və özünü camaata göstərəcəkdir.](#)[\(2\)](#)

Əziz oxular! Təəssübün həqiqəti və Buxarının “səhīh” hədislərinin yersiz müdafiəsinin mənası, xurafi mətləblərin islahi məhz budur

Allahın ayağı vardır

.1

عن أنس رضى الله عنه: عن النبي | قال: يلقى فى النار، وتقول هل من مزيد؟ حتى يضع الله قدمه، فتقول: قط !

Ənəs Peyğəmbərdən (s) nəql edir: “Qiyamət günündə cəhənnəm əhlini oda atarlar. Yenə qaldımı? Allah- هَلْ مِنْ مَزِيدٍ ؟ – Cəhənnəm yenə də artırılmasını istəyər və deyər təala, ayağını

səh:229

“Məcməul-bəyan”, 10-cu cild, səh. 339“ . [1] -1
“Əl-mənar”, 9-cu cild, səh. 140“ . [2] -2

[\(Cəhənnəmə qoyar! Bu vaxt cəhənnəm deyər: Bəsdir, bəsdir!\)](#)

Əbu Hüreyrə deyir: “Cəhənnəmə deyilər: Doldunmu və doydunmu? Cəhənnəm . ۲
:cavabında deyər

Yenə də varmıdır”? Allah öz ayağını cəhənnəmə qoyar. Cəhənnəm deyər: “ – ۳
[Bəsdir, bəsdir!](#)”[\(۴\)](#)

Bu mətləblər Səhihi-Buxarıdə, bir neçə hədis sırə ilə müxtəlif sənəd və mətnlərlə nəql olunmuşdur. Müslim isə bu hədislərin ibarətlərinin bəzisində “rid”, bəzisində isə .“qədəm” yəni ayaq ifadələri ilə tə`bir olunmuş beş hədisi nəql etmişdir

Şübhə və onun cavabı

Tövhid barəsində hədislərin bir qismi ilə tanış oldunuz. Bu hədislər əhli-sünənənin ən mühüm kitablarından nəql olunmuşdur. Hədislərin mətni onun qondarma olmasına şəhadət verir. Çünki, məkana malik olan Allah bəzən ərşin üzərində, bəzən buludlar arasında və bəzən də namaz qılanın qarşısında qərar tutur. Məxsus gecələrdə göydən yerə enən Allah cism, görünə bilən, gülməyi bacaran və s. kimi şeylərə malik olan bir varlıq və ən nəhayət insanın əzaları kimi əzalara malik olan Allah heç vaxt [qəbul olunmaz bir həqiqətdir.](#)[\(۵\)](#)

Nəqli dəlillərdən əlavə, əql və fəlsəfə də başdan ayağa kimi özünə möhtac, məhdud, yaradılmış bir mövcudun nişanələrinə malik olan Allahi inkar edərək belə bir varlığı .dünyanın xalığı və yaradanı kimi qəbul etmir

Lakin, hələ əhli-sünənənin əqidələrindən, onların alimlərinin və mühəddislərinin üsulundan hələ dəqiq məlumatı olmayan

səh:۲۲.

;Səhihi-Buxari”, ۹-ci cild, “Kitabut-təfsir”, ۳۳-cü bölüm, hədis: ۴۵۶۷-۴۵۶۸“. [۱] -۱

;Səhihi-Buxari”, ۸-ci cild, “Kitabul-imani vən-nuzur”, hədis: ۶۲۸۴“. [۲] -۲

Mümkündür belə bir şeylər fərzən zehndə təsəvvür olunsun. Lakin, bunların heç . [۳] -۳ birinin zehndən xaricdə həqiqəti yoxdur. Yəni, zehndən xaricdə onun bu kimi sıfətlərə

.malik olması qeyri mümkündür

bir çoxları mümkündür belə bir şübhəyə düşsünlər ki: – Hər bir kəlam və cümlə, hər ayə və hədis təvil və təfsir oluna bilər. Söylənilən hədislərin də bu kimi ümumi qanuna daxil olmasının nə Zərəri vardır? Mümkündür bu hədislər də həmin qanun çərçivəsində təfsir olunsun. Nəyə görə burada adət və üsuldan istifadə etmirsiniz? Nəyə görə bu ?hədisləri qəbul olunası mənalarda təfsir etmirsiniz

Bu şübhələrin cavabında deyirik ki: Təəssüflər olsun ki, hədislər barədə müxtəlif səbəblər və cəhətlər bizi hər növ təfsir və mənanı yozmaqdan saxlamış və qarşısını .almışdır

:Çünki

Təfsir və mənanı yozmağın lazım olan yerləri o yerdə mümkündür ki, səhiheyndə və . əhli-sunnənin etimad etdikləri başqa kitablarda Allahın görünməsi, cism olması və s... barədə nəql olunmuş çoxlu hədislərdən əlavə, gərək başqa bu hədislərin mənaları ilə müxalif olan hədislər də olsun ki, Allahın görünməsini, cism olmasını inkar etsin. Lakin, təəssüflər olsun ki, bu kitablarda və hədislər içində belə hədislər hətta misal ünvanında belə gözə dəymir. Axtarış zamanı biz bu kitablardan belə hədisləri tapa .bilmədik

Bu hədislərin bir hissəsi bir növ yazanların hədəfində elə bir şəkildə aşkar və aydın, . ə onların deyilişi o qədər ciddidir ki, öz – özünə hər növ təvil və məna yozumunu aradan qaldırır. Belə ki, onun zahiri mənasını tutmaqdan başqa bir yol qalmır. Biz Allahın görünməsi barədə söylənilən “Siz Allahi ay parçası kimi görəcəksiniz” hədisinin ?mətninin mənasını başqa cür yaza bilərikmi

Mübahisə vaxtı bir-birinizə sillə vurmayın. Çünkü, Allah insanı özünün surətində“ ?yaratmışdır” hədisinin mənasını başqa cür yoza bilərikmi

Həmçinin, “Ərş bütün mövcudların üstündə və Allah da

ərşin üstündə yerləşmişdir” və “Allah mövcudları yaratmadan əvvəl buludlar arasında yerləşmişdir” kimi söylənilən hədislərdən Allahın cism, məhdud olmasından başqa bir məna düşünə bilərikmi? Görəsən bu kitabda tövhid barədə nəql olunmuş hədisləri
?qəbul olunmuş bir mənada yaza bilərikmi

Üçüncü cəhəti budur ki, bu hədislər və onların məzmunu bu günlərdə bizim əlimizə .» çatmış təzə məsələlər deyildirki, onları düzgün başa düşək, ya onları başqa mənalara yozaq və ya təvil edək. Bu məsələlər Peyğəmbərin (s) vəfatından və İlahi elm qapılarının bağlanmasından sonra tədricən vücudə gəlmış çətinliklərdir. Buxarinin dövründən Nəsainin dövrünə kimi bu məsələlər altı sihaha köçürülmüşdür. Araşdırduğumuz məsələlər də həmin məsələlərdəndir. Biz bu mövzuların məsum imamların və əziz rəhbərlərimizin huzurunda onlardan sual olunduğunu görürük. Bu hədislərin mətni ya məzmunu İmam Baqır (ə), İmam Sadiq (ə) və Həzrət Rzadan (ə) sual olunmuşdur. Məsum imamlar bu sualların cavabında heç vaxt belə hədisləri nə təvil etmiş və nə də mənalarını başqa yerə yozmuşlar. Onlar bir başa bu hədisləri rədd etmişlər. Sual edənlər də belə hədislərdə təvil və məna yozumuna ehtimal verirdilərsə sual üçün gəlməz və onların barəsində izah istəməzdilər. Bu hədislərin bir hissəsinə
.bəhsin axırında diqqətinizə çatdıracağıq

Bu hədislər barədə əhli-sunnə alımlarının nəzərləri

Müslim .»

Müslim öz səhihində Allahın görünməsinin sübutu üçün bir fəsl açmış və başqa bir fəsli də onu görməyin yolları barədə ayırmışdır. Allahın cism olmasını bildirən, görmək .barədə olan hədislərin bir qismini bu fəsillərin hər ikisində gətirmişdir

Aydındır ki, Müslimün nəzəri bu iki fəsildə gətirdiyi hədislərin hamısının səhih olduğunu və hər bir müsəlmanın

da onun zahirinə etiqad bəsləməyinin vacib olmasıdır. Həmçinin onun nəzəri budur ki, bu kimi hədislər barədə kiçik bir təvilə⁽¹⁾ əl atmasına və ya onun cümlələrindən birinin .mənasını dəyişərək başqa bir mənaya yozmasına heç bir müsəlmanın haqqı yoxdur

İbn Macə və Əbi Davud .۲-۳

İbn Macə Qəzvini və Əbi Davud Səcestani əhli-sünnənin etimad olunan alımlarından və altı sihah müəlliflərindəndirlər. Öz səhihində “Cəhmiyyənin inkar etdiyi məsələlər” adı ilə başlayan məxsus bir fəslədə Cəhmiyyə firqəsinin barəsində bir sıra məsələlər yazmışdır. O cümlədən, bu fəsillərdə Allahı görmək barədə olan hədisləri, məkan və Allahın cism olması – Allahın gülməsi, öz arxasına söykənməsi, Allahın zühuru və pərdə .axasında qalması və s. kimi hədisləri nəql etmişdir

Cəhmiyyə o kəslərdəndir ki, imamiyyə məzhəbi kimi Allah-təala barədə onun görünməsinə və məkan sahibi olmasına etiqadı yoxudur və Allah-təalanı başqa cisimlər kimi bədən üzvlərinə malik olmasına etiqad bəsləmirlər. Həmçinin belə hədislərin zahirinə də etiqadlı deyillər. Bu fəslin “Cəhmiyyənin əqidəsinin rəddi və inkar olunması” adı ilə adlanması bunu göstərir ki, əhli-sünnənin nəzər sahibləri kimi tanınmış və etimad olunan bu iki şəxsin tövhid barəsində olan əqidələri, həmin hədislərin məzmunu və həmin kəlmələrin zahiri ilə uyğundur. Cəhmiyyə kimi bu hədislərə müxalif olanlar və onu təfsir edənlər onların nəzərində rədd olunmuş və hədisləri təfsir etmək isə İbn Macə və Əbi Davudun nəzərincə küfrə və kafirliyə səbəb .olur və belə bir şəxs İslam dinindən xaric olmuşdur

səh:۴۴۴

.Tə`vil: – Bir mənəni başqa bir mənaya dəyişmək və ya yozmaq .[۱]-۱

İbn Teymiyyə deyir: “Allahın göydən hər gecə aşağı enməsi və nazil olmasına gəldikdə, bu əhvalat hədis alımlarının yanında sübuta çatmış məsələlərdən biridir! Həmçinin nüzul dastanı, Allahın şəban ayının ۱۵-ci günündə də nazil olması barədə bir hədis nəql ”.olunmuşdur ki, onun sənədi ixtilaflıdır

Sonra İbn Teymiyyə əlavə edərək bildirir ki: “Əhli-sünnənin hamısı bu məsələyə etiqad bəsləyirlər ki, Allah-təala aşağı enir və onun ərşisi onsuz boş deyildir! Bu mətləb İshaq ibn Rahəveyhdən, Həmmad ibn Zeyddən və Əhməd ibn Hənbəl tərəfindən də nəql [olunmuşdur.](#)”^(۱)

Məhəmməd Əşrəf .^a

cümləsinin altında: “Dəvə, Əbu Davudun sunənini şərh edən minənin ağırlığının nəticəsində dəvənin yükünün səsi kimi Allahın ərşisi də onun ağırlığına görə səs edəcək”. İmam Xitabının sözlerini nəql etdikdən sonra onu tənqid :edərək deyir

İmam Xitabının sözlərində bir növ təfsir və təvil vardır. Lakin təvil və təfsir zahirin“ xilafınadır və heç cür ona ehtiyacımız yoxdur. Allahın sıfətlərinə aid olan hədislərdə etimad olunan səhih yol budur ki, onları öz zahiri mənalarına buraxaq və hər cür təfsir [\(və təvildən, həmçinin məna yozumundan uzaqlaşdırıq.\)](#)^(۲)

Bəğəvi .^r

Bəğəvi “Şərhis-sünnə” kitabında deyir: “Allahın sıfətləri barədə kitab və sünnədə gələnlər, məsələn surət, göz, barmaq, ayaq, gəlmək və getmək, asimandan aşağı nazil

səh:۲۲۴

.Minhacu-sünnə”, ۱-ci cild, səh. ۲۶۲“ . [۱] -۱
Ovnul-məbud”, ۴-cü cild, “Kitabus-sunnə”, ۱-ci bölüm, “Fil-cəhmiyyə”, səh. ۳۶۹;“ . [۲] -۲
;hədis: ۴۷۲۱

olmaq, ərşin üzərində yerləşmək, gülmək və şadlanmaq və bu kimi şeylər hamısı Allah-təalanın sifətlərindən sayılır. Onların barəsində hədislər yazılmışdır. Gərək bu sifətlərin hamısına imanımız olsun. Hədislərin zahiri mənası gərək hifz olunub (saxlansın. O cümlədən, hər növ təvil və təfsir və məna yozumundan da qorunsun.”[\(1\)](#)

Biz, ötən bəhslərimizdə Allahın cism olması barədə Nəvəvinin, Eyninin, Qəstəlanının, Əhməd Məhəmməd Şakirin, Əbduh İsfəhaninin, Əhməd ibn Həmbəlin, İbn Teymiyyənin, Əbu Ömərin, Zəhəbinin və Şeyx Əbdur-Rəhmanın nəzərlərini və sözlərini nəql etmişdik. Onların əqidələrini və başqa əhli-sunnə alimlərin belə hədislərin zahirinə etiqad bəsləmələri barədə olan əqidələrini və bu hədislərin təfsir olunması və başqa mənaya yozulmasının caiz olmadığını əziz oxucularımıza bildirmişdik.[\(2\)](#) Bu məsələ bir sıra ümumi məsələlərdən biridir ki, müxtəsər şəkildə burada gətirilmişdir. Əgər əhli-sunnənin bütün alimlərinin bu barədə nəzər və sözlərini .gətirəsi olsaq, özü ayrıca bir kitab şəkklinə düşər

Diqqəti cəlb edən bir məsələ

Bura qədər tövhid barəsində altı səhih kitabdan nəql olunmuş hədislərdən bu məsələlər aydın olur ki, bu hədislərin məzmunu Allahı, onu görməyin mümkün olması, məkana və müxtəlif bədən üzvlərinə malik olması, xülasə şəkildə desək, Allahı təbii və maddi mövcud kimi tanıtdırır. Şübhəsiz ki, əhli-sunnə alimləri Allahı həmin hədislərin tanıtdığı sifətlərlə tanıyırlar. O cümlədən, öz tərəfdarlarına da Allahı bu cür tanımağı .təvsiyə edirlər

Burada bir məsələyə diqqət etmək lazımdır ki, əqidədə belə

səh: ۲۲۵

;Sunəni İbn Macə”, ۱-ci cild, səh. ۷۱“ . [۱] -۱

.Allahı görmə, baldırının görünməsi barədə olan bəhsə müraciət olunsun . [۲] -۲

yolunu azmağı və düz yoldan uzaqlaşmağı, ən mühüm və həssas olan “Allahı tanımaq” kimi dinin əsaslı bir mövzusunda əyintiləri həmin hədislər əmələ gətirmişdir. Doğru olmayan bu əqidələrin kökü, əhli-sunnə alimlərinin nəzərincə düzgün və səhih saydıqları hədislərə gedib çıxır

Əhli-sunnə alimlərinin özləri də bu məsələni etiraf etmişlər. Onlar öz əqidələrini açıqlayarkən sənədlərinin həmin hədislər olduğunu bildirirlər

Biz əvvəlki səhifələrdə və bəhslərimizdə əhli-sunnə alimlərinin sözlərini və onların əqidələrini nəql edərkən həmin hədislərə istinad etdiklərinə işaret etdik. Onları yenidən sadalamağı, dəlil və şahid gətirməyi bu dəfə zəruri saymırıq. Bununla da əziz oxoculara tövsiyə edirik ki, bu məsələdə əhli-sunnənin əqidələrinin hədislərlə uyğun olub-olmamasına diqqət yetirsinlər

Ötən bəhslərə nəzər saldıqda görürük ki, bu kimi hədislər müsəlmanları öz əqidələrindən azdırılmış və əsrlər boyu onların əməllərində öz təsirini qoymuşdur. Buradan aydın olur ki, belə hədislərin olması və belə kitabların səhihliyinə etiqad bəsləmək və onların mənalarına inanmaq beləcə məzhəkəli, xurafi əqidəni müsəlmanlar arasında yaratmış və həqiqətdən uzaqlasdırılmışdı

Məsələ burdadır ki, Muqatil ibn Süleyman, Davud Cəvaribi və onların tərəfdarları Allah-təala üçün təkcə cinsiyyət üzvünü istisna etməklə əl, ayaq, dil və iki gözün olmasına etiqad bəsləmişlər. Lakin, Məaz Ənbəri Allah-təala üçün kişilik cinsiyyət orqanının olmasına da etiqad bəsləmiş, öz əqidəsini və Allahın kişi olmasını sübut etmək üçün ayəsini dəlil gətirmişdir } { *وَلَيْسَ اللَّهُ كَعَلَشِي* Qurani-Kərimin

Əhli-sunnənin bir çox kəlam və qeyri-kəlam alimləri Allahın insan kimi ətə, dəriyə və sümüyə malik olduğunu fərz etmişlər

Bəzən Allahı kəcavədə oturmuş və qırmızı tüklü dəvənin

.üstündə əyləşmiş halda ərəfə gecələrində yer kürəsinə gətirirlər

Bəzən deyirlər: "Allah elə gülür ki, gülərkən onun dişləri görünür." Deyirlər: "Allah qiyamət günündə insan surətində mücəssəm olacaq və bəndələrinin hesabını çəkəcək." Başqa yerdə nəql edirlər: "Şəban ayının ۱۵-ci gecəsində göydən yerə enir və onun oturduğu yer ərşdədir. Həmişə də ərşin üstündə əyləşmişdir". "Qiyamət günündə də bəndələrinin yanına gələr və özünü tanıtdılar. Öz bəndələrinə xitab edərək deyər: Mən sizin Allahınızam! Deyərlər: Biz səndən Allahımıza pənah aparırıq". Yenə də .deyilər: "Əgər Allahı görsəniz onu həqiqətən tanıyarsınız

Başqa yerdə əlavə edərək deyirlər: "Bizim və Allahın arasında bir əlamət var ki, o əlamət vasitəsi ilə onu tanıyarıq". "Sonra Allah öz baldırını aşkar edər və o, tanına bilən başqa bir qiyafədə gələr, özünü tanıtdılar və onu tanıyarlar, qarşısında səcdəyə ".düşərlər

Nəql etmişlər ki, "cəhənnəmin od-alovu şölə saçar və nə qədər ki, Allah ayağını cəhənnəmə qoymayıb sakit olmaz. Elə ki, ayağını cəhənnəmə qoyar, cəhənnəmin od-
"yalovu deyər: Bəsdir, bəsdir

Bu, sünni məzhəbinin kəlam alımlarının bir çoxlarının tövhid və Allahı tanıma barədə olan nəzər və əqidələridir. Bu əqidənin bir qismi Allahla görüşmək, qiyamət günündə camaat arasına onun gəlməsi və s. kimi məsələlərdir ki, sünnilərin hamisinin buna etiqadları vardır. Bu əqidələrin hamisini əziz oxucularımıza açıqladıq

İbn Əbil-Hədid Mötəzili nəql edir ki: "Bu əqidənin kökü, siyahda nəql olunmuş çox [təəccüblü hədislərdən ibarətdir.](#)"[\(1\)](#)

O, bu sözləri ilə (necə ki əvvəlcə də işarə olunmuşdur) batıl

səh:۲۲۷

.İbn Əbil Hədid, "Nəhcül-bəlağənin şərhi", ۴۱-cu xütbə, ۲-cü cild, səh. ۲۲۴-۲۲۶ . [1]-۱

və xurafi əqidənin nəqlindən sonra bildirir ki, bu əqidəni belə hədislər arasında olan bağlılıq əmələ gətirmişdir. Həmçinin bu əqidənin əmələ gəlməsinin səbəblərini və onun kökünü də bəyan etmişdir

(İbn Əbil-Hədid, Əmirəl-möminin Əlinin ə

يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ لَا يَقِنُ فِيهِمْ مِنَ الْقُرْآنِ إِلَّا إِسْمَهُ

xütbəsinin altında yenə bildirir: "Bu gün məscidlərdə oturan və tövhid bəhsində Allah-təalanın təşbihə, təcəssümə, onun surətə, nazil olmasına, bədən üzvlərinə malik olmasına qail olan şəxslər Allah-təalaya küframız və cahilanə mətləbləri nisbət verirlər. Bunların hamısı fitnədir. Bu məsələlərdən uzaq olanları da onlara tərəf çəkirlər".¹⁾

Müəllif: İbn Əbil Hədidin açıq və aydın olan bu sözlərindən məlum olur ki, bu əqidə onun zamanında da mövcud imiş və məscid sakinlərinin çoxları da belə xurafi əqidələrdə olmuşlar

{وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّيَ رَحِيمٌ وَدُوْدُ}

RƏBBİNİZDƏN BAĞIŞLANMAĞIÑIZI DİLƏYİN VƏ ONA TÖVBƏ EDİN. HƏQIQƏTƏN,
2) RƏBBİM (BƏNDƏLƏRİNƏ) RƏHM EDƏNDİR, (ONLARI ÇOX) SEVƏNDİR!"

səh: ۲۲۸

.Həmin mənbə ۱۹-ci cild, səh. ۲۹۹ . [۱]-۱

;Hud" surəsi, ۴۰-ci ayə". . [۲]-۲

Şiə hədişlərinə bir baxış .Δ

:Bir suala cavab

Mümkündür ki, oxocularımız arasında kimlərsə kitabın "səhiheyə nəzərində tövhid" bölməsini mütaliə etdikdən sonra, bizə etiraz edərək belə bir sual versinlər

Baxmayaraq ki, əhli-sünnənin tövhid barədə hədis və rəvayətlərini nəql etdiniz, bu kitabların qiyafəsi və əhli-sünnə alımlarının belə hədişlərin məzmununa olan əqidələri bunu bildirir ki, əgər bir şəxs tövhid və Allahı tanımaq məsələlərində bu kimi kitablara müraciət etmək istəsə, həmçinin bu kitabların və belə əqidədə olan kəlam və qeyri-kəlam alımlarının göstərişlərinə nəzər salsa, Allahı tanıma yolunu araşdırırsa bir çox əsası olmayan etiqadi məsələlərlə üz-üzə gələcəkdir

Lakin, burada belə bir şübhə qarşıya çıxır və o da budur ki, şəhərinə məzhəbinin də kitabları arasında onların tövhid bəhslerinə aid olan bir miqdardır. Bu hədişlər də Allahın cism və görünməsini bildirir. O cümlədən, səhiheyndə və başqa kitablarda tövhid barədə gətirdiyiniz hədişlərin başqa nümunələrinə şəhərinə kitablarının bəzilərində də rast gəlmək olur. Buna görə də sizin etirazınız təkcə əhli-sünnə məzhəbinə deyil, şəhərinə özünə də aid edilir

:Cavab: Bu sualın cavabında bir neçə mətləbə diqqət olunması lazım görülür

;Hədis kitabları barədə nəzərlərin müxtəlif olması .

Şiə və sünni alımlarının arasında hədis kitablarına və onların məzmunlarına yanaşmaqda çox mühüm fərqlər və ixtilaflar vardır. Çünkü, əhli-sunnə iddia edirlər ki; Buxarinin səhihinin bütün hədisləri səhihdır. (Əgər bir kəs and içsə ki, səhiheynin bütün hədisləri həqiqətə uyğun və bu iki kitabın bütün möhtəvaları Peyğəmbərin (s) [\(buyurduqlarıdır](#), onun andı düzdür və kəffarə də ona lazım deyildir.[\(1\)](#)

Bəli, bu nəzəriyyənin əksinə, şıə alımlarının heç biri öz hədis kitabları barədə belə bir nəzəriyyə və əqidəyə malik deyillər. Hətta “dörd kitab”-ın tək-tək hədislərinin də istər mətn, istərsə də sənəd baxımından araşdırılmasını və bəhs olunmasını zəruri hesab edirlər. Şıə alımlarının nəzərində bu kitablardan yalnız müəyyən bir miqdarı səhih sayılmış və qəbul edilmişdir. Yerdə qalan hissələrini isə “Muvəssəq”, “Həsən”, “Zəif” [\(2\)](#) hədislər təşkil etdiyini bildirirlər

Bu, şıə məzhəbinin və onun alımlarının öz hədisləri, kitablarının məzmunu barədə olan [\(nəzəriyyələridir\).\[\\(3\\)\]\(#\)](#)

Buna görə də şıə alımlarının nəzərində şıə kitablarında bir hədisin olması nə qədər ki, səhih deyildir, onun səhihliyinə və

səh: ۲۴.

.Kitabın əvvəl hissələrinə müraciət edə bilərsiniz . [۱] -۱

“Muvəssəq” – başqa məzhəbdən olan lakin imami olmayan, şıə ricalı tərəfindən” . [۲] -۲ təriflənən, yalan danışmayan ravilərin nəql etdikləri hədisə deyilir. “Həsən” – Raviləri bütün təbəqələrdə təriflənmiş olan və rəvayətinin sənədi məsumlara yetişən hədisə deyilir. “Zəif” – Həsən, muvəssəq və səhih hədislərin şəraitini özündə cəm etməyən .(hədisə deyilir. (mütərcim

Miratul-uql vəz-zəriə”; Kafinin sözləri və Ayətullah Xoinin rical kitabının” . [۳] -۳ müqəddəməsinə müraciət olunsun

qəbul olunmasına dəlalət etmir. Qeyd etməliyik ki, şıə məzhəbinin alimləri və .mühəddisləri öz hədis kitablarında bəzi hədislər barədə iradları və şübhələri vardır

;Şıə kitablarında tövhid barədə olan hədislər .

Birinci mətləbi nəzərə alaraq bir məsələyə diqqət olunmalıdır. Əhli-sünnə kitablarında tövhid barədə nəql olunmuş hədislərin hamısında Allahın təcəssümünün (cism olmasına) sübutuna birbaşa dəlillər vardır. Bunların hamısının qarşısında hətta bir dənə də nümunə olsun, bu hədislərin məzmun və məhfumuna zidd olan və Allahın cism olmasını inkar edən hədislər gözə dəymir. Qeyd olunduğu kimi, bu kitablarda və hədislərdə Allahı tanımaq onun cism olmasına etiqad bəsləməkdən başqa bir şey deyildir. Lakin, şıə kitablarında və hədislərində əgər belə bir hədis küncdə - bucaqda tapılarsa, onunla üz-üzə yüzlərlə mötəbər və etimad olunmuş hədislər, onların əsas və mötəbər kitablarında mövcuddur. Bu hədislər də Allahın cism olmasını bildirən .hədisləri kəskin şəkildə tənqid edərək onları rədd edir

İbtalur-royət”; “Ənnəhyu ənil cismi vəs-surət”; “Nəfyul hərəkəti vəl intiqal;” “Nəfyut-“ təşbih” və s. başqaları da, fəsillərdə və mövzularda gətirilərək bu kitablarda qeyd [olunmuş və açıq şəkildə həqiqəti çatdırılmışdır.](#)[\(1\)](#)

Bu da şıə və əhli-sünnənin hədis kitabları və hədisləri arasında olan ən böyük və həssas dəyərlərdən biridir ki, bu mövzuda nəzərdə olan başqa şübhə və iradlara da .cavab verə bilər

; Tövhid barədə olan hədislərə şıə alimlərinin nəzəri .

Şıə kitablarında nəql olunan Allahın görünməsini, təşbih və hər növ cism olmasını inkar və batıl edən hədis və rəvayətlər o qədər aydın, sənəd baxımından o qədər möhkəmdir ki, onların məzmununu şıə

səh: ۲۴۱

məzhəbinin kəlam alımları bütünlükə qəbul etmişlər. Bu hədislər şıə məzhəbinin kəlam elmində ən mühüm bəhslərin bir qisminin sütunlarını təşkil edir. Hər bir hədis və rəvayətin məzmunu birbaşa və səhih olan hədislərlə zidd olarsa, alımların nəzərində müxalif hədislərin heç bir elmi dəyəri yoxdur. Bu kimi hədislərə də irad və şübhə etmək .yersiz və mənasız sayılır

;Qondarma və saxta rəvayətlər .

:Dördüncü diqqət olunası nöqtə budur

Mümkündür etiraz edənlərin gətirəcəkləri dəlil bu kimi rəvayətlərin çoxunun sənəd silsiləsi barədə təhqiq olunması olsun. Aydır ki, bu rəvayətlər sənəd cəhətindən zəif və onu nəql edənlər isə şıə rical tanıyanları tərəfindən etimad olunmayan, yalançı və .saxta hədis uyduran şəxslər kimi tanınmışlar

Bəli, bu növ rəvayətləri Məqatil ibn Süleyman kimi Allahın cism olmasına qail olan şəxslər öz yanlış əqidəsini genişləndirmək üçün uydurmuşlar. Bu rəvayətlər üçün .özlərindən sənəd silsiləsi də düzəltmiş və şıə rəhbərlərindən birinə nisbət vermişlər

Yuxarıda söylənilən mətləblərə diqqət edərək, allahşunaslıq barədə şıə əqidələri :aşağıdakı sənədlərdən əldə edilməlidir

Əhli-sunnənin etimad etdikləri kitablara müraciət olunduğu kimi, bu mövzuda . onların etimad etdikləri səhih hədislər və altı sihah kitablarına da müraciət etməklə .onlar ətrafında da bəhs olunsun

Onların kəlam alımlarının sözlərinə diqqət yetirildiyi kimi, şıə alımlarının də sözlərinə . .diqqət olunmalıdır

Təvhid barədə şıə hədislərindən bir neçə nümunə

Biz Allahın görünməsini inkar edən bəhslərdə şıə sənədlərindən bir neçə hədis qeyd etmişdik. İndi isə şıə

məzhəbinin allahşunaslıq əqidələrinin əsasını təşkil edən və onların etimad etdikləri rəvayətlərdən bir neçəsini yenə bu bəhsdə gətiririk ki, qeyd olunmuş şübhəyə cavab verilsin və həm də bu rəvayətlərin məzmunu əhli-sünnə məzhəbinin kitablarında gələn hədislərlə müqayisə olunaraq bu iki yolun elmi təfəkkürünün qiyməti və üstünlüyü məlum olsun. Əziz oxocularımızın özləri də bu iki allahşunaslıq məktəbi arasında insafla mühakimə yürütsünlər

.1

عَنْ أَبِي بَصِّرٍةِ يَرِى: عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ: "إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى لَا يُوصَفُ بِزَمَانٍ وَلَا مَكَانٍ، وَلَا حَرَكَهٖ وَلَا إِنْتِقالٍ، وَلَا سَكُونٍ. بَلْ هُوَ خَالِقُ الرَّزْمَانِ وَالْمَكَانِ وَالْحَرَكَهٖ وَالسُّكُونِ، تَعَالَى عَمَّا يَقُولُ الظَّالِمُونَ عَلَوْا كَيْبِرًا...".

Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki; o Həzrət (ə) Allahın sifətlərini tərif etdikdə belə buyurdu: “Mütəal Allah zaman və məkanla tərif olunmaz. “Allah nə vaxt və harda idi” deyib soruşmaq düzgün deyildir. Hərəkət, dəyişmək, sakit qalmaqla da gərək tərif olunmasın. Həmçinin “Allah hardadır və məkanını haraya dəyişir“ deyilməsin. Çünkü, bunların hamısına varlıq verən odur

Zaman, məkan, hərəkət və sabitliyi yaradan da odur. O, zalimlərin onun barəsində ilahilik məqamına münasib olmayan sifətləri ona nisbət verməklərindən üstün və [\(ucadır.\)](#) .[\(1\)](#)

.2

عَنْ ذَادِ الرِّقْقِيِّ قَالَ: سَلَّمَتْ أَبَا عَبْدِ اللَّهِ (ع) عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَجَلَّ، {وَ كَانَ عَرْشُهُ عَلَى الْمَاءِ} فَقَالَ: "مَا يَقُولُونَ؟" قُلْتُ: يَقُولُونَ: إِنَّ الْعَرْشَ كَانَ عَلَى الْمَاءِ وَالرَّبُّ فَوْقَهُ، فَقَالَ: "كَذَّبُوا عَنْ زَعْمٍ هَذَا، فَقَدْ صَيَّرَ اللَّهُ مَحْمُولًا وَ وَضَيْفَهُ بِصِّهَّ فِي الْمَخْلُوقِ، وَلَرِمَهُ أَنَّ الشَّيْءَ الَّذِي يَحْمِلُهُ أَقْوَى مِنْهُ...".

səh: ۲۴۳

Ət-tovhid”, Şeyx Səduq; 1-ci cild, 2-ci bölüm, “ət-Tövhid vət-təşbih”, və“ . [1] - 1 “Ənnəhu ləysə bicisin” bölümü, və 8-ci bölüm, səh. 7-21 və 9-107; “Biharul ənvar”, 13-cü cild, və 14-cü bölüm, “Nəfyu cismu vəs-surəti vət-təşbih”, səh. 287; “Nəfyuz-zəmanu ;vəl hərəkət” səh. 309

İmam Sadiqdən (ə) _ ALLAHİN əRŞI SUYUN { وَكَانَ عَرْشَهُ عَلَى الْمَاءِ } : Davud Reqqi deyir üZƏRİNDƏDIR _ ayəsinin təfsiri barədə sual etdim ki, su və ərş dedikdə məqsəd nədir? Həzrət (ə) buyurdu: Camaat bu ayənin təfsiri barədə nə deyirlər. Dədim: Deyirlər ki, ərş suyun üzərində, Allah da ərşin üstündə oturub. İmam Sadiq (ə) buyurdu: Yalan deyirlər! Allahın barəsində belə şeylər fikirləşənlər iki şeydən uzaqdırlar. Çünkü, birincisi – Allahı daşınilan bir mövcud kimi güman etmişlər və onu öz məxluqlarının sifəti ilə tərif etmişlər. İkincisi – xəyal və güman etdikdə belə lazım gəlir ki, Allahı daşıyan ərş Allahın özündən çox güclü imiş... [\(1\)](#)

.³

عَنْ يَعْقُوبَ السِّرَاجِ، قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ إِنَّ بَعْضَ أَصْحَابِنَا يَزْعُمُ إِنَّ اللَّهَ صُورَةً مِثْلَ الْإِنْسَانِ، وَقَالَ آخْرٌ: إِنَّهُ فِي صُورَهِ إِمْرَأٌ جَعْدٍ قَطَطْ، فَخَرَّ أَبُو عَبْدِ اللَّهِ (ع) سَاجِدًا ثُمَّ رَفَعَ رَأْسَهُ، فَقَالَ: "شَيْبَحَانَ اللَّهُ الَّذِي لَيْسَ كَمُثْلِهِ شَيْءٌ، وَلَا تُدْرِكُهُ الْأَبْصَارُ، وَلَا يُحِيطُ بِهِ عِلْمٌ، لَمْ يَلِدْ لَأَنَّ الْوَالِدَ يَشْبِهُ أَبَاهُ، وَلَمْ يُوْلَدْ فَيَشْبِهُ مَنْ كَانَ قَبْلَهُ، وَلَمْ يَكُنْ لَهُ مِنْ خَلْقَهُ كُفُواً أَحَدٌ، تَعَالَى عَنْ صِفَةٍ مِنْ سِوَاهِهِ عَلَوًا كَبِيرًا".

Yəqub Sərrac deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, bizim səhabələr və dostlarımıza arasında elə şəxslər var ki, Allahın insan kimi üzünü olmasına xəyal edirlər. Elə kəslər var ki, xəyal edirlər Allah cavan surətindədir ki, üzünə hələ tük çıxmayıb və başının tükləri az, bir-birinə qarışq və düyünlüdür. Yəqub deyir: İmam mənim sözlərimi eşitdikdə, səcdəyə düşdü və sonra başını qaldırı və dedi: Allah münəzzəh və pakdır. Heç bir şey onun kimi, ya ona oxşar deyildir. Gözlər onu görməkdə acizdir. Bəşərin elmi və biliyi onun həqiqətinə və zatının necəliyinə yetişə bilməz. Allah özü

səh: ۲۴۴

Tohidu Səduq”, Həmin mənbə – və “əl-Kafi”, “Kitabut-tövhid”, “Babul ərşı vəl “ . [1] - ۱ ;”kursi

kimisin yaratmamışdır ki, kimsə ona oxşasın. Çünkü, hər bir kəs öz atasına oxşarlığı var. O ata-anadan dünyaya gəlməyibdir ki, ondan qabaq olan şəxslərə oxşasın. Məxluqlar və yaranmışlar içində onunla müqayisə oluna bilən bir mövcud yoxdur. O, bu kimi [\(məxluq sifətlərindən uzaq, uca və üstündür".^{\(1\)}](#)

.٤

...عَنْ يُونُسَ بْنِ ظَبَيَّانَ قَالَ: دَخَلْتُ عَلَى الصَّادِقِ جَعْفَرَ بْنِ مُحَمَّدٍ(ع)، فَقُلْتُ: يَا ابْنَ رَسُولِ اللَّهِ! إِنِّي دَخَلْتُ عَلَى مَالِكَ وَ أَصْيَحَاهُ، فَسَمِعْتُ بَعْضَهُمْ يَقُولُ: إِنَّ اللَّهَ وَجْهًا كَالْوُجُوهِ، وَ بَعْضَهُمْ يَقُولُ لَهُ يَدَانِ، وَاحْتَجَّوْا لِذِلِّكَ بِقَوْلِهِ تَعَالَى: "يَيِّدِي إِسْتَكْبَرْتُ".

وَ بَعْضَهُمْ يَقُولُ: هُوَ كَالْشَابِ مِنْ أَبْنَاءِ ثَلَاثَيْنِ سَنَةً، فَمَا عِنْدَكَ فِي هَذَا يَابْنَ رَسُولِ اللَّهِ؟ قَالَ: "وَ كَانَ مُتَكَبِّرًا فَاسْتَوَى جَالِسًا، وَ قَالَ: "اللَّهُمَّ عَفْوَكَ عَفْوَكَ" ، ثُمَّ قَالَ: "يَا يُونُسَ! مَنْ زَعَمَ أَنَّ اللَّهَ وَجْهًا كَالْوُجُوهِ، فَقَدْ أَشْرَكَ، وَ مَنْ زَعَمَ أَنَّ اللَّهَ جَوَارِحَ الْمَخْلُوقِينَ، فَهُوَ كَافِرٌ بِاللَّهِ، فَلَا تَقْبِلُوا شَهَادَتَهُ، وَلَا تَأْكُلُوا ذَبِيَّتَهُ، تَعَالَى اللَّهُ عَمَّا يَصِفُهُ الْمُشَبِّهُونَ بِصِفَةِ مَحْلُوقَيْنَ، فَوَجْهُ اللَّهِ أَنْبِيَائُهُ وَ أَوْلَيَاءُهُ وَ قَالَ: "خَلَقْتُ يَيِّدِي إِسْتَكْبَرْتُ" أَيْدِي: الْقُدْرَةُ، كَقَوْلِهِ وَ أَيْدِي كُمْ بِنَصْرِهِ. فَمَنْ زَعَمَ أَنَّ اللَّهَ فِي شَيْءٍ، أَوْ عَلَى شَيْءٍ أَوْ يَحْوِلُ مِنْ شَيْءٍ إِلَى شَيْءٍ، أَوْ يَخْلُو مِنْهُ شَيْءٍ، أَوْ يَشْغُلُ بِهِ شَيْءٍ، فَقَدْ وَصَفَهُ بِصِفَةِ الْمَخْلُوقِينَ، وَاللَّهُ حَالِقُ كُلَّ شَيْءٍ، لَا يُقَاسُ بِالْقِيَاسِ، وَلَا يَشْبَهُ بِالنَّاسِ، لَا يَخْلُو مِنْهُ مَكَانٌ، وَلَا يَشْتَغِلُ بِهِ مَكَانٌ، قَرِيبٌ فِي بُعْدِهِ، بَعِيدٌ فِي قُربِهِ، ذَلِكَ اللَّهُ رَبُّنَا، لَا إِلَهَ غَيْرُهُ، فَمَنْ أَرَادَ اللَّهَ وَ أَحَبَّهُ بِهَذِهِ الصَّفَةِ، فَهُوَ مِنَ الْمُوَحَّدِينَ، وَمَنْ أَحَبَّهُ بِعِيرِ هَذِهِ الصَّفَةِ، فَاللَّهُ مِنْهُ بَرِيءٌ وَ نَحْنُ مِنْهُ بَرَآءٌ".

Yunis ibn Zebyan deyir: "Həzrət İmam Sadıqin (ə) yanında getdim və ərz etdim: Yəbnə Rəsulullah! Mən Malikin[\(2\)](#) yanında səhabələri ilə birgə oturmuşdum. Məclisdə olanların bəziləri deyirdilər ki, Allahın da mövcudlar kimi üzü və surəti vardır

səh: ۲۴۵

; Tövhidi Səduq" və "Biharul-Ənvar", "Nəfyul cismi vəs-surət" bölümü". [1] - 1
Malik, əhli təsənnün məzhəbinin dörd imamlarından biridir. 178-ci ildə vəfat etmiş . [2] - 2
və Bəqi qəbirşanlığında dəfn olunmuşdur

Bəziləri də deyirlər ki, Allahın iki əli vardır. Sübut üçün Allahın buyurduqlarını dəlil :gətirirdilər ki, şeytana xitab edərək belə buyurmuşdur

{قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدِي أَسْتَكْبِرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالَمِينَ}

ALLAH) BUYURDU: EY İBLİS! SƏNƏ MƏNİM ÖZ ƏLIMLƏ YARATDIĞI MA SƏCDƏ) _ ETMƏYƏ NƏ MANE OLDU?. TƏKƏBBÜR GÖSTƏRDİN, YOXSA ÖZÜNÜ YUXARı TUTDUN?

۲۰

.Bəziləri isə deyirlər ki, Allah otuz yaşlı kişi surətindədir

Sizin bu məsələlər barədə əqidəniz nədir? Yunis deyr: İmam bir yerə söykənmişdir. :Elə ki, mənim sözlərimi eşitdi, oturdu və dedi

İlahi bu iftira və töhmətlərin qarşısında səndən rəhmət və“**أَللَّهُمَّ عَفْوْكَ عَفْوْكَ عَفْوْكَ**” - bağışlanmağımı istəyirəm”. Sonra dedi: Yunis! Allah barədə, “O, başqa mövcudlar kimi surətə malikdir” və s. belə xəyalda olan hər bir kəs Allaha şərīk qoşmuşdur. Hər kəs Allah barədə xəyal edə ki, Allah da başqa mövcudlar kimidir və əzalara malikdir, Allaha küfr etmişdir. Belə şəxsin şahidliyini qəbul etməyin. Əgər bir heyvan kəsərsə, onun kəsdiyi heyvanın ətindən yeməyin. Allah onu məxluqlarının sifətlərinə oxşatmaqdan və .bu kimi şeylərdən uca və üstündür

İmam sonra buyurdu: Amma Allahı tanıtdıran, onun üzünü olmasına gəldikdə, ayəsinə gəldikdə isə, “əl” {خَلَقْتُ بِيَدِي أَسْتَكْبِرْتَ} məqsəd Peyğəmbər (s) və ənbiyalardır Öz köməyi“ {وَأَيَّدَ كُمْ بِنَصْرِهِ} burada qüdrət və güc mənasınıadır. Necə ki, başqa ayədə də .ilə sizə qüdrət və güc bəxş etdi.” Məqsəd “güc, qüvvə və qüdrət”-dir

Yunis! Hər kəs Allah barədə xəyal edə ki, O, nəyinsə

səh:۲۴۶

;Sad“ surəsi, ۱۵-ci ayə“ . [۱] -۱

üzərində və ya arasındadır, ya da bir yerdən başqa bir yerə hərəkət edir, yaxud xəyal edə ki, Allahdan uzaq və Allahsız və ya Allahla qarışır, Allah və xalıqlıyi, xəlq olunmuşların sifəti ilə tərif etmişdir. Bir halda ki, Allah tamam məxluqları xəlq edən və heç bir mövcudla müqayisə olunası deyil və cammaata oxşarlığı yoxdur. Heç bir məkan onsuz boş deyil, heç bir məkanı da doldurmur. Bu bizim Allahımızdır və ondan .başqası bizim Allahımız deyildir

Yunis! Hər kəs Allahi belə sifətlərlə tanımağı sevirsə, müvəhhid və Allaha itaət edəndir. Lakin, Allahı bundan başqa sifətlərlə tanımağı sevən şəxs dən Allah uzaqdır və biz Əhli-
[beyt](#) (ə) də belə şəxslərdən uzaq gəzirik.” [\(1\)](#)

.4

...عَنْ يَعْقُوبَ بْنِ جَعْفَرِ الْجَعْفَرِيِّ، عَنْ أَبِي إِبْرَاهِيمَ (ع) قَالَ: ذَكَرَ عِنْدَهُ قَوْمٌ يَرْعَمُونَ: إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى يَنْزِلُ إِلَى السَّمَاءِ مِنْ الدُّنْيَا. فَقَالَ: إِنَّ اللَّهَ لَا يَنْزِلُ وَلَا يَحْتَاجُ إِلَى أَنْ يَنْزِلَ، إِنَّمَا مَنْظَرُهُ فِي الْقُرْبِ وَالْبَعْدِ سَوَاءٌ، لَمْ يَبْعِدْ مِنْهُ قَرِيبٌ، وَلَمْ يَقْرَبْ مِنْهُ بَعِيدٌ، وَلَمْ يَحْتَاجْ إِلَى شَيْءٍ، بَلْ يَحْتَاجْ إِلَيْهِ، وَهُوَ ذُو الْطَّولِ، لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ.

أَمَّا قَوْلُ الْوَاصِفِينَ: إِنَّهُ يَنْزِلُ تَبَارَكَ وَتَعَالَى، فَإِنَّمَا يَقُولُ ذَلِكَ، مَنْ يَنْسِبُهُ إِلَى نَفْسِهِ، أَوْ زِيَادَهُ، وَكُلُّ مُتَحَرِّكٍ مُحْتَاجٌ إِلَى مَنْ يُحْرِكُهُ أَوْ يَتَحَرَّكُ بِهِ، فَمَنْ ظَنَّ بِاللَّهِ الظُّنُونَ هَلَكَ، فَاخْتَدِرُوا فِي صِفَاتِهِ مِنْ أَنْ تَقْفَوَاهُ عَلَى حِدَّتِ تَحْمِلِهِ بِنَفْسِهِ أَوْ زِيَادَهِ، أَوْ تَحْرِيكِهِ أَوْ تُحَرِّكِهِ، أَوْ زَوَالِ أَوْ اسْتِزَالِ، أَوْ نَهْوِضِ أَوْ قُعُودِ، فَإِنَّ اللَّهَ حَلَّ وَعَزَّ عَنْ صِفَةِ الْوَاصِفِينَ، وَنَعَتِ النَّاعِيَتِينَ، وَتَوْهِمِ الْمُتَوَهِّمِينَ وَتَوْكِلَ عَلَى الْعَزِيزِ الرَّحِيمِ، الَّذِي يَرَاكَ حِينَ تَقُومُ وَتَقْلِبُكَ فِي السَّاجِدِينَ.”

Yəqub ibn Cəfər deyir: “Yedinci İmam Musa ibn Cəfərin (ə) hüzurunda, Allahın göydən yerə endiyini düşünən camaat barədə söhbət düşdü. İmam (ə) buyurdu: Alah yerə enmir və enməyə də ehtiyacı yoxdur. Çünkü, mövcudlar yaxın və uzaq olmaqda ona nisbət bərabərdirlər. Nə yaxın ona uzaqdır və nə də uzaq ona yaxındır. Allah nəinki yerə enməyə möhtac deyil, bəlkə

səh: ۲۴۷

heç bir işə ehtiyacı yoxdur. Vücuda gəlmış hər bir şeyin ona ehtiyacı var. Qüdrətə malik olan, zatən ehtiyacsız olan da odur. Ondan başqa məbud və Allah yoxdur. O, güclü və həkimdir. İmam (ə) sözlərinə belə əlavə etdi: Amma söz, Allahı yerə enən və nazil olan kimi sıfətlərlə tərif edən şəxslərə gəldikdə, onlar Allah barədə naqislik və çoxluğa qail olmuşlar. Çünkü, hərəkət edən hər bir mövcudun, onu hərəkətə gətirə bilən bir vücudə ehtiyacı vardır və yaxud onun vasitəsi ilə hərəkətə gəlsin. Yəqub! Hər kəs Allah barədə belə batıl şeyləri ağlına salsa, həlakətə düşər. Allahın vəsfində, onun üçün bir hədd olduğuna etiqad etmək, ona naqislik və çoxluğu nisbət verməkdən qorxun. Ona hərəkət və hərəkətə gəlmə və ya dəyişmək, oturmaq və durmaq kimi şeyləri nisbət verməkdən qorxun və çəkinin. Çünkü, Allah belə vəsf edənlərin vəsfindən, xəyal pərəstlərin xəyalından üstündür. Əziz və mehriban olan Allaha təvəkkül et! O Allaha ki, hər halda səni görür. Sənin tənhalıqda Pərvərdigarına üz tutaraq namaz qılmağı [\(qalxdığını və Allahı tanıyanlar və sitayış edənlər arasında olmağını da görür”.](#)[\(1\)](#)

səh: ۲۴۸

Usuli-Kafi”; “Kitabut-tövhid”, “İbtalur-röyət, ən-Nəhyu ənil-cism, səh. ۹۵;“ . [۱] -۱ bölümü; “ət-Tövhidu Şeyx Səduq”, ۱-ci cild, ۱۲-ci bölüm, “ət-Tövhidu və nəfyut-təşbih” və ۶-ci bölüm, “Ənnəhu ləysə bicisin”; ۸-ci bölüm, səh. ۳۱, ۴۷, ۱۰۷; “Ehticace-Təbərsi”, ۲-cü cild, səh. ۲۸۳; “Biharul ənvar”, ۲-cü cild, ۱۲-cü və ۱۴-cü bölmələr, “Nəfyus-surəti ;”vət-təşbih”, və “Nəfyuz-zamani vəl-məkani vəl-hərəkəti

İşarə

Nübüvvət "Səhihəyn" kitablarının nəzərində

səh:۲۴۹

۱

"Quran baxımından peyğəmbərin məqamı".¹

:Nübüvvət və ləyaqət

Nübüvvət və risalət məqamı elə bir yüksək məqamdır ki, onu bəşər fikri ilə ölçmək mümkün deyildir. Bu məqam ruhi, əxlaqi və əqli baxımdan yüksək hazırlıq və ləyaqətin olmasını lazımlı bilir. İnsanı kəmalata yetişməyən bir şəxs belə bir ilahi və asimanı məqama nail ola bilməz. Qurani-Kərimin bir çox ayələrində bu məsələ öz əksini tapmışdır. Bu ayələrdə peyğəmbərlərin yüksək məqama sahib olmaları, həmçinin İslam peyğəmbəri barədə xüsusi dəyərlər və gözəl nümunələr qeyd olunmuşdur. İndi isə Qurani-Məcid baxımından nübüvvət məqamını tanımaq üçün belə ayələrdən bir neçəsini qeyd edirik

.۱

{اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ}

ALLAH MəLəKLəRDƏN DƏ ELÇILƏR (PEYĞƏMBƏRLƏR) SEÇƏR, INSANLARDAN DA. __
__ [\(HəQIQƏTƏN\)](#), ALLAH (HƏR ŞEYI) EŞİDƏNDİR, GÖRƏNDİR! [\(1\)](#)

Bu ayədən belə istifadə olunur ki, peyğəmbərlər bəşər övladları arasından seçilmiş şəxslərdir və İlahi məmuriyyət onlara həvalə olunmuşdur

səh: ۲۵۱

.Həcc" surəsi, ۷۵-ci ayə". [۱] - ۱

{اللَّهُ أَعْلَمْ حِيثُ يَجْعَلُ رِسَالَتَهُ}

(ALLAH PEYĞƏMBƏRLİYI HARA (KİMƏ) GÖNDƏRƏCƏYINI ÖZÜ DAHA YAXŞI BILİR.)

—

Bu ayə bunu bildirir ki, peyğəmbərlərdə şücaət, təmiz və saf nəfsin olması, əzəmətə və güclü ruh sahibi olmaları baxımından, qısa ibarətlə söyləsək, Allahı tanımaqda İlahi maarif və əxlaqi baxımdan elə hazırlanmışlar ki, İlahi risalət və nübuvvət məqamına seçilərək bu seçimi qəbul etməklə camaati hidayət etməyi özlərində ləyaqət yaratmışlar. Bununla onlar insaniyyət və səadət yolunu camaata göstərir, zülmət və qaranlıqdan nura və işıqlığa tərəf hidayət edirlər. Bu mənanı Saleh (ə) peyğəmbərin :qövmünün sözü də təsdiq edir. Onlar deyirdilər

.۳

{يَا صَالِحٌ قَدْ كُنْتَ فِينَا مَرْجُوا قَبْلَ هَذَا}

EY SALEH! SƏN BUNDAN ƏVVƏL İÇƏRİMİZDƏ (BÖYYÜMÜZ, AĞSAQQALIMIZ"
(OLMAĞA) ÜMID EDİLƏN BIR ADAM IDİN."

)

Səmud qövmü səndə müşahidə etdiyi kəmalat və inkişafın təsirilə camaata İlahi və "tərəqqi yolunda rəhbərlik etmək və öz ictimai xidmətlərinlə onlara fayda verməyinin ".intizarında idilər

Bu ayə bunu bildirir ki, peyğəmbərlər besətdən öncə öz qövmləri və qəbilələri arasında, yaşadıqları mühitdə belə yüksək əxlaqi dəyərlərə malik olmuşlar.Beləki, cəmiyyət arasında camaat onları adı bir şəxs kimi tanımadılar. Bəlkə peyğəmbərlərin əxlaqi, ruhi hazırlığı, ibadəti, pərəstişi və daha artıq bir qüvvəyə və məqama malik olmaları camaatın intizarına səbəb olmuşdur. "Sən bundan əvvəl içərimizdə "(böyüümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin

.Ənam" surəsi, 124-cü ayə“ .[1]-1

.Hud" surəsi, 62-ci ayə“ .1 -2

.cümləsilə bu intizar öz əksini tapmışdır

Nübüvvət maqamından öncəki hazırlıq və bir çox müqəddimələr təəssüb, inadkar və ləcacətə tutulmayan şəxslər tərəfindən peyğəmbərlərin ilk dəvətlərini müsbət cavablandırılmış və onların əmrlərinə tabe olmuşlar

Nübüvvət və ismət

Qurani-Kərimin bir çox ayələridən belə anlaşılır ki, peyğəmbərlər hər növ günah və xətalardan uzaq, hər cür səhv, azığın fikirlərdən və əməllərdən də pak olmuşlar. Buna aid Qurani-Kərimin ayələrindən bir neçə nümunəyə diqqət edin

.1

{أُولَئِكَ الَّذِينَ هَدَى اللَّهُ فِيهِمَا هُمْ أَقْتَدِيْهُ}

Qeyd olunan bu ayədə Allah təala peyğəmbərlərdən on səkkiz nəfərin adlarını bəyan edərək, onların atalarından, övladlarından və qardaşlarından da peyğəmbərlər göndərdiyini belə söyləyir

Onlar (adları çəkilən peyğəmbərlər)[\(1\)](#) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən“[\(2\)](#) də onların haqq yolunu tutub get”[\(3\)](#)

Sən də onların haqq yolunu tutub get” cüməsində qərinəyə əsasən onların hidayət yoluna itaət edilməsini əmr edir. Belə məlum olur ki, söylənilən bu hidayət ümumi hidayətlə fərqlidir. Bu növ hidayət peyğəmbərlərə və nəbilərə aid olunur. Şübhəsiz ki, belə bir xüsusiyyətin və üstünlüğün olması onlarda kiçik də olsa belə düz yoldan sapınmağa, günah və məsiyyət etməyə yol verməyəcəkdir

Başqa ibarətlə söyləsək, bu növ hidayət başqa bir ayənin

səh: ۲۵۴

İbrahim (ə) , İshaq (ə) , Yə'qub (ə) , Nuh (ə) , Davud (ə) , Süleyman (ə) , Əyyub (ə) , .۲ -۱ Yusif (ə) , Musa (ə) , Harun (ə) , Zəkəriyya (ə) , Yəhya (ə) , İsa (ə) , İlyas (ə) , İsmail (ə) , ; (Əlyəsə' (ə) , Yunis (ə) , Lut (ə

Ənam” surəsi, ۱۰-۱۱ ayə“ .۲-۳

.mənasını da öz üzərində daşıyacaqdır

{وَمَن يَهْدِ اللَّهُ فَمَا لَهُ مِنْ مُضِلٌ}

[\(Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxara bilməz.\)](#)“[\(۱\)](#)

Belə olduqda isə bəhs olunan ayənin məfhumu qeyd olunan ayə ilə birgə belə :olacaqdır

Allah peyğəmbərləri elə hidayət etmişdir ki, kiçik də olsa belə onlara zəlalət, azgınlıq, günah, səhv, xəta və s.. yol tapmaz. Bu məbnaya əsasən başqaları da hidayətdə və .düz yolda gərək onlara itaət etsinlər

İndi isə Quran ayələrinin məzmununa əsasən sözü gedən hansı zəlalət və azgınlığın .peyğəmbərlərə yol tapa bilmədiyinə nəzər salaq

:Qurani-Kərim özü bu mənəni açıqlayaraq belə buyurur

{أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ}

EY ADƏM ÖVLADI! MƏGƏR MƏN SIZDƏN ƏHD ALMADIMMI KI, ÖYTANA İBADƏT _
_ [\(ETMƏYİN, O SIZIN AÇIQ-AŞKAR DÜŞMƏNİNİZDIR.\)](#) [\(۲\)](#)

Diqqət etdiyiniz kimi Şeytana itaət və pərəstişin nəhy olunması onun Şeytan vasitəsilə vucuda gələn hər növ məsiyyət və günahı zəlalət və azgınlıq adlandırmışdır. Bu üç ayənin məfhumunu nəzərə almaqla məlum olur ki, peyğəmbərlər və ənbiyalar Qurani-Kərimdə zəlalət adlanan hər növ günah və azgınlıqdan pak və uzaqdırlar

:Xülasə

;Peyğəmbərlər hidayətdə xüsusi məqama və rütbəyə malikdirlər .

;Zəlalət və azgınlıq belə hidayət tapmış şəxslərə yol tapmaz .

səh: ۲۵۴

.Yasin” surəsi, ۶۰-ci ayə“ .۲ -۲

Qurani-Kərimin şəhadətinə əsasən hər növ günah, məsiyyət və Allah təalanın . ۲
;əmrinə itaətsizlik zəlalət və azgınlıq adlanır

Nəticə: Yuxarıda söylənilən üç məsələni əsas tutaraq bunu deməliyik ki, Qurani-Kərim baxımından peyğəmbərlər hər növ günah iş görməkdən uzaq olmuş və onların .məqamları hər növ məsiyyət, xəta və səhvlərdən pak və münəzzəhdır

.۲

{وَمَا أَرْسَلْنَا مِنْ رَّسُولٍ إِلَّا يَطَّافُ بِإِذْنِ اللَّهِ...}

BIZ HƏR BIR PEYĞƏMBƏRI, ANCAQ ONA ALLAHİN IZNİLƏ ITAƏT OLUNSUN DEYƏ, _
[\(GÖNDƏRDIK.\)](#)

Bu ayədə peyğəmbərlərin göndərilməsindən hədəfin və məqsədin bir başa onların Allah təalanın əmrlərinə itaət olunması açıqlanır. Ayədən belə başa düşülür ki, .peyğəmbərlər hər cəhətdən danışıqda və əməldə Allaha itaətkar olmuşlar

Buna görə də, Allah təalanın iradə və istəyi məhz belədir. Çünkü onların sözləri və əməlləri təbliğ üçün bir vasitədir. Bu səbəbdən də, qeyd olunan ayəyə asasən .peyğəmbərlərin sözlərinə və əməllərinə gərək itaət olunsun

Əgər peyğəmbərlərdən kiçik bir günah, səhv və xəta baş verərsə bir tərəfdən bu əməl Allahın bəyəndiyi və istəyib razı qaldığı kimi başa düşülür. Çünkü Allah təala Özü onlara .itaət olunmasını vacib və fərz buyurmuşdur

Digər tərəfdən isə onlara itaət qadağan sayılacaqdır. Çünkü Allah təala hər kəsi günah .etməkdən çəkindirmişdir

Başqa ibarətlə söyləsək, peyğəmbərlərin məsum olmalarının nəticəsi budur ki, Allah bir şeyə əmr etsin və eyni halda ondan çəkindirmiş olsun. Bir əməl onun sevmədiyi bir iş olsun və eyni halda sevdiyi və razı qaldığı iş kimi başa düşülsün. Bu da batıl və qəbul .olunmaz bir məsələdir

.Nisa" surəsi, ۶۴-cü ayə“ . ۳ - ۱

{قَالَ فَبِعْزَتِكَ لَا غُوَيْنَهُمْ أَجْمَعِينَ إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ}

Iblis) dedi: _ "SəNIN IZZƏTİNƏ AND OLSUN Kİ, ONLARIN (ADƏM ÖVLADINIÑ) HAMİSİNI
(HAQQ YOLDAN) AZDİRACAĞAM.YALNIZ SəNIN SADIQ BƏNDƏLƏRINDƏN BAŞQA! [\(1\)](#)

Bu ayədə Şeytanın sözləri nəql olunmuşdur. O, Allahın seçilmiş və saleh bəndələrindən başqa bütün bəndələri aldadaraq yoldan azdıracağına and içmişdir. Əgər ənbiyalar kiçik bir günaha mürtəkib olsalar nəinki saleh və seçilmiş bəndələrdən bəlkə həmin aldanılmış və düz yoldan çıxmışlardan sayılarlar. Hansı ki, ələmlərin Rəbbi əvvəlki bir neçə ayədə peyğəmbərləri özünün saleh və seçilmiş bəndələri kimi tanıtdırmışdır. Bir :ayədə belə buyurur

{إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصِهِ ذِكْرِ الدَّارِ}

BIZ YURDU (AXIRƏT YURDUNU) ANMAQ XİSLƏTINI ONLARA MƏXSUS ELƏDIK. _
(ONLAR NAZ-NE MƏTƏ, ŞAN-ŞÖHRƏTƏ UYMAYIB ÖMÜRLƏRİNİ ALLAHA İBADƏT VƏ ITƏT İÇİNDƏ KEÇİRƏR, DÜNYALARINDAN DAHA ÇOX AXIRƏTLƏRI HAQINDA
[\(DüşüNRDİLƏR\).](#) [\(2\)](#)

Müşahidə olunduğu kimi Şeytan Allahın saleh bəndələrini aldadaraq, düz yoldan çıxara bilməyəcəyinə özü iqrar etmişdir. Həmçinin Allah təala da seçdiyi peyğəmbərlərin xalis və saleh olmasına özü şəhadət vermiş, onların ixləs məqamını öz öhdəsinə götürmüş
və təsiq etmişdir

Bundan belə aydın olur ki, Şeytanın yalan və aldadıcı vəsvəsələri peyğəmbərləri öz toruna sala bilməz. Bunula da peyğəmbərlərdə günah və hər növ xətanın baş .verməsinin düzgün olmaması bizə aydın olur

Qarşıya çıxan bəzi ayələrdə peyğəmbərlərə günah nisbəti verilmişdir, qeyd olunan açıq-aydın ayələrin məzmunu ilə

səh:256

.Sad" surəsi, ayə ۸۲-۸۳". [۱]-۱

.Sad" surəsi, ayə ۴۶". [۲]-۲

uyğun olmadığı üçün belə ayələrin gərək zahiri mənalarını açıq-aydın olan ayələrlə yanaşı qoyulub, rəvayətlərdə olduğu kimi – necə ki bu zəminədə müxtəlif kitablar da yazılmışdır – ayələrin hamısı ilə uyğun gələn mənalarla açıqlanmalıdır

İslam Peyğəmbəri Məhəmməd (s) Quran ayələrində və hədislərdə

:Quran baxımından İslam Peyğəmbərinin (s) hazırlığı

Qurani-Kərimin bəzi aylərindən belə aydın olur ki, Həzrət Məhəmməd (s) besətdən öncə iman, əqidə və əxlaqi nöqteyi nəzərdən başqalarından fərqlənmiş və xas üstünlüyə malik olmuşdur. Onun əcdadı və ata-babaları peyğəmbərlərdən sayılmış, əsl tövhidçi və büt pərəstliyə, şirkə tapınmayan, tək Allaha pərəstiş, ibadət və səcdə edən kəslərdən olmuşlar. İndi isə nümunə üçün söylədiklərimizə bir neçə ayəni misal

:gətiririk

. ۱

{الَّذِي يَرَاكَ حِينَ تَقُومُ وَتَقْبِلُكَ فِي السَّاجِدِينَ}

O ALLAH KI, SƏNI NAMAZA DURANDA VƏ SƏCDƏ EDƏNLƏR İÇİNDƏ DOLANANDA DA _

_ [GÖRÜR.](#) [\(1\)](#)

cümlədəki məqsədi belə {وَتَقْبِلُكَ فِي السَّاجِدِينَ} İbn Abbas bu ayənin təfsirində axırıncı :açıqlayırlar

Ey peyğəmbər! Allah səni peyğəmbərlərin sülbündən başqa peyğəmbərlərin sülbüne“
[\(köçürərək yaratdı və peyğəmbərliyə ləyaqətli bilərək seçdi.\)](#)”[\(2\)](#)

İbn Abbasın təfsirini nəzərə alaraq, qeyd olunan ayədən belə başa düşülür ki, İsləm peyğəmbəri Həzrət Məhəmmədin (s) pak

səh:257

..Şüəra” surəsi, ayə - ۲۱۸-۲۱۹“ . [1] - ۱

Təbəqatil Kubra, ۱-ci cild; səh. ۲۵; “Məhəmməd ibn Səd”, “Təfsiri ibn Kəsir”, ۳-cü . [2] - ۲ cild; “Nəml” surəsinin təfsiri; səh. ۲۵۲ (Misr çapı), “Davud və Suleyman”-ın dastanı səh.

nütfəsi Həzrət Adəmin (ə) dövründən atası Abdullaha kimi ənbiyaların və pak insanların sülbündən Allaha səcdə edən başqa pak insanların sülbüñə köçürülmüşdür. Bu hazırlıq peyğəmbərimizin nəinki tənha uşaqlıq dövründən hətta ondan da çox öncə .Həzrət Adəmin (ə) zamanından başlanmışdır

Əziz peyğəmbərimizin besətindən öncə vücudunda peyğəmbərliyə olan hazırlığı və . ə həqiqətə işaretə edən bu kimi bir çox ayələr bunu bildirir ki, həmin ayə Məkkə dövründə nazil olmuşdur. O zamanda Qureyş tayfasının böyükələri İslam peyğəmbəri Həzrət :Məhəmmədə (s) irad tutaraq belə deyirdilər

{قَالُوا لَنْ نُؤْمِنَ حَتَّىٰ نُوتَّيْ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ}

ONLARA BIR AYƏ GƏLDİYI ZAMAN: "ALLAHIN PEYĞƏMBƏRLƏRİNƏ VERİLDİYİNİN _ (NÜBÜVVƏTİN, Mö CÜZƏLƏRİN) MISLI BİZƏ VERİLMƏYİNCƏ BİZ İMAN [\(GƏTIRMƏYƏCƏYİK!\)" - DEYƏRLƏR.](#) [\(1\)](#)

.Gərək biz də risalət və vəhy məqamına malik olaq

:Onların cavabında isə belə bir ayə nazil oldu

{اللهُ أَعْلَمُ حِينَ يَجْعَلُ رِسَالَتَهُ}

[\(ALLAH PEYĞƏMBƏRLİYI HARA \(KİMƏ\) GÖNDƏRƏCƏYINI ÖZÜ DAHA YAXŞI BILİR.](#) [\(2\)](#)

Bu ayə, peyğəmbərlərin göndərilməsini ümumi şəkildə həmçinin İslam peyğəmbərinin seçilməsini xüsusi şəkildə açıqlayır. Vəhy və risalət məqamı əvvəldən heç bir hazırlıq olmadan hər kəsin nail ola biləcəyi bir məqam deyildir.Əksinə, bu məqam və vəzifə hazırlığı və şəraiti olan şəxslərin ixtiyarında olmalıdır. Belə hazırlıq onların vücudunda .yaranmalıdır. Allah da belə şəraitə uyğun gələn şəxsləri bilən və tanıyandır

.[3](#)

{وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ}

.Ənam" surəsi, ayə-124". [1]-1

.Həmin ayə . [2]-2

Bir şox təfsircilər bu ayənin besətin əvvəl günlərində İslam peyğəmbəri Həzrəti Məhəmmədə (s) nazil olduğunu bildirirlər.[\(2\)](#)

Ayə çox gözəl şəkildə İslam peyğəmbərinin hər tərəfli ruhunun vəziyyəti barədə onun necəliyini bizə çatdırır. Tam şəkildə aşiqcasına Həzrət Məhəmmədin (s) əxlaqını, istedadını, ruhi hazırlığını ümumi surətdə bizə açıqlayır

INNƏKƏ LƏ-ƏLA XULQIN _ {وَإِنَّكَ لَعَلَىٰ تُخْلِقِ عَظِيمٍ}, Ayənin nazil olma tarixinə əsaslanaraq ƏZİM _ cümləsi əziz peyğəmbərimizin besətdən və risalət məqamına seçilməzdən əvvəl Həzrət Məhəmmədin (s) vücudunu əhatə etmiş, gözəl əxlaq və istedadlar onun pak ruhu ilə qarışmışdır. Şübhəsiz ki, qeyd olunan ayədən başqa heç bir ayə aydın, geniş və hər tərəfli təmiz bir mənanı bu şəkildə çatdırılmamışdır. Həmçinin heç bir ayə “xulqın əzim” kəlməsinin mənasını açıqladığı kimi başqa bir ayə ona üstün bir tərif .verməmişdir

Çünki “Xulq” məzhəbi, ailəvi, insani, ictimai və hər şəxsi sifətə, yaxşı adətə, qiymətə və hər əmələ şamil olur. Allah təalanın İslam Peyğəmbərini insani sifətlə, ən üstün və uca _ .əzəmət kəlməsinə işaret etməklə tanıtdırır (عَظِيمٌ حَيْثُ يَجْعَلُ رَسُولُ اللَّهِ) məqama ALLAH PEYĞƏMBƏRLİYI HARA (KİMƏ) GÖNDƏRƏCƏYINI ÖZÜ DAHA YAXŞI BILIR. _ ayəsi ilə də ikinci dəfə onun əxlaqi xislətlərinə, əzəmətli məqamına bir daha imza atmış .və təsdiqləmişdir

:İmam Sadiq (ə) bu mənanı təsdiq etmək üçün belə buyurur

səh: ۲۵۹

.Qələm” surəsi, ayə -۴“ . [۱] -۱

Əllamə Cəlaluddin Siyuti, “Əl-İtqan”, v-ci cild; Cabirin nəqlinə əsasən; Diyar . [۲] -۲ Bekrinin “Tarixul-Xəmis”ində, ۱-ci cild; səh. ۱.; nəzərinə əsasən, “Nun vəl qələm” surəsi nazil olan ikinci surədir”. Həmin nəzəriyyəni Əllamə Təbatəbai “Əl-Mizan” kitabında ۱۳-cü cild, səh. ۲۵۰-də, Beyhəqidən və o da İbn Abbasdan və Mucahiddən .nəql etmişlər

{إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَدْبَرَ نَيَّةً فَأَحْسَنَ أَدْبِرَ فَلَمَّا أَكْمَلَ لَهُ الْآدَبَ قَالَ: وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ}

UCA ALLAH PEYğəMBƏRİN TƏRBİYƏLƏNMƏSINI öZ öHDƏSİNƏ GÖTÜRMÜŞDÜR. ƏN _
GÖZƏL VƏ BƏYƏNILMIŞ YOLLA TƏRBİYYƏ ETDI.ONUN TƏRBİYYƏSINI KAMIL DƏRCƏYƏ
ÇATDI RDİĞİ ZAMAN BELƏ BUYURDU:- ÖÜBHƏSİZ Kİ, SƏN BÖYÜK BİR ƏXLAQ

(SAHİBİSƏN! [\(1\)](#)

.4

{إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرَّبْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَ كُمْ تَطْهِيرًا}

EY ƏHLİ-BEYT! ALLAH SIZDƏN ÇIRKINLIYI (GÜNAH) YOX ETMƏK VƏ SIZI TƏRTƏMİZ _
(PAK) ETMƏK ISTƏR! [\(2\)](#)

Bu ayə Həzrət Məhəmmədə (s) və onun pak Əhli-beytinin barəsində nazil olmuşdur. Ayə, onların şirk və küfrdən pak və hər növ çirkinlikdən uzaq olmalarına dəlalət edir. Onların paklığını hər növ kiçik və böyük günahlardan uzaq olmalarını öz öhdəsinə götürmüştür.

Çünki kiçik və böyük günaha, xətaya və səhvə mürtəkib olmaq “rics və mənəvi çirkinlik” sayılır. Bu ayənin məzmununa əsasən peyğəmbər (s) və onun Əhli-beyti bu .kimi sıfətlərdən pak olmuşlar

:Təbəri öz təfsirində Həzrət Məhəmməddən (s) nəql edərək belə deyir

نَزَّلَتْ هَذِهِ الْآيَةُ فِي خَمْسَةِ فِيَّ وَعَلَىٰ وَحْسَنٍ وَحُسَيْنٍ وَفَاطِمَةَ

ayəsi beş nəfər – Mən, Əli, Həsən, Hüseyn və Fatimə barədə nazil {إِنَّمَا يُرِيدُ اللَّهُ} [olmuşdur. \(3\)](#)

Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul üqəba” kitabında, Siyuti “Dürrul mənsur” təfsir [kitabında da Həzrət Məhəmməddən \(s\) nəql etmişlər. \(4\)](#)

səh:260

.Əhzab" surəsi, ayə-۲۳“ . [۲] - ۲

.Təbərinin təfsiri”, ۲۲-ci cild, “Əhzab” surəsinin təfsiri, səh. ۵“ . [۳] -۳

Zəxairul-Üqba”, səh. ۲۴; “Dürrul-Mənsur” təfsiri ۵-ci cild; “Əhzab” surəsinin“ . [۶] -۶

;ayəsi səh. ۱۹۸ (إِنَّمَا يُرِيدُ اللَّهُ تَعَالَى تَأْفِسِيرِ

Əradə” kəlməsinin mənası budur ki, Allah bir işin həyata “أَرَادَ” (Rağib İsfəhani deyir :keçib və ya keçməməsinə hökm etsin. Məsələn

{أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً} [\(۱\)](#)

hər növ istər zahiri və ya istərsə də batini pisliyə və) (الْجُسْنُ; Yenə də Rağib deyir ki çirkinliyə deyilir. Pislik və çirkinliklər dörd növdür. Çünkü bəzən pislik və çirkinlik insanın öz təbeyətindədir. Bəzən də bir şeyin pisliyinə ağıl özü hökm edir. Bəzən isə pislik və çirkinlik şəriət baxımından , bəzən də şəriət və aqlın hər ikisinin hökmünə əsasən olur.

[\(Məsələn; Qumar oynamaq, meyit əti yemək və Allaha şərīk qoşmaq kimi.\)](#)

Bu izahatdan sonra belə aydın olur ki, ayə, Peygəmbər (s) və onun Əhli-beytini hər növ çirkin sifətlərdən və pis əxlaqdan uzaqlaşdırır. Çünkü bu kimi sifətlər Allah təalanın bəyənmədiyi və razı qalmadığı sifətlərdir. Yəni “rics”-dir. Allahın hökmü və iradəsi ilə pislik və çirkinlikdən [\(۲\)](#) pak və münəzzəh tanınan şəxslər bu kimi sifətlərin onlarda .olması mümkün deyil

Bu mübarək ayədən belə də başa düşmək olar ki, bu ailə hətta səhv üzündən olsa belə haram işlər görməkdən uzaqdırlar. Çünkü haram işlər (şəhər və mötəzilə fırqəsinin əqidəsinə görə) fəsadlara malikdir. Həmin fəsadlar, onların haram olmasına səbəb olmuşdur. Baxmayaraq ki, səhv və xəta qüdrət və iradə ilə şərtlənən vəzifəni aradan götürür, amma hər halda haram işin qəbahətinin qoyduğu təsiri və onun zatında olan .pisliyi aradan apara bilməz

.۵

{...أَرَأَيْتَ الَّذِي يَنْهَى عَنِّدًا إِذَا صَلَّى}

_ (GöRDÜNMÜ O KIMSƏNI (ƏBU CƏHLİ) Kİ, BIR BƏNDƏYƏ (SƏNƏ _

səh:۲۶۱

;Mufrədati-Rağib”, “Rəvədə” maddəsi“ . [۱]-۱

.Həmin mənbə “Rics” maddəsi . [۲]-۲

(Söhbət “zahiri və batini çirkinlik”dən gedir. (Mütərcim . [۳]-۳

NAMAZ QILDIGI VAXT MANE OLUR? [\(1\)](#) Bu ayə, peyğəmbərin (s) mədh və tərif_ edərək eyni zamanda xudpəsənd bir kişinin rəftarını pisləyərək irad tutduğunu bəyan edir. Bu şəxs həmişə peyğəmbər (s) namaz qıldıqda ona mane olurdu. Bu ayədən iki ;nöqtə əldə etmək olar

;Peyğəmbər (s) besət dövründən əvvəl .

Həzrət Məhəmməd (s) besət və risalət məqamına nail olmazdan önce nəinki tövhid məqamına malik olmuş, hətta uca və böyük Allaha ibadət və pərəstiş də etmişdir. Çünkü bu ayə “Ələq” surəsinin aylərindəndir. Məsum imamlardan (ə) nəql olunmuş bir çox rəvayətlərin məzmununa və bir çox təfsircilərin nəzərinə əsasən “Ələq” surəsi [\(peyğəmbərimiz Həzrət Məhəmmədə \(s\) nazil olan ilk surədir.\)](#)

Bu ibadət, ərəb yarımadasında yaşayan camaatın ibadətinə və adət- ənənələrinə .
məxsus olmayan bir ibadət idi. Buna görə də onlar peyğəmbərin (s) bu əməli ilə .müxalifət edib ona narahatçılıq törətməklə ibadətinə mane olurdular

Ayə barədə qeyd olunan bu nəzəri əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) besət dövründən əvvəl bəzən aşkar və bəzən də məxfi hallarda etdiyi ibadətləri barədə bir .çox hədislər nəql etmək olar. Lakin biz burada onlardan fəqət biri ilə kifayətlənirik

السَّرَايْرُ مِنْ جَامِعِ الْبَنْطَى عَنْ زَرَارَةٍ، قَالَ: سَيِّمَتُ أَبَا جَفْرَةَ وَأَبَا عَبْدِ اللَّهِ يَقُولَا نِ: " حَجَّ رَسُولُ اللهِ | عِشْرِينَ حَجَّةً مُشْتَشِرًا مِنْهَا عَشْرَةَ حَجَّ، أَوْ قَالَ: تِسْعَةَ (الوَهْمُ مِنَ الرَّاوِي) قَبْلَ التَّبَوَّهِ، وَقَدْ كَانَ صَلَى قَبْلَ ذَلِكَ وَهُوَ ابْنُ أَرْبَعَ سَيِّنَينَ وَهُوَ مَعَ أَبِيهِ طَالِبٍ فِي أَرْضِ بَصْرَى".

Sahibi Sərair Camei Bəzəntidən və o da Zuarədən nəql edir ki; “Mən bu mövzunu həm imam Baqirdən (ə) və həm də imam

səh:262

;Ələq” surəsi, ayə: ۹-۱۰“ . [1]-۱

Rəvayət barədə “Nurus-səqəlyn” və “Əlborhan” təfsir kitablarına, Təfsircilərin . [2] -۲ nəzərləri barədə “Tibyan”, “Durrul-mənsur”, “Məcməul bəyan”, “Əlmizan”, Xazen və .Bəğəvinin təfsirlərinə müraciət edə bilərsiz

Sadiqdən (ə) eşitdim ki belə buyurdular: Allahın rəsulu Həzrət Məhəmməd (s) həcc əməllərini iyirmi dəfə gizli və məxfi yerinə yetirmişdir. Bu əməllərdən on və ya on doqquzunu (şəkk ravinin özündəndir) besət dövründən əvvəl yerinə yetirmişdir. Amma peyğəmbərin namaz qılmasına gəldikdə isə o, bu əməllərdən də qabaq var idi. Çünkü o Həzrət (s) dörd yaşında ikən əmisi Əbu Taliblə Bəsrəyə səfər etdiyi vaxt namaz qılırdı.”¹

Rəvayət baxımından islam Peyğəmbərinin hazırlığı

Həzrət peyğəmbərimizdən (s) və Əhli-beyt (ə) nəql olunmuş bir çox rəvayətlər Qurani-Kərimin ayələrindən istifadə olunan mətləbləri təsdiq edir. Bu hədislər düzgün sənədlərə əsasən qeyd olunmuşdur. Hədislər İslam peyğəmbərinin (s) besətdən əvvəl hazırlığının olmasını onun ibadət və pərəstiş etməsini sübut edir. İndi isə bu kimi rəvayətlərdən bir neçəsini burada qeyd edirik

.1

(خرجت من لدن آدم من نكاح غير سفاح)

İbn Səd “Təbəqat” kitabında Həzrət Məhəmməddən (s) nəql edir ki; “Mənim nütfəm asimanı şəriətin buyurduğu evlənmə yolu ilə düzəlmüşdir. Şəriətin buyurmadığı yolla

yox.”²

Əmirəl möminin Əli ibn Əbi Talib (ə) öz Nəhcul-bəlağəsində buyurduğu “Qasiə” adlı geniş və fəsih xütbəsində peyğəmərimiz Məhəmməd (s) barədə belə buyurur

... وَلَقَدْ قَرِنَ اللَّهُ بِهِ مِنْ لِدْنِ أَنْ كَانَ فَطِيمًا أَعْظُمُ مَلَكِيَّةِ يَسْلُكُ بِهِ طَرِيقَ الْمَكَارِمِ، وَمَحَاسِنِ اخْلَاقِ الْعَالَمِ، لَيْلَهُ وَنَهَارَهُ، وَلَقَدْ كُنْتُ مَعَهُ أَتَبَعَهُ إِتْبَاعَ الْفَصَّيْلِ أَثْرَأُمَّهُ، يَرْفَعُ لَى فِي كُلِّ يَوْمٍ عِلْمًا مِنْ اخْلَاقِهِ، وَيَأْمُرُنِي بِالْأَقْدَامِ بِهِ، وَلَقَدْ كَانَ يُجَاوِرُ فِي كُلِّ سَنَةٍ بِحَرَاءِ، فَأَرَاهُ وَلَا يَرَاهُ غَيْرِي... .

səh:263

.Biharul-ənvar”, 15-ci cild; səh. 361“.[1]-1

.Təbəqat”, 1-ci cild; səh. 32“.[2]-2

Həzrət Peyğəmbər (s) sütdən ayrılan zaman Allah təala öz mələklərindən birini“ peyğəmbərə (s) yaxın və onu qorumaq üçün məmur etdi. O, gecə-gündüz peyğəmbərə (s) gözəl və bəyənilmiş əxlaqi sifətləri, onun əldə etmə yollarını öyrədirdi. Mən də kölgə kimi ondan ayrılmırdım. Hər gün mənə əxlaq və elmin bir mərhələsini öyrədirdi. Məni öz fikirlərinə və yoluna itaət etməyə dəvət edirdi. Hər il Həra dağında tənha qalıb və başqalarının gözərindən uzaq olmaqla Allaha pərəstiş edirdi. Bunları

(məndən başqa heç bir kəs görmürdü...”[\(1\)](#)

:İmam Məhəmməd Baqırın (ə) səhabələrindən biri buyurur .[\(2\)](#)

{إِنَّمَا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ يَكِينِيَّةِ وَمِنْ خَلْفِهِ رَصِدًا}

BəYəNIB SEçDIYI PEYğəMBəRDəN BAŞQA! (QEYBI Nə BIR MəLƏK, Nə Də BIR _ PEYğəMBəR BILƏR. ONUN AÇARLARı ANCAQ ALLAHıN əLINDƏDIR. LAKIN ALLAH ISTƏDIYI PEYğəMBəRə BIR Mö CÜZƏ OLARAQ VƏHY YOLU ILƏ QEYBDƏN Bə Zİ XƏBƏRLƏR BILDİRƏR). ALLAH ONLARIN ÖNÜNDƏ VƏ ARXASINDA (MəLƏKLƏRDƏN İBARƏT) GÖZƏTÇİLƏR QOYAR. [\(2\)](#) ayəsinin təfsiri barədə o Həzrətə (ə) sual verdi.

:İmam (ə) onun cavabında belə buyurdu

Allah təala öz peyğəmbərlərinə bir neçə mələk göndərir. Bu mələklər onların“ əməllərinə və rəftarlarına nəzarət edir və təbliğ etmə yolunu onlara öyrədirlər. Həzrət Məhəmmədə (s) də ana südündən ayrılan kimi Allah təala onun üçün də böyük bir mələyi məmur edərək, həmişə ona gözəl və bəyənilmiş əxlaqi sifətləri öyrənməkdə yol göstərsin. Pis və bəyənilməyən əxlaqi sifətlərdən isə qorusun. Hələ peyğəmbər (s) cavan ikən, risalət və nübüvvət məqamına seçilməzdən qabaq həmin mələk

:peyğəmbəri (s) belə çağırırdı

səh: ۲۶۴

İbn Əbil Hədidin “Nəhcul-bəlağə”-yə yazdığı şərhində, ۱۹۲-ci xütbə; “Fəzlul- . [۱] -۱ ;vəhy” ۲۳۸-ci cild ;əl-Cin” surəsi, ۷۷-ci ayə“ . [۲] -۲

(Əssəlamu-ələykə ya Məhəmməd ya rəsul-Allah)

Həzrət Məhəmməd (s) elə biliirdi ki, bu ucalan səs qapı və divardan gəlir. Səbr edirdi və [heç nə görmürdü.](#) [\(1\)](#)

:Əmirəl möminin Əli ibn Əbi Talib (ə) buyurur. [\(2\)](#)

أَنَا عَبْدُ اللَّهِ وَ أَخْوَ رَسُولِهِ وَ أَنَا الصَّدُقُ الْأَكْبَرُ لَا يَقُولُهَا بَعْدِي إِلَّا كَادِبٌ مُفْتَرٌ صَلَّيْتُ قَبْلَ النَّاسِ سَبْعَ سِنِينَ

Mən Allahın bəndəsi, Allah elçisinin qardaşıyam. Mən, "Siddiqul-əkbərəm." [\(2\)](#)"
Yalançılardan və fitnə salanlardan başqa heç kəs bu iddianı məndən sonra edə bilməz.
".Mən yeddi il hamıdan əvvəl namaz qılmışam

.Bu rəvayəti İbn Macə öz "Sünənində" [\(3\)](#) gətirmiştir

عَبَدْتُ لِلَّهِ قَبْلَ أَنْ يَعْبُدَهُ أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ تِسْعَ سِنِينَ

[\(Yeddi il hamıdan öncə Allaha ibadət və itaət etdim"\)](#) [\(4\)](#)

İbn Əbil Hədid deyir: Həzrət Əlinin (ə) bu cümləsində məqsədi budur ki, O, yeddi yaşından on beş yaşına kimi, hələ əziz peyğəmbərimiz Həzrət Məhəmməd (s) tərəfindən nübüvvət və risalət iddiasından xəbər olmayan zamanda belə səliqəli şagird kimi həmişə Allah rəsulunun (s) kənarında idi. Həzrət Məhəmməd (s) bu dövrlərdə Həzrət İbrahimin (ə) dininə itaət edirdi və "hənəfiyyə" yolunu getməklə camaatdan uzaq bir yerdə ibadətlə məşğul olurdu. Bəzən bir neçə günü Həra dağında keçirirdi. Bəli, bütün bu dövrlərin hamısında Həzrət Əli

səh:265

İbn Əbil Hədidin "Nəhcül-bəlağə"-yə yazdığı şərhində ۱۳-cü cild, səh. ۲۰۰.. ۱۹۲-ci . [1] -۱ ;xütbə

. İmam Əlinin (ə) ləqəblərindən biri . [2] -۲

Müqəddimə, ۱۱-ci bölüm; ۱۲.-ci hədis; "Musnədi-Əhməd" ibn Hənbəl, ۱-ci cild; . [3] -۲ "Musnədi-Əli ibn Əbi Talib", səh. ۴۶; "Təbərinin tarixi"ndə, ۲-ci cild; "Zikrul-xəbəri ənma

;kanə əmrən-nəbiy” (s) səh. ۳۱۰
;Nəsainin “Xəsaïs” kitabı ۴-cü cild . [۴]-۴

(ə) peyğəmbərimiz Məhəmməd (s) kimi Allaha ibadət edirdi.(1)

Müəllif: İbn Əbil Hədidin Əmirəl möminin Əlinin (ə) sözləri barədə etdiyi təfsir tam surətdə səhih və doğrudur. Lakin peyğəmbərimiz Həzrət Məhəmmədin (s) besətdən əvvəl Həzrət İbrahimin (ə) dininə itaət etməsi barədə söylədikləri şəx təhqiqatçıları tərəfindən qəbul olunmazdır. Çünkü onlar peyğəmbərimizin (s) ilk gündən öz dininin əmrlərinə əməl etməsinə etiqadları vardır. Sadəcə olaraq, qırx yaşına kimi ona bu hökmlərin təbliğ olunması Allah tərəfindən əmr olunmamışdır

Həzrət Məhəmmədin (s) əxlaqı

Bura qədər ayə və hədislər əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) usaqlıq dövründən ta nübuvvət və risalət məqamına yetişmək üçün hazırlığı barədə bizə aydınlıq gətirdi. İndi isə insani və əxlaqi fəzilətlərdən yüksək bir dərəcəyə nail olması, ilk hazırlığın sonrakı kamilliyə yetişməyin nəticəsi olduğu barədə söhbət edəcəyik. İslam peyğəmbərinin gözəl və heyrətə salan əxlaqına xülasə şəkildə işarə edəcəyik ki, onun əzəmət və böyüklüyü qabaqcadan bəlli olsun. Bu yolla fikir və düşüncələrimiz sonrakı bəhslərə hazır olsun

Həzrət Məhəmməd (s) gözəl həyatı, onun əxlaqının səviyəsi, camaatla əlaqə və yaşayış tərzi barədə Qurani-Kərimin ayələrindən ələ gətirmək mümkündür. Belə ayələrdən üçünü nümunə üçün burada gətiririk

.1

{لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَيْشَمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ}

SIZƏ öZÜNÜZDƏN BIR PEYĞƏMBƏR GƏLDİ Kİ, SIZİN ƏZİYYƏTƏ (MƏŞƏQQƏTƏ) – DÜŞMƏYINİZ ONA AĞIŘ GƏLİR, O SIZDƏN (SIZİN İMAN GƏTIRMƏYINİZDƏN) ÖTRÜ TƏŞNƏDIR, MÖ MINLƏRLƏ ŞƏFQƏTLİ, MƏRHƏMƏTLİDIR! (2)

səh:266

.İbn Əbil Hədidin “Nəhcül-bəlağəyə” yazdığı şərhi, 13-cü cild; səh. 248 . [1] - 1 . Tövbə” surəsi, 128-ci ayə“. [2] - 2

Bu ayə, Həzrət Məhəmmədin (s) müsəlmanlara qarşı atifəli, mehriban və məhəbbətinin olmasına dəlalət edir. Həmçinin peyğəmbərin müsəlmanlara olan məhəbbətinin təsirindən onların başına gələn narahatlılığının və qarşidurmanın o .Həzrətə (s) nə qədər ağır və çətin olduğunu açıqlayır

.²

{فِيمَا رَحْمَهُ مِنَ اللَّهِ لِنَتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيلَ الْقَلْبِ لَانْفَضُوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ}

YA RəSULUM! ALLAHİN MƏRHƏMƏTİ SƏBƏBINƏ SƏN ONLARLA (DÖYÜŞDƏN QACIB,) _ SONRA YANINA QAYIDANLARLA) YUMŞAQ RƏFTAR ETDİN. ƏGƏR SƏRTÜRƏKLI OLSAYDIN, ƏLBƏTTƏ, ONLAR SƏNİN ƏTRAFINDAN DAĞILIB GEDƏRDİLƏR. ARTIQ SƏN [ONLARI ƏFV ET](#), ONLAR ÜÇÜN (ALLAH'DAN) BAĞIŞLANMAQ DİLƏ. [\(1\)](#)

Bu ayə də İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) gözəl və bəyənilmiş əxlaqından söhbət ağır. Onun gözəl əxlaqi və müləyim davranışları aləmlərin Rəbbi olan Allahın rəhmətindən bariz bir nümunə olduğunu işaret olunur

ləuv "Əgər sərt ürəkli olsaydın" – (ولَوْ كُنْتَ فَظًّا) – Əgər ikinci cümləyə diqqət etsək kəlməsi ilə işləndiyini görərik. Bununla ayədə peyğəmbər (s) üçün tünd xasiyyətin, sərt ləuv kəlməsi ərəb (لَوْ) üzərin və pis əxlaqın olmasının mümkün olmadığı bildirilir. Çünkü .dilidə adətən bir şeyin baş vermədiyi yerdə işlənilir

.³

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بَيْوَتَ النَّبِيِّ إِلَّا أَنْ يُؤْذَنَ لَكُمْ إِلَى طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَّهُ وَلَكُمْ إِذَا دُعِيْتُمْ فَادْخُلُوا فَإِذَا طَعْنَتُمْ فَأَنْتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ إِنَّ ذَلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنْكُمْ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ}

_EY İMAN GƏTİRƏNLƏR! PEYĞƏMBƏRİN EVLƏRİNƏ SİZƏ YEMƏYƏ ICAZƏ _

səh:267

VERİLMƏDƏN (YEMƏYƏ DƏ VƏT OLUMADAN) GIRIB ONUN BIŞMƏSİNİ GÖZLƏMƏYİN._
LAKIN DƏ VƏT OLUNDUQDA GEDİN VƏ (YEMƏYİNİZİ) YEDIKDƏN SONRA (ORADA
BIR-BİRİNİZLƏ) SÖHBƏTƏ QAPıLMADAN DAĞILIN. BU (SIZİN ÇOX OTURMAĞIÑIZ),
PEYĞƏMBƏRƏ ƏZİYYƏT VERİR, AMMA O SIZDƏN (BUNU SIZƏ DEMƏKDƏN) UTANIRDı.

LAKIN ALLAH DOĞRU SÖZDƏN ÇEKİNMƏZ. (1)

Yenə də bu ayə Həzrət Məhəmmədin (s) səhabələrindən nə qədər həyalı, utancaq olması və onun (s) əxlaqının gözəlliyindən söhbət açır. Çünkü səhabələrin bir çoxu icazəsiz o Həzrətin (s) evinə daxil olaraq, onunla yeməkdən əvvəl və sonra oturaraq, söhbət edirdilər. Baxmayaraq ki, səhabələrin bu əməlinə görə narahat olurdu lakin, bu əziyyət və narahlığa qatlaşaraq səbr və təhəmmül edirdi, onların qəlblərini sindirmasın deyə öz məhəbbətini onlardan kəsmirdi. Bu qədər səbr və dözüm əxlaqi xüsusiyyətlərin ən şərafətli sıfətlərindəndir. Belə xüsusiyyəti İlahi peyğəmbərlərdən və rəhbərlərdən başqa dünyada qüdrətə və nüfuza sahib olanlar arasında tapmaq .mümküñ deyildir

Vəhy və ictihad məsələsi

Qurani-Kərimin bir çox ayələrindən belə başa düşülür ki, Allah təala nübüvvət və risalət məqamına seçdiyi bir çox şəxslərə öz xitabı və vəhyinin vasitəsi ilə üstünlük bəxş etmişdir. Vəhyin və xitabın müxtəlif yolları vardır.(2) Bəlkə bu müxtəlif yolların hamısına Şura surəsində işarə olunmuşdur

{وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمُهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِي بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلَىٰ حَكِيمٌ}

səh:268

.Əhzab" surəsi, ۵۳-cü ayə“ . [۱] - ۱
Bəqərə” surəsi, ۴۷-ci ayə; “Nəhl” surəsi, ۲-ci və ۱۰۲-ci ayələr; “Şüəra” surəsi, ۱۹۳“ . [۲] - ۲
və ۱۹۴-cü ayələr; “Fatir” surəsi, ۱-ci ayə; “Nəcm” surəsi, ayə ۱-۱۰; və “Təkvir” surəsi, ۱۹-
.۲۱-ci ayələrdə vəhyin növü barədə zikr olunmuşdur

HEÇ BIR BƏŞƏR ÖVLADINA ALLAHLA DANİŞMAQ MÜMKÜN OLMAZ, ÇÜNKİ BƏŞƏR) _ ÖVLADI OLAN PEYĞƏMBƏRLƏR MADDİ ALƏMDƏ, ZAMAN VƏ MƏKAN DAXILINDƏ OLDUQLARI HALDA, ALLAH QEYRI-MADDIDIR, ZAMAN VƏ MƏKAN XARICINDƏDIR. ALLAHLA ONLAR ARASINDA MINLƏRLƏ ZÜLMƏT VƏ NUR PƏRDƏSI VARDIR. BUNA GÖRƏ DƏ ALLAHIN PEYĞƏMBƏRLƏRLƏ BİR YERDƏ QARŞI-QARŞIYA DURUB DANİŞMASI QEYRI-MÜMKÜNDÜR). ALLAH BƏŞƏR ÖVLADI ILƏ (MUSANIN ANASI ILƏ OLDUĞU KİMİ) ANCAQ VƏHYLƏ (ILHAM VƏ RÖ YA ILƏ), YAXUD (MUSA KİMİ) PƏRDƏ ARXASINDAN DANİŞAR (ALLAHIN KƏLAMı EŞİDİLƏR, AMMA ÖZÜ GÖRÜNMƏZ). VƏ YA BİR ELÇİ (MƏLƏK) GÖNDƏRƏR Kİ, O DA ALLAHIN IZNI ILƏ (GÖNDƏRİLDİYİ KIMSƏYƏ) ONUN İSTƏDİYİNİ VƏHY EDƏR. HƏQİQƏTƏN,, O (HƏR ŞEYDƏN) UCADIR, HİKMƏT SAHİBIDIR!

11

İlham yolu ilə nazil olan vəhy .

Bütün Quran tefsircilərinin bu ayə barədə olan nəzərlərindən belə başa düşülür ki, ayənin əvvəlində qeyd olunan vəhydən məqsəd ilham yolu ilə gələn vəhydir. Bu vəhiyi Allah heç bir mələyin vasitəsi olmadan və ya səs icad etmədən, aylıq və yuxu halında bir çox məsələləri əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) qəlbinə nazil etmişdir. Peyğəmbər (s) də bu növ söz və ya əmrin vəhy olduğunu dərk edib və həmin əmrə .əsasən rəftar edir. Məsələn: Həzrət İbrahimin (ə) oğlunun qurban kəsilməsi kimi

.Quranın açıq aşkar ayələrinə görə bu vəhy ona yuxu halında olarkən əmr olunmuşdur

Pərdə arxasında olunan vəhy .

İkinci növdən məqsəd səs icad etmə yolu ilə vəhyin göndərilməsidir. Məsələn: Birinci hissədə mələk vasitəsi olmadan yerinə yetirilirdi. Lakin bəşər aləmində zehnin varlığı

səh: ۲۶۹

bu ehtimalı belə düşünür; bu növ söhbətin nəticəsi budur ki, hər iki tərəf söhbət edərkən bir-birilərini müşahidə etsinlər və görsünlər. Buna görə də pərdə arxasında .olmaq söhbət zamanı Allahı görməyin mümkün olmamasına bir işarədir

Bu səbəbdən peyğəmbərlərdən Həzrət Musaya (ə) olan vəhy çox vaxt həmin ikinci .yolla, yəni səs icad etməyolu ilə nazil olurdu

Mələk vasitəsi ilə .

İşarə

Üçüncü növ vəhyin mövzusu, mələyin göndərilməsidir. Allah təala öz peyğəmbərlərinə istədiyi məsələləri mələk vasitəsi ilə çatdırırırdı. Peyğəmbərlər üçün vəhy bəzən bu üç .yolla bəzən isə bu üç yollardan birinin vasitəsi ilə baş tuturdu

:Başqa etibara görə vəhiyi belə də bölmək olur

:Qurani vəhy .

Bəzən peyğəmbər Həzrət Məhəmmədə (s) Allah tərəfindən vəhy olunan ayələrin sözləri və tərkibləri Allah tərəfindən idi. Bu növ vəhyin mənası və məfhumu “Qurani .vəhy” adlanır. Quran bu növ vəhyin vasitəsi ilə əmələ gəlmişdir

:Qurani olmayan vəhy .

Bəzən isə vəhyin məna və məfhumu Allah tərəfindən, lakin sözlər və tərkiblərin özü isə peyğəmbər (s) tərəfindən olmuşdur. Yəni, mətləb Allah tərəfindən peyğəmbərə vəhy olunmuş və o da onu öz bəyanı və cümlələri ilə camaata çatdırılmışdır.Vəhyin belə .növünə Quranı olmayan vəhy deyilir

Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) hədis ləri və sünənəsinin kökünü məhz bu kimi .vəhylər təşkil edir

Qurani olmayan vəhy

Qurani-Kərimin ayələrinə diqqət etməklə, mutaliə etdikdə görürük ki, əziz İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) Quranı vəhy nazil olduğu kimi bəzən Quranı

olmayan vəhylər də nazil olmuşdur. Yuxu və ya oyaq hallarında da Allah

səh:۲۷۰

tərəfindən əziz Peyğəmbərimizə (s) əmrlər olunmuşdur. Allahın elçisi də həmin əmrlərə və göstərişlərə əsasən onları yerinə yetirmişdir. Bəzi yerlərdə Allah təala Qurani olmayan vəhyin möhkəmlənməsi və təsdiqi üçün və yaxud başqa .münasibatlərə görə Qurani vəhy də nazil edirdi

Belə vəhylərdən bir neçəsini nümunə olaraq əziz oxucularımızın nəzər diqqətinə :çatdırırıq

Belə yerlərdən biri “Ənfal” surəsidir. Bu surə Bədr döyüşündə baş verən bəzi . 1 hadisələrdən bəhs edir. Ayələr bu döyüşün şənində (haqqında) nazil olmuşdur. .Təfsircilərin hamısı bu surənin “Bədr” döyüşündən sonra nazil olduğunu bildirirlər

{كَمَا أَخْرَجَكُمْ رَبُّكُمْ مِن بَيْتِكُمْ بِالْحَقِّ { وَإِذْ يَعْدُكُمُ اللَّهُ إِحْيَى الطَّائِفَيْنِ أَنَّهَا لَكُمْ وَتَوْدُونَ أَنَّ غَيْرَ ذَاتِ الشُّوْكَهِ تَكُونُ لَكُمْ }

NECƏ KI, RƏBBİN SƏNI HAQQ (CIHAD) UĞRUNDA ÖZ EVINDƏN CİXARTDI... O ZAMAN _ ALLAH SIZƏ IKI DƏSTƏDƏN BIRININ SIZİN OLMASINI VƏ D EDIRDİ. SIZ SILAHSIZ [\(QÜVVƏTSİZ\)](#) KARVANIN SIZİN OLMASINI ARZU EDIRDINIZ. [\(1\)](#)

Bu ayələrdə Qurani olmayan vəhy və əmrin döyüşə başlamazdan öncə olduğunu [\(təsdiq edir.\)](#)[\(2\)](#)

Peyğəmbərin (s) öz səhabələri ilə hicrətin altıncı ilində Məkkəyə ziyarət qəsdi ilə . 2 çıxması da bu nümunələrdən biridir. Bu əmr peyğəmbərə ilham və yuxu surətində çatdırılmışdır. Əziz peyğəmbərimiz Həzrət Məhəmməd (s) də bu əmrə əsasən hərəkət etmişdir. Bu hərəkət Hüdeybiyyə sülhü ilə nəticələndiyi üçün həmin il peyğəmbər (s) həcc əməllərinin hamısını yerinə yetirə bilmədi. Həzrətin (s) səhabələrindən bir

səh:271

;Ənfal” surəsi, 5-ci və 11-ci ayələr“ . [1] - 1

Bu məsələnin izahı üçün “Ənfal” surəsinin təfsirinə, Təbərinin təfsir kitabına, . [2] - 2 Bəğəvinin təfsir kitabına, “Məcməul-bəyan”a, “İbn Kəsir”in və “Xazi”nin təfsir .kitablarına müraciət edə bilərsiz

:çoxunun dedi-qoduları bu ayənin nazil olmasına səbəb oldu

{الَّهُ آمِينَ مُحَلِّقِينَ رُؤُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ الْمَسِجَدَ الْحَرَامَ إِنْ شَاءَ لَقْدَ صَدَقَ اللَّهُ رَسُولُهُ الرُّؤْيَا بِالْحَقِّ لَتَدْخُلُنَّ}

AND OLSUN Kİ, ALLAH-TƏALA ÖZ PEYĞƏMBƏRİNİN (MƏKKƏ FƏTHİ) RÖ YASININ ÇİN _
OLDUĞUNU TƏSDİQ ETDİ. (EY MƏ MINLƏR!) SİZ, İNŞALLAH, ƏMIN-AMANLIQLA, (BƏ
ZİNİZ) BAŞIÑIZI QIRXDIRMİŞ, (BƏ ZİNİZ SAÇIÑIZI) QISALTMİŞ HALDA VƏ
(MÜŞRİKLƏRDƏN) QORXMADAN MƏSCİDÜLHƏRAMA DAXİL OLACAQSIZ. (1)

Qurani olmayan vəhyin nümunələrindən biri də Cümə surəsində qeyd olunmuşdur..
Bu surədə Allah belə buyurur

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلوةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعُوا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْأُبَيْعَ}

EY İMAN GƏTİRLƏR! CUMƏ GÜNU NAMAZA ÇAĞIRILDIĞINIZ ZAMAN ALLAHİ ZIKR _
(ETMƏYƏ TƏLƏSİN VƏ ALIŞ-VERİŞI BURAXIN.) (2)

Bu ayənin məzmunundan və onun şəni nüzulu barədə söylənilən bir çox rəvayətlərdən, həmçinin onun təfsirindən belə aydın olur ki, bu ayə nazil olmazdan əvvəl cümə namazı vacib buyurulmuşdur. Müsəlmanlar da onu qılırdılar. Lakin bu ayə cümə namazının əhəmiyyətinə görə nazil olmuşdur. Çünkü müsəlmanların bəziləri səhv edirdilər. Onların sərvətə və ticarətə olan hədsiz meyl və həvəsləri nəticəsində onlar namazdan qafil olurdular. Bu ayə onların namaza diqqətsiz yanaşdıqlarına təhdid edərək cümə namazı hazır olan vaxtda alış-veriş, kəsb və ticarətdən əl çəkmələrini və Allahı yad edərək, zikr etməkdə çalışmalarını tələb edir

Aydındır ki, cümə namazı barədə bu ayədən başqa bir ayə Quranda mövcud deyildir
.və bu namazın qılınması barədə olunan əmr Qurani olmayan vəhyi olmuşdur

Sadaladığımız nümunələr Qurani və qeyri-Qurani vəhyin

səh:272

.Fəth" surəsi, 27-ci ayə". [1]-1

.Cümə" surəsi, 1-cu ayə". [2]-2

izahına aid idi. Yoxsa İslâm qanunları barədə Qurani-Kərimdə ona heç bir işarə olunmayan onlarca hökm və əmrləri qeyd etmək olar. Bunların hamısı ilham və qeyri-Qurani vəhy yolu ilə gəlmişdir

?Görəsən Peyğəmbər (s) ictihad edirdimi

Şiə məzhəbinin əqidəsi budur ki, peyğəmbərimiz (s) öz əmr, qanunlar və hökmlərində ictihad etmirdi. Bəlkə vəhyə əsaslanaraq bu yolla əməl edir və vəhy almadıqda isə vəhyin və İlahi əmrin nazil olmasını gözləyirdi. Qurani-Kərimdə bəzi ayələr və bir çox rəvayətlər bu nəzəriyyəni təsdiq edir. İndi isə nümunə üçün bir neçə ayəni burada :qeyd edirik

.1

{وَمَا يَنْطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْدَىٰ يُوحَىٰ}

O, ÜRƏYİ ISTƏYƏNI DANIŞMIR. BU, ANCAQ (ALLAH DƏRGAHINDAN) NAZIL OLAN BİR _
[VƏHYDIR.](#) [\(1\)](#)

Bu ayə peyğəmbərin (s) bir başa vəhyə və İlahi əmrlərə söykəndiyini təsdiq edir. Hər növ həvəs və istəkdən olan danışqlarını və ya ictihadı ondan uzaqlaşdırır

.2

{وَإِذَا تُشَلِّي عَلَيْهِمْ آيَاتِنَا بَيْنَاتٍ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا أَتْبِعْ قُرْآنَ عَيْرِهِنَا أَوْ يَتَّبِعُهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَيْدَهُ مِنْ تِلْقَاءِ نَفْسِي
إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ...}

MüşRIKLƏRƏ) AYƏLƏRİMİZ AÇIQLAYDIŞI OXUNDUĞU ZAMAN (QIYAMƏT GÜNU) _ HAQQ-HESAB üçün) BİZİMLƏ QARŞILAŞACAQLARINA ÜMID ETMƏYƏNLƏR: "BUNDAN AYRı BIR QUR AN GƏTİR VƏ YA ONU DƏYİŞDIR!" - DEYƏRLƏR. ONLARA DE: "MƏN ONU ÖZBAŞINA (ISTƏDIYIM KIMI) DƏYİŞƏ BİLMƏRƏM. MƏN ANCAQ MƏNƏ GƏLƏN VƏHYƏ TABE OLURAM." [\(2\)](#)

:Fəxri Razi geniş şəkildə bu ayənin təfsiri barədə belə deyir

إِنْ أَتَّبَعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ (Mən ancaq mənə gələn vəhyə tabe)

.Nəcm” surəsi, ۴-cü və ۶-cü ayələr“ . [۱]-۱

.Yunus” surəsi, ۱۵-ci ayə“ . [۲]-۲

oluram) cümləsi peyğəmbərimiz Həzrət Məhəmmədin (s) vəhy olmadan əmr etmədiyini və öz-özünə ictihad edərək rəy vermədiyini və öz nəzərindən istifadə etmədiyini çatdırır.[\(1\)](#)

.[2](#)

{قُلْ لَا أَقُولُ لَكُمْ عِنِّي خَرَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَتْعُ إِلَّا مَا يُوَحَّى إِلَيَّ}

DE: "MəN SIZə DEMIRƏM KI, MəNIM YANI MDA ALLAHİN XƏZİNƏLƏRI VARDIR. MəN QEYBI BILMİRƏM Və SIZə Də DEMIRƏM KI, MəN MƏLƏYƏM. MəN YALNIZ ÖZÜMƏ [GƏLƏN VƏHYƏ TABE OLURAM"](#)[\(2\)](#)

Fəxri Razi yenə öz təfsirində bu ayə barədə belə deyir:- Ayədən başa düşülən mətləb budur ki, bu ayə açıq aşkar Peyğəmbərin (s) əhkamlardan və İlahi əmrlərdən heç birində ictihad etməmiş və özündən heç bir söz də deməmişdir.Əksinə, onun verdiyi bütün göstərişlərin hamısı İlahi vəhydən ibarət olub

O, üRƏYİ ISTƏYƏNI DANİŞMİR. BU, [{وَمَا يَنْطَقُ عَنِ الْهُوَ إِلَّا وَحْدَهُ يُوَحِّي}](#)[\(3\)](#) Bu məsələ ANCAQ (ALLAH DƏRGAHINDAN) NAZIL OLAN BİR VƏHYDIR [\(2\)](#) ayəsi ilə təsdiq [olunmuşdur.](#)[\(4\)](#)

.[5](#)

{إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ}

YA RƏSULUM! HƏQIQƏTƏN,, BİZ SƏNƏ QUR ANI HAQQ OLARAQ NAZIL ETDIK KI,) _ ALLAHİN SƏNƏ GÖSTƏRDİYİ (öYRƏTDİYİ, BİLDİRDİYİ) ILƏ INSANLAR ARASINDA [HÖKM EDƏSƏN.](#)[\(5\)](#)

:Fəxri Razi bu ayənin təfsirində belə deyir cümləsinin mənası [،لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ](#), Əvvəldə söylədiyimiz kimi aydın olur ki “Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə

;Fəxri Razinin təfsiri”, 1-ci çap; 17-ci cild; səh. 58“ . [1]-1
.Ənam” surəsi, 5-ci ayə“ . [2]-2
.Nəcm” surəsi, 3-cü və 4-cü ayələr“ . [3]-3
Fəxri Razinin təfsiri”, 1-ci çap; 12-ci cild; səh. 221“ . [4]-4
.Nisa” surəsi, 1.5-ci ayə“ . [5]-5

insanlar arasında hökm edəsən." mənasınadır. Buna görə də alımə "görən" deyirlər. Çünkü hər növ şək və şübhədən boş olan yeqini elm o qədər güclü və aşkardır ki elə bil .insan gözü ilə hər şeyi görür

Buna görə də Ömər deyirdi ki:- Heç kəsin "Mən Allah deyən kimi hökumət edəcəm" deməyə haqqı yoxdur. Çünkü bu mərhələ peyğəmbərlərə Allah tərəfindən verilən bir .məqamdır və peyğəmbərlərdən savayı heç kəsə inayət olunmamışdır

Fəxri Razi yenə də deyir: "Həqiqət aydınlaşdıqdan sonra belə deyirik:- Alımlər və təhqiqatçılar deyirlər ki, bu ayə Peyğəmbərin (s) vəhydən başqa heç bir əmrin vermədiyinə və heç bir yerdə İlahi göstəriş olmadan əmr vermədiyinə dəlalət edir. Çünkü peyğəmbərin vəhydən başqa bir əmr vermədiyindən aydın olur ki, ictihad etmək "və şəxsi rəyi izhar etmək peyğəmbərə (s) caiz deyildir.[\(1\)](#)

Həmin mətləbi Buxari də öz Səhihində təsdiq etmişdir. Lakin Peyğəmbərin (s) sözlərinin və əməllərinin vəhydən sərçəsmə tutduğuna gəldikdə isə belə bir xüsusi :ünvanda mövzu açmışdır

Əgər Peyğəmbərdən (s) ona vəhi nazil olmayan bir şey barəd, sual olunsayı O (s), "cavab verməzdi və yaxud "bilmirəm, onun hökmü hələ sabit olmayıb" deyə cavab ərakəl-lahu)[\(2\)](#), verərdi. Ta həmin mövzuda Peyğəmbərə (s) vəhi nazil olardı. O [\(3\)](#)ayəsinə dəlil olaraq qiyas və ya şəxsi rəyi ilə bir söz deməzdi." [\(4\)](#)

səh: ۲۷۵

;Fəxr Razinin təfsiri" ۱۱-ci cild; səh. ۴۴". [۱]-۱

Səhihi-Buxari" ۹-cü cild; "Kitabul-etisamu bil kitabı və sunnə", mövzu -۸; "Ma" . [۲] -۲ kanən-Nəbiyyu yusəl", hədis: ۶۷۹; ۶۸۸. "Səhihi-Buxari" ۹-cu cild, "Kitabul-etisamu bil kitabı və sunnə"; ۹-cu və ۱۰-cü bölüm; hədis: ۶۸۹. "Kitabul fəraiz" ۶-ci cild, ۱-ci bölüm, hədis: ۶۳۴; "Kitabut-tövhid", ۱۱-cu bölüm, hədis: ۷۰۲۴; "Kitabul-mərza" ۵-ci bölüm, hədis: ۵۳۲۷; ۱-ci cild, "Kitabul-elm", "Qovlullah" bölümü, "Və ma utitum min elmin illa qalilən", hədis: ۱۲۵; ۴-cü cild, "Kitabut-təfsir", "İsra" surəsinin təfsiri, ۸۵.-ci bölüm, "Və ;yəsəlunəkə ənir-Ruh" hədis: ۴۴۴۴

Nübuvvət" Səhiheyn və Əhdeyn kitabları baxımından".

NÜBUVVƏT" SƏHIHEYN VƏ ƏHDEYN⁽¹⁾ KITABLARI BAXIMINDAN"

Nübuvvət Tövrat və İncil baxımından

Əziz oxucu! Keçən fəsillərdə oxuduğunuz, Qurani-Kərimdə peyğəmbərlər xüsusiilə İsləm peyğəmbəri Həzrət Məhəmməd (s) barədə gələn ayələrin və imamlarımızdan nəql olunan rəvayətlərin xülasəsi idi. Bu mötəbər ayələrdə və rəvayətlərdə peyğəmbərlərin əsil əxlaqi, imani, ictimai və siyasi çöhrəsini görürük. Bu ayələr və rəvayətlər vasitəsilə onların nübuvvətdən əvvəl və sonrakı şəxsiyyət və fəaliyyətlərinə nəzər salır, onların böyük şəxsiyyətini və xüsusi mövqeyini zehnimizdə canlandırır, müqəddəsliyini, böyüklüğünü, ismətini və hər növ günahdan uzaq olduğunu isbat

.edirik

Lakin müəyyən səbələr üzündən (bu səbəbləri burada şərh etmək bəhsimizin mövzusundan xaricdir) Tövratı və İncili təhrif edənlər, peyğəmbərləri tamam başqa sima və çöhrə ilə bizə təqdim edirlər. Tövrat və İncildə nəinki peyğəmbərlər üçün ismət (günahsızlıq) sübut olunmayıb və peyğəmbərlər

səh: ۲۷۷

**ƏHDEYN- ƏHDI QƏDIM VƏ ƏHDI CƏDID ADLANAN IKİ KITABA DEYILIR. BU . [۱] -۱
. KITABLARDAN MƏQSƏD TÖVRAT VƏ İNCILDİR**

paklıq, zahidlik, müqəddəslilik və itaətkar kimi də təqdim olunmayıb. Bəlkə, bu iki kitabda peyğəmbərlək məqamı o qədər kiçildilib və peyğəmbərlərə yaraşmayan elə sifətlər sadalanıb ki, onların həqiqi çöhrəsini eybəcərləşdirmiş, hətta adi insanlardan da aşağı səviyyədə təqdim olunmuşdur. Bu kitablarda peyğəmbərləri əyyaş, kefcil, istək və şəhvətlərinin qarşısını ala bilməyən, heç bir əxlaqi və mənəvi dəyərləri olmayan şəxslər kimi təqdim etmişlər. İndi isə bu barədə Tövrat və İncildən bir neçə .nümunə gətitiririk

:Zəmanəmizdə olan Tövrat Həzrət Lut (ə) və onun qızları barədə belə deyir .

:Elə ki Lut (ə) iki qızı ilə dağda sakin oldular, böyük qız bacısına dedi“-

Atamız Lut qocalıb. Burada heç bir kişi xeylağı da yöxdür ki, bizimlə evlənsin. Gəl – atamız içirdək və onunla yatağa girək ta atamızın nəslini qoruyaq. O gecə öz atalarına şərab verdilər və böyük qız onunla cinsi əlaqəyə girdi. Lutun (ə) bu işdən xəbəri olmadı.

:Ertəsi gün böyük qız kiçik bacıya dedi

Dünən mən atamızla cinsi əlaqəyə girdim. Bu gecə də ona şərab verək sən də gəl – .onunla yat

Həmin gecə yenə də ona şərab içirdilər və kiçik qız da atası ilə cinsi əlaqəyə girdi. Lutun (ə) bu işdən yenə də xəbəri olmadı. Beləliklə, qızların ikisi də öz atalarından .hamilə qaldı

Böyük qız bir oğlan uşağı dünyaya gətirdi. Onun adını “Muab” qoydular. O, Muabilərin atası sayılırdı. Kiçik qız da bir oğlan uşağı dünyaya gətirdi. Onun adını “İbn İma” [\(qoydular. O, isə “Bəni Əmun”-luların atası sayılırdı\).](#) [\(1\)](#)

:Yenə də həmin Tövratda belə oxuyuruq .

Həzrət Davud (ə) imanlı döyüşü “Üryanın” arvadı ilə zina“

səh:۲۷۸

.Tövrat, sefri Təkvini İshah ۱۹, ۳۰-۳۸-ci bəndlər . [۱]-۱

etdi. Üryanın arvadı bu zinadan uşağa qaldı. Davud (ə) biabır olmamaq üçün Üryanı döyüş meydanından çağrırdı və ona öz evinə getməyi əmr etdi. “Ürya” imtina etdi və :dedi

Mənim sərkərdəm “Yuab” öz əsgərləri ilə döyüşdə ikən mən öz evimdə yeyib-içib,– arvadımla yata bilmərəm. Sənin canına and olsun ki, belə işi heç vaxt görmərəm. Davud (ə), onu evə göndərməkdən məyus oldu və Üryanı bir gün öz yanında saxladı. Onunla yemək yeyib şərab içdi. Üryaya şərab içirdib onu məst etdi. Ertəsi gün “Yuaba” məktub yazıb “Ürya ilə göndərdi ki, “Yuab” Üryanı müharibənin ən şiddətli yerinə, ön cərgəyə göndərsin və onun arxasını boş qoyun ki, nizələr və oxlar onu məhv etsin. Yuab, Davudun fərmanına uyğun olaraq hərəkət etdi. Beləliklə, Ürya öldürüldü. Üryanın ölüm xəbəri elə ki, onun arvadına çatdı, Ürya üçün matəm saxladı. Matəm günləri qurtardıqdan sonra Davud onu öz evinə apardı və rəsmən özünə arvad etdi. O [zinadan bir oğlan uşağı dünyaya gəldi](#). Davudun bu işi Allahın xoşuna gəlmədi.[\(1\)](#)

İncildə gəlmişdir ki, Davudun başqa oğlu Suleyman peyğəmbər də bu qadından [dünyaya gəlmişdir](#).[\(2\)](#)

:Yuhənnanın İncilində belə oxuyuruq .[\(3\)](#)

Həzrət İsa Məsih (ə) bir gün toy məclisində idi. Onların şərabı qurtardı. İsa (ə) möcüzə“ ”[göstərərək onlar üçün altı çəllək şərab hazırladı](#).[\(4\)](#)

;Həmçinin Luqanın İncilində belə oxuyuruq ki

Həzrət İsa Məsih (ə) nəinki şərab içərdi hətta sərxoşluğa qurşanmış insanlardan biri“ [idi.](#)”[\(5\)](#)

Bunlar Tövrat və İncildə peyğəmbərlər haqqında yazılmış

səh:279

.Tövrat, ikinci Samuel ishah – ۱۱-۱۲ . [۱] -۱

.İncil Mətta, ishah hədis:-۱ . [۲] -۲

.Yuhənna ۲-ci bölüm . [۳] -۲

.Luqa v-ci bölüm, Mətta -11-ci bölüm . [4]-4

iftiralardan bir neçə nümunə idi ki, bir peyğəmbəri məst edir və qızları ilə zina etdirirlər, onlardan oğlan uşağı dünyaya gətirirlər, gah da Davud kimi bir peyğəmbərin öz əsgərlərindən birinin arvadı ilə zina etdirirlər və o qadın uşağa qaldıqdan sonra rüsvayçılığın qarşısını almaq üçün Davud çıxış yolunu o zabiti öldürtdürməkdə görür. Nəhayət, o əsgər Davudun əmri ilə öldürülür. Öldürüldükdən sonra isə Davud onun arvadını ələ keçirir və Suleyman (ə) kimi peyğəmbər belə bir qadından dünyaya gəlir

Başqa bir yerdə şərab düzəltməyi bir peyğəmbərin ən böyük möcüzəsi kimi qələmə verir və bu peyğəmbəri şərab içən və içkiyə qurşanan bir şəxs kimi təqdim edirlər

Nübüvvət, Səhiheyən kitablarında

Təəssüflər olsun ki, “Səhihi Buxari və Səhihi Müslim” kitablarında da (əsl hədəfimiz bu iki kitabı araşdırmaqdır) həqiqətlər Tövrat və İncildəki kimi təhrif olunmuşdur. Bu iki kitabda da peyğəmbərlərin həqiqi çöhrəsi eybəcərləşdirilmiş və keçmiş peyğəmbərlərdən söz getdikdə, yəhudü və qeyri-yəhudü dastan yazarları və hekayə yazarları tərəfindən uydurulmuş, əfsanələr bu iki kitaba daxil edilmiş və müsəlmanlara səhih hədis adı ilə təqdim olunmuşdur

Ən mühüm olanı budur ki, ancaq adı “Səhih” olan bu iki kitabda nəinki keçmiş peyğəmbərlərin həqiqi şəxsiyyəti dəyişdirilmiş, gülünc və təhqiramız formaya salınmış hətta əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) də həqiqi, mübarək, gözəl siması dəyişdirilmiş, Quran ayələri ilə və həqiqətlə uyuşma vəziyyətə salınmışdır

Yalan uydurmağın tarixi

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) həyatı barədə “Səhiheyən”-də gəlmış hədisləri araşdırarkən bu həqiqət

.bizim üçün aydın olur ki, həqiqət təhrif edilib və dəyişdirilmişdir

İslam peyğəmbəri haqqında yalan uydurmaq və şaiyə yaratmaq elə peyğəmbərimizin öz dövründən başlanmışdır. Peyğəmbər (s) hələ həyatda ikən bir çox insanlar o Həzrəti (s) çox sevdikləri üçün və bir çoxları da ona nifrət etdikləri üçün və bir qisim də başqa səbəblərdən peyğəbərimiz Həzrət Məhəmməd (s) haqqında yalanlar uydurmuş və həqiqətə uyğun olmayan şaiyələr yaymışlar. İş o yerə çatmışdır ki, peyğəmbərimiz Həzrət Məhəmməd (s) mənbər üstə ümumi surətdə camaati belə yalan uyduran şəxslərin varlığından agah etmiş və yalan uyduranları qorxudaraq bu nalayıq və :təhlükəli işin nəticəsində çəkindirərək belə buyurmuşdur

لَا تَكُنْ بِواعَلَىٰ مِنْ كَذَبَ عَلَىٰ فِيلِجِ النَّارِ

EY CAMAAT! MƏNIM ÜNVANI MA VƏ MƏNIM ADIMDAN YALAN UYDURMAYIN. HƏR [_](#) KƏS MƏNIM DILIMDƏN YALAN UYDURSA ONUN YERİ CƏHƏNNƏMDİR. [_](#) [\(1\)](#)

Bir gün Səlim ibn Qeys Əmirəl möminin Əlidən (ə) camaat arasında peyğəmbər haqqında gözəl hədislərin doğruluğu və səhvliyi barədə soruşdu. O Həzrət (ə) bu sualın cavabında maraqlı bir xütbə söylədi.[\(2\)](#) Və bu gözəl xütbəsində hədisləri və onları nəql :edənləri neçə dəstəyə ayıraraq buyurdu və o xütbənin əvvəl cümlələri belədir

إِنَّ فِي أَيَّدِي النَّاسِ حَقًا وَ بَاطِلًا وَ صِدْقًا وَ كَذِبًا وَ نَاسِتَخًا وَ مَسْتُوْخًا وَ مُحْكَمًا وَ مُشَابِهًا وَ حَفْظًا وَ وَهْمًا وَ لَقَدْ كَذَبَ عَلَى رَسُولِ اللَّهِ | عَلَى عَهْدِهِ... .

səh:281

Səhihi-Buxari” 1-ci cild; “İsmun mən kəzzəbə ələn-Nəbiyy” (s) bölümü; hədis:“ . [1] -1 110-106, və 5-ci cild, 109-cu bölüm, “Mən sumiyə biəsmail-ənbiya”, hədis: 5844; və ;“Tuhəful-uqul”, səh. 45 ;Çıxış etdi . [2] -2

Camaatın əlində olan hədislərin arasında haqla batıl, doğru ilə yalan, nəsxlə “mənsux”⁽¹⁾, möhkəm və mütəşabih⁽²⁾, həqiqətlərlə

səh: ۲۸۲

Mütərcim: Nəsx, ərəb sözü olub, lügətdə “bir şeyi yoxa çıxarmaq”, aradan . [۱] -“aparmaq”, “dəyişdirmək” və “məhv etmək” mənalarına malikdir. Əllamə Təbətbai bu barədə yazmışdır ki; “Quranın (şəriət) hökmərinə aid olan ayələr arasında sonradan nazil olub əvvəllər nazil və əməl olunmuş hökmün yerini tutan və əvvəlki hökmü qüvvədən salan müəyyən ayələr mövcuddur. (Belə olan halda) əvəlki ayələrə “Mənsux” (qüvvədən düşmüş), sonradan gələn ayələrə isə “Nasix” (qüvvəyə minmiş yeni hökm və ayə) deyilir... . Quranı-Kərimdə “nəsx”, “mənsux” hökmün etibar müddətinin sona çatdığını bildirir. Belə ki, birinci hökmün verilməsi məhdud və müvəqqəti bir məsləhət olduğu üçün onun hökm təsiri (qüvvədə olması) da məhdud və müvəqqəti olacaq. İkinci hökmün qüvvəyə minməsi ilə (öz yerini ona verəcəkdir). Quranı-Kərimin iyirmi üç il ərzində tədricən nazil olmasını ağılabatan saymaq olar. (“Quran dər İslam” Əllamə Təbatəbai, səh. ۴۸-۴۹. Əllamə Mərifət isə bu barədə belə yazar: “Nəsx” zahiri baxımdan davam etməsi lazımlı olan keçmiş bir hökmün aradan qaldırılmasına deyilir. Belə ki, onların bir yerdə cəm olması (uyğunlaşması) mümkün olmasın... (“Ət-Tibyan fi ulumil-Quran”) ۲/۲۷۷

Mütərcim: “Möhkəm və mütəşabih” – Ərəb dilinin lügət alımları “möhkəm”. [۲] -“sözünün aydın, əsaslı, dayaqlı, başqasının dayaq nöqtəsi, əyrilik və azgınlıqdan saxlayan kimi mənalara malik olduğunu bildirmişlər. (Lisanul ərəb, İbn Mənzur, ۳۷۷, “Əqrəbul-məvarid”, Seruni , ۱/۶۹۷-۶۹۸, “Müfrədatu əlfazil-Quran”, Rağib İsfəhani, səh: ۲۴۸-۲۵۱, “Ət-Tərifat”, Corcani, səh: ۸۹, “Qamusul-Quran”, Qurəşî, ۲/۱۶۵, ۴/۲-۳; Rağib sözünün əsli islah üçün (müəyyən (حکم) İsfəhani bu barədə belə yazmışdır: “Həkəmə şeylərin) qarşısını almaq mənasındadır... Möhkəm isə istər ləfz, istərsə də mənasında heç bir şübhə olmayan sözə deyilir.” (“Müfrədatu əlfazil-Quran”, Rağib İsfəhani, səh: ۲۴۸-۲۵۱;) “Mütəşabih” sözü isə oxşar, misli, məna və ya ləfz baxımından digər bir sözünün əsli keyfiyyət (الشبہ) ”şeyə bənzər və qeyri-aydın mənalarına malikdir. “Şəbəh baxımından oxşarlıq mənasına malikdir. Mütəşabih isə istər ləfz, istərsə də məna baxımından bir-birinə bənzəyən və buna görə də izah və təfsiri çətin olan sözlərə

deyilir.” (“Müfrədatu əlfazil-Quran”, Rağib İsfəhani, səh:443;) Hər dörd mənənə (Nasix, mənsuz , möhkəm və mütəşabih) Qurani-Kərim “Ali İmran”surəsinin ۷-ci ayəsində gözəl şəkildə açıqlamışdır {هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحَكَّمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخْرُ مُتَشَابِهَاتٌ فَإِنَّمَا الَّذِينَ فِي قُلُوبِهِمْ رَفِيعٌ فَيَتَبَعُونَ مَا تَشَابَهَ مِنْهُ إِبْيَاعًا لِلْفِتْنَةِ وَإِبْتَغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلُهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلُّ مَنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُوا الْأَلْبَابِ} Ya Rəsulum! Sənə Kitabı (Qur’ani) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli olan), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübəhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mə’nasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", – deyərlər. Bunlarıancaq ağıllı adamlar dərk edərlər.” Mütərcim: Bu mənalar hədislərdə də öz əksini .tapmaqdadır

qaranlıqlar bir-birinə qarışmışdır. Hətta, Allahın Rəsulunun (s) yaşadığı dövrdə onun
adına yalan uydururdular." [\(1\)](#)

O Həzrətin vəfatından sonra bu səbəblər get-gedə artmağa başladı və yavaş-yavaş camaatla peyğəmbər dövründə olan əsassız yalanların və şaiyələrin əsl səbəbləri arasında zaman məsafəsi yarandı. Bu zaman fasıləsi getdikcə çoxalır, camaat peyğəmbər dövrünün həqiqətlərindən uzaq düşməyə başladı. Peyğəmbərin (s) nübüvvətdən əvvəlki həyatı, vəhyin necə başlanlığı, peyğəmbərin daxili və ailə həyatı, müsəlmanlarla davranış və rəftarı, xülasə desək o Həzrətin (s) bütün həyat tərzi camaatın hədəf və istəklərinə uyğun olaraq rənglənib dəyişdirildi. Hər kəs öz xüsusi hədəf və məqsədlərini təmin etməkdən ötrü o Həzrətin dilindən yalan hədis uydururdu. Bu əqidə, hədəf və məqsədlərini sübut etməkdən ötrü Həzrət peyğəmbərin (s) həyatını nümunə gətirərək o həzrətdən hədis nəql edirdilər. Müaviyyənin vaxtına kimi ümumi vəziyyət belə davam edirdi. Müaviyyənin xilafəti dövründə hədis uydurma işi əsaslı və təhlükəli xarakter almağa başladı

Onun əmri ilə hədis düzəltmə fabrikları işə düşdü. Müaviyyə bu saxta hədisləri özünün cürbə-cür və gizli hədəfləri üçün istifadə edirdi. O cümlədən özünün qeyri

səh: ۲۸۲

İbn Əbil Hədid Mötəzilinin Nəhcul-bəlağəyə yazdığı şərhində; 1-ci cild, səh. ۳۸; . [1] - 1 ; Xütbə-۱۰۳; Səlim ibn Qeysin kitabı səh. ۱۰۴

İslami hərəkətlərinə bəraət qazandırmaq üçün və oğlunun gələcəkdə müsəlmanların rəisliyinə çatması üçün ötrü heç bir fəaliyyətdən çəkinmirdi. Bu hədəf və qərəzinə çatmaqdan ötrü o, hədis düzəltmə fabriklərindən bacardıqca çox istifadə edirdi. Saxta hədislərdən peyğəmbərin (s) böyük şəxsiyyətini kiçitmək istəyirdi. Çalışırdı ki, peyğəmbərin (s) ulu şəxsiyyətini özü və oğlu Yezidin səviyyəsinə endirsin. Peyğəmbərin (s) şəxsiyyətini o qədər kiçiltsin ki, ta camaat gələcəkdə onun oğlu Yezidin cinayətkar şəxsiyyətini xəlifəliyə qəbul etməyə hazır olsunlar və Yezidin xilafətə gedən yolu hamarlansın. O, öz müxaliflərini müxtəlif böhtanlarla günahlandırır və məhv edirdi. Başqa bir tərəfdən istəyirdi güc vasitəsilə özünün və ailəsinin təhqir olunmuş və kiçik şəxsiyyətini ucaltsın və xilafəti dövründə etdiyi cinayətlərinə bəraət (qazandırsın).¹¹

Müaviyyədən sonrakı dövrdə də dövlət başına gələnlər hazırlı vəziyyəti öz xeyrləri üçün belə saxta hədislərin öz hakimiyyətlərinin və xilafətlərinin möhkəmlənməsində böyük təsirinin olduğunu görüb bu hədislərin qorunub saxlanması üçün əllərindən gələni əsirgəmədilər və belə hədislərin çoxalması üçün şərait yaratdılar

Bu hədislər əldən-ələ və sinədən-sinəyə keçərək kitablara düşdü. Hamısından tez Səhihi Buxari və Səhihi Müslimdə özünə yer tutdu. Bu iki kitabdan da, hədis, tarix, təfsir hətta şia kitablarına belə yol tapdı. Şia müəlliflərindən bəziləri də, bu hədislərin bir qismini diqqət edib araşdırmadan hədis nəqli, tarix, ayələrin təfsiri adı ilə öz .kitablarında gətirmişlər

İndi isə dediklərimizə şahid olaraq Səhiheyən kitablarında keçmiş peyğəmbərlər barədə yalandan uydurulmuş hədislərdən

səh: ۲۸۴

.Hədis, Müaviyyənin dövründə” kitabının ۱-ci cildinə müraciət edin“ . [۱]-۱

beşini nümunə olaraq gətiririk. Sonra Allahın izni ilə bu iki kitabda İslam peyğəmbəri .Həzrət Məhəmməd (s) haqqında gələn hədisləri tənqid etmək və araşdırmaq istəyirik

...İbrahim Peyğəmbərin yalan danışması və . ۱

İBRAHIM PEYĞƏMBƏRİN YALAN DANİŞMASI VƏ ŞƏFAƏT MƏQAMINDAN MƏHRUM . ۱ OLUNMASI

. ۱

".....عَنْ أَبِي هُرَيْرَةَ، إِنَّ النَّبِيَّ | قَالَ: "لَمْ يَكُنْ ذِبْحٌ لِإِبْرَاهِيمَ النَّبِيِّ × قَطَ إِلَّا ثَلَاثَ كَذِبَاتٍ: شَتِينَ فِي دَازِتِ اللَّهِ قَوْلِهِ:- "إِنَّ سَيِّقِيمٌ" وَ قَوْلُهُ: "بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا" ، وَ وَاحِدَهُ فِي شَانِ سَارَهُ فَإِنَّهُ قَدِيمٌ أَرْضَ جَبَارٍ، وَ مَعَهُ سَارَهُ، وَ كَانَتْ أَحْسَنَ النَّاسِ، فَقَالَ لَهَا: إِنَّ هَذَا الْجَبَارُ إِنْ يَعْلَمُ إِنَّكِ إِمْرَأَتِي يَغْلِبُنِي عَلَيْكِ، فَإِنْ سَيِّقِيمُكِ فَأَخْبِرِيهِ إِنَّكِ أُخْتِي، فِي الإِسْلَامِ، فَإِنِّي لَا أَعْلَمُ فِي الْأَرْضِ مُسْلِمًا غَيْرِكِ وَغَيْرِي، فَلَمَّا دَخَلَ أَرْضَهُ رَأَهَا بَعْضُ أَهْلِ الْجَبَارِ، فَأَتَاهُ، فَقَالَ: لَقَدْ قَدِيمٌ أَرْضُكَ إِمْرَأَهُ لَا يَتَبَغِي لَهَا أَنْ تَكُونَ إِلَّا لَكَ، فَأَرْسَلَ إِلَيْهَا، فَأَتَتِيَ بِهَا، فَقَامَ إِبْرَاهِيمُ إِلَى الصَّلَوةِ، فَلَمَّا دَخَلَتْ عَلَيْهِ لَمْ يَتَمَالَكْ أَنْ يَبْسَطَ يَمْدُهُ إِلَيْهَا، فَقَبَضَتْ قَبْضَهُ شَدِيدَهُ، فَقَالَ لَهَا: ادْعِ اللَّهَ أَنْ يُطْلِقَ يَدِي وَلَا أَضُرُّكِ...".

Əbu Hüreyrə Peyğəmbərdən (s) belə nəql edir ki, “İbrahim (ə) üç yerdə yalan {Mən xəstəyəm“ – (۱)، (انّ سَيِّقِيمٌ كَبِيرُهُمْ)، danişmişdir. Onların ikisini Allaha Bəlkə, onların bu böyüyü bunu etmişdir!”, üçüncüsü isə zəmanəsində qadınlardan“ – (۲) gözəl olan həyat yoldaşı “Sara” barəsində söyləmişdi. Eləki zalim bir padşahın ölkəsinə :daxil oldular İbrahim (ə) orada Saraya dedi

Əgər bu zalim padşah bilsə ki, sən mənim həyat yoldaşımsan, səni zorla və əziyyətlə-mənim əlimdən alacaq. Əgər sənin mənimlə olan əlaqəmi soruşsa deki, “Mən onun bacisiyam”. Çünkü İslam baxımından və İslam əqidəsinə görə

səh: ۲۸۵

.Saffat” surəsi, ayə-۸۹“ . [۱]-۱
.Ənbiya” surəsi, ayə-۶۲“ . [۲]-۲

sən mənim bacımsan. Mən yer üzündə səndən və özümdən başqa müsəlman bir kəs tanımıram. Təsadüfən şahın məmurları Saranı gördülər və padşaha xəbər verdilər ki, .sənin şəhərinə bir gözəl qadın gəlmışdır. Gərək o, səndən başqasına qismət olmasın

O, əmr etdi ki, Saranı onun hüzuruna gətirsinlər. Şahın məmurları onu gətirmək istəyərkən Həzrət İbrahim (ə) dua və namazla məşğul idi. Şah Saranın gözəlliyini gördükdə özünü saxlaya bilmədi və əlini Saraya tərəf uzatdı. Elə o anda şahın əli :qurudu. Şah Saraya dedi

[\(Allahdan istə ki, mənim əlim əvvəlki vəziyyətə qayıtsın.\)](#)

İbrahim Peygəmbərin şəfaət məqamından məhrum olunması .

Yenə də Səhiheyndə Həzrət İbrahimin şəfaət etməsi barədə Əbu Hüreyrə müxtəlif məzmunlarda peyğəmbərdən belə nəql edir: Məşhər əhli öz günahlarının bağışlanması və kömək üçün peyğəmbərlərin yanına gedərlər. O peyğəmbərlərin hər biri öz günahlarından və səhvlərindən birini yada salarlar və onlara şəfaət etməkdən çəkinib camaati başqa bir peyğəmbərin yanına göndərərlər. Belə-belə camaat axırıncı .peyğəmbərin yanına gələrlər. O həzrət də camaatın istəklərinə müsbət cavab verə

;Bu hədisdə belə gəlmişdir ki

فَيَقُولُونَ: أَنْتَ نَبِيُّ اللَّهِ وَحَلِيلُهُ مِنْ أَهْلِ الْأَرْضِ، إِشْفَعْ لَنَا إِلَى رَبِّكَ الْأَتَرِى إِلَى مَا نَحْنُ فِيهِ، فَيَقُولُ لَهُمْ: إِنَّ رَبِّيْ قَدْ غَضِبَ عَلَيْهِمْ فَيَغْضِبُ قَبْلَهُ مِثْلُهُ، وَلَنْ يَغْضِبَ بَعْدَهُ مِثْلُهُ، وَإِنِّي قَدْ كُنْتُ كَذَبْتُ ثَلَاثَ كَذْبَاتٍ، نَفْسِي نَفْسِي نَفْسِي.

Məhsər əhli, İbrahimin (ə) yanına gələrək ondan şəfaət istəyərlər. İbrahim (ə) onların“ cavabında belə deyər: – Mənim

səh:286

Səhihi-Buxari”, 4-cü cild; “Qovlullah vət-təxəzəl-lahu İbrahimə Xalilə” bölümü;“ . [1] – 1 ; “Səhihi-Müslim”, 5-ci cild; “Kitabul-fəzail”; “Min fəzaili İbrahimul-Xəlil” bölümü

[\(Şəfaət məqamım yoxdur. Çünkü üç dəfə yalan danışmışam.\)](#) [\(1\)](#)

Bu İbrahim peyğəmbərin yalan danışması və yalan danışmağına görə şəfaətdən məhrum olunması barədə Səhiheyndə nəql olunmuş iki hədis idi ki, diqqətinizə çatdırıldıq. Amma təhqiqat göstərir ki, bu iki hədis Qurani-Məcidlə və Əhli-beytin (ə) hədisləri ilə uyğun gəlmir. Eləcə də bu mətləb, yəhudilərin tövratından götürülərək Quran ayələrilə qarışdırılmış və müsəlmanlara təqdim olunmuşdur.

Mən xəstəyəm! ", və " – [\(2\)](#) [\("إِنِّي سَقِيمٌ"\)](#) Çünkü İbrahimin (ə

Bəlkə, onların böyüyü bunu etmişdir!" söyləməsi, mübahisə və cidal "[\(3\)](#) [\("يُلْفِعُهُ كَبِيرُهُمْ"\)](#)" və büt pərəstləri qınamaqdan ötrü xüsusi bir üsuldur ki, onların əqidələrinin batilliyini və tutduqları yolun səhvliyini etiraf etmələri üçün deyilmişdir. Həzrət İbrahimin (ə) başqa bir yerdə günəşin, ayın, ulduzların çıxdığı zaman dediyi "Bu mənim Allahımdır" [\(4\)](#) və onların

səh: 287

Səhihi-Buxari" cild-6; "Bəni İsrail" surəsinin təfsiri. 20-3-cü bölüm; "Zabitu mən" . [1] -1 , həməlna məə Nuh" hədis 4435; "Səhihi-Buxari" 3-cü cild; "Kitabul-ənbiya", 12-ci bölüm ci cild, "Kitabur-riqaq", "Sifətul cinnəti vən-nar" bölümü, hədis: 6197; 6-ci-5. 3182 "yzfon" cild, "Kitabut-tövhid", 19-cu və 24-cü bölmələr, hədis: 6975-7002; "Səhihi-Müslim", 1-ci cild, "Kitabul-iman"; 84-cü bölüm; "Ədna əhlul cənnəti mənzilətu fiha", hədis: 194. (yeni ;nüsxələrdə

.Saffat" surəsi, ayə-89". [2] -2

.Ənbiya" surəsi, ayə-63". [3] -3

[4] -4 . Ənam" surəsi, ayə-76-78". { فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَباً قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْأَفْلَقَينَ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْيِنِي رَبِّي لَا كُونَنَ مِنَ الْقَوْمِ الصَّالِحِينَ فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَذَا رَبِّي هَذَا أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ } Gecə qaranlığı (onu) büründükdə o, bir ulduz " – dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm", söylədi. (Sonra) doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" – dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", – söylədi. (Daha sonra) doğan günəşi görüb: "Bu mənim

Rəbbimdir, bu, daha böyükdür!" – dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərək qoşduqlarınızdan (bütlərdən, səma cismələrindən)
."!uzağam

batdığı zaman “Bu sabit olmayan və batan mövcudları sevmirəm. Çünkü bunlar ibadətə layiq deyillər” dediyi kimi. Bu elə bir həqiqətdir ki, Quran ayələrini oxuyarkən onu başa düşürük. Çünkü Qurani-Məcidin ayələri onu aydınlaşdırır

Bundan əlavə, ikinci hədisdə Həzrət İbrahim (ə) bu üç mövzunu (iki dəfə Allaha və bir dəfə Saraya yalan deməsi) özü üçün günah və şəfaətdən uzaq saymış və bu üç yalana görə şəfaət məqamından məhrum olmuşdur. Bu səbəbdən doğru nəzərə gəlmir. Fərz etsək ki, Həzrət İbrahim (ə) bu üç cümləni zəruri halda demiş olsa da yenə onun şəfaət məqamı ilə heç bir ziddiyəti yoxdur. Çünkü o zaman onun vəzifəsi bu olub. Bəlkə bu üç vəziyyət Həzrət İbrahimin (ə) imtahanlarından sayılır ki, din yolunda Pərvərdigarının əmrini icra etməkdən ötrü belə yalanlar danışmışdır. Belə müsibət və narahatlıqlar şəfaətə mane olmur, əksinə, peyğəmbərlərin şəfaət məqamını daha da ucaldır

“Mən xəstəyəm” – [\(۱\)](#) “إِنِّي سَقِيمٌ” Burada bu nöqtəni də qeyd etmək lazımfır ki, əgər Bəlkə, onların bu böyüyü bunu etmişdir!“ cümləsi yalan sayılsa onda gərək – [\(۲\)](#) “كَبِيرُهُمْ” İbrahimin (ə) yalanlarının sayı üç yox altıya çatsın. Çünkü Qurai – Məcid ayələrinə görə.”!Bu mənim Rəbbimdir“ [\(۳\)](#) :O,ulduz, ay və günəşin hər birini gördükdə deyirdi

Bu iki hədisin Tövratla əlaqəsi

Bu iki hədisin Tövratla əlaqəsi çox aydınlaşdır. Çünkü Həzrət İbrahim (ə) haqqında olan rəvayət Tövratda geniş surətdə

səh:۲۸۸

.Saffat” surəsi, ayə-۸۹“ . [۱] -۱

.Ənbiya” surəsi, ayə-۶۲“ . [۲] -۲

.Ənam” surəsi, ayə-۷۶-۷۸“ . [۳] -۳

gəlməşdir. Elə ki, Sara ilə o zalım padşahın qəziyyəsinə çatdıqda İslamin səhih rəvayətlərinin ziddinə olaraq bu qəziyyəni Əbu Hüreyrənin hədisində yazılıdığı kimi gətirmişdir. Orada belə deyilir

ve gəlib Misirə yaxınlaşdırılar. Misirə girməzdən əvvəl Həzrət İbrahim (ə) öz həyat...“
yoldaşı Saraya dedi

Sən çox gözəlsən. Əgər Misir camaatı səni görsələr deyərlər ki, “Onun arvadıdır”.-
Sənə görə məni öldürərlər. Əgər səndən soruştalar de ki, mənim bacımsan. Onda
sənə görə mənə yaxşılıq edərlər və canım da salamat qalar

Onlar Misrə girən kimi Misir camaatı onları gördü . Camaat və Fironun məmurları
[\(Saranın çox gözəl olduğunu görüb onu Fironun yanında tərifləyib saraya apardılar..\)](#)

Hədisin zəifliyi bəhsimizin mövzusudur

Əziz oxucu! Deyilmiş hədisin zəif olması daha çox nəzərə çarpir. Bu nöqtəyə də diqqət etməliyik ki, yuxarıdakı hədisin məzmununa görə Həzrət İbrahim (ə) həyat yoldaşı Saraya əmr edir, özünü onun bacısı kimi təqdim etsin ki, o zalım padşah Sara ilə evlənə bilsin. Bu yolla Həzrət İbrahim (ə) sağ qalsın və zalım padşahın əzab- əziyyətindən amanda qalsın. Həzrət İbrahim (ə) padşaha yaxınlaşaraq, onun yanında hörmət, məqam və sərvətə nail olsun. Belə çıxır ki, Həzrət İbrahim (ə) bu yalan sözü ilə öz xeyrinə çatmaqdən ötrü başqalarının onun qadınına sahiblənməsi üçün şərait yaratmışdır. (Peyğəmbərlərin müqəddəs sayılan nübüvvət məqamı bu kimi sifətlərdən uzaqdır. Həzrət İbrahim (ə) və başqa peyğəmbərlərin ünvanına deyilmiş belə
(!!!böhtanlardan Allaha pənah aparırıq

səh:289

.Tövrat, sefre təkvini, İshah:-12; 11-dən 16-ya kimi .[1]-1

Əbu Hüreyrənin hədisində bu məsələ Tövratda olduğu kimi ifrata varılması da ondan çox da fərqlənmir. Bilirki, əvvəla həyat yoldasını bacı kimi təqdim etməyin yuxarıda qeyd etdiyimiz məqsəddən başqa (hörmət, məqam və sərvətə çatmaq) məqsədi ola .bilməz

İkincisi, Əbu Hüreyrənin hədisinin məzmunu Tövratda gələn rəvayətin məzmunu ilə eynidir. İntəhası biraz yiğcam və xülasə şəkildədir

Əbu Hüreyrənin hədisi ilə Tövratdakı rəvayətin müqayisəsini və hakimliyini agah və təhqiqatçı oxucunun öhdəsinə buraxırıq. Bu bəhs, Fəxri Razinin bu barədə olan incə .bir nöqtəsi ilə başa çatdırırıq

:O, öz təfsirində⁽¹⁾ deyir

Həşviyyə”⁽²⁾ məzhəbindən olan bəziləri nəql edirlər ki, Həzrət İbrahim (ə) üç dəfə “yalan danışmışdır. Mən, bu cür hədislərin davamçılarına dedim:– Daha yaxşı olar ki, bu hədisləri qəbul etməyək. Onlar inkar edib mənə dedilər:–“Əgər bu hədisləri qəbul etməsək əslində onları nəql edənlərini və ravilərini qəbul etməmiş oluruq.” Onların cavabında belə dedim:–“Ey biçarələr! Əgər belə xəbər və hədisləri qəbul edib Həzrət İbrahim (ə) kimi peyğəmbəri yalancı kimi təqdim etməkdirsə, bu hədisləri rədd edib, təkzib etmək, onların ravilərini təkzib və rədd etməkdirsə, onda peyğəmlərin nübüvvət məqamını qoruyub– saxlamaq yaxşıdır? Yoxsa bir dəstə cahil, nadan və yalançının ?mövqeyini qoruyub saxlamaq daha yaxşıdır

Həzrət Süleymanın (ə) doxsan doqquz arvadı ilə yatması

...عَنْ عَبْدِ الرَّحْمَانِ بْنِ هُرْمَزَ قَالَ: سَيَمْعُثُ أَيَّا هُرَيْرَةَ، عَنْ رَسُولِ اللَّهِ | قَالَ: قَالَ سُلَيْمَانُ بْنُ دَاؤِدَ: لَا طَوْفَنَ اللَّيْلَةِ عَلَىٰ مِائَةٍ امْرَأٍ أَوْ تَسْعَ وَتِسْعِينَ، كُلُّهُنَّ يَأْتِيَنَ بِفَارِسٍ يُجَاهِدُ فِي سَبِيلٍ

səh: ۲۹۰

.Yusif” surəsinin ۲۴-cü ayəsinin aşağısında“ . [۱] -۱
.Həşviyyə” – Əhli-sünə məzhəblərindən biridir“ . [۲] -۲

الله، فَقَالَ لَهُ الْمُلْكَ (صَيَّدِ احْبَهُ) قُولُّ: إِنْ شَاءَ اللَّهُ، فَلَمْ تَحْمِلْ مِنْهُنَّ إِلَّا إِمْرَأٌ وَاحِدَةٌ جَائِتُ بِشِقٍّ رَجُلًا، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ يَيْدِهِ لَوْ قَالَ إِنْ شَاءَ اللَّهُ، لَجَاهِدُوا فِي سَبِيلِ اللَّهِ فَرَسَانًا أَجْمَعُونَ.

Əbu Hüreyrə peyğəmbərimiz Həzrət Məhəmməddən (s) nəql edir ki; “Suleyman :peyğəmbər bir gün dedi

Allaha and olsun ki, bu gecə arvadlarımın döksan doqquzu ya da yüzü ilə cinsi-əlaqədə olacam ki, onların hər birindən cəngavər övlad dünyaya gəlsin və bu övladların hamısı Allah yolunda cihad etsinlər. Süleymanın yanında olan mələk ona !dedi ki, inşəllah de

Həzrət Süleyman bu sözü deməkdən çəkindi. Nəticədə o arvadlardan yalnız biri uşağa qaldı. O da hələ insan olmamış ət parçası dünyaya gətirdi

Allahın peyğəmbəri bu dastanı söylədikdən sonra belə buyurdu: Məhəmmədin Allahına and olsun! Əgər Süleyman “inşəllah” desəydi mütləq öz məqsədinə nail olardı və onun [↳](#) üçün mücahid və cəngavər övladlar dünyaya gələrdi”.[\(1\)](#)

:Səhiheyndə səhih adı ilə təqdim olunmuş bu dastanda neçə dənə eyb nəzərə çarpir

:Hədisin mətnində olan ziddiyət .

Bu hədislərin bəzilərində Həzrət Süleyman peyğəmbərin (ə) bir gecədə cinsi əlaqədə olduğu arvadlarının sayı altmış, bəzisində yetmiş, doxsan, doxsan doqquz və bəzən də yüz

səh:۲۹۱

Səhihi-Buxari”, ۴-cü cild; “Kitabul-cihad, bölüm-۲۳; “Mən tələbul vələdi lilcihad”“. [۱] -1 hədis: ۶۶۴. ۷-ci cild; “Kitabun-nikah”, ۱۱۸-ci bölüm, “Qəvlur-rəculi gəvvvitənnəl-ləylə” bölümü, hədis: ۴۹۴; ۸-ci cild, “Kitabul-i`mani vən-nuzur”, ۳-cü bölüm, “Kəyfə kanət yəminuln-nəbiy” hədis:-۶۲۶۲. “Kitabu kəffarətul i`man”, ۹-cu bölüm, hədis:-۳۴۱, ۹-cu cild, “Kitabut-tövhid”, ۳۱-ci bölüm, hədis:-۷-۳۱. “Səhihi-Buxari”, ۴-cü cild; Kitabul ənbiya, bölüm-۴۱, hədis: ۳۲۴۴; “Səhihi-Müslim” ۵-ci cild, “Kitabul-iman”, ۵-ci bölüm; “Əlistisna” .hədis: ۱۶۵۴

olduğu qeyd olunmuşdur. Bu hədislərin hamısı Səhihi Müslim və Səhihi Buxarıdə gəlmışdır. Hədislərdə olan ixtilaf bu hədislərin saxta və uydurma olduğuna ən böyük dəlildir. Bu ziddiyət onu göstərir ki, dastanların ravisi Həzrət Süleymanın arvadlarının sayını öz nəzər və istəklərinə uyğun yazmışdır. Səhiheyən kitablarının şərhçilərinin [bəziləri](#) də bu ziddiyətləri başa düşmüşlər.[\(1\)](#)

İnsan fiziki cəhətdən nə qədər güclü olsa da belə bir iş bacarmaz. Əgər belə bir iş . və baş verərsə bu iş möcüzə və xariquladə bir iş saymaq lazımdır. Möcüzə və xariquladə işlərin bəhsindən burada vaz keçirik

.Zaman baxımından, bir gecə yüz qadınla yatmaq üçün kifayət etməz .[\(2\)](#)

Həzrət Süleyman (ə) peyğəmbər Allahın seçilmiş bəndələrindən idi və nübuvvət . və məqamının sahibi idi heç cür ağıla siğmır “inşəllah” deməyi bilərəkdən tərk etsin. Fərz etsək ki, unudub və ya yaddan çıxarıb necə ola bilər ki, məlaikə onun yadına salandan sonra da Həzrət Süleyman (ə) kimi bir peyğəmbər ki, xalqın hidayətçisidir, bilərəkdən !?“inşəllah” deməsin

Bu hərəkət o kəslərin hərəkətinə oxşayır ki, özlərini Allahdan müstəqil bilirlər və bütün işlərin öz əllərində olduğunu zənn edirlər və qadir Allahdan qəflətdədirlər

səh: ۲۹۲

.Nəvəvi “Səhihi-Müslimün” şərhində ۱۱-ci bölüm, səh. ۱۲۰ . [1]-۱

...عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: أَرْسَلَ مَلَكُ الْمَوْتِ إِلَى مُوسَىٰ، فَلَمَّا جَاءَهُ صَكَّهُ، فَرَجَعَ إِلَى رَبِّهِ، فَقَالَ: أَرْسَلْنِي إِلَى عَبْدٍ لَا يُرِيدُ الْمَوْتَ، فَرَدَ اللَّهُ عَيْنَهُ، وَقَالَ: إِرْجِعْ، فَقُلْ لَهُ: يَضْعُفُ يَدُهُ عَلَى مَتْنِ ثُورٍ، فَلَهُ بِكُلِّ مَا غَطَّتْ يَدُهُ بِكُلِّ شَعْرِهِ سَنَةً، قَالَ: أَىٰ رَبُّ ثُمَّ مَاذَا؟ قَالَ: ثُمَّ الْمَوْتُ. قَالَ: فَلَاَنَّ، فَسَأَلَ اللَّهُ أَنْ يُمْدِنِيهِ مِنَ الْمَارِضِ الْمُقَدَّسِهِ رَمِيَّ بِحَجْرٍ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ: "فَلَوْ كُنْتُ ثُمَّ لَا رَيْتُكُمْ قَبْرَهُ إِلَى حَاجِبِ الطَّرِيقِ عِنْدَ الْكَثِيبِ الْأَخْمَرِ".

:Əbu Hüreyrə deyir: "Allahın peyğəmbəri (s) buyurdu

Əzrail Musanın canını almaq üçün onun yanına gəldi. Musa (ə) özünü müdafiə etməyə başladı. Əzrailin üzünə möhkəm bir şillə vurdu. Bu şillənin təsirindən Əzrail kor oldu.

:Allaha tərəf qayıdaraq ərz etdi

İlahi! Məni elə bəndənin yanına göndərmisən ki, ölmək istəmir. Allah onun gözünü- sağıldıb Musanın yanına qayıtmayı əmr etdi. Get ona de! Əlini inəyin belinə qoysun.

.Əlinin altındakı tüklərin sayı qədər ona ömür verirəm

:Əzrail Musanın (ə) yanına qayıtdı. Hadisəni ona danışdı. Musa (ə) belə dedi

?İlahi! Bu qədər ömrün axırı nədir-

:Buyurdu:- axırı ölümdür!. Musa ərz([1](#)) etdi

səh:۲۹۳

.Kiçiyin böyüyə müraciətinə deyilir . [۱]-۱

İlahi! Axırı ölüm olduğuna görə elə indi ölmək üçün hazırlam. Allahdan istədi ki, onu – Beytul-müqəddəs torpağına yaxınlaşdırıb orada onun canını alsın. Bu vaxt Məhəmməd :peyğmbər (s) belə buyurdu

Əgər Beytul-müqəddəsdə olsaydım Musanın qəbrini sizə göstərərdim. Qırmızı – [\(qumları olan təpənin kənarında küçə tərəfdə yerləşir.\)](#)

Bu hədis də Səhihi Buxari və Səhihi Müslimdə vardır. Bu fərqlə ki, Səhihi Müslimdə belə [\(فَلَمَّا جَاءَهُ صَحْكٌ فَقَأَ عَيْنَهُ\)](#); gəlmışdır

Ünvanı altında bu dastanı [“طَمْمَةُ مُوسَى”](#) Səaləbi özünün “Əlmuzaf vəl mənsub” kitabında :nəql edib sonra deyir

Bu hədis qədim əfsanələrdən və yalanlardandır ki, avam camaatın arasında məşhurlaşmışdır. Bu üzdən də avam camaat arasında deyirlər ki, “Əzrail kordur”. Bu :haqda hətta şer də deyilmişdir. O şerin məzmunu belədir

ياملك الموت لقيت مكرهاً

لطمہ موسی ترکتک اعورا

_,_EY ƏZRAIL! PIS HADISƏ ILƏ QARŞILAŞDIN SƏN_

_ __MUSANİN ŞİLLƏSİ KOR ETDI SƏNI__ _____ !

Səaləbi öz sözünü bu cümle ilə qurtarır; “Mən bu dastanın doğru və yalan olma [\(məsuliyyətini öz üzərimə götürmürəm.\)](#)

Müəllif: Səaləbi bu hədisi avamların əfsanəsi və dastanı kimi təqdim etmişdir. Biz də, aşağıdakı dəlillərə əsasən, sonradan hörmətli oxucuların nəzərinə çatdırılacaq, o .hədisləri qoca nənələrin nəvələrinə danışdığı əfsanələrdən başqa bir şey saymırıq

səh:۲۹۴

Səhihi-Buxari”, ۱-ci cild; “Kitabul-cənaiz”, ۶۷-ci bölüm, “Mən əhəbbud-dəfnə fil” [۱] - ۱ arzil-muqəddəsə”, hədis:-۱۲۷۴; ۴-cü cild; “Kitabu bədul-xəlq”, ۳۲-ci bölüm; “Vəfatu

Musa” hədis: ۳۲۲۶; “Səhihi-Müslim”, v-ci cild; “Kitabul-fəzail”, “Fəzailu Musa” bölümü,
;hədis: ۲۳۷۲
.Şillə ilə vurdu, gözü içəri girdi . [۲] -۲
.Mərhum Əllamə Seyyid Şərafuddinin “Əbu Hüreyrə” adlı kitabında . [۳] -۳

Bu hədisi bisavad dastan yazarlar avam camaatın öhdəsinə buraxmışlar. Ona görə də bu hədisdə elə məsələlər var ki, uluhıyyət məqamı ilə uzlaşdırır və nə də mələklərin və ;peyğəmbərlərin yüksək məqamı ilə uyğun gəlmir, ona görə ki

Necə ola bilər ki, Allah, təkəbbürlü və heç bir səbəb olmadan vurub bir nəfərin . ۱
gözünü çıxartmış bir şəxsi peyğəmbərlik məqamına seçsin və onu “Kəlimullah”[\(1\)](#)
dərəcəsinə ucaltsın. Belə bir adam Allahın məmuru kimi Allahın əmrini ona çatdırıb,
:desin

“أَحَبْ رَبِّكَ ”.
(əcib rəbbukə)

İmranın oğlu Musa [\(ə\)](#) belə bir cinayəti törətdi cəzalanmaq əvəzinə Allah tərəfindən . ۲
daha çox mükafata layiq görüldü və minlərlə il, ömür ona verildi. Bu qədər zülmün
! ? qarşısında bu qədər mükafat

Allahın peyğəmbərlik məqamına seçdiyi, vəhyin əmini qərar verdiyi, münacat üçün . ۳
seçdiyi, onu Ulul-əzm peyğəmbərlərdən biri qərar verdiyi Musa kimi bir peyğəmbərə
:belə bir şeyi necə nisbət vermək olar. Allah onu tərifləyərkən belə buyurmuşdur

{ وَإِذْ أَخْدُنَا مِنَ النَّبِيِّينَ مِثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَزِيزٍمْ وَأَخْدُنَا مِنْهُمْ مِثَاقًا غَلِظًا }

YA RƏSULUM! [\(1\)](#) XATIRLA KI, BIZ BIR ZAMAN PEYĞƏMBƏRLƏRDƏN ƏHD ALMİŞDİQ: _
SƏNDƏN DƏ, NUHDAN DA, İBRAHİMDƏN DƏ, MUSADAN DA, MƏRYƏM OĞLU İSADAN
[\(2\)](#) DA! BIZ ONLARDAN MÖHKƏM BIR ƏHD ALMİŞDİQ. [\(2\)](#)

{ وَإِذْ كُرِفَ الْكِتَابُ مُوسَى إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَبَنَاهُ نَجِيًّا }

səh: ۲۹۵

Musa peyğəmbərin ləqəblərindən biri, mənasi Allahın kələmi deməkdir . [۱] - ۱

.Əhzab” surəsi, ayə-۷“ . [۲] - ۲

YA RəSULUM! KITABDA (QUR ANDA) MUSANı DA YAD ET! HəQIQƏTƏN, O, (öz) _
IBADƏTİNDƏ) çOX SƏMİMI İDİ. O (BİZİM TƏRƏFİMİZDƏN İSRAIL OĞULLARINA
GÖNDƏRİLMİŞ) BIR ELÇİ, BIR PEYĞƏMBƏR İDİ. BIZ (MUSANı) TUR DAĞIÑIN SAĞ
TƏRƏFİNDƏN ÇAĞIRDIQ VƏ (ALLAHLA DANİŞMAQ ÜÇÜN YALVARIB) GİZLİ DUA
—_EDƏRKƏN ÖZÜMÜZƏ YAXINLAŞDIRDIQ. [\(1\)](#)

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَى فَبَرَأَهُ اللَّهُ مِمَّا قَالُوا وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا}

EY IMAN GƏTİRƏNLƏR! MUSAYA ƏZİYYƏT VERƏN KƏSLƏR KİMİ OLMAYIN. ALLAH _
(MUSANı) ONLARIN DEDIKLƏRİNDƏN (BÖHTANLARINDAN) TƏMİZƏ ÇİXARTDI. O,
[\(ALLAH YANINDA ÇOX HöRMƏTLİ \(QƏDIR-QİYMƏTLİ\) İDİ. \[\\(2\\)\]\(#\)](#)

Ənbiya və Ulul-əzm peyğəmbərlərin Allahın əmrlərini təbliğ etməkdə olan mələkləri -
təhqir etməsi məsələsini qəbul etmək olarmı ?! Biz, “Firon”, “Nəmrud”, “Əbu Cəhl” kimi
kafir, müşrik, mütəkəbbir şəxsləri belə mənfi cəhətlərinə görə qınayır və onları Allahın
düşməni sayırıq. Onlar Allah və əmrləri qarşısında və Allah peyğəmbərlərinin qarşısında
inadkar və dikbaşlıq etdilər. Peyğəmbərləri rədd edib, onları təhqir etdilər. Əgər bu
hədisi olduğu kimi qəbul etsək, o zaman “Musa (ə)” ilə “Firon” arasında heç bir fərq
olmaz. Firon Allahın peyğəmbəri ilə necə davranışmışdısa Musa da Allahın göndərdiyi
.mələklə elə davranışaraq Allahın göndərdiyi mələyə təhqirlə rədd cavabı verdi

Bunların hamisini bir kənara qoysaq, görəsən mələklərin həqiqəti nədir? və əslində -
mələklər necədirlər?! Görəsən mələklərin də cismi varmı? Onların da insanlar kimi
!? gözü varmı ki, bir şillə ilə kor olsun

Əlbəttə,, bu qondarma hədisləri nəql edənlərə bu iradılara

səh: ۲۹۶

.Məryəm” surəsi, ayə-۵۱-۵۲“ . [۱] -۱
.Əhzab” surəsi, ayə-۶۹“ . [۲] -۲

cavab vermək üçün qondarma rəvayət və hədis uydurmaq çox da çətin bir şey deyil. Hər yerdə çətinliyə rast gəlsələr istədikləri vaxt öz kisələrindən hədis çıxarıb öz canlarını irad və tənqidlərdən qurtarırlar

Baxanda görürük ki, bu dastanın müəllifi Əbu Hüreyrə axırıncı eybi gördükdə ona :cavab vermək üçün belə demişdir

إِنَّ مَلَكَ الْمَوْتِ كَانَ يَأْتِي النَّاسَ عَيْنًا حَتَّى أَتَى مُوسَى فَلَطَمَهُ فَفَقَأَ عَيْنَهُ... إِنَّ مَلَكَ الْمَوْتِ إِنَّمَا جَاءَ إِلَى النَّاسِ حَفِيًّا بَعْدَ مَوْتِ
موسى

Musanın dövrünə qədər Əzrail insanların canını almaq üçün gələndə aşkar, insan surətində gələrdi. Musanın şilləsini görəndən sonra yəni, Musa ölündən sonra can [almaq](#) üçün gələrkən gizlin və gözlərdən uzaq gəlir.”[\(1\)](#)

Bu hədisdə olan bu qədər iradlarla bərabər hər halda maraqlı burasıdır ki, Müslim, öz “Səhih” adlı kitabında bu hədisi “Musanın fəzilətləri babında” gətirmişdir. Burada bir şeyi başa düşmək olmur ki, bir peygəmbər üçün bu nə fəzilətdir ki, vurub bir mələyin !!? gözünü kor etsin

Musanın daşla yarışa çıxması

....عن ابى هریره، قال: قال رسول الله : إِنَّ مُوسَى كَانَ رَجُلًا حَيَّا، سَيِّرًا لَا يُرَى مِنْ جَلْدِهِ شَيْءٌ اسْتَحْيَاهُ مِنْهُ، فَآذَاهُ مِنْ بَنِي إِسْرَائِيلَ، فَقَالُوا: مَا يَسْتَرُ هَذَا التَّسْتَرُ إِلَّا مِنْ عَيْبٍ بِجَلْدِهِ؛ إِمَّا بِرْصٍ، وَإِمَّا أَدْرَهُ وَإِمَّا آفَةٍ، وَإِنَّ اللَّهَ أَرَادَ أَنْ يَرِئَهُ مَا قَالُوا لِمُوسَى، فَخَلَا يَوْمًا وَحْدَهُ، فَوَضَعَ ثِيابَهُ عَلَى الْحَجَرِ، ثُمَّ إِغْتَسَلَ فَلَمَّا فَرَغَ أَقْبَلَ إِلَى ثِيابِهِ لِيَأْخُذَهَا، وَانْحَرَفَ الْحَجَرُ عَدَّا بِثُوبِهِ، فَأَخْذَ مُوسَى عَصَاهُ، وَظَلَّ الْحَجَرُ، فَجَعَلَ يَقُولُ: ثُوبِي حَجَرٌ! ثُوبِي حَجَرٌ! حَتَّى اتَّهَى إِلَى مَلَائِكَةِ إِسْرَائِيلَ، فَرَأَوْهُ عَرِيَانًا أَحْسَنَ مِمَّا خَلَقَ اللَّهُ، وَابْرَأَهُ مِمَّا يَقُولُونَ،

səh: ۲۹۷

Musnədi Əhməd ibn Hənbəl”, ۲-ci cild; “Musnədi Əbi Hüreyrə” səh. ۵۳۳,“ . [۱] -۱ “Mustədrəki Səhiheyən” ۲-ci cild;, “Kitabu təvarixul mutəqəddiminə minəl ənbiya vəl mursəlin...” (Bəyanu kanə məlikul mövti yətin-nas...) səh. ۵۷۸, “Tarixi Təbəri” ۱-ci cild, .“Musanın tarixi”, səh. ۳۰۵

وَقَامَ الْحَجْرُ وَفَاخْذُ بِثُوبِهِ، فَلَبِسَهُ، وَطَفَقَ بِالْحَجْرِ ضَرِبًا بِعَصَاهُ، فَوَاللهُ أَنْ بِالْحَجْرِ لَنْدَبًا مِنْ اثْرِ ضَرِبِهِ ثَلَاثًا أَوْ أَرْبَعًا أَوْ خَمْسًا، فَذَلِكَ قَوْلُهُ تَعَالَى:

{رَبِّا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَى فَبَرَأَهُ اللَّهُ مِمَّا قَالُوا وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا}

Əbu Hüreyrə peyğəmbərimiz Həzrət Məhəmməddən (s) nəql edir ki; “Həzrət Musa (ə) çox həyalı adam idi. Çox həyalı olduğu üçün, elə geyinirdi ki, bədəninin heç yeri görünməsin. Hələ heç kəs onun bədənini görə bilməmişdi. Bəni İsraildən bir qrup şəxslər bu məsələni görüb Musa (ə) barədə şəkkə düşdülər. Bu üzdən Musaya əziyyət :edib, deyirdilər

Çox güman ki, onun bədənində bir eybi və ya bərəs⁽¹⁾ və fətəq⁽²⁾ kimi xəstəliyi var ki, “ ”.öz bədənini belə gizlədir

Allah təala onu bu böhtanlardan təmizləmək istədi. Bu səbəbdən də, bir gün Həzrət Musa (ə) qusl etmək üçün xəlvət bir yerdə öz paltarlarını soyunaraq daşın üzərinə qoydu. Elə ki, qusl edib qurtardı, istədi ki, paltarını geyinsin. O daş onun paltarını :götürüb qaçıdı. Həzrət Musa (ə) öz əsasını götürüb daşın arxasıyaqa qaçaraq, qışqırırdı

”Ey daş! Mənim paltarımı qaytar. Ey daş! Mənim paltarımı qaytar“-

Çılpaq vəziyyətdə gəlib Bəni İsrail camaatının arasına çıxdı. Onu çılpaq vəziyyətdə müşahidə edib, gördülər ki, Həzrət Musanın (ə) nəinki eyib və nöqsanı yoxdur, bəlkə çox gözəl və kamil xilqətə malikdir. Beləcə Allah təala Musanı onların böhtanlarından qorudu. Bu yarışdan sonra daş yerində durdu. Musa (ə) öz paltarını götürərək əyninə geyindi. Daşa qəzəblənərək öz əsasını ona möhkəm vurdu. And olsun Allaha

səh:۲۹۸

;Bərəs – qotur və səpkilərə aid xəstəlik növü . [۱]-۱

;Fətəq- cinsiyyət orqanının şisməsilə yaranan xəstəlik (qrija) . [۲]-۲

ki, daşın üzərində zərbənin izi grünürdü. Camaatın Musaya (ə) əziyyəti barədə olan :ayənin mənası belədir ki, buyurulur

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَى فَبَرَأَهُ اللَّهُ مِمَّا قَالُوا وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا}

EY IMAN GƏTİRƏNLƏR! MUSAYA ƏZİYYƏT VERƏN KƏSLƏR KİMİ OLMAYIN. ALLAH _ (MUSANI) ONLARIN DEDIKLƏRINDƏN__ (BÖHTANLARINDAN) TƏMİZƏ ÇİXARTDI. O, [ALLAH YANINDA ÇOX HÖRMƏTLİ \(QƏDIR-QIYMƏTLİ\) IDİ.](#) [\(1\)](#)-[\(2\)](#)

Hədisi araşdırmazdan əvvəl hörmətli oxucuların diqqətini “Səhiheyni” şərh edən iki .nəfərin bu hədis barədə olan nəzərinə cəlb etmək istəyirik

:Bədruddin Eyni “Səhihi-Buxarı”nın şərhində belə deyir

;Bu hədisdən belə düşünürük ki“

.Lazım gəldikdə soyunub çılpaq olmaq və cinsi orqanlara baxmağın eybi yoxdur .

Bu hədis, Həzərət Musanın (ə) böyük möcüzə göstərməyini sübut edir. Xüsusən daş . üzərində onun əsasının izinin qalması ən böyük möcüzədir. Baxmayaraq ki, Həzərət Musa (ə) daşın, onun paltarlarını öz iradəsilə aparmadığını, bəlkə Allahın əmri ilə [olduğunu bilirdi.](#) [\(3\)](#)

səh: ۲۹۹

.Əhzab” surəsi ayə-۶۹“ . [۱] -۱

Səhihi-Buxarı” ۱-ci cild, “Kitabul-qüsl”; bölüm-۲., “Mən iğtəsələ uryanən vəhdəi“ . [۲] -۲ fil xəlvəti” hədis: ۲۷۴, ۳-cü cild; Kitabul ənbiya, ۲۹-cu bölüm; ”Hədisul xəzəri mə-ə Musa“ hədis: ۲۳۳۲. “Səhihi-Buxarı”, ۴-cü cild; “Kitabut-təfsir”, ۲۸۳-cü bölüm, “Və qovlulu təala Kəlləzinə azu Musa”...hədis: ۴۵۲۱.; “Səhihi-Müslim”, ۱-ci cild, “Kitabul-heyz”, ۸-ci bölüm, “Cəvazul iğtisali uryanən fil xəlvəti”, hədis: ۳۳۹; ۷-ci cild; “Kitabul fəzail”, ۴۲-ci bölüm; ;”“Fəzailu Musa

Umdətul-Qari”, ۱۵-ci cild; səh. ۳۰۲; “Kitabul-ğusl”, ۲۰-ci bölüm; “Mən iğtəsələ“ . [۳] -۳ uryanən vəhdəh fil xəlvəti”, hədis: ۲۷۴; ۴-cü cild; “Kitabul-ənbiya”, ۲۹-cu bölüm; ”Hədisul-Xəzəri mə`ə Musa“ hədis: ۲۳۳۲; “Səhihi-Buxarı” ۴-cü cild; “Kitabut-təfsir”, ۲۸۳-

.;cü bölüm; “Və qovluhu təala Kəlləzinə azu Musa”...hədis: ۴۵۲۱; ۳۰۲-ci cild

:Nəvəvi də Səhihi Müslimin şərhində belə deyir

:Bu hədisdən Həzrət Musanın (ə) iki böyük möcüzə göstərməsi başa düşülür

;Daşın hərəkət etməsi və Musanın (ə) paltarlarını aparması .

[\(Daşın üzərində əsanın izinin qalması\);¹](#)

Müəllif: Səhih adı ilə təqdim olunmuş bu hədis barədə aşağıdakı suallar meydana çıxır

Görəsən “Kəlimullah”-ı soyundurmaq və onun bütün bədən üzvlərini hətta cinsiyət . orqanlarını camaata göstərmək onun mövqeyini sarsıdib peyğəmbərlik məqamını və
?şəxsiyyətini sual altına almırı

Xüsusən gülməli şəkildə, dərk edib, eşitməyən cansız bir daşın arxasında qaçaraq
;qışqırıb desin ki

“.Ey daş! Mənim paltarımı qaytar. Ey daş! Mənim paltarımı qaytar“²

Əgər bu hədisin doğru olduğunu fərz etsək, görəsən daşın hərəkət etməsi Allahın . Əmri ilə deyildimi? O zaman Həzrət Musanın (ə) daşa qəzəblənməsini necə başa
!? düşmək olar ? Eləcə də daşı cəzalandırmağın nə faydası var

Görəsən daşın Musanın (ə) paltarını qaçırması, ona öz ayıb yerlərini göstərib günah . etməyə icazə verirmi ?! Yoxsa ağıl və şəriətin hökmünə əsasən lazımlı gəlir ki, Musa (ə)
!? xəlvət bir yerdə gizlənərək özünü örtsün

Eyninin və Nəvəvinin bu mövzunu Musanın möcüzəsi kimi qələmə vermələri əgər doğrudursa, bu işi möcüzə və xariquladə bir iş saymaq olar. Lakin diqqət etmək lazımdır ki, möcüzə Allah yoluna dəvət və ətrafdakıları aciz etməkdən ötrü

səh:³..

Nəvəvinin şərhi ۱۵-ci cild; Kitabul heyz; bölüm-۸, “Cəvazul iğtisali uryanən fil . [۱] -۱ xəlvəti” hədis: ۳۳۱; ۷-ci cild; Kitabul fəzail, ۴۲-ci bölüm; ”Fəzailu Musa”.səh. ۱۲۷.
.((Nəvəvinin şərhi ۱-ci cild;səh. ۱۲۷; (Köhnə çap

peyğəmbərlər tərəfindən göstərilir. Hansı ki, burada göstərdiyi möcüzə heç də dəvət
.və təbliğ üçün deyildi

Musanın (ə) bu xəstəlik böhtanından qurtarması onun hörmətsizliyinə icazə vermir, ayənin və möcüzənin nazil olmasına səbəb ola bilməz. Bir peyğəmbərin hər hansı bir xəstəliyə tutulmasının nə eybi vardır?. Məgər Şueyb peyğəmbər kor deyildirmi ?! Əyyub peyğəmbər xəsləliyə tutulmamışdır mı? Məgər başqa peyəmberlərdən heç biri xəstələnib, o xəstəlik üzündən dünyadan köcməmişdir? Bunu nəzərə alaq ki, bu xəstəlik daxili səbəblər üzündən yaranmış və gizlində qalmışdır. Camaatın çoxunun da .ondan xəbəri olmamışdır

Amma həzrət Musaya (ə) olunan əziyyət mövzusuna gəldikdə, Əbu Hüreyrə Quran ayəsini öz nəzərinə uyğun olaraq, özünün uydurduğu hədisə uyğun təfsir etmişdir. Bədruddin Eyninin⁽¹⁾ işaret etdiyi kimi, Əmirəl möminin Əli (ə) və İbn Abbasdan da nəql olunan hədisə görə bu töhmətli əziyyətdən məqsəd “Harunun qətli” barədədir. Təfsircilərdən bəziləri “Qarun və əxlaqsız qadın” bəziləri isə bunu “sehr və dəlilik” olduğunu bildirmişlər.⁽²⁾ Bu dastanda gələn Quran ayəsi barədə olan bu təfsir, .yalnız Əbu Hüreyrənin kisəsindən çıxmışdır və ona məxsusdur

Musanın qarışqaların yuvasına od vurması

قرصت نمله نبياً من الانبياء فامر بقريه النمل، فاحرقـت، فاوحى الله اليه: ان قرصتك نمله احرقت امه من الامم تسبح الله....

səh: ۳۰۱

Umdətul-Qari” ۱۵-ci cild; səh. ۳۰۲; “Kitabul-ğusl”, ۲۰-ci bölüm; “Mən iğtəsələ“ . [۱] -۱ uryanən vəhdəh fil xəlvəti” hədis:-۲۷۴. ۳-cü cild; “Kitabul-ənbiya”, ۲۹-cu bölüm; “Hədisul-Xəzəri mə`ə Musa” hədis: ۲۳۳۲. “Səhihi-Buxari”, ۴-cü cild; “Kitabut-təfsir”, ۲۸-ci bölüm; “Və qovlulu təala: “Kəlləzinə azu Musa”... hədis: ۲۱۴۵; “Səhihi-Müslim”, ۱-ci cild, “Kitabul-heyz”, “Cəvazul-iğtisali uryanən fil-xəlvəti” bölümü, hədis: ۳۳۹; “Fəzailu ;Musa” bölümü .Təfsir kitablarına müraciət edin . [۲] -۲

Əbu Hüreyrə nəql edir ki; “Bir gün qarışqalardan biri peyğəmbərlərdən birinin ayağını dışladı. O peyğəmbər acıqlanaraq əmr etdi ki, qarışqaların yuvasına od vursunlar. Bu anda Allah tərəfindən belə bir fərman gəldi

Ey mənim peyğəmbərim! Bir qarışqanın dışləməsindən ötrü mənə təsbih deyən bir – ”!Ümmətə odmu vurursan

[Buxari](#) və [Müslim](#) bu hədisi də öz səhihində nəql etmişlər. [\(1\)](#)

Səhihi-Termizidə gələn başqa bir hədisin məzmununa görə Qəstəlani və İbn Həcər də onu təsdiq etmişlər, bir dışləməyə görə minlərlə canlı qarışqaya od vuran o daş ürəkli [\(peyğəmbər, Allahın peyğəmbəri Musa \(ə\) imiş.\)](#) [\(2\)](#)

Bu qəribə hədis, məlum deyil Əbu Hüreyrə onu hansı dastan və əfsanədən götürmüştür, belə başa düşülür ki İmran oğlu Həzrət Musa (ə) bir qarışqanın günahı üçbatından minlərlə günahsız qarışqadan intiqam aldı. Halbuki, Əmirəl möminin Əli (ə) :buyurur

وَاللَّهُ لَوْ أَعْطَيْتِ الْأَقَالِيمِ السَّبْعَةَ بِمَا تَحْتَ أَفْلَاكِهَا عَلَى أَنْ أَعْصِهِ اللَّهَ فِي نَمَاءِ أَسْلَبَهَا جَلْبَ شَعِيرَةٍ مَّا فَعَلْتُهُ (وَإِنْ دِيَّا كُمْ عَنْدِي لَا هُوَنُ مِنْ وَرَقٍ فِي قَمِ جَرَادٍ تَقْضِمُهَا)

And olsun Allaha ki, yeddi iqlimi mənim ixtiyarıma versələr ki, qarışqanın ağızında“ apardığı ruzisini almaqla günaha batım heç vaxt belə bir iş görmərəm. Əli ibn Əbi [\(Talibin əlindən kiçicik qarışqaya belə zülm olunmaz.\)](#) [\(3\)](#)

Yuxarıda sözü gedən məsələ Allahın böyük peyğəmbərlərindən birinə nisbət verilmişdir və bu məsələ Allahın qadağan etdiyi və qəzəbləndiyi işlərdən biridir. O hədisin özünə görə də, bu məsələ Allah tərəfdən şiddətlə

səh: ۳۰۲

Səhihi-Buxari ۱-cü cild; “Kitabul cihadi vəs-seyr”, ۵۰-ci bölüm, hədis: ۲۸۵۶; və ۴- . [۱] -۱ cü cild, “Kitabu bədul-xəlq”, ۱۶-ci bölüm, hədis: ۳۱۴; “Səhihi-Müslim”, ۷-ci cild; “Kitabu ;qətlul-həyat”, hədis: ۲۲۴۱; bölüm-۳۹ ;İRŞADUS-SARI CILD-۶, SƏH. ۱۱۴; “FƏTHUL-BARI”, ۷-ci cild; SƏH. ۱۶۸ . [۲] -۲

;Nəhcül Bəlağə”, İbn Əbil Hədidin şərhi, səh. 128, 224-cü xütbə“. [3]-3

qınanmışdır. Bu iş heç cür peyğəmbərlərin bəşərə olan məhəbbəti, şəfqəti, dostluğunu xüsusilə də incə ruhiyyələri ilə uzlaşdırır. Bu əfsanəyə oxşar dastanda Əbu Hüreyrə Musa peyğəmbəri elə daş ürəkli və qəlbini paslanmış insan kimi tanıtmışdır ki, bu böyük peyğəmbəri fars dilli bir şair Firdovsinin səviyyəsindən də endirərək onun şəxsiyyətini kiçiltmişdir. Necə ki Firdovsinin şerində belə deyilir

میازار مورى کە دانە کش است

کە جان دارد و جان شیرین و خوش است

MƏYAZAR MURI KE DANE KƏŞ AST

KE CAN DARƏD VƏ CAN ŞIRİN VƏ XOS ƏST

İNCITMƏ O QARIŞQANI KI, RUZI DALINCADIR, O DA CANLIDIR HAMININ CANI ÖZÜNƏ _
_ ŞIRINDIR

Diqqəti cəlb edən bir məqam

Bu beş dastan barədə diqqət olunmalı nöqtə budur ki, Əbu Hüreyrədən başqa onların heç birinin ravisi yoxdur. Peyğəmbərlərin məqamına vurulan bütün bu nisbətlər və iftiralar Şeyxul-muzirənin (Əbu Hüreyrənin) öz kisəsindən və onun hədis bazarından çıxmışdır. Bu yerdə təhqiqatçı alim Fəqid Misri “Əbu Riyə”nın sözü yadımıza düşür. O belə deyir: Əbu Hüreyrə Bəhreynə başçılığından çıxarıldıqdan və Mədinəyə qayıtdıqdan sonra Yəhudilərin böyük alimi “Kəəbul-əhbar” onu öz qanadları altına alaraq İsrailiyatı⁽¹⁾ ona təlqin edirdi. Öz xurafalarını ona öyrədir və bəzən isə müsəlmanlar bilmədikləri şeylərdə “Kəəbul-əhbara” müraciət edirdilər. Xüsusilə də elə ki, “Qeys ibn Xurşə”nın söylədiyi “Yer kürəsində Musanın Tövratında hətta bir qarış qədəri belə yer yoxdur ki, onda baş verəcəklərdən danışılmasın və xəbər verilməsin” bu yalandan sonra müsəlmanların Kəəbul-əhbara olan diqqəti daha da çoxaldı. Əbu Hüreyrə də ondan bir şey

səh: ۲۰۲

öyrənmək və onun fəxr olunacaq bir tələbəsi olması üçün onun yanına tələsirdi. Beləliklə,, Kəəb və Əbu Hüreyrədən hədislər və rəvayətlərin axını müsəlmanlara üz tutdu. Xüsusilə də Ömərin vəfatından və taziyanəsininitməsi ilə onlara hazır bir mühüt düzəldi. Bu hədislərin axını Kəəb və Əbu Hüreyrə sağ olunca müsəlmanlar arasında .çox tez yayılmağa başladı

Əburyə” əlavə edir ki; Təhqiqatçı və alimlərdən biri deyir: Əbu Hüreyrə və Kəəbul-“əhbar əl-ələ verib xurafaların və uydurma hədislərin vasitəsi ilə İslami alt-üst edərək .onun həqiqi simasını dəyişdilər

Sonra belə deyir: Təəccüblüsü budur ki, Əbu Hüreyrə və Kəəb barədə edilən iradılara və onların yalançı olmaları barədə əsasların isbata keçməsinə baxmayaraq yenə də müsəlmanların əksəriyyətini təşkil edən “əhli-sünnə” məzhəbi bu iki nəfərə etimad göstərir və onlara inanırlar. Onların hədislərini qəbul edirlər. Hansı ki, bu kimi rəvayətlərin arasında ağılla və doğru rəvayətlərlə uyğun gəlməyən bir çox məsələlərə inanırlar və onları təsdiq edirlər. Bu vaxt Kəəbi, səhabəyə tabe olanların ən yaxşısı düzəldir və Əbu Hüreyrəni Raviyətu İslam (çox rəvayət nəql edən kəs) kimi [\(tanıtdırılar.\)](#)

səh:۳۰۴

;Şeyxul-muzirə” səh. ۴۰.“ . [۱]-۱

Peyğəmbərin (s) atasının və anasının imanı .ۯ

Əvvəlki fəsillərdə, “Səhiheyn” kitabları baxımından keçmiş Peyğəmbərlərin simaları ilə tanış olduq. Bu fəsildə isə bu iki kitabların hədislərindən İslam Peyğəmbərinin (s) siması ilə tanış olacaq. Belə ki, məqsədimiz Peyğəmbərin yaşayış dövrünü iki hissəyə: .“Besətdən öncə” və “besətdən sonra”-Kİ dövrlərə bölməkdir

Besətdən əvvəlki dövr

Bu dövrdə Rəsuli-Əkrəmə (s) “Səhiheyn” kitablarının vurduğu rəva olmayan .nisbətlərin hər biri üçün ayrıca bəhsə və izaha ehtiyac vardır

Bu mövzumuzda “Müslimün” öz səhih adlı kitabında Peyğəmbərin anasının və atasının :müşrik kimi tanıtdırılması barədə söhbət açacaq. O öz kitabında belə nəql edir

.۱

عَنْ أَنَسٍ: إِنَّ رَجُلًا قَالَ: يَا رَسُولَ اللَّهِ أَيْنَ أَبِي؟ قَالَ: "فِي النَّارِ" ، فَمَمَّا قَفَى دَعَاهُ، فَقَالَ: "إِنَّ أَبِي وَأَبَاكَ فِي النَّارِ".

Ənəs deyir: “Bir kişi Peyğəmbərin (s) yanına gəlib soruşdu: Ya Rəsulullah! Mənim atam haradadır? Peyğəmbər (s) buyurdu: Sənin atan (cəhənnəm) odun içindədir. Elə ki, o

səh:۳۰۵

kişi getdi, Peyğəmbər onu çağırıldı və buyurdu: Mənim və sənin atan hər ikisi cəhənnəm
odundadır.”⁽¹⁾

.2

عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: زَارَ النَّبِيًّا | قَبْرَ أَمْهَ فَبَكَى مِنْ حَوْلَهُ . فَقَالَ: "إِسْتَأْذَنْتُ رَبِّي فِي أَنْ أَشْتَغِفَ لَهَا، فَلَمْ يُؤْذِنْ لِي وَاسْتَأْذَنْتُهُ فِي أَنْ أَزُورَ قَبْرَهَا فَأَذِنَ لِي، فَزَوَّرْتُ الْقُبُورَ فَإِنَّهَا تُذَكِّرُ الْمَوْتَ".

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) anasının qəbrini ziyarət etdi və ağladı. O həzrətin yanında kim vardısa hamısını ağlatdı. Bu vaxt Allahın Rəsulu (s) buyurdu: Mən Allahımdan anamın bağışlanması istəməyim üçün icazə istəmişdim. Ancaq mənə belə bir icazə verilmədi. Allahdan onun qəbrini ziyarət etməyimə icazə istədim. Bu istəyimi qəbul etdi. Sizlər də qəbrləri ziyarət edin ki, qəbrləri ziyarət etmək ölümü yada
[\(salmaq deməkdir.\)](#)⁽²⁾

Bu iki hədisi uyduranlar Peyğəmbərin (s) öz dili ilə atasının və anasının cəhənnəm əhlindən və müşriklərdən olduğunu sübut etmək istəmişlər. Peyğəmbərin (s) və möminlərin müşriklərə dua edib onların bağışlanması istəməyə haqları olmadığı üçün, o Həzrətin (s) anasına da dua edib, bağışlanmaq tələbinə icazə yoxdur

Bu iki hədisin yalan və qondarma olması açıq aydınlaşdır. Çünkü əvvəldə işarə etdiyimiz dəlillərdən başqa səhih hədislərin məzmununa və tarixi sənədlərə əsasən cahiliyyət dövründə başda Əbdul-Müttəlibin, Əbi Talibin və Peyğəmbərin

səh: ۳۰۶

Səhihi-Müslim”, ۱-ci cild, “Kitabul-iman”, ۸۸-ci bölüm, “Bəyanu ənnə mən matə” . [۱] -۱ ələl-kufri fəhuvə fin-nar”, hədis: ۲۰۳; “Sünəni-İbn Macə”, ۱-ci cild, hədis: ۱۵۷۲; və “Sünəni-Əbi Davud”, ۲-ci cild, ۱۸-ci bölüm, “Fi zəraril-müşrikin”, “Kitabus-sunnə”, hədis: ; ۴۷۱۸; səh. ۵۲۲

Səhihi-Müslim”, ۳-cü cild, “Kitabul-cənaiz”, ۳۶-ci bölüm, “İstezanun-Nəbiy (s) ” . [۲] -۲ rəbbəhu fi ziyarəti qəbri ummihi”, hədis: ۱۷۶; “Sünəni Əbi Davud”, ۲-ci cild, “Ziyarətul-qubur”, hədis: ۳۲۳۴; səh. ۱۹۵

s) atası Abdullahın ailəsi olmaqla ərəb yarımadasının camaatının bir çoxu xalis Tövhid) dininə pərəstiş edir və tək Allahçılıq əqidəsində idilər. Onlar büt pərəstlikdən və ərəb yarımadasında yaşayan əksər camaatın əqidəsindən uzaq idilər. Bu dəstə bəzən Məkkə camaati arasında və bəzən də dağlarda ibadətlə məşğul olurdular.[\(1\)](#)

:Peyğəmbərin (s) ailəsi barədə burada təkcə iki hədisi sizə nəql edirik

. 1.

عَنِ الْأَصْيَغِ بْنِ نَبَاتَةَ، قَالَ سَيَّمَجُوتُ أَمِيرَ الْمُؤْمِنِينَ (ع) يَقُولُ: "وَاللَّهِ مَا عَبَدَ أَبِي وَلَا حَيْدَرٌ عَبْدُ الْمُطَّلِبِ وَلَا هَاشِمٌ وَلَا عَبْدُ مَنَافِ صَنَمًا قَطَّ. قَيلَ: فَمَا كَانُوا يَعْبُدُونَ؟ قَالَ: كَانُوا يُصْلُونَ إِلَى الْبَيْتِ عَلَى دِينِ إِبْرَاهِيمَ مُتَمَسِّكِينَ بِهِ".

Əsbə` ibn Nəbatə deyir: “Əmirəl-möminin Əli (ə) buyurur: “Allaha and olsun ki, mənim atam Əbu Talib, əcdadım Əbdul-Müttəlib və Haşimlə Əbdu Mənaf heç vaxt bütə pərəstiş etməmişlər. Soruşdular: Ya Əmirəl-möminin (ə) bəs nəyə pərəstiş edirdilər? Buyurudu: Onlar İbrahimin (ə) dinində olub, onun məzhəbinə itaət edərək Kəbəyə tərəf namaz qılırdılar.”[\(2\)](#)

. 2.

"يَا عَلَيَّ إِنَّ عَبْدَ الْمُطَّلِبِ كَانَ لَا يَسْتَقْسِمُ بِالْأَزْلَامِ، وَلَا يَعْبُدُ الْأَصْنَامَ، وَلَا يَأْكُلُ مَا ذِبْحَ عَلَى النُّصُبِ، وَيَقُولُ: أَضْنَانَا عَلَى دِينِ إِبْرَاهِيمَ".

Allahın Rəsulu (s) sülaləsinin rəisi Əbdul-Müttəlibin barəsində Əmirəl-mömininə belə buyurur: “O, cahil camaatın əməllərindən, büt pərəstlikdən və bütlərin adına kəsilmiş heyvanların ətini yeməkdən uzaq idi və deyirdi ki, “Mən cəddim İbrahimin dininə itaət edənəm.”[\(3\)](#)

səh: ۲۰۷

Müraciət edin: “İbn Hisamın sırları”, 1-ci cild, səh. ۲۵۲; “Nəhcül-bəlağənin şərhi”, . [۱] -۱ ;İbn Əbil Hədid, 1-ci cild, səh. ۱,۲۰ ; “əl-Muhbir” Bağdadi, səh. ۱۷۱ ;Kəmalud-din”, “Biharul-ənvar”ın nəqlinə əsasən, ۱۵-ci cild, səh. ۱۴۴“ . [۲] -۲ Xisal”, “Biharul-ənvar”ın nəqlinə əsasən, ۱۵-ci cild, səh. ۱۲۷ və “Mən la” . [۳] -۳ ;yəhzuruhul-fəqih”, “ən-Nəvadir” bölümü

Əhməd ibn Hənbəlin "Müsənəd"ində, ibn Sədin "Təbəqat"ında olan nəqlə əsasən Əbuzər Qəffari də cahiliyyət dövründə Tövhid dininə və təkpərəstliyə itaət edənlərdən

[\(idi\)](#)

Bu iki hədisi düzəldənlər bütpərəst və şirk dirlərini qorumaq üçün Quranın hökmlərinə və Peyğəmbərə (s) qarşı çıxaraq cəbhə meydanlarında onunla döyüşən və ya dünyaya hərislik üzündən məcbur olub zahirdə iman gətirən ancaq həqiqətdə isə şirk və bütpərəst dinində ölən atalarının ləyaqətsiz işlərinə pərdə asmaq istəyiblər. Onlar hədislər vasitəsilə gözdən pərdə asmaq üçün Peyğəmbərin (s) anasını ataları (babaları) ilə birgə bir sırada qoyaraq onlara böhtan atıb bütpərəst və müşrik olduğunu söyləmişlər.

Ancaq ən təəccüblüsü budur ki, müsəlmanların əksəriyyəti bu hədisləri səhih və doğru .sayır, ona söykənərək məzmunlarına etiqad bəsləyirlər

?Allahın elçisi haram olan ət yeyibmi

Əziz oxucu, İslam Peyğəmbərimizin (s) atası və anasının müşrik olması barədə söylənilən qondarma hədislərə diqqət etməklə, o həzrətin (s) özü barəsində uydurulmuş və besətdən öncə bütpərəst dininə pərəstiş etməsi kimi tanınması məsələsinə də nəzər salsaq, belə hədislərin nə qədər də dəyərsiz, qiymətsiz və yalan .olduğunu başa düşərik

| ...أَخْبَرَنِي سَالِمُ أَنَّهُ سَمِعَ عَبْدَاللَّهِ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ | أَنَّهُ لَقِيَ زَيْدَ بْنَ عُمَرَ وَبْنَ نُفَيْلٍ بِاسْفَلِ بَلْدَحِ قَبْلَ أَنْ يُنْزَلَ عَلَى رَسُولِ اللَّهِ |
الْوَحْىِ، فَقَدِمَ رَسُولُ اللَّهِ | سَفَرْتَا فِيهَا لَحْمً، فَأَبْيَ أَنْ يَأْكُلَ مِنْهَا، ثُمَّ قَالَ: إِنِّي لَا كُلُّ مِمَّا تَذَبَّحُونَ عَلَى أَنْصَابِكُمْ، وَلَا كُلُّ إِلَامَى
ذُكْرِإِسْمُ اللَّهِ عَلَيْهِ.

Abdullah ibn Ömər Peyğəmbərdən (s) nəql edərək belə deyir: "O həzrət nübüvvət dövründən və besətdən əvvəl "Zeyd

səh: ۳۰۸

ibn Əmr ibn Nofəl”-lə Bəldəh dağının ətəyində görüşdü. Onun üçün bir süfrə açdı. O süfrədə ət də var idi. “Zeyd” o əti yeməkdən çəkindi və özünü qorudu. Səbəbini isə belə izah etdi: Mən, sizin bütlərin⁽¹⁾ adına kəsdiyiniz ətlərdən yemirəm. Təkcə Allahın adına ”.kəsilmiş heyvanların ətindən yeyirəm

Bu hədisi Buxari öz səhihinin yeddinci cildində “Ma zubihə ələn-nusubi vəl əsnam” bölümündə nəql etmişdir

Yenə həmin mövzuda Abdullah ibn Ömərdən başqa bir hədisi kitabın beşinci cildində əlavələri ilə birgə Zeyd ibn Əmr ibn Nofəlin hədisi bölümündə nəql etmişdir. Bu ;hədisdən belə istifadə olunur ki

Zeyd ibn Əmr cahiliyyət dövründən və besətdən əvvəl, Peyğəmbərimiz hərzət - .
.Məhəmmədə (s) nisbət tövhid məsələlərini çox yaxşı bilirmiş

İslam Peyğəmbəri (s) də cahiliyyət dövrünün adamları kimi bütə və “ənsaba” malik - .
idi və öz kəsdiyi heyvanlarını da bütlərin adı ilə kəsmişdir

فَإِنِّي لَا أَكُلُ مِمَّا تَذْبَحُونَ عَلَى أَنْصَابِكُمْ

Lakin Zeyd, büt və büt pərəstlikdən uzaq, tövhid və yeganə pərəstliyə addım
.atanlardan idi

Bu hədisdən daha açıq və aydın başa düşülən başqa bir hədis “Əhməd ibn Hənbəlin” öz
.müsənidində Nofəl ibn Hisəm ibn Səd ibn Zeydən nəql olunan hədisidir

عَنْ ثُقَلِ بْنِ هِشَامَ بْنِ سَيِّدِ بْنِ زِيَّدٍ، عَنْ أَبِيهِ، عَنْ جَدِّهِ... وَمَرَّ بِالنَّبِيِّ (يَعْنِي زِيدَ بْنَ عَمْرَوْ بْنَ نَفِيلٍ) وَمَعَهُ أَبُو سُعْدٍ فَيَانِ بْنَ الْحَرْثِ يَأْكُلُونَ
مِنْ سَفَرِهِ لِهُمَا فَدَعَاهُ إِلَى الْغَدَاءِ، فَقَالَ: يَا بْنَ أَخِي

səh: ۳۰۹

Cahiliyyət dövründə ərəblər bəzən mücəssəmələrə sitayış edirdilər. Lügətdə . [1] - ona “sənəm” deyilir. Onun cəm forması isə “əsnam” adlanır. Bəzən isə ağaç və daşdan düzəlmüş bütləri torpağa basdırıb və onun qarşısında ibadət və sitayış edirdilər. Belə
.mücəssəmələrə “Nusub və Ənsab” deyilir

إِنَّى لَا كُلُّ مَذْبَحٍ عَلَى النُّصُبِ، قَالَ: فَمَارُؤِي النَّبِيُّ | مِنْ يَوْمِهِ ذَاكَ يَأْكُلُ مِمَّا ذَبَحَ عَلَى النُّصُبِ حَتَّى بُعْثَ.

Peygəmbər (s) Əbu Süfyanla ət yeyirdi. Onlar Zeydi ət yeməyə dəvət etdilər. Ancaq “Zeyd, nəinki o əti yeməkdən çəkindi, hətta Peygəmbər (s) özü də Zeydin bu əməlini görüb ona itaət etdi. O gündən ta besətə kimi həzrət Peygəmbər (s) “əncab və əsnam”, həmçinin başqa bütlərin adına kəsilmiş olan heyvanların ətindən yeməyi və [kəsməyi tərk etdi.”](#) [\(1\)](#)

Sonraki əsrlərin tarixçiləri və tərcüməyi hal yazarları da bu mətləbi mötəbər və səhih saydıqları bu iki sənəddən götürmüş və öz kitablarında nəql etmişlər. Məsələn: İbn Əbdul Birr[\(2\)](#), Əhmədin müsnədindən və Əbul Fərəc İsfəhani[\(3\)](#) də Buxarinin səhih adlı .kitabından bu məsələni qeyd etmişlər

?Zeyd ibn Əmr ibn Nofəl kimdir

Yüksək titul və məqama sahib çıxmış bu şəxs, yəni Zey ibn Əmr ibn Nofəl, Buxarinin Allahı tanıma mövzusuna əsasən elə bir dərəcəyə çatmışdır ki, hətta Allahın elçisi Məhəmməd (s) besət və Peygəmbərlik dövründən əvvəl bu məqamı və ali rütbəni dərk etməmişdir. İkinci xəlifə ilə yaxın qohumluğu vardır. Onun əmisi oğlu, həmçinin arvadının atası sayılırdı.[\(4\)](#) Tarixçilər və tərcüməyi hal yazarları onun barəsində çox yazmışlar. O cümlədən, demişlər ki; O, cahiliyyət dövründə “Hünəfa” və təkallahçı, tövhid məzhəbçisi və Allahı tanıma məsələsində isə Həzrət İbrahim Xəlil Peygəmbərin (ə) ardıcıllarından idi. O, Ərəbistan yarımadasının müxtəlif əqidələrə malik olan camaatının əqidələrindən və bütperəstlikdən uzaq olan bir şəxs

səh: ۲۱۰

.Musnədi-Əhməd”, ۱-ci cild; səh. ۱۸۹“ . [۱]-۱

“.İsti`ab”, ۲-ci cild, səh. ۴. “Əl-isabə” lügətinin vərəqəltisində çap olmuşdur“ . [۲]-۲

“.Əğani”, ۲-cü cild; səh. ۱۲۰“. [۳]-۳

“.Usdul-ğabə” , ۴-cü cild; səh. ۷۸; Atikə Zeydin qızı, Ömərin isə arvadı idi“ . [۴]-۴

idi. Yeganə Allaha pərəstiş edib, namaz qılır, ibadət edirdi. Səcdələrində dilinə gətirdiyi (cümlələri onun İbrahimin (ə) dininə itaət edən və təkallahlığına dəlil və sübutdur.[\(1\)](#)

Peyğəmbərlər barədə o cümlədən həzrət Peyğəmbərimiz Məhəmməd (s) barədə qeyd olunan Qur'an ayələrindən və rəvayətlərindən aydın olan məsələləri kitabın əvvəlində qısa şəkildə açıqladıq. Əvvəlki bəhsdə də Peyğəmbərin ailəsinin getdiyi yolu və onların əqidələrini açıqlayaraq söylədik ki, düzgün, möhkəm və doğru rəvayətlərin və sənədlərin məzmununa əsasən əziz Peyğəmbərimizin ailəsi başda Əbdül Müttəlib və Əbu Talib olmaqla tövhid dinində idi. O cümlədən bütlərin adı ilə kəsilmiş heyvanların ətini yeməkdən çəkinmişlər. Əvvəlki səhifələrimizdə qeyd etdiyimiz kimi Peyğəmbərin nübüvvətə hazırlığı və belə bir ailədə böyüməsi, tərbiyə alması və s.. inkar olunmaz bir məsələdir. İnanmaq olarmı ki, İslam Peyğəmbəri (s) belə bir ailənin və öz atasından öyrəndiyi əqidə və təlimlərini qorumaq əvəzinə büt pərəstlik əqidəsinə inansın və ona itaət etsin?! Görəsən Allahın elçisi tövhid baxımından Zeyd ibn Əmr və başqaları qədər belə bir məqama nail olmamışdır?! O həzrətin (s), öz heyvanlarını bütlərin adına kəsib yeməsi, lakin Zeyd ibn Əmr isə, İbrahimin dinində qalib Allaha ibadət edib və Allahi, Peyğəmbərimizdən (s) yaxşı tanıyaraq, bütlərin adına kəsilmiş heyvanların ətini yeməməsi nə dərəcədə doğrudur? Bununla belə Peyğəmbərimizi (s) Allahın xoşuna gələn bir işə yəni haram ət yeməməsinə dəvət edib, yol göstərməsi çox gülünc nəzərə çarpmır mı? Nəticədə Peyğəmbərimiz həzrət Məhəmməd (s) bu dəvəti qəbul edir və beşət dövrünə qədər

səh:۳۱۱

Bu barədə geniş məlumat almaq üçün "Usdul-ğabə" kitabının ۲-ci cildi; səh.-۲۳۷-. [1] -۱ .۲۳۹ və "Əğani" kitabının ۴-cü cildi; ۲۹-cu səhfəsinə müraciət edə bilərsiniz

!gözəl və bəyənilmiş bir sünnəti əməl kimi onu yerinə yetirir

Bizim əqidəmizə əsasən, xəlifələr və onların ailələri barədə uydurulmuş yüzlərcə hədislərdən sayılan bu iki hədis, ikinci xəlifənin əmisi oğlu və onun ailəsinin xeyrinə düzəldilmiş və qəbilə təəssüblü xarakter daşıyan hədislərdən biri sayılır. Sözümüzü təsdiq edən əsas, bu iki hədisin Ömərin oğlu Abdullahdan və Zeyd ibn Nofəlin nəvəsi Nofəl ibn Hişam ibn Sə`ddən nəql olunmasıdır. Çünkü bu iki nəfərdən başqa bu hədisləri söyləyən olmamışdır

Lakin bu iki hədisi uyduran və düzüb-qoşan onu nəql edənlər bunu yaddan çıxarmışlar ki, hədislər məzmun baxımından Qur'an və səhih hədislərilə uyğun gəlmir. Bu iftiralar və böhtanlar, nübuvvət məqamına ən böyük xəyanət və əziz Peyğəmbərimizin (s) müqəddəsliyinə vurulan bağışlanmaz ləkələrdən sayılır

Biz, Zeydin cahiliyyət dövründə tövhidçi və yeganə pərəst olmadığını söyləmişdik. Onun büt+pərəst dinində olmasını da söyləmirik. Zeyd, Əhli-beyt aşıqlarının sənədlərində⁽¹⁾ nəql olunan rəvayətlərin məzmununa əsasən tövhid və yeganə+pərəstliyin bərpası üçün çalışan şəxslərdən biri olub büt+pərəstlikdən uzaq bir şəxs idi. Bəlkə, biz bunu söyləmək istəyirik ki; həzrət Peyğəmbər Məhəmməd (s) və onun barədə söylənilən bu iki hədis, həmçinin Zeyd barədə təəccüb doğuran bu şisirtmələr uydurulmuş hədislərdir. Bu iki hədisi düzəldənlər, xüsusi hədəflərinə və məqsədlərinə çatmaq üçün düzəltmişlər. Beləcə də bu kimi hədislər əhli-sunnə kitablarında və sənədlərində səhih adı ilə möhürlənərək müsəlmanlara ötürülmüş və onların qəbul etdikləri doğru hədislər kimi qələmə verilmişdir

səh:۳۱۲

.Kəmalud-din”, səh.-۱۱۵; “Biharul ənvar” ۱۵-ci cild, səh. ۲۰۵-də olan nəqlə əsasən”. [۱]-۱

عَنْ أَنَسِ بْنِ مَالِكٍ، قَالَ: كَانَ أَبُو ذَرٌ يُحِيدُثُ أَنَّ رَسُولَ اللَّهِ | قَالَ فُرِجَ عَنْ سَيِّفِ بْنِي وَأَنَابِمَكَهُ، فَتَرَلَ جَبْرِيلُ فَقَرَاجَ صَدْرِي، ثُمَّ عَسَلَهُ بِمَاءِ زَمْزَمَ، ثُمَّ حَيَاءَ بَطْشِيتَ مِنْ ذَهَبِ مُمْتَلِي حِكْمَهَ وَإِيمَانًا، فَأَفَرَغَهُ فِي صَدْرِي، ثُمَّ أَطْبَقَهُ، ثُمَّ أَخْمَذَ بِيَدِي فَعَرَجَ بِي إِلَى السَّمَاءِ الدُّنْيَا.

Ənəs ibn Malik Əbuzərdən, o da həzrət Peygəmbərdən (s) nəql edir: Mən Məkkədə olarkən evin tavanı parçalandı. Cəbrail (ə) nazil oldu. O, mənim sinəmi parçaladı və zəmzəm suyu ilə yudu. Sonra hikmət və imanla dolu qızıl bir teşt gətirdi. Onu mənim sinəmə tökdü. Sonra sinənin yaralarını sağaltdı. Bu vaxt mənim əlimi tutaraq birinci ".asimana qədər qaldırdı

Buxari bu hədisi müxtəlif və bir-birinə zidd olan məzmunlarda nəql etmişdir. Səhihi-Müslimdə də bu hədis, azacıq fərqlə başqa cür qeyd olunmuşdur

:Yenə də Ənəs ibn Malik deyir

...عَنْ أَنَسِ بْنِ مَالِكٍ: أَنَّ رَسُولَ اللَّهِ | أَتَاهُ جَبْرِيلُ وَهُوَ يَلْعَبُ مَعَ الْغُلْمَانِ، فَأَخْمَذَهُ، فَصَبَرَ عَنْ قَلْبِهِ، فَاسْتَخْرَجَ الْقَلْبَ مِنْهُ عُلْقَهُ، فَقَالَ: هَذَا حَظُّ الشَّيْطَانِ مِنِّي، ثُمَّ عَسَلَهُ فِي طَشْتِ مِنْ ذَهَبِ بِمَاءِ زَمْزَمَ، ثُمَّ أَمْهَ: ثُمَّ أَعَادَهُ فِي مَكَانِهِ، وَجَاءَ الْغُلْمَانُ يَسْتَعْوِنُ إِلَى أُمَّهِ يَعْنِي ظَرْهُ، فَقَالُوا: إِنَّ مُحَمَّداً | قَدْ قُتِلَ، فَأَسْتَقْبَلُوهُ وَهُوَ مُنْتَقِعٌ اللَّوْنَ. قَالَ أَنَسٌ: وَقَدْ كُنْتُ أَرَى أَثْرَ ذَلِكَ الْمُخِيطَ فِي صَدْرِهِ.

İslam peyəmbəri uşaqlıq dövründə, uşaqlarla oynayarkən Cəbrail (ə) gəldi. O, həzrəti “(s) tutaraq yerə uzatdı. Sonra onun sol tərəfini [\(1\)](#)yardı və ürəyini çıxartdı. Onun arasından laxta qanı təmizlədi və dedi: Bu, şeytanın sənin vucudunda olan ağalığının təsiri idi. Sonra Peygəmbərin (s) ürəyini qızıl bir teştin içində zəmzəm suyu ilə yudu və yarasını sağaltdı. Bu vaxt Peygəmbəri (s) öz yerinə qaytardı. Həzrət Peygəmbərlə (s) oynayan uşaqlar o həzrətin (s) dayəsi Bəni Sə`d qəbiləsindən olan Həlimənin yanına qaçdırılar və Məhəmmədin (s) ölüm xəbərini ona dedilər. Onlar Peygəmbərin yanına qayıtdılar. Onun rəngi dəyişmişdi. Ənəs (hədisi nəql edən) deyir: Mən, Allahın elçisinin [\(s\)](#) sinəsində əməl yerini gördüm.” [\(2\)](#)

Bu hədis, səhiheyndə nəql olunan və təəccüb doğuran hədislərdən biridir. Bir çox [\(tarixçilər də bu hədisləri öz kitablarında gətirmişlər.\)](#) [\(3\)](#)

{ Bir çox təfsircilər də səhiheyənə olan istək və məhəbbətlərini aşkar edərək bu dastanı [\(ayəsinin izahında öz təfsir kitablarında qeyd etmişlər.\)](#) [\(4\)](#) [\(5\)](#) } [\(6\)](#)

Lakin bizim əqidəmizə əsasən bu hədis, müxtəlif cəhətlərə görə araşdırılmalı və üzərində bəhs olunmalı bir hədisdir. Bu

səh: ۳۱۴

.Qolun alt tərəfi , qabırğaların yan hissəsi . [۱] -۱

.Səhihi-Müslim”, ۱-ci cild; “İsrau bi-Rəsulillah” bölümü, hədis: ۱۶۲“ . [۲] -۲

Təbərinin “Tarix” kitabı; “Tarixul-xəmis” və İbn Sə`din “Təbəqat” kitabında; . [۳] -۳
;: “Murucuz-zəhəb” və İbn Hisam öz kitabında

Ya Peygəmbər! Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün))“ . [۴] -۴
sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb
genişlətdiyi kimsənin qəlbini Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər,
.vəhy qəbul etməyə layiq oları!)” Şərh surəsi ayə-۱

Təfsiri Xazin ibn Kəsir”; “Təfsiri Əd-dürrul-mənsur”; “Təfsiri Alusi”; “Təfsiri“ . [۵] -۵
;”Nişaburi

kimi cəhətlərə diqqət etmək onun həqiqətini işıqlandırar və həqiqətin üzərindən .pərdəni götürər

Zaman baxımından ziddiyətli olması .)

Bu hədis, zaman və Peyğəmbərimiz həzrət Məhəmmədin (s) yaşı baxımından bir çox fərqlərlə nəql olunmuş və heç bir ortaq nöqtəyə malik deyildir. Buna görə bu kimi bə`zi hədislərdə “sinənin yarılması və ya açılması məsələsini Peyğəmbərimizin (s) uşaqlıq dövrünə, uşaqlarla oynayan dövrünə nisbət verilir. Ancaq, bə`zi başqa hədislər bu hadisənin Peyğəmbərimizin (s) bə`səti dövrünə aid olduğunu və bu cərrahi əməldən sonra bir başa me`rac mövzusunun baş verməsi vurğulanır. Buna görə də, zaman baxımından bu mövzular (uşaqlıq dövrü və Peyğəmbərlik dövrü) qırx il müddətində .ixtilaflı olduğu meydana çıxır

Məkan baxımından ziddiyətli olması .)

Bu hədis, məkan və hədisin baş verdiyi yer baxımından da bir-birinə çox ziddiyətli nəql olunmuşdur. Çünkü bu hədislərin bə`zisində həzrət Məhəmmədin (s) Məscidul-həram və Hətim ya Hicri İsmaildə olması bildirilir. Bə`zisində isə o həzrətin (s) biyabanlıqda, bəzisində isə Peyğəmbərimizin (s) öz evində baş verdiyini və evinin tavanının yırtılması nəzər diqqəti özünə cəlb edir. Həmçinin bə`zi hədislərdə həzrət Məhəmmədin (s) ürəyini götürərək qızıl teştdə zəmzəm suyu ilə yuyulması və başqa hədislərdə isə həzrətin (s) ürəyini yumaq üçün zəmzəm quyusunun kənarına .Aparılması açıqca bəyan olunmuşdur.(1)

Görəsən belə ziddiyətli və biri-birinin əksini çatdırın bir çox hədisləri doğru saymaq olarmı? Görəsən bünələrin hansı

səh:۲۱۵

.Qeyd olunan birinci hədisin altındakı ünvanlarda tətbiq olunsun .[۱]-۱

birinin məzmununu qə`bul edək? Biri-birinə zidd olan bu hədislərin hansı birini seçib
!?doğru sayaq

Bu mövzu, Peyğəmbərimizin (s) isməti ilə uyğun deyildir .

Ənəs ibn Malikin nəql etdiyi bu hədisin mövzusu çox zəif və “mərdud”[\(1\)](#) hədislərdən
sayılır. Çünkü İslam Peyğəmbəri (s) hər növ şeytani pisliklərdən və çirkinliklərdən uzaq
və pak idi. Buna görə də o həzrətin (s) mübarək cismində şeytan üçün bir pay və ya
yer yox idi ki, o həzrətin (s) sinəsini parçalayaraq o hissəsini onun cismindən götürüb
.təmizləsinlər

Şərlər cismə aid deyildir .

Söylədiklərimizdən əlavə, ümumiyyətlə şər, fəsad və bu kimi şeylər cismə aid olmayan
şeylərdir. Onları cisimdən kəsməklə qurtaran deyildir. Həmçinin xeyr və yaxşılıq açıq-
aşkar bir maddə deyildir. Məsələn: Qida maddələri kimi iynə vasitəsi ilə insanın cisinə
köçürünlən bir maddə deyildir. Yaxud elm və hikmət, xarici baxımdan bir qabdan başqa
.bir qaba köçürünlən[\(2\)](#) cismi maddələrdən sayılmır

?Sinənin açılmasından məqsəd nədir

Amma, Qurani Kərimdə qeyd olunmuş “Sədr” kəlməsinin şərhinə gəlincə “şəqqus-
sədr” “sinənin parçalanması və ya açılması” məsələsi ilə heç bir rabitəsi yoxdur. Bəlkə
ondan məqsədin genişlik, Peyğəmbərin (s) qəlbini genişləndirməkdir. Dini vəzifəsini
düzgün və doğru çatdırmaqda bütün çətinlikləri və narahatlıqları qə`bul edib ona
dözmək üçün

səh:۳۱۶

Mərdud” – hədisin bütün və ya bə`zi rəviləri adil və Cə`fəri məzhəbində olması,“. [1] – 1
bir sənədlə məşhurun rəvayətinin qarşısında nəql etdikləri münkər və ya mərdud
. (kənara atılmış) hədislərə deyilir

.Bu iradı Fəxri Razi Qazı Əbdül Cabbarдан nəql etmişdir . [2] – 2

hazırlıq deməkdir. Bu, həmin qəlbin genişlənməsidir ki, həzrət Musa (ə) Allahın dərgahına üz tutaraq öz dualarında istəyirdi və belə söyləyirdi

{وَيَسْرُ لِي أَمْرِيْ * قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِيْ}

MUSA) DEDI: "EY RƏBBIM! (PEYĞƏMBƏRLİYI YERİNƏ YERİNƏ YETIRMƏYƏ QADIR) _ OLMAQ, FİRONLA DANİŞMAĞA CÜR ƏT ETMƏK VƏ BU YOLDA BÜTÜN MƏŞƏQQƏTLƏRƏ TAB GƏTİRƏ BİLMƏK ÜÇÜN) KÖKSÜMÜ AÇIB GENİŞLƏT. İŞİMI YÜNGÜLLƏŞDIR; _(1)

Tarix və hədis kitablarında "şəqqus – sədr" rəvayətlərinə bir baxış

Qeyd olunan şübhələrə əsasən belə hədislərin məzmununa bel bağlamaq olmaz. "Şəqqus-sədr" mövzusunu həqiqətə uyğun və doğru saymaq olmaz. Hər nə olsa da söylədiyimiz kimi bu hədislərin, əhli-sünnənin tarix və hədis kitablarına düşməsi, sənədlər arasında özünə yer tapması və həmçinin həqiqətən baş vermiş kimi qələmə alınması nəzər diqqəti özünə cəlb edir.

Şiə məzhəbinin bə`zi alımları və təhqiqatçılarının bu barədə ehtiyatla danışmağının səbəbi bəlkə də həmin hədislərin çox nəql olunması olmuşdur. Bununla belə e`tiraf edirlər ki, bu hədis şiə məzhəbinin hədis kitablarında doğru və inandırıcı yolla nəql olunmamışdır.

Mərhum Əllamə Məclisi (Allah ondan razı olsun) belə deyir: "Həzrət Peyğəmbərin (s) uşaqlıq dövründə baş vermiş şəqqus-sədr dastanı, əhli sünnə rəvayətlərində çoxlu və geniş şəkildə qeyd olunmuşdur. Lakin bizim (şı`ə məzhəbinin) rəvayətlərimizdə bununla belə inandırıcı və doğru sənədlər əsasında nəql olunmamışdır. Ancaq onun mənfi hədis olması da söylənilməmişdir. Bu işin baş verməsini ağıl özü də inkar

səh: ۲۱۷

etmir. Buna görə də biz, onun doğru və yalan olmasında susanlardanıq. Lakin keçmiş alimlərimizin eksəriyyəti bu məsələdən üz çevirmişlər.” Sonra belə deyir: Hərcənd bu [hadisənin baş verməsi ehtimalı çoxdur.](#)”[\(1\)](#)

:Qətiyyətlə gərək deyək

Qeyd olunan dörd dəlilə əsasən və həmçinin keçmiş alimlərin bu məsələyə biganə yanaşmasına nəzər salmaqla bir daha bu hadisənin olması ehtimalına yer qalmır. Əgər belə bir mühüm hadisə baş versəydi məsum imamlar (ə) da bu məsələni açıqlayardılar. Çünkü əziz Peyğəmbərimiz (s) bu mövzudan da çox kiçik və az əhəmiyyətli sayılan mövzularda hədislər söyləmişlər. Əgər bu mövzunu da zikr etsəydi lər hədis kitablarında[\(2\)](#) zəbt olub bizlərə nəql olunardı. Hansı ki, Əllamə Məclisinin söylədiklərinə əsasən bu hadisə doğru və inandırıcı sənəd əsasında nəql .olunmamışdır

Əsrimizin böyük təhqiqtçilərindən biri də bu hədisləri öz təfsirində bir növ məcazi mənaya alıb. Bu yolla rəvayətin əslini səhih və doğru olduğunu bildirmiş və mövzunu maddi aləmdən xaricdə olduğunu bildirmiştir. Ancaq bu yol hədislərin zahiri mə` nası :ilə uyğun deyildir

Bu hədislərdə həzrət Peyğəmbərimizlə (s) bir yerdə oynayan uşaqların . 1 Məhəmmədin (s) ölüm xəbərini Sə`d qəbiləsindən olan Həliməyə[\(3\)](#) çatdırımları və o həzrətin yanına qayıdarkən onun rənginin dəyişməsi və pərişan halda olması zikr .olunmuşdur

Ənəs, (hədisi nəql edən) belə deyir: “Mən uzun illər mütəmaddi olaraq həzrət . 2 Peyğəmbərimiz Məhəmmədin (s) sinəsində olan mələklərin yarıq və tikiş yerini ”!igörürdüm

səh:۳۱۸

.Biharul ənvar” ۱۶-cı cild; səh. ۱۴۰.“ . [۱]-۱

. Came” hədis kitablarında“ . [۲]-۲

;Həzrət peyğəmbərimizin (s) dayəsi . [۳]-۳

Diqqət etdiyiniz kimi bu iki mətləb hədislərin məcazi mənada olması mövzusu ilə düz gəlmir. Bəs, açıq söyləməliyik ki, bu dastanın əsl və əsaslı kökü yoxdur. Həmçinin Musa (ə) ilə daşın müsabiqəsi, Əzrailin (ə) kor olması dastanları da buna oxşar dastanlardandır.

?Görəsən Peyğəmbər (s) öz nübuvvətində şəkk edirdimi

Vəhyin başlanması dastanı

ابن شهاب، عن عروه بن الزبير، عن عياشه أم المؤمنين إنها قالـت: أَوَّلُ مَا يَدَأِبِهِ رَسُولُ اللَّهِ | مِنَ الْوَحْىِ الرُّؤْيَا الصالحة فِي النَّوْمِ، لَا يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِثْلُ فَلَقِ الصِّبَحِ، ثُمَّ حَبَّبَ إِلَيْهِ الْخَلَاءِ، وَكَانَ يَخْلُو بِغَارِ حَرَاءَ فَيَتَحَبَّثُ فِيهِ وَهُوَ التَّعْبِدُ لِلْيَالِى ذُواتُ الْعِيدِ دِبْلُونَ أَنْ يَنْزَعَ إِلَى أَهْلِهِ وَيَتَرَوَّدُ لِتَذَلُّكَ، ثُمَّ يَرْجِعُ إِلَى حَمْدِيَّجِهِ فَيَتَرَوَّدُ لِمِثْلِهِ حَتَّى جَاءَهُ الْحَقُّ وَهُوَ فِي غَارِ حَرَاءَ فَجَاءَهُ الْمَلْكُ، فَقَالَ: إِقْرَأْ، قَالَ مَا أَنَا بِقَارِئٍ قَالَ: فَأَخْذَنِي الثَّانِيَةَ حَتَّى بَلَغَ مِنْ الْجَهْدِ.

ثُمَّ أَرْسَى لِنِي فَقَالَ: إِقْرَأْ. قُلْتُ: مَا أَنَا بِقَارِئٍ قَالَ فَأَخْذَنِي الثَّانِيَةَ حَتَّى بَلَغَ مِنِ الْجَهْدِ ثُمَّ أَرْسَى لِنِي فَقَالَ: إِقْرَأْ، فَقُلْتُ: مَا أَنَا بِقَارِئٍ فَأَخْذَنِي فَغَطَّنِي الشَّالِهُ، ثُمَّ أَرْسَى لِنِي، فَقَالَ إِقْرَأْ بِسْمِ رَبِّكَ الَّذِي خَلَقَ الْأَنْسَانَ مِنْ عَلَقٍ إِقْرَأْ وَرَبِّكَ الْأَكْرَمُ، فَرَجَعَ بِهَا رَسُولُ اللَّهِ | يَرْجُفُ فَوَادِهِ، فَدَخَلَ حَدِيَّجَهِ بِنْتَ حُوَيْلَدَ، فَقَالَ:

زَمَّلُونِي زَمَّلُونِي، فَزَمَّلُوهُ حَتَّى ذَهَبَ عَنِ الرُّوعِ، فَقَالَ لِلْحَمْدِيَّجِهِ: وَأَخْبِرْهَا الْخَبْرُ، لَقَدْ خَشِيتُ عَلَى نَفْسِي، فَقَالَتْ حَدِيَّخُ: كَلَّا وَلَهُ مَا يُخْزِيَكَ اللَّهُ أَبَدًا، إِنَّكَ لَتَصِلُ الرَّحْمَ وَتَحْمِلُ الْكُلَّ، وَتَكْسِبُ الْمَعْدُومَ، تُقْرِئُ الصِّيفَ وَتُعِينُ عَلَى نَوَابِ الْحَقِّ.

فَما نَطَّلَقْتُ بِهِ حَمْدِيَّجَهِ حَتَّى أَتَتْ وَرَقَهُ بْنِ نُفَلَ بْنِ أَسِيدِ بْنِ عَبْدِالْعَزِّى ابْنِ عَمِّ حَمْدِيَّجَهِ وَكَانَ يَكْتُبُ الْكِتَابَ الْعَبْرَانِيَّ، فَيَكْتُبُ مِنَ الْإِنْجِيلِ بِالْعِبْرَانِيَّ مَا شَاءَ اللَّهُ أَنْ يَكْتِبَ، وَكَانَ شِيخًا كَبِيرًا قَدْ عَمِيَ، فَقَالَتْ لَهُ حَمْدِيَّجُهُ: يَا بْنَ عَمِّ اسْمَعْ مِنْ ابْنِ أَخِيِّكَ، فَقَالَ لَهُ وَرَقَهُ: يَا بْنَ أَخِيِّ مَاذَا تَرَى؟ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ خَبْرَ مَارَأَى، فَقَالَ لَهُ وَرَقَهُ: هَذَا النَّامُوسُ الَّذِي نَزَّلَ اللَّهُ عَلَى مُوسَى، يَا لَيْتَنِي فِيهَا جَذْعًا، لَيْتَنِي أَكُونُ حَيًّا، إِذْ مُهْرِجُكَ قَوْمُوكَ، فَقَالَ لَهُ رَسُولُ اللَّهِ |: أو

مخرجی هم قال: نَعَمْ، لَمْ يَأْتِ رَجُلٌ بِمِثْلِ مَا جِئْتَ بِهِ إِلَّا عُودِي وَإِنْ يُدْرِكِنِي يوْمُكَ أَنْصُرَكَ نَصْرًا، مُؤْزَرًا، ثُمَّ لَمْ يَنْشِبْ وَرَقَهُ أَنْ تُوفَّى وَفِرْتُ الْوَحْىِ.

İbn Şəhab⁽¹⁾ Ürvət ibni Zubeyrdən və o da Aişədən nəql edir ki; Vəhy mövzusu Rəsuli-Əkrəmə (s) doğru yuxunun görülməsilə başladı. Çünkü Peyğəmbərin (s) gördüyü yuxular sübh kimi aydın idi. Sonra camaatdan uzaqlaşaraq Həra mağarasında tək və tənha ibadətlə məşğul olmağa başladı. O həzrət (s), bir müddət özünə yemək tədarükü görmüşdü. Yemək qurtardıqdan sonra isə Xədicənin yanına gələrdi. Həra dağında qalıb ibadətlə məşğul olmaq üçün yemək tədarükü götürdükdən sonra yenə oraya qayıdardı. Bir gün Həra dağında mağarada olarkən ona vəhy nazil oldu. Vaxt başında mələk nazil olaraq ona dedi: Məhəmməd oxu! Allahın elçisi (s): "Mən oxuya bilmirəm" söylədi. Bu vaxt Peyğəmbər (s) belə buyurdu: O mələk məni tutdu və elə sıxdı ki, narahat oldum. Sonra məni azad etdi və dedi:- Oxu! Mənsə, oxuya bilmədiyimi söylədim. Mələk yenə məni tutaraq elə möhkəm sıxdı ki, narahat oldum. Yenə dedi:

.Oxu! Mənsə: - Oxuya bilmirəm dedim

:Mələk üçüncü dəfə də məni tutaraq möhkəm sıxdı və mənə dedi

{أَقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ خَلْقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ أَقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ الَّذِي عَلَمَ بِالْقَلْمَ عَلَمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ}

Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı yoxdan yaradan Rəbbinin adı ilə)“(bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu!

Sənin Rəbbin

səh:۳۲۰

Səhihi-Buxari¹”, ۱-ci cild, “Bəd` ul-vəhyi” bölümü; ۴-cü cild; “Bəd` ul-xəlq” kitabı,“ . [۱] - ۱ hədis: ۲۰۶۶; ۶-ci cild, “Ət-təfsir” kitabı; “Ələq” surəsinin təfsiri; hədis: ۶۳۷.; və ۹-cu cild, “Tə`bir” bölümü, hədis: ۶۵۸۱; “Səhihi-Müslim”, ۱-ci cild; “Bəd` ul-vəhyi bi-Rəsulillah ” ;bölümü; hədis: ۱۶۰.

ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki,) insana
biləmdiklərini öyrətdi.”[\(1\)](#)

.Allahın elçisi (s) bu dəfə iztirab və həyəcanla bu ayəni oxudu

Sonra həzrət Peyğəmbər (s) narahat halda, ürəyi döyünərək Xədicənin evinə getdi və ona dedi: – Mənim üstümü örtün! Mənim üstümü örtün! O həzrətin (s) üstünə bir libas örtdülər. Bir az sakitləşdikdən sonra baş vermiş hadisəni Xədicəyə açıqladı və ona dedi: – Xədicə! Mən qarşıma çıxan bu məsələ barədə qorxuram. Xədicə dedi: – Xeyr, belə deyil. And olsun Allaha ki, Allah səni heç vaxt xar və peşman etməyəcəkdir. Çünkü sən sileyi-rəhm edir, zəiflərə əl tutur və dara düşənlərə yardım edirsən. Sən, qayğıkeş,
.haqq və ədalət tərəfdarisan

Sonra Xədicə Allahın elçisini (s) öz əmisi oğlu Vərəqət ibni Nofəlin yanına apardı. Vərəqə qocalıqdan öz gözlərinin nurunu itirmişdi. O, hələ cahiliyyət və büt pərəst dövründə məsihiyyət dininə itaət edirdi. İbri yazı xətti ilə yaxından tanış idi. Qədim kitabları oxumuş və İncilin müxtəlif nüsxələrini ibri yazı xətti ilə yazmışdır

Xədicə Vərəqəyə xitab etdi və dedi: – Əmi oğlu! Qardaşın oğlu Məhəmmədin söylədiklərini dirlə

Vərəqə dedi: Qardaş oğlu nə görmüsən? Allahın elçisi (s) də gördükərini və başına gələnləri Vərəqəyə anlatdı. Vərəqə Allahın elçisinə (s) belə dedi: Məhəmməd! Bu, Allahın Musaya göndərdiyi həmin namus və şəriətdir. Ey kaş mən cavan olaydım və ey .kaş sənin qohumların səni öz şəhərindən və diyarından çıxardan zaman sağ olaydım

Allahın elçisi (s) buyurdu: – Məni öz şəhərimdən qovacaqlarmı? Vərəqə cavab verdi: – Bəli, çünkü heç kəs sənin gətirdiyini gətirməmişdir. Əgər mən o gün sağ olsam sənə .kömək və xidmət edəcəm

səh:۲۲۱

.Ələq” surəsi , ayə: ۱-۵“ . [۱]-۱

.Sonra çox keçmədi ki, Vərəqə dünyasını dəyişdi və vəhy kəsildi mən özümə görə qorxuram” cümləsi açıq“ وَإِنِّي خَفْتُ عَلَى نَفْسِي Səhiheyndə zikr olunan şəkildə nəql olumuş və “xovf” kəlməsinin əlaqələndiyi kəlmə düşmüşdür

Lakin İbn Sə`d Təbəqat kitabında hadisəni bundan da açıq yazmış və qorxunun səbəbinin nə olduğunu iki hədisdə qeyd etmişdir

وَإِنِّي حَشِيتُ أَنْ أَكُونَ كَاهِنًا وَأَنْ أَخْشَى أَنْ يَكُونَ فِي جَنَّةٍ

[Yəni: “Kahin və dəli olmaqdan qorxuram.”](#) [\(1\)](#)

Təbəri də “Vəhyin başlanması” dastanını və sözü gedən hədisin məzmunu barədə .Əbdullah ibn Zubeyrdən hədis nəql etmişdir

وَلَمْ يَكُنْ مِنْ خَلْقِ اللَّهِ أَبْغُضُ عَلَيَّ مِنْ شَاعِرٍ أَوْ مَجْنُونٍ كُنْتُ لَا أَطِيقُ أَنْ أَنْظَرَ إِلَيْهِمَا قُلْتُ: إِنَّ الْأَبْعَدَ يَعْنِي نَفْسَهُ لَشَاعِرٍ أَوْ مَجْنُونٍ لَا تُحِيدُّ بِهَا غَنِّيًّا أَبَدًا لَا عَمَدَنَ إِلَى حَالِقِ منَ الْجَبَلِ، فَلَأَطْرَحَنَّ نَفْسِي مِنْهُ، فَلَاقْتُهَا وَلَا سَتِيرَحَنَّ، قَالَ: فَخَرَجْتُ أَرِيدُ بِعِذَلِكَ حَتَّى إِذَا كُنْتُ فِي وَسْطِ الْجَبَلِ سَمِعْتُ صَوْتاً مِنَ السَّمَاءِ يَقُولُ: يَا مُحَمَّدُ أَنْتَ رَسُولُ اللَّهِ.

Peygəmbər (s) buyurdu: “Mənim nəzərimdə camaatın ən pisi onların şairləri və dəliləri idi. Beləki, onların üzünə baxdıqda onlara nifrət edirdim. Elə ki, mələk mənə nazil olub oxumağımı əmr etdi, fikirləşdim ki, mən də çarəsiz şair və dəli olacam. Qohum və əqrəbalarım olan Qureyş tayfası, mənə gələcəkdə dəli və şair deməsinlər deyə yaxşı olar ki, özümü dağın başından ataraq öldürüm. Ta rahat olum. Bu niyyətlə hərəkət etdim. Dağın ortasında bir səs eşitdim: – Ey Məhəmməd ! Sən Allahın elçisiən” [\(2\)](#)

səh:۳۲۲

Təbəqat”, ۱-ci cild, “Zikru nuzulul vəhyi əla Rəsulillah” (səlləllahu əleyhi və alihu“ . [۱] -۱ .və səlləm); səh. ۱۲۹ və ۱۳۰.

Təbərinin “Tarix” kitab, ۲-cü cild, səh.-۱۱۴۱; “Zikru vəl xəbəru ən ma kanə min . [۲] -۲ ;(əmri Rəsulillah” (səlləllahu əleyhi və alihu və səlləm

İbn Sə`din və Təbərinin nəql etdikləri hədisdən belə başa düşülür ki, bu cümlənin mə`ası, hədisin özündə zikr olunan “Mən kahin, şair və dəli olmaqdan .qorxuram” deməkdir

Vəhyin başlanması dastanına olan şübhələr

Tarixçilər bu hədisin qondarma olmasına baxmayaraq yenə də onu tarix kitablarında nəql etmişlər. Lakin Buxari və Müslimün bu hədisi səhih və doğru hədis sırasında öz .kitablarında qeyd etmələri, bizim e`tiraz və şübhəmizə səbəb sayılır

;Bu hədisdən belə başa düşülür ki

Əziz İslam Peyğəmbəri həzrət Məhəmməd (s) vəhy və Qur`anın nazil olmasından - .və Cəbrailin (ə) enməsindən sonra öz nübuvvətində tərddüddə idi. O, belə düşünürdü ki, cinlər onun bədəninə girib. Onlar cahiliyyət dövründə camaatın əqidəsi kimi kahinliyi və şairliyi o həzrətə nisbət vermək istəyirlər. Hansı ki, o həzərt (s) kahinlərdən, şairlərdən və dəlilərdən uzaq qaçaraq özünü dağdan atmağı düşünürdü. Ancaq, Xədicə və Vərəqə onu belə fikirlərdən daşındıraraq kömək etdilər. Qorxu və iztirablarını aradan qaldırmaqla bu məsələnin cinlərlə heç bir əlaqəsinin olmadığını, .bəlkə vəhy və nübuvvət olduğunu söylədilər

Necə mümkündür ki, Peyğəmbərin (s) özü vəhy nazil olan anda öz risalət və nübuvvətindən xəbərsiz olsun? Hansı ki, neçə illər önce kahinlər və rahiblər o həzrətin risalətindən və nübuvvətindən xəbərdar idilər?! Ola bilərmi Allah bir kəsi Peyğəmbərliyə seçsin halbuki, Peyğəmbər bu asimanı məsuliyyətdən xəbərsiz olsun və onun İlahi vəhy və şeytani ilhamla fərqini bilməsin?! Bir halda ki, həzrət İsa (ə) O mənə“ آتَانِي الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا { } beşikdə ikən Peyğəmbərliyindən açıq şəkildə söz açır və kitab (İncil) verdi, özümü də

Peygəmbər seçdi.”⁽¹⁾ – deyir. İlk mərhələdə həzrət Musaya (ə) vəhü nazil olarkən nübuvvət məqamına seçildikdə

{وَأَنَا أُخْتَرُ تُكَفَّاسْتَمْعُ لِمَا يُوحَى}

—⁽²⁾MƏN SƏNI (PEYĞƏMBƏR) SEÇDIM. (SƏNƏ) VƏHY OLUNANı DINLƏ!

:bu məsələ ona günəş kimi aydın olur və məsuliyyətini yerinə yetirmək üçün belə deyir

{وَيَسِّرْ لِي أَمْرِيْ رَبِّ اشْرَحْ لِي صَدْرِي}

EY RƏBBİM! (PEYĞƏMBƏRLİYI YERİNƏ YETIRMƏYƏ QADIR OLMAQ, FIR ONLA”_ DANışMAğA CübəT əT ETMƏK VƏ BU YOLDA BüTÜN MəşəQQƏTLƏRƏ TAB GƏTİRƏ ⁽³⁾BILMƏK üçün) KÖKSÜMÜ AçıB GENİŞLƏT. İŞIMI YÜNGÜLLƏŞDIR;

Bu peyğəmbərimizə verilən hansı nübuvvət və risalət məqamı idi ki, onun vücuduna qorxu salmışdır? Bu hansı risalət məqamıdır ki, öz həyat yoldaşının və məsihi bir şəxsin sözləri ilə sabit olmuş və onun bütün narahatçılığı aradan getmişdir?! Gərək belə deyək ki, bu cür qadın və belə bir məsihi şəxs nübuvvət məqamına Allahın elçisi həzrət Məhəmməddən (s) daha da çox layiqlidirlər. Bu hədisin məzmununa əsasən Xədicə və .Vərəqə İsləm dinini qə` bul etməkdə Peyğəmbərin özündən çox öndədirlər

Mən oxuya“ مَا أَنَا بِقَارِي ” (Cəbrailin (ə) “Oxu” sözünə həzrət Peyğəmbərimizin (s - .² bilmirəm” söyləməsi bunu çatdırır ki, əziz Peyğəmbərimiz mələyin məqsədini ya hədəfini başa düşməmişdir. Çünkü mələyin məqsədi bu idi ki, (Ya Məhəmməd (s)) mən söylədiyimi mənimlə birgə dilinə gətir və söylə. Lakin Allahın elçisi birinci dəfə elə başa düşmüşdür ki, əmrə əsasən hasısa lövhə üzərindəki yazıları

səh:۳۲۴

.Məryəm” surəsi ayə: ۲۰“ . [۱]-۱

.Taha” surəsi ayə: ۱۳“ . [۲]-۲

.Taha” surəsi ayə: ۲۵-۲۶“ . [۳]-۳

oxumalıdır. Nəhayət üçüncü dəfə məsələ aydın oldu. Həzrət Cəbrailin (ə) söylədiyini .Peyğəmbərimiz Rəsuli-Əkrəm (s) dilinə gətirdi və məsələ bitdi

Görəsən Cəbrail (ə) öz məqsədini yaxşı çatdırı bilməmişdir, yoxsa həzrət Peyğəmbər (s) onun hədəfini başa düşməmişdir?![\(1\)](#)

Həzrət Cəbrail (ə) Allahın elçisini üç dəfə tutaraq sıxmışdı. Bu da Peyğəmbərin çox -.ż narahat olmasına səbəb olmuşdur. Qəstələni öz kitabında bu sıxıntı və narahatçılığı belə açıqlayır ki, vəhy məqamında keçmiş Peyğəmbərlərdən heç birinin başına belə bir şəy gəlməmiş və heç bir Peyğəmbər barədə belə bir şey söylənilməmişdir.[\(2\)](#)

Görəsən həzrət Peyğəmbərimiz (s) barədə bu sıxıntının anlamı və mə`nası nədir? Görəsən həzrət Peyğəmbərin (s) yerinə yetirməsində aciz olduğu bir işin müqabilində həzrət Cəbrail (ə) tərəfindən Peyğəmbərə olunan bu qorxu və həyəcanlar doğrudurmu?! Görəsən həzrət Cəbrail (ə) zor tətbiq edib Peyğəmbərə öz gücünü ?göstərmək istəyirdimi

Görəsən bu hədisləri söyləyənlərin fikrincə həzrət Məhəmməd (s) Musanın (ə) söylənilən gücünə malik deyildirmi ki, bir şillə ilə Cəbrailin (ə) cavabını versin və bu !?sıxıntı və çətinliklərə təslim olmasın

Vəhyin başlanması” hədisi də elə səhiheyndə nəql olunan “Şəqqus-sədr” dastanı“ kimidir. Şübhə və e`tiraz olmadan bu hədislər tarix kitablarında və bir çox qədim və təzə[\(3\)](#) təfsir kitablarında “ələq” surəsinin təfsirində yazılmış

səh:۳۲۵

Bu şübhənin ortaya gəlməsi “Vəhyin başlanması” barədə əhli-sunnənin nəql . [1] -ı etdiyi hədislərin məzmunu əsasındadır. Yoxsa bizim əqidəmizə görə, həzrət Məhəmmədin (səlləllahu əleyhi və alihu və səlləm) be`sətinin birinci mərhələsində .vəzifəsi hər hansı bir sözü oxumaq deyil, elə vəhyi almaqdır Səhihi-Buxarı”-nin şərhi; “İrşadusəh.sari”, 1-ci cild; səh. ۱۷۱. “Bəd`ul-vəhy” . [2] -ı .”kitabı, 1-ci bölüm; “Vəhy necə başlandı Əd-dur-rul mənsur”, “Məhasinut-tə`vil”, “Ruhul mə`ani”, eləcə də İbn Kəsir,“ . [3] -ı

.Təbəri, Xazin və Mərağının təfsir kitablarında

və qə`bul olunmuşdur. Bə`zən də bu məsələ şəx məzhəbinin kitablarının bə`zisinə də yol tapmışdır.⁽¹⁾ Tanıdığımız təfsircilərdən yalnız bu hədisi rədd edən və qə`bul etməyən şəxs Əllamə Təbatəbaidir. O, “Əl-mizan” adlı öz təfsir kitabında bu məsələni açıqlamışdır.

Allahın rəsulunun namazda olan səhvi

Səhihi Buxaridə və Səhihi-Müslimin kitablarında müxtəlif hədislər zikr olunmuşdur. :Onların məzmunu belədir

Həzrət Məhəmməd Peyğəmbər (s) bə`zən namazda səhv edir və bə`zən də namazın rükətlərinin sayını azaldıb, çoxaldırdı. Bə`zən öz səhvini başa düşmədən dörd rükətli namazı iki rükət qılırdı. Ona iqtida edənlər o həzrətə səhvini başa salırıldılar. Peyğəmbər .(s) də səhvini bilib namazın artıq və əksikliyini düzəldirdi

Biz burada Peyğəmbərlərin səhv və xəta edib, etməməsi barədə əqidə məsələlərindən söhbət etmək istəmirik. O cümlədən bu hədislərin hamısını sübut etmək fikrində də deyilik. Çünkü belə bir iş üçün ayrıca bir kitab yazmağa ehtiyac .olacaqdır

Bizim hədəfimiz bə`zi hədislərin əsassız olduğunu əziz oxucularımızın nəzər və diqqətinə çatdırmaqdır. Biz, istəyirik ki, bu iki kitabda yazılın hədislərin müxtəlif mövzularda uydurulması, o cümlədən İslam Peyğəmbərinin (s) həyat tərzi və onun .ibadəti barədə olan hədislərin necə də əsassız olduğunu çatdırıq

Əsrlər boyu Qur`an ardıcılırı və müsəlmanların əksəriyyəti bu hədislərin hamısını .doğru saymış və ona iman gətirərək məzmunu əsasında əməl etmişlər

səh:۲۲۶

İndi isə, Peyğəmbərimizin (s) namazda etdiyi səhvi barədə Əbu Hüreyrədən nəql olunmuş hədisi burada gətiririk

عَنْ أَبْنِ سَيِّرِينَ، عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِنًا رَسُولَ اللَّهِ إِحْدَى صَلَاتَيِ الْعَشَىِ، قَالَ أَبْنُ سَيِّرِينَ: سَمَّا هَمَا أَبُو هُرَيْرَةَ، وَلَيْكَنْ نَسِيْتُ أَنَا قَالَ: فَصَيَّلَ لِي بِنًا رَكْعَتَيْنِ، ثُمَّ سَلَّمَ، فَقَامَ إِلَى خَشْبِهِ مَعْرُوضِهِ فِي الْمَسْجِدِ، فَأَتَكَأَ عَلَيْهَا كَآنَهُ عَضْبَانٌ، وَوَضَعَ يَدَهُ اليمْنَى عَلَى الْيَسْرَى، وَشَبَّكَ بَيْنَ أَصَابِعِهِ، وَوَضَعَ خَدَّهُ الْأَيْمَنَ عَلَى ظَهْرِ كَفِهِ الْيَسْرَى، وَخَرَجَتِ السَّرْعَانُ مِنْ أَبْوَابِ الْمَسْجِدِ، فَقَالُوا: قَصَرَتِ الصَّلَاةُ؟ وَفِي الْقَوْمِ أَبُوبَكَرٌ وَأَعْمَرٌ فَهَبَا أَنْ يُكَلِّمَاهُ وَفِي الْقَوْمِ رَجُلٌ فِي يَدِيهِ طَوْلٌ يَقَالُ لَهُ ذُو الْيَدَيْنِ، قَالَ: يَا رَسُولَ اللَّهِ أَنْسِيْتَ أَمْ قَصَرَتِ الصَّلَاةُ؟ قَالَ: لَمْ أَنْسِ وَلَمْ تَقْصُرْ. فَقَالُوا: أَكَمَا يَقُولُ ذُو الْيَدَيْنِ؟ فَقَالُوا: نَعَمْ، فَتَقَدَّمَ، فَصَيَّلَ مَا تَرَكَ، ثُمَّ سَلَّمَ، ثُمَّ كَبَرَ وَسَجَدَ مُثْلُ سُجُودِهِ أَوْ أَطْوَلَ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَرَ... .

İbn Sirin Əbu Hüreyrədən nəql edir ki: “Həzrət Məhəmməd Peyğəmbər (s) məğrib və ya i`şa namazlarından birini (səhv ibn Sirinin özündəndir) bizimlə birgə qıldı. İkinci rükətdə “salamı” deyib, ayağa qalxdı. Adəm (ə) kimi qəzəbli və narahat məscidin həyətinin ortasına atılmış quru ağaca söykəndi. Sağ əlinin barmaqlarını sol əlinin barmaqlarına keçirərək, sağ üzünü sol əlinin üzərinə qoydu. Tələsən camaat sür`ətlə məscidin qapısından çölə çıxdılar. Camaat biri-birindən: Görəsən namaz iki rikətli olub? – sorusurdular. Əbu Bəkr və Ömər də camaat arasında idi. Ancaq bu barədə Peyğəmbərlə (s) söhbət etməyə heç kəs cürət edə bilmirdi. Qolları bir miqdardan uzun olan “Zul-yədəyn” adlı bir nəfər camaatından həzrət Peyğəmbərə (s) ərz etdi

Ey Allahın rəsulu! Namazı unutmusunuz, yoxsa namaz qısalmışdır? Allahın elçisi buyurdu: Nə namaz qısalıb, nə də mən namazı unutmuşam! Bu vaxt həzrət Rəsuli-Əkrəm (s) soruşdu: Məgər hadisə Zul-yədəyn söyləyən kimidirmi? Hami bir ağızla dedi: !– Bəli

Bu vaxt həzrət Peyğəmbər (s) ön səfdə dayandı və qılmadığı

rükətləri qıldı və namazın salamını oxudu. Sonra təkbir deyib, namazın səcdəsi kimi [\(1\)](#) uzun bir səcdəni yerinə yetirdi. Daha sonra səcdədən başını qaldırıb təkbir dedi. [\(2\)](#)

Səhihi Buxari kitabının bir çox yerlərində gəlmış bu hədis, Səhihi-Müslimdə və başqa səhih adlanan kitablarda da zikr olunmuşdur. Bu hədis necə cəhətə görə bəhs olunmalıdır. Çünkü

Bu hədisdən belə başa düşülür ki, həzrət Peyğəmbərin (s) səhv qıldığını və Zul- - . yədəyn adlı bir şəxsin e`tirazına səbəb olan bu namazda Əbu Hüreyrənin özü də iştirak etmişdir. Buna görə də Peyğəmbərimizin necə oturduğunu, namazın keyfiyyətini və baş vermiş hadisəni xırdalığına qədər nəql etmişdir ki: “ O həzrət (s) narahat və qəzəbli halda məscidin həyətində olan ağacın üstündə oturdu və ”...barmaqlarını bir-birinə keçirdərək sağ üzünü sol əlinin üzərinə qoydu və s

Lakin diqqət olunmalıdır ki, bə `zən “Zuş-şimaləyn” adı ilə tanınan “Zul-yədəyn”[\(3\)](#) Bədr döyüşündə və Əbu Hüreyrənin İslami qə `bul etməsindən təqribən beş il öncə şəhid olmuşdur.[\(4\)](#) Belə bir uzun fasılədə Əbu Hüreyrə necə bu hadisəni gördüğünü iddia edir hələ də mə `lum deyil

səh:۲۲۸

Səhihi-Buxari” , ۱-ci cild, “Kitabusəh.səlat”, “Təşbikul əsabi` i fil məscid”bölmü;“ . [۱] –۱ “Səhihi-Buxari”, ۲-ci cild, “İza səlimə fi rukətəyn əv fi səlas” bölmü; Yenə orada, “Mən ləm yətəşəhhədə fi səcdətis-səhv” bölmü; Yenə orada, “Mən yukəb-biru fi səcdətis-səhvi; bölmü; ۳-ci cild, “Kitabul adab”, “Ma yəcuzu min zikrin-nasi nəhvu qəuvlihimut-tə `vil vəl qəsir”, bölmü; hədis: ۵۷-۲; Yenə orada, ۴-cu cild, “Ma caə fi icazəti xəbəril vahid” bölmü; “Əs-səduqu fil azan”, hədis: ۶۸۲۳. və ۲-ci cild, “Əs-səhvu fis-səlat vəs-sucudu ləh” bölmü; hədis: ۵۷۴

Malikin “Muvət-t`ə” adlı kitabında ۱-ci cild, səh.-۸۸; “Sunəni-Nəsai”, ۲-cü cild,. [۲] –۲ “Kitabus-səhv” ۱۱-ci bölüm, səh. ۲۴; və “Sunəni-Darəmi”, ۱-ci cild, səh.-۳۵۲-də zikr olunan Əbu Hüreyrənin bu hədisində “Zul-yədəyn və Zuş-şimaləyn” hər ikisi zikr olunmuşdur

Təbəqat”, ۲-ci cild, səh.-۱۱۹; “Əl-İsabə”, ۲-cü cild, səh.-۲۰۴, (Misr çapı) və“ . [۳] –۳

.“İsti`ab”, “Zuş-Şimaləyn” adının tərcüməsinə müraciət edin

Bu hədisin məzmunu bunu çatdırır ki, həzrət Rəsuli-Əkrəm (s) və müsəlmanlar - .² namazın surətini qarışdırıblar. Bir çoxları hələ məsciddən də çölə çıxmışlar. Allahın .elçisi də mehrabdan çıxaraq məsciddə olan ağacın üstündə oturmuşdur

Görəsən bütün bu vəziyyət namazın surətini pozmur? Peyğəmbər (s) öz səhvini başa düşdükdən sonra qılınmayan həmin miqdara səcdəni əlavə etməklə yerinə yetirməsi
?namazı batıl etmir

Lakin bunu bilməliyik ki, namazın surətini pozan hər bir şey namazı batıl edir.
[\(Peyğəmbərin bu əməli onun buyurduğu hökmün ziddinədir.\)](#)

Belə səhvlər və namazın yarısını unutmaq adətən elə şəxslərdə baş verir ki, tam - .³ mənada namaza olan diqqətini kəsmişdir və namazın mə`nəvi məqamı sayılan Allah təala ilə söhbət etməkdə qəflətə düşmüştür. Təvazökarlığın tam əksinə olan bu qəflətin miqdarı seçilmiş bəndələrin və Peyğəmbərlərin xüsusən də İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) məqamına yaraşır. Bu kimi səhv o kəslərdə baş verir ki,
:məruf olan bu şe`rin bariz nümunəsi sayılır. Şe`rin məzmunu belədir

Zöhr namazını qılıram. Ancaq məhbubumu yada salanda bilmirəm görəsən iki rükət“
[\(qıldım, yoxsa səkkiz rükət?!\)](#)

Bu hədisdə Peyğəmbərin birinci mərhələdə öz səhvini inkar etməsi açıq şəkildə qeyd .⁴
[\(olunmuşdur və buyurulmuşdur ki: “Nə namaz qısalıb və nə də mən unutmuşam!”\)](#)

səh:۳۲۹

:İbn Ruşd “Bidayətul muctəhid” kitabının ۱-ci cildi, səh. ۱۷۹; ۱-ci bölümündə deyir . [۱]
قَدْ انقَعَدَ الْجَمَاعُ عَلَى أَنَّ الْمَصَلَى إِذَا انْصَرَفَ إِلَى غَيْرِ الْقَبْلَهُ أَنَّهُ قَدْ خَرَجَ مِنَ الصَّلَاهِ.
Bütün icma bu əqidədədirlər ki, əgər namaz qılan qiblədən başqa yerə dönərsə o, namazdan çıxmış
”.sayılır

اثنتين صلیت الضحى أم ثمانیاً

[۲]. أَصَلَّى فَمَا أَدْرِى إِذَا مَا ذَكَرَتْهَا

Diqqət edin: Həzrət peyğəmbər (s) namazı səhv qılmadığını və onu unutmadığını . [۳] -۲ bildirir. Peyğəmbərin (s) söylədiyinin əksinə əməl etməsi və yaxud öz səhvini qə`bul etməməsi hər iki cəhətdən nöqsan sayılır. Birinci halda onun səhvə yol verməsi və

sözündə dura bilməməsi, ikinci halda isə yə`ni səhvini qə`bul etməməsi onun
.təkəbbürlü olduğunu çatdırır

Bu hökm qətiyyətlə bunu bildirir ki, səhv və xəta Peyğəmbərə yol tapa bilməz. Əgər unutqanlığın Peyğəmbərdə baş verdiyini qə`bul etsək və Peyğəmbərləri hər növ səhv və xətalardan mə`sum və pak saymasaq, onların məqamına nöqsan gətirmiş olarıq. Lakin onlar belə nöqsanlardan uzaqdırlar. Görəsən Peyğəmbərlər təkəbbür kimi sıfətlərdən, sözünün əksini söyləməkdən mə`sum olmamalıdır? Halbuki, bu məsələ müsəlmanlar arasında sabit olunmuş və aydın bir məsələdir

Nə namaz qısalıb“ - ”لَمْ أَنْسَ وَ لَمْ تَقْصُرْ“ Bu vəziyyətlə həzrət Peyğəmbər necə buyumuşdur və nə də mən unutmuşam !” Lakin sonradan neçə nəfərin sözünə görə əvvəlki unutmamışam“ sözü“ لَمْ أَنْسَ وَ لَمْ تَقْصُرْ“ sözündən daşındı və mə`lum oldu ki, Peyğəmbərin !həqiqətin tam əksi imiş

Cəlaləddin Siyuti “Sunəni Nəsainin” şərhində bu şübhəni Qirtibidən belə nəql edir ki;- Həzrət Peyğəmbərin (səllahu ələyhi və alihu və səlləm) yaşayış tərzi sübut etmişdir ki, onun yaşadığı bütün dövrlərdə ondan heç vaxt kiçik bir ixtilaflı və ziddiyətli bir iş baş verməmişdir. Üzrə səbəb olan bir əməl və ya bir söz o həzrətdə aşkar olunmamışdır.

[Onun ziddiyətli söz deməsi və üzr istəməsi mümkün olmayan bir işdir.](#)

Cənabətli halda Peyğəmbərin (s) namaz qılması

Əziz oxucu! Əbu Hüreyrədən nəql olunan Peyğəmbərin (s) səhvi hədisini diqqətlə araşdırıldığda onun yalan və uydurma olduğu aydın oldu. Səhiheyən kitablarında Əbu Hüreyrədən nəql olunan başqa hədislərin də yalan və qondarma olmasına diqqət :edəcəksiz. Bu hədisi yenə Əbu Hüreyrə nəql edir

عَنْ أَبِي سَلْمَةَ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: أَقِيمْتُ الصَّلَاةَ وَ عَدَلْتُ الصَّفَوْفَ قِيَامًا، فَخَرَجَ إِلَيْنَا

səh:۳۳۰

رَسُولُ اللَّهِ |، فَلَمَّا قَامَ فِي مصَالَّه ذَكَرَ أَنَّهُ جُنْبٌ، فَقَالَ : "مَكَانُكُمْ" ، ثُمَّ رَجَعَ فَاغْتَسَلَ، ثُمَّ خَرَجَ إِلَيْنَا وَرَأْسُهُ يَقْطُرُ، فَكَبَرَ فَصَلَّيْنَا مَعَهُ.

Namazın iqaməsi deyildi. Camaat namazının sıraları bərpa oldu. Həzrət Peyğəmbər“ (s) namaz qılmaq üçün məsciddə hazır oldu. Elə ki, mehrabda dayanıb namaz qılmağa başladı, cənabətli olduğu yadına düşdü və bizə belə buyurdu : “Siz yerinizdə durun və ”.sıraları dağıtmayın

Evə qayıtdı və qüsul verdi. Başından və üzündən qüsüslü suyunun damçıları tökül-tökülə [\(məscidə gəldi və namaza başladı\)](#). Biz də, namazı onunla qıldıq.[\(ا\)](#)

Yaxşı olar ki, Əbu Hüreyrənin həzrət Peyğəmbərin (s) barəsində nəql etdiyi bu iki hədisin kənarında, onun özü və uydurduğu hədislərin qondarma olması barədə .e`tirafını burada qeyd edək

Buxari öz səhihində nəql edir ki, Əbu Hüreyrə həzrət Peyğəmbərdən (s) nəfəqə barədə bir hədis nəql etmişdir.(Buxari həmin hədisin mətnini öz kitabında qeyd :etmişdir). Bu hədis dinləyicilər üçün qə`bul ediləcək olmadığı üçün belə dedilər

Əbu Hüreyrə! Doğrudan da sən bu hədisi Peyğəmbərdən eşitmisin?! Əbu Hüreyrə əsaslığı həqiqəti açıqlamağa məcbur oldu və öz yalanını e`tiraf etdi. Buna görə də :belə dedi

لا هذَا مِنْ كَيْسٍ أَبِي هُرَيْرَةَ !

[Xeyr !](#)Bu hədis Əbu Hüreyrənin öz kisəsindən və cibindəndir !!”[\(ا\)](#)

Bu e`tirafa əsasən, Əbu Hüreyrə söylədiyi hədisləri öz

səh:۳۳۱

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabul گüsl”, “İza zukirə fil məscidi ən-nəhu cunubun”“ . [۱] -۱ bölümү; Yenə orada, “Bəd`ul əzan”, “Ən-nəhu həl yəxrucu minəl məscidi li il-lətin” bölümү; Yenə orada, “Bədə`əl əzan” kitabı, “İza qaləl imamu məkanikum hətta rəcə`ə” bölümү; “Səhihi-Müslim”, ۲-ci cild, “Kitabus-səlat”, “Məta yəqumun-nasu lis-səlat” bölümү; və “Sünəni-İbn Davud”, ۱-ci cild; “Fil cunubi yusəlli bil qovmi və huvə

;nasun” bölümü

.Səhihi-Buxari”, v-ci cild, “Kitabun-nəfəqat” 1-ci bölüm, hədis: 5.4“ . [2]-2

kisəsindən çıxardırdı. Bununla da Peyğəmbərimizin sözləri və onun əməlləri ünvani .altında camaata nəql edirdi

Biz nə bilirik! Bəlkə bu iki hədis də onun kisəsindən çıxmışdır. Birinci hədisi araşdırarkən .söylədiyimiz qərinə və şahidlər bir daha bu nəzəriyyəni təsdiqləyir

Amma ikinci hədisə gəldikdə isə, əgər belə bir məsələ doğru və səhih olsaydı, başqa səhabələr və rəvayətçilər də bu hədisi çox nəql edərdilər. Lakin bu hədisi Əbu Hüreyrə [\(və Əbu Bəkrədən başqa heç kəs nəql etməmişdir.\)](#)

Lakin ən təəccüblüsü burasıdır ki, əhli-sunnə alimləri bu kimi yalan və düzəlmə hədislərin tə'siri altına o qədər düşmüşlər ki, bütün əqidə və şəriət hökmlərini, belə əsassız və uydurulmuş hədislərdən əldə edirlər. Beləcə də bu hədislərin hamısını .müsəlmanlara doğru və səhihliyinə şəkk şübhə edilməyən hədislər kimi tanıtdırırlar

Əsl məsələ budur ki, Bədruddin Eyni bəhs olunan hədisin barəsində [\(Həzrət :Peyğəmbərin \(s\) cənabətli halda namazda olması\)](#) belə deyir

Bu hədisdən belə başa düşülür ki, Peyğəmbərlər üçün ibadətlərində unutqanlıq və” [\(yaddaşsızlığının baş verməsi caizdir.\)](#)

!? Həzrət Peyğəmbər (s) möminləri lənətləyib onlara əziyyət edirdimi

عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ النَّبِيِّ أَكَلَلَهُمْ إِنَّمَا مُحَمَّدٌ بَشَرٌ يَغْضِبُ كَمَا يَغْضِبُ الْبَشَرُ، وَإِنَّمَا قَدْ اتَّخَذْتُ عِنْدَكُ عَهْدًا لَمْ تُخْلِفْنِيهِ، فَأَيْمَا عَبْدِ آذِنِهِ أَوْ سَبِّبْتُهُ أَوْ لَعْنَتُهُ أَوْ جَلَدْتُهُ، فَاجْعَلْهَا كَفَارَةً وَ

səh:۳۲۲

Bu hədis “Səhihi-Buxari”-də, “Səhihi-Müslim”-də və “Sunən İbn Macə”-də . [۱] -۱ “Kitabu iqamətus-səlat” və “Sunən-Nəsa`i”-də “Kitabul-imamə”, “Musnədi-Əhməd ibn Hənbəl” ۲-ci cild; ۲۳۷, ۲۸۳, ۳۳۹, ۴۴۸ və ۵۱۸-də təkcə Əbu Hüreyrədən nəql olunmuşdur. Təkcə “Sunən-Əbi Davud” ۱-ci cildində, həm Əbu Hüreyrədən, həm də Əbu Bəkrədən .nəql olunduğu zikr olunmuşdur .Umdətul qarı”, ۵-ci cild; səh. ۱۵۶“ . [۲] -۲

Əbu Hüreyrə deyir: Həzrət Peyğəmbər (s) Allah dərgahına üz tutub buyurdu: –“Ey mənim Allahım! Başqaları kimi Məhəmməd də bir bəşərdir və onlar kimi də qəzəblənir. Mən səninlə əhd-peyman bağlamışam və yəqin ki, mənim əhdimi pozmayacaqsan. Mən hər hansı bir mö`minə əziyyət etsəm, onu söysəm, lənətləsəm və ya şallaq ilə vursam bu əməli, onun günahlarının kəffarəsi və sənin dərgahına yaxınlaşması üçün [vasitə qərar ver](#).[\(1\)](#)

Başqa bir hədisdə gəlmışdır ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “İlahi ! Mən hər mö`mini söysəm və onu lənətləsəm, onun üçün yaxşı mükafat və paklığı vasitə .”qərar ver

Həmçinin üçüncü hədisdə də belə zikr olunmuşdur. Peyğəmbər (s) belə buyurdu: “Mən də başqa bəşər övladları kimi sevinən və qəzəblənən bi kəsəm. Bəs, əgər ümmətimdən hər kəsi haqsız yerə lə`nətləsəm, onu öz dərgahına yaxınlaşdır və .”paklığı ona vasitə qərar ver

Bu hədislərdən belə başa düşülür ki, həzrət Peyğəmbərimiz (s) başqaları kimi qəzəblənir, səbəbsiz yerə müsəlmanları incidir və onlara pis, nalayıq sözlər deyib .lə`nətləyirmiş

Hədislər Səhihi Buxarıdə müxtəlif yerlərdə və Səhihi-Müslimdə isə aşağıdakı məxsus :bir ünvanla nəql olunmuşdur

“باب من لعنه النبي و ليس هو أهلاً ”
un mən lə`ənəhun-nəbiyyu və ləysə huvə əhlən” yə`ni:“Haqsız yerə Peyğəmbərin bir kəsi lə`nətləməsi” bölümü .

:Bu hədislərə cavab

Qur`ani Kərim bizə həzrət Peyğəmbərimizin (s) gözəl əxlaq

səh:۳۳۳

bölümü, hədis – ፩…; və “Səhihi-Müslim”, ۸-ci cild; “Kitabul birri vəs-silə”, “Mən ;lə`ənəhun-nəbiyyu və ləysə huvə əhlən” bölümü, hədis – ۲۶۰۱

sahibi olduğunu söylemişdir. Bu üzdən nəql olunan hədislərin məzmunu Qur'an ayələri ilə uyğun deyildir.⁽¹⁾ Həmçinin Buxari və Müslimin özü və başqa "Sihah" sahiblərinin də nəql etdikləri bir çox hədislərlə də ziddiyətlidir

İndi isə onların nəql etdikləri başqa üç hədisi şahid və nümunə üçün oxucularımızın
nəzərinə çatdırırıq

Buxari öz səhih adlı kitabının səkkizinci cildində "Kitabul ədəb" "Ləm yəkunin-nəbiyyu . fahişən və la mutəfəhhisən" – yə`i "Peyğəmbər (s) söyməz, pis söz danışmaz" adlı məxsus bir bölüm açmış və Peyğəmbərin gözəl əxlaqi barədə olan bütün hədisləri bu bölüm də toplamışdır. Onlardan birinin məzmunu belədir

İbn Əbi Məlikə deyir: Bir dəstə yəhudü Peyğəmbərin hüzuruna gəldilər və dedilər: "Əss-sam ələykum" dedilər. (Bə`zən yəhudilər müsəlmanlara "Əssəlamu ələykum" yəni sizə salam olsun əvəzinə "Əss-samu ələykum" yə`ni "sizə ölüm olsun" deyirdilər.) Aişə onların cavabında dedi: "Ələykum" yə`ni ölüm sizin özünüzə olsun. Bu cümlənin
üzərinə, Allahın lə`nəti və qəzəbi də sizə gəlsin cümləsini də artırdı

Peyğəmbər (s) Aişəyə buyurdu: Aişə sakit ol. Mülayim olmayı unutma! Pis söz
söyləməkdən də çəkin

Aişə dedi: Məgər onların salam əvəzinə söylədiklərini eşitmədin? Görmədin səni necə
?lə`nətlədilər

Peyğəmbər (s) buyurdu: Aişə! Sənə dediyimi eşitmədinmi? Əgər mən onlara nifrin
etsəm, mənim bu nifrinim qə`bul olar. Ancaq, onların sözləri kiçik də belə olsa mənə
tə`sir etmir.⁽²⁾

Muslim öz Səhihində bir çox hədislərdə nəql edir ki: "Peyğəmbər (s) camaati .
lə`nətləməkdən və heyvanlara

səh:۳۲۴

Qur'an baxımından peyğəmbərlər" (ələyhumus-səlam) kitabın əvvəlinə" . [1] -
.müraciət et

Səhihi-Buxari", ʌ -ci cild, "Kitabul ədəb", "Ləm yəkunin-nəbiyyu (s) fahisən və la" . [2] -2
.mutəfəhhişən" bölümü, hədis: 5682. 5683

[\(səvarilərə pis söz deməkdən çəkindirmişdir”.\)](#)

Yenə də Müslim nəql edir ki: “Peyğəmbərə (s) dedilər: Ya rəsuləllah! Kafirləri və . ۲
!müşrikləri lə` nətlə

:Peyğəmbər (s) buyurdu

إِنِّي لَمْ أَبْعُثْ لَعْنًا وَ إِنَّمَا بُعْثُ رَحْمَةً

[\(Mən nifrin etmək və lə` nətləmək üçün deyil, rəhmət üçün göndərilmişəm.”\)](#)

Bəli, həzrət Peyğəmbər (s) xırda bir bəhanəyə görə qəzəblənən və möminlərə söyüş söyərək lə` nət oxuyan bəşərdən biri deyildir. Görəsən başqalarına zülm edib, onlara əziyyət verən, şallaq ilə haqsızcasına vuran bir şəxsin bəşəriyyəti düzgünlüyü, saflığı,
!? doğruluğa və ədalətə çağırması və onlara rəhbərlik etməsi necə mümkündür

Yəhudilər, islam dininin qatı düşmənləri və bu pak dinin inkişafına əngəl törədənlərdir. Aişə onlara cavab qaytararkən Peyğəmbərin (s) bu işdən onu çəkindirməsi, o həzrətin gözəl əxlaq sahibi olmasına aşkar bir nümunədir. Elə ki, Peyğəmbərə və onun ardıcıllarına “Əs-sam” yə`ni ölüm deyilir, Aişə eyni sözlə onları cavablandırır. Lakin həzrət Peyğəmbər (s) Aişəni bu əməldən çəkindirir və onu belə düşmənciliyin və ədavətin qarşısında səbrə, dostluğa və şəfqətə də`vət edərək belə buyurur: “Mən .”nifrin və lə` nətləmək üçün deyil, rəhmət üçün göndərilmişəm

Həzrət Peyğəmbər (s) elə bir şəxs idi ki, camaati heyvanlara pis söz deməkdən də çəkindirirdi. Buna görə də Peyğəmbərin mö`minlərə əziyyət verməsi və onları .lə` nətləməsi, söyməsi qə`bul olunacaq deyildir

səh:۳۳۵

Səhihi-Müslim”, ۸-ci cild, “Kitabul-birri vəs-silə”, “Ən-nəhyu ən lə` nid-dəvab-bi“ . [۱] -۱
.və җəyriha” bölümü; hədis: ۲۵۹۵ – ۲۵۹۶
.Həmin ünvan . [۲] -۲

?Bu hədislərin düzəlməsində məqsəd nədir

Peyğəmbərimiz həzrət Məhəmmədin (s) yaşayış tərzi barədə tarixin bizə verdiyi faktlara əsasən mə`lum olmuşdur ki, o həzrət (s) xüsusi yerlərdə müəyyən şəxsləri Allahın izni və əmri ilə lə `nətləmişdir. Bə `zən də bə `zi şəxsləri ucqar və əl çatmaz .yerlərə sürgün etdirmişdi

Belə şəxslər, İslam dininin inkişafına, Peyğəmbərə (s) və müsəlmanlara qarşı ədavət və düşməncilikdə yəhudilərdən və müşriklərdən daha çox təhlükəli idilər. Peyğəmbərin onlara olan nifrin və lə `nəti, onların cəmiyyət arasında olan vəzifələri və şəxsiyyətləri üçün ən böyük ləkə idi. Buna görə də, bu ləkələri təmizləmək üçün Əbu Hüreyrə kimi şəxslərin vasitəsi ilə yalan hədislər düzəltməyə başlamışlar. Sonralar bu şəxslərin tərəfdarları yalan hədisləri qoruyub saxlamış və onları öz əqidələrinin və ağalarının xeyrinə istifadə edib, bəhrələnmişlər

Burada onların bəhrələnib sui-istifadə etdikləri hədislərdən bir neçəsini nümunə :olaraq gətiririk

Müslim öz Səhih adlı kitabında sayı ona çatan hədislərin nəqlindən sonra başqa bir .
:mövzu və ünvan açmadan bu hədisi İbn Abbasdan nəql edir ki, o belə deyir

Mən kiçik idim. Uşaqlarla bir yerdə oynayırdım. Həzrət Peyğəmbər (s) bizim“ yanımızdan keçirdi. Mən utandığımdan divarın arxasında gizləndim. Peyğəmbər (s) mənim yanımı gəldi və məhəbbətlə əlini mənim başıma qoydu və buyurdu: Abdullah! Get Müaviyyəyə de ki, mənim yanımı gəlsin. Mən Müaviyənin yanına getdim. Qayıdib ərz etdim ki, o yemək yeyir. Həzrət (s) ikinci dəfə buyurdu: Ona deki, mənim yanımı gəlsin. Mən yenə Müaviyənin yanına getdim. Qayıdib ərz etdim: O, yeməklə _ALLAH ONUN _ لا أَشْيَعَ اللَّهَ بِطْهَ_ :məşğuldur. Peyğəmbər (s) buyurdu

Əziz oxucu ! Şübhəsiz ki, Nişapurlu Müslimin nəql etdiyi, sayı ondan artıq olan hədislər, Qur'an ayələri və başqa doğru hədislərlə uyğun gəlmir. Məqsəd budur ki, müsəlmanlar arasında mə'ruf olan və Müaviyyə üçün ləkə sayılan bu hədisin mə'ası, öz həqiqi mə'asından yayınsın və Müaviyyə üçün nifrinin əvəzinə, Allaha yaxınlaşmaq üçün vasitə, günahlarının kəffarəsi və onun cinayətləri üçün isə mükafat hazırlasın

İbn Həcər Məkki "Təthirul-cinan" adlı öz kitabını Müaviyyənin fəzilətləri barədə . ۱
yə`ni "Allah onun qarnını doyuzdurmasın" hədisinin " لا أشبع الله بطنه " .yazmışdır
:yozumunda bir çox cavablar qeyd edərək, belə deyir

Bu lə`nəti həzrət Peyğəmbərimiz (s) bilmədən söyləmişdir. Bundan əlavə, Müslim də "bu mə'naya işarə etmişdir ki; əslində Müaviyyə bu lə`nətə heç də layiq deyildi. Çünkü o öz səhihində bu hədisi "Lə`nət və söyüşə layiq olmayan şəxsi Peyğəmbərin söyməsi ."və lə`nətləməsi"[\(2\)](#) adlı bir bölüm də gətirmişdir

Şəmsud-din Zəhəbi "təzkiratul hifaz" adlı öz kitabında "Səhih" sahibi olan Nəsainin . ۲
tərcüməyi halında nəql edir ki, ona dedilər: "Müaviyyənin fəzilətlərini niyə nəql Allah لا أشبع الله بطنه etmirsən?" O cavabında dedi: "Müaviyyənin hansı fəziləini söyləyim
"?sənin qarnını doyuzdurmasın" hədisinimi

Zəhəbi sonra belə deyir: "Nəsainin Müaviyyəni pişləyərək söylədiyi bu hədis, mənim əqidəmə görə nəinki Müaviyyəni ləkələyir əksinə onun fəzilətlərindən biri kimi sayılır.
!Çünki həzrət Peyğəmbər (s) özü belə buyurmuşdur ki; "Ey mənim Allahım

səh:۳۳۷

Səhihi-Müslim", ۸-ci cild; "Kitabul-birri vəs-silə", "Mən lə`ənəhun-nəbiyyu və" . [۱] -۱
;ləysə huvə əhlən lizalik" bölümü; hədis: ۲۹۹
Təthirul-cinan", "Səvaiqul muhriqə"-nin haşiyəsində, ۵۹-cu səhfəsində çap" . [۲] -۲
.olmuşdur

Mənim hər kimə olan lə`nət və qarğışımı onlar üçün günahlarının kəffarəsi,
paklanması və rəhmət vasitəsi qərar ver".⁽¹⁾

İbn Həcər Məkkî əhli-sünnənin mö`təbər kitablarından müxtəlif sənədlərlə bir çox . rəvayət nəql etmişdir. Həzrət Peyğəmbərin (s) "Həkəmə və onun oğlu Mərvana" olan lə`nət və qarğışlarını da bu kitabda söyləyərək, belə deyir: "Bu iki nəfərə qarşı olan Peyğəmbərin (səlləllahu ələyhi və alihə vəs əlləm) lə`nət və qarğışı, onlara heç bir zərər yetirmir. Çünkü Peyğəmbərimiz (s) lə`nət və qarğışını başqa bir sözləri ilə əvəz edərək düzəltmiş və belə buyurmuşdur: "Məhəmməd başqaları kimi bir bəşərdir. Hər kəsi lə`nətləsə və qarğış etsə ona rəhmət, paklıq və günahlarının kəffarəsinə vasitə olacaqdır!"⁽²⁾

Müəllif: İbn Həcərin bu sözləri nübüvvət məqamını kiçiltmiş və risalət sahibini adı bir şəxs kimi qələmə verir. İbn Həcər öz təəssüb doğuran əməlləri və iki nəfər Əməvinin himayət etməsilə günaha mürtəkib olmuşdur. Hansı ki, bu məsələ Qur`an ayəsi ilə uzlaşdırır.

{وَمَا يَنْطِقُ عَنِ الْهَوَى * إِنْ هُوَ إِلَّا وَحْدَىٰ يُوحَى}

O, KEFI ISTƏYƏNI (HAVADAN) DANışMİR. BU, ANCAQ (ALLAH DƏRGAHINDAN) NAZIL _
(OLAN BIR VƏHYDIR.⁽³⁾

.Bəli, Peyğəmbər (s) də bir bəşərdir. Lakin elə bir bəşərdir ki, ona vəhy nazil olur

{فُلْ إِنَّمَا أَنَا بَشَرٌ مُّنْكَمْ يُوحَىٰ إِلَيَّ}

YA RƏSULUM! DE: "MƏN DƏ ANCAQ SIZİN KİMİ BİR INSANAM. MƏNƏ VƏHY _
(OLUNUR"⁽⁴⁾

Bəs belə olduqda, yə`ni vəhy məzmununda ona kimisə lə`nətləmək əmri verilərsə, İlahi əmr əsasında lə`nətləyəcəkdir. Belə

.Əs-səvaiqul muhriqə”, səh. 108“ . [2]-2
;Nəcm” surəsi, 2-cü və 4-cü ayələr“ . [3]-3
.Fussilət” surəsi ayə: 6“ . [4]-4

halda, əgər hər kəs Peyğəmbərin (s) lə`nətinə və qarğısına tutulsa heç bir müdafiəçi
! bu kimi şəxslərin halına fayda verə bilməz

Həzərt Peyğəmbərin (s) ağacları bir-biri ilə tozlandırılmasından çəkindirməsi

:Dastanın əсли

Səhihi-Müslimdə və Sunəni-İbn Macədə belə bir məzmunda üç hədis nəql
olunmuşdur

عَنْ عَائِشَةَ، وَعَنْ ثَابِتِ بْنِ أَنَسٍ أَنَّ النَّبِيَّ | مَرَّ بِقَوْمٍ تَفْلُغُوا لِصُلْحٍ، قَالَ: فَخَرَجَ شِيَصًا فَمَرَّ بِهِمْ، فَقَالَ:
مَا لِنَخْلُكُمْ، قَالُوا: قُلْتَ: كَذَا وَ كَذَا، قَالَ: أَنْتُمْ أَعْلَمُ بِأُمُورِ دُنْيَاكُمْ.

Həzrət Peyğəmbər (s) bir dəstənin xurma ağaclarını tozlandırdığını gördü. Peyğəmbər“
(s) bu işin səbəbini soruşdu. Onlar cavab verdilər: Bu xurma ağaclarının üzərində
apardığımız tozlanma işidir. Həzrət Peyğəmbər (s) buyurdu: Bu işi tərk etsəniz
.yaxşıdır. Onlar da Peyğəmbərin (s) əmri ilə bu işdən əl çekdilər

Nəticədə, həmin il xurma ağacları məhsul vermədi. Məsələni Peyğəmbərə (s)
çatdırıldılar. Həzrət (s) buyurdu: Sizə xurma ağaclarını tozlandırarkən söylədiyim söz öz
şəxsi fikrim idi. Belə işlərdə məni cəzalandırmayın. Ancaq əgər Allah tərəfindən bir əmr
gətirsəm onu yerinə yetirin. Çünkü mən Allahımı heç vaxt yalan bağlamıram.(۱)

İkinci hədisdə belə gəlmışdır: Həzrət Peyğəmbər (s) buyurdu: Mən bəşərdən artıq bir
sey deyiləm. Əgər sizə din barədə əmr versəm, ona əməl edin. Laki, öz nəzərimi
söyləsəm mən də sizin

səh:۳۳۹

Səhihi-Müslim” v-ci cild; “Kitabul-fəzail”, “Vucudu imtisali ma qaləhu şər`ən“ . [۱] -1
dunə ma zəkərəhu min mə`ayışin-nası əla səbilir-rə`y” bölümü, hədis: ۲۲۶۱-۲۲۶۳;
.“Sunəni-İbn Macə”, ۱-ci cild, “Təlqihun-nəxl” bölümü

.(kimi bir bəşərəm (buna əməl etməkdə məcbur deyilsiniz

Üçüncü hədisdə isə belə gəlmışdır: Həzrət Peyğəmbər (s) buyurdu: Siz dünya işlərini və
yaşayış tərzinizi məndən daha yaxşı bilirsiniz

Dastanın uydurulma əlamətləri

Bu dastanın uydurma və qondarma olması o qədər aydındır ki, onun əhatəsində hər
növ araşdırma və mübahisə aparmağa ehtiyac duyulmur. Çünkü bu hədislərdən birinin
mətnində belə qeyd olunmuşdur ki, bu hadisə Mədinədə baş vermişdir. Ömrünün əlli
ilindən artıq Ərəbistan mühitində və hər il xurma ağaclarını tozlandırılmasında əməyi
olan camaatla işi-gücü olan bir Peyğəmbərin Mədinəyə girərkən bu məsələdən heç
xəbərdar olmaması və yaxud unutması necə mümkündür? Tozlanmanın xurma
ağaclarına nə qədər əhəmiyyətli və tə`sirli olmasını bilməməsi necə mümkündür ki, bu
iş görməkdən çəkindirsin? İş əksinə olduqda və nəticə vermədikdə isə, peşman
olduğunu bildirmiş, camaati dünya və mə`işət işlərində özündən daha çox agah
!olduqlarını söyləmiş olsun

Hər halda hədisin uydurulmasından məqsəd budur ki, əgər bir gün qüdrət sahibləri
həzrət Peyğəmbərin (s) əmrinin xilafına hökm vermək istəsələr və o həzrətin
əmrlərinə ası çıxsalar özlərinə bəra`ət qazandırsınlar. Bu üzdən dəlil və sübut üçün
belə desinlər ki; Peyğəmbər (s) xurmaların tozlandırılması dastanında səhv etdiyinə
.”e`tiraf etmiş və buyurmuşdur ki: “Siz mə`işət işlərinizi məndən daha yaxşı bilirsiniz

Əlbəttə, diqqət olunmalıdır ki, sonralar bu məsələnin elmi izahı üçün ona “ictihad” adı
verərək belə dedilər: “Əgər həzrət Peyğəmbərin (s) bir yerdə hökm verdiyini görsək və
bu hökm Qur`anda olmasa mə`lum olacaq ki, onun vəhylə heç bir əlaqəsi yoxdur.
.”Deməli,, Peyğəmbərin (s) öz ictihadı və nəzəridir

Açıq aydındır ki, elmi bir məsələlərdə bir müctəhidin başqa bir müctəhidlə olan fikir .ayrılığının heç bir eybi yoxdur

.İndi isə əhli-sunnə alimlərinin bu mövzuda olan nəzərlərinə işarə edirik

!?

Görəsən həzrət Peyğəmbər (s) ictihad edirdimi

Amədi deyir: “Bu bəhs alimlər arasında ixtilaflı bir bəhsdir. Yə`ni, görəsən Qur`anın bir başa açıq hökmü olmasayı **Peyğəmbər (s)** öz rə`yi və ictihadı üzündən itaət ”?edərdimi

O, öz sualının cavabında belə deyir: “Əhməd-İbn Hənbəl, Qazi Əbu Yusif, İmam Şafei və bir çox başqa şafei məzhəbinin alimləri, o cümlədən Qazi Əbdul-Cəbbar, Əbu Hüseyn Bəsri bu əqidədədirlər ki, Həzrət Peyğəmbər (s) ayə olmayan yerdə öz ictihadı ”.üzündən itaət edirdi

Sonra belə deyir: “Bizim əqidəmiz də elə budur.Çünki bu mövzu həm ağıl baxımından [\(mümkündür](#), həm də o həzrətin barəsində belə ictihadın olduğu nəql olunmuşdur.”[\(1\)](#)

Neçə səhfə sonra isə belə deyir: “Həzrət Peyğəmbərin (s) ictihad etməsinə əqidəsi olanların nəzəri müxtəlifdir. Bu mə`nada ki, görəsən onun ictihadı səhv və xətalı ?olmuşdur, yoxsa yox

Bir çoxları **Peyğəmbərin (s)** ictihadında səhvin olmadığını söyləyirlər. Lakin bizim səhabələrimizin əksəriyyəti o cümlədən Hənbəlilər, Əxbarilər[\(2\)](#) və hədisə tabe olanlar, Cubbayi və Mö`təziləlilərin bir çoxunun əqidəsi budur ki, həzrət Peyğəmbərin [\(s\)](#) ictihadında səhv və xəta olmuşdur”.[\(3\)](#)

Doktor Musa Təvana “Əl-ictihadu və məda hacətuna iləyhi

səh:۳۴۱

“Əl-əhkamu fi usulil-əhkam”, ۴-cü cild, səh. ۱۳۴, “Əlməs `ələtul-ula: Həl kanən-“ . [۱] -۱
”...Nəbiyyu (s) mutə`əb-bidən bil-ictihadi fima la nəssu fih
(Əxbarilər: Yalnız hədisi höccət bilib ona əməl edənlər.(Mütərcim . [۲] -۲

fi hazəl-əsr”⁽¹⁾ adlı öz kitabında yazar: “İslamda ictihad məsələsi həzrət Peyğəmbərimizin (s) özündən başladı. O həzrət (s) risalətə aid olmayan məsələlərdə ictihad edib öz nəzər və rə`yini bildirərdi”. Bu vaxt mövzunu sübut etmək üçün “xurma ağaclarının tozlanması” dastanını zikr etmişdir

Şeyx Əbduh deyir: “Bizim Peyğəmbərimiz (s) və başqa Peyğəmbərlər vəhy almadıqda özləri ictihad edib, fətva vermişlər. Bu ictihad da xəta və səhvdən amanda qalmamışlar. Müsəlmanlar arasında Peyğəmbərlər barədə hamının qə`bul etdiyi nəzər budur ki, Peyğəmbərlərə aid olan işlər vəhyin təbliğ olunması və ona əməl edilməsidir. Bu nəzəriyyəni, “Xurma ağaclarının tozlanması” haqqında olan Təlhənin nəqli etdiyi hədis təsdiq edir”.⁽²⁾

Kəlam elmləri üzrə tədqiqatçı və alim “Quşçı” Ömərin mut`ədən çəkindirməsi və həzrət Peyğəmbərlə (s) müxalifətçiliyini belə açıqlayır

Bu mövzuya belə də cavab verilib ki, Ömərin müxalifətçiliyinə heç cür irad tutub və “onu tənqid etmək olmaz. Çünkü bir müctəhidə ictihadi məsələlərdə müxalif olması yeni bir şey deyildir”.⁽³⁾

Nəhayət “Qazil-qozat” da “Muğni” kitabında belə deyir: “Həzrət Peyğəmbər (s) dünya işlərində özü ictihad edərək əmr verirdi. Peyğəmbərlərin əmrlərinin hamısını vəhyə əsasən söyəndiyini demək olmaz. Belə ki, şəri`ət və əhkam məsələlərində bizim ;əqidəmiz də belədir”. Sonra əlavə edir ki

səh:۲۴۲

Yə`ni “Əsrimizdə ictihada nə qədər ehtiyac duyulur”. Doktor Musa Təvana . [1] - 1 Əfqanistan ustadlarından və əhli-sunnə alimlərindən biridir. Bu kitabı ictihadın əhəmiyyəti barəsində yazmışdır. Doktorluq ünvanında yazılan bu kitab, Camei-Əzhər Universitetində yazılmış və bu Universitet tərəfindən yüksək dəyərlə qə`bul olunmuş, altı yüz iyirmi altı səhfədə çap edilmişdir .(Əl-mənar”, 10 – cu cild, səh. ۴۶۵-۴۶۶; (Bəra`ət surəsinin təfsiri“ .[2] - 2 .Quşçının “Şərhi-təcrid” kitabının İmamət fəsli .[3] - 3

Peyğəmbər (s) vəfat etdikdən sonra başqa şəxslər onun nəzəriyyələri ilə müxalif ola“ bilərlər. Hərçənd o həzrətin (s) həyatı dövründə olan ictihadı və şəxsi nəzərləri .”başqalarının nəzərlərindən daha fərqli və üstündür

Sonra belə söyləyir: “Ömərin Üsamənin qoşunundan kənara çəkilməsi də belə ictihadın nəticəsi idi. Çünkü o, belə müəyyən etmişdir ki, o şəraitdə məzhəbi baxımdan [orduya qatılmaması, orduya qatılmasından daha əhəmiyyətli](#) və üstündür”.[\(1\)](#)

Müəllif: Biz kitabımızın əvvəlki səhifələrində “Görəsən Peyğəmbər (s) ictihad edirdimi” adlı bir fəsldə bu mövzunu açıqlamışdıq. O cümlədən Qur`ani-Kərimin bir çox ayələri ilə Peyğəmbərin ictihad etmədiyini sübut etmişdik. Həmçinin bu mövzuda bizimlə həmfikir olan əhli-sunnə təfsircilərindən və hədisçilərindən bə`zilərinin nəzərlərini də qeyd etmişdik. Qur`ana söykənərək vəhyin başqa növünün yə`ni, Qur`an olmayan vəhyin olduğunu da sübut etmişdik. Buna görə də, əgər həzrət Peyğəmbər (s) Qur`anda ayə şəklində mövcud olmayan hər hansı bir əmri verirdisə, bunun vəhy olmadığına dəlil deyildir. Bəlkə, belə yerdə Qur`andan sayılmayan vəhyin olması da .mümkündür

Buna görə də, “Xurma ağaclarının tozlaması” dastanı kökündən düzgün və doğru olmadığı kimi əhli-sunnə alimlərinin bir çoxunun fikri də yə`ni həzrət Peyğəmbərin (s) müqəddəs məqamına ictihad nisbətinin verilməsi, hətta bu ictihadda səhvin və xətanın .olması və s.. əsassız və batıldır

Bu əqidədən bəhrələnərək, “Xurma ağaclarının tozlandırılması” və bu kimi başqa dastanlardan istifadə edib dəlil gətirməyin heç bir elmi dəyəri yoxdur. Qur`ani-Kərimdə bir hökmün olmaması, o hökmün barəsində İlahi bir əmrin və ya vəhyin .olmadığına dəlalət etmir

səh:۲۴۴

Amma o ki, qaldı Fazıl “Quşçı”-nin ictihad məsələsini ikinci xəlifəyə üzürlü saymasına və onun barəsində söylədiklərinə, təhqiqatçı və dindarlıq baxımından qə`bul olunmazdır. Çünkü bir halda ki, həzrət Peyğəmbərin (s) buyurduqları eynilə lövhə-BU, ANCAQ (ALLAH ﷺ شَدِيدُ الْقُوَى ﴿إِنْ هُوَ إِلَّا وَحْيٌ مُّوحَى﴾, məhfuzda yazılınlardır DƏRGAHINDAN) NAZIL OLAN BIR VƏHYDIR. ONU (MƏHƏMMƏD ƏLEYHİSSƏLAMA) ÇOX QÜVVƏTLİ OLAN (CƏBRAİL) ÖYRƏTDİ. (1)- ümmətindən bir nəfərlə o həzrəti (s) bərabər və müqayisə edən kimdir? Ayədə buyurulan məqam və rütbə hara, ictihad !?məsələsi hara

Amma o ki, qaldı ictihad məsələsində ixtilafın düzgün olduğunu söyləyənlərə, bu o vaxt ola bilər ki, müctəhid başqa bir müctəhidin və ictihad da başqa bir ictihadın qarşısında olsun. Daha Peyğəmbərin (s) aşkar və müqəddəs kəlamının və ya İlahi vəhyin və .qanunun qarşısında kimsə ictihad edərək, öz şəxsi nəzərini bildirməsin

Həzrət Peyğəmbər (s) və müsəlmanlara əziyyət vermək

Keçən bölmələrdə söylədiyimiz uydurma və yalan hədislər kimi bu hədis də, əhli-sunnə məzhəbinin “Səhiheyn” və başqa mö`təbər kitablarında mətni və müxtəlif sənədləri ilə zikr olunan hədislərdən biridir. Belə ki, hədisdə həzrət Peyğəmbərimizin (s) ömrünün axır vaxtlarında bir dəstənin günahsız yerə cəzalandırılmışdır. Nə qədər də .gülməli və ağılsız bir cazalandırmadır

:Sözün qisası, “Lədud” hədisi adı ilə tanınan bu dastan belədir

Həzrət Peyğəmbər (s) ömrünün axır günlərində və xəstəliyinin ən ağır və hüssuzluq“ vaxtlarında həyat yoldaşları və ya səhabələrinin məsləhəti ilə sinəsi tutulan xəstələrə verilən

səh:۲۲۲

aci dərmanı ona içirtdiilər. Elə ki, həzrət (s) özünə gəldi, ağızına dərman töküldüyünü hiss etdi. And içdi ki, Abbasdan başqa məclisdə olanların hamısının ağızına gərək bu acı dərmandan tökülsün. Peyğəmbərin (s) tə`kidi və andına əsasən Abbasdan başqa təkbətək məclisdə olanların hamısının ağızına dərman töküldü. Elə ki, növbə həzrətin (s) həyat yoldaşlarına yetişdi, olardan biri – Məymunə – israrla oruc tutduğunu bildirdi. Lakin onun sözlərini eşitmədiilər. Çünkü Peyğəmbər (s) bu əmrə tə`kid etmiş və and ".içmişdir

"Lədud" hədisi "Səhihi-Buxari"-də və "Səhihi-Müslim"-də xülasə şəklində Aişədən belə"
:nəql olunmuşdur

قَالْتَ عَيْشَةَ: لَدَنَاهُ فِي مَرْضِهِ، فَجَعَلَ يُشَيِّرُ إِلَيْنَا أَنْ لَا تَلْدُونِي، فَقُلْنَا: كَرَاهِيَةُ الْمَرِيضِ لِلنَّوَاءِ، فَلَمَّا أَفَاقَ قَالَ: أَلَمْ أَنْهَكُمْ أَنْ تَلْدُونِي؟ قُلْنَا: كَرَاهِيَةُ الْمَرِيضِ لِلنَّوَاءِ، فَقَالَ: لَا يَبْقَى أَحَدٌ فِي الْبَيْتِ إِلَّا لُدُّ وَأَنَا أَنْظُرُ إِلَّا لِلْعَبَاسِ فَإِنَّهُ لَمْ يَشْهُدْ كُمْ.

Həzrət Peyğəmbər (s) xəstə olan dövrdə onun ağızına "Lədud" dərmanı tökdük. O "həzrət (s) işaret ilə içirtməyin deyirdi. Biz dedik ki, o həzrət xəstədir və dərmanı içməkdən imtina edir. Lakin elə ki, özünə gəldi belə buyurdu: Məgər mən sizi dərmanı içirməkdən çəkindirmədimmi ? Biz dedik: Biz elə fikirləşdik ki, siz xəstəliyinizə görə dərmanı içmək istəmirsiniz. Bu vaxt o həzrət (s) belə buyurdu: Bu evdə Abbasdan başqa gözlərimin önündə hər kəsin ağızına həmin dərmandan tökülsün." [\(1\)](#)

Lədud" hədisinin araşdırılması"

"Lədud" dastanına aid olan bütün hədisləri mətn və sənəd"

səh:۳۴۵

Səhihi-Buxari", v-ci cild, "Kitabut-tibb", "Əl-lədud" bölümü; və ۶-cu cild, " . [۱] -۱ "Kitabud-diyat", "İza əsabə qovmu min rəculin həl yuaqibu minhum kulluhum" bölümü; ;və "Səhihi-Müslim" v-ci cild, "Kitabus-səlam", "Kərahiyyətut-tədavi bil-lədud" bölümü

baxımından hətta onun hər tərəfli təfsilatı ilə araşdırılması kitabımıza uyğun deyildir. Təkcə bu hədislərin mətnini və sənədlərini araşdıraraq, lazımları nöqtələri qeyd etməklə kifayət edirik

Birinci mərhələdə bu hədislərin mətnində hamını özünə cəlb edən və onun uydurma olmasını təsdiq edən onların bir-birinə ziddiyətli olan mə`nalarıdır. Biz bu ziddiyətli :olan yerlərdən üçünü sizə açıqlayıraq

:Həzrət Peyğəmbər (s) bu hadisəni nə vaxt bildi . ۱

Bir çox rəvayətlərdə aydın şəkildə Peyğəmbər (s) özünə gəldikdən sonra öz ağızında dərmanın acılığını, onun tə`sirini və ağızına tökülməsini hiss etdiyini və bildiyini ...açıqlayır

وَ أَفَاقَ فَعَرَفَ أَنَّهُ قَدْ لَدَ وَ وَجَدْ أَثْرَ اللَّدُودِ (۱)

Lakin bu bəhsin əvvəlində “Səhihey”-dən zikr etdiyimiz həmin hədisin məzmununa əsasən Peyğəmbərimiz Rəsuli-Əkrəm (s) dərman ağızına töküldüyü zaman onu hiss ?...edib və işarə ilə hamını bu işdən çəkindirmişdir

فَبَجَعَلَ يُشِيرُ إِلَيْنَا أَنْ لَا تَلْدُونِي... فَلَمَّا أَفَاقَ قَالَ: أَلَمْ أَنْهَكُمْ أَنْ تِلْدُونِي؟

:Abbasın bu hadisədə mövqeyi . ۲

Termizinin və əhli-sunnə alimlərinin nəql etdikləri hədisin məzmununa görə həzrət :Peyğəmbərin (s) əmisi oğlu Abbas, Peyğəmbərin ağızına dərman tökənlərdən biri idi

لَدَدُهُ الْعَبَسُ وَ أَصْحَابُهُ (۲)

Lakin İbn Əbil Hədidin Aşədən nəql etdiyi hədisə görə “Abbasın məclisdə olmasına baxmayaraq o, Peyğəmbərə dərman

səh:۳۴۶

;”Musnədi-Əhməd”, 6-cı cild, səh. ۱۱۸, “Aşənin hədisi” . [۱] -۱ Sunəni-Termizi”, ۴-cü cild, “Əbvabut-tələb”, ۱۲-ci bölüm, “Ma ca`ə fil-hicab”, “ . [۲] -۲

:فَجَمِعُوا عَلَىٰ أَن يَلْدُوهُ فَقَالَ الْعَبَّاسُ لَآدُه... (۱) :verməkdən cəkindirirdi

Hansı ki, “Səhihey”-də nəql olan hədisin məzmununa görə Abbas hadisənin özündə olmayıb əksinə iş-işdən keçəndən sonra məclisə daxil olduğu bildirilir

يَشْهُدُ كُمْ

:Kimlər cəzalanmağa məhkum olundu .^۲

Əhməd İbn Hənbəlin nəqlinə görə, səhabələrin bir dəstəsi o məclisdə idilər. Növbə (Peyğəmbərin (s) xanımlarına çatana qədər onların hər birinə dərman verildi).^۳

Lakin yenə Əhməd İbn Hənbəlin nəql etdiyi başqa bir hədisinin məzmununa əsasən, həzrət Peyğəmbərin (s) həyat yoldaşlarından başqa orada heç kəsin iştirak etmədiyi :və dərmanın da təkcə onlara verildiyi bildirilir

عَنِ الْعَبَّاسِ أَنَّهُ دَخَلَ عَلَىٰ رَسُولِ اللَّهِ | وَعِنْهُ أَرْوَاجُهُ فَاسْتَرْزَنَ مِنْهُ إِلَّا مِيمُونَهُ فَقَالَ: لَا يَبْقَى فِي الْبَيْتِ أَحَدٌ شَهِدَ اللَّهَ إِلَّا لَهُ .^(۴)

Mətnində müşahidə etdiyiniz ziddiyət təşkil edən bu üç hədisdən əlavə “Lədud” hədisi barədə bir sual açıqlanmışdır. O da budur ki, görəsən belə bir hökmün verilməsi və Peyğəmbərin (s) belə bir cəza əmrini verməsi o həzrətin nübüvvət məqamına və !? şəxsiyyətinə uyğundurmu

Çünki bu hədislərin hamısının zahiri məzmunu və onların bə`zisinin açıq mə`nasi budur ki, məclis iştirakçılarının hamısının dərman içməsi barədə Peyğəmbərin (s) andı :və ciddi əmri, onların əməllərinin qarşısında baş vermiş olan cəza metodudur

لَقْسَمَ رَسُولُ اللَّهِ | عَقُوبَةَ لَهُمْ بِمَا صَنَعُوا (۴)

;Bir halda ki

səh:۳۴۷

;İbn Əbil Hədid”, “Nəhcul-bəlağənin şərhi”, ۱۳-cü cild, ۲۳۵-ci xütbə, səh. ۳۱“. [۱]-۱

.Musnədi-Əhməd”, ۶-ci cild, Aişənin hədisi, səh. ۱۱۸“. [۲]-۲

.Musnədi-Əhməd”, ۱-ci cild, “Abbas ibn Əbdul-Müttəlibin hədisi”, səh. ۲۰۹“. [۳]-۳

.İbn Əbil Hədid, “Nəhcul-bəlağənin şərhi”, ۱۳-cü cild, səh. ۳۲, ۲۳۵-ci xütbə . [۴]-۴

Qeyd olunduğu kimi hədislərin mühüm hissələrinin məzmununa əsasən, Peyğəmbər .¹ (s) özünə gəldikdən sonra dərmanın ağızına töküldüyünü bildi. Buna görə də əmrin yerinə yetirilməməsinə və günahkarların cəzalandırılmasına səbəb olan o həzrət (s) tərəfindən heç bir nəhy olunmamışdır.

Əgər biz qə`bul etsək ki, o həzrət (s) əvvəlcədən diqqətli olub və işarə ilə nəhy .² etmişsə və dərmanı içməkdən imtina etmişsə yenə də belə, müxalifətçiliyi günah və cəzalanma ilə məhkum etmək olmaz. Çünkü bir xəstənin dərman içməkdən imtina etməsi təbii bir haldır

Fərz edək ki, məclisdə iştirak edənlərin hamısı əsl mövzu ilə razı idilər. Ancaq onların .³ hamısının bu əməlin həyata keçməsində birbaşa rolü olmadığı da bizə məlumdur. Buna görə nə üçün məclisdəkilərin hamısını cəzalandırılmalıdır? Nə üçün bir nəfər və yaxud iki nəfərin gördüyü işə görə onların hamısı cəzalandırılsın?! Hansı ki, Quran baxımından heç bir kəs başqasının günahı qarşısında məsuliyyət daşımir.⁽¹⁾ Bu hökm buna bənzəmirmi ki, qisas məqamında bir şəxsin qətlinə razı olduğuna görə bir qrupu eyni qatil şəxs kimi qətlə məhkum etsinlər

Görəsən hansı aqil bir şəxs belə şəxsləri təşəkkür etmək əvəzinə cəzalandırar? Hansı ki, onlar bu əməli öz dini və insanlıq borcu bilib və ölümündən qurtarmaq məqsədi ilə yerinə yetirmişlər. Heç bir aqil şəxs bu işi görməz o ki, qaldı Peyğəmbərin özünə. İbn Həcərin nəlqinə görə Peyğəmbər (s) bütün ömrü boyu hətta öz şəxsi hüquqlarına qarşı heç kəsdən hətta düşmənlərindən belə intiqam almadı və onları cəzalandırmadı.
⁽²⁾ Əksinə onları bağışlayıb mehriban davranmışdır.⁽³⁾

səh:۳۴۸

Heç bir günahkar başqasının günahını daşımaz.” “ən-Nəhl”^۱ { } ;surəsi, ۱۶۴-cü ayə ;(Fəthul-bari”, ۸-ci cild. Səh. ۱۱۲; (“Kitabul-məğazi”, “Mərəzun-Nəbiy” bölümü“ . [۲] -۲

Keçən iki fəsildə müxtəlif yerlərdə Peyğəmbərin (s) lənətini qazanmış Usamənin ordusuna qoşulmayan şəxslər kimi⁽¹⁾ şəxslərə bəraət qazandırmaq üçün qondarılan hədisin şahidi olduq. Bu hədisin məzmununa əsasən Peyğəmbərin (s) bütün bu lənətlərini onlar üçün uca məqam və (duadan, mədhdən və sənadan daha artıq) iftixar hesab etdilər.

Xurma ağacının tozlanması barədə dastan düzəltildilər. Bu dastanda Peyğəmbər (s) bir hökm verib sonra öz hökmünün səhv olduğunu başa düşüb, verdiyi təklifdən peşman olduğunu bildirmişdir. Bu dastanın da qondarılmasıının səbəbi Peyğəmbərin (s) də icihad etməsini və icihadında səhvə yol verməsini sübuta yetirmək olmuşdur. Nəhayətdə o həzrətdən (s) sonra onun sünnəsi və qoyduğu qanunları ilə olunan müxalifətçiliyə bəraət qazandırılıb deyilsin ki, bir müctəhidin başqa bir müctəhidlə olan ixtilafının heç bir eybi yoxdur

O ki qaldı müqəddəs risalət məqamına yaraşmayan və İslam düşmənlərinin əlinə bəhanə verən “Lədud” hədisinə, aşağıda göstərilən iki səbəb bu hədisin qondarma olmasına daha çox ehtimal verir

Abbasilər nəslinə fəzilət düzəltmək: Abbasilər nəсли hətta öz hakimiyətləri. (dövründən də qabaq iqtidara gəlmək məqsədi ilə belə bir siyaset həyata keçirirdilər ki, Peyğəmbərin (s) məqamına yaraşmasa da belə öz nəsilləri (Abbasdan tutmuş nəslin digər üzvləri) barədə cürbə-cür fəzilətlər qoşsunlar. “Lədud” dastanında da bu məqsəd gözə çarpmaqdadır. Belə ki, bu hədisdə nəslin banisinə bir fəzilət və iftixar verilmişdir. Çünkü bütün “Lədud” hədislərinin ziddiyətli məzmunlarla nəql olunmasına baxmayaraq, bu nöqtə hamisində eynidir. Bu

1- [1]. "لَعْنَ اللَّهِ مَنْ تَخَلَّفَ مِنْ جِئْشِ أَسَامَةٍ".

hadisədə yalnız Abbasın cəzalandırılmaması məsələsinə çox təkid olunmuşdur. Yəni Peyğəmbərin (s) bütün səhabələri və köməkçiləri, həmçinin o həzrətin xanimları hətta həmin günü oruc tutan “Məymunə”, bəlkə də Peyğəmbərin övladları və Əhli-beyti də bu cəza ilə cəzalandırılmışlar. Çünkü əgər bu dastan doğru olsaydı şübhəsiz ki, Əmirəl-möminin, Həzrət Zəhra və onların övladları da məclisdə iştirak edərdilər. Halbuki, onların barəsində bu hədislərdə heç bir söhbət açılmamışdır. Dastanın zahiri mənəsi bunu göstərir ki, onlar da məcbur şəkildə Peyğəmbərin (s) əmrilə acı dərmandan dadmışlar! Bəli, səhabələrin və Peyğəmbərin (s) nəslinin arasında təkcə İbn Abbas
!cəzalandırılmadı

İkinci xəlifənin nəzəriyyəsinin təsdiqi: İkinci ehtimal budur ki, hədis uyduranlar bu . Əfsanəni uydurmaqla Peyğəmbərin (s) ömrünün axır anlarında ikinci xəlifənin ona cümləsini sübut etmək istəmələridir. Onlar demək [\(1\)](#) ”إِنَّهُ لَيَقْرَئُ“ söylədiyi “O sayıqlayır istəyirlər ki, ömrünün axır günlərində Peyğəmbərin (s) davranışçı xəlifənin bu nəzərini təsdiq edir. Çünkü o həzrət həmin günlərdə elə əmrlər verirdi ki, onun düşüncə qüvvəsini əldən verməsinə dəlalət edirdi. Buna görə də bəzən “Məclisdəkilərin hamısının ağızına bu acı dərmandan tökün mən də tamaşa edim!” bəzən də “Kazğız və qələm gətirin! Bir məsələni yazım ki, məndən sonra yolunu azmayasınız!” söyləyirdi

Nəqib Əbu Cəfər və “Lədud” hədisi

Əhli-sunnə alimlərindən və təhqiqtçilərindən təkcə bir nəfər “Lədud” hədisinin qondarma və uydurma olduğunu bildirmişdir. O, İbn Əbil Hədidin ustadı Nəqib Əbu Cəfərdir

səh:۲۵.

Bu mövzunu kitabın ikinci hissəsində “Yazılmayan vəsiyyətnamə” mövzusunda . [1] -1 .mütaliə edə bilərsiniz

İbn Əbil Hədidin bu qondarma hədisi qəbul edib və ustadının nəzəriyyəsinə müxalif olmasına baxmayaraq, belə söyləyir: “Mən, ustadım Əbu Cəfər Nəqibin məclisində “Lədud” hədisini açıqladım və onun nəzərini bilmək istədim ki, görəsən həmin hadisədə Əli ibn Əbi Talibin (ə) də ağızına dərman tökdülərmə?! O cavabında belə dedi: “Məazəllah! Əgər belə bir şey baş versəydi Aişə bunu söyləyərdi. Çünkü o, həmişə Əlidə (ə) zəif bir nöqtəni tapıb onu ifşa etmək istəyirdi.” Əbu Cəfər sonra belə dedi: “Bəli, şübhəsiz ki o həssas anlarda və saatlarda nəinki Əli (ə) və Həzrət Zəhra (səlamullahi əleyha) hətta Həsən və Hüseyn (ələyhumas-səlam) da Peyğəmbərin (s) çarpayısının kənarında idilər. Görəsən ehtimal etmək olarmı ki, həmin acı dərmandan onların da ağızına tökülmüşdür ya yox? Allah and olsun ki, belə bir şey olmamışdır.” İbn Əbil Hədid deyir: “Əbu Cəfər sözlərini bu cümlələrlə tamamladı: “Lədud” dastanı kökündən batıl, yalan və qondarmadır. Bu yalanı sırf yüksək vəzifə sahiblərinə yaxın olmaq üçün

(qondarmışdır.)¹⁾

Şiə alimlərinin nəzərində bu hədisin yalan və qondarma olmasında heç bir şübhə yoxdur. Çünkü bu hədis Peyğəmbərin məqamı ilə təzaddadır. Amma əhli-sünnə alimləri nəinki bu hədisi nəql etməyiblər hətta bu mövzuda olan şübhələri cavabsız qoyub və .bu məsələyə etinasız yanaşıblar

?Görəsən həzrət Peyğəmbər (s) Qur`an ayələrini unudurdumu

عَنْ هِشَامٍ، عَنْ أُبَيِّ، عَنْ عَائِشَةَ قَالَ: سَمِعَ النَّبِيُّ رَجُلًا يَقْرَأُ فِي الْمَسْجِدِ، فَقَالَ: رَحْمَةُ اللهِ أَذْكَرْنِي كَذَا وَ كَذَا آيَةً أَسْقَطْتَهَا فِي سُورَةِ كَذَا وَ كَذَا.

Hişam atasından və o da Aişədən nəql edərək söyləyir ki, Rəsuli-Əkrəm (s) məsciddə Qur`an oxuyan bir kişinin səsini eşitdi

səh:351

;Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, 13-cü cild, səh. 22; 225-ci xütbə“. [1] - 1

və belə buyurdu: “Allah ona rəhm etsin ki, filan və filan surədə unutduğum filan və filan
.”ayələri mənim yadıma saldı

[\(Bu hədis “Səhihi-Buxari” və “Səhihi-Müslimdə” gəlmışdır.\)](#)

əsqat-tuha)) :Səhiheyndə zikr olunan başqa bir hədisdə yenə də belə gəlmişdir
ənsəytuha) kəlməsi işlədilmişdir. Yə`ni, filan ayəni) بِهَا kəlməsinin yerinə
[\(unutmuşdum, O mənim yadıma saldı.\)](#)

Bu hədis də, açıq-aşkar yalandan ibarət olan başqa bir hədisdir ki, nə ağıl onu qə`bul
;edir, nə də Qur`an və sünənə onu təsdiqləyir. Çünkü

Nübüvət məqamında olub ona nazil olan ayələri unudan, din və məzhəbinin əbədi
mö`cüzəsini qoruya bilməyən bir kəsin risalətinin təbliğində e`timad olunmadığı və
belə şəxsin risalət məqamına layiq olmayacağı aydın bir məsələdir. Bundan başa düşə
bilərik ki, bəhs olunan hədisin məzmunu, nübüvvət məqamına ən böyük tə`nə və irad
sayılır. Elə bu mövzu əhəmiyyətli olduğu üçün Qur`ani-Məciddə unutqanlığı
.Peyğəmbərdən (s) inkar edən bir çox ayələr buyurulmuşdur. O cümlədən

{سَنْفُرُوكَ فَلَا تَنْسِي }

YA PEYĞƏMBƏR! BIZ SƏNƏ (QUR ANI) OXUDACAĞIQ VƏ SƏN (ONU) –
[\(UNUTMAYACAQSAN\)](#) [\(۲\)](#)

Bəli, bu ayə də bəhs olunan hədisi məhkum etmiş və Peyğəmbərin (s) Qur`ani-Kərimin
.ayələrini hifz etdiyinə zəmanət vermişdir

səh:۳۵۲

bölümü və (وَصَلَ عَلَيْهِمْ) Səhihi-Buxari”, ۸-ci cild, “Kitabud-də`əvat”, “Qovlullah“ . [۱] –
həmin ünvan, ۹-cü cild, “Kitabus-şəhadət”, “Şəhadətul-ə`ma və nikahuh” bölümü,
.۵۹۷۶-ci hədis

Səhihi-Müslim”, ۱-ci cild, “Kitabu fəzailul-Qur`an”, “Əl-əmru bi-tə`əh-hudil“ . [۲] –
Qur`ani və kərahətu qəvli nəsitu” bölümü, və “Səhihi-Buxari”, ۹-ci cild, “Kitabu fəzailul-
.Qur`an”, “Nisyanul-Qur`an” bölümü, ۷۸۸-ci və ۷۹۰-ci hədislər

; ئا" surəsi, ٦-ئى ayə" . [۳]-۴

Bundan əlavə Müslimin özü həmin hədisi öz kitabının "Qur'anla əhd və ünsiyyət bağlamaq əmri və mən flan ayəni unutmuşam deməkdən çəkinmək" adlı bölümündə zikr etmişdir. Həmin bölüm də Peyğəmbərdən (s) bu məzmunda belə bir hədis nəql edir ki, o həzrət (s) buyurur: "Müsəlmanlardan birinin "Mən filan surəni və filan ayəni . "unutmuşam" söyləməsi nə qədər də pisdir

Görəsən Peyğəmbərin (s) özü bu sifətlə tanıdığı halda başqalarını məzəmmət etməsi !? necə təsəvvür olunur

Bir şəyi xoşlamadığı və onu pis bilib ondan çəkindirdiyi bir halda özü mübtəla ola ?! Çox ! təəccüblü və gülməlidir

!?Görəsən Rəsuli—Əkrəm (s) ayaq üstə bövl edirdimi

:Rəva olmayan başqa bir böhtan

عَنْ أَبِي وَائِلٍ عَنْ حَدِيقَةٍ قَالَ: أَتَى النَّبِيُّ | سَبَاطُهُ قَوْمٌ خَلْفَ حَائِطٍ فَبَالَ قَائِمًا.

"Buxarı" və "Müslim" Huzeyfədən nəql edirlər ki: "Həzrət Peyğəmbər (s) divarın arxasında olan "zibilliyyə" gəldi və ayaq üstə duraraq bövl etdi. Sonra isə su istədi və ".dəstəmaz aldı

عَنْ أَبِي وَائِلٍ قَالَ: كَانَ أَبُو مُوسَى الْأَشْعَرِيُّ يُشَدَّدُ فِي الْبُولِ وَيَقُولُ: إِنَّ بَنِي إِسْرَائِيلَ كَانُوا إِذَا أَصَابَتْهُمْ قَرَضَهُ، فَقَالَ حَدِيفَهُ: لَوْدِدْتُ أَنَّ صَاحِبَكُمْ لَا يُشَدَّدُ هَذَا الشَّدِيدُ، فَلَقَدْ رَأَيْتُنِي أَنَا وَرَسُولُ اللهِ نَتْمَاشَا، فَأَتَى سَبَاطُهُ خَلْفَ حَائِطٍ، فَقَامَ كَمَا يَقُولُ أَحَدُكُمْ، فَبَالَ فَاتَّبَدَتْ مِنْهُ، فَأَشَارَ إِلَيَّ، فَجِئْتُ، فَقُمْتُ عَقْبَهُ حَتَّى فَرَغَ.

Yenə də Əbu Vaildən belə nəql edirlər ki; "Əbu Musa Əş'əri sıdiyin nəcis olmasında çox israrlı idi və deyirdi: Bəni İsrail arasında təharət qanunu belədir ki, əgər paltarlarına sidik dəyərsə yumaq əvəzinə o yeri qayçı ilə kəsirdilər. Huzeyfə dedi: Ey kaş Əbu Musa bu israrından çəkinsəydi. Çünkü mən Peyğəmbərlə birlə gəzirdim. Bu zaman o həzrət (s) divarın arxasında olan zibilliyyə yaxınlaşdı və sizlərdən biri kimi dayanaraq, ayaq üstə bövl etdi. Özüm ondan aralı durdum. O həzrətin (s) işi bitdi.

Onun

[\(yanına qayıtdım və işini qurtarınca arxasında dayandım.\)](#)

;Buxari və Müslimin nəql etdikləri bu iki hədisdən belə başa düşülür ki

Allahın elçisi həzrət Məhəmməd (s)- məqamından uzaq, cahiliyyət dövrünün mühitində tərbiyələnmiş və hələ İsləm dininin gözəl təlim və qanunları ilə tanış olmayan, etimad olunmaz şəxslərdən biri idi. Bəli, həzrət Peyğəmbər (s) də belə şəxslər kimi zibilliyə və [قَاتَمَ رَسُولُ اللَّهِ كَمِيَا يَقُومُ أَحَدٌ كُمْ فَهُوَ الْفَارِسُ](#):divarların arxasına ayaq üstə durub bövl (sidik) edirdi
!!Çox təəccüblüdür

Bu nisbətin qəbahətli olmasına e`tiraf

Biz, həzrət Peyğəmbərə (s) aid edilən bu nisbət barədə dəqiq elmi bir nəzər vermirik
.və nəzafətin fitri bir məsələ olmasını da söyləmirik

Biz, bövldən təmiz olmağın o qədər aydın olduğunu və Əbu Musa Əş`ərinin bunu dərk
.etdiyini və bu mövzuda çox diqqətli olduğunu da demirik

Həmçinin Əbu Musa Əş`ərinin nəqlinə əsasən bu məsələnin o qədər də mühüm olub
ta Bəni İsrail arasında sidiyin bulaşdırıldığı yeri qayçı ilə kəsib atdıqlarını da söyləmək
.istəmirik

Əksinə, biz bütün bu kimi məsələləri bir tərəfə qoyuruq. Çünkü bu məsələni “əhli-
sunnə” alımları və “səhihey” kitablarının şərhçiləri çox qəbahətli olduğunu e`tiraf
etmişlər. Onlar bu nisbətin nübüvvət məqamına xəyanət olduğunu və bu məsələnin
.pisliyini anlamışlar

səh:۳۵۴

Səhihi Buxari”, ۱-ci cild, “Kitabul-vuzui”, “Əlbövlu ində sahibih” bölümü və“. [۱] -۱
“Əlbövlu qaimən və qaidən” bölümü, “Əlbövlu ində səbatəti qovmin” bölümü, hədis:
۲۲۲; “Səhihi-Buxari”, ۲-cü cild, “Əlvuqufu vəl bövlu ində sibatəti qovmin” bölümü, ۲۲۳-cü
.hədis və ۱-ci cild, “Əlməshu ələl-xəffin” bölümü ۲۲۳۱-cu hədis

Buna baxmayaraq hədisi nübüvvət məqamına aid edilməsin deyə quru və nifrətamız müxtəlif sözlərlə mə`nasını cürbəcür yerlərə yozmuş və günahdan daha pis olan .üzürlərini söyləmişlər

Günahdan daha pis üzrlər

Səhihi-Müslim” və “Səhihi-Buxari” kitablarının şərh yazarları zikr olunmuş bu iki hədis“ :barədə belə söyləyirlər

Cahiliyyət dövründə ərəb yarımadasında yaşayan camaat ayaq üstə bövl etməyin . . bel ağrısına xeyirli və dərman olmasını bildirirdilər. Mümkündür ki, həzrət Peyğəmbər (s) də bel ağrısına mübtəla olmuşdur və cahil ərəb camaatı kimi şəfa tapması üçün !ayaq üstə bövl etmişdir

Bəlkə də Peyğəmbərin yanına (ayağının bud hissəsinə) hər hansı bir yara və yaxud . . içibən var imiş. Bu da onun oturaraq bövl etməsinə mane olmuş

Ayaq üstə bövl edən şəxs bağırsaq yolundan nəcisin xaric olmasından amandanadır. . . Lakin oturaq vəziyyətində belə iş amanda olmur. Buna görə də “Ömər” də belə demişdir ki: Ayaq üstə bövl etmək əgətin məxrəcini (bağırsaqdan nəcisin xaric olan yerini) qoruyur. Həzrət Peyğəmbər (s) də bu səbəbdən ayaq üstə bövl etməsi ehtimal . . olunur

Bəlkə də Peyğəmbər (s) yumağa yer tapmamış və çarəsizlik üzündən ayaq üstə bövl . . etmişdir

Həzrət Peyğəmbərimiz (s) ayaq üstə bövl etməyin icazəli olduğunu əməli surətdə . . camaata göstərmişdir. Hərdən özü də ayaq üstə bövl edirdi

Söylədiklərimizi “Səhihi-Buxari”-nin şərh yazarlarından biri olan İbn Həcər, öz “Fəthul-bari”[\(1\)](#) adlı kitabında və həmçinin

səh: ٣٥٥

Qəstələni “Irşadus-sarı”⁽¹⁾ adlı kitabında nəql etmişlər. O cümlədən, bu nəzərləri Nəvəvi “Səhihi-Müslim” kitabının şərhində Xitabi, Beyhəqi və əhli-sunnə məzhəbinin alımlərindən nəql etmişdir

إِنَّمَا بَالَ قَائِمًا لَا نَهَا حَالَةُ يُؤْمِنُ مَعَهَا خَرُوجُ الرِّيحِ بِصُوتٍ وَفَعَلَ ذَلِكَ لِكُوئِنِهِ قَرِيبًا مِنَ الدَّيَارِ

Başqa bir yerdə isə belə zikr olunmuşdur

أَنَّ الْعَرَبَ كَانُوا تَسْتَشْفِي لِوَجْعِ الصَّلْبِ بِالْبُولِ قَائِمًا⁽²⁾

Cəlaləddin Siyuti də həmin sözləri “Sünəni-Nəsai”-nin şərhində əlavələri ilə birgə zikr etmişdir.⁽³⁾

?Bu yozumlar nəyə lazımdır

Söylənilən yozumlar gülməli və günahdanda pis sayılan üzürlərdir. Peyğəmbər (s) barədə söylənilən bu sözlərin özü o həzrətə nisbət verilən əməldən daha çirkin və əxlaqsızlıqdır

Bizim nəzərimizcə bu kimi hədisi qə`bul edib, sonra onu belə quru və nifrətamız fikirlərlə yazmağın iki səbəbi vardır

;Nübuvvət məqamını tanıtmamaq və dərk etməmək .

Buxari və Müslümün kitablarında zikr olunan hər hansı bir hədisin səhihliyinbə və .
;doğruluğuna əqidənin olması

Hafiz “Cəlaləddin Siyuti”-nin nəqlinə görə, sünni məzhəbinin tərəfdarları bu iki hədisə əsaslanaraq ayaq üstə bövl etməyi İslam qanunlarının bir hissəsi kimi qə`bul etmişlər və bu gözəl sünənənin tərk olunmamasına və “Səhiheyə” kitablarına qarşı e`tiraz yaranmasın deyə ardıcıl olaraq bütün dövrlərdə azi ildə bir dəfə ayaq üstə bövl edirdilər!.. Nüasir alımlərdən biri də mənə İraq

səh:۳۵۶

.Nəvəvinin şərhi”, 2-cü cild, səh. 165“ . [2]-2
.Sünəni-Nəsainin şərhi”, 1-ci cild, səh. 2.“ . [3]-3

dindarlarından sünnilərdən bə`zisinin qondarma olan belə hədislərə əqidə bəsləyib .ona əməl etməsini və bu günlərdə də ayaq üstə bövl etdiklərini söyləmişdir

!Belə hadisələr bizim üçün qə`bul olunmazdır

Əgər onlar nübüvvət məqamını tanışaydılar və bütün bu sadəlövhüyü, təəssübü və “Səhihey” kitabları barədə yersiz olan xoş baxışlarını kənara qoyardılar. Azacıq bir diqqətlə bu mövzunun nəinki nübüvvət məqamına uyğun gəlmədiyini hətta bu məsələni İslam qanunları ilə tanış olan adi bir şəxsə və ya özünü şəxsiyyət sayan bir .kəsə nisbət vermək doğru və düzgün olmadığını dərk edərdilər

Biz, həzrət Peyğəmbər (s) barədə olan belə hədisləri qə`bul etmir, “Buxarı” və “Müslimin” söylədiklərini doğru saymırıq. Əksinə, biz həzrət Peyğəmbər (s) barədə o :hədisi qə`bul edirik ki, deyir

”Elə ki, həzrət Peyğəmbər (s) bövl etmək istəyirdi, camaatdan aralanırdı“

كُنْتُ مَعَ النَّبِيِّ فِي سَفَرٍ فَاتَى النَّبِيُّ حَاجَتْهُ فَأَبْعَدَ فِي الْمَذْهَبِ^(۱)

:Biz o hədisləri qə`bul edirik ki, belə deyir

إِنَّهُ كَانَ يَرْتَادُ لِبْلِيهِ مَكَانًا كَمَا يَرْتَادُ مَنْزَلًا

Allahın elçisi, əgər səhrada bövl etməyə məcbur olurdusa kənara sıçramasıın deyə,“
Özünə münasib bir yer seçirdi.”^(۲)

Biz, Rəsuli-Əkrəmin (s) qanun və sünəsində bu hədisi qə`bul edirik. Elə ki, o həzrət (s) .iki qəbrin kənarından keçirdi belə buyurdu

Bu iki qəbrin sahibləri hər ikisi əzabdadırlar.” Sonra belə əlavə etdi: “Hər ikisinin əzabı“ .nəzərinizdə tutduğunuz böyük günahın nəticəsi deyildir

səh:۳۵۷

;Sunəni-Nəsai”, ۱-ci cild, səh. ۲۱; və “Sunəni-Termizi”, ۱-ci cild, səh. ۱۷“. [۱]-۱
;Sunəni-Termizi”, ۱-ci cild, səh. ۱۷“. [۲]-۲

بَلِّي أَمَا أَحَدٌ هُمَا فَكَانَ يَسْعَى بِالنَّمِيمِ أَحَدٌ هُمَا فَكَانَ لَا يَسْتَنْزِهُ مِنْ بَوْلِهِ

Onlardan biri bövl edərkən onun kənara sıçramasının qarşısını almaması və digərinin
isə xəbərçi olduğu üçündür.”¹

Görəsən ayaq üstə bövl edən kəs onun sıçrayışından və ona bulaşmasından amanda “
”?qalarmı? Belə olduqda bu hədis ona aid deyilmi

?Bu kimi hədislərin düzəlməsinin səbəbi nədir

Biz belə düşünürük ki, həzrət Peyğəmbərimizin (s) səhabələrindən bəziləri İslamdan
.qabaqkı adətlərini yəni, ayaq üstə bövl etmələrini kamil şəkildə tərk edə bilməmişlər

Onlara e`tiraz olunmamasına görə, bu işin pisliyini azaltmaq və belə şəxslərin hörməti
qorunsun deyə, şəxsiyyətlərinin alçalmamasına xatir məcbur olmuşlar ki, bu kimi
hədisləri Allahın elçisi barədə uydurmağa başlasınlar. Bununla da İslam Peyğəmbərini
.bu kimi şəxslərlə bərabər və şərīk sayıb, onu bu əməllə müttəhim etsinlər

Bu nəzəriyyəni əhli-sünənənin mənbələrində bu barədə zikr olunmuş müxtəlif
.məsələlərdə və rəvayətlərin mənalarından başa düşmək olar

;İbn Macə öz “Sunən” adlı kitabında nəql edir ki

وَ كَانَ مِنْ شَأْنِ الْعَرَبِ الْبُولُ قَائِمًا

;²Cahiliyyət dövründə ərəblərin adət və ənənəsi ayaq üstə bövl etmək idi”²

;Malik, “Əl-müvəttə` ” adlı kitabında Abdullah ibn Dinardan belə nəql edir ki

səh:358

Səhihi-Buxari”, ۲-ci cild, “Kitabul-cənayiz”, “Əzabul qəbri minəl-fitnəti vəl-bövl”“ . [۱] -۱
bölmü; “Səhihi-Müslim”, ۱-ci cild, “Əd-dəlilü əla nəcasətil-bəvli” bölümü, “Sünəni-Əbi
;Davud”, ۱-ci cild, səh. ۵; və “Sunəni-Nəsai”, ۱-ci cild, səh. ۲۸
;Sunəni-İbn Macə”, ۱-ci cild, səh. ۱۱۲“ . [۲] -۲

رَأَيْتُ عَبْدُ اللَّهِ بْنَ عُمَرَ يَبْوُلُ قَائِمًا

Mən, Abdullah ibn Öməri (Ömərin oğlu Abdullahı) ayaq üstə bövl edərkən gördüm.”(1)

; Yenə də Ömər barədə iki rəvayətin belə nəql olunduğunu görürük ki

. 1

عَنْ أَبْنِ عُمَرَ، عَنْ عُمَرٍ، قَالَ: رَأَيْتِ النَّبِيَّ | وَآتَاهُ أَبْوُلُ قَائِمًا، فَقَالَ: يَا عُمَرَ لَا تَبْلُ قَائِمًا، فَمَا بُلْتُ قَائِمًا بَعْدَ.

Ömərin oğlu Abdullah atasından nəql edir ki; “Mən ayaq üstə bövl edirdim. Allahın elçisi məni bu halda gördü və buyurdu: Ey Ömər! Ayaq üstə bövl etmə. Ondan sonra mən

ayaq üstə bövl etmədim.”(2)

. 2

عَنْ أَبِي عُمَرَ، قَالَ عُمَرُ: مَا بُلْتُ قَائِمًا مُذْ أَشْلَمْتُ

Abdullah ibn Ömər atasından nəql etmişdir ki, o belə deyir: Mən İsləm dinini qə` bul“
etdiyim gündən ayaq üstə bövl etməmişəm.”(3)

Bir tərəfdənsə səhabələr arasında təkcə Ömərin ayaq üstə bövl etmək barədə əqli baxımdan icazəli olmasını, onun səbəbini və fəlsəfəsinin söylədiyini də görürük ki, belə :deyir

الْبَوْلُ قَائِمًا أَخْفَظُ لِلَّدُبُّرِ

Yəni, “Ayaq üstə bövl etmək, əsaslı olaraq məxrəcini çox yaxşı qoruyur.”(4)

Hər halda Abdullah ibn Ömərin barəsində Abdullah ibn Dinarın bu sözləri və mövzunu
Ömərə deyil, həzrət

səh: ۳۵۹

; Muvəttə` i-Malik”, 1-ci cild, “Ma caə fil-bəvli qaimən” bölümü“. [1]-1

; Sunəni-Termizi”, 1-ci cild, səh. ۱۰; “Sunəni-İbn Macə”, 1-ci cild, səh. ۱۱۲“. [2]-2

; Sunəni-Termizi”, 1-ci cild, səh. ۱۰“. [3]-3

Fəthul-bari”, 1-ci cild, səh. ۲۴۹; “İrşadus-sarı”, 1-ci cild, səh. ۱۷۷; və ۴-cü cild, səh.“. [۴] -۴
.۲۶۵; “Nəvəvinin şərhi”, səh. ۱۶۵

Peyğəmbərə (s) isbatlanması, o cümlədən Ömərdən bu barədə əqli dəlilin söylənilməsi bizi bir daha bu nəticəyə gətirib çıxardır ki, söylənilən məsələlər arasında bağlılıqlar .vardır

Bunu da bildirməliyik ki, bu mövzu həzrət Peyğəmbərimizin (s) dövründən sonra, Aişənin yaşayışı zaman ortaya çıxmış, müsbət və mənfi dedi-qodular həmin dövrdə meydana gəlmışdır. Aişə də Peyğəmbərə (s) tərəf çıxmış, bu pis və şiddətli töhmət və :iftiralara qarşı çıxaraq belə söyləmişdir

مَنْ حَدَّثْكُمْ أَنَّ النَّبِيَّ | كَانَ يَبْوُلُ قَائِمًا فَلَا تُصَدِّقُوهُ مَا كَانَ يَبْوُلُ إِلَّا قَاعِدًا

Hər kəs söyləsə Peyğəmbər ayaq üstə bövl edib, onu təsdiq etməyin. Çünkü“
[\(Peyğəmbər həmişə oturaq vəziyyətdə bövl edərdi.\)](#)”[\(ع\)](#)

Termizi bu hədisin nəqlindən sonra deyir: “Bu hədis sənəd baxımından ən doğru və ən ”.yaxşı hədisdir ki, bu bölüm də nəql olunmuşdur

[\(İbn Həcər də bu hədisin doğru və səhih olduğunu təsdiqləmişdir.\)](#)[\(ع\)](#)

Sehrun-nəbiy” dastanı“

Həqiqəti doğru olmayan məsələlərdən biri də “Səhiheyndə” həzrət Peyğəmbər (s) barədə təkcə Aişədən nəql olunan və bu günlərdə İslam düşmənlərinin əlində ən böyük zərbəsi sayılan tutarlı dəlillərindən biri “Sehrun-nəbiy” dastanıdır. Bu dastanın :xülasəsi belədir

Zərriq” sülaləsindən Lubeyd ibn Əsəm adlı yəhudü bir kişi həzrət Peyğəmbəri (s)“ sehrləmişdir. O həzrət elə sehrlənmişdir ki, onun tə` siri nəticəsində həzrət Peyğəmbər (s) xəyal edirdi ki, bir iş görür. Hansı ki, o işi yerinə yetirmirdi. Bə` zən də xəyal

səh:۳۶.

Sunəni-Termizi”, ۱-ci cild, səh. ۱۰; “Sunəni-İbn Macə”, ۱-ci cild, səh. ۱۱۲; “Sünəni-“. [۱] -۱ ;Nəsai“, ۱-ci cild, səh. ۲۶ ;Fəthul-bari“, ۱-ci cild, səh. ۳۴۱“. [۲] -۲

edirdi ki, öz həyat yoldaşlarının biri ilə yatmışdır. Bir halda ki, belə bir şey baş
verməmişdir

İndi isə bu hədislərdən birinin mətnini və tərcüməsini nümunə üçün burada zikr edirik

عَنْ عَائِشَةَ، قَالَتْ: سُبِّحْرَ رَسُولُ اللَّهِ | حَتَّىٰ أَنَّهُ يُحَيِّلُ إِلَيْهِ أَنَّهُ يَفْعِلُ الشَّيْءَ وَ مَا فَعَلَهُ حَتَّىٰ إِذَا كَانَ ذَاتَ يَوْمٍ وَهُوَ عِنْدِي دَعَا اللَّهَ وَ دَعَاهُ، ثُمَّ قَالَ: أَشَعْرَتِ يَا عَائِشَةَ إِنَّ اللَّهَ قَدْ أَفْتَانِي فِيمَا اسْتَفْتَيْتُهُ فِيهِ، قُلْتُ: وَ مَا ذَاكَ يَا رَسُولَ اللَّهِ؟ قَالَ: جَاءَنِي رَجُلٌ فَجَلَسَ أَحَدُ هُمَا عِنْدَ رَأْسِيْ وَالآخَرُ عِنْدَ رِجْلِيْ، ثُمَّ قَالَ أَحَدُ هُمَا لِصَاحِبِهِ: مَا وَجَعَ الرَّجُلِ، قَالَ: مَطْبُوبٌ، قَالَ: وَ مَنْ طَبِّهِ؟ قَالَ لِيَدَ بْنَ الْأَعْصَمِ الْيَهُودِيِّ مِنْ بَنِي زَرِيقٍ، قَالَ فِيمَا إِذَا؟ قَالَ: فِي مُشْطِ وَ مَشَاطِهِ، وَ جَفَّ طَلْعَهُ ذَكَرَ قَالَ: فَإِنَّهُوَ؟ قَالَ: فِي بَرِّ ذِي أَرْوَانَ، قَالَ: فَذَهَبَ النَّبِيُّ فِي أَنَاسٍ مِنْ أَصْحَابِهِ إِلَى الْبَرِّ، فَنَظَرَ إِلَيْهَا وَ عَلَيْهَا نَخْلٌ، ثُمَّ رَجَعَ إِلَى عِيشَةَ، فَقَالَ: وَاللَّهِ لَكَأَنَّ مَاءَهَا نَقَاعَهُ الْحَنَاءِ، وَلَكَأَنَّ نَخْلَهَا رَؤْسُ الشَّيْءِ الْأَطِينِ، قُلْتُ: يَا رَسُولَ اللَّهِ أَفَأَخْرَجْتَهُ؟ قَالَ: لَا أَمَّا أَنَا فَقَدْ عَافَنِي اللَّهُ وَ شَضَفَانِي، وَ خَشِيتُ أَنْ أُثُورَ عَلَى النَّاسِ مِنْهُ شَرًّا وَ أَمْرَ بِهَا فَدَفَنَتْ.

Aışə deyir: Həzrət Peyğəmbər (s) sehr olunmuş və bu sehr də ona öz tə'sirini“ qoymuşdur. Belə ki, o xəyalən bir işi görür, bir halda ki, o işi yerinə yetirmirdi. Bu o vaxta qədər baş verdi ki, günlərin birində mənim yanımda dua edirdi. O öz duasına davam etdi. Sonra dedi: Aışə! Allahın mənim istəklərimə müsbət cavab verdiyini başa düşdünmü? Dədim: Necə? Ya Rəsuləllah! Buyurdu:- İki kişi mənim yanımı gəldilər. Biri başımın yuxarı tərəfində, digəri isə aşağı tərəfimdə oturdu. Sonra biri o birisinə dedi: Bu kişinin nə xəstəliyi vardır? Cavab verdi: Sehrlənmişdir! Dedi: Onu kim sehirləmişdir?

.Cavab verdi: Zərriq sülaləsindən olan Lubeyd ibn Ə'səm adlı bir Yəhudü

Soruşdu:-Nə ilə? Dedi: Daraq, baş tüket və təzə çıçək açmış cavan ağaçın qabığı ilə.

.Dedi:-Haradadır? Cavab verdi:-Zi-Ərvan quyusunda

Sonra həzrət Peyğəmbər (s) bir neçə səhabələri ilə birgə həmin quyuya tərəf getdilər. Quyuya baxdıqda orada bir xurma ağacının olduğunu gördü. Bu vaxt Aişənin yanına qayıtdı və dedi: And olsun Allaha ki, o quyunun suyunun rəngi (zəhərin tə` sirindən) dəyişmiş və xına rəngdə suya dönmişdür. Oranın xurma ağacları şeytanların başları .kimidir

Aişə deyir ki; Mən soruşdum: Ya Rəsuləllah şehri çıxarda bildin? Buyurdu: “Yox! Çünkü Allah mənə şəfa verdi. Qorxdum ki, onu çıxardığım zaman camaat arasında ixtilafa [\(səbəb olsun.\)](#)” O an əmr etdi ki, o quyunu doldursunlar.[\(1\)](#)

.Bu hədis “Səhihi-Buxari” və “Səhihi-Müslimin” kitablarında Aişədən nəql olunmuşdur ;Səhihi-Buxaridə” Aişədən yenə bu mövzuda başqa hədis nəql olunmuşdur ki“

سُحْرَ رَسُولُ اللَّهِ | حَتَّىٰ كَانَ يَرَى يَأْتِي النِّسَاءَ وَلَا يَأْتِيهِنَّ، قَالَ سُفْيَانُ: وَ هَذَا أَشَدُّ مَا يَكُونُ مِنَ السُّحْرِ إِذَا كَانَ.

Həzrət Peyğəmbərə (s) sehr etmişlər. Bu sehrin tə` sirindən Peyğəmbər (s) elə “fikirləşirdi ki, öz xanımları ilə yaxınlıq edir. Hansı ki, belə bir iş görmürdü.” Bu hədisdə bu cümlədən sonra belə deyilir: “Sufyan deyirdi: Bu növ sehrlər ən çətin və ağır [\(sehrlərdəndir.\)](#)[\(2\)](#)

Biz, bu cərəyanın cavabını və dərin araşdırımızı münasib bir yerə və vaxta ayırırıq. Təəssüflər olsun ki, bir çox tarix və təfsir kitablarında, hətta bə`zən şı`ə məzhəbinin kitablarının bə`zisində də bu kimi hədislərə rast gəlirik. Burada

səh:۳۶۲

Səhihi-Buxari”, ۴-cü cild, “Kitabu Bəd`ul-xəlqi”, “Sifətul İblisi və cunudihi”[\[۱\]](#) - ۱ bölümü, ۵-ci cild, “Kitabut-tibb”, “Həl yəstəxricəs-sehr” bölümü; “Kitabut-tibb”, “Əs-sehr” bölümü, ۸-ci cild, “Kitabul-ədəb”, “İn-nəllahə yə`muru bil-ədli” bölümü, və “Kitabud-də`əvat” “Təkrirud-dua” bölümü; “Səhihi-Müslim”. ۵-ci cild, “Əs-sehr” ;bölümü ;Səhihi-Buxari”, ۵-ci cild, “Kitabut-tibb”, “Əs-sehr” bölümü[\[۲\]](#) - ۲

biz, yazıçılardan birinin araşdıraraq bu barədə verdiyi cavabla kifayətlənirik:1

Aışənin “sehrun-nəbiyy” barədə nəql etdiyi bu cərəyanın mə`nası budur ki, Allahın rəsulu öz ağlını itirmiş və sehrin tə`sirindən ayırmak və seçmək hissini qarışdırılmış

Buna görə də, namaz qılmadığı halda namaz qıldığını xəyal etməsi mümkündür. Yenə də mümkünür ki, həmin halda nübüvvət məqamına zidd və həmçinin onun insanlıq şe`ninə müxalif və zərər olan bir məsələni təsəvvür edib yerinə yetirsin. Nəhayət, ona vəhy nazil olduğunu və Allah tərəfindən əmr gəldiyini və s.. düşünməsi də mümkünür.

.Hansı ki, bunların heç biri baş verməmişdir

Baxmayaraq ki, bu kitabda bir kəsə həmlə etməyəcəyimə və heç kəsə irad tutmayacağımı söz vermişəm, bu yerdə özümə vacib bilirəm ki, açıq şəkildə irad tutam və sözümü deyəm. Bu kimi hədisləri nəql edənlər və ya öz kitablarında yazanlar özləri sehrlənmiş və dəlidirlər. Çünkü onlar öz yazdıqları və söylədikləri haqda heç də düşünməyiblər. Təkcə nəqlinə qənaət etməklə öz söylədiklərinin yalan və ya doğru .olmaması barədə az da olsa belə araştırma işi aparmayıblar

Təkcə vəhy yolu ilə söz danışan (Allahın buyurduğu kimi) bir Peyğəmbərin (s) öz ağlını !?itirməsi necə mümkünür

Allah bütün dünyaya, dilinə bə`zən batıl sözlər gətirən, başqalarının xoşlamadığı bir iş görən və bə`zən isə öz şüurunu, təfəkkürünü təmamilə itirən, ağlını əldən verən, sehrlənmiş bir şəxsin sözlərinə və əməlində ona itaət etməyi necə əmr edərək vacib !?saya bilər

səh:۲۹۴

Əlhəsən adı ilə məruf olan Haşim “Dirasətu fil kafi və əs-səhihul-Buxari” adlı . [۱] –۱ .kitabında, səh.۲۴۷

İşarə

Kitabımızın əvvəlki səhifələrində işarə olunduğu kimi, tarix boyu ənbiyaların həqiqi sifətlərini Tövratda və İncildə məxfi və xain əllər tərəfindən dəyişdirildiyinin şahidi olmuşuq. Hər zaman zəmanənin tələbinə əsasən Peyğəmbərləri bir dəstə cinayətkarların fikir və əməlləri ilə uyğunlaşması üçün əyyaş, şərabxor və zinakar şəxslər kimi tanıdırılmışlar. Bir yerdə böyük Peyğəmbərlərdən birini əri olan qadınla zina etdiyini və onun qeyri-şər`i yolla hamilə qalması və bu cinayəti ört-basdır edib, .abrını qorumaq üçün həmin qadının ərinin qatili adı ilə müttəhim etmişlər

Yaxud böyük Peyğəmbərlərdən başqa birisinin məst olaraq iki qızları ilə zina etməsi və hər ikisinin də öz atalarından uşağa qalması, dünyaya oğlan uşağı gətirməsi ilə .müttəhim etmişlər

Yenə də böyük Peyğəmbərlərdən başqa birinin mö`cüzə yolu ilə əyyaşlığını qələməalaraq onu alqaqolçulardan sayıb tanıdırılması və s

Əlbəttə, İslam Peyğəmbəri (s) də, bu kimi rəva olmayan və həqiqətin əksinə olan töhmətlərdən amanda qala bilmədi. Hakimiyyətdə olanlar bacardıqları qədər İslam Peyğəmbərinə həqiqətdən uzaq olan töhmət və iftiraları nisbət verdilər. Lakin Qur`ani-Kərimi hər növ təhrifdən və məxfi əllərin xəyanətindən saxlayan Allah, onun qorunmasını öz öhdəsinə götürmüştür. Bu kimi rəva olmayan nisbətlər və həqiqətdən uzaq olan məsələlər indiki Tövrat və İncildə yazılın yazılar kimi Qur`ani-Kərimin ayələrində deyil, səhih hədis surətində camaatın ixtiyarına qoyulmuşdur. Müsəlmanların bir çoxunun əqidəsi (Əhli-sünnə) bu hədislərin doğru və səhih olduğuna rəğmən, əsrlər boyunca onlara inanmış və onların məzmununa, mə`nalarına e`tiqad .bəsləmişlər

Biz həqiqəti olmayan bu kimi rəva sayılmayan töhmətləri

dörd hissədə gətirəcəyik. Sonra isə xülasə şəkilində bu hədislərin uydurulmasının .səbəblərini açıqlayacaqıq

!؟Peyğəmbərin (s) evində mahni oxunması .1

Səhiheyin” kitablarında nəql olunan hədislərin məzmununa əsasən həzrət“ Peyğəmbərin (s) evində və onun hüzurunda bə`zən qızlar xoş avazla mahnilər oxuyurdular. Əbu Bəkr də Peyğəmbərin (s) evinə daxil olarkən bu səhnəni görüb çox narahat olurdu. Hətta bu işin qarşısını da alırdı. Lakin həzrət peyğəmbər (s) Əbu ”.Bəkrə belə buyurdu: “Bayram və şənlik günləridir. Qoy öz işləri ilə məşğul olsunlar

Aişə xanımın gəlincikləri vardı. Həzrət Peyğəmbərin (s) hüzurunda onlarla oynayır və onula birgə oynayan qızlar da Peyğəmbərin (s) evində Aişə ilə oynayırdılar. Elə ki, həzrət Peyğəmbər (s) evə daxil olurdu, Aişə ilə oynayan qızlar Peyğəmbərdən utanaraq evin bir küncündə əyləşərdilər. Ancaq, Peyğəmbər (s) onları həvəsləndirərdi .və bir-birinin ardınca onları Aişə ilə oynamaya göndərərdi

:İndi isə bu hədislərin mətni və tərcüməsi ilə tanış olaq

.1

عَنْ عَائِشَةَ: أَنَّ أَبَا بَكْرَ دَخَلَ عَلَيْهَا وَالنَّبِيِّ عِنْدَهَا يَوْمَ فِطْرٍ أَوْ أَضْحَى وَعِنْدَهَا قِتَّيَانٌ تُغَيَّبُ مِنْ قَاتِلِ الْأَنْصَارِ يَوْمَ بَغَاثٍ فَقَالَ أَبُوبَكْرُ: مَرَّ مَارُ الشَّيْطَانُ؟ مَرَّتَيْنِ، فَقَالَ النَّبِيُّ دَعْهُمَا يَا أَبَا بَكْرَ، إِنَّ لَكُلَّ قَوْمٍ عِيدًا وَإِنَّ عِيدَنَا هَذَا الْيَوْمِ.

Aişə deyir: “Qurban və ya Fitr bayramı günü idi. İki nəfər mahni oxuyan qız mənim evimdə Buğas cənginin şe`rlərini oxuyurdular. Bu şe`rlərdə ənsar bir-birinə söylədikləri və nisbət verdikləri pis sözlər və nalayıq söyüslər vardı. Həmin vaxt Allahın elçisi (s) evdə idi. Əbu Bəkr evə daxil oldu (və bu səhnəni görüb çox narahat oldu) dedi:

!؟Musiqi?! Musiqi

!Peyğəmbər (s) buyurdu: Əbu Bəkr, onlarla işin olmasın

Çünkü her bir millətin bir bayramı var. Biz müsəlmanların da bayramı bu gündür."(1)

Qinə” lügəti işlənilmişdir. İbn Əsir “Nəhayə” adlı “قىنە” İzahı: Bu hədisin mətnində ”.kitabında deyir: “Qinə, peşəsi xanəndə olan qızlara deyilir

cümləsi işlənmişdir. Yə`ni o şe`rlərdə olan “بِهِمَا تَقَادَّرْتِ الْأَنْصَارُ” Yenə də hədisin mətnində ənsarın bir-birinə nisbət verdiyi söyüslər və pis sözləri oxuyurdular

:Lakin bu hədis Aişə xanımdan başqa cür də nəql olunmuşdur

.۴

...عَنْ عِائِشَةَ قَالَتْ دَخَلَ عَلَى أُبُو بَكْرٍ وَعِنْدِهِ جَارِيَةٌ مِنْ جَوَارِ الْأَنْصَارِ تُغْيِّبُهُ إِذَا تَقَوَّلَ الْأَنْصَارُ يَوْمَ بُغَاثٍ قَالَتْ وَلَئِسَتْ
بِمُغَنِّتَيْنِ فَقَالَ أُبُو بَكْرٍ أَمْرَأُمِيرِ الشَّيْطَانِ فِي بَيْتِ رَسُولِ اللَّهِ وَذَالِكَ فِي يَوْمِ عِيدٍ فَقَالَ رَسُولُ اللَّهِ يَا أَبَا بَكْرٍ إِنَّ لِكُلِّ قَوْمٍ عِيدًا وَهَذَا
عِيدُنَا.

Aışə deyir: Ənsar qızlarından ikisi mənim evimdə avazla Buğas cənginin şə'r lərini oxuyurdular. Ancaq onlar peşəkar oxuyan deyildilər. Bu vaxt Əbu Bəkr gəldi və dedi: Görəsən Şeytanın musiqisinin Peyğəmbərin (s) evində oxunması rəvadır mı?! Bu hadisə bayram günü idi. O üzdən həzrət Peyğəmbər (s) buyurdu: Ey Əbu Bəkr! Hər bir millətin bayramı vardır. Bizim də bayramımız bu gündür.” [\(1\)](#)

; Yenə də Aşədən nəql olunmuşdur ki .²

...عَنْ عِائِشَةَ أَنَّ أَبِي بَكْرَ دَخَلَ عَلَيْهَا وَعِنْدَهَا جَارِيَّاتٍ فِي أَيَّامٍ مُنِيَ تَدْفَانٍ وَتَضْرِبَانِ وَالنَّبِيُّ مُتَغَشِّ بِثُوَبِهِ، فَأَنْتَهَرَ هُمَا أَبُوبَكْرِ، فَكَشَفَ النَّبِيُّ عَنْهُ وَجْهَهُ، فَقَالَ: دَعْهُمَا يَا أَبَا بَكْرٍ، فَإِنَّهَا أَيَّامُ عِيدٍ، وَتِلْكَ الْأَيَّامُ أَيَّامٌ مُنِيَ.

سہی: ۳۶۶

Səhihi-Buxari”, ፩-ci cild, “Kitabu fəzaili əshabin-nəbiyy”, ፪-ci bölüm;“. [၁] -၁
“Məqdəmun-nəbiyyi və əshabihil-mədinə”, hədis: ၃၇၁၄
Səhihi-Buxari”, ၁-ci cild, “Kitabul-eydəyn”, ၂-cü bölüm; “Sinətul-eydəyni li-əhlil-“. [၂] -၂
.İslam”, ၅.၅-cu hədis

Qurban bayramı günləri idi. Allahın elçisi evdə, çarpayının üzərində istirahət edirdi. İki qız mənim yanımda qaval vurub əl çalırdı. Bu vaxt Əbu Bəkr gəldi və qızları bu işi görməkdən çəkindirdi. Həzrət Peyğəmbər (s) örtüyü üzündən götürdü və buyurdu: Ey Əbu Bəkr! Onları öz hallarına burax! Çünkü bayram, şənlik və Qurban bayramı
[günüdür.”](#)[\(1\)](#)

:Bu dastanı Ürvə Aişədən bu cür nəql edir

.⁴

...عَنْ عِرْوَةَ، عَنْ عَيَّاِشَةَ، قَالَتْ: دَخَلَ عَلَى رَسُولِ اللَّهِ وَعِنْدِهِ جَارِيَّةٌ تَغْنَيَانِ بِغَنَاءِ بُغَاثٍ فَأَخَصَ طَبَّعَ عَلَى الْفَرَايِشِ وَحَوْلَ وَجْهِهِ، وَدَخَلَ أَئُوبَكُرُ، فَأَنْتَهَرَنِي، وَقَالَ: مَرْمَارَةُ الشَّيْطَانِ عِنْدَ النَّبِيِّ؟ فَأَقْبَلَ عَلَيْهِ رَسُولُ اللَّهِ، وَقَالَ: دَعْهُمَا، فَلَمَّا غَلَّ عَمْزُتُهُمَا فَخَرَجَا.

İki qız mənim evimdə avazla Buğas müharibəsinin şə`rlərindən oxuyurdu. Həzrət“ Peyğəmbər (s) gəldi və çarpayıya tərəf getdi. Üzünü o tərəfə çevirdi. Bu vaxt Əbu Bəkr daxil oldu. Mahnı oxuyanları görünçə üzünü mənə turşutdu və dedi: Peyğəmbərin yanında qina və musiqi?! Peyğəmbər (s) üzünü Əbu Bəkrə tərəf tutub buyurdu: Onları öz başına burax! Aişə deyir: Əbu Bəkrin diqqəti dağıldı və mən o iki qızı işarə etdim,
[evdən çıxıb getdilər.”](#)[\(2\)](#)

səh: ۳۶۷

Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-mənaqib”, “Qissətul-həbəş” bölümü, ۳۳۳۷-“. [۱] - ۱ ۳۳۳۸-ci hədislər və ۲-ci cild, “Kitabul-eydəyn”, “İza fatəhul eydi yusəlli rukətəyn” bölümü, ۹۴۴-۹۴۵-ci hədislər. “Səhihi-Müslim”, ۳-cü cild, “Kitabu səlatul-eydəyn”, “Ər-ruxsətu fil-lə` bi əlləzi la mə`siyətə ləh” bölümü, ۴۸۹۲-ci hədis Səhihi-Buxari”, ۲-ci cild, “Səlatul-eydəyn” bölümü; “Fil-eydəyn və təcəmmuli fihi”“. [۲] - ۲ bölümü; (Əəlhərabu vəd-dərq ???), ۹۰۷-۹۰۸-ci hədislər; “Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-cihad”, “Əd-dərq” ??? bölümü, ۲۷۵۰-۲۷۵۱-ci hədislər. “Səhihi-Müslim”, ۳-cü cild, “Səlatul-eydəyn” bölümü, “Ər-ruxsətu fil-ləəbi əlləzi la mə`siyəh” bölümü, ۴۸۹۲-ci hədis

...عَنْ عَيْشَةَ قَالَتْ كُنْتِ الْعُبُّ بِالْبَنَاتِ عِنْدَ النَّبِيِّ | وَكَانَ لِي صَوَاحِبٌ يَلْعَبُنَّ مَعِي فَكَانَ رَسُولُ اللَّهِ إِذَا دَخَلَ يَتَقَمَّعُنَّ مِنْ عِهْدِ فِيسِرِ بِهِنَّ إِلَيَّ فَلِعَبُنَّ مَعِي.

Aışə deyir: “Mən həzrət Peyğəmbərin (s) yanında öz gəlinciklərimlə oynayırdım. Mənimlə oynayan qızlar da yanımıda idilər. Bir yerdə oynayırdıq. Elə ki, Peyğəmbər (s) gəldi onlar utandılar və evin bir küncündə gizləndilər. Ancaq həzrət Peyğəmbər (s) [onları həvəsləndirərək bir-bir mənim yanımıma oynamaya göndərdi.](#)”[\(1\)](#)

[Bu hədisi, Buxari “Ədəbul-mufrəd” adlı başqa bir kitabında iki yerdə gətirmişdir.](#)[\(2\)](#)

İzahı: Bəğəvinin “Məsabih” (“Kitabun-nikah”, “Əşərətun-nisa” bölümü) adlı kitabında yazdığı başqa bir hədisin məzmununa görə Aışədən nəql etmişdir ki; Aışə, Peyğəmbərin Təbuk və ya Hüneyn döyüşündən qayıdarkən gəlincikləri var idi! Bu iki döyük Məkkə fəth olunduqdan sonra təqribən Peyğəmbərin (s) ömrünün axır vaxtlarında baş vermişdi. Bu hədis doğrudursa, o dövrdə Aışənin on beşdən iyirmiyə .kimi yaşı vardı

Peyğəmbərin öz həyat yoldaşını rəqqasələrə baxmağa dəvət etməsi .

“Səhihi Buxari” və “Səhihi Müslim”də qeyd olunmuşdur ki, Həbəşədən hicrət edənlərin“ bir qurupu Peyğəmbər (s) məscidinin yaxınlığında rəqs edirdilər. Allahın elçisi də Aışəni onların rəqsinə baxmağa dəvət etdi. Bəzən isə Aışə özü Peyğəmbərdən (s) belə şeylərə tamaşa etmək üçün getməsinə icazə istəyirdi. Lakin

səh:368

“Səhihi-Buxari”, ۸-ci cild, “Kitabul-ədəb”, “Əlinbisatu ilən-nas” bölümü, ۵۷۷۱-cu“ . [۱] -۱ hədis; “Səhihi-Müslim”, ۵-ci cild, “Kitabu fəzailus-səhabə”, “Fəzlu Aışə” bölümü, ۲۴۰.-ci .hədis

“Ədəbul-mufrəd”, ۳۶۸ və ۱۲۹۷-ci nömrəli hədis“. [۲] -۲

naməhrəm kişilər Aişənin üzünü görməsinlər deyə, bəzən Rəsuli-Əkrəm (s) əbasını Aişə ilə məsciddə olan camaat arasında tutardı. Bəzən isə özü Aişənin qarşısında durardı və Aişə də Peyğəmbərin (s) ciyinindən rəqs edən Həbəsilərə baxırıdı.

Ancaq onların rəqs etməsi və oynaması ikinci xəlifənin xoşuna gəlmirdi. Hətta bir dəfə məscidin həyətində olan xırda daşları götürüb rəqs edənlərin üzünə atmaqla onları oynamağa qoymadı. Amma Peyğəmbər (s) xəlifənin bu işinə mane oldu və Həbəsilərə xitab edərək, belə buyurdu

"أَمْنًا بَنِي أَرْفَدٍ"

. Bu cümləni söyləməklə onları rəqsə daha da həvəsləndirdi
İndi isə bu barədə "Səhiheyndə" bir neçə hədisin mətni və tərcüməsini burada gətiririk

. 1

"إِنَّ عَائِشَةَ قَالَتْ: لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ يَوْمًا عَلَى بَابِ حِجْرَتِي وَالْحَبْشَةِ يَلْعَبُونَ فِي الْمَسْجِدِ وَرَسُولُ اللَّهِ يَسْتَرَنِي بِرِدَائِهِ لِكَيْ أَنْظَرَ إِلَيْهِمْ ثُمَّ يَقُومُ مِنْهُ أَجْلِي حَتَّى أَكُونَ أَنَا لَهُ أَنْصَرِفُ. فَاقْدِرُوا قَدْرَ الْجَارِيِّ الْحَدِيثِ السَّنْ حَرِيقَهُ عَلَى اللَّهِو"

Aişə deyir: Bir gün Həbəsilər məsciddə oynayırdılar. Həzrət Peyğəmbər (s) mənim...“ otağımın qapısının arxasında dayanmışdı. Öz əbası ilə məni örtdü ta onların rəqs edib, oynamalarına tamaşa edim.” Aişə əlavə edir: “Həzrət Peyğəmbər (s) mənim baxmağıma görə o qədər dayandı ki, özüm də yoruldum və evə qayıtdım. Siz də Peyğəmbər (s) kimi rəqs etməyə meylli olan cavan qızlarınızın qədrini bilin və onlarla [mehriban olun.](#)”[\(1\)](#)

səh:۳۶۹

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabus-səlat”, ۶۹-cu bölüm, “Əshabul-hərabi fil” . [1] - ۱ məscid”, hədis: ۴۵۴ (۴۴۲); “Səhihi-Buxari”, ۵-ci cild, “Kitabun-nikah”, ۱۱۳-cü bölüm, “Nəzərul mərəti iləl-hənşî və nəhvəhum min گeyri ribətin”, hədis: ۴۹۲۸; Səhihi-Müslim”, ۳-cü cild, “Ər-ruxsətu fil-ləəbil-ləzi la məsiyətə fih” bölümü, hədis: ۸۹۲

"...وَقَالَتْ عِيْشَةُ: رَأَيْتُ النَّبِيَّ | يَسْتَرِنِي بِرِدَائِهِ وَأَنَا أَنْهَظُ إِلَى الْجَبَشِ وَهُمْ يَلْعَبُونَ فِي الْمَسْيَجِ جِدِ فَرَجَهُمْ عُمَرُ، فَقَالَ الْبَنْيُ دَعْهُمْ أَمْنًا بَنِي أَرْفَدَهُ يَعْنِي مِنَ الْأَمْنِ وَأَنَا جَارِيَهُ فَاقْدِرُو الْجَارِيَهُ الْعَربَهُ الْحَدِيثَهُ السَّنَنَ".

Səhiheyndə zikr olunmuş başqa bir rəvayətdə yenə Aışə deyir

Həbəşəlilər məsciddə rəqs edirdilər. Həzrət Peyğəmbər (s) öz əbası ilə məni örtdü ki, "mən onlara tamaşa edim. Ömər onları oynamağa qoymadı. Allahın elçisi belə buyurdu: "Onları öz hallarına burax." Sonra Həbəşəlilərə belə buyurdu

"أَمْنًا بَنِي أَرْفَدَهُ"

Səhihi-Müslim"də bu hədis barədə Aışədən bu cümlənin də söylənildiyi zikr olunub "جَارِيَهُ فَاقْدِرُو الْجَارِيَهُ الْعَربَهُ الْحَدِيثَهُ السَّنَنَ". Mən cavan idim. Siz də cavan və rəqs etməyə meylli ". " . olan qızların fikrində olun

:Buxarinin nəql etdiyi başqa bir rəvayətin axırında isə belə gəlmişdir

"فَاقْدِرُو الْجَارِيَهُ الْحَدِيثَهُ السَّنَنَ تَسْمَعُ اللَّهُو"

Siz də cavan qızların fikrində olun ta onlar da musiqi dinləsinlər" (١)

"...وَكَانَ يَوْمٌ عَيْدٌ يَلْعَبُ السُّودَانِ بِالدَّرَقِ وَالْحَرَابِ إِنَّمَا سَأَلْتُ النَّبِيَّ | وَإِنَّمَا قَالَ تَسْتَهِينَ تَنْظِيرِيَنَ فَقُلْتُ: نَعَمْ فَأَقَامَنِي وَرَاءَهُ خَدْدِي عَلَى حَدِّهِ وَهُوَ يَقُولُ: دُونَكُمْ يَا يَابِنِي أَرْفَدَهُ حَتَّى مَلَكْتُ قَالَ حَسْبِكَ؟ قُلْتُ: نَعَمْ قَالَ: فَادْهِبِي.

Ürvə Aışədən nəql edir ki; "Bayram günü idi. Sudanlılar qalxan və qılıncla rəqs edirdilər. Ya mən özüm Peyğəmbərdən (s) xahiş etdim ya da Peyğəmbər özü mənə "onlara baxmaq istəyirsənmi?" soruşdu. Dedim: Bəli, Peyğəmbər (s) məni öz

səh:٣٧٠

Səhihi-Buxari", v-ci cild, "Kitabun-nikah", "Husnul-muaşirəti məəl-əhl" bölümü," . [١] -١

;hədис: ٤٨٩٤

arxasına aldı. Belə ki, mənim üzüm onun mübarək üzünə dəyirdi. Həzrət Peyğəmbər cümləsi ilə mən yorulana qədər rəqs etməyə həvəsləndirdi. Elə (s) دُونَكُمْ يَا بْنِي أَرْفَدْهُ onları ki, mən yoruldum Peyğəmbər (s) buyurdu: “Bəsdir?” Dedim:—“Bəli”. Buyurdu: “Yaxşı (onda get.”[\(1\)](#)

.٤

”عَنْ عَيَّاشَةَ قَالَتْ: جَاءَ حَبْشُ يَزِفْنُونَ فِي يَوْمٍ عَيْدٍ فِي الْمَسْجِدِ فَصَدَعَانِي الَّبَيْنُ | فَوَضَعْتُ رَأْسِي عَلَى مِنْ كِبِيرٍ فَجَعَلْتُ أَنْظُرَ إِلَيْهِمْ حَتَّى كُنْتُ أَنَّا لَتَّى أَنْصَرَفْ عَنِ النَّظَرِ إِلَيْهِمْ.“

Yenə də Aişədən nəql olunmuşdur ki; “Elə ki, Həbəşəlilər Mədinəyə daxil oldular, bayram günləri məscidin yanında rəqs edib, oynayırdılar. Peyğəmbər (s) məni onlara tamaşa etməyə çağırıldı. Mən də başımı Peyğəmbərin (s) siznəsinin üzərinə qoyub, onların rəqs etməsinə tamaşa edirdim. Sonra baxmaqdan yoruldum və geri (qayıtdım.”[\(2\)](#)

cümləsi işlənmişdir. Nəvəvi “Səhihi-Müslimün” يَزِفْنُون ” İzahı: Bu hədisin mətnində ”şərhində deyir: “Zəfənə” rəqs etmək mənasınadır

”İbn ma Yəbi“ دُونَكُمْ أَىٰ إِلْزُمُوا لِعَبْكُمْ Fəthul-munim”[\(3\)](#) kitabında bu hədisin şərhində deyir“ وَأَضْرَفَهُمْ أَجْدَادُ الْحَبْشِ ”. olun və davam edin

Qəstəlani “Səhihi-Buxari”nin şərhində deyir: “Çox güman

səh:۳۷۱

Səhihi-Buxari”, ۲-ci cild, “Kitabul-eydeyn”, “Əlhərabu vəl-duruq”, ۲-ci bölüm,“ . [۱] -۱ hədis: ۹۵.; “Səhihi-Buxari”, ۴-cü cild, “kitabul-cihad”, ۸۱-ci bölüm “Ədduruq”, hədis: ۲۶.۷; “Səhihi-Müslim”, ۳-cü cild, “Kitabus-səlatul eydeyn”, “Ər-ruxsətu fil-ləibil-ləzi la məsiyətə fih” bölümü, hədis: ۸۹۲

Səhihi-Müslim”, ۳-cü cild, “Kitabu səlatul-eydəyn”, “Ər-ruxsətu fil-ləibil-ləzi la“ . [۲] -۲ .məsiyətə fih” bölümü

Fəthul-munim” kitabı “Zadəl muslimu fima ittəfəqə ələyhi əl-Buxari və Muslim”“ . [۳] -۳

.kitabına olan şerhdır. Bu kitab Qahirədə 5 cilddə çap olunmuşdur

ki, bu rəqs və oynamaq mühacirlərin Mədinəyə gəlmişindən neçə il sonra olmuşdur.

Yəni, hicrətin yeddinci ilində baş vermişdir. Həmin vaxtlar Aişənin on altı yaşı vardı.”⁽¹⁾

Aişənin söylədiyi “Peyğəmbər (s) məni arxasına almışdı. Həbəşəlilərin rəqsinə tamaşa edənə qədər mənim üzüm onun üzünə dəyirdi” hədisdə belə bir sual qarşıya çıxır ki, görəsən Aişənin boyu Peyğəmbərin (s) boyundan çox hündür idi ki, Ümmül-mömininin üzü Peyğəmbərin üzünə dəyirdi? Və yaxud ayağının altına bir şey qoyurdumu? Və ya da Peyğəmbərin (s) qucağında otururdu ki, belə bir vəziyyət alınırdı?! (yəni üzü o

(?həzrətin üzünə dəyirdi

Çünki Aişə xanımın özü bu məsələdə susub. Biz də belə bir hadisənin baş verdiyinin işahidi olmamışiq. Bu suala açıq cavab verməkdə biz üzrlüyüük

.5

”...أَخْبَرْتِنِي عَائِشَةُ أَنَّهَا قَالَتْ لِلْعَابِنَ وَدَدْتُ أَنِّي أَرَاهُمْ قَالَتْ فَقَامَ رَسُولُ اللَّهِ | عَلَى الْبَابِ أَنْظَرَ بَيْنَ أَذْنَيْهِ وَعَاتِقَهِ.“

Aişə deyir: “Həzrət Peyğəmbərə (s) məsciddə oynayan və rəqs edənlərə tamaşa etmək istədiyimi söylədim. Həzrət Peyğəmbər (s) otağın qapısının ortasında durdu və mən Peyğəmbərin (s) giyninin üstündən onların rəqs edib, oynamalarına tamaşa edirdim.”⁽²⁾

.6

”...عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: يَئِنَّمَا الْحَبَشَةُ يَلْعَبُونَ عِنْدَ رَسُولِ اللَّهِ | بِحَرَابِهِمْ إِذْ دَخَلَ عُمَرُ بْنُ الْخَطَّابِ فَأَهْوَى إِلَى الْحَصَبَاءِ يَحْصِبُهُمْ بِهَا فَقَالَ لَهُ رَسُولُ اللَّهِ: دَعْهُمْ يَا عُمَرْ.“

Əbu Hüreyrə deyir: “Həbəşəlilər Həzrət Peyğəmbərin (s) hüzurunda qılınc oynadırdılar. Bu vaxt Ömər gəldi və yerdəki

səh:۳۷۲

Səhihi-Buxari”nin şərhi, “İrşadus-sarı” kitabı; Həmin “Səhihi-Buxari”, 8-ci cild,“ . [۱] -۱ ;səh. ۱۱۳

Səhihi-Müslim”, 2-cü cild, “Kitabu səlatul-eydəyn”, “Ər-ruxsətu fil-ləibil-ləzi la“ . [۲] -۲

xırda daşlardan götürüb onların üzünə atmaq üçün yerə əyildi. Peyğəmbər (s) [buyurdu: "Onları öz hallarına burax!"](#)⁽¹⁾

Həzrət Peyğəmbərin (s) qadın toy məclisində iştirak etməsi .²

Sihah" kitablarında yazılmış başqa hədislərin bəzisindən belə başa düşülür ki, Həzrət“ Peyğəmbər (s) bəzən qadınların toy məclislərində iştirak etmiş və bu məclisdə öz gözəl səsləri ilə eşidənlərin ürəklərini ovsunlayan qızların səslərinə qulaq asırdı. Bəzən isə kişi toy məclislərində iştirak edərdi və orada qonaqların gəlinin qarşıladığını və xidmət :göstərdiyini görərdi. Bu barədə də bir neçə hədis nəql edirik

"خالد بن ذكوان قال: قاتل الريبع بنت معاذ بن عفرا: جاءه النبي | فدخل حي بن علی فجلس على فراشی ك مجلسه ك مني | فجعلت جويريات لنا يضر بن بالده و ينذر من قتل من آبائی يوم بدر اذ قال إحداهم: وفينا نبي يعلم ما في غد فقال | دعى هذه و قوله بالله كنث تقولين".

Xalid ibn Zəkvan deyir: Rəbi, Məuz ibn Əfranın qızı dedi: Mənim toy məclisim olan“ günü Həzrət Peyğəmbər (s) bu toyda iştirak etdi. Sən oturduğun kimi Peyğəmbər (s) də, mənə məxsus döşənmiş olan xalcanın üzərində mənə yaxın əyləşmişdi. Qızlar qaval çalıb, oxuyurdular. O cümlədən Bədr döyüşündə öldürülmüş ata-babalarım barədə bəstələnmiş şerləri oxuyurdular. Təsadüfən o qızlardan biri bu kəlmləri oxudu yəni; gələcəkdə nə baş verəcəyini bilən Peyğəmbər (s) bizim غد ما في غد | . وفينما نبي يعلم ما في غد | . buyurdu: "Bu sözləri [kənara qoyub əvvəldə oxuduqlarınızı oxuyun!"](#)⁽²⁾

səh:۳۷۲

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabul-cihad vəs-seyr”, “Əl-ləhvu bilhərab”, ۷۹-cu“ . [۱] -۱ .bölüm, hədis: ۲۹۰۱

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabun-nikah”, “Əd-dəffu fin-nikah vəl vəlimə”“ . [۲] -۲ bölümü hədis: ۴۸۵۲; və ۵-ci cild, “Kitabul-fəzail”, “Şuhudul-məlaikəti bədrən” ;bölümünün hissəsində, hədis: ۳۷۷۹

Bu hədisi iki yerdə Buxari öz səhihində gətirmişdir. Bəzi tarixçilər və tərcümeyi-hal
yazarları da ondan götürüb Rəbinin tərcümeyi-halında zikr etmişlər.^[1]

Təəccüblü üzrlər

Bu hədislərin təhqiramız olan məzmunları və nübüvvət məqamı ilə olan ziddiyətli
mənaları çox açıq-aydındır. Çünkü ruhani bir alimin və ya məzhəbi bir kişinin aşağı
təbəqədən olsa belə özünü cürbəcür paltarlarla bəzəyib şənlənən qadınların toy
məclisində iştirak etməsi, oturub qızların oxuduqları musiqiləri dinləməsi, bəzən isə
onların oxuduqları mahnilər barədə öz nəzərini bildirməsi heç də təsəvvür olunacaq
deyildir. Bəli, azacıq da olsa ruhani və ya mənəviyyatı olan adı bir kəsdən belə bir şeyin
baş verməsi uzaq nəzərə çarpir, o ki, qaldı nübüvvət məqamına, düzü heç yaraşan bir
şey deyildir

Buna görə də İbn Həcər Kermanidən bu hədis üçün təəccüblü üzrlər və ya günahdan
.daha pis üzrlər açıqlamışdır

Kermani belə demişdir: Bu hədisdə neçə dənə ehtimal vardır. Biri budur ki, Həzrət
Peyğəmbər (s) qadınların toy məclisində pərdə arxasında iştirak etmişdir. Ya da deyə
bilərik ki, hicab ayəsi hələ nazil olmamışdır. Yaxud da ehtiyac olanda və ya əgər fitnə
.fəsad təhlükəsi olmadıqda naməhrəmə baxmağın heç bir eybi olmadığını söyləyək

Bu vaxt İbn Həcər bu sözlərə əlavə edərək belə deyir: Bu məsələ qəti dəlillərə əsasən
sübut olunmuşdur ki, Peyğəmbərin (s) xüsusiyyətlərindən biri, başqalarından fərqli
olaraq onun naməhrəm qadınla xəlvət etməsinin və naməhrəm qadının

səh:۳۷۴

İbn Səd öz “Təbəqat” kitabında, ۸-ci cild, və “Minən nisa İbn Malik ibnil Nəccar . [۱] – ۱
Ərrəbi binti Məuz”, səh. ۳۲۸, və “Əlisabə fi təmyizis-səhabə”, ۴-cü cild, səh. ۲۹۳, “Rəbi
binti Məuz ibn Əfra”nın tərcümeyi-halı, nömrə ۴۱۵ (“Ra” hərfi), ۴-cü cild, Rəbi bint
;Məuzun tərcümeyi-halı

Amma birinci ehtimala gəldikdə, yəni o Həzrətin (s) pərdə arxasında toy məclisində iştirak etməsi, bu rəvayətin məzmununun və mənasının əksinədir. Çünkü belə deyir Sən oturduğun kimi Peyğəmbər (s) də, mənə məxsus“ *فَجَلَسَ عَلَى فَرَاسٍ—كَمِنْيَ كَمِلِيسٍ—كَمِنْيَ* ”.döşənmiş olan xalçanın üzərində mənə yaxın əyləşmişdi

Lakin ikinci ehtimalda bəhs burasındadır ki, görəsən Həzrət Peyğəmbər (s) də !?başqaları kimi hicab ayəsi nazil olmazdan qabaq özünü pis işlərə bulaşdırılmışdı

Söylədiklərimizdən əlavə, “Rəbinin” nəql etdiyi bu məsələnin harasından məlum olur ki, ?əsası olmayan bu dastan hicab ayəsindən əvvəl ya da sonra nazil olmuşdur

Amma o ki, qaldı üçüncü ehtimala, yəni Allah rəsulunun xüsusiyyətlərindən biri də naməhrəm qadınlarla oturması dastanına, bu məsələ Əhli-beyt (səlamullahi ələykum əcməin) tərəfdarları tərəfindən çox əsassız və qəbul olunmazdır. İctimai baxımdan isə belə dastanlar İslamın ziddinə və əziz İslam Peyğəmbərimizin (s) şəninə zidd olan ən böyük məğlubedici hücumlardır

.²

”...عَنْ سَيْهَلِ بْنِ سَعْدٍ قَالَ: دَعَا أَبُوا أَسِيدِ السَّاعِدِيِّ رَسُولَ اللَّهِ | فِي عَرْسِهِ وَكَانَتْ إِمْرَأَتُهُ يَوْمَئِذٍ خَدْمُهُمْ وَ هِيَ الْعَرْوُسُ، قَالَ سَهْلٌ: تَدْرُونَ مَا سَقْتُ رَسُولَ اللَّهِ | أَنْقَعْتُ لَهُ تَمْرَاتٍ مِنَ اللَّيْلِ فَلَمَّا أَكَلَ سَقْتُهُ إِيَاهُ .“

Səhl ibn Səd deyir: “Əbu Əsəyd Saedi öz toy məclisinə Peyğəmbəri (s) də dəvət etmişdi. Məclisin xidmətçisi həmin gəlin, Useydin xanımı idi.” Səhl əlavə etdi: “Bilirsiz o gəlin Peyğəmbərə (s) nə şərbəti verdi? Gecədən suya tökdüyü

səh:375

Fəthul-bari”, 11-ci cild, səh. 108-109, (“Kitabun-nikah”, “Əlxutbə” və “Əz-zərbu“ . [1] -1 ;(bid-dəffi fin-nikahi vəl-vəlimə” bölümü

xurmalarдан hazırladığı şerbəti. Elə ki, Peyğəmbər (s) yemək yedi həmin xurma şerbəti ilə o həzrəti sirab etdi.⁽¹⁾

;Bu hədisi Buxari Səhildən belə də nəql etmişdir ki

"أَبُو حَازِمٍ عَنْ سَيْهَلٍ قَالَ: لَمَّا عَرَسَ أَبُو أَسِيدَ السَّاعِدِيَ دَعَا النَّبِيَّ | وَأَصْحَابَهُ فَمَا صَنَعَ لَهُمْ طَعَامًا وَلَا قَرَبَهُ إِلَيْهِمْ إِلَّا امْرَأَتُهُ أَمْ أَسِيدَ بَلْتَ تَمَرَاتٍ فِي تُورٍ مِنْ حِجَارَهِ مِنَ اللَّيْلِ، فَلَمَّا فَرَغَ النَّيْمَ | مِنَ الطَّعَامِ أَمَاثَتُهُ لَهُ فَسُقُوتُهُ، تَسْحُفُهُ بِذَالِكَ".

Əbu Usəyd Saidi Peyğəmbəri (s) və onun səhabələrini öz toy məclisinə dəvət etmişdi. "Əbu Usəydin xanımından başqa heç kəs bu məclis üçün yemək hazırlamadı və ondan başqa da heç kəs qonaqlara xidmt etmədi. Elə ki, Peyğəmbər (s) yeməyini yeyib, qurtardı Usəydin xanımı gecədən qabda islatdığı xurmaların suyundan bir qədər götürüb Peyğəmbəri (s) sirab etdi və bu əməli ilə Peyğəmbərə (s) öz məhəbbətini göstərdi."⁽²⁾

Peyğəmbərin musiqiyə olan həvəsi .⁴

Belə hədislərin dördüncü qrupunda oxuyuruq ki, Həzrət Peyğəmbər (s) xanəndəliyə və toy məclislərində musiqi alətlərinin ifa olunmasına xüsusi rəğbəti və həvəsi vardır. Əgər bir toy məclisində xanəndəlik və qinadan xəbər olmazsa o həzrət şəxsən bu məsələyə müdaxilə edərək, bu məclisdə xanəndəyə və xanəndəliyə ehtiyac olduğuna öz təkidini bildirərdi. Hətta bəzən xanəndə qızlara və toy məclisinə gəlib-gedən qadınlara öz məhəbbətini izhar edərdi və onların

səh:376

Səhihi-Buxari" v-ci cild, "Kitabun-nikah", "Həqqu icabətil-vəlimə vəd-dəvət" . [1] -1 bölümü; "Kitabun-nikah", "Ənnəqiu vəş-şərabil-ləzi la yəskuru; "Kitabul-əşribə", "Əl-intibazu fil-əviyəti vət-turi" bölümü. "Səhihi-Müslim", 9-ci cild, "Kitabul-əşribə", ;"İbahətun-nəbiziil-ləzi ləm yəştəddə və ləm yəsir muskirən" bölümü Səhihi-Buxari", v-ci cild, "Kitabun-nikah", "Qiyamul-mərəti əlar-ricali fil-ərusi və" . [2] -2 ;xədəməthum binnəfsi" bölümü

qarşısında dayanaraq belə buyurardı: "Allaha and olsun ki, sizə qarşı məhəbbətim".çoxdur

:İndisə belə növ hədislərdən bir neçə nümunəni burada zikr edirik

.1

"...عَنْ عُرُوهَ، عَنْ أَبِيهِ، عَنْ عَائِشَةَ أَنَّهَا زَفَتْ إِمْرَأَهُ إِلَى رَجُلٍ مِنَ الْأَنْصَارِ فَقَالَ نَبِيُّ اللَّهِ | يَا عَائِشَهُ مَا كَانَ مَعَكُمْ لَهُوَ فَإِنَّ الْأَنْصَارَ يَعْجِبُهُمُ اللَّهُو".

Aışədən nəql olunmuşdur ki; "O (Aışə) ənsardan olan bir kişinin evinə gəlin aparırdı. Həzrət Peygəmbər (s) buyurdu: Aışə! Saz və avazınız yoxdur? Axı ənsarın saz və [avazdan xoşları gəlir?](#)!"[\(1\)](#)

Bu hədis, "Səhihi-Buxari"də gəlməmişdir. Ancaq İbn Macə öz səhihində İbn Abbasdan ;belə nəql etmişdir ki

"عَنْ أَبِي الزِّيْرَ، عَنْ ابْنِ عَبَّاسٍ، قَالَ: أَنَّكَحْتْ عَيْشَهُ دَاتَ قِرَابَتِهِ لَهَا مِنَ الْأَنْصَارِ، فَجَاءَ رَسُولُ اللَّهِ | فَقَالَ: أَهِيَدِيْتُمْ الْفَتَاهَ؟ قَالُوا: نَعَمْ. قَالَ: أَرَسِيْلُتُمْ مَعَهَا مِنْ يُغَرِّ؟ قَالَتْ: لَا. فَقَالَ رَسُولُ اللَّهِ | إِنَّ الْأَنْصَارَ قَوْمٌ فِيهِمْ غَرْلُ، فَلَوْ بَعَثْتُمْ مَعَهَا مَنْ يَقُولُ: أَتَيْنَاكُمْ أَتَيْنَاكُمْ فَحَيَّنَا وَ حَيَّكُمْ".

Aışə, öz qohumlarından olan bir qızı ənsardan olan bir kişinin evinə gəlin aparırdı." Həzrət Peygəmbər (s) daxil oldu və soruşdu: "Gəlini ərinin evinə göndərdinizmi?" Dedilər: – Bəli, ya Rəsulullah! Buyurdu: "Gəlinlə birgə xanəndə də getdimi?" Aışə dedi: – Xeyr! Həzrət Peygəmbər (s) buyurdu: "Ənsar qrupunun arasında qadınların oxuması adətdir. Gəlinlə birgə bir nəfər də göndərsəydiniz və o da bu şeri oxusaydı çox yaxşı olarıdı

أَتَيْنَاكُمْ أَتَيْنَاكُمْ فَحَيَّنَا وَ حَيَّكُمْ[\(2\)](#)

:Buxari Ənəs ibn Malikdən nəql edir. 2

"عَنْ أَنَسِ بْنِ مَالِكٍ، قَالَ: أَبْصَرَ النَّبِيَّ | نِسَائِاً مُقْبَلِينَ مِنْعَرِسِ فَقَامَ مُمْتَنًا فَقَالَ: اللَّهُمَّ أَنْتَمْ مَنْ أَحَبَّ النَّاسَ إِلَيَّ".

Səhihi-Buxari”, ۷-ci cild, “Kitabun-nikah”, “Ən-nusvətul-latı yəhdinəl-mərətə ilə” . [۱] -۱
zəvcıha” bölümü, hədis: ۴۸۶۷
Sunəni-İbn Macə”, ۱-ci cild, “Kitabun-nikah”, ۲۱-ci bölüm, “Əl-qina vəd-dəffu”, . [۲] -۲
hədis: ۱۹۰۰

Allahın elçisi, toy məclisindən gələn bir qrup qadınları və uşaqları gördü. Onları çox sevdiyinə görə dayandı və belə buyurdu: “Allah bilir ki, camaat içində mənim ən sevimli [\(və əzizlərim sizlərsiniz.\)](#)”⁽¹⁾

;İbn Macə də Ənəs ibn Malikdən bu hədisə oxşar başqa bir hədisi belə nəql edir ki

”...عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِيَّ مَرَّ بِعَضِ الْمَدِينَةِ فَإِذَا هُوَ بِجَوَارِ يَضْرِبُ بِدَفْهَنَ يَتَغَيَّرُ فِيْ رِبْنَ وَيُقْلِنُ: نَحْنُ جَوَارُ مِنْ بَنِي نَجَارٍ يَاجِبُنَا مُحَمَّدٌ مِنْ جَارٍ، فَقَالَ النَّبِيُّ : إِنَّ اللَّهَ يَعْلَمُ أَنِّي لَا حُجْكُنْ.”

Həzrət Peygəmbər (s) bir küçədən keçirdi. Əlç şalıb, xoşavazla bu şeri oxuyan qızları “[.gördü](#)

”...نَحْنُ جَوَارُ مِنْ بَنِي نَجَارٍ يَا حَبْذَا مُحَمَّدٌ مِنْ جَارٍ

”.Biz Nəccar qəbiləsinin qızlarıyıq, Məhəmməd nə gözəl bir qonşudur“

Ənəs ibn Malik deyir: “Elə ki, Həzrət Peygəmbər (s) bu qızları gördü, onlara belə [buyurdu: “Allah bilir ki, mən sizi çox sevirəm”.](#)⁽²⁾

Qeyd olunan hədislərin araşdırılması

Rəva olmayan nisbətlər” ünvanı altında qeyd etdiyimiz hədislər dörd hissədən ibarət idi. Bunların bir hissəsi əziz İslam Peygəmbərimizə (s) nisbət verilən çirkin və ləyaqətsiz töhmətlərdir. Bu töhmətlərlə o Həzrətin (s) pak və müqəddəsliyini ləkələmişlər. Təəssüflər olsun ki, bunların hamısı “Səhiheyə” kitablarında və əhli-sunnənin etiqad bəslədikləri başqa səhih kitablarda da İslamin əsl hədisləri kimi nəql olunmuşdur. Bununla da əsl olaraq çapa verilib yayılmışdır. Belə ki, onların bu kitablara [olan xoşbinliyi](#)

səh:۳۷۸

Səhihi-Buxari”, v-ci cild, “Kitabun-nikah”, “Zihabun-nisai vəs-sibyani iləl-ərus”“ . [۱] -۱ bölümü; ۵-ci cild, “Kitabu fəzailu əshabin-nəca”, “Qovlun-nəca lil-ənsar” bölümü, və ;“səhihi-Müslim”, v-ci cild, “Kitabu fəzailus-səhabə”, “Fəzailul-ənsar” bölümü .Sunəni-İbn Macə”, ۱-ci cild, “Kitabun-nikah”, “Əl-qina vəd-dəffu” bölümü“ . [۲] -۲

nəticəsində bu hədislərin məzmunları qəbul edilmiş və onların əsasında da fətva
vermişlər

:Biz belə hədisləri dörd yerə bölmüşük

;Peyğəmbərin (s) evində mahni oxumaq .

;Peyğəmbərin (s) öz xanımını rəqs məclislərinə dəvət etməsi .

;Qadın toy məclislərində Həzrət Peyğəmbərin (s) iştirak etməsi .

;Həzrət Peyğəmbərin (s) saz və avaza çox olan meyli və istəyi .

;İndi isə burada tərtiblə hədisləri araşdıraraq, cavab veririk

Bu hədislərin ravilərindən izahat vermələrini istəyirik

Əvəlcə bu hədisləri nəql edənlərdən soruşuruq: – Sözün düzü, görəsən evində və
gözələri önündə xanəndə qızlar olan, məzmunu nalayıq və pis sözlərdən ibarət olan
bir-birinə qarşı ləyaqətsiz nisbətlər verən iki qrupun şerlərini dinləyən, onları bu işə
rəğbətləndirərək həvəsə gətirən və ən nəhayət Əbu Bəkr bunların qarşısını almaq
?istədikdə ona “Onlarla işin olmasın!” – deyən peyğəmbər hansı peyğəmbərdir

Onun məscididnin yanında rəqs edənlərə mane olmayan, əksinə onları həvəsə
gətirən, əgər Ömər də, bu işin qarşısını almaq istədikdə ona –“Ömər! Onlarla işin
?yoxdur!” – deyən peyğəmbər hansı peyğəmbərdir

Bu hansı peyğəmbərdir ki, cavan həyat yoldaşını rəqqasələrə və naməhrəmlərə
baxmağa həvəsləndirir? Və o qədər gözləyir ki, həyat yoldaşının gözü naməhrəmlərə
!baxmaqdan doysun

Bu hansı peyğəmbərdir ki, qadınların şənliklərində iştirak edir və qadınların yanında,
!məclisin yuxarı başında əyləşir və nəğmə oxuyan qızlara qulaq asır

!?Bu hansı peyğəmbərdir ki, onların oxuduqları nəğmələrə öz fikrini bildirir

Bu necə peyğəmbərdir ki, kişi toy məclisində əyləşdiyi zaman təzə gəlin ona qulluq
?etməyi öz öhdəsinə götürür

Nübüvvətin ağır məsuliyyətini unudaraq hansısa toy məclisində xanəndənin olub-
olmadığına öz iradını bildirən və olmadığı halda belə məclisdə xanəndənin olmasını
deyən أَتَيْنَاكُمْ فَحِيَّا وَ حَيَاكُمْ vacib sayan, nəğməni və şeri də özü təyin edən
?peyğəmbər hansı peyğəmbərdir

Bu hansı peyğəmbərdir ki, qız toy məclisindən qayidanların və qaval vurub dairə
quran, nəğmə oxuyan cavan-cavan qızların qarşısında durur və “And olsun Allaha mən
!sizi çox istəyirəm və sizlər mənim nəzərimdə camaatın ən sevilməsini” deyir

Bu hadisələr hədis surətində əziz İslam Peyğəmbəri (s) barədə düzəldilmiş və əsrlər
boyu nəql olunmuşdur. Səhih hədislər adı altında da əsrlər boyu nəql olunacaqdır. Bu
hədislər məruf bir şerin mənasını dirildir

إِذَا كَانَ رَبُّ الْبَيْتِ بِاللَّدْفِ مَوِلَّا

فَشِيمُهُ أَهْلُ الْبَيْتِ كُلُّهُمْ الرَّقْصُ

Elə ki, evin böyüyü qaval vurub dairə qurmağa həvəsləndi, rəqqasəlik evin başqa“
.”üzvləri üçün adı bir işdir

Möhkəm və sarsılmaz dəlillər

Şübhəsiz ki, kitabı ilk səhifələrində Peyğəmbərlər barədə, xüsusilə də İslam
Peyğəmbəri Həzrət Məhəmmədə (s) aid bir çox məsələlər barəsində söhbət edərkən
istifadə etdiyimiz Quran ayələri və səhih rəvayətlər bu hədislərin qondarma və
uydurma olduğunu açıq-aydın bizə bildirir. Hətta İslam Peyğəmbərinin (s) besətdən
əvvəl biruzə verdiyi əməlləri və rəftarı, barəsində geniş söhbət etdiyimiz onun tutduğu
yolu

belə hədisləri, vurulan töhmətləri və iftiraları təkzib edir. Lakin bu hədislərin yalan, uydurma olmasını, vurulan töhmətlərin və iftiraların əsassız olmasına aydınlıq gətirmək üçün İslam Peyğəmbərinin (s) rəftarı, İslam dini baxımından məscidlərin əhəmiyyəti və hamisindən daha mühüm olan əhli-sünnə kitablarında qinanın və .naməhrəmə baxmağın haram olması barədə nəql olunan hədisləri burada gətiririk

səh:۳۸۱

Mötəbər tarix kitablarında Məhəmməd Hənəfiyyədən nəql olunmuşdur ki, o, atası Əmirəl möminin Əlidən (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurdu: “Mən uşaqlıq dövründə iki dəfə cahil camaatın işlərini görmək istədim. Bu üzdən Allah təalanın məni bu işləri görməkdən çəkindirdiyini anladım. Buna görə də peyğəmbərliyə seçilənə qədər cahiliyyət dövrünün faydasız işlərini görmək istəmədim.” Həzrət Peyğəmbər (s) belə əlavə etdi: “Bir gecə Məkkə ətrafında birgə qoyun otardığım Qureyş qəbiləsindən olan bir oğlan uşağına dedim:– Mənim qoyunlarımı baxa bilərsənm? Mən Məkkəyə qayıdır Məkkə cavanlarının gecə məclisində iştirak etmək istəyirəm

O mənim xahişimi qəbul etdi və mən Məkkəyə tərəf yollandım. Elə ki, şəhərin birinci evinə çatdım ney və yumru qaval səslərini eşitdim. Soruşdum ki:–Nə xəbərdir? Dedilər:–Toy məclisidir. Mən də o məclisdə iştirak etdim və onlara baxmaq üçün cəmiyyətin içində əyləşdim. Bu vaxt Allah mənə yuxu verdi. O məclisdən heç bir şey başa düşmədim. Günəşin istiliyini hiss edib, ayıldım və oğlana tərəf qoyunlarımın yanına qayıtdım. Qureyş qəbiləsindən olan o oğlan məndən soruşdu:– Gecə necə keçdi? Hansı məclisdə iştirak etdin? Başına gələnləri ona izah etdim

İkinci gecə yenə də əvvəlki gecə kimi o oğlandan qoyunlarımı baxmasını xahiş elədim. O da qəbul etdi. Elə ki, Məkkəyə gəldim, ötən gecədəki səsləri yenə eşitdim. Özümü o məclisə yetirib cəmiyyətə qatıldım və oturdum. Allah yenə mənə yuxu verdi. Günəş yandırıcı istisilə məni oyatdı və mən çöllüyə qayıdır başıma gələnləri dostuma anlatdım. Bu hadisədən sonra cahil camaatın işlərini Allah risalət və peyğəmbərlik tacını mənim başıma qoymuş andan bir daha görmək istəmədim.”[\(1\)](#)

Uşaqlıq dövründə Allahın xüsusi lütfündə böyüyərək keyf məclislərində iştirak etməkdən əməli surətdə çəkindirilən, öz besətindən əvvəl hətta cahil camaatın əməllərini yerinə yetirməsini heç fikrinə belə gətirməyən bir peyğəmbər necə ola bilər ki, risalət məqamına nail olduqdan sonra qoca yaşında öz çöhrəsini dəyişsin və qadınların toy məclisində iştirak etsin, təzə gəlinlər isə ona xidmət edib, qulluq göstərsinlər?! Yaxud da, öz xanımını naməhrəmlərə baxmağa vadar etsin?! Məgər bunların hamısı cahiliyyət dövrünün əməlləri deyildir? Məgər bu əməllərin hamısı İslam İbaxımında və əziz Peyğəmbərimiz (s) tərəfindən qadağan və haram buyurulmayıbmı

Qina” Quran baxımından”

Təfsircilərin nəqlinə görə Qurani-Kərimdə qina və musiqinin haram olmasına aid bir :çox ayələr nazil olmuşdur. Nümunə üçün onlardan üçünü burada gətiririk

.1

{وَمِنَ النَّاسِ مَن يَسْتَرِي لَهُ الْحَدِيثُ لِيُضْلِلَ عَن سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَخَذَهَا هُرُواً أُولَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ }

səh:۳۸۴

Mustədrəku Səhiheyin”, 4-cü cild, səh. ۲۴۵; “Təbərinin tarxi”, 2-ci cild, səh. ۲۷۹;“ . [۱] -۱ “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, ۱۳-cü cild, səh. ۲۰۷; və “Kamilu İbn Əsir”, 2-ci ;cild, səh. ۱۴; “İbn Kəsirin tarixi”, 2-ci cild, səh. ۲۸۷; “Sireyi Hələbiyyə”, 1-ci cild, səh. ۱۳۲

İnsanlar içерisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını“_ anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz [\(belələrini alçaldıcı bir əzab gözləyir”](#) [\(1\)](#)

İbn Məsuddan “ləhvül hədis”dən məqsəd nədir? deyə soruştular. Cavabında dedi: “Allaha and olsun ki, o həmin xanəndəlik və musiqidir.” Başqa bir nəqlə əsasən belə dedi: “Ləhvul-hədis”dən məqsəd qina və xanəndəlik və ona qulaq asmaqdır. Allaha ”.and olsun ki, ondan başqa bir Allah yoxdur

Tanınmış təfsircilərdən İbn Abbas, Abdullah ibn Ömər, Əkrəmə, Səid ibn Cubeyr, Mucahid, Məymun ibn Mehran, Qutadə, Nəxəi, Əta və Həsən Bəsri bu şərif ayədə [\(“ləhvul-hədis”i həmin oxumaq və musiqiyə işaret olduğunu bildirmişlər.\)](#) [\(2\)](#)

.2

{وَاسْتَفِرْزْ مِنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ}

Allah Şeytana xitab etdi və buyurdu): “[\(Allah Şeytana xitab etdi və buyurdu:\)](#) “Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat və azdır”. [\(3\)](#) İbn Abbas və Mucahid bu ayədə “Şeytanın səsi”-ni qinaya və musiqi alətlərinə təfsir [\(etmişlər.\)](#) [\(4\)](#)

.3

{أَفَمِنْ هَذَا الْحَدِيثِ تَعْجِبُونَ * وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ * وَأَنْتُمْ سَامِدُونَ}

Allah-Təala öz bəndələrini qorxudaraq danlayır və belə buyurur): “[\(İndi siz bu kəlama\)](#) [\(Qur’ana\) təəccübmü edirsiniz](#)”

səh:385

“Loğman” surəsi, 6-ci ayə“ . [1] -1

“Təbərinin təfsiri” 21-ci cild, səh. 39-40; “Qurtubinin təfsiri”, 14-cü cild, səh. 51-52-“. [2] -2 53; “İbn Kəsirin təfsiri”, 2-cü cild, səh. 441-442; “Əd-durrul-Mənsur”, 6-ci cild, səh. 159-

; ۱۶۰; “irşadus-sarı”, ۹-cu cild, səh. ۱۶۳

.Əl-İsra” surəsi, ۶۴-cü ayə“ . [۳] -۳

Təbərinin təfsiri”, ۱۵-ci cild, səh. ۸۱; “Qurtubinin təfsiri”, ۱۰-cu cild, səh. ۲۸۸; “İbn“ . [۴] -۴

; Kəsirin təfsiri”, ۳-cü cild, səh. ۴۹; “Alusinin təfsiri”, ۱۵-ci cild, səh. ۱۱۱

Həm də gülürsünüz, heç ağlamırsınız! Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona_ e'tina etmirsiniz).”^[1]

“samidun” kəlməsindən², “سَامِدُونْ”³, Bu ayə barədə Əkrəmə İbn Abbasdan nəql edir ki səməd” Huməyr qəbiləsinin lügətində⁴ ”سَمِدْ“ məqsəd qina, avaz və oxumaqdır. Çünkü (səmidləna) yəni, “bizim üçün qina və mahni oxu.”^[2] ;qina deməkdir. Deyirlər ki

Qina" hədislər baxımından"

Hədis kitablarında qina və musiqinin haram olması barədə bir çox rəvayətlər qeyd olunmuşdur. Nümunə üçün bir neçəsini burada qeyd edirik

.1

عَنْ أَبِي مُوسَى الْأَشْعَرِيِّ مَرْفُوِعًا: «مَنْ اسْتَمَعَ إِلَى صُوتِ غَنَاءٍ لَمْ يُؤْذِنْ لَهُ أَنْ يَسْتَمِعَ الرُّوحَاتِيْنَ، فَقِيلَ، وَمِنَ الرُّوحَاتِيْنَ يَا رَسُولَ اللهِ؟ قَالَ: قِرَاءَ أَهْلِ الْجَنَّةِ». ^[3]

Əbu Musa Əşəri Peyğəmbərdən (s) nəql edir ki; “Hər kəs, qina və musiqiyə qulaq asarsa, ona ruhanilərin səsinə qulaq asmağa icazə verilməyəcək.” Ərz etdilər: Ya Rəsuləllah ruhanilər kimlərdir? Buyurdu: “Behişt əhlinin qarıləri.”^[3]

.2

«عَنْ عَلَيٍّ مَرْفُوِعًا: تُمْسِخُ طَائِفَةً مِنْ أَمَّتِيْ قِرْدَهَ وَ طَائِفَهَ خَنَازِيرَ وَ يَخْسِفُ بِطَائِفَهَ وَ يُزِّلِّ عَلَى طَائِفَهُ الرِّيْحُ الْعَقِيمُ بِأَنَّهُمْ شَرِبُوا الْخَمْرَ وَ لَبِسُوا الْحَرِيرَ وَ اتَّخَذُوا الْقِيَانَ وَ ضَرِبُوا بِالْدُّفُوفِ». ^[4]

Əmirəl möminin Əli (ə) Peyğəmbərdən (s) nəql edir ki, o belə buyurdu: “Mənim ,ümmətimdən bir çoxu məsx olub meymuna

səh:386

;Ən-Nəcm” surəsi, ۵۹-۶۰-۶۱-ci ayələr“ . [1]-۱

Təbərinin təfsiri”, ۲۸-ci cild, səh. ۴۸; “Qurtubinin təfsiri”, ۱۷-ci cidl, səh. ۱۲۲; “İbn“ . [2] -۲ ;Kəsirin təfsiri”, ۴-cü cild, səh. ۲۶۰; “Əd-durrul-Mənsur təfsiri”, ۶-ci cild, səh. ۱۳۲ ;Qurtubinin təfsiri”, ۱۴-ci cild, səh. ۵۴“ . [3] -۳

bir çoxu isə donuza çevriləcəklər (bu iki heyvanın sıfəti və xüsusiyyətləri onlarda görünər). Başqa bir dəstəsi yerə girəcək, bir dəstəsi isə şiddətli tufanlara məruz qalacaqlar. Bu bələlərin səbəbi neçə əmələ görədir ki, mürtəkib olacaqlar

Şərab içmək, ipək paltar geyinmək və xanəndə qadınlara və musiqi alətlərinə meyilli [olmaq.](#)”⁽¹⁾

.3

«عَنْ أَنَسِ مَرْفُوْعًا: بَعَثَنِي اللَّهُ رَحْمَةً وَ هُدًى لِلْعَالَمِينَ وَ بَعَثَنِي بِمَحَقِّ الْعَازِفِ وَ الْمَزَامِيرِ وَ الْجَاهِلِيَّةِ».

Ənəs Həzrət Peyğəmbərdən (s) nəql edir ki, belə buyurdu: “Allahu Təala məni bütün dünyaya rəhmət və hidayət üçün göndərdi ki, musiqi alətlərini və cahiliyyət dövrünün işlərini aradan aparım.”⁽²⁾

.4

«عَنْ مُجَاهِيدٍ: كُنْتُ مَعَ ابْنِ عُمَرٍ، فَسَيَّمَ مَعَ صَوْتَ طَبِيلٍ فَأَذْخُلْ أَصْبَعَهُ فِي أُذُنِهِ ثُمَّ تَنَحَّى حَتَّى فَعَلَ ذَالِكَ ثَلَاثَ مَرَاتٍ ثُمَّ قَالَ: هَكَذَا فَعَلَ رَسُولُ اللَّهِ». [\(3\)](#)

İbn Məcə öz “Sünən” adlı kitabında Mucahidən nəql edir ki; “Mən Abdullah ibn Ömərlə bir yerdə idim. Baraban səsini eşitdi və barmağını qulağına tutdu. O yerdən uzaqlaşdı və bu işi səs gələn yerdən uzaqlaşınca üç dəfə təkrar etdi. Bu vaxt mənə bel dedi: [Allahın elçisi də belə edərdi.](#)”⁽⁴⁾

Həmin məzmunda başqa bir hədis Əbi Davudun “sunən” adlı kitabında da nəql [olunmuşdur.](#)⁽⁵⁾

İndi isə belə bir sual meydana çıxır: Bir Peyğəmbər ki, bu ayələr ona nazil olmuşdur və qinanın haram olmasını

səh: ۳۸۷

;Əd-durrul-Mənsur” ۲-ci cild, səh. ۳۲۴“ . [۱] -۱

;Əd-durrul-Mənsur”, ۲-ci cild, (“Maidə” surəsinin təfsiri), səh. ۳۲۳“ . [۲] -۲

Sunəni İbn Məcə”, ۱-ci cild, “Kitabun-nikah”, “Əlqina vəd-dəff” bölümü, hədis:“ . [۳] -۳

Sunəni Əbi Davud”, ۲-ci cild, səh. ۳۰۴; (“Kitabul-ədəb”, ۶۰-cı bölüm,“ . [۴] -۴
.(“Kərahiyətul-qina”, hədis: ۴۹۲۴

buyurmuşdur. Bir Peyğəmbər ki, “qinaya qulaq asanlar behişt qarılərinin səsini eşitməkdən məhrumdurlar” deyə buyurur. Bir Peyğəmbər ki, qına və musiqiyə qulaq asmağı insanın əxlaqının məsx olması amillərindən biri kimi tanıtdır. Bir Peyğəmbər ki, baraban və bu kimi şeylərin səsini eşitdikdə qulaqlarını barmaqları ilə tutur və həmin qına səsi olan yerdən surətlə uzaqlaşır. Necə ola bilər ki, öz evində qızlar qına və musiqi oxuyub, qaval çalaraq dairə qursunlar?! Əgər başqa biri bunun qarşısını almaq !?istədikdə isə “onlarla işin olmasın” deyə buyursun

Məscid barədə

Müqəddəs İslam dinində, məscidlərin hörmətini saxlamaq vacibdir. Yer üzündə hansı bir nöqtə məscid kimi tanınarsa oranı nəcis etməyə heç bir müsəlmanın haqqı yoxdur. .Həmçinin cənabətli halda məsciddə dayanmaq haram və qadağandır

Həzrət Peyğəmbərin (s) buyurduğu əmrlər, o həzrətin məscidlərə qoyduğu hörmətin :nişanələridir. O həzrət (s) belə buyurur

.¹

«قَالَ (ع) «جَنِّبُوا مَسَاجِدَ كُمْ صَبِيَانُكُمْ وَشَرَارُكُمْ وَيَعْكُمْ وَرَفِعْ أَصْوَاتُكُمْ وَإِقَامَهُ حُدُودُكُمْ وَسَلْ سَيُوفُكُمْ...».

Uşaqları, dəliləri və şerr adamları (məscidin hörmətini və nəzmini pozanları)“ məscidlərə buraxmayın. Məscidlərdə alış-veriş və dava-dalaş etmeyin. Səslərinizi məsciddə ucaltmayın. Məsciddə hədd vurmayın və özünüzlə qılınları qını olmadan [\(gəzdirməyin... \)](#)”⁽¹⁾

səh:۳۸۸

Sunəni İbn Macə”, 1-ci cild, səh. ۲۴۷; (“Kitabul məsacidi vəl cəmaə”, 5-ci bölüm,“ . [۱] -۱ “Ma yəkrəhu fil-məscid”, hədis: ۲۵.;). Məqsəd, bunlardan təmkinli olmaqdır. Əgər uşaqlar ibadət etmək üçün söhbət edərlərsə və onlara diqqət olunarsa bu əməl, .bəyənilmiş təlim və təbliğin bir növü kimi hesaba alınmaqdadır

«مَنْ سَمِعَ رَجُلًا يُشَيْدُ صَالَةً فِي الْمَسْجِدِ فَلْيَقُلْ لَا أَدَّاهَا اللَّهُ إِلَيْكَ فَإِنَّ الْمَسَاجِدَ لَمْ تُبْنَ لِذَلِكَ»

Yenə də o Həzrət (Ələyhi səlləm) məscidlərin hörmətini saxlamaq üçün belə buyurmuşdur: “Əgər məsciddə birinin itmiş bir şeyi elan etdiyini görsəniz, deyin ki, Allah itirdiyini qaytarmasın. Çünkü məscidlər ibadət yeridir və bu kimi işlər üçün [\(düzəldilməmişdir...\)"](#)[\(۱\)](#)

«إِذَا دَخَلَ أَحَدٌ كُمْ فَلَا يَجْلِسَ حَتَّى يُصَلِّي رِكْعَيْنِ»

Həzrət Peyğəmbər (s) əmr etdi: “Hər kəs məscidə daxil olsa oturmazdan öncə [\(məscidə hörmət alaməti olaraq\) iki rikət namaz qılsın.”\[\\(۲\\)\]\(#\)](#)

Peyğəmbər məscidi

Bunlar və yüzlərlə belə rəvayətlər, dünyanın müxtəlif yerlərində olan məscidlərin hörmətini saxlanması barədə buyururlanlar idi. Amma Həzrət Peyğəmbərin (s) öz məscidi fəzilət və şərafət baxımından başqa məscidlərlə müqayisə olunmazdır. Çünkü müsəlmanlardan bir qrupunun əqidəsinə görə Peyğəmbər (s) məscidi şərafət və fəzilət baxımından ikinci və Məscidul-hərəmin isə birinci olduğunu bilirik. Lakin

səh:۳۸۹

Sunəni Əbi Davud”, ۱-ci cild, səh. ۱۱, (“Kitabus-səlat” “Kərahiyyətu inşaiz-zallə”“ . [۱] -۱ ;bölümündə, hədis: ۴۷۳); “Sunəni Beyhəqi”, ۲-ci cild, səh. ۴۴۷

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabus-səlat”, “İza dəxələl-məscidə təlyəsil rikətəyn”“ . [۲] -۲ bölümü, hədis: ۴۴۴; “Səhihi-Buxari”, ۲-ci cild, “Kitabus-səlat”, “Əbvabut-təhəccud”, ۲۵-ci bölüm, “Ma caə fit-tətəvvui musənna musənna”, hədis: ۱۱۶۳; “Səhihi-Müslim”, ۲-ci cild, “Kitabus-səlatil-musafirin”, ۱۱-ci bölüm, “İstihbölümü təhiyyətil-məscid”, hədis: ۷۱۴-۷۱۵ ;və ۱۳-cü bölüm, hədis: ۷۱۶; “Sunəni Termizi”, ۲-ci cild, səh. ۱۲۹, ۲۳۲-ci bölüm, hədis: ۳۱۵

bəzilərinin əqidəsinə əsasən Peyğəmbər (s) məscidi bütün məscidlərdən hətta [\(Məscidul-hərəmdən də fəzilətlidir və Məscidul-hərəm də ikinci yerdədir.\)](#)

Bu üzdən Peyğəmbər (s) ələmdə ən şərafətli olan öz məscidində dua və minacatla çox məşğul olurdu və bu bərəkətli yerdə Allahın rəhmət və vəhy nazil etdiyi yer olduğu üçün mehriban Allahdan bağışlanması istəyirdi. Həmçinin girib-çixarkən məxsus dualar oxuyardı

Tirmizi öz sünənində Həzrət Zəhradan (səlamullahi ələyha) nəql edir ki, Həzrət Peyğəmbər (s) məscidə girmək istədikdə Məhəmmədə və onun Əhli-beytinə salam :göndərərdi və bu duanı oxuyardı

«رَبِّ اغْفِرْلِي ذُنُوبِي وَأَفْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ»

Ey mənim Pərvərdigarım! Günahlarımı bağışla və mənim üzümə öz rəhmət qapılarını“
”.aç

Məsciddən xaric olmaq istədikdə isə yenə Məhəmmədə və onun Əhli-beytinə salam :göndərərdi və bu duanı oxuyurdu

«رَبِّ اغْفِرْلِي ذُنُوبِي وَأَفْتَحْ لِي أَبْوَابَ فَضْلِكَ»

Ey mənim Pərvərdigarım! Mənim günahlarımı bağışla və mənim üzümə öz fəzilət“
[\(qapılarını aç.\)](#)

Buxari öz “Səhih” adlı kitabında nəql edir: “Həzrət Peyğəmbər (s) səfərdən qayıtdığı zaman əvvəlcə məscidə girərdi. İki rikət namaz qıldıqdan sonra isə öz evinə [\(gedərdi.\)](#)

Burada söylədiyimiz və nümunə üçün Peyğəmbər (s) məscidinin və başqa məscidlərin əhəmiyyəti barədə qeyd

səh:۳۹۰

Müraciət edin: “Əl-fiqihu ələl-məzahibil-ərbəə”, 1-ci cild, “Əhkamul-məsacid” . [1] - 1 ;bölmü

Sunəni-Tirmizi”, ۲-ci cild, səh. ۱۲۸; (۲۳۱-ci bölüm, “Ma caə biqovlin ində duxulil-“ . [۲] -۲
. (məscid”, hədis: ۳۱۲
Səhihi-Buxari” ۴-cü cild, “Kitabul-cihad”, “Əs-səlatu izaqudimə min səfərin”“ . [۳] -۳
.bölümü

etdiyimiz hədislərin məzmununa, həmçinin məscidlərin hökmlərinə diqqət yetirdikdə, sonuncu peyğəmbərin Həbəşəlilərə onun məscidində rəqs edib oynamaya icazə verməsinə heç inanmaq olarmı?! Məscidə hər girib və çıxanda dilində məxsus duası olan, məscidlərdə itmiş adı bir şeyin elan olunmasına icazə verməyən, hörmət əlaməti olaraq hər məscidə girdikdə iki rikət namaz qılmağı əmr edən, məscidin hörmətinin qorunması üçün ədəb qaydalarına riayət etməyən uşaqlar, dəli və niyyəti şerr olan insanların məscidə gəlişini qadağan edən bir Peyğəmbərin öz məscidinin yanında, hansı ki, məscidlərin ən şərafətlisidir və o həzrətin huzurunda bir qrup insanlar rəqs etsinlər və bir qrupu da tamaşaya yaxınlaşsınlar?! Allahın Rəsulu (s) da rəqqasələri Bu nəqədər də doğrudur? Əgər ikinci !?
«دُونْكُمْ بَابِنِي أَرْفَدَه» : həvəsləndirsin və desin ki xəlifə buna mane olmaq istəyirsə və məscidin xırda daşlarıyla onları bu işdən çəkindirirsə o an Həzrət Peyğəmbər (s) buyurur ki; “Onlarla işin olmasın”?! Görəsən
! bunlar qəbul olunulasakidır

Naməhrəmlərə baxmaq

Müqəddəs İslam dinində məhrəm və naməhrəm, kişilərin məhrəm olmayan qadınlara və həmçinin qadınların məhrəm sayılmayan kişilərə baxmasının haram olması mövzusu o qədər açıq və aydındır ki, ayə və hədis gətiməklə sübuta ehtiyac qalmır. Lakin yenə də nümunə olaraq əhli-sunnə sənədlərindən və kitablarından iki hədisi
:burada gətiririk

.1

«أَخْرَجَ أَبُو دَاوُدَ وَالْتَّرْمِدِيَّ وَصَحَّحَهُ النَّسَائِيُّ وَالْيَهْقَى فِي سُيَّنَتِهِ عَنْ أُمّ سَلَمَةِ أَنَّهَا كَانَتْ عِنْدَ النَّبِيِّ | وَهَيْمَنَهُ قَالَتْ: بَيْنَا نَحْنُ عِنْدُهُ أَقْبَلَ ابْنُ أُمِّ مَكْتُومٍ، فَدَخَلَ عَلَيْهِ فَقَالَ رَسُولُ اللَّهِ | إِحْتَاجْبًا عَنْهُ، فَقَالَتْ: يَا رَسُولَ اللَّهِ هُوَ أَعْمَى لَا يُبَصِّرُنَا، فَقَالَ | أَعْمَيَا وَانِ أَنْتُمَا أَلَسْتُمَا تُبَصِّرَانِهِ |»

Siyuti “Əd-durrul mənsur” adlı kitabında Sunəni-İbn Davuddan, Tirmizidən, Nəsaidən, Beyhəqidən nəql edir ki, Ümmi Sələmə belə deyir ki; “Mən və Məymunə Allah Rəsulunun (s) yanında idik. Bu vaxt Abdullah ibn Ummi Məktum daxil oldu. Həzrət Peyğəmbər (s) bizə belə buyurdu: “Özünüzü ondan örtün!” Ümmi Sələmə deyir: “Mən Peyğəmbərdən soruşdum: Ya Rəsuləllah (s) o ki kordur, bizi görmür. Həzrət Peyğəmbər (s) buyurdu: “Sizin də gözləriniz görmür? O sizi görmürsə siz də onu [görmürsünüz mü?!](#)”[\(1\)](#)

.2

إِيَّاكُمْ وَالدُّخُولِ عَلَى النِّسَاءِ فَقَالَ رَجُلٌ مِّنَ الْأَنْصَارِ: يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ الْحَمْوَ؟ فَقَالَ: «الْحَمْوُ الْمَوْتُ». ...

Səhihi-Buxaridə və Səhihi-Müslimdə belə qeyd olunmuşdur: “Həzrət Peyğəmbər (s) buyurdu: Camaat! Naməhrəm qadınlar olan yerdən daxil olmayıñ. Ənsardan bir kişi soruşdu: Ey Peyğəmbər (s)! Əgər öz qardaşlarımızın xanımları olsa necə? Peyğəmbər (s) cavab verdi: Qardaşlarınızın xanımları həlak olmaq vasitələridirlər və onları [görməklə günaha düşməyiniz də mümkündür.](#)”[\(2\)](#)

Əziz oxucumuz bu mövzunun əhəmiyyət kəsb etdiyinə və naməhrəmin üzünə baxmağın haram olmasını bildirən hədislərin söylədiyi – Peyğəmbər (s) qadın toy məclislərində iştirak edirdi, təzə gəlinlər toy məclisində ona xidmət edirdi və ya cavan xanımı rəqs edən naməhrəm kişilərə tamaşa etməyə vadər edirdi və s.. dəyər .qiymətinə diqqət edərək, düşünə bilər

Ümmü Sələmə, Məymənə kimi əldən düşmüş və qocalmış xanımlarına gözləri kor
kişiyə baxmasın deyə kor kişinin

səh: ۳۹۲

.(Əd-durrul mənsur”, 5-ci cild, səh. ۴۲ “Şüəra” surəsinin təfsiri“ . [۱] -۱
Səhihi-Buxari”, ۵-ci cild, “kitabun-nikah” ۱۱۱-ci bölüm, “La yədxulunə rəculu“ . [۲] -۲
;biimrəətin”, hədis ۵۲۲۲

yanında özlərini örtməsinə əmr etdiyi halda necə ola bilər ki, cavan xanımına rəqs
!pedən kişilərə baxmasına icazə versin

Müsəlmanların naməhrəm qadınların hətta qardaş arvadı olsa belə onların arasına
girməyi qadağan və haram olduğunu buyuran bir Peyğəmbər (s) necə ola bilər ki, özü
qadınların toy məclisində və naməhrəm qadınların arasında əyləşsin?! Və yaxud təzə
!gəlinlərin ona və səhabələrinə xidmət etməsinə necə icazə verə bilər

Aişənin Peyğəmbər (s) yanında gəlinciklə oynaması

Əhli-sunnənin mötəbər kitablarında cism və cansız cism düzəldilməsi barədə çoxlu
hədislər yazılmışdır. Bu hədislərin məzmunu, Peyğəmbərin (s) evində və hüzurunda
Aişənin gəlinciklə oynaması hədisini inkar edir. Nümunə olaraq bir neçə hədisi nəql
:etməklə kifayətlənirik

.1

«عَنْ أَبْنِ عَبَّاسٍ عَنْ أَبِي طَلْحَةَ: «لَا تَدْخُلُ الْمَلَائِكَةَ بَيْتًا فِيهِ كَلْبٌ وَ تَصَاوِيرٌ».

Səhihi-Buxarıdə və Səhihi-Müslimdə qeyd olunmuşdur ki: “Rəhmət mələkləri
.”mütəssəmə və it olan evə gəlməzlər

.2

«...عَنْ أَعْمَشَ، عَنْ مُشْبِلِمَ، كُنَّا مَعَ مَسِيرُوقِ فِي دَارِ يَسَارِ بْنِ نَمِيرٍ فَرَأَى فِي صَفَّهُ فَقَالَ: سَمِعْتُ النَّبِيَّ | يَقُولُ: إِنَّ أَشَدَّ النَّاسِ عَذَابًا
يَوْمَ الْقِيَامَةِ الْمُضَوِّرُونَ».

Səhihi-Buxarıdə qeyd olunmuşdur ki, Əməş Müslimdən nəql edir ki; “Mən Məsruqla
Yəsar ibn Numəyrin evində idik. Məsruqun gözü otağın taxçalarında olan bir neçə
mütəssəməyə sataşdı. O belə dedi: Abdullah Allahın Rəsulundan nəql edir ki, qiyamət
gündündə mütəssəmə düzəldənlərin əzabı başqa günahlardan çox ağır olacaqdır.”(1)

səh:۳۹۳

Səhihi-Buxari”, v-ci cild, “Kitabul-libas”, “Əzabul-musəvvirin yəvməl-qiyamə”“ . [1] - 1
.bölmü

«عَنْ عَيَّاشِيَّةَ أَنَّهَا إِشْرَتْ نِمْرَقَةَ فِيهَا تَصَيِّدَهُ اُوْيِرْ قَفَّامَ النَّبِيِّ | بِالْبَابِ قَلَمْ يَدْخُلُ، فَقُلْتُ: أَتُوبُ مِمَّا أَذَّبْتُ، قَالَ: مَا هَذِهِ الْمَرْقَهُ؟ قُلْتُ: لِتَجْلِسَ عَلَيْهَا وَ تُؤْسَدَهَا. قَالَ: إِنَّ أَصْيَحَّهَا الصُّورِ يُعَذَّبُونَ يَوْمَ الْقِيَامَهِ، يُقَالُ لَهُمْ: أَحْيِوا مَا خَلَقْتُمْ وَ أَنَّ الْمَلَائِكَهَ لَا تَدْخُلُ يَيْتَا فِيهِ الصُّورَهُ».»

Yenə də Səhihi-Buxarıdə və Səhihi-Müsülməndə Aişədən nəql olunmuşdur ki, “Mən şəkli olan balış və döşəkçə almışdım. Peyğəmbər (s) onları görən kimi qapının ağızında durdu və evə girmədi. Dedim ki, əgər bir günah iş görmüşəmsə tövbə edirəm. Həzrət Peyğəmbər (s) buyurdu: Bu balışlar nədir belə? Ərz etdim: Bunları sizin istirahətiniz üçün istifadə etməyə görə almışam

Həzrət Peyğəmbər (s) buyurdu: “Şəkilləri çəkənlər qiyamət gündündə əzaba düçar olacaqlar. Onlara düzəldiyiniz şeyləri dirildin deyiləcək.” Bu vaxt Həzrət Peyğəmbər (s) [Əlavə edərək “rəhmət mələkləri şəkil olan evə gəlməzlər” deyə buyurdu.](#) [\(1\)](#)

səh:۳۹۴

Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-buyu`” “Ət-ticarətu fima yəkrəhu lubsihi lir-“ . [۱] -۱ ricalı vəz-zər”; bölümü, ۵-ci cild, “Kitabul-libas”, “Kərihəl-quudi əlas-surəti” bölümü; ۱-ci cild ۵-ci cild, “Kitabul-libas, “La tədxulul-məlaikətu bəytən fihi surətun” bölümü; “Səhihi-Müslim”, ۶-ci cild, “Kitabul-libasi vəz-zinəti”, “la tədxulul-məlaikətu bəytən fihi ;kəlbu vəs-surətu” bölümü

?Bu hədislərin uydurulmasından məqsəd nədir .✓

İşarə

Bura qədər əhli-sünnə kitablarında nəql olunmuş İslam Peyğəmbərinin müqəddəsliyinə yaraşmayan nisbətlər barədə və sözü gedən hədislərin qarşısında duran Quran ayələrinin və hədislərin bir hissəsini qeyd etdik

İndi isə bu hədislərin uydurulmasından məqsədin və rəva olmayan bu iftiraların səbəblərini kitabı tutumu qədəri araşdırıb və burada bu hədisəri düzəltməyə məcbur olanların məqsədlərinin və səbəblərindən üç amilini sizə qeyd edirik

Hakimiyyətdə olanların əxlaqi pozğunluğu .1

İşarə

Tarixi araşdırmalar bunu göstərir ki, Osmanın xilafəti dövründən İslam hökməti və xilafəti güclü hərc-mərc və əxlaqi pozğunluğa düşər oldu. Osmanın vilayətlərə təyin etdiyi vilayət başçıları və qohumları, sarayda olan əlaltıları heç də əxlaqi və məzhəbi əməllərlə tanış deyildilər. Əyyaşlıq və şərabxorluq, gecə məclisləri, qına və xanəndəlik çox geniş şəkildə yayılmışdı. Musiqi və qına, İslam dininin mərkəzi olan iki mühüm şəhərlərində - Məkkə və Mədinə - başqa şəhərlərə nisbətən çox yayılmışdı. Bu iki şəhərdən başqa yerlərə də yayılmışdır. Lakin İslam hökməti və xilafəti adına camaata başçılıq edən hökumət adamları camaatın işlərini öz əllərinə

alıb, Peyğəmbər (s) canışını və xəlifəsinin nümayəndəsi adı ilə idarə edirdilər. Eyş-işrət, xoşguzaranlıq məclislərində iştirak etdiklərinə görə camaatın məzhəbi problemlərini və məsələlərini də öz aralarında həll edirdilər. Şərab məclisləri qurmalarına baxmayaraq, Cümə namazının imamlığını və müsəlman camaatın imamlığını da işgal edirdilər. Bu üzdən rəva olmayan məsələləri, iftiraları və yalanları Peyğəmbərin (s) özünə nisbət verir və onun nübüvvət məqamını aşağı salırılar. Bu yolla öz əməllərinə və cinayətlərinə çıxış bir yol düzəldib, müsəlmanların fikirlərində elə bir peyğəmbər canlandırırdılar ki, bu peyğəmbərlə tanış olanlar irad və şübhə etmədən belə .canışıləri qəbul etsinlər

Əgər bir peyğəmbər öz evində mahni oxumağa həvəsləndirirsə onun canışılərinin gecə məclislərində iştirak edərək xanəndə qadınların səslərinə qulaq asmalarının nə !?iradı var

Əgər bir peyğəmbər qadın toy məclislərində iştirak edib xanəndə qızları oxuyaraq rəqs etməyə, göbək atmağa həvəsləndirirsə və ya öz cavan arvadını rəqs edən naməhrəm kişilərə baxmasına dəvət edirsə, yaxud da öz səhabələri ilə toy məclisində iştirak edirsə və ona bu məclisdə qulluq etməyi təzə gəlin öhdəsinə alırsa, belə halda hər növ əyyaşlığın və əxlaqi pozğunluğun yolu, əyyaşlıq və müsalmanlara rəhbərlik etmək istəyən kəslərin üzünə açılacaqdır. Bununla da onlara kiçik bir irad tutmaq yersiz olacaqdır. Bəli, bu hədəf və məqsədlər Həzrət Peyğəmbərimizin (s) müqəddəsliyinə və nübüvvətinə vurulan iftira və yalanların nisbət verilməsinə səbəb olmuşdur

Xilafət sarayında əxlaqi pozğunluğun nümunələri

Tarixçilər və hədisçilər bacardıqları qədər Peyğəmbər (s) səhabələrinin zəif nöqtələrini məxfiləşdirmiş, onların nöqsan və eyiblərini örtməyə çalışmışlar. Lakin buna baxmayaraq yenə də bu pozğunluqlardan aşkar və cəlb edici nümunələri əldə etmək

olar. Burada söylədiklərimizi təsdiq etmək üçün tarix və hədis kitablarında Osman və Muaviyyənin xilafəti dövründəki vəziyyətlərdən xəbər verən bu növ nümunələrdən bir :neçəsini burada nəql edirik

Osmanın və Muaviyyənin xilafəti dövrlərində sayı ondan yuxarı olan xanəndə və İbn . Ə Sihan, Tuveys, İbn Aışə, Zil-Əsbə, Saini Xasər və s.. kimi tanınmış musiqi bəstəkarları meydana gəlmüşdir. Onları gərək saray bəstəkarları adlandıraq. Çünkü bu bəstəkarlar [bəzən saray məmurları](#) üçün və bəzən də xəlifənin özü üçün xüsusi vaxt ayıırırdılar.[\(1\)](#)

Əbul-Fərəc İsfəhani tanınmış xanəndə olan İbn Sihanın tərcümeyi-halında belə . Ə deyir

O, daim şərab içən, içki alkaqolcularından, Bəni Üməyyə və Əbu Süfyan övladları ilə həmçinin Osmanın övladları ilə xüsusi əlaqəsi olan kəslərdən biridir. Lakin .başqalarından daha çox Vəlidlə (Osmanın oğlanlarından biri) ünsiyyətdə idi

.Çünkü İbn Sihan və Vəlid həmişə şərab məclislərində birgə iştirak edən iki dost idilər

Əbul-Fərəc yazır: “Vəlid ibn Osman, Vəlid ibn Ötbə ibn Əbi Süfyan və İbn Sihanla birgə şərab içirdilər. Vəlid ibn Osman həddindən artıq sərxoş və halsiz oldu. Belə ki, qadınlar onun öldüyünü zənn edib, ağlamağa başladılar. Bu vaxt İbn Sihan onun başının üstünə gəldi. Vəziyyəti görçək qadınları məclisdən çıxartdı və Vəlidin başı tərəfdə əyləşdi. Əssəbuh ya Əba Əbdullah indi sübh“: «الصَّبُوحُ يَا أَبَا عَبْدِ اللَّهِ» Onun qulağına bu cümləni söylədi şərabının vaxtıdır. Ayağa qalx!” Vəlid bu cümləni Əbdur-Rəhman ibn Sihanın dilindən eşidən kimi yavaş-yavaş təbii halına qayıtdı və durub oturdu. İbn Sihan, bu

səh:۳۹۷

Mütaliə üçün bu oxuyanların tərcümeyi halına müraciət edin. “Əl-əğani”, “Əbul- . [1] – .”Fərəc İsfəhaninin yazısı

:hadisə üçün öz məşhur şerlərini oxumağa başladı

بِأَبِي الْوَلِيدِ وَأُمِّ نَفْسِي كَلَمًا

بَدَتِ النُّجُومُ وَذَرَ قَرْنُ الشَّارِقِ [\(۱\)](#)

Əbu Fərəc Müaviyənin öz oğlu Yəzidin məclisində iştirak etdiyini və bu məclisdə .^۲ Mədinənin məşhur xanəndəsi olan “Saibi Xasərin” də olduğunu nəql edir. Bu hadisənin axırında belə əlavə edir: “Müaviyə, oğlu Yəzidə təkidlə sifariş etdi ki, həmin şərabxor Saibi Xasərini həmişə ziyarət etsin və çoxlu hədiyyə verməyi də heç unutmasın.

[\(Onunla oturub durmağı özünə qənimət hesab etsin.\)](#) [\(۳\)](#)

İbni Əlkəlbi Müaviyə barədə geniş bir hadisəni nəql edərək belə buyurur: “O, .^۴ (Müaviyə) Mədinə şəhərinə olan səfərlərinin birində Saibi Xasərin xanəndəlik məclisində iştirak etmişdi. Tanınmış xanəndənin ürək ovsunlayan səsindən [\(nəşələndi.\)](#) [\(۵\)](#)

«عَبْدُ اللَّهِ بْنُ بَرِيدَةَ قَالَ: دَخَلْتُ أَنَا وَأَبِي إِلَى مُعَاوِيَةَ فَأَجْلَسْنَا عَلَى الْفَرْشِ ثُمَّ أَتَيْنَا بِالْطَّعَامِ فَأَكْلَنَا بِالشَّرَابِ فَشَرِبَ مُعَاوِيَةُ ثُمَّ نَأَوَلَ أَبِي فَقَالَ: مَا شَرِبْتُهُ مُنْذُ حَرَّمَهُ رَسُولُ اللَّهِ»

Əhməd ibn Hənbəli öz “Müsənəd” adlı kitabında Abdullah ibn Bureyddən nəql edir ki; “Mən atamla Müaviyənin məclisinə gəldik. Yemək-içmək süfrəsi açıldı. Müaviyə ilə birgə yemək yedik. Bu vaxt məclisə içki gətirdilər. Müaviyə özü içməsinə baxmayaraq mənim atama da təklif etdi. Atam dedi: Peyğəmbər şərabı haram etdiyi gündən bu [\(günə qədər mən dilimi ona vurmamışam.\)](#) [\(۶\)](#)

Məsudi “Murucuz-zəhəb” kitabında deyir: “Yəzid ibn Müaviyənin xilafəti dövründə .^۷ İslamin mərkəzi sayılan iki şəhərdə - Məkkə və Mədinədə - musiqi, saz və avaz [\(coxalmağa](#)

səh:۳۹۸

;əl-Əğani”, ʌ-ci cild, səh. ۳۲۶ . [۲]-۲

;Həmin mənbə, v-ci cild, səh. ۳۸۷ . [۳]-۳

.(Çüsənədi Əhməd”, ə-ci cild, səh. ۳۴۷; (Bureydə Əsləminin hədisi“ . [۴]-۴

başladı. Bu iki şəhərin camaatı arasında musiqi alətlərinin istifadəsi yayıldı və [\(Şərabxorluq adı hala çevrildi.\)](#)

Vəlid ibn Öqbə Osmanın anadan bir atadan ayrı olan ögey qardaşı və Kufəyə onun . və tərəfindən göndərilmiş valisi idi. Zina və şərabxorluqda məşhur adam idi. Bir gün məst halda məscidə gəldi və sübh namazını dörd rikət qıldı. Sonra üzünü namaz qılanlara çevirərək, dedi: Əgər istəyirsinizsə bundan da artıq qılaq. O, namazda musiqi ləhni ilə :bu aşiqanə şeri oxudu

عَلَقَ الْقُلُبُ الرُّبَاً بَعْدَ مَا شَابَتْ وَ شَابَ

”.Mən və Rubab cavanlığımızı əldən verdikdən sonra ona ürəkdən aşiq oldum“

.Bu vaxt mehrabda qusdu. Bu hadisə Mədinəyə çatdırıldı

Əmirəl möminin Əli (ə) ona şərab içməyin cəzasını verdi (Ona yetmiş şəllaq vurdu). Elə ki, Səd ibn As onun yerinə Kufənin icra başçısı oldu əmr etdi ki, minbəri yusunlar. Sonra dedi: Vəlid alçaq və nəcis bir kişi idi. Nə qədər ki, minbər yuyulmayıb mən onun [«فَلَمَّا قَدِمَ سَعِيدُ الْكُوفَةَ غَسَلَ الْمِنْبَرِ...»](#)

Bəli, əgər xəlifənin oğlu şənlik və içki məclisində iştirak etmək istəyirsə, yaxud xəlifənin qardaşı və Mədinənin icra hakimi məst halda Kufənin came məscidinin imamlığını öhdəsinə götürərsə, əgər xəlifə olan bir kəs İslamın paytaxtı və Quran nazil olan yerdə, Peyğəmbər (s) məscidinin kənarında gecələri xanəndəlik məclislərində iştirak edirsə və xanəndələrin ürək ovsunlayan səslərindən nəşələnirsə, yaxud süfrə başında içki içib, qonaqlarına da içki təklif edirsə bunlar, ümumi

səh:۲۹۹

.(Murucuz-zəhəb” ۲-cü cild, səh. ۷۷; (Zikru ləməi min əxbarı Yəzid və sirətuhi“ . [۱]-۱ Musnədi Əhməd”, ۱-ci cild, səh. ۱۴۴; (Musnədi Əli ibn Əbi Talib (ə)); “İnsanul-“ . [۲] -۲ əşraf”, Bilazəri, ۵-ci cild, səh. ۳۳; (Vəlid ibn Öqbənin əmri); “Murucuz-zəhəb”, ۲-ci cild, səh. ۳۳۶-۳۴۴, “Əl-əğani” ۴-cü cild, səh. ۳۶۰, (Zikru ma fil-xəbəril Vəlid ibn Öqbətə və .(nəsəbihi

fikirlərdə bu kimi əməlləri yavaş-yavaş qəbul etməyə hazırlıqdan və bu məsələlərin camaat arasında çox sadə qəbul olunmasından başqa bir şey deyildir. Bu hədəfə çatmaqdə ən yaxşı yol, məhz bu yoldur ki, bəzən Peyğəmbərin (s) özünün də bu kimi məsələlərdə şərīk və öz payı olduğu kimi tanıtdırılsın

Həzrət Peyğəmbərə (s) şərab hədiyyəsi

Vurulan bu töhmətlər, rəva olmayan bu nisbətlər və hökumətin əməlləri və rəftarı barədə mutaliə edən yazıçı belə bir fikrə düşdü ki, dövrün hakimiyyətdə olan hakim təbəqələrində şərabxorluq və şərab məclisləri geniş yayılmışdırsa gərək rəva olmayan başqa nisbətlər kimi şərabxorluq nisbəti də Həzrət Peyğəmbərimizə (s) verilmiş olsun. Bu üzdən yazıçı, zaman çərcivəsində bacardığı qədər hədis kitablarının bir hissəsini araşdırıcı və Əhməd ibn Hənbəlin "Musnəd"-ində bu barədə nəql olunan bir rəvayəti axtarış tapdı. Məlum oldu ki, əziz İslam Peyğəmbərimiz (s) şərabxorluq töhmətindən də amanda qalmamışdır. Ancaq, bu hədisi düzəldənlər Qurani-Kərimdə şərabın haram olmasının açıq və aydın məsələlərdən biri olduğunu bilirdilər. Buna görə də "ömrünün axırlarında Peyğəmbər (s) şərab içirdi" deyilməsi doğru və düzgün deyildir. Bu üzdən Peyğəmbərin (s) şərab içməsini, şərabın haram olmazdan öncəki dövrlərinə aid olduğunu bildirmişlər. Bununla da, Nafedən belə rəvayət nəql etmişlər ki

«عَنْ نَافِعٍ بْنِ كَيْسَنِ أَنَّ أَبِيهَا أَخْبَرَهُ أَنَّهُ كَانَ يَتَجَرَّ فِي أَخْمَرٍ فِي زَمَنِ النَّبِيِّ وَأَنَّهُ أَقْبَلَ مِنَ الشَّامَ وَمَعْهُ خَمْرٌ فِي زِقَاقٍ يُرِيدُ بِهَا التَّجَارَةَ، فَأَتَى رَسُولُ اللَّهِ | فَقَالَ: يَا رَسُولَ اللَّهِ جِئْتُكَ بِشَرَابٍ جَيِّدٍ، فَقَالَ رَسُولُ اللَّهِ: يَا كَيْسِيَانَ إِنَّهَا حُرْمَتْ بَعْدَ كَّ»

Nafenin atası Kiysan Peyğəmbər zamanında şərab və içki ticarəti ilə məşğul olurdu.“ Səfərlərinin birində Şam şəhərindən Mədinəyə satmaq üçün bir neçə şərab məşki gətirmişdi. Həzrət Peyğəmbərin (s) xidmətinə yetişib, ərz etdi: “Ya Rəsulullah

sənin üçün gözəl və yaxşı şərab gətirmişəm.” Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Kisyan! Sən səfərə çıxandan sonra şərab içmək haram və qadağan olundu...”(1)

Aişənin sözünün keçərliliyi üçün .

Həzrət Peyğəmbərin (s) məqamına rəva olmayan nisbətlərin verilməsinin və bəhs olunan hədislərin uydurulmasının ikinci amili Aişənin sözünün keçərliliyi olmalıdır. Çünkü Aişənin yaşadığı dövrdə bir çox hadisələr baş vermişdir. Bir xəlifə öz evinin içində qətlə yetirilmiş və digər xəlifənin əleyhinə isə böyük müharibə başlamışdır. Müsəlmanlar arasında o günə qədər hələ İslam tarixində misli yaşanmayan qırğınlar meydana gəlmişdir.(2) Bu müharibənin qaynağı, müharibə və qırğınlı nəticələnməsinin əsl səbəbkarı Həzrət Peyğəmbərin (s) xanımı Aişə idi

Bu hadisələrə başçılıq, xəlifənin qətlinə fərman, camaatı özünə itaətçi etmək, zəmanənin rəhbərinə və imamına qarşı camaatı təhrik edən, Əli ibn Əbu Talib (ə) kimi şəxsin müqabiliində yeni bir cəbhə açmaq və s... bunların hamısı bunu tələb edir ki, Aişənin şəxsiyyəti və mövqeyi camaatın gözündə o qədər böyük görünsün ki, verdiyi əmrlər ürəklərdə öz dərin təsirini qoysun. Müsəlmanlar isə onu himayət etməyi özlərinə vacib və lazımlı əməl kimi, bəlkə bundan da daha artıq Allah yolunda cihad etmək kimi hesab etsinlər

Həmçinin onun şəxsiyyəti və mövqeyi elə cilvələnsin ki, onun

səh: ۴۰۱

Musnədi Əhməd İbn Hənbəl”, ۴-cü cild, səh. ۳۳۵, (Hədisu Əd-deyləmi, Hədisu“ . [1] -۱ .(Kiysan

Əl-əqdul fərid”-in sahibi Cəməl müharibəsində ölünlərin sayını ۲۰۵.. nəfər və“ . [2] -۲ tanınmış tarixçi Yəqubinin yazısına görə ۲۰۰..-dən daha çox olduğunu bildirmişlər. Belə ki, bütün İslam müharibələrindən Cəməl müharibəsinə kimi ölünlərin hamısının sayı bu sayı çatmamışdır. Cəməl müharibəsinin nəticəsindən xəbərdar olmaq üçün müəllifin tərcümə etdiyi “Aişə, Əlinin (ə) dövründə” adlı kitabına müraciət edin

Quranın açıq ayəsi [\(1\)](#) və Peyğəmbərin (s) əmri ilə [\(2\)](#) müxalif olması kölgə altında qalsın. Beləcə də, hər növ irad və nöqsanlardan uzaq olsun. Bu hədəfin təmin olmasının üçün ən gözəl yol, bu idi ki, onun şəxsiyyət və məqamı beləcə göstəriləsin və elə tanıtdırılsın ki, hətta Peyğəmbər (s) də onun mövqeyi qarşısında baş əyirdi və onun bütün istəklərini təmin etmək üçün öz əziz vücudunu zəhmətə salırdı ki, Aişə rəqs edənlərə tamaşa etməkdən çox ləzzət və zövq alsın. Aişənin başı Peyğəmbərimizin (s) sinəsində və o .Həzrət ona görə dayanırdı və Aişə yorulub qayıtmayınca yorulduğunu da bildirmirdi

Onlar demək istəyirlər ki, Allahın elçisi (s) Aişəni o qədər sevir və onun istəklərini yerinə yetirirdi ki, on səkkiz yaşında Peyğəmbərin evində gəlinciklərlə oynasa da belə Peyğəmbər (s) onun bu işlərinin müqabilində gözün üstə qaşın var demirdi. Beləcə də Aişənin qəlbini sindirməsin deyə qızları və onunla oynayanları Aişə ilə oynamamağa dəvət .edib həvəsləndirirdi

Bu tanışlıqla daha hansı bir müsəlmanın Aişənin Osman barəsində verdiyi tarixi
əmrinin [\(2\)](#) qarşısında müxalifət etməyə və Osmanı öldürməkdə şəkkə və şübhəyə
!düşməyə haqqı qalar

Yenə də bir neçə aydan sonra səhnə əvəz oldu. Ummul-möminin Osmanın qanının tələbkarı kimi və Əlinin (Ə) qoşunları ilə müharibəni, əvvəlki əmrin əksinə olaraq başqa bir tarixi

səh:^۴۰۲

Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət“ (وَقَرْنَ فِي يُّجُوتْكَنْ وَلَسَا تَبَرَّجْنَ تَبَرُّجَ الْحَمَاهِيَّةِ الْمَأْوَى) 1-1. dövründəki kimi açıq-saçıq olmayıñ. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüñ, .gözəlliyyinizi yad kişilərə göstərməyin!)” “Əl-Əhzab” surəsi, ٣٣-cü ayə

"Həvəb itləri ona hürərlər" **تَسْهِيْلًا كَلَّا حَوْيَنْ** "Peyğəmbər (s) hədisi". [٢-٢]

Bu qoca yəhudini öldürün ki, dindən çıxmışdır”; “Təbərinin” **فَقَدْ كَفَرَ** [٣] . «أُقْتُلُوا نَعْلًا» tarixi”, Qahirə çapı, ۱۳۵۷; ۴-cü cild, səh. ۴۷۷; “İbn Əsəmin tarixi”, səh. ۱۵۵; “İbn Əsirin tarixi”, ۲-cü cild, səh. ۸۷; “İbn Əbil Hədidi”, ۲-ci cild, ۳-cu xütbə, və ۱۳-cü cild, səh. ۷۷; ;“Nəhayə”, “İbn Əsir”, ۴-cü cild, səh. ۱۵۶

Agah olun! «أَلَا إِنْ عُثْمَانَ قُتِلَ مَظْلومًا فَاطْلَبُوا قَتْلَهُ فَإِذَا ظَفَرْتُمْ بِهِمْ فَاقْتُلُوهُمْ»! Əmri verərək belə dedi Həqiqətən, Osman məzлum öldürdü. Onu öldürəni təqib etmək sizə vacibdir. Elə ki, [onları tapdınız hamisini öldürün](#).¹⁾

Daha bir kəsin haqqı vardır ki, Əli (ə) ilə müharibə etməkdə geriyə addım atsın. Ummul-möminin Aişənin əmri qarşısında bir ləhzə dayansın, ona etiraz etsin və desin !?ki, dünənə kimi Osmanın qətlinə fərman verirdin bu gün nəyə görə belə

Aişənin sözünün keçərli olması adı ilə burada gətirdiyimiz bu fikir elə bir məsələdir ki, ötən hədislərə diqqət etdikdə bu məsələ aydın olur. Bundan əlavə bir çox belə hədislərdə bu nöqtə açıq şəkildə diqqət mərkəzində olunmuşdur. Nümunə üçün biri “Səhiheyndə” və digəri isə “Sunəni-Termizi”-də qeyd olunan iki hədisi burada qeyd edirik

.1

«عَنْ عَبْرِيْشَهُ زُوْجِ النَّبِيِّ | أَنَّهَا قَالَتْ: كُنْتُ أَنَّمُ يَئِنَ يَدِي رَسُولُ اللهِ | وَ رَجْلَاهُ فِي قِبْلَتِهِ فَإِذَا سَيَّجَدَ عَمَزَنِي، فَقَبَضْتُ رِجْلَيَ فَإِذَا قَامَ بَسْطُهُمَا».»

Səhiheyndə Aişədən nəql olunmuşdur: “Elə ki, Peyğəmbər (s) namaza başlayırdı“ mən onun qarşısında yatırdım. Ayaqlarımı onun qibləsinə tərəf uzadırdım (onun səcdə etməsinə mane olurdum). Elə ki, Allahın Rəsulu (s) səcdə etmək istəyirdi mənim ayağımı sıxırdı (çimdikləyirdi). Mən də ayaqlarımı yiğirdim. Elə ki, başını səcdədən [qaldırardı](#) mən yenə də ayaqlarımı uzadardım.”²⁾

səh: 403

“Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 8; “İbn Əbil Hədid”, 2-ci cild, səh. 499; Yə“. [1] - 1 Səhihi-Buxari”, 1-ci cild, “Kitabus-səlat”, “Əssəlatu ələl-firaş” bölümü; həmin“ . [2] - 2 mənbə, “Kitabus-səlat”, “ət-Tətəvui xəlfəl-mərəti”. “Kitabus-səlat”, “əl-Mərətu tətruhu ənil-musəlli şayən”; həmin mənbə, 2-ci cild, “Kitabus-səlat”, “Ma yəcuzu minəl-əməli fis-səlat”; “Səhihi-Müslim”, 2-ci cild, “Kitabus-səlat”, “əl-Etirazu bəynə yədəyil-musəlli”; ; və “Sunəni-Nəsai”, 1-ci cild, səh. 102

İbn Səd “Təbəqat”-da Aişədən nəql edir ki; “Mənim Peyğəmbərin (s) evində on dənə üstünlüyüm vardır ki başqa həyat yoldaşlarında bu xüsusiyyətlər yox idi. Onlardan biri budur ki, Peyğəmbər (s) namaz qıldıği zaman onun qarşısında yatırdım. Ancaq Allahın ...elçisi başqa xanımlarına belə bir icazəni vermirdi

«وَأَنَا مُعْتَرِضٌ بَيْنَ يَدَيْهِ وَلَمْ يَكُنْ يَفْعُلُ ذَلِكَ بِحَدِّ مِنْ نِسَائِهِ غَيْرِي»⁽¹⁾

:Aişənin bu iki rəvayətindən belə istifadə olunur ki

a) Aişənin Peyğəmbərin (s) namaz qılarkən qarşısında yatması və o Həzrətin bu işə göz yumması, qeyri-adi və təsadüfi deyildir əksinə, ardıcıl olaraq həmişə baş vermişdir. Çünkü təsadüfən baş vermiş bir məsələni üstünlük və gözlə bir xüsusiyyət kimi tanıtdırmaq olmaz

b) Bu əməl, bir tərəfdən nübuvvət məqamına etinasızlıq və namaza, ibadətə olan hörmətsizlikdir. Başqa bir tərəfdən isə nübuvvət və risalət məqamını alçaltmaqdır. Çünkü namaz möminin meracı və Allahla minacat etməyin ən gözlə məqamı sayılır. Söylənilən bu iftiralar hələ adı bir ruhani və mömin şəxsdən çox-çox uzaqdır ki, zarafata salaraq səcdəyə gedərkən öz arvadının ayağını çımdıkləsin. O ki, qaldı bu işi İslam Peyğəmbərinin (s) özü görmüş olsun. Bəli, bununla belə o həzrətə atılmış bu iftiranı onun üçün bir üstünlük saymış, Peyğəmbərə (s) hörmətsizlik edərək onun bu əməlini Aişəyə olan fövqəladə məhəbbəti və istəyinin olduğunu bildirmişlər

;Termizi sənəd vasitəsilə Urvədən və o da Aişədən nəql edir ki .²

«عَنْ عُرْوَةِ، عَنْ عَائِشَةَ، قَالَتْ: كَانَ رَسُولُ اللَّهِ | جَالِسًا فَسِمِعْنَا لَغْطًا وَ صُوتَ صِبَيَانِ فَقَامَ

səh:404

”;Təbəqat”, 8-ci cild, səh. 43; və 9-cu cild, “Aişənin şərhi hali“ . [1] - 1

رَسُولُ اللَّهِ فَإِذْ حَبَشَ يَهُ تَرْفَنَ وَالصَّبِيَّةَ اَنْ حَوْلَهَا فَقَالَ: يَا عَائِشَةَ تَعَالَى فَانْظُرِي، فَجَهْتُ فَوَضَعْتُ لَحِيَيْ عَلَى مِنْكِ رَسُولُ اللَّهِ، فَجَعَلْتُ اَنْظُرُ إِلَيْهَا مَا بَيْنِ الْمِنْكِ إِلَى رَأْسِهِ فَقَالَ لِي اَمَا شَبِعْتِ اَمَا شَبِعْتِ قَالَتْ: فَجَعَلْتُ اَفُولُ: لَا. لَا نَظَرٌ مَنْزَلَتِي عِنْدَهُ اَذْ طَلَعَ اَمْرَ قَالَ فَأَنْفَضَ النَّاسُ عَنْهَا قَالَتْ فَقَالَ رَسُولُ اللَّهِ | اِنِّي لَا نَظَرٌ إِلَى شَيَاطِينِ الْجِنِّ وَالْاِنْسِ قَدْ فَرُّوا مِنْ اَمْرِ قَالَتْ: فَرَجَعْتُ.»

Allahın elçisi (s) oturmuşdu. Uşaqların səs-küylərini eşitdik. Həzrət Peyğəmbər (s) ayağa qalxdı və gördü ki, Həbəşili olan bir qadın rəqs edir və uşaqlar da onun ətrafına sarılıblar.

Buyurdu: Aişə gəl tamaşa et! Mən də gəldim və çənəmi Həzrətin (s) sinəsinə qoydum və sinəsilə başının arasından rəqs edən qadına baxırdım. Peyğəmbər (s) mənə belə buyurdu: Doymadın? Doymadın? Aişə deyir: Mən də dedim ki; Xeyr! “İstəyirdim ki, Peyğəmbərin (s) yanında öz mövqeyimi imtahan eləyim. Bu vaxt Ömər gəldi. Camaat o qadının ətrafindan dağıldılar. Allahın elçisi (s) buyurdu: Görürəm İns və cinnin Şeytanı [\(Ömərdən qaçırlar. Aişə deyir: Mən də qayıtdım.\)](#)”[\(1\)](#)

Qondarma olan bu rəvayətdə iki məsələyə toxunulub: Biri Aişənin Allah Rəsulunun (s) yanında olan mövqeyinin imtahanına. Çünkü o Həzrət Aişəyə hər nə qəqdər buyurdusa ki, rəqqasələrə baxmaqdan doymamışan? O da cavab verdi ki; Xeyr! Bununla da istədi İkincisi isə .[“لَا نَظَرٌ مَنْزَلَتِي عِنْدَهُ”](#). ki, öz mövqeyini Peyğəmbərin (s) yanında imtahan etsin ikinci xəlifə üçün fəzilət qurub-qoşmaqdır ki, onun gəlişi ilə camaat hamısı dağıldılar və Peyğəmbər (s) də hörmət əlaməti olaraq ona belə buyurdu: “Görürəm İns və cinnin ”.Şeytanı Ömərdən qaçırlar

.Bu məsələnin izahına üçüncü hissədə oxuyacaqsınız

səh: 405

Sünəni Termizi”, 5-ci cild, “Əbvabul-mənaqib”, “Mənaqibu Ömər ibnil-Xəttab” “ . [1] -1 ;bölümü, hədis: ۳۷۷۵, səh. ۲۸۵

Rəsuli Əkrəmin (s) müqəddəsliyinə vurulan bu töhmətlərin və qondarma hədislərin uydurulmasının üçüncü amili və səbəbi xəlifələrə fəzilətlər düzəltmək və onlarıın üstünlüyünü göstərməkdir.

Belə ki, Müaviyə (Allahın lənəti olsun ona və onun soyuna) öz xilafəti dövrü boyunca bir çox şəxslərə xəlifələrin xeyrinə hədis uydurmaq üçün əmr etmişdir. Həmçinin vilayət başçılarına, xütbə oxuyanlara və xəbər yayanlara da əmr etmişdir ki, camaat arasında çox ünsiyyətdə olub bu uydurma fəzilətləri yaysınlar. O cümlədən Cümə namazlarında xütbələrdə də bütün müsəlmanlara çatdırılsınlar

O bu yolda əlindən gələni əsirgəmədi və çətinlikləri aradan qaldırdı. Onun cəllad və qaniçən saray köməkçiləri də bu hədəfin təmin olunmasında öz köməklərini əsirgəmədilər və Peyğəmbrin (s) nübuvvət məqamına xəyanət olsa belə, onun müqəddəsliyini dost və düşmən qarşısında tənəzzülə uğratmalarına baxmayaraq uydurma fəzilətləri bacardıqları qədər xəlifələrə nisbət verdilər.

Bu işdən məqsəd bu idi ki, qondarma hədislər və xəlifələr barədə uydurulmuş fəzilətlərlə Rəsuli Əkrəmin (s) Əmirəl möminin Əlinin (ə) fəzilətləri barəsində buyurduğu hədislərlə yerlərini dəyişdirməsinlər. Bu program əsasında da birinci xəlifəni pak və müqəddəs şəxs kimi tanıtdırmaq üçün, onun mənəvi məqamını nə qədər artıq cilvələndirsinlər deyə pak olanlardan və yaxşı əməl görənlərdən biri kimi tanıtdırmaq üçün Peyğəmbərin (s) evində – qızların qina oxuduqları yerdə – hazır edib və onun qina və oxumaqla müxalif olduğunu elan etmişlər ki öz qızına əsəbi və :narahat halda demişdir

«أَمْرَ مَارِيَةَ الشَّيْطَانِ فِي بَيْتِ رَسُولِ اللَّهِ؟» Peyğəmbərin (s) onun cavabında söylədiyi “Onları öz

hallarına burax” cümləsinə baxmayaraq yenə də güclü məzhəbi təəssübünün əsəri nəticəsində qızların mahni oxumasına ruhən narahat idi. Sonra Aişə münasib bir vaxt taparaq onları evdən çıxardı. Hansı ki, Peyğəmbər (s) bu proqrama rəğbət göstərənlərdən idi.

Yenə də həmin hədəfi təmin etmək üçün belə demişlər ki, ikinci xəlifə peyğəmbər məscidinin yanında rəqs edənləri gördü və sakit qala bilmədi. Bu üzdən rəqs edənlərlə öz etirazını bildirdi və məsciddə olan xırda daşları əlinə alıb onların üzlərinə atmağa ”!yəni: “Onlarla işin olmasın ﴿دَعْهُمْ بِمُنْتَهٰى وَسُنْنَةِ الْخُلُفَاءِ الرَّاشِدِينَ﴾ başıladı. Ancaq Peyğəmbər (s) ona belə buyurdu

Görəsən yeri deyilmi ki, Peyğəmbəri Əkrəm (s) bu müqəddəs, pak, iman, əqidə, vüqar :və mətanət sahibi olan bu kəslərin barəsində belə buyursun

Ey camaat! Mənim sünəntimə və Xüləfai-Raşidinin“ ﴿عَلَيْكُمْ بِسْتَرْتَى وَسُنْنَةُ الْخُلُفَاءِ الرَّاشِدِينَ﴾
sünəntinə itaət etmək sizlərə vacibdir!”[\(1\)](#)

Görəsən yeri deyilmi Peyğəmbər (s) ikinci xəlifəyə təşəkkür elətsin və onun mövqeyini, :mənəviyyat və şəxsiyyətini nübuvvət məqamından üstün tanıtdırın və buyurun ki

«إِنَّ الشَّيْطَانَ لَيَخَافُ مِنْكَ يَا عُمَرُ!»

[\(Həqiqətən,, Şeytan səndən qorxur ey Ömər!\).\[\\(2\\)\]\(#\)](#)

Bəli, ötən hədisləri mutaliə etməklə bu hədisləri qondarmaqla onların məqsədinin
“xəlifələr üçün fəzilət

səh: ۴۰۷

Sünəni-İbn Macə”, ۴۲-۴۳-cü hədislərin müqəddiməsində; “Sünəni-Əbi Davud”,^[۱] . ۱ - ۱-ci cild, “Kitabus-sünə”, “Lüzumus-sünə” bölümü; “Müstədrək” ۱-ci cild, “Kitabul-elm”, səh. ۹۶; “Sünəni-Darəmi”, müqəddimə, “İttibaus-sünə”, bölümü, “Müsənədi- ;Əhməd ibn Hənbəl”, ۴-cü hədis, səh. ۱۲۶ Sünəni-Termizi”, ۵-ci cild, “Əbvabul-mənaqib”, “Mənaqibu Əbi Həfs Ömər”^[۲] . ۲ ;bölümü

“düzəltmək” olduğunu başa düşmək olar. Ancaq bu hədəf belə hədislərin bir hissəsində aşkarmasına nifrəti nümayiş etdirir və onu uyduranın çox təəssübkeş olduğunu aşkar edir ki, ötən səhifələrdə bunların bir neçə nümunəsini oxudunuz. Burada isə o hədislərdən başqa birisini qeyd etməklə kifayətlənirik

Termizi öz “Sünən” adlı kitabında və Əhməd ibn Hənbəl də öz “müsənəd” adlı kitabında ;belə nəql edirlər ki

«...قَالَ سَيِّمَعْتُ بُرْئِيْدَه يَقُولُ: خَرَجَ رَسُولُ اللَّهِ فِي بَعْضِ مَعَادِيهِ فَلَمَّا إِنْصَرِفَ جَاءَتْ جَارِيَةٌ سُودَاءَ فَقَالَتْ: يَا رَسُولَ اللَّهِ إِنِّي كُنْتُ نَذَرْتُ إِنْ رَدَكَ اللَّهُ سَالِمًا أَنْ أَضْرِبَ بَيْنَ يَدَيْكَ بِالدَّفَ وَأَتَغْنِي فَقَالَ لَهَا رَسُولُ اللَّهِ: إِنْ كُنْتِ نَذَرْتِ فَاضْرِبِي وَإِلَّا فَلَا. فَجَعَلَتْ تَضْرِبُ فَدَخَلَ أَبُوبَكَرَ وَهِيَ تَضْرِبُ ثُمَّ دَخَلَ عُثْمَانُ وَهِيَ تَضْرِبُ ثُمَّ دَخَلَ عُمَرَ فَأَلْقَتِ الدَّفَ تَحْتَ إِسْتِهَا ثُمَّ قَعَدَتْ عَلَيْهِ فَقَالَ رَسُولُ اللَّهِ: إِنَّ الشَّيْطَانَ لَيَخَافُ مِنْكَ يَا عُمَرُ إِنِّي كُنْتُ جَالِسًا وَهِيَ تَضْرِبُ فَدَخَلَ أَبُوبَكَرُ وَهِيَ تَضْرِبُ ثُمَّ دَخَلَ عَلَيْهِ تَضْرِبُ ثُمَّ دَخَلَ عُثْمَانُ وَهِيَ تَضْرِبُ فَلَمَّا دَخَلَتْ أَنْتَ يَا عُمَرُ أَلْقَتِ الدَّفَ».»

Allahın Rəsulu (s) müharibələrin birində iştirak edirdi. Qara bir kəniz onun hüzuruna“ yetişdi və ərz etdi: Ya Rəsulullah! Mən nəzr etmişdim ki, əgər Allah səni sağ-salamat geri qaytarsa sənin hüzurunda qaval çalaraq oxuyacam. Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: Əgər nəzr etmisənsə heç bir maneəsi yoxdur. O kəniz qaval vurub, oxumağa başladı. Əbu Bəkr daxil oldu və o çalıb oxumaqda idi. Sonra Əli daxil oldu. O yenə öz işində idi. Osman da daxil oldu. O yenə də öz işində idi. Elə ki, Ömər daxil oldu, o kəniz qavalı öz altına qoydu və onun üstündə oturdu. Həzrət Peyğəmbər (s) belə buyurdu: “Ömər! Şeytan səndən qorxur Çünkü mən əyləşmişdirm. Bu kəniz qaval çalırkı. Əbu Bəkr, Əli və Osman daxil oldular. Ancaq oyenə də məşğul idi

[\(Lakin elə ki, sən daxil oldun qavalı atdı”.](#) [\(1\)](#)

Bu hədisləri düzəldənlər ikinci xəlifənin mənəvi məqamını Həzrət Peyğəmbərin (s) mənəvi məqamından ləyaqətli və üstün olduğunu bildirmək istəmişlər ki, Allahın elçisi (s) bəzən şeytani əməllərin icrasına icazə verirdi və şeytanlar onun huzurunda hazır olurdular. Lakin Ömər daxil olduğu zaman şeytan qaçmağa və geri çəkilməyə məcbur olurdu. Şeytani olan bu əməlin qarşısını alırdı

səh: ۴۰۹

Sunəni_Termizi”, ۵-ci cild, “Əbvabul-mənaqib”, “Ömərin fəzilətləri” bölümü, “ . [۱] -۱ .hədis: ۳۷۷۳; “Müsənədi-Əhməd”, ۵-ci cild, “Bureydə Əsləminin hədisi”, səh. ۳۵۳

Dedik ki, Allahın elçisi Həzrət Peyğəmbərin (s) müqəddəsliyinə verilən nalayıq nisbətlərin səbəblərindən biri xəlifələrə fəzilət uydurmaq və onların ləyaqətsiz işlərini və əməllərini gizlətməkdir. Lakin burada söylənilməsi lazımlı olan bir nöqtə budur ki, indiyə kimi araşdırılaraq bəhs olunan nisbətlər avam, fasid və dəyərsiz şəxslərin fikir tərzi səthində və aludələnmiş mühitin təfəkkür tərzinin məhsuludur. Lakin indi hörmətli mühəqqiq və əziz oxucumuz yeni bir uydurulmuş fəzilətlə tanış olacaqdır. Elə bir uydurulmuş fəzilət ki, ən uca yerdə, “elmi səthdə” özünə yer tutmuş, hədis və tarix .kitablarında “Ömərin istəyi və razılığı” adı ilə tanınmışdır

“Ömərin istəyi” dastanının xülasəsi budur ki, Ömər tərəfindən bir çox məsələlər və “fikirlər Allah və onun Peyğəmbəri Həzrət Məhəmmədin (s) hüzuruna bildirilirdi və bu fikir və məsləhətlər üzrə Allah tərəfindən vəhy mələyi Cəbrail (ə) ayə nazil edirdi və .onun məsləhətini Allah tərəfindən bəyənilərək imzalandığı bildirilirdi

Biz, bu uyduranların işlərinə “elmi bir fəzilətin uydurulması” adını qoymuşuq. Çünkü onlar belə hədisləri uydurmaqla xəlifənin məqamını Peyğəmbərin (s) məqamına yaxınlaşdırmaq istəmiş və onun vəhydə payının olması kimi

qələmə vermişlər. Lakin Qurandan sayılan bu vəhyin xəlifəyə istinad olunacağı mümkün deyildi və vəhydə bu növ şərik olmaq qəbul olunacaq olmadığından məsələni ;bu yerə çəkib gətirdilər ki

Bəzən yeni bir şəriət hökmünün nazil olmasına ehtiyac duyulduqda, ilk növbədə bu hökm Ömərin zehninə gəlirdi və sonra isə Allah onunla razılaşırıldı. Onun fikrində olanları təsdiq etməklə bir ayə nazil edirdi. Bəzi məsələlər barədə göndərilməsi lazım olan vəhylərdən o (Ömər) əvvəlcədən xəbərdar və ona hazır idi. Bəzən də vəhyin nazil olacağı cümlələri o özü oxuyurdu

Buna görə də əgər xəlifəyə Quran ayələri nazil olmurduسا, ən azı heç olmasa Quran ayələrinin necə nazil olacağından məlumatı və anlayışı vardı.[\(۱\)](#) İndi də belə :hədislərdən bir neçəsini nümunə olaraq burada gətiririk

Allahın Rəsulu (s) münafiq bir şəxsə meyit namazı qıldı. Xəlifə onu bu işdən . 1 çəkindirdi. Ancaq Həzrət Peyğəmbər (s) onun sözlərini dinləmədi. Bu vaxt xəlifənin bu əməlinin təsdiq olunmasına və Peyğəmbərin (s) bu işdən çəkinməsi üçün ayə nazil :oldu

{وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَّا تَأْبَدَأ}

[\(Onlardan \(münafiqlərdən\) ölü heç bir kəsə heç vaxt namaz qılma”\[\\(۲\\)\]\(#\)](#)

Ramazan ayının gecələrində, gündüz vaxtlarında olduğu kimi, bir kəsin xanımı ilə bir . 2 yatağa girməsi haram idi. Ancaq xəlifə bir gecə öz xanımı ilə yatağa girdi bu vaxt, bu :ayə nazil oldu

səh:۴۱۲

Qurandan sayılan və sayılmayan vəhyin fərqi”, Kitabın birinci fəslində zikr“ . [۱] -۱ .olunmuşdur .Tövbə” surəsi, ۸۴-cü ayə“ . [۲] -۲

{أَحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَائِكُمْ}

(Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi.) [\(1\)](#)

Allah-Təala bu əmrlə, onun gördüyü işi təsdiq etdi və Ramazan ayının gecələrində xanımlarla əlaqədə olmasına icazə verdi

Ömərin qulamı onun evinə icazəsiz daxil oldu. Onun bu işdən xoşu gəlmədi və .^۲ narahat oldu. Ərz etdi ki, “İlahi! Qulamların öz sahiblərinin evinə icazəsiz daxil olmasını qadağan və haram etgınən.” Buna görə də “istizan” [\(2\)](#) ayəsi nazil oldu

﴿إِنَّمَا أَيَّهَا الَّذِينَ آمَنُوا لَيْسَ تَأْذِنُكُمُ الَّذِينَ مَلَكُوتُ أَيْمَانِكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلَاثَ مَرَاتٍ مِّنْ قَدِيلٍ صَمَدَ لِمَاهِ الْفَجْرِ وَحِينَ تَضَعُ حُونَ شَيَابِكُمْ مِّنَ الظَّهِيرَهِ وَمِنْ بَعْدَ صَمَادِ لِمَاهِ الْعِشَاءِ ثَلَاثُ عَوْرَاتٍ لَّكُمْ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ طَوَافُونَ عَلَيْكُمْ بَعْضُكُمْ عَلَى بَعْضٍ كَذَلِكَ مُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-buluğa çatmayanlar“ (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alısınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxardığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqdə sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, [\(3\)](#) hikmət sahibidir!” [\(3\)](#)

:İslam Peyğəmbəri (s) bir çox münafiqlərdən ötrü çoxlu istiğfar edirdi. Ömər dedi

səh:412

;əl-Bəqərə” surəsi, ۱۸۷-ci ayə“ . [۱]-۱

;İzn almaq, icazə istəmək . [۲]-۲

.Nur” surəsi, ۵۸-ci ayə“ . [۳]-۳

Sən onların bağışlanması diləsən də, diləməsən də, fərqi (سَوَاءٌ عَلَيْهِمْ) !Ya Rəsulullah“ :yoxdur.” Bu vaxt ayə nazil oldu

{سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفِرُ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَن يَغْفِرَ اللَّهُ لَهُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ}

Sən onların bağışlanması diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah“ [\(onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!\)](#)”[\(1\)](#)

Xəlifənin fikrini onun söylədiyi kəlmələrlə təsdiq etdi

Həmçinin, əhli-sünnənin hədislərinin məzmununa əsasən Allah, Ömərin istəyi ilə .əvvəlcə dilinə gətirib söylədiyi ləfz və cümlələrdə bir çox başqa ayələri də nazil edirdi

Bu razılıqlar və istəklər hədis, tarix və təfsir kitablarında müxtəlif şəkillərdə qeyd olunmuşdur.[\(2\)](#) Belə hədislərin çoxluğu və bu fəsildə artıq yer tutduğuna görə biz .onlardan bir neçəsinin nümunəsini burada gətirdik

[İbn Həcər Əsqəlani](#) deyir: “Hökmlər barədə Ömərin istəyi və razılığı həddindən artıq çox olmuşdur. Lakin bizim əlimizə gəlib çatan o cümlədən müxtəlif mənbələrdə qeyd [\(olunanlar on dörd yerdədir.\)](#)[\(3\)](#)

[İbn Həcər Məkki](#) də onların on yeddisini cəm etmişdir.[\(4\)](#)

[Siyuti](#) deyir: “Alimlərdən bəziləri Ömərin istəklərinin iyirmiyə çatdığını bildirmişlər.”[\(5\)](#)

Əsqəlani yenə belə deyir: “Termizi səhih hədisdə Abdullah ibn Ömərdən belə nəql edir: Ömər, qarşıya çıxan hər bir yeni məsələlərdə camaatın ümumi fikri ilə müxalifət edirdi -və Allah

səh:414

.əl-Münafiqun” surəsi, 6-ci ayə“. [1]-1 ;Musnədi Hənbəl”, 1-ci cild, səh. 22“. [2]-2 ;Fəthul-Bari”, 1-ci cild, səh. 422“. [3]-3 ;əs-Səvaiqul-Muhriqə”, səh. 57-58“. [4]-4 ;Tarixul-xuləfa”, səh. 114“. [5]-5

”.Təala da ayə nazil etməklə onun fikrini təsdiqləyirdi

Vafəqtu rəbbi”“ وَاقْفُتْ رَبِّي Həmçinin bu cümləni də əlavə edir: “Ömərdən nəql olunan cümləsinin mənası budur ki, Allah mənimlə razılaşdı və mənim nəzərim əsasında da Lakin ədəbə riayət etsin deyə razılığı Allaha deyil, özünə nisbət ayə nazil etdi
وَاقْفَنِي رَبِّي ayə nazil etdi
vermişdir!”⁽¹⁾

Hər halda “Ömərin istəkləri” adı ilə tanınan bu nisbətlərlə, İslam Peyğəmbərinin (s) məqamına xəyanət etmək və nübuvvətlə vəhyin mərhələlərinə saygısızlıq göstərməklə əvvəldə söylədiyimiz rəva olmayan nisbətlər arasında heç bir fərq yoxdur. Həmçinin bu nisbətlərin heç biri Peyğəmbərin məqamı ilə uyğun gəlmir. Nə o Həzrətin (s) qadın toy məclislərində iştirak etməsi, nə Ömərin istəyi ilə hicab ayəsinin nazil olması, nə Peyğəmbərin (s) xanəndə qızları həvəsləndirməsi və Ömərin istəyi ilə “istizan” ayəsinin nazil olması, nə Peyğəmbərin (s) öz xanımına rəqs edən naməhrəmlərə baxmasına icazə verməsi məsələsinin doğru olması, nə də Ey mö'minlər! Sizə də:) ”İbrahimin durduğu yeri (özünüzə) namazgah)
مَقَامٍ إِبْرَاهِيمَ مُصَلِّي {“ ..edin!” – (dedik).”⁽²⁾ ayəsinin Ömərin istəyi ilə nazil olması

Çünki bunların hamısının araşdırılması, mövzumuzdan kənardır və ayrıca bir kitaba ehtiyac vardır. Burada təkcə “Səhiheyndə” və iki hədis barəsində qeyd olunmuş .“Ömərin istəkləri” hədislərini gətiririk və qısa şəkildə də cavablandırıraq

:Üç ayə

«هَشَّيْمَ، عَنْ حَمِيدَ، عَنْ أَنَسِ قَالَ: قَالَ عُمَرُ، وَاقْفُتْ رَبِّي فِي ثَلَاثٍ فَقُلْتُ: يَا رَسُولُ اللَّهِ لَوْ أَتَّخَذْنَا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلِّي فَنَزَلتْ {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلِّي } وَ آيَةُ الْحِجَابِ،

səh:415

;Fəthul-bari”, 1-ci cild, səh. 422“. [1] -1
.Bəqərə” surəsi, 125-ci ayə“. [2] -2

قُلْتُ: يَا رَسُولَ اللَّهِ لَوْ أَمْرَتْ نِسَائِكَ أَنْ يَحْتَجِبْنَ فَإِنَّهُ يُكَلِّمُونَ الْبُرُّ وَالْفَاجِرُ فَنَزَّلَتْ آيَةُ الْحِجَابِ، وَاجْتَمَعَ نِسَاءُ النَّبِيِّ عَلَيْهِ فِي الْغَيْرِهِ عَلَيْهِ، فَقُلْتُ لَهُنَّ: {عَسَى رَبُّهُ إِن طَلَقْكُنَّ أَن يُبَدِّلَهُ أَزْوَاجًا خَيْرًا مُّنْكَنَّ} فَنَزَّلَتْ هَذِهِ الْآيَةُ.

Həmid Ənəsdən nəql edir ki, Ömər deyirdi: “Mən Allahla üç mövzuda razılaşmışam: Allahın Peyğəmbərinə (s) ərz etdim ki, Ya Rəsulullah İbrahimin məqamını yaxşı olardı. Ey mö'minlər! Sizə də:(“*وَاتَّخُذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلَّى*”) ki, namazgah qərar verərdik”. Bu vaxt) "İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!" – (dedik)[\(1\)](#) ayəsi nazil oldu. Biri də hicab ayəsi idi. Ərz etdim: “Ya Rəsulullah! Yaxşı olar ki, xanımlarına əmr edəsən özlərini naməhrəmlərdən örtsünlər. Çünkü yaxşı və pis adamlar onlarla söhbət edirlər”.

.Bu vaxt “hicab ayəsi” nazil oldu

Peyğəmbərin (s) xanımlarının bir-biri ilə rəqabətinin nəticəsində Peyğəmbərə (s) Əgər o sizi boşasa,“ əziyyət edirdilər. Onlara dedim ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr versin!”[\(2\)](#) bu ayə [\(həmin kəlmələrlə\)](#) nazil oldu.[\(3\)](#)

Bu hədisi Buxari öz səhih adlı kitabında “kitabus-səlat” bölümündə[\(4\)](#) nəql etmişdir. O [\(həmin hədisi qısa bir fərqlə təfsir kitabında gətirmişdir.\)](#)[\(5\)](#)

.Həmin hədis müxtəsər və azacıq fərqlə “Səhihi-Müslim”də də gəlmişdir

Bu hədisdə Qurani-Kərimdən nazil olan üç ayə Ömərin istəyi və xahişi ilə :sənədləşdirilmiş və yazılmışdır

;Hicab ayəsi .

səh:416

-
- .Bəqərə” surəsi, ۱۲۵-ci ayə“ . [۱]-۱
.et-Təhrim” surəsi, ۵-ci ayə“ . [۲]-۲
;Buxari”, ۱-ci cild, “Kitabus-səlat”, hədis: ۳۹۳-۳۹۴“ . [۳]-۳
.Kitabus-səlat”, ۱-ci cild, “Ma caə fil-qiblə” bölümü“ . [۴]-۴
.Kitabus-səlat”, ۶-ci cild, “Bəqərə” surəsinin təfsiri“ . [۵]-۵

;İbrahimin (ə) məqamının namazgah edilməsi .^۲

;Əsa Rəbbuhu in talləqəkunnə” ayəsi“.^۳

Biz bu hədis barədə təkcə “Hicab” ayəsinə aid olan hissəni araşdırmağa başlayacaq. Hədisin başqa iki hissəsini və onun doğru və yalan olması barədə hökmü əziz və təhqiqatçı oxucunun öz öhdəsinə qoyacaq. Çünkü hədisin bir hissəsinin zəif olması və .büdrəməsi onun digər hissələrinin də dəyərsiz olduğunu bildirir

Hicab ayəsində Ömərin istəyinin araşdırılması

İşarə

Bu hədisdə Ömərin istəyi ilə hicab ayəsinin nazil olması bildirilməsə də, bu zəminədə ,və Ömərin fəzilətləri barədə başqa rəvayətlər nəql olunmuş və bu ayənin mətni yəni Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey“^۴ soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayıñ)^(۱) ayəsi ^(۲) göstərilmişdir.^(۳)

Ancaq söyləyəcəyimiz dəlillərlə hicab ayəsinin ikinci xəlifənin istəyi və razılığı ilə heç bir əlaqəsi olmadığı aydın olacaq. Məlum olacaqdır ki, bu hədis, ikinci xəlifənin fəzilətləri .adı altında onun üçün uydurulmuş və düzəldilmiş saxta hədislərdir

Hədislərdə olan ziddiyətlər .۱

Hicab ayəsinin Ömərin istəyi ilə nazil olmasının əsassız və zəif olmasının birinci səbəbi, :hədislərin mətnində görülən ziddiyətlərdir. Çünkü

;Aışədən nəql olunan hədisdə belə gəlmışdır ki

səh:۴۱۷

.əl-Əhzab” surəsi, ۴۴-cü ayə“ . [۱] -۱

Musnədi-Əhməd”, ۱-ci cild, səh. ۴۵۶; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid,“ . [۲] -۲ ;۱۲-ci cild, səh. ۵۷; və “ər-Riyazun-nəzrə; ۱-ci cild, səh. ۲۶۲

«عَنْ عَائِشَةَ قَالَتْ: كُنْتُ آكِلُ مَعَ رَسُولِ اللَّهِ حِيَسًا قَبْلَ أَنْ تُنْزَلَ آيَةُ الْحِجَابِ وَمَرَّ عُمُرٌ فَسَدَعَاهُ فَأَكَلَ فَأَصَابَتْ يَدُهُ أَصْبَعِي فَقَالَ: حَسْنٌ لَوْ أَطَاعَ فِيْكُنَّ مَا رَأَيْكُنَّ عَيْنَ فَنَزَّلَتْ آيَةُ الْحِجَابِ».

Hicab ayəsi nazil olmazdan qabaq mən Allahın Rəsulu (s) ilə “hiss”[\(1\)](#) yeyirdik. Ömər“ keçirdi. Peyğəmbər (s) onu bizimlə yemək yeməyə dəvət etdi. Yemək yeyərkən :Ömərin əli mənim barmağıma dəydi. Dedi

«حَسْنٌ لَوْ أَطَاعَ فِيْكُنَّ مَا رَأَيْكُنَّ عَيْنَ» “Ax! Əgər mən siz qadınların itaəətkarı olsaydım və mənim” istəklərimə müsbət cavab verilsəydi naməhrəmin gözü sizləri görə bilməzdi” Aişə [\(2\)](#) deyir: “Bu vaxt hicab ayəsi nazil oldu.”

Başqa bir hədisdə Urvət ibn Zubeyr hicab ayəsinin müqəddiməsini Aişədən belə nəql :edir

«...عَنْ عُرْوَةِ بْنِ الزُّبِيرِ أَنَّ عَائِشَةَ زُوْجُ النَّبِيِّ | قَالَتْ كَانَ عُمَرُ بْنُ الْخَطَّابِ يَقُولُ لِرَسُولِ اللَّهِ: إِحْجَبْ نِسَائِكَ قَالَتْ: فَلَمْ يَفْعَلْ وَ كَانَ أَزْوَاجُ الْبَيْتِ يَخْرُجُنَ لَيْلًاً إِلَى لَيْلٍ قَبْلَ الْمَنَاصِعِ خَرَجَتْ سُودَةُ بِنْتُ زَمْعَهُ وَ كَانَتْ إِمْرَأًا طَوِيلَةً فَرَآهَا عُمَرُ بْنُ الْخَطَّابِ وَ هُوَ فِي الْمَجْلِسِ فَقَالَ: عُرْفَتُكَ يَا سُودَةَ حِرْصًا عَلَى أَنْ يُنْزَلَ الْحِجَابُ، قَالَتْ: فَأَنْزَلَ اللَّهُ آيَةُ الْحِجَابِ».

:Ömər Allahın Rəsuluna (s) deyirdi“

ihcib nisaək” – “Qadınlarını naməhrəmlərdən gizlət.” Ancaq Həzrət“
Nisəək İhəjəb”
Peyğəmbər (s) onun sözlərinə qulaq asmırıdı. Peyğəmbərin xanımları öz hacətlərini aradan qaldırmaq üçün hər gecə çölə çıxırdılar. Bir gecə Peyğəmbərin xanımı ucaboylu olan “Sudə” çölə çıxdı. Ömər ibn Xəttab bir neçə nəfərlə oturmuşdu. O Sudəni gördü və

səh: 418

.Məxsus bir yemək adıdır . [1]-1

Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, 12-ci cild, səh. 58, və “Riyazun-nəzrə”, . [2] -2
1-ci cild, səh. 262; Muhibbud-din Təbəri bu hədisin nəqlindən sonra bel deyir: “Hiss” kəlməsi (kəsrəli və təşdidli sin hərfi) insana qəfil narahatlılıq üz verərkən deyilir.
”.Məsələn: Od insanların əlinə dəyəndə

dedi: "Sudə! Mən səni tanıdım". Ömərin bu sözləri onun hicab hökmünün nazil olmasına ".olan çox istəyinin nəticəsi idi. Bu vaxt hicab ayəsi nazil oldu

[\(Bu hədis "Səhihi Buxari və Səhihi-Müslimdə" də gəlmışdır.\)](#)

Bu iki hədisdən məlum olur ki, Ömər hicab ayəsinin nazil olması barədə əvvəlcədən xəbərdar idi və ona hazırlığı vardı. Bu ayənin tez nazil olmasını Allahdan çox istəyirdi

Burada belə bir sual qarşıya çıxır ki, görəsən Ömərin istəyi ilə hicab ayəsi harada nazil olmuşdur? Bəhs etdiyimiz hədisin məzmununa əsasən elə ki, Peyğəmbərə "sənin evinə müxtəlif adamlar gəlirlər. Yaxşı olar ki, xanımlarını örtürəsən!" cümləsini deyərkən, yoxsa Peyğəmbərin (s) yeməyə dəvəti zamanı əli Aişənin əlinənə dəyərkən o cümləni dedikdə? və yaxud bir gecə Sudəni öz hacətini aradan aparmaq üçün çölə çıxdığında Ömərin onu görməsilə və hicab hökmünün tez nazil olmasına olan şiddətli [!İstəyilə Sudəyə "Mən səni tanıdım!" söylədikdə](#)

Ömərin istəyi ilə hicab ayəsinin nazil olması" dastanında müşahidə olunan bu "ziddiyətlər məruf bir məsəli bizim yadımıza salır. Yaxşı deyiblər "Yalançının hafizəsi .olmaz". Bu məsəlin nümunəsi elə sözü gedən bu hədislərdir

Başqa hədislər bu hədisi təkzib edir .

Hicab ayəsinin nazil olması barədə əhli-sünnə məzhəbinin kitablarında və sənədlərində nəql olunmuşdur. Bu hədislər "Ömərin istəyi ilə hicab ayəsinin nazil .olması" hədisini təkzib edir və onun saxta və uydurma olduğunu təsdiqləyir

Biz, bu barədə təkcə "Səhihi-Buxari"də və "Səhihi-Müslim"də Ənəs ibn Malikdən nəql :olunan bir hədisə kifayət edirik

səh:۴۱۹

Səhihi-Buxari", ۸-ci cild, "Hicab ayəsi" bölümü, hədis: ۱; həmin mənbə, ۱-ci cild, ". [۱] - "Xurucun-nisai iləl-bəraz", hədis: ۵۸۸؛ və "Səhihi-Müslim", ۵-ci cild, "İbahətul-xuruci .lin-nisai liqaəzai hacətul-insan", hədis: ۲۱۷.

«أَبُو مجلز عَنْ أَنَسِ رَضِيَ اللُّهُ عَنْهُ قَالَ: لَمَّا تَرَوْجَ النَّبِيُّ | زَيْنَبَ دَخَلَ الْقَوْمُ فَطَعَمُوهَا ثُمَّ جَلَسُوا يَتَحَدَّثُونَ فَأَخَذَ كَانَهُ يَتَهَبَّ لِلْقِيَامِ، فَلَمْ يَقُمُوا فَلَمَّا رَأَى قَاماً مِنَ الْقَوْمِ وَقَعَدَ بَقِيهُ الْقَوْمُ وَأَنَّ النَّبِيَّ حِيَاءً لَمْ يَدْخُلْ فَإِذَا الْقَوْمُ جُلُوسٌ ثُمَّ إِنَّهُمْ قَامُوا فَانْطَلَقُوا فَأَخْبَرُتُ النَّبِيَّ | فَجَاءَ حَتَّى دَخَلَ فَذَهَبَتْ أَذْخُلُ فَالْقَوْمَ حِجَابَ بَيْنِي وَبَيْنَهُ وَأَنْزَلَ اللَّهُ تَعَالَى: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَنْ يُؤْذَنَ لَكُمْ إِلَى طَعَامٍ غَيْرِ نَاطِرِينَ إِنَّا هُوَ لَكُمْ بِمُسْتَأْنِسِينَ لِحَدِيثِ إِنَّ ذَلِكُمْ كَانَ يُؤْذِنِي النَّبِيَّ فَيَسْتَخِيِّ مِنْكُمْ وَاللَّهُ لَا يَسْتَخِيِّ مِنَ الْحَقِّ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِفُلوِبُكُمْ وَقُلُوبُهُنَّ وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذِنُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْواجَهُ مِنْ بَعْدِهِ أَبْدًا إِنَّ ذَلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا}».

Əbu Məcliz⁽¹⁾ Ənəsdən nəql edir: “Elə ki, Peyğəmbər (s) Cəhəşin qızı Zeynəblə evləndi, camaat həmin münasibətlə Peyğəmbər (s) tərəfindən tərtib olunmuş qonaqlığa gedirdilər. Yemək yedikdən sonra isə oturub öz söhbətlərinə davam edirdilər. Allahın Rəsulu (s) məclisdən durmağa hazırlaşırkı ki, camaat da dağılsınlar. Ancaq onlar (bu məsələyə) diqqət etmirdilər. Yenə də öz oturmaqlarına davam edirdilər.

Nəhayət Allahın Rəsulu (s) məclisdən qalxdı. Camaatin bir hissəsi də ayağa durdular və dağıldılar. Ancaq bəziləri hələ də əyləşmişdilər. Peyğəmbər (s) öz mənzilinə qayıtdıqda bəzilərinin hələ də orada oturduqlarını gördü. Nəhayət bir neçə müddətdən sonra .hamı çıxıb getdi. Mən də evin boşaldığını Peyğəmbrə (s) xəbər verdim

Allahın Rəsulu (s) evə gəldi və daxil olmaq istədikdə mən də

səh: ۴۲۰

Səhihi-Buxari”, 6-ci cild, “Əhzab” surəsinin təfsiri, hədis: ۴۱۵۶; həmin mənbə, 8-ci“ . [۱] - ۱ cild, “Kitabul-istizan”, “Hicab ayəsi” bölümü, hədis: ۳۸۸۴ və “Səhihi-Müslim”, 4-cü cild, ; “Kitabun-nikah”, “Zivacu Zeynəbi binti Cəhəş” bölümü, hədis: ۱۴۲۸

istədim ki onunla birgə evə daxil olam. Bu vaxt mənim evə girməyimə mane oldu və həmin vaxt Allah-Təala bu ayəni nazil etdi: (Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə də'vət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin də'vət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayıb). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən,, bu, Allah yanında böyük

[\(günahdır\)](#)[\(1\)](#),[\(2\)](#)

Buxari yenə Ənəsdən başqa bir hədisdə belə nəql edir ki; “Həzrət Peyğəmbər (s) Mədinəyə daxil olanda mənim on yaşım var idi. On il də onun kənarında ona xidmət etmək fəxrinə yiylənmişəm. Hicab ayəsinin nazil olması hadisəsini hamidan daha artıq biliram. Hətta Ubəy ibn Kəeb də bu mövzunu məndən soruşdu. Onda hicab ayəsinin nazil olması hadisəsini (əvvəlki hədisdə söylənildiyi kimi) ona söylədim. Bu ayə

[\(Peyğəmbərin zifaf gecəsində nazil olmuşdur.\)](#)[\(3\)](#)

Ənəsin bu sözlərindən belə istifadə etmək olar ki, hicab ayəsinin nazil olmasının nisbəti xəlifənin istəyi ilə Ənəsin vaxtında [\(4\)](#) baş vermişdir ki, o özü də bu nisbəti təkzib etmiş

və

səh: ۴۲۱

;əl-Əhzab” surəsi, ۵۳-cü ayə“ . [۱] -۱

Bu hədisi Buxarıdən başqa Siyuti “əd-Durrul-Mənsur”da, ۵-ci cid, səh. ۲۱۳-də . [۲] -۲
Əhməd ibn Hənbəldən, Müslimdən, Nasaidən, İbn Cərirdən, İbn Munzirdən, İbn Əbi
. Hatəmdən, Beyhəqidən nəql etmişdir

.Səhihi-Buxari”, ۸-ci cild, “Hicab ayəsi” bölümü“ . [۳] -۲

Təhzibut-təhzib” kitabında İbn Həcərin nəqlinə əsasən, Ənəs ibn Malik ۹۳-cü“ . [۴] -۴
.hicri qəməri tarixində vəfat etmişdir

bunu belə söyləyənlərlə mübarizəyə qalxmışdır. Yoxsa, hədisi nəql etməsinə və hicab ayəsinin nazil olma səbəbinin açıqlanmasına bu qədər ciddi və kəskin cümlələrlə “Mən bu ayənin nazil olma səbəblərini başqalarından daha yaxşı bilirəm. Çünkü on il Peyğəmbərin (s) yanında xidmət etmişəm. Hətta özünü Quran ayələrində mütəxəssis sayan Ubəy ibn Kəəb bu ayənin necə nazil olduğunu məndən soruşmuşdur!” deməsinə .ehtiyac olmazdı

Bu müqayisəmizin nəticəsi bundan ibarətdir: Ənəs ibn Malik deyir: “Hicab ayəsi xəlifənin Peyğəmbərə hicabı məsləhət verməsilə və ya yemək yeyərkən əli Aişənin barmağına dəydikdə, ya da gecə vaxtı Sudə xanımı gördükdə və hicab ayəsinin nazil olmasına olan çox istəyi nəticəsində “Sudə, mən səni tanıdım!” deməsi ilə deyil, əksinə ”.Peyğəmbərin (s) Zeynəblə evləndiyi gecəsi nazil olmuşdur

Ayənin siyağı

(Ayənin siyağı [\(1\)](#)

Hicab ayəsinin özündən əvvəl və sonra gələn ayələri də onun nazil olma səbəblərini Ənəs ibn Malikin söylədikləri kimi təsdiqləyir və bunu bildirir ki; bu ayənin hicaba aid olan axırıncı hissəsi ilə əvvəlinci hissəsi arasında bütöv bir bağlılıq vardır. Bu ayə Peyğəmbərin (s) zifaf gecəsində nazil olmuşdur. Həmin ayədə Peyğəmbərlə onun xanımlarına aid olan bir sıra məsələlər açıqlanmışdır. Möminlərə bir çox əmrlər verilmiş, onların Peyğəmbərlə (s) və onun xanımları ilə necə davranışmasını başa ;salmışdır. Buyurmuşdur ki

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə(_ _də'vət olunmadan) girib onun bisməsini

səh:۴۲۲

Siyaq”- bir ayənin özündən qabaq gələn ayələrə və özündən sonra gələn“. [1] -1 ayələrə diqqət yetirməklə ayənin mənasını düşünmək deməkdir

gözləməyin. Lakin də'vət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə .(arxasından soruşun evlərinə daxil olmayıñ

Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən,, bu, Allah yanında böyük günahdır!(1) Diqqət etdiyiniz kimi, ayənin hicab barədə olan axırıcı hissəsi özündən əvvəl gələn hissəsi ilə tam əlaqəlidir. Bu ayədə Peyğəmbərin (s) məclisində iştirak etmək barədə əxlaqi məsələlər və öyüdlər qeyd olunmuş, hamısı da Ənəs ibn Malikin sözlərinin təsdiqləmişdir

Münafiqə namaz qılmağın haram olması haqda ayə

Ömərin istəkləri barədə qeyd olunan başqa bir hədis Münafiqə namaz qılılmışının nəhy olunmasıdır. Həzrət Peyğəmbər (s) Abdullahın övladının xahişi ilə onun atası Abdullah ibn Ubayə – məşhur olan münafiqə – namaz qılmaq istəyirdi. Ömər ibn Xəttab, Peyğəmbəri (s) bu nazazı qılmadan çəkindirdi. Ancaq Allahın elçisi (s) onun sözlərinə qulaq asmadı və bilafasilə Ömərin bu nəzərini təsdiq etmək üçün Allah-Təala :Peyğəmbəri münafiqə namaz qılmasından çəkindirdi və bu ayəni nazil etdi

{وَلَا تُصْلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَاتَ أَبْدًا وَلَا تَقْرُبْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَا تُوْا وَهُمْ فَاسِقُونَ}

səh:422

;əl-Əhzab" surəsi, 53-cü ayə“ . [1]-1

Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında_ durma. Çünkü onlar Allahi, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.” [\(1\)](#)

:Bu barədə nəql olunan hədis budur

«...عَنْ أَبْنَى عُمَرَ أَنَّ عَبْدَاللَّهِ بْنَ أَبْيَ لَمَّا تُوفِيَ حَيَاءُ النُّبُوْتِ إِلَى النَّبِيِّ | فَقَالَ: يَا رَسُولَ اللَّهِ أَعْطِنِي قَمِيصَكَ أَكَفَهُ فِيهِ، وَصَيْلٌ عَلَيْهِ، وَاسْتَغْفِرْ لَهُ، فَأَعْطَاهُ النَّبِيِّ | قَمِيصَهُ، وَقَالَ: «إِذَا فَرَغْتَ فَادْنَا» فَلَمَّا فَرَغَ آذِنَهُ فَجَاءَ لِيُصَلِّي عَلَيْهِ، فَجَدَهُ عُمَرَ، فَقَالَ: أَلَيْسَ قَدْ نَهَاكَ اللَّهُ أَنْ تُصَلِّي عَلَى الْمُنَافِقِينَ، فَقَالَ: أَنَا بَيْنَ حَيْرَتَيْنِ قَالَ {أَنْ شَيْئَتْغُفرُ لَهُمْ إِنْ تَشَيْئَغُفِرُ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ فَصَلَّى عَلَيْهِ، فَنَزَلَتْ وَلَا تُصَلِّي أَحَدٌ مِّنْهُمْ مَاتَ أَبْدًا وَلَا تَقْمُ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَا تُوْا وَهُمْ فَاسِقُونَ}».

Abdullah ibn Ömər deyir: Elə ki, Abdullah ibn Ubəy dünyasını dəyişdi onun övladı“ Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: “Ya Rəsuləllah köynəyinizi verin atamın cənazəsini onunla kəfən edim və onun namazını da siz qılın, onun bağışlanması istəyin.” Allahın Rəsulu (s) köynəyini ona verdi və buyurdu: “Eləki qüsul verib kəfən etdiniz, mənə xəbər verin.” Qüsl və kəfəndən sonra Həzrət Peyğəmbər (s) Abdullahın cənazəsinə namaz qılmağa gəldi. Ömər o Həzrəti (s) arxadan dartaraq çəkdi və dedi: “Allah səni münafiqə namaz qılmaqdan çəkindirməyibmi?!” Peyğəmbər (s) buyurdu: “Xeyr, əksinə mənə ixtiyar verib və buyurub ki: (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. [\(2\)](#) Eləki Peyğəmbər (s) Abdullaşa namaz qıldı o an bu ayə nazil oldu: Onlardan (münafiqlərdən) ölən heç bir [\(3\)](#) kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma.

səh: ۴۲۴

.ət-Tövbə” surəsi, ۸۴-cü ayə“ . [۱] -۱

.ət-Tövbə” surəsi ۸.-ci ayə“ . [۲] -۲

Səhihi-Buxari”. ۲-ci cild, “Kitabul-cənayiz”, “əl-Kəfənu fil-qəmisil-ləzi yəkiffu” . [۳] -۲ əvla yəkiffu” bölümü, hədis: ۱۲۱.; həmin mənbə, ۶-ci cild, “ət-Tövbə” surəsinin təfsiri, hədis: ۴۳۹۳; həmin mənbə, ۷-ci cild, “Kitabul-libas”, “lubsul-qəmis” bölümü, hədis: ۵۴۶.; “Səhihi-Müslim”, ۷-ci cild, “Fəzailu Ömər ibn Xəttab”, bölümü, hədis: ۲۴۰.; və “Səhihi-;Müslim”, ۸-ci cild, “Kitabu sifatil münafiqin və əhkamuhum”, hədis: ۲۷۷۴

Bu hədis Ömərin özündən nəql olunmuşdur və əvvəlki hədislə fərqi çox azdır. Ömər :deyir

«عَنْ أَبْنَى عَبَّاسٍ، عَنْ عُمَرِ بْنِ الْخَطَّابِ أَنَّهُ قَالَ: لَمَّا مَاتَ عَبْدُ اللَّهِ بْنُ أُبَيِّ بْنِ سَلَوْلَ دُعِيَ لَهُ رَسُولُ اللَّهِ لِيُصَلَّى عَلَيْهِ، فَلَمَّا قَامَ رَسُولُ اللَّهِ وَثَبَتَ إِلَيْهِ فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ أَتَصَلِّي عَلَى أَبِي وَقَدْ قَالَ يَوْمَ كَذَا وَكَذَا وَكَذَا أَعْدَدْ عَلَيْهِ قَوْلَهُ...».

Peyğəmbər (s) Abdullah ibn Ubəyyin cənazəsinə namaz qılmaq istəyəndə mən“ Peyğəmbərin yanına getdim və dedim: “Filan və filan gün belə-belə sözləri söyləyən Ubəyyin oğlunamı namaz qılırsan? Onun münafiqcəsinə söylədiyi sözləri Peyğəmbər üçün saydım. Allahın Rəsulu (s) gülümsədi və dedi: “Ömər keç kənara.” Mən çox israr etdiyim üçün Peyğəmbər (s) buyurdu: “Mən bu barədə ixtiyar sahibiyəm və namaz qılmağı seçdim. Əgər yetmiş dəfə istiğfar etməklə onun günahlarının bağışlanan biləcəyini bilsəm, ondan daha artıq da qeyd edərəm.” Ömər deyir: “Allahın Rəsulu Abdullah ibn Ubəyyə namaz qıldı və qayıtdı. Çox keçmədi ki, “Tövbə” surəsindən bu iki :ayə nazil oldu

{وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَاتَ أَبْدَأَ...} {وَهُمْ فَاسِقُونَ}

Ömər deyir: “_Sonralar Peyğəmbərə (s) etdiyim öz hərəkətlərimə təəccüb elədim. Bir [hal daki](#), Allah və onun Rəsulu hər şeyi hamidan yaxşı biləndirlər.”_.”[\(1\)](#)

:Bu iki hədisdən belə başa düşülür

Allahın Rəsulu (s) münafiq olan Abdullah ibn Ubəyyin .

səh:425

Səhihi-Buxari”, ۲-ci cild, “Kitabul-cənayiz”, ۸۳-cü bölüm, “Ma yəkrəhu minəs-“ . [۱] -۱ ;səlati ələl-münafiqin”, hədis: ۱۳۰..

cənazəsinə namaz qılmış və Ömər ibn Xəttab demişdir ki; “Sənə münafiqə namaz ”.qılmaq qadağandır

Həzrət Peygəmbərin (s) Ömərə verdiyi cavab bu oldu ki; “Allah məni münafiqin . və günahlarını bağışlandırmaqda ixtiyar sahibi etdiyi üçün mən də onun müsbət tərəfini ”.seçdim

Lakin aşağıda gətirəcəyimiz dəlillər vasitəsi ilə bu hədisin yalan və qondarma olduğu aydın və məlum olur

Ağıl bu hədisi rədd edir. Çünkü bu hədisin məzmununu qəbul etməklə gərək adı bir . və şəxsin İlahi hökm və qanunlarına Peygəmbərdən (s) daha artıq şəkildə məlumatın malik olmasına etiqad bağlaşın. İlahi qanunların sırlarınə və dini göstərişlərin fəsada qarşı və məsləhətə uyğun olmalarının hikmətinə Peygəmbərdən (s) daha artıq agah olsun. Necə ki, bu hədisin məzmunu əsasında bu şəxsin fikrinin Allah tərəfindən təsdiq olunduğunu görürük. Lakin Peygəmbərin (s) əməli xəta sayılıb və o əməldən .çəkindirilmişdir

Belə halda görəsən məsləhət deyildirmi ki, vəhy Allahın Rəsuluna (s) deyil belə bir !?şəxsə nazil olsun

Bu ayələr Abdullah ibn Ubəyyin ölümündən qabaq nazil olmuşdur. Ayənin siyaqı və . və ayəsi hicrətin səkkizində və {وَلَمْ تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ}, nəqli dəlillər bunu göstərir ki Peygəmbərin (s) Təbuk muharibəsinə səfəri zamanı nazil olmuşdur. Ancaq Abdullah {وَلَمْ} {ibn Ubəy hicrətin doqquzunda dünyadan getmişdir.(1)} Buna görə də, bəhs olunan .ayəsinin Abdullah ibn Ubəyyin ölümü ilə heç bir əlaqəsi yoxdur تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ

:Hədisin mətni onun saxta və qondarma olduğuna başqa bir dəlildir . və

Birinci: Bu hədisdə gəlmışdır ki, “Elə ki, Allahın Rəsulu (s) Abdullah ibn Ubəyyin cənazəsinə namaz qılmaq istədi Ömər dedi: “Ətusəl-li ələyh?” “Filan və filan sözləri söyləyən Ubəyyin oğluna sən namaz qılırsanmı? Görəsən Allah səni münafiqlərə ”?namaz qılmaqdan çəkindirməyibmi

Hədisin məzmununa görə münafiqə namaz qılınmاسının qadağan edilməsi bu hadisədən sonra baş vermişdir və “la təsəl” ayəsi bu söhbətlərdən sonra nazil olmuşdur. Görəsən Ömər bu iddianı necə edə bilər və bu qadağanı haradan !gətirmişdir

Əhli-sunnə alımləri bu şübhələrə müxtəlif cavablar vermişlər; o cümlədən Qurtubi [deyir](#): “Bəlkə də bu qadağa Ömərin qəlbini qabaqcadan düşən ilhamlardan biridir.”[\(1\)](#)

İkinci: Bu hədisdə Allahın Rəsulunun (s) Ömərə verdiyi cavabda buyurduğu “Allah :onlara istiğfar edib etməməkdə mənə ixtiyar vermişdir

{أَسْتَغْفِرُ لَهُمْ أَوْلًا تَسْتَغْفِرُ لَهُمْ إِنْ تَسْتَغْفِرُ لَهُمْ...} [\(2\)](#)

Hansı ki, çox açıq və aydınlaşdır ki, bu ayə istiğfarda ixtiyarın olub-olmaması mənasına deyil, əksinə münafiqlər üçün istiğfarın faydasız olduğu və Allahın da onları heç vaxt bağışlamayacağı mənasınadır. Bu ayə, münafiqlərə ümidsizliyi və məyusluğu çatdırır. .Çünki onların haqqında istiğfarın heç bir anlamı və təsiri yoxdur

Ayədə qeyd olunan yetmiş ədədi də ədədin təyin olması üçün deyidir, əksinə təkid və çoxluq anlamındadır. Yəni, münafiqələrə hər nə qədər dua edib, bağışlanmalarını tələb eləsən də bu əməl faydasız və təsirsizdir. Bu səbəbdən HPeyğəmbərimizin (s) bu

səh:۴۲۷

() (,Fəthul-bari”, ۸-ci cild, səh. ۲۵۲; (“Bəraət” surəsinin təfsiri“ . [۱] -۱ ;ayəsi ;ət-Tövbə” surəsi, ۸-ci ayə“ . [۲] -۲

ayənin mənasını ixtiyar mənasına yozub “Allah mənə ixtiyar vermişdir” söyləməsi necə
! ?mümkündür

Ayənin axırıncı cümlələri də mənanın ixtiyar mənasına olmadığını təkid və təsdiq edir

{أَسْتَغْفِرُ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرُ لَهُمْ إِنْ تَسْتَغْفِرُ لَهُمْ مَرَّةً سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ذَلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَاللَّهُ لَا يَهِدِي الْقَوْمَ
الْفَاسِقِينَ}

Ya Peyğəmbərim! Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə;)“ _ onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahi və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı [\(doğru yola yönəltməz!\)](#) [\(۱\)](#)

Deməli,, istigfar və bağışlanması tələbi münafiqlər üçün faydasızdır. Bu dəlil də istigfarın münafiqlər üçün Peyğəmbərin (s) ixtiyarında olduğunu deyil, əksinə onlar .üşün faydasız olduğunu bildirir

Bu hədis barədə əhli-sünnə alimlərinin nəzərləri

Səhiheyin” kitablarında bu hədisin qeyd olunmasına baxmayaraq əhli-sünnə“ .alimlərinin bir çoxu onu rədd olunmuş hədis kimi tanımışlar

Qazi Əbu Bəkr Baqilani deyir: “Bu hədis doğru deyildir. Onun mənasını qəbul etmək ayəsindən [\(۲\)](#) {أَسْتَغْفِرُ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرُ لَهُمْ إِنْ تَسْتَغْفِرُ لَهُمْ...} olmaz və Həzrət Peyğəmbərin (s) [\(ixtiyar mənasını başa düşməsini də söyləmək yanlışdır.\)](#) [\(۳\)](#)

İmamul-Hərəməyn deyir: “Alimlər və hədisçilər, bu hədisi

səh:۴۲۸

;ət-Tövbə” surəsi ۸.-ci ayə“ . [۱]-۱

;ət-Tövbə” surəsi, ۸.-ci ayə“ . [۲]-۲

“Bəraət” surəsinin təfsiri“ . [۳]-۳
;ayəsi (سَتَغْفِرُ لَهُمْ...)

,Fəthul-bari”, ۸-ci cild, səh. ۲۵۲;

doğru saymırlar.”⁽¹⁾ İmam Qəzali və Davudi də bu hədisi rədd olunmuş hədislərdən
saymışlar.⁽²⁾

Bu əfsanələrin bəzi şıə kitablarında da nəql olunması

Təəssüflər olsun ki, bu yalançı əfsanələrdən bəzisi savadsız insanların zövqlərinə uyğun gəldiyinə görə və onlara şirin və maraqlı olduğu üçün “Peyğəmbərlər dastanı” şəklində nağıl və dastan qoşarların dillərində gəzir, hətta şıə məzhəbinin ön planda olmayan bəzi kitablarında da nəql olunmuşdur. Sözsüz ki, belə kitabların müəlliflərinin məqsədləri doğru və yalnızmasına baxmayaraq, sadəcə nəql olunanları bir yerə toplamaq olmuşdur. Bəzən “Zül-yədəyn” və “Peyğəmbərin səhvi” kimi qondarma dastanlar, bəzi mənbələrdə yerləşdirilib, hətta bu dastanları sübut etmək üçün imamlara istinad verilmişdir. Belə dastanlara sənəd silsilələrinin düzəldiyinin də şahidi oluruq. Bu bəhs geniş olduğu üçün, bu haqda qarşıda gələn münasib yerlərdə söhbət açacaqıq

səh: ۴۲۹

.(“Fəthul-Bari”, ۸-ci cild, səh. ۳۵۵; (“La təsəl əla əhədin minhum matə” . [۱]-۱
.Həmin mənbə . [۲]-۲

:Səkkizinci hissə

İşarə

Xilafət məsələsi Səhiheyən kitablarında

səh: ۴۳۱

«عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ عَلَىٰ»

زَرَّعُوا الْفَجُورَ، وَسَيَقُوْهُ الْعُرُورَ، وَحَصَّبُوا الشُّبُورَ، لَا يُقَاسُ بِآلِ مُحَمَّدٍ | مِنْ هَذِهِ الْأُمَّةِ أَحَدٌ، وَلَا يُسَوِّيُّهُمْ مِنْ جَرْبٍ نَعْمَتُهُمْ عَلَيْهِ
أَيْدًا، هُمْ أَسَيَّ اسْنُ الدِّينِ، وَعَمِيَّادُ الْيَقِينِ، إِلَيْهِمْ يَفِيءُ الْغَالِيُ، وَبِهِمْ يَلْحُقُ التَّالِيُ، وَلَهُمْ حَصَّبَ أَيْصُحُّ حَقًّا الْوِلَائِيَّهُ، وَفِيهِمْ الْوَصِيَّهُ وَ
الْوَرَائِهُ، الْآنِ إِذْ رَجَعَ الْحَقُّ إِلَى أَهْلِهِ، وَنُقِلَّ إِلَى مُنْتَقِلِهِ.

Xəvaric ya münafiqlər ya Müaviyənin tərəfdarları və ya başqaları ürəklərində) itaətsizlik (toxumu) əkərək, onu yalan və qəflətlə sulayıb, həlakət biçdilər.[\(1\)](#) (Deməli,) bu ümmətdən heç kim Məhəmməd (s) Əhli-beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşışindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər (belə isə, necə özlərini onlardan üstün bilərək, xalqı öz tərəflərinə çağırırlar, hal bu ki,) Məhəmmədin (s) Əhli-beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur , və Məhəmmədin (s) Əhli-beyti onlardır ki,) Haqq yoldan uzaq düşənlər onlara üz tutar

səh: ٤٢٣

Dünya və axirət səadətini əldən verdilər. Rəsulullahın (s) Əhli-beyti isə yolunu . [1] - ۱ .azmışları doğru yola yönəldir, həlak olmaqdan və bədbəxtlikdən xilas edirlər

əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haqq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) ırs aparmaq sabit olmuşdur. (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqdirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək, onun ırsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər) haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş
[olduğu yerə dönmüşdür.](#)[\(1\)](#)

səh:۴۲۴

.(Nəhcül-Bəlağənin şərhi” kitabı, İbn Əbil Hədid, 1-ci cild, səh. ۱۳۸ (۲-ci xütbə“ . [۱] -۱

İşarə

Bəhsin adından məlum olduğu kimi kitabımızın bu hissəsində qeyd edəcəyimiz məsələlər “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitablarının müxtəlif bölmələrindən əldə olunmuş xilafət mövzusuna aid olan hədislərdir

Məqsədimiz xilafət məsələsini araşdırmaq deyil əksinə bu barədə nəql olunan hədisləri qeyd etməkdir. Başqa sözlə desək bu əsər etiqadi bir kitab deyildir. Biz də bu əsərimizdə xilafət məsələsini tədqiq və təhlil edərək bir qrupun əqidəsini dəlil üzündən sübut edib başqa bir qrupun isə əqidəsinə irad etmirik. Əksinə bizim istəyimiz xilafət məsələsi ilə bir başa əlaqəsi olan və Əhli-sünnənin ən mötəbər saydıqları “Səhihey” .kitablarında yazılmış olan o hədisləri qeyd etməkdir

Buna görə də bu hədislərə aid olan tarixi cərəyanları nəql etmək və ya bu mövzu ətrafında geniş və dərin araştırma işi aparıb, bu bəhsin nöqsanlarını açıqlamaq istəmirik. Buna görə də bu yol bəhsimizdən və mövzumuzdan kənar olduğuna görə ayrıca bir kitaba ehtiyac vardır ki, bu barədə də bir çox kitablar yazılmışdır. Əgər bəzi yerlərdə məsələ qeyd etmiş olsaq bu, sadəcə olaraq hədislərin mənasının və .məzmununun izahı və aydın olması üçündür

Xilafət, müsəlmanlar arasında ən mühüm və əsas sayılan ixtilaflı bir məsələdir. Bu ixtilaflın yaranma tarixi qısa bir zamana aid deyildir əksinə Həzrət Peyğəmbərimizin (s) vəfatından və nübüvvət günəşinin batmasından sonra müsəlmanlar arasında baş vermişdir.

:Şəhristanı “Miləl və Nihəl” adlı kitabında bu barədə belə deyir

وَأَعْظَمُ خِلَافٌ بَيْنَ الْإِمَامَهِ خَلَافُ الْإِمَامَهِ إِذْ مَا سَلَّ سَيِّفٌ فِي الْإِسْلَامِ عَلَى قَاعِدِهِ دِيْتِهِ مِثْلُ مَا سَلَّ عَلَى الْإِمَامَهِ فِي كُلِّ زَمَانٍ... .

İslam ümmətinin arasında ən böyük münaqışə və ixtilaf “İmamət” mövzusudur. Bu“ üzdən İslamın bütün dövrlərində bu münaqışədən başqa heç bir mövzu barədə bu [\(qədər çox qanlar axıdılmamışdır.\)](#) [\(1\)](#)

Bizim bu ixtilaflın necə meydana gəlişinin tarixi ilə işimiz yoxdur. Lakin gələcək :hədislərə müqəddimə olsun deyə burada üç məsələni sual şəklində gətiririk

Allah Təaladan (cəllə-cəlaluh) Peyğəmbərimiz Rəsuli-Əkrəm (s) vasitəsi ilə İslam . 1 ümmətinə əsas mövzulardan tutmuş kiçik mövzulara kimi dini hökmlərin - qisas, ehtiram, hüquq və əmvalın dəyəri, bir an da olsa naməhrəmə baxmağın hökmü, bir kəlmə belə olsa başqasının qiybətini etmək, və s...- hamısı çatdırılmışdır. Bunların sayı vacib, müstəhəb, məkrūh və haram olan məsələlərdə daha çoxdur. Bəs necə ola bilər ki, Allah və onun Rəsulu mühüm olan imamət və xilafət məsələsi barədə heç bir söz ?deməyiblər

Əgər əhəmiyyətli və əzəmətli sayılan bu məsələni müsəlmanların öhdəsinə buraxmışlarsa, bəs nəyə görə sadə və xırda məsələlərdə etməmiş və hər xırda ?mövzuda belə özləri əmr buyurmuşlar

səh:426

Əgər həcdə baş qırxmaq və dırnaq tutmaq, yaxud ayaqyoluna aid olan ədəblər və hökmlər, habelə cinsi yaxınlığa və qadınlara aid olan bəzi hökmlər kimi cüzi məsələlərdə Allah-təala və onun Peyğəmbəri bəşəriyyətə lütfkarlıq edib, bu cür hökmləri onlara söyləyirlərsə, xilafət kimi əhəmiyyət kəsb edən əzəmətli bir məsələni
!Bəşəriyyətə söyləməməyi özlərinə necə icazə verə bilərlər

?Yox əgər deyiblərsə onda bu xəlifə kimdir və hansı sifətlərə malikdir

Tarixi əsaslar, Həzrət Peyğəmbərimizin (s) yaşayış tərzi, Qurani-Kərimin . Əyələrindən və hədislərdən belə başa düşülür ki, camaat Peyğəmbərdən (s) öyrəndikləri əhkam məsələlərindən əlavə Qurani-Kərimin ayələrinin təfsiri və şərhi üçün o Həzrətə müraciət edirdilər. Həmçinin qarşıya gələn məsələlərdə və dünya işlərində də ona müraciət edib suallar soruşurdular. Hətta bəzi vaxtlar öz narahatçılıqlarından və xəstəliklərindən o Həzrətə şikayət edib müalicə üsullarını
Londan soruşurdular.L

Burada belə bir sual qarşıya çıxır. O da budur ki, Peyğəmbərin (s) iyirmi üç illik nübüvvəti dövründə görəsən heç bir müsəlmanın zehnindən keçmədimi və ya onun yaxın sirdaşlarının və səhabələrinin heç biri bu məsələyə diqqət etmədimi ki Peyğəmbərdən (s) onun canişini və xəlifəsi barədə sual soruşsunlar? Hansı ki, Qurani-Kərimin verdiyi şəhadətə əsasən o da bir bəşər olub və başqa bir aləmə köçməlidir və
:bu ayəni də eşidib oxuyurdular

səh:۴۲۷

Tibb” kitabında “Sünəni-Termizi”dən və “Səhihi-Müslim”dən ۲۲۱۷ nömrəli“ . [۱] - 1 hədisdə belə zikr olunmuşdur ki; “Bir kişi Peyğəmbərə (s) ərz etdi: Qardaşım ishalə mübtəla olub. Həzrət (s) əmr etdi ki, bal yesin. İkinci dəfə müraciət etdikdə ərz etdi ki, xəstəliyi sağalmayıb. O həzrət (s) bal yeməsini tövsiyə etdi. Üçüncü dəfə yenə o kişi müraciət etdikdə O həzrət (s) həmin nüsxəni əmr etdi və o müalicə olundu.” Bu hədis qısa bir fərqlə “Səhihi-Buxarı”nın ۷-ci cildində “Kitabut-tibb” bölümündə zikr olunmuşdur

{إِنَّكَ مَيْتُ وَإِنَّهُمْ مَيْتُونَ} {أَفَإِنْ مَاتَ أُوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ}

Ya Peyğəmbər! Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Əgər o, ölsə və)_ ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən [\(qaçacaqsınız?\)](#)) [\(1\)](#)

Başqa bir tərəfdən onlar bilirdilər ki, xilafət və canişinlik məsələsi onların bu dünyalarının gələcəklərinin və axırət dünyalarının aqibətilə əlaqəsi vardır və bu məsələ .nübüvvət məsələsi kimi onlara dərin və tam təsiri vardır

Bu məsələlərə diqqət yetirməklə görəsən bu iyirmi üç il sürən nübüvvət dövründə Rəsuli-Əkrəmdən (s) bir nəfər də olsun tapılmadı ki, canişinlik məsələsi barədə o [?həzrətdən sual sorusun](#)

:Allah-Təala öz peyğəmbərinə vəsiyyət etməsi barədə, belə əmr edir. ۲

{كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدُكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا لِوَصِيَّهُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ}.

Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə,“_ yaxın qohumlarına verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. :Müttəqilərə (bu) vacibdir.”[۳](#) [\(2\)](#) Həzrət Peyğəmbər (s) özü bu məsələni açıqlamışdır

ما حَقٌّ إِمْرِئٍ مُسْلِمٍ لَهُ شَيْءٌ يُوصِي فِيهِ بَيْتٌ لِلَّاتِينَ إِلَّا وَوَصَّيَّتْهُ مَكْتُبَةٌ عِنْدَهُ

Müsəlman kişinin ən mühüm vəzifəsi budur ki, onun vəsiyyətnaməsi yanında olmamış“ [\(3\)](#) [\(2\)](#) iki gecə ardıcıl çox yuxulamasın.”[\(3\)](#)

səh:۴۳۸

Ali-İmrən” surəsi, ۱۴۴-cü ayə“ . [۲] -۱
.əl-Bəqərə” surəsi, ۱۸۰-ci ayə“ . [۳] -۲

Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-vəsaya”, hədis: ۲۵۸۷; “Səhihi-Müslim”, ۵-ci cild,“ . [۴] -۲ “Kitabul-vəsiyyə”, “Sünəni Əbi Davud”, “Sünəni-Nəsai”, “Sünəni İbn Macə”, Darəmi”, və ;“Termizi”, “Kitabul vəsiyyə”də və “Müsənədi-Əhməd”, ۲-ci cild, səh. ۲, ۴, ۵۷, ۸۰

Abdullah ibn Ömər deyir: “Həzrət Peyğəmbərdən (s) vəsiyyət haqqında söylədiklərini
↳eşitdikdən sonra hətta bir gecə də olsun vəsiyyətnaməsiz gecəni yatmadıq”.[\(1\)](#)

Baxmayaraq ki, Quran bu məsələ barədə öz ciddi sözünü söyləmiş, Peyğəmbər (s) də bu qədər təkid və tövsiyələrini bildirmişdir, necə ola bilər ki bunların hamisinin qarşısında hamidan daha çox vəsiyyət etməsinə ehtiyacı olan Peyğəmbərin özünə növbə yetişdikdə o, bu məsələyə səhlənkar yanaşmış və əmrə tabe olmamışdır? Bunu ağıl necə qəbul edir? Buna görə də Peyğəmbərin (s) özündən sonra qoyduğu sərvətini idarə edə bilənə ehtiyacı olduğu halda, onun yetimlərinə sahib çıxa bilənə və sərpərəstə ehtiyac duyulduğu halda, ağıl və vicdan bunu necə qəbul edə bilər ki, onlar bu qədər sərvəti, özlərindən sonra qoyduqları qayda-qanunları, məzhəbi proqramları, bütün dünyadan ibarət olan öz yetimlərini öz başına buraxsınlar? Bu qədər çox əhəmiyyət kəsb edən bu məsələni uzaqqorən və dərin təfəkkürlü insanlardan
!?[gizlətsinlər](#)

Vicdanı və ağılı kənara qoysaq, tarixi baxımdan sübut olunmuşdur ki, Həzrət
Peyğəmbər (s) xırda və sadə məsələlərdə məsələn: qoşuna başçı təyin etməsi kimi, bir
neçə nəfəri baş verəcək hadisələrdə biri digərindən sonra birbaşa həmin postu və
.məqamı öz öhdəsinə götürməsini əmr etmişdir

Yenə də sağlam dəlillər əsasında sübut olunmuşdur ki, Həzrət Rəsul (s) özünün qüsli
edilib dəfn olunmasını və borclarının qaytarılmasını Həzrət Əliyə (ə) vəsiyyət etmişdir
.və bu xırda məsələlər onun nəzərindən qaçmamışdır

Bəs necə ola bilər ki, bu qədər əhəmiyyətli olan xilafət və canışınlik məsələsi o həzrətin
!?[yadından çıxsın](#)

Bu sualların cavabı şəhər məzhəbinin və onun rəhbərlərinin

səh:[۴۲۹](#)

.”Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-Vəsiyyə” . [1] - 1

baxımından o qədər açıq və aydınındır ki, kiçik bir bəhsə və sübuta belə ehtiyac yoxdur. Çünkü şəhər məzhabinin əqidəsi budur ki, Peyğəmbərin (s) dövründə mühüm olan bu məsələ barədə nə camaat susmuş, nə də Allah və onun Rəsulu (s) bu mövzunu açıqlamaqdan imtina etmişdir. Əksinə Həzrət Peyğəmbərimiz (s) peyğəmbərliliyini elan etməsinə əmr olunduğu gündən xilafət və canişinlik məsələsini açıqlamasına və camaata çatdırmasına əmr olunmuşdur. O da bu mühüm məsələdə heç bir kəsə sual və şübhə yeri qoymamışdır. Hətta müxtəlif yerlərdə cürbəcür mövzularda xilafət və canişinlik məsələsini hamiya eşitdirmiş, özündən sonra bu məqama layiq olacaq şəxsləri tanıtdırmışdır. Biz onların bir neçə nümunəsini burada qeyd edirik

ƏN YAXŞI N QOHUMLARINI QORXUT! [﴿وَأَنذِرْ عَشَّيْرَتَكَ الْمَاقْرِبِينَ﴾](#) [١١] Besətin əvvəllərində ayəsi nazil olarkən Həzrət Peyğəmbər (s) Qureşin böyükələrini və öz əmilərini evinə dəvət etdi. Yemək yedikdən sonra söhbət edib vəhy və nübuvvət mövzusunu açıqlamaq istəyirdi. Ancaq Əbuləhəb o Həzrətin söhbətinə mane oldu. Lakin ikinci məclisdə Allahın Rəsulu (s) başqalarına möhlət vermədən özü söhbətə başladı. Söhbət əsnasında vəhy və İlahi tərəfdən peyğəmbərliyə seçildiyini, o cümlədən Əmirəl-möminin Əlinin (ə) də xəlifəsi və canişini olduğunu bildirdi. Bu söhbətdən açıqlanarkən məclisdə iştirak edənlər tərəfindən gülünc və məsxərə ilə qarşılandı. Məclisdə iştirak edənlər gülə-gülə “özünün nübuvvətini qəbul etmirik hələ canişinini də bizə tanıtılır” deyərək Peyğəmbəri (s) ələ salırdılar. [٢]

Ya da axırıncı həcc səfərindən qayıtdıqda Cöhfənin isti və

səh: ٤٤.

əş-Şüəra” surəsi, ٢١٤-cü ayə“ . [١] - ١

Kamilu İbn Əsir”, ٢-ci cild, səh. ٤٢ (Zikru əmərəl-lahu təala nəbiyyəhu biizhari“ . [٢] - ٢
.”dəvətih); “Tarixi-Təbəri”, “Hicrətin üçüncü ilinin hadisəsi

yandırıcı “Qədir Xum” adlı çöllüyündə bütün hacılara dayanmaq əmrini verdi. Öndə gedənlər o həzrətin yanına qayıtdılar. Geridə qalanlar da özlərini ona yetirdilər. Sonra Mən, hər kəsin“ مَنْ كُنْتُ مَوْلَاهُ فَهُنَّا عَلَيَّ مَوْلَاهٌ ”o qədər cəmiyyətin içində Əlini (ə) tanıtdırdı və .ağasıyamsa, Əli də onun ağasıdır” deyə buyurdu

Ya da ömrünün axır anlarını yaşayarkən, ölüm təri onun mübarək alnında muncuq kimi düzüldükdə yenə də Peygəmbər (s) bu mühüm məsələni unutmamışdı. Gətirdiyi dinin və qayda qanunların gələcəyini fikrindən qaçırılmamış və bu qədər əzab-əziyyətə dözdükdən sonra ümmətinin hidayəti üçün onların aqibətini öz gözləri önündə canlandırırdı. Buna görə də əmr etdi ki, “sizə mühüm bir məsələni yazmağım üçün ”qələm və kağız gətirin ki məndən sonra heç vaxt azmayasınız

:Bəzən minbərdə belə buyurardı

إِنِّي مُخْلِفٌ فِيْكُمُ الْقَلَّابِينَ كِتَابَ اللَّهِ وَعِرْتَى مَا إِنْ تَمَسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا أَبَدًا

Həqiqətən, mən sizin aranızda iki ağır yük qoyuram. Onlardan biri Allahın kitabı“ (Quran), digəri isə mənim itrətim (Əhli-beytim)dir. Əgər onların hər ikisindən ”.yapışsanız heç vaxt yolunuzdan azmazsınız

Hər vaxt, özündən sonra olan xəlifə və canişinlərinin adları ilə nişanələrini :tanıtdırdıqdə onların sayını da açıqlayırdı

الْخُلَفَاءُ بَعْدِي إِثْنَا عَشَرَ ”Məndən sonra on iki xəlifə olacaqdır“

Bəzən də onun canişinləri barədə nazil olmuş ayələri camaata oxuyaraq belə :buyurardı

يَا عَلَى أَنْتَ مِنِّي بِمَنْزِلَهِ هَارُونَ مِنْ مُوسَى إِلَّا أَنَّهُ لَا نَبِيَّ بَعْدِي

.”Ya Əli! Sən mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən“

Bəzən də özündən sonra İslamda baş verəcək dəyişiklərdən və təhriflərdən danışaraq öz dərin təəssüflərini bildirərdi. Əslində, bütün bu təhriflərin bünövrəsini və əsasını təşkil

.edən də məhz xilafət məsələsi idi

On dörd əsr boyu mümkün olan qədəri hökumətlər var gücləri ilə çalışmışlar ki, həqiqəti örtbasdır edib bu məsələyə başqa bir don geyindirsinlər. Lakin eyni halda şəənin əqidəsilə uyğun gələn, “Səhihi-Buxarı” və “Səhihi-Müslim” kitablarında öz əksini tapmış bu hədisləri və həqiqətləri ələ gətirmək olar

İndi isə kitabın bu hissəsində Həzrət Peyğəmbərimizin (s) “Səhiheyin” kitablarında nəql olunmuş pak və ismət sahibi olan Əhli-beytinin (səlamullahi ələyhim əcməin) barəsində buyurduğu hədisləri burada gətirərək, bu iki kitabda qeyd olunan hədislərin .məzmunu əsasında xəlifələrlə sizləri tanış edirik

səh:۴۴۲

Təthir"ayəsi və Peyğəmbərin ailəsi“ .¹

...فَالْ ثُغَيْشَهُ: خَرَجَ النَّبِيُّ | غَدَاهُ وَ عَلَيْهِ مَرَطٌ مِرَحْلٌ مِنْ شِعْرٍ أَسْوَدٍ، فَجَاءَ الْحَسَنُ بْنُ عَلَيٍّ فَأَذْخَلَهُ ثُمَّ جَاءَ الْحُسَيْنُ فَدَخَلَ مَعَهُ ثُمَّ جَاءَتْ فَاطِمَةُ فَأَذْخَلَهَا ثُمَّ جَاءَ عَلَيٍّ فَأَذْخَلَهُ ثُمَّ قَالَ: {إِنَّمَا يُرِيدُ اللَّهُ لِيَذْهَبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُظَهِّرَ كُمْ تَطْهِيرًا}.

Aişə deyir: Allahın Rəsulu (s) sübh çağı evdən çıxdı. Qara sapdan naxışları olan əbası“ ciyində idi. Bu vaxt Həsən ibn Əli (ə) onun yanına gəldi. Həzrəti Rəsul (s) Həsəni əbasının arasına saldı. Sonra Hüseyn (ə) gəlib əbanın arasına girdi. Ondan sonra Fatimə (səlamullahi ələyha) gəldi və o da əbanın arasına daxil oldu. Daha sonra isə Əli (ə) da gəldi Rəsuli-Əkrəm (s) onu da əbanın arasına daxil etdi. Bu vaxt bu ayə nazil oldu: (Ey Əhli-beyt! Allah sizdən bütün çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz

(pak) etmək istər!⁽¹⁾ ⁽²⁾

Bu hədisi “Səhihi-Müslim” kitabından nəql etməyimizə baxmayaraq, o cümlədən əhli-sünnənin başqa hədis və təfsir kitablarında da çoxlu qeyd olunmuşdur. Bu ayənin

-Rəsuli

səh: ۴۴۲

;əl-Əhzab” surəsi, ۳۳-cü ayə“ . [۱] -۱

Səhihi-Müslim”, v-ci cild, “Kitabu fəzailus-səhabə”, “Fəzailu Əhli-beytin-Nəbiyy“ . [۲] -۲

; (s) ”, hədис: ۲۴۲۴

Əkrəm (s) və onun Əhli-beyti (səlamullahi ələyhim əcməin) barədə nazil olmasına şübhə də yoxdur. Biz “İslam Peygəmbəri ayələrdə və hədislərdə” adlı bəhsimizdə həmin ayənin zilində bəzi sənədlərə işaret etmişik. Qeyd etmişdik ki, bu mübarək ayə, Əhli-beytin (səlamullahi ələyhim əcməin) hər növ günahdan və bütün çirkinlikdən pak olmalarına zəmanət vermişdir. Onları hər növ kiçik və böyük günahlardan -hansı ki,

.Quranda onu “rics” adlandırılmışdır- təmiz və pakizə tanıtdırılmışdır

Həmçinin Əhli-beytin (səlamullahi ələyhim əcməin) səhv və xəta üzündən günah etmədiyinə dəlalət edən bu ayəni də qeyd etmişdik. Çünkü səhv və xəta əzab və təklifin hökmünü ardan qaldırsa da zati çirkinliyin, ricsin, haramın qoyduğu əsəri və pisliyi

[aradan apara bilmir.](#) [\(1\)](#)

Mübahilə” ayəsi və Peygəmbərin ailəsi“ .[2](#)

عَنْ عَامِرِ بْنِ سَيِّدِهِ بْنِ أَبِيهِ وَقَاصٍ، عَنْ أَبِيهِ قَالَ: أَمْرَ مُعَاوِيَةَ بْنِ أَبِي سُفيَّانَ سَعْدًا فَقَالَ: مَا مَنَعَكَ أَنْ تَسْبَّ أَبَا التَّرَابِ؟ فَقَالَ: أَمَّا ذَكَرْتُ ثَلَاثَةَ قَالَهُنَّ لَهُ رَسُولُ اللَّهِ فَلَنْ أَسْبِهُ فِي بَعْضِ مَغَازِيهِ، فَقَالَ عَلَىٰ: يَا رَسُولَ اللَّهِ! خَلَفْتِنِي مَعَ النِّسَاءِ وَالصِّيَّانِ. فَقَالَ لَهُ رَسُولُ اللَّهِ: أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَهِ هَارُونَ مِنْ مُوسَى إِلَّا أَنَّهُ لَا تُبَوَّهُ بَعْدِي. وَسَمِعْتُهُ يَقُولُ يَوْمَ حَيْثِيرٍ: لِأَعْطِينَ الرَايَةَ رَجُلًا يُحِبُّ اللَّهَ وَرَسُولَهُ وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ، قَالَ: فَتَطاَوَلْنَا لَهُمَا فَقَالَ: أَذْعُوا لِي عَلِيًّا فَاتَّى بِهِ أَرْمَدٌ، فَبَصَقَ فِي عَيْنِهِ وَدَفَعَ الرَايَةَ أَلَيْهِ فَفَتَحَ اللَّهُ اللَّهُ عَلَيْهِ، وَلَمَّا نَزَلْتُ هَيْنَاهُ الْآيَةُ: {فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ} دَعَا رَسُولُ اللَّهِ عَلَيْهِ وَفَاطِمَةَ وَحَسِّنَةَ وَحُسِّينَةَ فَقَالَ: اللَّهُمَّ هُؤُلَاءِ أَهْلِي.

Müslim öz sənədi ilə Amir ibn Səd ibn Əbi Vəqqasdan, o da atası Səddən nəql edir ki, Müaviyə ibn Əbi Süfyan ona dedi: “Əbu Turabı söyməməyinə nə mane olur? Səd ibn

Vəqqas

səh:444

Müraciət et: həmin kitabın “İslam Peygəmbəri Quranda və hədislərdə” adlı . [1] -
bölümündə

Müaviyənin cavabında dedi: Rəsuli-Əkrəm (s) onun barəsində üç fəzilət açıqlamışdır. Hər dəfə bu fəzilətlər mənim yadına düşdükdə onu söyə bilmirəm. Əgər bu fəzilətlərdən biri məndə olsaydı qırmızı tüklü dəvələrdən qat-qat üstün olardı. O üç fəzilət bunlardır

Müharibələrin birində Allahın Rəsulu (s) Əlini öz canışını seçdi. Əli ərz etdi: Ya - Rəsulullah məni qadınların və uşaqların yanında qoyursan? Özüm eşitdim ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: Ya Əli! Mənə nisbat Harunun Musaya olan nisbəti kimi olmağa razı deyilsənm? Hansı ki, sən peyğəmbər deyilsən. Çünkü məndən sonra .nübüvvət və peyğəmbərlik yoxdur

Xeybər döyüşündə Rəsuli-Əkrəmdən (s) eşitdim ki belə buyurdu: "Sabah bayraqı elə - bir kəsin əlinə verəcəm ki, Allahı və onun Rəsulunu çox sevir və Allah və onun Rəsulu da onu çox sevirlər." Səd əlavə etdi: Müaviyə, bu vaxt belə dedi: Hamımız arzu edirdik ki Peyğəmbər (s) o bayraqı bizim əlimizə versin. Lakin Allahın Rəsulu buyurdu ki; "Əlini mənim yanımı çağırın." Əlini gözləri möhkəm ağrıdıığı halda gətirdilər.Peyğəmbər (s) ağızının suyundan onun gözlərinin üstünə sürtdü və bayraqı onun əlinə verdi. Allah ".Təala da onun əli ilə müsəlmanlara qələbə nəsib etdi

Peyğəmbərdən Əli barəsində eşitdiyim başqa fəzilət isə bu idi: (Ya Peyğəmbər! de: - Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağırıq!) [\(۱\)](#) ayəsi nazil olduqda Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırırdı və buyurdu: "İlahi! Bunlar mənim Əhli-[\(بَيْتِيْمِدِرْلَرْ\)](#)" [\(۲\)](#)

səh:۴۴۵

Ali-İmran" surəsi, ۶۱-ci ayə“ . [۱] -۱
Səhihi-Müslim”, ۷-ci cild, “Kitabu fəzailus-səhabə”, “Fəzailu Əli ibn Əbi Talib”“ . [۲] -۲
;bölümü, hədis: ۲۴۰۴-۲۴۰۷

...يَرِيدُنِحْيَانَ قَالَ: أَنْطَلَقْتُ أَنَا وَ حَصِينُ بْنُ سِبْرَةَ وَ عُمَرُ بْنِ مُسْلِمٍ إِلَى زَيْدِ بْنِ أَرْقَمَ، فَلَمَّا جَلَسْنَا إِلَيْهِ قَالَ لَهُ حَصِينٌ: يَا زَيْدُ لَقَدْ لَقَيْتَ خَيْرًا كَثِيرًا، رَأَيْتَ رَسُولَ اللَّهِ، وَ سَمِعْتَ حِدِيشَةَ، وَ غَزَوْتَ مَعَهُ، وَ صَلَيْتَ خَلْفَهُ، لَقَدْ لَقَيْتَ يَا زَيْدَ خَيْرًا كَثِيرًا حَدَّثْنَا يَا زَيْدَ مَا سَمِعْتَ مِنْ رَسُولِ اللَّهِ، قَالَ: يَا ابْنَ أَخِي وَاللَّهُ! لَقَدْ كَبُرَ سِنُّي وَ قَدِيمُ عَهْدِي، وَ نَسِيَتُ بَعْضَ الَّذِي أَعْيَ مِنْ رَسُولِ اللَّهِ، فَمَا حَدَّثْنُكُمْ فَاقْبُلُوهُ وَ مَا لَا تُكَلِّفُونِيهِ.

ثُمَّ قَالَ: قَامَ رَسُولُ اللَّهِ يَوْمًا فِينَا حَطِيبًا بِمَاءِ يُدْعَى حَمَّا بَيْنَ مَكَّةَ وَ الْمَدِينَةِ، فَحَمِدَ اللَّهَ وَ أَشْنَى عَلَيْهِ، وَ وَعَظَ وَذَكَرَ، ثُمَّ قَالَ: أَمَّا بَعْدُ، أَلَا يَا أَيُّهَا النَّاسُ! فَإِنَّمَا أَنْبَشَ رَسُولُكُمْ أَنْ يَأْتِي رَسُولُ رَبِّي فَاجِبٌ وَ أَنَا تَارِكٌ فِيكُمْ ثَقَلَيْنِ: أَوْلَاهُمَا كِتَابُ اللَّهِ فِيهِ الْهُدَى وَالنُّورُ، فَحَذَّنُوا بِكِتَابِ اللَّهِ، وَ السَّمَمَ كُوْوا بِهِ، فَحَثَّ بِكِتَابِ اللَّهِ وَ رَغَبَضَ فِيهِ، ثُمَّ قَالَ: وَ أَهْلَ بَيْتِي أَذْكُرُكُمُ اللَّهَ فِي أَهْلِ بَيْتِي، أَذْكُرُكُمُ اللَّهَ فِي أَهْلِ بَيْتِي ثَلَاثًا، فَقَالَ: لَهُ حَصِينٌ: وَ مَنْ أَهْلَ بَيْتِهِ يَا زَيْدُ؟ أَلَيْسَ نِسَاؤُهُ مِنْ أَهْلِ بَيْتِهِ، قَالَ: نِسَاؤُهُ مِنْ أَهْلِ بَيْتِهِ وَ لَكِنَّ أَهْلَ بَيْتِهِ مِنْ حُرَّمَ الصَّدَقَةِ بَعْدِهِ، قَالَ: وَ مَنْ هُمْ؟ قَالَ: هُمْ آلُ عَلَىٰ، وَ آلُ عَقِيلٍ، وَ آلُ جَعْفَرٍ، وَ آلُ عَبَّاسٍ. قَالَ: كُلُّ هُؤُلَاءِ حُرَّمُوا الصَّدَقَةَ، قَالَ: نَعَمْ.

Yezid ibn Həyyan deyir: "Mən və Həsin ibn Sırə və Ömər ibn Müslim Zeyd ibn Ərqəmin yanına getdik. Onun məclisində əyləşdik. Həsin dedi: Ya Zeyd, sən bir çox xeyirli şeylərə nail olmusan. Cünki Həzrət Peygəmbərin (s) xidmətində olub onu görmüsən və onun buyurduqlarını eşidib onunla birgə döyüslərdə iştirak etmisən. O həzrətin (s) arxasında namaz da qılmılsan. Sən yaşadığın bu dövrdə bu qədər gözəl günlər görmüsən. Həzrət Peygəmbərdən (s) eşitdiklərindən bizə də nəql et." Zeyd ib Ərqəm dedi: "Qardaş oğlu! Mən qocalmışam və ömrümü başa vurmuşam. Peygəmbərin buyurduqlarından bir hissəsini unutmuşam. Söylədiklərimi qəbul edin və sükut etdiyim yerdə məni sixışdırmasın". Sonra Zeyd ibn Ərqəm dedi: "Bir gün Allahın Rəsulu (s)

"Məkkə və Mədinə arasında "Xum

adlı çöllükdə ayağa qalxdı. Allah-Təalaya həmd və sənalar söylədikdən sonra camaata :moizə və nəsihət etməyə başladı

Camaat! Mən də sizin kimi bir bəşərəm. Ölüm mələyi mənim də sorağıma gələcək və“ mən də dünyamı dəyişəcəm. İndi sizin aranızda iki ağır əmanəti yadigar olaraq qoyuram: Biri insanları hidayət edən və bəşərin səadət yolunu göstərən Allahın kitabı Qurandır. Allahın kitabına əhəmiyyət verin və ondan bəhrələnin.... Digəri isə mənim Əhli-beytimdir. Mənim Əhli-beytimə (hörmətsizlik etsəniz) Allahdan qorxun.” Bu !cümləni üç dəfə təkrar etdi

Zeyd dedi: Bəli, Peyğəmbərin xanımları da onun Əhli-beytindən sayılır. Ancaq hədisdə tövsiyə və sıfariş olunan Əhli-beyt deyillər, əksinə Peyğəmbərin (s) Əhli-beytdən məqsədi sədəqə onlara haram olan kəslərdir.” Həsin soruşdu: “Sədəqə onlara haram olan kəslər kimlərdir?” Zeyd cavab verdi: “Əlinin övladları, Əqilin övladları, Cəfərin övladları və Abbasın övladları.” Həsin soruşdu: Bunların hamısına sədəqə haramdır mı?

[\(Zeyd cavab verdi: “Bəli”.\)](#)

Bu hədisi Müslim öz “səhih”ində bir çox sənədlərlə nəql etmişdir. Ancaq təəssüflər olsun ki, “Qədir-Xum”a aid olan axır hissəsini nəql etməmişdir. “Qədir Xum” hədisinin yüzlərcə rəvisi vardır. O cümlədən Zeyd ibn Ərqəm belə deyir: “Bu vaxt Allahın Rəsulu (s) buyurdu: Hər kimin mövəlesi və ağası mənəmsə, Əli də onun ağasıdır. İlahi! Onu [\(sevənləri sev, düşməncilik edənlərlə düşmən ol.\)](#)

Bununla belə, Zeyd ibn Ərqəm bu hədisin əsl mənasında

səh:447

;Səhihi-Müslim”, v-ci cild, “Kitabu fəzailus-səhabə”, “Fəzailu-Əli” (ə), hədis: ۲۴۰۸“ . [۱] - ۱ Hakim “Müstədrək”in ۳-cü cildinin ۵۴۴-cü səhifəsində “Zikru-Zeyd ibn Ərqəm” və . [۲] - ۲ Əhməd ibn Hənbəl “Müsənəd” adlı kitabının ۴-cü cildində, “Zeyd ibn Ərqəm”in hədisində . ۴۷۲-ci səhifədə bu hədisi Zeyd ibn Ərqəmdən nəql etmişlər

dəyişiklik edərək öz şəxsi fikrini irəli sürmüş və Əqilin, Cəfərin və Abbasın övladlarını da Əhli-beytdən saymışdır. Halbuki “Təthir” və “Mübahilə” ayəsinin şərhində qeyd olunmuş keçmiş iki hədisin məzmununa əsasən Peyğəmbərin (əsəlləllahuləyhi və alihu və səlləm) özü Əhli-beytin kim olduğunu açıqlamış, Zeyd ibn Ərqəm kimilərinin fikir irəli .sürmələrinə yer qoymamışdır

Güclü təəssübkeşlik

Qədir-Xum” və “Səqəleyn” hədisinin mövzusu mühüm bir hadisə olduğundan əhli-“sünnə” kitablarında və sənədlərində geniş şəkildə qeyd olunmuşdur.⁽¹⁾ Əhli-sünənə alimləri bu barədə yüzlərcə hədis, tarix və təfsir kitabları yazmış və sayı ondan yuxarı olan sənədlərdə qeyd etmişlər. Ancaq bu kitabın keçmiş səhifələrində dediyimiz kimi, təəssüflər olsun ki, “Səhiheyn” kitablarının müəllifləri təəssübləri üzündən Əmirəl möminin Əlinin (ə) mühüm və əsaslı olan fəzilətlərini, ocümlədən haqqında söhbət etdiyimiz hədisi qeyd etməmişlər. “Səhihi-Müslim” kitabında “Qədir Xum” kimi tarixi .hadisədən təkcə bir hissəsi naqis və təhrif olunmuş surətdə qeyd olunmuşdur

Yaxşı olar ki, bu hissədə Əbu Hamid Qəzalinin “Qədir-Xum” mövzusunda söylədiyi :sözləri burada yada salaq

Alimlərin əksəriyyəti Həzrət Peyğəmbərin (s) müsəlman cəmiyyətinin içində“ Mən hər kəsin ağasıyamsa, Əli də onun ağasıdır”“^{مَنْ كُنْتُ مَوْلَاهُ فَعَلَيْهِ مَوْلَاهٌ}” buyurduğu kəlamını nəql etmişlər. Həmçinin qeyd etmişlər ki, Ömər Peyğəmbərin (s) bu :xütbəsindən sonra belə dedi

«بَخْ بَخْ لَكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ: أَصْبَحْتَ مَوْلَائِي وَ مَوْلَاءِ كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ»

səh:448

Yazıcı, Qum şəhərində ərəb dilində çap olunmuş “Əlhadi” adlı jurnalın ikinci . [1] -1 nömrəsində bu hədisi əhli-sünənin iyirmi üç hədis və tarix kitablarından dəqiq .ünvaniları və müəlliflərinin adı ilə bir yerdə zikr etmişdir

Mübarək olsun, mübarək olsun sənə ya Əmirəlmöminin! Sən mənim və bütün mömin“
”.və möminələrin ağası oldun

Bu sözün mənası Əlinin (ə) hakimiyyətinə təslim və razı olmaq deməkdir. Ancaq sonralar hakimiyyətə olan meyllik, xilafətin bayrağını daşımaga olan istək onun nəfsinə qələbə çaldı. Qoşuna sərkərdəlik etmək və fəthlər, onları nəfslərinə tabr etdi. Bu yolla İslAMDAN əvvəlki dövrə qayıtdılar və bu əhdi-peymanları unudaraq ucuz
[\(qiyamətə satdilar.\)](#)

Rəsuli-Əkrəm (s) Əhli-beyti öz yaxınları kimi tanıtdırıb .

Əhli-sunnə kitablarında nəql olunan çoxlu rəvayətlərin məzmununa əsasən Həzrət Peygəmbər (s) müsəlmanlara əmr etmişdir ki, ona salam və salavat göndərdikdə övladlarına da onunla birgə salam söyləsinlər. Nübuvvət məqamına hörmət bəslədikdə Peygəmbərin (s) övladlarına da hörmət bəsləsinlər. Onunla övladları arasında ayrılıq və fasılə salmasınlar. “Səhihey” kitablarından bir neçə hədisi burada :gətiririk

. 1

...حَدَّثَنَا الْحَكُمُ قَالَ: سَيِّدَنَا عَبْدِ الرَّحْمَانِ بْنَ أَبِي لَيْلٍ قَالَ: لَقِينِي كَعْبُ بْنُ عَجْرَةَ قَالَ: أَلَا أُهِدِي لَكَ هَدِيَّةً؟ إِنَّ النَّبِيِّ | خَرَجَ عَلَيْنَا فَقُلْنَا: يَا رَسُولَ اللَّهِ لَقْدِ عَلِمْنَا كَيْفَ نُسَلِّمُ عَلَيْكَ فَكَيْفَ نُصَلِّي عَلَيْكَ؟ قَالَ: قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. اللَّهُمَّ بارِكْ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

Həkəm Əbdur-Rəhman ibn Əbi Leylidən nəql olur ki; “ Kəəb ibn Ucrə məni görüb dedi: İstəyirsən sənə bir töhfə və hədiyyə bağışlayım? O töhfə budur: Bir gün Allahın Rəsulu (s) bizim yanımıza gəldi. Mən soruştum ki, “Ya Rəsulullah! Sizə necə salam verməyi bilirik, sizə necə salam və səlavat göndərəcəyimizi

səh:449

Sirrul-aləmin”, (Nəcəf çapı), səh. 21, “Fi məqalətir-rabiə fi tərbiyətil-xilafə” . [1] - 1 ;bölmü

:bizə söyləyin.” Həzrət Peyğəmbər (s) buyurdu

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

İlahi! İbrahimin övladlarına salam göndərdiyin kimi Məhəmmədə və onun övladlarına“ da salam göndər ki, həqiqətən sən həmd və sənaya layıqsən. İlahi! İbrahimin övladlarına bərəkət nazil etdiyin kimi Məhəmmədə və onun övladlarına da salam [göndər ki, həqiqətən sən həmd və sənaya layıqsən.”](#) [\(1\)](#)

[Buxari](#) bu hədisin məzmununa oxşar başqa bir hədisi Əbi Səid Xidridən nəql edir. [\(2\)](#)

.³

عَنْ أَصْبَحِيْ مَسِيْعُودِ الْأَنْصَارِيِّ قَالَ: أَتَانَا رَسُولُ اللَّهِ | وَ نَحْنُ فِي مَجْلِسِ سَيِّدِ الْمُعْلَمَاتِ | بِنْ عِبَادَهُ، قَالَ لَهُ بِشْرُ بْنُ سَعْدٍ: أَمْرَنَا اللَّهُ عَزَّ وَ جَلَّ أَنْ نُصَلِّي عَلَيْكَ يَا رَسُولُ اللَّهِ | قَالَ: فَسَكَتَ رَسُولُ اللَّهِ حَتَّى تَمَنَّيْتَ أَنَّهُ لَمْ يَسْأَلْهُ ثُمَّ قَالَ رَسُولُ اللَّهِ: قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَالسَّلَامُ كَمَا عَلَّمْتُمْ.

Müslim də Əbu Məsuddan bu barədə belə nəql etmişdir ki; “Biz Səd ibn İbadənin məclisində idik. Allahın Rəsulu (s) da bu məclisə gəldi. Bişr ibn Səd ərz etdi: Ya Rəsulullah! Allah-Təala sənə salavat göndərməyi bizə əmr edib. Sənə necə salavat göndərək? Əbu Məsud deyir: Allahın Rəsulu (s) elə sükuta daldı ki biz bir an istədik ki, Bişr bu sualı bir də açıqlasın. Bu

səh: 45.

Səhihi-Buxari”, 8-ci cild, “Kitabud-dəəvat”, “Əs-sələvatu ələn-Nəbiy” bölümü,“ . [1] - 1 hədis: 5996-5997; 9-ci cild, “Kitabut-təfsir”, “Təfsiru surətil Əhzab”, 10-cu bölüm, hədis: 5419-5420; 4-cü cild, “Kitabul-ənbiya” “Yəzifunən-nəsəlan” bölümü, hədis: 3090; “Səhihi-Müslim”, 2-ci cild, “Kitabus-səlat ələn-nəbiy”, hədis: 405-407 Səhihi-Buxari”, 6-ci cild, “Kitabut-təfsir”, “Əhzab” surəsinin təfsiri, 10-cu bölüm,“ . [2] - 2 ;hədis: 5419-5420

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَ يَارِكُنْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ فِي الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مَحِيدٌ

(Sizin salam söyləməyiniz öyrəndiyiniz kimidir.”⁽¹⁾ (Yəni yuxarıda söylənilən qaydada“

Əhli-sünnənin sihah, məsanid və təfsir kitablarında⁽²⁾ sayı ondan çox olan belə hədislər Peyğəmbərin əmri ilə onun adının kənarında Əhli-beytinə də salavatın necə söylənilməsi qeyd olunmuşdur. Bu kitabların ən kamili isə Cəlaləddin Siyutinin yazdığı “Əd-Dürrul-Mənsur” adlı təfsir kitabıdır.⁽³⁾

Peyğəmbərdən sonra bəziləri həmin illərin siyasətinə görə, O həzrətin ailəsinin (səlamullahi ələyhim əcməcin) fəzilətlərini gizlətməyə məcbur qaldılar. Bu üzdən salavatdan Peyğəmbər övladlarının adları tədricən silindi və təkcə Peyğəmbərin (s) adı ilə qısa – naqis – salavat göndərməklə kifayət etdirilər. Baxmayaraq ki, əhli-sünnə alimlərinin gözü qarşısında həmin hədislər yenə də mövcuddur və öz kitablarında bu hədisləri qeyd edirlər ancaq təəssüflər olsun ki, onlara baxdıqda görürük ki, onlar öz ata-babalarının qoyduğu yolu gedirlər. Öz yazılarında və sözlərində salavat söyləməkdə Peyğəmbərin (s) əmrinə qarşı çıxaraq onunla müxalifət edirlər. Bu hədisin məzmununa itaət etmək əvəzinə, öz ata və babalarının ırs qoyduğu bu yoldan itaət edirlər

{وَإِذَا قِيلَ لَهُمْ أَتَبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا آبَاءَنَا أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُونَهُمْ إِلَى عَذَابٍ السَّعِيرِ}

səh: 451

Səhihi-Müslim”, 1-ci cild, “Kitabus-səlat”, “Əs-sələvatu ələn-Nəbiyy (s)” hədis:“ . [1] - 1
; 405-407

Mütərcim: Sihah və Məsanid əhli-sünnənin mötəbər kitablarına deyilir. Bu . [2] - 2
.barədə kitabın əvvəl səhifələrində bəhs etmişik
.Əhzab” surəsinin təfsiri“ . [3] - 3

Onlara: "Allahın nazil etdiyinə (Qur'ana) tabe olun!" deyildikdə, onlar: "Xeyr, biz_ atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacaqıq!" – deyə cavab verərlər. Bəs Seytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla (gedəcəklər?)” [\(1\)](#)

On iki rəhbər .⁴

Əhli-sunnənin kitablarında İslam Peyğəmbərindən (s) on iki xəlifə və Həzrət Mehdinin (əccələllahu fi fərəcih) sifətləri barədə çoxlu rəvayətlər nəql olunmuşdur. Həmin hədislərə görə əhli-sunnə alimlərinin bəzisi öz kitablarında Həzrət Mehdi (əccələllahu fi fərəcih) barədə xüsusi bir fəsl açmışlar. Bəziləri isə, bu zəminədə ayrıca bir kitab yazmışlar. Biz burada təkcə “Səhiheyn”də qeyd olunmuş hədisləri nəql edirik

.¹

...عَنْ عَبْدِ الْمَلِكِ: سَيِّدِجْمَعُتْ جَابِرِ بْنِ سَيِّدِ مُرَّةَ قَالَ: يَكُونُ إِثْنَا عَشَرَ أَمِيرًا، فَقَالَ كَلِمَةً لَمْ أُسْمَعْهَا، فَقَالَ أَبِي إِنَّهُ قَالَ: كُلُّهُمْ مِنْ قُرْيَشٍ».

Əbdul Məlik Cabir ibn Səmurədən nəql edir ki; “Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu: “On iki nəfər xəlifə və başçı olacaqlar.” Cabir deyir: “Peyğəmbər bir cümlə dedi, ancaq mən onu eşitmədim. Atam söylədi ki, sən eşitmədiyin cümlə budur ki, [\(Peyğəmbər buyurdu: “Onların on ikisi də Qureyş ailəsindəndir.”\)](#)²

Bu hədis “Səhihi-Buxari”də qeyd olunmuşdur. Müslim də onu səkkiz müxtəlif sənədlərlə öz kitabında yazmışdır. Bu

səh:452

.Loğman” surəsi, ۲۱-ci ayə“ . [۱] -۱
Səhihi-Buxari”, ۹-cu cild, “Kitabul-fitən”, “əl-İstixlaf” bölümü; həmin mənbə,“ . [۲] -۲
“Kitabul əhkam”, ۵۲-ci bölüm, “İstixlaf”, hədisI ۶۷۶; “Səhihi-Müslim”, ۶-ci cild, “Kitabul- ;imarə”, ۱۱-ci bölüm, ən-Nasu təbiəl-Qurəyş vəl-xilafətu fi Qurəyşin”, hədis: ۱۸۲۱

... عَنْ جَابِرِ بْنِ سَيْمُرَةَ قَالَ انطَلَقْتُ إِلَى رَسُولِ اللَّهِ وَ مَعِي أَبِي فَسَيْمَعْتُهُ يَقُولُ: «لَا يَزَالُ هَذَا الدِّينُ عَزِيزًا مُّنِعًا، إِلَى اثْنَيْ عَشَرَ خَلِيفَةً فَقَالَ كَلِمَهُ صَمِنِيهَا النَّاسُ فَقُلْتُ لِأَبِي: مَا قَالَ؟ قَالَ: كُلُّهُمْ مِنْ قُرْيَشٍ».

Cabir ibn Səmurə deyir: "Mən atamlı Peyğəmbərin hüzuruna getdik. Peyğəmbərdən" eşitdim ki, belə buyurdu: "Bu din on iki əziz və qüdrətli xəlifələrə qədər diri qalacaq". Bu vaxt başqa bir cümlə söylədi. Məclis əhlinin səs-küyündən onu eşidə bilmədim. Atamdan, Peyğəmbər axırıncı cümlədə nə buyurdu- deyə soruşdum. O belə dedi:

[\(Həzrət buyurdu: "Bu on iki xəlifələrin hamısı Qureyş ailəsindəndir."\)](#)

Əhli-sunnə mənbələrində müxtəlif məzmunlarda qeyd olunan bir çox belə hədislər bir daha on iki imamı qəbul edən şəxsiət məzhəbinin əqidəsinin doğru və haq olduğunu, o cümlədən İslam dinində digər məzhəblərin batıl olmasına dəlalət edir. Buna görə də bu hədisin mənası əhli-sunnənin əqidəsi ilə uyğun gəlmir. Çünkü onlar ya dörd nəfərin xilafətinə (xüləfai raşidin) və yaxud da İmam Həsən Müctəba (ə) daxil olmaqla beş nəfərin xəlifəliyini qəbul edirlər. Belə olduqda xəlifələrin sayı on iki dən az olur. Yaxud da Bəni Üməyyə və Bəni Abbasi kimi başqa xəlifələrin xilafətinə etiqad bəsləyirlər ki, belə halda onların sayı on iki nəfərdən çox olur. Əməvi və Abbasi xəlifələrinin çoxu şərabxorluqla, qan tökməklə və başqa günah işləri həyata keçirərək özür sündürkləri halda Həzrət Peyğəmbərin (s) onları öz xəlifəsi və canişini kimi tanıtdırması necə
?mümkündür

Bu hədis şəxsinin Zeydiyyə, İsmailiyyə, Fəthiyyə kimi başqa məzhəblərinin əqidəsi ilə də uyğun deyildir. Çünkü onların rəhbərlərinin sayı on iki dən daha azdır

Buna görə də sözü gedən hədis təkcə on iki imama etiqadı olan şərinin əqidəsi ilə üst-üstə düşür. Bu imamların birincisi Əmirəl möminin Əli (ə) və axırıncısı isə Həzrət Mehdi . Höccət ibnil-Əsgəri (əccələllahu fi fərəcih)-dir

.²

...جَابِرُ بْنُ عَبْدِ اللَّهِ وَ أَبُو سَعِيدٍ قَالَا: قَالَ رَسُولُ اللَّهِ: «يُكُونُ فِي آخِرِ الزَّمَانِ خَلِيفَةٌ يُقْسِمُ الْمَالَ وَ لَا يَعْدُهُ». .

Cabir ibn Abdullah və Əbu Səid Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, belə buyurdu: “Zəmanənin sonunda bir xəlifə və imam olacaqdır ki, sərvəti və pulu saymamış çəkisi [\(və kilosu ilə\) bölgəcəkdir.](#)”⁽¹⁾

.³

عَنْ أَبِي سَعِيدٍ قَالَ: رَسُولُ اللَّهِ: «مَنْ كُلَّفَ إِنْ كُمْ خَلِيفَةٌ يَحْشُو الْمَالَ حَشِيًّا وَ لَا يَعْدُهُ عَذَّابًا». .

Yenə Əbu Səid Peyğəmbərdən (s) belə nəql edir ki; “Sizin xəlifə və imamlarınızdan biri [\(o\) kəs olacaqdır ki, pulu sizə sayaraq deyil, ovuc dolusu ilə verəcək.](#)”⁽²⁾

Nəvəvi, “Səhihi-Müslim” kitabının şərhçisi, bu hədisin lügətlərini açıqladıqdan sonra deyir: “Qızıl və gümüşü bu şəkildə paylaşmaq fəthlərin, qənimətlərin, sərvətin çox ”. olmasının və o dahi şəxsin səxavətli və ehtiyacsızlığı olan xislətinin nəticəsindəndir

Sonra deyir: “Sünəni-Termizi”də və Əbi Davudun “Sünən” adlı kitabında qeyd olunan hədisdə bu xəlifənin adı gəlməşdir. Onun “Mehdi” olduğu bildirirlər. Bu vaxt həmin hədisi “Sünəni-Termizi”dən nəql edir və Peyğəmbərin (s) belə buyurduğunu söyləyir: “Nə qədər ki, mənim Əhli-beytimdən

səh: ۴۵۴

Səhihi-Müslim”, 8-ci cild, “Kitabul-fitən”, “La təqumus-saətə hətta yəmurrur-“ . [1] -1
rəcul” bölümü, hədis: ۲۹۱۳-۲۹۱۴
;Səhihi-Müslim”, 8-ci cild, “Kitabul-fitən”, hədis: ۲۹۱۳ və ۲۹۱۴“ . [2] -2

və ailəmdən adı mənim adım olan biri ərəbə hakim olmayıbdır qiyamət baş
"verməyəcək

Yenə əlavə edir ki, Termizi bu hədisi səhih və doğru hədislərdən saymışdır. "Sünəni-Əbi Davud" kitabında həmin hədisin axırında bu cümlə də qeyd olunmuşdur: "O xəlifə
". yer üzünü zülmlə necə dolacaqsa eləcə də ədalətlə dolduracaq

Buxari öz "Səhih"ində Əbu Hüreyrədən nəql edir ki; "Allahın rəsulu (s) buyurdu: . ۴
"Məryəmin oğlu sizin yanınızda gəldikdə və sizin imamınız və rəhbəriniz özünüzdən
[\(۱\)](#) «كَيْفَ أَنْتُمْ إِذَا نَزَلَ أَبْنَ مَرْيَمٍ فِي كُمْ وَإِمَامُكُمْ مِنْكُمْ»? Olduqda necə olacaqsınız

İbn Həcər bu hədisin şərhində deyir: "İmam Şafii "Mənaqib" adlı kitabda belə deyir:
"Mehdinin bu ümmətdən olması və İsa ibn Məryəmin (səlamu-llahi ələyh) onun
arxasında namaz qılması xəbərləri bir-birinin ardınca təvatür həddinə yetişmişdir." [\(۲\)](#)

Bədruddin Eyni bu hədisin şərhində uzun bəhsdən sonra belə nəticə alır: "İsa ibn Məryəmin (səlamu-llahi ələyh) bu ümmətdən birinin arxasında namaz qılması (baxmayaraq ki, zəmannənin axırında və qiyamətə yaxın olacaq) "Yer üzü heç vaxt haqqqa qaimsiz və höccətsiz deyildir"[\(۳\)](#) sözlərinə etiqadı olan kəslərin doğru olmasına dəlildir

Nəvəvi "Təhzibul-əsma" kitabında "İsa" kəlməsinin izahında deyir: "Həzrət İsanın (səlamul-lahi ələyh) axır zamanda olan zühuru, öz peyğəmbərliyini və Məsihiyyət dininin haqq olduğunu açıqlamaq üçün deyil, əksinə İslam

səh: ۴۵۵

;Səhihi-Buxari", ۴-cü cild, "Kitabul-ənbəya", "Nüzulu İsa bn Məryəm", hədis: ۳۲۶۵" . [۱] - ۱
;Fəthul-Bari", ۵-ci cild, səh. ۳۰۵; ("Ənbəya" kitabı, Allahın buyurduğu" . [۲] - ۲
مَرْيَم) ayəsi bölümündə .
ayəsi: (وَذُكْرٌ فِي الْكِتَابِ مَرْيَم) . [۳] - ۳
;bölmündə ۱۶-ci cild, səh. ۴.

dininin sübutu üçündür. Allah-Təala Həzrət İsanın (səlamul-lahi ələyh) bu ümmətin imamının və rəhbərinin arxasında namaz qılması ilə istəyir ki, Rəsuli-Əkrəmin (s) saygı [\(və hörmətinə xatir bu ümməti başı uca və şərəf sahibi etsin.\)](#)¹

Səhiheyn”də gələn və şərinin əqidəsindən xəbər verən bu bir neçə hədis, bir çox“ tərəfkeş “səhiheyn” şərhçilərinin və günün əhli-sunnə yazarları üçün bir problemə çevrilmişdir. Bu bir çox hədislərin qarşısında öz vicdanlarına cavab verməkdən ötrü .cürbə-cür qəbul olunmaz ziddiyətli izahlara və məna yozumlarına başlamışlar

Lakin əhli-sunnənin müasir yazıçılarından biri mənasız olan bu yozumlara diqqət etmiş və başqa çıxış yolu axtarış tapmışdır. O belə deyir: “Bu hədislərin həqiqi mənalarını başa düşmək bizə çox çətindir. Buna görə də bu hədislərə vaxt sərf etməkdən çəkinib, [\(qiymətli ömrü faydalı olan başqa elmlərdə istifadə etmək lazımdır.\)](#)²

Bəli, bu növ hədislər belə yazıçıların istək və əqidələrinin ziddinədir. Buna görə də bəhs .olunmamış və onların həqiqi mənalarını dərk etmək mümkün olmamışdır

səh:459

;əl-İsabə”, ۴-cü cild, səh. ۵۴“ . [۱] -۱

Şeyx Məhmud Əbu Riyə “Əzvaun ələs-sunnətil-Məhəmmədiyyə” adlı öz . [۲] -۲ ;kitabında

İşarə

Bura qədər “Səhiheyn” kitablarında gəlmış Əhli-beytin (səlamul-lahi ələyhim əcməin) və Həzrət Peygəmbərin (s) sülaləsinin fəzilətləri, ümumi qeyd olunan on iki xəlifələr barədə hədislərdən bəhs etdik. İndi isə “Səhiheyn”də gəlmış Peygəmbərin sülaləsinin .və Əhli-beytin hər birinin fəzilətləri barədə qeyd olunan hədisləri burada qeyd edirik

Əliyə (ə) düşmən olanlar Allaha düşməndir .١

عَنْ أَبِي ذَرَ قَالَ: نَزَّلْتُ {هَذَا نَحْضِي مَانِ اخْتَصَّ مُوَا فِي رَبِّهِمْ} فِي سَتَّهِ مِنْ قُرْيَشٍ: عَلَىٰ، وَ حَمْزَةُ، وَ عُبَيْدَهُ بْنُ الْحَارِثِ، وَ شُعَيْبَهُ بْنِ رَبِيعَهُ وَ عُتْبَهُ بْنِ رَبِيعَهُ، وَ الْوَلِيدُ بْنُ عُتْبَهُ.

Əbuzər deyir: “(Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö'minlər və kafirlər... bir-birinə) düşməndir) [\(١\)](#)ayəsi, Qureyş tayfasından olan üç nəfər xalis mömin və üç nəfər kafir barəsində nazil olmuşdur. Bu altı nəfər bir-birinə qarşı cəbhədə mübarizə aparırdılar: Əli, Həmzə, Ubeydə ibn Haris tövhid cəbhəsində, Şöybə, Ötbə və Vəlid isə ”.şirk və büt pərəst cəbhəsində

...قِيسٌ بْنٌ عَبَادٌ عَنْ عَلَىٰ: فِينَا نَزَّلْتُ هَذِهِ الْآيَةَ {هَذَا نَحْضِي مَانِ اخْتَصَّ مُوَا فِي رَبِّهِمْ}.

səh:٤٥٧

;əl-Həcc“ surəsi, ١٩-cu ayə“ . [١] - ١

Yenə də Qeys Əmirəl möminindən (ə) nəql edir ki; “(Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö'minlər və kafirlər bir-birinə) düşməndir)ayəsi, bizim barəmizdə nazil olmuşdur.⁽¹⁾

Əlini (ə) sevmək iman, onunla düşmənlük isə nifaq əlamətidir .²

عَنْ عِيْدِيِّ بْنِ شَابِتَ، عَنْ زَرَّ قَالَ: قَالَ عَلَىٰ: «وَالَّذِي فَقَرَّبَ الْجَهَنَّمَ وَبَرَأَ النَّسْمَهُ إِنَّهُ لَعَهِدِ النَّبِيِّ الْأَمِّيِّ إِلَيْهِ أَنْ لَا يُحِبِّنِي إِلَّا مُؤْمِنٌ وَلَا يَبْغِضُنِي إِلَّا مُنَافِقٌ».

Ədi ibn Sabit Zərrdən nəql edir ki, Əmirəl möminin Əli (ə) buyurdu: “Dənəni... parçalayan və insanları yaradan Allaha and olsun ki, Allahın Rəsulundan (s) nəql olub ki, “məni mömindən başqası sevməz və münafiqdən başqa bir kəs mənimlə düşmən olmaz”.⁽²⁾

.Bu hədisi Müslim öz “Səhih” adlı kitabında girmişdir

Əmirəl mömininin (ə) namazı .³

عَنْ مَطْرُوفٍ، عَنْ عِمَرَانِ بْنِ حَصَّةِيْنِ، قَالَ: صَلَى مَعَ عَلَيٰ بِالْبَصْرَهِ فَقَالَ: ذَكَرْنَا هَذَا الرَّجُلُ صَلَاهُ نُصَلِّيهَا مَعَ رَسُولِ اللهِ، فَذَكَرَ أَنَّهُ كَانَ يُكَبِّرُ كُلَّمَا رَفَعَ وَ كُلَّمَا وَضَعَ.

Mutrif ibn Abdullah deyir: “İmran ibn Həsin Bəsrədə Əmirəl möminin Əlinin (ə) arxasında namaz qıldı. Bu vaxt mənə dedi: “Mutrif! Bu kişi bizə Peyğəmbərlə (s) qıldığımız namazı yadımıza saldı. Çünkü Allahın Rəsulu (s) da hər rükuda, səcdədə, oturub qalxarkən təkbir deyirdi.”⁽³⁾

.Bu hədis “Səhihi-Buxarıdə” və “Səhihi-Müslimdə” qısa fərqlə nəql olunmuşdur

səh:458

Səhihi-Buxarı”, 5-ci cild, “Qətlü Əbi Cəhl” bölümü və 6-ci cild, “əl-Həcc” surəsinin“ . [1] -1 .təfsiri, hədis: ۳۷۴۷, ۳۷۵۰ , ۳۷۵۱

Səhihi-Müslim”, 1-ci cild, “Kitabul-iman”, “Ənnə hubbul-ənsar və Əli minəl iman”“ . [2] -2 .bölmə, hədis: ۷۸

Səhihi-Buxarı”, 1-ci cild, “Kitabus-səlat”, “İtmamut-təkbiri fir-rükui” bölümü;“ . [2] -3

həmin mənbə, “Kitabus-səlat”, “İtmamut-təkbiri fis-sücudi” bölümü, və “Səhihi-Müslim”, 2-ci cild, “Kitabus-səlat”, “İsbatu-təkbiri fi kulli xəfzin və rəfin” bölümü

...عَنْ أَبِي حَزِيمَ أَنَّ رَجُلًا جَاءَ إِلَى سَهْلٍ بْنِ سَعْدٍ، فَقَالَ: هَذَا فَلَانُ (أَمِيرُ الْمُدِينَةِ) يَدْعُونَا عَلَيْهَا عِنْدَ الْمِبْرِ، قَالَ: فَيُقُولُ: مَاذَا؟ قَالَ: يَقُولُ لَهُ، أَبُو تُرَابٍ، فَصَحَّكَ، قَالَ: وَاللَّهِ مَا سَمَّاهُ إِلَّا النَّبِيُّ وَمَا كَانَ لَهُ اسْمٌ أَحَبُّ إِلَيْهِ مِنْهُ.

Əbu Hazim deyir: “Bir kişi Səhl ibn Sədin yanına gəldi və dedi: İndi filan şəxs (Mədinənin hakimi) Peyğəmbər minbərinin yanında Əliyə pis söz deyir. Səhl soruşdu: Nə deyir? Dedi:- Onu Əbu Turab səsləndirir. Əbu Hazim deyir ki; Səhl güldü və dedi: Allaha and olsun bu adı və künnyəni Əliyə Allahın Rəsulundan başqa heç kəs verməmişdir. Əli bu [\(adı başqa adlarından daha çox sevir...\)](#)”[\(١\)](#)

Bu hədisin mətnində qeyd olunan “Əbu Turab” ləqəbi, Əmirəl möminin Əlinin (ə) fəxrlərindəndir. Bütün ləqəblərindən və başqa adlarından daha çox onun bu ləqəbdən xoşu gəldi. Bu fəxri düşmənləri inkar edə bilməzlər. Lakin onlar hədisi təhrif etmiş və həqiqi mənasını dyışdirmişlər. Biz bu hədisi Allahın köməyi ilə kitabımızın sonraqı cildində Əlinin (ə) barəsində uydurulmuş başqa pis hədislərlə birgə araşdıracaqıq

Əli (ə) qəzavəti hamidan yaxşı bilirdi .٥

Buxari öz “Səhih”ində İbn Abbasdan nəql edir ki, Ömər ibn Xəttab deyirdi:
[\(٢\)](#) «وَأَقْضَانَا عَلَيْهِ».”“Hamımızdan yaxşı qəzavəti bilən Əli ibn Əbi Talibdir

İkinci xəlifədən Əlinin (ə) barəsində nəql və etiraf olunan bu cümlə onun özündən deyildir. Bu cümləni dəfələrcə Həzrət Peyğəmbərimiz (s) eşitdirmiş və bu ibarətlərlə [Əlini bəzən](#)

səh:٤٥٩

Səhihi-Buxari”, ٤-cü cild, Kitabu “Mənaqibu Əli ibn Əbi Talib”; həmin mənbə, ١-ci “ . [١] - ١ cild, “Kitabus-səlat”, “Nəvmur-rəculi fil məscid” bölümü, ٤-cü cild, “Kitabul-ədəb”, “ət-Təkənni bi Əbi Turab” bölümü, ٨-ci cild, Kitabu “İstizan”, “əl-Qailətu fil-məscid” bölümü; və “Səhihi-Müslim”, ٧-ci cild, Kitabu “Fəzailus-səhabə”, “Fəzailu Əli ibn Əbi Talib” bölümü ;hədis: ٤٢١١ (نسخ من آیه), Səhihi-Buxari”, ٦-ci cild, “Kitabut-təfsir”, təfsiru ma“ . [٢] - ٢

(۱): سَهَابَلَرِينِin və ümmətiniñ qəzavət elminin ən bilicisi kimi tanitdirmişdir «أَقْصَاهُمْ عَلَيْ»

(۲): «أَفْضَلَهَا عَلَيْ»

Aydındır ki, qəzavət məsələsində təqvalı olmaqla yanaşı geniş bilik və elm sahibi olmağa da ehtiyac vardır. O elmlərlə tanış olmadan qəzavət doğru deyil və qəbul olunmazdır.

Buna görə də, Əlinin (ə) Peyğəmbərin təsdiqi ilə qəzavət elmini hamidan yaxşı bilməsi onun bir çox başqa elmlərlə tanış olduğunu bildirir. “Əli onların ən yaxşı qəzavət edənidir” cümləsi “Əli onların ən savadlısı, təqvalısı və...” cümləsinin yerinə işlədilmişdir.

۶. Əli (ə) Allah və onun Rəsulunu sevir, Allah və onun Rəsulu da Əlini (ə)sevir.

...عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ النَّبِيُّ | يَوْمَ خَيْرٍ: «لَا عَطِينَ الرَايَةَ غَدًا رَجُلًا يُحِبُّ اللَّهَ وَرَسُولَهُ، وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ» فِي بَاتِ النَّاسِ لِيَتَهُمْ أَيُّهُمْ يُعْطَى، فَغَدُوا كُلُّهُمْ يَرْجُوهُ، فَقَالَ: «أَيْنَ عَلَى فَقِيلَ: يَشْتَكِي عَيْنَهُ فَبَصَقَ فِي عَيْنَيْهِ وَدَعَا لَهُ كَانَ لَمْ يَكُنْ بِهِ وَجْهٌ، فَأَعْطَاهُ فَقَالَ: أَفَاتُلُّهُمْ حَتَّى يَكُونُوا مِثْنَانِ؟ فَقَالَ: أَنْفَذْ عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَخْتِهِمْ ثُمَّ أُذْعِهِمْ عَلَى الْإِسْلَامِ وَأَخْبِرْهُمْ بِمَا يُحِبُّ عَلَيْهِمْ، فَوَاللَّهِ لَأَنْ يَهْدِي اللَّهُ بِكَ رَجُلًا خَيْرٌ لَكَ مِنْ أَنْ يَكُونَ لَكَ حُمْرُ النَّعْمِ».

Səhl ibn Səd deyir: Allahın Rəsulu (s) Xeybər döyüşündə buyurdu: “Sabah bayrağı elə bir kəsin əlinə verəcəm ki, fəth və qələbə onun əli ilə nəsibimiz olacaq. O, Allahını və onun Rəsulunu sevir. Allah və onun Rəsulu da onu sevirlər.” Səhl deyir: “O gecə orduda heç kəsin gözünə yuxu getmədi. Çünkü hər biri bayrağın ona veriləcəyini gözləyirdi. Allahın Rəsulu (s) buyurdu: “Əli haradadır?” Dedilər ki; - Gözləri ağrıyır. Peyğəmbər (s) mübarək ağızının suyundan onun gözlərinə çekdi

səh: ۴۶

;Sünəni İbn Macə”, ۱- ci cild“ . [۱]-۱

İstiab”, ۱-ci cild, səh. ۸; (Eyn hərfi, Əli bölümü; Bu kitabda “əqza” cümləsi də“ . [۲] -۲ ;(gəlmışdır

və ona dua etdi. Əlinin (ə) gözləri Peyğəmbərin ağızının suyu və duası ilə yaxşılaşdı. Elə bil ki, belə bir göz ağrısı olmayıb. Bu vaxt Allahın Rəsulu (s) bayrağı onun əlinə verdi. Əli (ə) soruşdu: Ya Rəsuləllah! (imanda və əməldə) bizim kimi olana qədər onlarla döyüşümmü? Peyğəmbər (s) buyurdu: Onlara sarı hərəkət et və onları İslama dəvət et. İslamın proqramlarını onlara başa sal. Çünkü Allaha and olsun ki, əgər Allah fəqət bir nəfəri sənin əlinlə hidayət edərsə sənin üçün qırmızı tüklü dəvələrdən üstündür.”(1)

Bu hədis “Səhihi-Buxari”də və “Səhihi-Müslim”də gəlmışdır. Lakin “Səhihi-Müslim”də :bu hədis başqa cürə də qeyd olunmuşdur

...عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ | قَالَ يَوْمَ خَيْبَرٍ: «لَا عَطِينَ هَذِهِ الرَّاِيَهِ رَجُلًا يُحِبُّ اللَّهَ وَرَسُولَهُ، يَفْتَحُ اللَّهُ عَلَى يَدِيهِ» قَالَ عُمَرُ بْنُ الْخَطَابَ: مَيَا أَحَبِبْتُ الْإِمْرَانِ إِلَّا يُؤْمِنُنِي: فَتَسَاوَرَتْ لَهَا رَجَاءً أَنْ أَذْعَى لَهَا، فَدَعَاهَا رَسُولُ اللَّهِ عَلَى بْنِ أَبِي طَالِبٍ، فَأَعْطَاهُ إِيَّاهَا، وَقَالَ: «امش وَلَا تَلْتَفِتْ حَتَّى يَفْتَحَ اللَّهُ عَلَيْكَ» قَالَ: فَسَارَ شَيْئًا ثُمَّ وَقَفَ وَلَمْ يَلْتَفِتْ، فَصَرَخَ يَا رَسُولَ اللَّهِ، عَلَى مَاذَا أَقَاتَلَ النَّاسَ؟ قَالَ: وَقَاتَلُهُمْ حَتَّى يَشْهُدُوا أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، فَإِذَا فَعَلُوا ذَلِكَ فَقَدْ مَنَعُوا مِنْكَ دَمَاءَهُمْ وَأَمْوَالَهُمْ إِلَّا بِحَقِّهَا وَ حَسَابِهِمْ عَلَى اللَّهِ».

Əbu Hüreyrə deyir: Allahın Rəsulu (s) Xeybər döyüşündə belə buyurdu: “Bu bayrağı elə bir kəsin əlinə verəcəm ki, Allah və onun Rəsulunu sevir. Allah onun əli ilə zəfər və qələbəni bizə nəsib edəcəkdir.” Ömər deyirdi: “Mən o günə qədər bayrağa sahib olmağı arzulamamışdım. Allahın Rəsulu (s) onu mənə verəcək ümidi ilə bayrağın ətrafında gəzirdim. Ancaq bu fəxr Əliyə qismət oldu. Rəsulullah (s) onu çağırırdı və bayrağı onun əlinə verib buyurdu: “Əli! Düşmənə tərəf hərəkət et ki, Allah onları sənin ”. əlinlə fəth eləsin

səh:461

Səhihi-Buxari”, 4-cü cild, “Kitabul-cihad vəs-seyr”, “Ma qilə fi ləvain-Nəbiyy (s)”“ . [1] - 1 ;bölümü, hədis: ۲۸۱۲

Əli bir az hərəkət etdi və Peyğəmbərin yanına qayıtmadan ondan soruşdu: "Ya Rəsulullah! Bu camaatla hansı həddə döyüşüm?" Həzrət Peyğəmbər (s) buyurdu: "Allahın vəhdaniyyətinə və mənim Peyğəmbərliyimə şəhadət verənə qədər onlarla döyüş. Eləki bunların ikisini də qəbul etdilər onların canları və malları amandadır.

[\(Hesabları isə Allahladır.\)](#) [\(1\)](#)

Ya Əli sən mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən .[v](#)

...عَنْ مُصْعِبٍ بْنِ سَعْدٍ، عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ | خَرَجَ إِلَى شَبَوْكَ وَاسْتَخْلَفَ عَلَيْهَا، فَقَالَ: «أَتُخْلِفُنِي فِي الصَّبِيَانِ وَ النِّسَاءِ؟» قَالَ: «أَلَا تَرْضَى أَنْ تَكُنَّ مِنْيَ بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى إِلَّا أَنَّهُ لَيْسَ بِنِي بَعْدِي».«

Musəb ibn Səd atasından nəql edir ki; "Allahın Rəsulu (s) Təbuk döyüşünə getmək istəyirdi. Əmirəl möminin Əli ibn Əbi Talibi (ə) Mədinədə özünə canışın seçdi. Əli (ə) dedi: "Ya Rəsuyllullah! Məni qadınların və uşaqların arasında qoyursan? (Məni döyüşdə iştirak etməkdən məhrum edirsənmi?). Həzrət Peyğəmbər (s) buyurdu: "Mənə nisbətdə Harunun Musaya nisbəti kimi olmağa razı deyilsənmi? Sadəcə sən [\(peyğəmbər deyilsən. Çünkü məndən sonra peyğəmbər olmayacaq.\)](#) [\(2\)](#)

Şiə və sünni məzhəbləri arasında qəbul olunmuş bu hədisi hətta Həzrət Əlinin (ə) qəddar və zalım düşməni Müaviyyə də inkar edə bilmədi. Allahın Rəsulu (s) Əlinin xilafət və canışınlıyını Harunun Musaya olan nisbətinə oxşatmaqla təkcə nübuvvət mövzusunu istisna etmişdir. Buna görə də aşağıda sonradan qeyd edəcəyimiz bu oxşarlıq Harunun sahib olduğu bütün məqamların və rütbələrinin Həzrət Əmirəl möminin Əlidə

səh: ۴۶۲

Səhihi-Müslim", v-ci cild, "Kitabul fəzail", "Əli ibn Əbi Talibin (ə) fəzilətləri" . [1] -
;bölümü

Səhihi-Buxari", 4-cü cild, "Kitabu fəzailus-səhabə", "Qəzvətu-Təbuk" bölümü," . [2] -
hədis: ۴۱۵۴; həmin mənbə, "Kitabu bədəəl-xəlq", "Mənaqibü Əli ibn Əbi Talib (ə)
;bölümü, hədis: ۲۴۰۴

:ə) olduğunu isbat edir)

Vəzirlik məqamı: Qurani-Kərimdə belə oxuyurq ki, Həzrət Musa bu məqamı . ۱
:Allahından Harun üçün istəmişdir

{وَاجْعَلْ لِي وَزِيرًا مِّنْ أَهْلِي} ...هَارُونَ أَخِي...}

(MəNə öZ AILƏMDƏN BİR VƏZİR (KÖMƏKÇİ) VER. QARDASIM HARUNU! [1](#))

və Əli (ə) da (هـ ارُونَ أَخِي) Qardaşlıq məqamı: Harun (ə) Musanın (ə) qardaşı . ۲
.Peyğəmbərə nisbətdə Harun (ə) kimi idi

Xilafət məqamı: Həzrət Musa (ə) Allahın miqatına gedərkən Harunu (ə) özünə canışın . ۳
:və xəlifə seçdi

{وَقَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي}

(MUSA QARDASI HARUNA DEDİ: SƏN TAYFAM İÇİNDƏ MƏNİM XƏLİFƏM OL! [2](#))

Harun (ə) Bəni İsrailin arasında Həzrət Musanın (ə) canışını oldu. Həzrət Musa (ə)
Haruna (ə) itaəti İsrail övladlarına vacib etmişdir. Ona da tövsiyə etdi ki, hər vaxt onun
.dəvətini yayaraq risalətini genişləndirsin

Bəhs olunan hədisin məzmununa əsasən, Əmirəl möminin (ə) də Allahın Rəsulunun (s)
xəlifəsi və nümayəndəsidir

Vəsiyylik məqamı: Söylədiyimiz kimi Həzrət Musa (ə) sağlığında və bir yerə getmək . ۴
istədikdə Harun (ə) onun xəlifəliyini və canışinliyini öz öhdəsinə götürürdü. Əgər
Həzrət Musadan (ə) sonra Harun (ə) sağ olsaydı şübhəsiz ki onun xəlifəsi olacaq və
canışinliyini də öz öhdəsinə götürəcəkdi. Ancaq Harun (ə) Musadan (ə) qabaq vəfat
.etdi

Buradan Həzrət Peyğəmbərin (s) vəsi və canışın məqamının Əmirəl möminin Əlinin (ə)
.haqqı olduğu aydın olur

;Taha” surəsi, ۲۹-cu və ۳۰-cu ayələr“ . [۱]-۱

;Əl-Ətraf” surəsi, ۱۴۲-ci ayə“ . [۲]-۲

Müavin və arxa olmaq: Qeyd etdiyimiz kimi, Harunun (ə) məqamlarından biri də . ۵ qardaşının risalətində ona şərīk olmaq idi. Həzrət Musa (ə) bu vəzifəni Allah-Təaladan :qardaşı Harun (ə) üçün istəmişdir

{أَشَدُّ بِهِ أَزْرِي * وَأَشْرَكْهُ فِي أَمْرِي}

ONUNLA ARXAMI MÖHKƏMLƏNDİR VƏ ONU İŞİMƏ ORTAQ ET (ONA DA _
[\(PEYĞƏMBƏRLİK VER\)](#) [\(۱\)](#)

:Musanın (ə) bu istəyinə belə müsbət cavab verildi

{قَالَ قَدْ أُوتِيتَ سُوْلَكَ يَا مُوسَى}

[\(ALLAH\) BUYURDU: "DİLƏDİYİN SƏNƏ VERİLDİ, YA MUSA!](#) [\(۲\)](#)

Açıq və aydın şəkildə başa düşülən bu ayələrə və bəhs olunan hədisə əsasən, Əmirəl möminin Əli (ə) Harun (ə) kimi Peyğəmbərin (s) risalət işində ona şərīk olmuşdur.
.Sadəcə bu şərīklilik nübuvvətdə deyil əksinə xilafət və canışınlıkdə idi

Bu hədisdən belə qənaəətə gəlmək olar ki, Həzrət Əli (ə) Rəsuli-Əkrəmin (s) sağlığında və onun vəfatından sonra ümmətin içində ən üstünü və Allahın Rəsuluna (s) nisbət isə hamıdan yaxın idi. Bəni İsrailin Haruna itaət etməsi vacib olduğu kimi peyğəmbərin zamanında Əlinin (ə) hörmətini saxlamaq və o həzrətin (s) vəfatından sonra isə ona itaət etmək müsəlmanlara vacibdir. Həzrət Əmirəl möminin Əli ibn Əbi Talib (ə) ümmətin ən ləyaqətlisi, Allah Rəsulunun (s) arxası və köməkçisi, onun olmadığı vaxtlarda hətta vəfatından sonra da xəlifəsi və canışınıdır

:Diqqət

«أَنْتَ مِنِّي بَعْتَرِيهِ» (Əhli-sünnənin bir çox yazıçıları belə təsəvvür etmişlər ki, Allahın Rəsulu (s) cümləsini təkcə bir dəfə Təbuk müharibəsinə gedərkən buyurmuşdur. ... مِنْ مُوسَى... هَارُونَ

Buna görə

səh:۴۶۴

;Taha" surəsi, ٢٦-ci ayə“ . [٢]-٢

də xilafət məqmını məxsus bir zamana aid edildiyini bildirərək onun mənasından boyun qaçırmışlar. Halbuki bir çox dəlillərə və əldə olunan sənədlərə əsasən Rəsulullah (s) bu cümləni yaşadığı müddətdə nəinki bir dəfə, hətta altı yerdə Əlinin (ə).barəsində buyurmuşdur.⁽¹⁾ “Mənzilət hədisi” də Təbuk müharibəsinə aid deyildir

səh: ۴۶۵

Müraciət et: “əl-Müraciət”, Əllamə Seyyid Şərafuddin; və “Kifayətut-Talib”, (۱۳۹۰ . [۱] -۱ ;), səh. ۲۸۱

Fatimə qadınların ülgüsü .1

...عَنْ عَائِشَةَ قَالَتْ: أَفْبَلْتُ فَاطِمَةَ تَمْسَحَى كَانَ مَشِيَّتَهَا مَشَى النَّبِيِّ، فَقَالَ: النَّبِيُّ «مَرْحِبًا بِاَبْنَتِي» ثُمَّ أَجْلَسَهَا عَنْ يَمِينِهِ أَوْ عَنْ شِمَالِهِ، ثُمَّ أَسَرَ إِلَيْهَا حَيْدِيثًا فَبَكَتْ، فَقُلْتُ لَهَا: لَمْ تَبْكِينَ، ثُمَّ أَسَرَ إِلَيْهَا حَيْدِيثًا فَصَرَحَتْ، فَقُلْتُ: مَا رَأَيْتُ كَالْيَوْمَ فَرَحًا أَقْرَبَ مِنْ حَزْنٍ، فَسَأَلْتُهَا عَمَّا قَالَ فَقَالَتْ: «مَا كُنْتُ لِأَفْشِى سَرَّ رَسُولِ اللَّهِ حَتَّى قُبِضَ النَّبِيِّ»، فَسَأَلْتُهَا فَقَالَتْ: «أَسَرَ إِلَيَّ أَنَّ جَبَرِيلَ كَانَ يُعَارِضُنِي الْقُرْآنَ كُلَّ سِنِّهِ مَرَّةً وَ أَنَّهُ عَارِضِي الْعَامَ مَرَّتَيْنِ وَ لَا أَرَاهُ إِلَّا حَضَرَ أَجْلِي وَ إِنَّكَ أَوْلُ أَهْلِ بَيْتِي لَحَاقًا بِي فَبَكَيْتُ، فَقَالَ: أَمَا تَرْضِينَ أَنْ تَكُونِي سَيِّدَةَ نِسَاءِ أَهْلِ الْجَنَّةِ أَوْ نِسَاءِ الْمُؤْمِنِينَ، فَصَرَحْتُ لِذَلِكَ».

Aışə deyir: “Fatimə Peyğəmbərin yanında gəldi. O Peyğəmbər (s) kimi yol gedirdi. Peyğəmbər (s) ona: “Xoş gəldin qızım!” – deyə buyurdu və onu öz kənarında oturtdı. Sonra sakitcə ona bir məsələ söylədi. Fatimə ağladı. Ondan ağlamağının səbəbini .soruşdum

Sonra Allahın Rəsulu (s) yenə sakitcə ona bir sirri açıqladı. Fatimə sevindi və gülümsədi. Mən Fatiməyə dedim ki, bu günə qədər hüzn və kədərli olduqdan sonra .birbaşa şad olub sevindiyini görməmişdim

Bu vaxt onunla Peyğəmbərin arasında olan söhbəti

soruşdum. Fatimə cavabında mənə dedi: "Mən atamın sırrını açıqlamaram." Allahın Rəsulu (s) dünyasını dəyişdkdən sonrai, hüzn və kədərli olduqdan sonra sevindiyinin səbəbini bir də soruştum. Fatimə cavab verdi: "Aışə! Atam birinci söhbətində mənə söylədi ki; "Cəbrayıl (ə) hər il Quranı bir dəfə mənə təqdim edirdi. Ancaq bu il iki dəfə təqdim etmişdir. Bunun səbəbini əcəlimin yaxın olmasından başqa bir şeyin olduğunu bilmirəm. Ailəmdən birinci mənim yanımı gələn də sən olacaqsan. Bu üzdən mən də ".ağladım

Sonra atam belə buyurdu: "Behişt xanımlarının xanımı ya möminlərin xanımlarının [xanımı olmağa razı deyilsənmi?](#)" Bu an mən sevindim və təbəssüm etdim." [\(1\)](#)

Həzrət Fatimə (s) Peygəmbərin yanına gedən birinci kəsdir .[2](#)

:Buxari və Müslim Aışədən nəql edirlər

...عَنْ عَيَّاشِهِ قَالَتْ: دُعَا النَّبِيُّ | فَاطِمَةَ ابْنَتَهُ فِي شَكْوَاهُ الَّذِي قُبِضَ فِيهِ فَسَارَهَا بِشَفَاعَتِهِ فَبَكَتْ، ثُمَّ دَعَاهَا فَسَارَهَا فَصَحِحَّكْ، قَالَتْ: فَسَأَلْتُهَا عَنْ ذَلِكَ، فَقَالَتْ: «سَارَنِي النَّبِيُّ | فَأَخْبَرَنِي أَنَّهُ يُقْبَضُ فِي وَجْهِهِ الَّذِي تُؤْفَى فِيهِ فَبَكِيَتْ، ثُمَّ سَارَنِي فَأَخْبَرَنِي أَنِّي أَوَّلَ أَهْلَ بَيْتِهِ أَتَّبَعْهُ فَصَحِحَّكْ». [3](#)

Peygəmbər (s) ölüm yatağında xəstə halında Fatiməni yanına çağırdı. Ona bir sirr dedi " və Fatimə ağlamağa başladı. Sonra onu yanına çağırıb başqa bir sirri açıqladı. Həzrət Zəhra gülümsədi. Aışə deyir: Mən ağlamağın və gülümsəməyin səbəbini Fatimədən soruştum. O dedi: Peygəmbər (s) birinci dəfə mənə: "Bu xəstəliklə dünyadan

səh: 468

Səhihi-Buxarı", 4-cü cild, "Kitabul-mənaqib", 22-ci bölüm, "Əlamatun-Nubuvvəti" . [1] -1 fil-İslam", hədis: 3426; "Səhihi-Buxarı", 8-ci cild, "Kitabul-İstizan", 43-cü bölüm, "Mən naci bəynə yədəyin-nas", hədis: 5928; "Səhihi-Müslim", 7-ci cild, "Kitabu fəzailus-səhabə", 15-ci bölüm, "Fəzailu Fatimə", hədis: 2449 və 245.

gedəcəm” dedi. Ona görə də mən ağladım. Sonra isə mənə xəbər verərək buyurdu ki; “Onun ailəsindən və sülaləsindən birinci kəs onun yanına gedəcək olan mənəm”. Bu üzdən mən sevindim və gülümsədim.”[\(1\)](#)

Həzrət Fatimə (s) Allah Rəsulunun ciyərparasıdır .۲

:Buxari Musəvvir ibn Muxrimədən nəql edir ki; “Allahın Rəsulu (s) buyurdu

فَاطِمَةُ بِضْعَهُ مِنِي فَمَنْ أَغْضَبَهَا أَغْضَبَنِي

Fatimə mənim bədənimin parasıdır hər kəs onu qəzəbləndirərsə məni“
[\(qəzəbləndirmişdir.\)](#)”[\(2\)](#)

:Buxari yenə Musəvvir ibn Muxrimədən nəql edir ki; “Həzrət Peyğəmbər (s) buyurdu

فَإِنَّمَا هِيَ بِضْعَهُ مِنِي مَا أَرَابَهَا وَيُؤْذِنِي مَا آذَاهَا

Fatimə mənim bədənimin tən yarısıdır. Onu narahat edən məni narahat etmişdir və“
[\(ona əziyyət verən mənə əziyyət vermişdir.\)](#)”[\(3\)](#)

[\(Muslim də bu hədisi azacıq fərqlə nəql etmişdir.\)](#)[\(4\)](#)

Həzrət Fatimeyi–Zəhranını (s) təsbih zikri .۴

...عَنْ عَلَىٰ (ع): « إِنَّ فَاطِمَةَ شَكَتْ مَا تَلَقَّى مِنْ أَثَرِ الرَّحْمَى فَأَتَى النَّبِيُّ | سَيِّدُ، فَانْطَلَقَتْ فَلَمْ تَجِدْهُ، فَوَجَيْدُتْ عَائِشَةَ فَأَخْبَرَتْهَا، فَلَمَّا
جَاءَ النَّبِيُّ | أَخْبَرَتْهُ عَائِشَةَ

səh: ۴۶۹

Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-mənaqib”, “Əlamatun-Nubuvvəti fil-İslam”, . [۱] -۱ hədis: ۳۴۲۶; həmin mənbə, ۵-ci cild, “Kitabu Fəzailu əshabin-Nəbiyy”, “Mənaqibu qərabətir-Rəsul”, hədis: ۳۵۱۱; həmin mənbə, ۴-cü cild, “Kitabul məqazi”, “Mərəzun-Nəbiyy (s) ”, hədis: ۴۱۷۰; “Səhihi-Müslim”, ۷-ci cild, “Kitabul-fəzail”, “Fəzailu Fatimə”; bölümü, hədis: ۲۴۵.

Səhihi-Buxari”, ۵-ci cild, “Kitabu fəzailu əshabin-Nəbiyy (s) ”, “Mənaqibu” . [۲] -۲ qərabətur-Rəsul” bölümü, hədis: ۳۵۱ və ۱۶-ci bölüm “zikru əshabin-Nəbiyy (s) ”, hədis:

;Həmin mənbə, v-ci cild, "Kitabun-nikah", "Zəbbur-rəculi ənibnətihî", hədis: ٤١٣٢ . [٣] -٣
;Səhihi-Müslim", v-ci cild, "Fəzailu Fatimə bintin-Nəbiyy (s)" hədis: ٢٤٤٩" . [٤] -٤

بِمَحِيِّ فَاطِمَةَ، فَجَاءَ النَّبِيَّ | إِلَيْنَا وَقَدْ أَخَذْنَا مَضَاجِعَنَا، فَدَهْبَنَا نُقُومُ، فَقَالَ: عَلَى مَكَانِكُمَا، فَقَعَدَ يَيْنَنَا حَتَّى وَجَدْتُ بَرَدَ قَدَمِيَّهُ عَلَى صَيْدَرِي وَقَمَالَ: أَلَا أَعْلَمُنُّمَا خَيْرًا مِمَّا سَأَلْتُمَا إِذَا أَخَذْتُمَا مَضَاجِعَكُمَا تَكْبِرَا أَرْبَعًا وَ ثَلَاثَيْنَ، وَ تَسْبِحَا ثَلَاثَأَ وَ ثَلَاثَيْنَ، وَ تَحْمِمْ دَلَالَاتِينَ فَهُوَ خَيْرٌ لِكُمَا مِنْ خَادِمٍ».

Buxari və Müslim öz “Səhih” adlı kitablarında Əmirəl möminin Əlidən (əliyhis-səlam) :nəql edirlər ki, o həzrət belə buyurur

Dəyirman daşı Fatimeyi-Zəhranın (səlamullahi ələyha) əlini yaralamışdı. Həmin “günlərdə bir neçə əsiri Peyğəmbərin (s) yanına gətirdilər. Fatimə (səlamullahi ələyha) atasının yanına gedib ondan kömək üçün kəniz istəyəcəkdi. Ancaq Peyğəmbəri (s) evdə tapa bilmədi. Məsələni Aişəyə söylədi. Eləki Peyğəmbər (s) evə qayıtdı Aişə ”.Fatimənin (səlamullahi ələyha) gəldiyini ona söylədi

Əmirəl möminin (əliyhis-səlam) deyir: “Allahın Rəsulu (s) bu hadisəni eşitdikdən sonra bizim evə gəldi. Bu vaxt biz uzanıb istirahət edirdik. Peyğəmbərə hörmət əlaməti olaraq ayağa durmaq istəyirdik. O həzrət durmamağımıza əmr etdi və buyurdu: “Sizə ?istədiyinizdən daha yaxşısını öyrətməyimi istəyirsinizmi

Yatağıınızda uzandığınız zaman otuz dörd dəfə “Təkbir”, otuz üç dəfə “Təsbih” (yəni “sübhanəllah”) və otuz üç dəfə “Əllahu əkbər” deyin. Bu əməl səzə xidmətqidən (yaxşıdır.”[\(1\)](#)

Həzrət Fatimeyi-Zəhranın (s) atasına olan məhəbbəti .[5](#)

.1

...عَنْ ابْنِ مَسْعُودٍ قَالَ: «يَنِمَّا رَسُولُ اللَّهِ | يُصَلِّي عِنْدَ الْبَيْتِ وَ أَبُو جَهْلٍ وَ أَصْحَابَ لَهُ

səh:[470](#)

Səhihi-Buxari”, ፲-cü cild, “Kitabul-xums”, “əd-Dəlilu əla innəl-xumsə linəvaibi” . [1] - 1 Rəsulillah” bölümü, hədis: ۲۹۴۵; “Səhihi-Buxari, ៥-ci cild, “Kitabu fəzailus-səhabə”, “mənaqibu Əli ibn Əbi Talib” bölümü, hədis: ۳۵۰۲; “Səhihi-Buxari”, ۷-ci cild, “Kitabun-Nəfəqat”, “Əməlul-Mərə”, altıncı bölüm, hədis: ۵۰۴۶ – ۷-ci bölüm, hədis: ۵۰۴۷; “Səhihi-Müslim”, ۸-ci cild, “Təsbihul əvvəlin-Nəhar və indən-nəvm”, hədis: ۵۲۷۲

جُلُوسٌ وَ قَدْ نِحَرْتُ جَزْوُرُ بِالْأَمْسِ، فَقَالَ أَبُو جَهْلٍ أَيُّكُمْ يَقُولُ إِلَى سَلاجُورِ بَنِي فَلَانِ، فَيَأْخُذَهُ، فَيَضَعُهُ فِي كَتْفَنِ مُحَمَّدٍ إِذَا سَجَدَ، فَأَتَبَعَتْ أَشْقَى الْقَوْمِ، فَأَخْذَهُ، فَلَمَّا سَجَدَ النَّبِيُّ | وَضَعَهُ بَيْنَ كَتْفَيْهِ، قَالَ: فَأَسْتَضْحِكُوكُوا وَ جَعَلَ بَعْضُهُمْ يَمْلِي عَلَى بَعْضٍ وَ أَنَا قَائِمٌ أَنْظُرْ لَوْ كَانَتْ لِي مِنْهُ طَرْحَتُهُ عَنْ ظَهْرِ رَسُولِ اللَّهِ | وَ النَّبِيُّ سَاجِدٌ مَا يُرْفَعُ رَأْسُهُ حَتَّى إِنْطَلَقَ إِنْسَانٌ، فَأَخْبَرَ فَاطِمَةَ فَجَاءَتْ وَ هِيَ جَوِيرِيَّهُ، فَطَرَحَتُهُ عَنْهُ، ثُمَّ أَقْبَلَتْ عَلَيْهِمْ تَشْتَمُهُمْ، فَلَمَّا قَضَى النَّبِيُّ صَلَاتَهُ رَفَعَ صَوْتَهُ ثُمَّ دَعَا عَلَيْهِمْ...».

:Buxari və Müslim öz “Səhih”lərində Abdullah ibn Məsuddan belə nəql edirlər

Həzrət Peyğəmbər (s) Kəbə evinin kənarında namaz qılarkən, Əbu Cəhl də öz“ tərəfdarları ilə orada oturmuşdular. Əbu Cəhl yanındakılara dedi: Sizlərdən hansınız filan kəsin dəvəsinin qarnını gətirib Məhəmməd səcdəyə gedərkən onun belinə qoya ?bilər

Onların arasında ən pisi qalxaraq (kəsilmiş) dəvənin qarnını tez gətirdi. Peyğəmbər (s) səcdəyə gedən zaman dəvənin qarnını onun belinə qoydu. Əbu Cəhl və tərəfdarları bu imənzərəyə baxaraq ucadan gülürdülər

İbn Məsud deyir: “Mən də bu hadisəni görənlərdən idim. Arzu edirdim ki, ey kaş dəvənin qarnını onun belindən götürməyə qüdrətim olaydı və Peyğəmbəri bu əziyyətdən qurtaraydım. Həmin gün Fatimə (səlamullahi ələyha) bu hadisəni bildi. Hələ kiçik bir qız ikən gəlib dəvənin qarnını Peyğəmbərin belindən götürdü və üzünü düşmənlərə tutaraq uşaqqı dili ilə onları danladı. Həzrət Peyğəmbər (s) namazı qurtardıqdan sonra uca səslə onları nifrin etdi.” [\(1\)](#)

.2

عَنْ ابْنِ أَبِي حَزِيرٍ عَنْ أَبِيهِ إِنَّهُ سَمِعَ سَهْلَ بْنَ سَعْدَ يَسْأَلُ عَنْ خَرْجِ رَسُولِ اللَّهِ | يَوْمَ أَحَدٍ فَقَالَ:

səh:۴۷۱

Səhihi-Buxari”, 1-ci cild, “Kitabul-vuzu”, “İzəl-qa əla zəhril-musəlli qəzrən” . [1] -1 bölümü, hədis: ۶۹; və “Səhihi-Müslim”, 5-ci cild, “Ma ləqən-Nəbiyyu (s) min azal-;muşrikin” bölümü, həds: ۱۷۹۴

جُرَحَ وَجْهَ رَسُولِ اللَّهِ رَبِاعِيَتِهِ وَ حَشْمَتِهِ الْبَيْضَهُ عَلَى رَأْسِهِ . فَكَانَتْ فَاطِمَهُ بُنْتُ رَسُولِ اللَّهِ تَعْمِلُ الدَّمَ وَ كَانَ عَلَيْهِ بْنُ أَبِي طَالِبٍ يَسِيْكُبُ عَلَيْهَا بِالْمَجْنَ فَلَمَّا رَأَتْ فَاطِمَهُ أَنَّ الْمَاءَ لَا يَزِيدُ الدَّمَ إِلَّا كَثْرَهُ أَخَذَتْ قَطْعَهُ حَصَّهُ يَرَ فَأَخْرَجَتْهُ حَتَّى صَارَ وَ مَا دَائِمُ الصِّقَّهُ بِالْجَرَحِ فَاسْتَسْكَ الدَّمَ .

Yenə Müslim öz sənədi ilə Əbu Hazimdən nəql edir ki; “Səhl ibn Səddən Peyğəmbərin :Ühud döyüşündə aldığı bədən yaralarından soruşdum. Səhl belə cavab verdi

Bəli, o gün Peyğəmbər (s) yaralandı. Dişləri sındı və başında olan dəmir papağı da sınmışdı. Onda Əli ibn Əbi Talib (ə) öz qalxanı ilə su tökürdü və Fatimə (səlamullahi ələyha) atasının üz-gözünün qanını silib təmizləyirdi. Eləki Fatimeyi-Zəhra (səlamullahi ələyha) qanı su ilə kəsməyin mümkün olmadığını gördü, həzir parçasından biraz götürüb yandırdı və onun külünü Peyğəmbərin (s) yaralarının üzərinə qoydu. Bu yolla (qanın axmasının qarşısını aldı.”[\(1\)](#)

Həzrət Fatiməyi-Zəhranın (s) Peyğəmbərin halına yanması . ۶

...عَنْ أَنْسٍ قَالَ: لَمَّا ثَقَلَ النَّبِيُّ | جَعَلَ يَتَغَشَّاهُ . فَقَالَتْ فَاطِمَهُ: « وَ أَكْرَبَ أَبَاهُ فَقَالَ لَهَا: لَيْسَ عَلَى أَبِيكَ كَرْبٌ بَعْدَ الْيَوْمِ، فَلَمَّا مَاتَ: قَالَتْ يَا أَبْنَاهَ أَجِيبَ رَبِّيَا دَعِيَاهُ يَا أَبْنَاهَ إِلَيَّ جَبَرِيلُ نَعَاهُ، فَلَمَّا دُفِنَ قَالَتْ فَاطِمَهُ: يَا أَنْسَ أَطَابَتْ أَنْفُسَكُمْ أَنْ تَحْشُوا عَلَى رَسُولِ اللَّهِ التَّرَابَ .».

Buxari öz sənədləri ilə Ənəsdən belə nəql edir: “Eləki Peyğəmbərin (s) xəstəliyi ağırlaşdı və narahatçılığı çoxaldı Fatimeyi-Zəhra (səlamullahi ələyha) öz qəm-kədərini ”bu cümlələrlə bildirdi: “Vay ata qəm-qüssəsindən

Həzrət Peyğəmbər buyurdu: Qızım, bu gündən sonra daha atana qəm və qüssə .yoxdur

səh: ۴۷۲

Səhihi-Buxari”, “Kitabul-vuzu”, “Qüslul-mərə” bölümü, “Əbaha ən vəchi”, hədis:“ . [۱] -۱ ۲۳۰ , və ۴-cü cild, “Kitabu fəzlul-cihad”, “Lubsul-beyzə”, hədis: ۲۷۵۳; “Səhihi-Müslim”, ;“Qəzvətul-Uhud”, hədis: ۱۷۹.

Ənəs əlavə edərək deyir: Eləki, Peyğəmbər (s) dünyadan getdi, Fatimə (səlamullahi ələyha) belə növhə deyirdi

Allahın dəvətinə ləbbeyk deyən atam, “Bərin” behiştində yeri olan atam”, “Ölümünü“ .”!Cəbrailə baş sağlığı veririk atacan

Eləki Peyğəmbərin cəsədi dəfn olundu, Fatimə (səlamullahi ələyha) mənə dedi: “Ey Ənəs! Peyğəmbərin bədəninə torpağın tökülməsinə necə razı oldunuz?!”[\(1\)](#)

səh:۴۷۷

;Səhihi-Buxari”, 9-cı cild, “Mərəzun-Nəbiy və vəfatih” bölümü“. [1]-1

İmam Həsənə (ə) və İmam Hüseynə (ə) sədəqə haramdır .¹

:Səhihi-Buxarıdə gəlmişdir

...عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: كَانَ رَسُولُ اللَّهِ | مُؤْتَى بِالتمِيرِ عِنْدَ صِرَامِ النَّخْلِ فَيَحِيِءُ هَذَا مِنْ تَمَرِهِ حَتَّى يَصِيرَ عِنْدَهُ كَوْمًا مِنْ تَمَرٍ، فَجَعَلَ الْحَسَنُ وَالْحُسَيْنُ رَضِيَ اللَّهُ عَنْهُمَا يَلْعَبُانِ بِمَذَلَّكِ التَّمَرِ، فَأَخْبَرَهُمَا تَمَرَهُ، فَجَعَلَهُمَا فِي فِيهِ، فَنَظَرَ إِلَيْهِ رَسُولُ اللَّهِ فَأَخْرَجَهَا مِنْ فِيهِ، فَقَالَ: أَمَا عَلِمْتَ أَنَّ آلَ مُحَمَّدٍ لَا يَأْكُلُونَ الصَّدَقَةَ.

Xurmaların dərilib yiğilan vaxtı hər təfəfdən Allahın Rəsuluna xurma (zəkatdan)[“] gətirirdilər. Buna görə də xurmaların çoxluğundan təpə düzəldirdi. Həsən və Hüseyn (ələyhumas-səlam) bu xurmaların ətrafında oynayırdılar. Bir gün onlardan biri, bir xurmanı götürdü və ağızına qoydu. Rəsulullah onu gördü. Xurmani onun ağızından çıxartdı və buyurdu: “Məhəmmədin sülaləsinə sədəqə (zəkat) yemədiyini [\(bilmirsənmi?\)](#)¹”¹

:Buxari Əbu Hüreyrədən nəql edir

səh:475

Səhihi-Buxari”, ۲-ci cild, “Kitabuz-zəkat”, “Əxzü sədəqətut-təmr” bölümü, hədis:“ . [۱] -۱

; ۱۴۱۴

...إِنَّ الْحَسَنَ بْنَ عَلَىٰ أَخَمَّ تَمَرَةً مِنْ تَمَرِ الصَّدَقَةِ، فَجَعَلَهَا فِيهِ، فَقَالَ النَّبِيُّ | كَجْ خَ كَجْ لِيَطْرَحْهَا ثُمَّ قَالَ: أَمَا شَعْرَتِ إِنَّا لَا نَأْكُلُ الصَّدَقَةَ.

Həsən ibn Əli (səlamullahi ələyh) zəkat xurmalarından birini ağızına qoydu. O, xurmanı “ağzından çıxartsın deyə Rəsuli-Əkrəm (s) buyurdu: “Çıxart-çıxart!” Bu vaxt Peyğəmbər (s) buyurdu: Bizim sədəqə yemədiyimizi bilmirsənmi?”⁽¹⁾

İمام Həsən (ə) və İمام Hüseyn (ə) Peyğəmbərə oxşayırlar .⁽²⁾

:A) Buxari öz səhih adlı kitabında Ənəs ibn malikdən nəql edir

...عَنْ أَنَسَ قَالَ: لَمْ يَكُنْ أَحَدٌ أَشْبَهَ بِالنَّبِيِّ | مِنَ الْحَسَنِ بْنِ عَلَىٰ

⁽¹⁾Camaat içində Peyğəmbərə ən çox oxşayan şəxs Həsən ibn Əlidir (ə)”⁽²⁾

:b) Buxari ibn Cəhfədən nəql edir

رَأَيْتُ النَّبِيَّ | وَكَانَ الْحَسَنُ يَشْبُهُهُ

⁽¹⁾Mən Allahın Rəsulunu görmüşdüm və Həsən ibn Əli (ə) ona oxşayırıdı.”⁽²⁾

:c) Buxari Uqbət ibni Harisdən nəql edir

...عَنْ عَقْبَةِ بْنِ الْحَيْارِثِ قَالَ: رَأَيْتُ أَيْمَانَ بَكْرَ رَضِيَ اللَّهُ عَنْهُ وَ حَمْلَ الْحَسَنِ وَ هُوَ يَقُولُ بِأَبِيهِ شَبِيهِ بِالنَّبِيِّ لَيْسَ شَبِيهَ بِعَلَىٰ وَ عَلَىٰ يَضْحَكُ.

Mən Əbu Bəkri Həsəni qucağına götürüb belə dedyini e: Əliyə deyil, Peyğəmbərə “oxşayana atam qurban olsun.” Əli də bunua gülürdü.”⁽³⁾

səh: ۴۷۶

Səhihi-Buxari”, ۲-ci cild, “Kitabuz-zəkat”, “Ma yəzkuru fis-sədəqəti lin-Nəbiy”⁽¹⁾. [۱] - ۱ bölümü, hədis: ۱۴۲۰ və həmin mənbə, ۴-cü cild, “Kitabu Fəzlil-cihad və ...”, “Mən ;təkəlləmə bil-farsiyə” bölümü, hədis: ۲۹۰۷ Səhihi-Buxari”, ۵-ci cild, “Kiabu fəzailu Əshabin-Nəbiy”, “Mənaqibuul-Həsəni vəl”⁽²⁾. [۲] - ۲ ;Hüseyn”, hədis: ۳۵۴۲

;Səhihi-Buxari”, ٤-cü cild, “Kitabul-mənaqib”, “Sefətun-nəbiy”, hədis: ٣٣٤٩-٣٣٥٠.“ . [٣] -٣
Səhihi-Buxari”, ٥-ci cild, “Kitabu fəzailu Əshabin-Nəbiy”, “Mənaqibul-Həsəni vəl-“ . [٤] -٤
Hüseyn”, hədis: ٣٥٤٠; “Səhihi-Buxari”, ٤-cü cild, “Kitabul-mənaqib”, hədis: ٣٥٤٢, ٣٣٥٠,
;“Sifətun-Nəbiy” bölümü

:d) Buxari Ənəs ibn Malikdən nəql edir

...عَنْ أَنَسَ بْنِ مَالِكٍ: أَتَى عَبْيِدُ اللَّهِ بْنُ زَيْدَ بِرَأْسِ الْحَسَنِينِ، فَجَعَلَ فِي طَسْتَ، وَقَالَ: فِي حَسْنِهِ شَيْئًا، فَقَالَ أَنَسٌ: كَانَ أَشَبُهُمْ بِرَسُولِ اللَّهِ وَكَانَ مَخْصُوبًا بِالوسمِ.

Hüseyn ibn Əlinin külə bulaşmış pak və mübarək başını teştə qoyub Ubeydullah ibn“ Ziyadın yanına gətirdilər. İbn Ziyad başı vuraraq onun gözəlliyi və yaxşılığı barədə nəsə deyirdi. Ənəs ibn Malik bu hadisəni söylədikdən sonra dedi: Halbuki, İmam Hüseyn [\(camaat arasında Peyğəmbərə ən çox oxşayanı idi.\)](#) [\(1\)](#)

Peyğəmbərin İmam Həsənə (ə) və İmam Hüseynə (ə) olan məhəbbəti .[2](#)

:Buxari Əbu Hüreyrədən nəql edir

قَبْلِ رَسُولِ اللَّهِ الْحَسَنِ بْنِ عَلَىٰ وَعِنْدَهُ الْأَقْرَعُ بْنُ حَابِسٍ التَّمِيمِيُّ جَالِسًا، فَقَالَ الْأَقْرَعُ: إِنَّ لِي عَشَرَةً مِنَ الْوَلَدِ مَا قَبْلُتُ مِنْهُمْ أَحَدًا، فَنَظَرَ إِلَيْهِ رَسُولُ اللَّهِ ثُمَّ قَالَ: مَنْ لَا يَرْحَمُ وَلَا يُرْحَمُ.

Peyğəmbər (s) Həsən ibn Əlini (ələyhis-salam) öpürdü. Əqrə ibn Habis də həmin“ məclisdə idи. O dedi: Mənim on övladım var. Amma mən onların heç birini hələ öpməmişəm. Allahın Rəsulu (s) ona baxaraq belə buyurdu: Hər kəsin qəlbində [\(məhəbbət olmasa Allahın rəhmətinə qovuşmaz.\)](#) [\(2\)](#)

Bu hədisi Əhməd ibn Hənbəl də öz “Müsənəd” adlı kitabında gətirmişdir. Ancaq Həsən [\(ibn Əlinin \(ələyhis-salam\) əvəzinə Hüseyn ibn Əlinin adını \(ə\) qeyd etmişdir.\)](#) [\(3\)](#)

səh:477

Səhihi-Buxari”, 5-ci cild, “Kitabul-fəzail”, “Mənaqibul-Həsəni vəl-Hüseyn”, hədis:“ . [1] -1 ; 3538

Səhihi-Buxari”, 8-ci cild, Kitabul-ədəb, “Rəhmətul vələdi və təqbiluh”, hədis:“ . [2] -2 ; 5651

(Müsənədi Əhməd ibni Hənbəl”, 2-ci cild, səh. 269, (Musnədi Əbu Hüreyrə“ . [3] -3

İmam Həsən (ə) və İmam Hüseyn (ə) Peygəmbərin reyhanıdır .٤

;Buxari öz “Səhih” adlı kitabında İbn Əbu Nəimdən nəql edir ki

...عَنْ أَبِي نَعْمَانَ قَالَ: كُنْتُ شَاهِدًا لِابْنِ عَمْ رَجُلًا عَنْ دَمِ الْبَعْوَضِ؟ فَقَالَ: مِنْ أَهْلِ الْعَرَاقِ، قَالَ: انْظُرُوا إِلَى هَذَا يَسْأَلُنِي عَنْ دَمِ الْبَعْوَضِ وَقَدْ قَتَلُوا ابْنَ النَّبِيِّ، وَسَمِعْتُ النَّبِيَّ | يَقُولُ: هُمَا رِيحَاتَنِي مِنَ الدُّنْيَا.

Mən Abdullah ibn Ömərin məclisində idim. Bir nəfər ondan ödürmək və ağaçqanadın“ nəcis qanı barədə sual etdi. Abdullah ibn Ömər soruşdu: -Haralısan? Dedi: İraq :əhlindənəm. Abdullah dedi

Bu kişiyə baxın. Məndən ağaçqanadın qanından soruşur. Halbuki Peygəmbərin (s) balasının qanını nahaqq yerə tökdülər. Sonra Abdullah ibn Ömər dedi: “Mən, Peygəmbərdən (s) eşitdim ki, Həsən və Hüseyn barədə belə buyurdu: “Onlar mənim [bir dəstə gülüm və reyhanımdır.](#)”[\(۱\)](#)

İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində Peygəmbərin duası .۵

İMAM HƏSƏN (ə) VƏ İMAM HÜSEYN (ə) BARƏSINDƏ PEYĞƏMBƏRİN DUASI .۵

:Buxari yenə də öz kitabında İbn Abbasdan nəql edir

...عَنْ أَبْنَى عَبَّاسِ قَالَ: كَانَ النَّبِيُّ | يَعُوذُ الْحَسَنَ وَالْخَسِينَ وَيَقُولُ: إِنَّ أَبَا كَمَّا كَانَ يَعُوذُ بِهَا إِسْمَاعِيلَ وَإِسْحَاقَ: أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ الْتَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَهٍ.

Həzrət Rəsuli-Əkrəm (s) İmam Həsən və İmam Hüseynə xüsusi bir dua edərək“ buyurardı: “Sizin cəddiniz İbrahim iki övladı İsmail və İshaqı bu dua ilə qoruyardı

[أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ الْتَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَهٍ.](#)[\(۲\)](#)

səh:478

Səhihi-Buxari”, ۸-ci cild, “Kitabul-ədəb”, “Rəhmətul-vələdi və təqbiluh”, hədis:“ . [۱] -۱ ۵۶۴۸ və ۳-cü cild, “Kitabu fəzailus-səhabə”, ۲۴-cü bölüm, “Mənaqibul-Həsəni vəl-;Hüseyn”, hədis: ۳۵۴۳ ;Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-ənbiya”, “Yəzifunə-nəslən”, hədis: ۳۱۹۱ . [۲] -۲

:Buxari Əbu Hüreyrədən nəql edir

...عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: خَرَجَ النَّبِيُّ | فِي طَائِفَةِ النَّهَارِ لَا- يُكَلِّمُنِي وَ لَا- أُكَلِّمُهُ حَتَّى أَتَى سُوقَ بَنَى قِينَقَاعَ، فَجَلَسَ بِقَنَاءِ يَئِيتِ فَاطِمَةَ فَقَالَ: "أَثَمْ لَكُحُ، فَحَسِّبَتْهُ شَيْئًا، فَظَاهَنَتْ أَنَّهَا تَبَلُّسُ سَخَابًا أَوْ تَغْسِلُهُ، فَجَاءَ يَشْتَدَّ حَتَّى عَانَقَهُ وَ قَبَّلَهُ، وَ قَالَ: أَللَّهُمَّ: أَحَبِبْهُ وَ أَحَبِبْ مَنْ يُحِبْهُ".

Bir gün Peyğəmbər (s) öz mənzilindən çıxıb Bəni Qeynqa bazarına gəldi. Bu zaman “qayıdırıb Fatimeyi-zəhranın evinin kənarında oturdu və övladı Həsəni belə çağırıldı: ”? Uşaq evdədirirdi

. Əbu Hüreyrə deyir: Zəhra uşağı biraz gec verdi. Elə bil ki, onu yuyur ya geyidirirdi

Sonra Həsən gəldi. Allahın Rəsulu (s) onunla görüşdü və onu öpdü. Bu vaxt buyurdu: İlahi! Onu sev və onu sevənləri də sev!⁽¹⁾

Müslimün nəqlinə görə bu hədisin axırında belə qeyd olunur ki; “Peyğəmbər (s) Həsən ibn Əli ilə görüşdükdən sonra belə buyurdu: “İlahi! Mən onu sevirəm sən də onu və onu sevənləri də sev!⁽²⁾

Səhiheyndə qeyd olunan bu fəzilətlər, Peyğəmbərin (s) və Əhli-beytin (səlamullahi “ələyhim əcməin) haqqında buyurduğu saysız-hesabsız hədislərdən sadəcə bir neçə .nümunədir ki, əhli-sunnə onları nəql etmişdir

səh: ۴۷۹

Səhihi-Buxari”, ۳-cü cild, “Kitabulbuyu”, “Ma zəkərə fil-əsvaq” bölümü, hədis:“ . [۱] -۱ ; ۲۰۱۶ və ۷-ci cild, “Kitabul-libas”, “əs-Səxabu lis-sibyan” bölümü, hədis: ۵۵۴۵ Səhihi-Müslim”, ۷-ci cild, “Kitabu fəzailus-səhabə”, “əl-Həsənu vəl-Huseyn”“ . [۲] -۲ ; bölümü, hədis: ۲۴۲۱

İmamətin şərtləri

: Əmirəl möminin Əli (ə) "İmamın şərtləri" barədə etdiyi xütbəsində belə buyurur

اللَّهُمَّ إِنِّي أَوَّلُ مَنْ أَنْبَابَ، وَسَيَجِعُ وَأَجِيَابَ، لَمْ يَسْبِقْنِي إِلَّا-رَسُولُ اللهِ، بِالصَّلَاةِ。 وَقَدْ عَلِمْتُمْ أَنَّهُ لَا-يَبْغِي أَنْ يَكُونَ الْوَالِي عَلَى الفُرُوجِ وَالدَّمَاءِ وَالْمَعَانِيمِ وَالْأَحْكَامِ وَإِمَامَهُ الْمُسْتَبْلِمِينَ الْبَخِيلُ فَتَكُونُ فِي أَمْوَالِهِمْ نَهْمَتُهُ، وَلَا الْجَاهِلُ فَيَضْلِلُهُمْ بِجَهْلِهِ، وَلَا الْجَافِي فَيَنْقِطْعُهُمْ بِجَفَائِهِ، وَلَا الْخَائِفُ لِلِّدُولِ فَيَتَخَذَ قَوْمًا دُونَ قَوْمٍ، وَلَا الْمُرْتَشِي فِي الْحُكْمِ، فَيَذْهَبُ بِالْحُقُوقِ، وَيَقْفَ بِهَا دُونَ الْمَقَاطِعِ، وَلَا الْمُنْعَطِلُ لِلْسُّنْنِ فَيَهْلِكَ الْأُمَّةَ.

İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın“ peyğəmbərindən (s) başqa heç kəs namazda məndən öndə olmayıb. Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə, və İslamin hökmlərinə hakim, müsəlmanlara İmam olan şəxsə paxılıq və xalqın malına tamah salamaq yaraşmaz. Həmcinin imam cahil olmamalıdır ki, öz cahilliyi ücbatından xalqı azgınlığa salsın, əxlaqi da pis olmamalıdır ki, özü ilə rəiyət arasında fasilə yaratsın. Nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib, pərişan etsin, nə də günlərin dəyişməsindən qorxmalıdır ki, bir dəstəyə yoldaş olub, başqasını xar etsin (güclülərin dostu olub, möhtacları saymasın), nə hökm üçün rüşvət alan olmalıdır (mal alıb haqqı batıl və batılı haqqa çevirməsin) ki, xalqın haqqı tapdanaraq, şəriətin hökmü bəyan edilməsin və ümməti həlakətə, bədbəxtliyə

[çəksin.](#)

Xülasə şəkildə Əmirəl möminin Əli (səlamullahi ələyh) bu xütbədə ümmətə imamlıq , etmək məqamını öhdəsinə götürən

səh: 480.

sülh və müharibə əmrini verən, İslam qayda-qanunlarını müsəlmanlara açıqlayan
:şəxsə altı əsaslı şərti lazımlı bilməsidir

;Paxıl olmamaq .۱

;İslam qayda-qanunlarını bilmək .۲

;Gözəl əxlaqa sahib olmaq və pis əxlaqdan uzaq olmaq .۳

;Zalim olmamaq .۴

;Rüşvətxor olmamaq .۵

İmam gərək İslam şəriətinin hökmlərini bəyan etməli, İslam hökmlərini icra etməli, .۶
;onu və Quranı qorumağdır

Qeyd olunan bu şərtlər ümmətin İmamında və rəhbərinə olmalıdır. Ancaq təəssüflər
olsun ki, əhli-sünnənin ən mühüm kitabları sayılan “Səhihey”də nəql olunan hədislərin
mənalarında xəlifələrdə bu kimi sifətlərin olmadığı söylənilir. Gözəl əxlaqa sahib
olmaq, İslam qanunlarını bilmək və o qanunları icra etmək və s... bunların tam əksinə
sahib olduqlaqı bildirilir. Biz bu həqiqətləri qarşıda gələn fəsillərdə “Səhihey”
kitablarında qeyd olunan hədislərdən istifadə etməklə açıqlayacaq. Buna görə ki, biz
bu bəhslərdə öz dəlillərimizi təkcə bu iki kitabdan gətirmişik. Yoxsa bu barədə qeyd
olunan məsələlər hədis, tarix və təfsir kitablarında həddindən artıq çoxdur. Onların
.hamisini qeyd etmək bizim bəhsimizin mövzusundan kənardır

İmamət və gözəl əxlaq

وَ لَا الْجَافِيَ فَيُقْطَعُهُمْ بِجَفَائِهِ

[\(İmamın əxlaqı pis olmamalıdır ki, özü ilə rəiyyət arasında fasilə yaratsın.”](#)[\(۱\)](#)

İmamətin ən mühüm şərtlərindən biri gözəl əxlaqa sahib olmaqdır. Buna görə də
kobud və pis əxlaq İmamət məqamı ilə

;Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədidi, 8-ci cild, səh. 263; 131-ci xütbə“ . [1]-1

uyğun gəlmir. Ancaq mötəbər sənədlərə, "Səhihi-Buxari" və başqa kitablarda qeyd olunan hədislərin məzmununa əsasən bəzi xəlifələr söylənilən şərtlərə sahib olmuşlar. Bu barədə təkcə iki nümunəni qeyd edirik

.1

...عَنْ أَبْنِ مُلِيكِهِ قَالَ: كَمَا دَعَ الْخَيْرَ أَنْ يَهْلِكَ: أَبُو بَكْرٍ وَعُمَرَ لَمَّا قَدِمَ عَلَى النَّبِيِّ وَفَدُّتِي تَمِيمَ أَشَارَ أَحَدُهُمَا بِالْأَقْرَعِ بْنِ حَابِسِ
الْحَنْظَلِيِّ أَخِي بَنِي مَحْيَاشَعَ وَأَشَارَ إِلَيْهِ فَقَالَ أَبُو بَكْرٍ لِعُمَرَ: إِنَّمَا أَرَدْتَ خَلَافَكَ فَارْتَفَعَتْ
أَصْوَاتُهُمَا عِنْدَ النَّبِيِّ |، فَنَزَلَتْ {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ} إِلَى قَوْلِهِ ...عَظِيمٌ....

İbn Əbi Məlikə deyir: "Günlərin bir günü bir hadisə zamanı o iki yaxşı kişi (Əbu Bəkr və
Ömər) az qaldılar həlakətə düşər olalar

Eləki Bəni Təmim qəbiləsindən bir qrup şəxslər Peyğəmbərin (s) yanına gəldilər,
onların ikisindən biri (Əbu Bəkr və Ömər) Peyğəmbərə Əqrə ibn Habis Hənzəlini, digəri
.isə başqasını Bəni Təmimin başçısı kimi tanıtdırdılar

Əbu Bəkr Ömərə dedi: Sən mənim bu işimə qarşı çıxırsan? Ömər cavab verdi: Mən
ixtilaf salmaq istəmirəm. Bir sözlə, bu məsələ səs küçə səbəb oldu və onların səsləri
Peyğəmbərin (s) hüzurunda elə ucaldı ki, Allah-təala bu ayəni nazil etməklə onları
[\(danladı: ۱\)](#)

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِهِ كُمْ لِيَغْضِبَ أَنْ تَجْهِطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا
تَشْعُرُونَ} {إِنَّ الَّذِينَ يَغْضُبُونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبُهُمْ لِتَنْتَقُوا لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ}

□__(Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin (s) səsindən artıq qaldırmayın və bir_ _birinizlə ucadan danışdığınız kimi onunla

səh: ۴۸۲

Səhihi-Buxari", ۹-cu cild, "Kitabu əl-Etimu bil-kitabi vəs-sünna", "əl-İqtidau" . [۱] -۱
;biəfalin-Nəbiy", hədis: ۶۸۷۲; və həmin mənbə, ۵-ci cild, "Bəni Təmim) bölümü

ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar. Həqiqətən,,_ Allahın Peyğəmbəri (s) yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (mö'minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanması və böyük mükafat (Cənnət) gözləyir! [\[1\]](#)

İbn Həcər “Fəthul-bari” kitabında deyir: “Bu hadisə və Bəni Təmim qəbiləsindən bir qrupun Mədinəyə gəlişi hicrətin doqquzunda baş vermişdi.” [\[2\]](#)

Bu hədis “Səhihi-Buxarı”dən əlavə Əhməd ibn Hənbəlin “Müsənəd”ində də qeyd olunmuşdur. [\[3\]](#) Sözü gedən hədisin məzmununa və Bəni Təmim heyətinin Mədinəyə gəlişinin tarixinə diqqət yetirdikdə belə bir sual qarşıya çıxır ki; İyirmi ildən sonra Peyğəmbərlə (s) gediş-gəliş edən kəslər, onun hüzurunda ədəb qaydalarına riayət etmir, yanında səs-küy salaraq söz-söhbət yaradır və ən nəhayət əməllərinə görə ayənin nazil olmasına səbəb olan bu iki şəxs xilafət və canışınlık məqamını qəsb !?edərək bütün müsəlmanlara necə rəhbərlik etmək istəyirlər

. ۲

سَيِّدُ الْمُرْسَلِينَ عَلَى رَسُولِ اللَّهِ وَعِنْدَهُ نِسَاءٌ مِّنْ قُرْيَشٍ يُكَلِّمُنَّهُ وَيَسْتَكْثِرُنَّهُ عَالِيهُ أَصْوَاتُهُنَّ، فَلَمَّا إِسْتَأْذَنَ عُمَرُ قَمَنَ يَبْتَدِرُنَ الْحِجَابَ، فَأَذِنَ لَهُ رَسُولُ اللَّهِ يَضْحَكُ فَقَالَ عُمَرُ: أَضْحَكَ اللَّهَ سِنَّكَ يَا رَسُولَ اللَّهِ، قَالَ: عَجِبْتُ مِنْ هُؤُلَاءِ الْلَّاتِي كُنَّ عِنْدِي فَلَمَّا سِمِّعْنَ صَوْتَكَ إِبْتَدَرْنَ الْحِجَابَ قَالَ عُمَرُ: فَأَنْتَ يَا رَسُولَ اللَّهِ كُنْتَ أَحَقُّ أَنْ يَهْبَئَنَ ثُمَّ قَالَ: أَى عَدُوَاتٍ أَنْفَسْهُنَ أَتَهْبَئَنِي وَلَا تَهْبَئَنَ رَسُولَ اللَّهِ؟ قَلَنَ أَنْتَ أَفْظُ وَأَغْلَظُ مِنْ رَسُولِ اللَّهِ.

Səd ibn Əbi Vəqqas deyir: “Ömər Peyğəmbərin (s) yanına gəlmək üçün icazə istəyirdi.
Bu zaman Qureyş tayfasından

səh: 483

;əl-Hücurat” surəsi, ayə ۲-۳“ . [۱]-۱

;Fəthul-bari”, ۱۰-cu cild, səh. ۲۱۲“ . [۲]-۲

;cü cild, səh. ۶۰-۴ . [۳]-۳

olan bir neçə qadın Peyğəmbərin (s) yanında ucadan söhbət edirdilər. Sorğu-sualı da çox verirdilər. Ömər daxil olmaq istədikdə Qüreyşin qadınları ayağa qalxıb özlərini bir .küncdə gizlətdilər

Allahın Rəsulu (s) bunu görüb gülməyə başladı və təbəssüm edərək Ömərə icazə verdi. Ömər içəri girdi və ərz etdi: Ya Rəsulullah (s), həmişə xoşhalsınız və üzünüz gülür. Bunun səbəbi nədir? Peyğəmbər buyurdu: “Məni təəccübə gətirən budur ki, sənin səsin bu qadınların qulağına çatan kimi hamısı dağıldılar və hərəsi də bir küncdə .gizləndilər

Ömər dedi: Ya Rəsulullah, gərək onlar məndən deyil sizdən qorxsunlar. Bu zaman qadınlara dedi: Ey özünə düşmən olanlar məndən qorxursunuz, amma Peyğəmbərdən (s) qorxmursunuz?! Qadınlar Ömərin cavabında dedilər: Bəli, səndən qorxuruq, ancaq [\(Peyğəmbərdən \(s\) qorxmuruq. Çünkü sən qəzəblisən və əxlaqın da pisdir.\)](#)

İkinci xəlifənin kobud əxlaqı barədə bir çox kitablar yazmışlar. O həddə qədər ki, bir yerdə belə yazılır: “Eləki xəlifə qəzəblənirdi əllərini dişlərilə yaralamayınca sakitləşə .bilmirdi

Zubeyr ibn Bekar bu məsələni söylədikdən sonra xəlifənin övladlarından birinin kənizinin şikayəti cəryanını qeyd edərək bildirir ki, bu hadisədə xəlifə əlini dişlərinin arasında qoyaraq möhkəm sixdı

Sonra deyir: Xəlifənin kobud əxlaqına görə Abdullah ibn Abbas onun xilafəti dövründə “Əovl” ilə müxalif olmaq barədə öz əqidəsini aşkar etməkdən çəkindi və xəlifənin ölümündən sonra bu əqidəni zahir etdi. Ona söylədilər: Nəyə görə Ömərin

səh: ۴۸۴

Səhihi-Buxari”, ۴-cü cild, “Kitabu Bədul-xulq”, “Sifətu İblisi və cunudih” bölümü,“ . [۱] -۱ hədis: ۳۱۲; həmin mənbə, ۵-ci cild, Kitabu “Fəzailu əshabin-əbiy”, “Mənaqibu Ömər ibn Xəttab”, hədis: ۴۴۳؛ ۸-ci cild, “Kitabul-ədəb”, “ət-Təbəssumu vəz-zəhəkə” bölümü, ;hədis: ۵۷۳

dövründə bu əqidəni açıqlamırdın? Dedi: Ondan qorxurdum, çünki qorxu və vəhşətə gətirən başçı idi.”⁽¹⁾

İmamət və şəriət hökmləri ilə tanışlıq

وَ لَا الْجَاهِلُ فَيُضْلِلُهُمْ بِجَهْلِهِ

”İmam cahil olmamalıdır ki, öz cahilliyi ücbatından insanları azgınlığa salsın“

İmamətin şərtlərindən digəri onun İlahi hökmləri və İslam qanunlarını yaxşı bilməsidir. İslam qayda-qanunlarını hər tərəfli bilməyən, hadisələrdə və qarşıya çıxan məsələlərdə başqalarının ətəyindən yapışan, onun- bunun dilindən əhkam öyrənən kəsin İmamət və rəhbərliyə səlahiyyəti çatmır. Çünkü belə şəxs bir-birinə ziddiyətli və həqiqətin əksi olan hökmləri verməklə camaatı zəlalətə və azgınlığa, ya da heyrət və şübhəyə salar

Ancaq tarixi və hədislər kitabını araşdırıldıqda görürük ki, təssüflər olsun İslam xəlifələrinin İslami qayda-qanunlardan xəbəri belə yox imiş. Onlar bu qanunları hər tərəfli bilməmiş, qarşıya çıxan məsələlərdə və hökmlərdə başqa müsəlmanların və Peygəmbər səhabələrinin ətəyindən yapmışılar. Şübhəsiz ki, bir çox bir-birinə qərəzli və zidd olan hökmlər, həqiqətin tam əksinə olan qəribə və təəccüblü fətvalar vermişlər. O yerə çatmışdır ki, Əmirəl mömininin (səlamullahi ələyhi) fəryadı ucalmış və ;açıq söyləmişdir ki

تَرِدُ عَلَى أَحَدِهِمُ الْقُضَّةُ يَهُ فِي حُكْمٍ مِنَ الْأَحْكَامِ فَيُحَكِّمُ فِيهَا بِرَأْيِهِ، ثُمَّ تَرِدُ تِلْكَ الْقُضَّةُ يَهُ بِعِينِهَا عَلَى غَيْرِهِ فَيُحَكِّمُ فِيهَا بِخَلَافِهِ، ثُمَّ يَجْتَمِعُ الْقُضَّاهُ بِعَذَلَكَ عِنْدَ الْإِمَامِ الَّذِي اسْتَفْضَاهُمْ فَيُصَوِّبُ آرَاءَهُمْ جَمِيعًا، وَ إِلَهُهُمْ وَاحِدٌ، وَ نَبِيُّهُمْ وَاحِدٌ، وَ كَتَابُهُمْ وَاحِدٌ، أَفَأَمَرَهُمُ اللَّهُ تَعَالَى بِالْإِخْتِيَافِ فَأَطَاعُوهُ؟ أَمْ نَهَاهُمْ عَنْهُ فَعَصَوهُ؟ أَمْ أَنَزَلَ اللَّهُ سُبْحَانَهُ دِينًا نَاقِصًا فَاسْتَعَانَ بِهِمْ عَلَى إِتْمَامِهِ؟ أَمْ

səh:485

Nəhcül-Bəlağənin şərhi”, İbn Əbil Hədidi, 2-ci cild, 83-cü xütbənin altında, səh.“ . [1] - ۱

كَانُوا شُرَكَاءَ لِهِ فَلَهُمْ أَنْ يَقُولُوا وَعَلَيْهِ أَنْ يَرْضَى ؟ أَمْ أَنْزَلَ اللَّهُ سُبْحَانَهُ دِينًا تَامًا فَقَصَرَ الرَّسُولُ | عَنْ تَبْلِغِهِ وَأَدَّاهُ ؟ وَاللَّهُ سُبْحَانَهُ يَقُولُ : { مَا فَرَطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ } ، وَقَالَ : فِيهِ { تَبْيَانٌ كُلُّ شَيْءٍ ... }

Alimlərin birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi“ əsasında fətva verir, həmin məsələ digər qazidən soruşulduqda, onun fətvəsi birinci qazının fətvəsinin əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılardan qazısı onların, Allahı bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamisənin rəyinin düzgün olduğunu söyləyir.[\(1\)](#) Allah-təala onlara (eyni bir məsələdə) ziddiyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalaın şəninə layiq olmadığı aydınlaşdır.) Ya onları ziddiyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (belə isə qazılardan qazısının fikir ziddiyətlərini düzgün hesab etməsi və onların hamisənin doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir. Çünkü Xaliqin məxluqdan kömək istəməsi aqla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batıldır. Çünkü Allahın heç bir şəriki olmadığı aydınlaşdır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazılərin ixtilafının səbəbi budur ki,) Allahın Rəsulu (səlləllahu ələyhi və alih) isə onun ,təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir

səh:486

Mütərcim: Belə isə bir məsələnin hökmünü ziddiyətlə bəyan etmək nə . [1] -
üçündür? Qazılardan qazısının bütün bu ziddiyətlərin düzgünlüyünü təsdiq etməsi nəyə
!Pəsaslanır

çünkü) Allah-təala (Qurani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ənam surəsinin ۴۸-ci ayəsində) buyurub: “Biz Quranda heç bir şeyi əsirgəməmişik” (deməli olduğumuzu [demişik](#)). Və “orda hər bir şeyin bəyan olunduğunu buyurub”.[\(1\)](#)

Xəlifələrin bir-birinə zidd fətvalar və həqiqətin əksinə hökm vermələrinə görə Əmirəl möminin (səlamullahi ələyhi) açıq şəkildə onlardan şikayət edərək bu məsələni dəlil və sübutla məhkum edir. Bu məsələləri xəlifələrin ziddiyyətli fətva verməsi və həqiqətin tam əksinə hökm verməsi sübut etmək üçün müxtəlif mənbələrdə və sənədlərdə kifayət qədər təəccüblü nümunələr mövcuddur. Biz təkcə “Səhihey” kitablarında .qeyd olunan bu nümunələrin on birini gətirməklə kifayətlənirik

Təyəmmümün hökmü

Qurani-Kərimin aşkar ayələrinə və Həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alih) buyurduqlarına əsasən, əgər bir kəs cənabətli olarsa və su tapa bilməzsə və yaxud qüsli etməsinə bir maneə və zərəri olduğunu bilərsə üzrü aradan gedincə, su tapılına .qədər təyəmmüm etməli və öz ibadətini yerinə yetirməlidir

Ancaq ikinci xəlifənin yanında bu məsələ açıqlandıqda o Quranda və sünədə təyəmmümün hökmünü olduğu kimi açıqlamaq əvəzinə ibadətin tərk olunmasına və ”لَا نَصِلْ“ :namazın qılınmaması barədə hökm verərək belə deyir

Əmmar Yasir o məclisdə idi. Xəlifəyə etiraz edərək təyəmmümün yerinə yetirilməsini və namazın qılınmasını bildirdi. Ancaq rəvayətlərdən belə məlum olur ki, xəlifə ,Əmmarın sözlərinə qane olmadı və onu elə təhdid etdi ki

səh:۴۸۷

Mütərcim: Bu cümle “Nəhl” surəsinin ۸۹-cu ayəsində Allah-təalanın . [1] -۱ (وَنَرَّ لَنَا عَلَيْكَ الْكِتَابَ تَبَيَّنَتْ لَكُلُّ شَيْءٍ) :buyurduğunun məzmunudur. Orada buyurur

axırda Əmmar belə dedi: Əgər xəlifə məsləhət bilmirsə mən öz sözümdən dönüm! Bu
:barədə iki hədisin mətnini və tərcüməsini burada gətiririk

.1

سَيِّدِ بْنِ عَبْدِ الرَّحْمَةِ أَنَّ أَبِيهِ أَصْنَنَ رَجُلًا - أَتَى عُمَرَ فَقَالَ: إِنِّي أَجْنَبُ فَلَمْ أَجِدْ مَاءً فَقَالَ: لَا تُصَلِّ، فَقَالَ عَمَّارٌ: أَمَا تَذَكَّرُ يَا
أَمِيرَ الْمُؤْمِنِينَ إِذَا أَنَا وَأَنْتَ فِي سَرِيرِهِ فَأَجْبَنَا فَلَمْ نَجِدْ مَاءً، فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ وَأَمَّا أَنَا فَتَمَعَكْتُ فِي التَّرَابِ وَصَلَّيْتُ، فَقَالَ النَّبِيُّ أَنَّمَا يَكْفِيكَ أَنْ تَضْرِبَ بِيَدِيْكَ الْأَرْضَ ثُمَّ تَمَسَّحُ بِهِمَا وَجْهَكَ وَكَفِيْكَ، فَقَالَ عُمَرُ: إِنَّقَ اللهَ يَا عَمَّارٍ، فَقَالَ: إِنْ شِئْتَ لَمْ أُحَدِّثْ

.ب.

Səid ibn Əbdurrəhman atasından nəql edir: “Bir kişi Ömərin yanına gələrək ondan soruşdu: Mən cənabətli olmuşam və su tapa bilmirəm. Ömər onun cavabında belə söylədi: Namaz qılma. Əmmar da həmin məclisdə idi. O belə cavab verdi: Ya əmirəl-möminin yadınızdırkı ki, mən və sən döyüşçülərimizlə bir yerdə idik, hər ikimiz cənabətli olmuşduq və qüsli etməyə su tapa bilmədik? Sən namaz qılmadın. Ancaq mən özümü torpağa buladım. Sonra namaz qıldım. Peyğəmbər (s) bundan xəbər tutdu və buyurdu: “Əllərini torpaq üzərinə vurub, torpağın zərrələrini təmizləyib sonra isə üzünə və əllərinə məsh etmək kifayət edərdi.” Ömər dedi: Əmmar, Allahdan qorx!

Əmmar dedi: Əgər istəyirsənsə bu hadisəni bir daha danışmaram!” (1)

Bu hədisi Buxari və Müslim Səid ibn Əbdurrəhmandan nəql etmişlər. Ancaq Buxari öz təssübü üzündən Ömərin “Namaz qılma” sözünü hədisdə yazmamışdır

.2

عَنْ شَقِيقِ بْنِ سَلْمَةَ قَالَ: كُنْتُ عِنْدَ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودَ وَأَبِي مُوسَى الْأَشْعَرِيِّ فَقَالَ لَهُ أَبُو مُوسَى: يَا أَبا عَبْدِ الرَّحْمَانِ إِذَا أَجْنَبَ
الْمَكَلْفُ فَلَمْ يَجِدْ مَاءً كَيْفَ يَصْبَغُ؟ قَالَ عَبْدُ اللَّهِ: لَا

səh:488

Səhihi-Buxari”, 1-ci cild, “Kitabut-təyəmmüm”, “əl-Mutəyəmmumu həl yənfəxu”. [1] - 1
fihimə”, hədis: ۳۳۱; “Səhihi-Müslim”, 1-ci cild, (Kitabul-heyz) “ət-Təyəmmüm” bölümü,

; hədis: ۳۶۷

يُصَيِّلَى حَتَّىٰ يَجِدَ الْمَاءَ، فَقَالَ أَبُو مُوسَىٰ: فَكَيْفَ تَضْبِعُ بِقَوْلٍ عَمَّارٍ حِينَ قَالَ لَهُ النَّبِيُّ أَنْ تَضْرِبَ بِيَدِيْكَ الْأَرْضَ ثُمَّ تَمْسِحُ بِهِمَا وَجْهَكَ وَ كَفِيْكَ" قَالَ أَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِمَذَلِّكَ . فَقَالَ أَبُو مُوسَىٰ: دَعْنَا مِنْ قَوْلٍ عَمَّارٍ، فَمَا تَضْبِعُ بِهِنْدِهِ الْآيَهُ وَ تَلَىٰ عَلَيْهِ آيَهُ الْمَائِدَهُ، قَالَ: فَمَا دَرِيَ عَبْدُ اللَّهِ مَا يَقُولُ.

Şəqiq deyir: "Mən Abdullah ibn Məsudun və Əbu Musa Əşərinin yanında idim. Əbu ?Musa İbn Məsuddan soruşdu: Cənabətli olan kəs su tapmasa vəzifəsi nədir

İbn Məsud cavab verdi: Su tapa bilməyincə namaz qılmasın. Əbu Musa etiraz etdi və dedi: Bəs Əmmarın Peyğəmbərdən (s) bu barədə təyəmmüm hökmünü buyurduğuna
?nə deyirsən

İbn Məsud dedi: Ömər Əmmarın sözünü qəbul etmədi. Əbu Musa ona dedi: Əmmarın sözünü qoy kənara. Bəs açıq və aydın nazil olan "təyəmmüm" ayəsini neynəyəcəksən? Sonra "təyəmmüm" ayəsini oxudu. İbn Məsud Əbu Musanın cavabında sakit qaldı və [\(bir söz deyə bilmədi.\)](#)

Bu hədis də "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitablarında gəlmışdır. Lakin əhli-sünənin bəzi alımları bu hadisəni xəlifənin elmindən qaynaqlandığını bildirib onu müdafiə etmək üçün "Ömərin bu sözü onun ictihadı və məxsus nəzəri" olduğunu söyləmişlər. Bəzən də "unudub" və "yaddan çıxardıb" kimi üzürlər gətirmişlər. Məsələn: [:İbn Həcər "Fəthul-bari" kitabında belə deyir](#)

Su tapmadıqda namazı tərk etmək Ömərin şəxsi və özünə məxsus nəzəridir. Onun "belə əqidədə olması da məşhurdur." Sonra deyir: "Bu hadisədən belə istifadə olunur ki, [\(Peyğəmbərin \(s\) öz vaxtında onun səhabələri də ictihad edirdilər.\)](#)

səh:489

"Səhihi-Buxari", 1-ci cild, "kitabut-təyəmmüm", "İza xafəl cunubu əla nəfsih" . [1] -1 bölümü, hədis: ۳۳۸-۳۳۹ və "ət-Təyəmmumu lılvəchi və likəf" bölümü, hədis: ۳۳۲-۳۶. bu məsələyə aiddir. "Səhihi-Müslim", 1-ci cild, "Kitabul-heyz", "ət-Təyəmmum" bölümü, ;hədis: ۳۶۸

"Fəthul-bari", 1-ci cild, səh. ۴۶; (Kitabut-təyəmmüm "Həlit-təyəmmumu həl" . [2] -2 ."yənfəu fəbihima bölümü

Əhli-sünnənin fəqih və filosofu İbn Ruşd da öz “Bidayətul-muctəhid” adlı dəlil və sübut kitabında unutqanlıq və yaddaşsızlığı xəlifə üçün üzür saymış və hadisəni belə :açıqlayır

Alimlərin hamısı bu əqidədədir ki, təyəmmüm və namazın cənabətli şəxsə vacib olması hökmü (ayədən əlavə) Buxaridə nəql olunan Əmmarın və İmrən ibn Həsinin hədisləri ilə sübut olunur. Ömərin bu hökmü unutması və xatırlamaması Əmmarın söylədiyi [\(hədisin məzmununa heç bir mənfi təsiri yoxdur.\)](#)

Şərabxora şallaq vurulmasının miqdarı

قتاده يَحِدُّثُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِيَّ | أَتَى بِرَجُلٍ قَدْ شَرَبَ الْحَمْرَ فَجَلَدَهُ بِحَرِيدَتَيْنِ نَحْوَ أَرْبَعِينَ، قَالَ: فَعَلَهُ أَبُو بَكْرُ، فَلَمَّا كَانَ عُمُرُ اسْتِشَارَ النَّاسَ فَقَالَ عَبْدُ الرَّحْمَانَ: أَخَفُّ الْحُدُودُ ثَمَانِينَ فَأَمَرَ بِهِ عُمَرُ.

Qətadə Ənəs ibn Malikdən nəql edir ki; “Şərab içmiş bir kişini Peyğəmbərin (s) yanına gətirdilər. Həzrət (s) xurma çubuğu ilə ona qırx zərbə vurulmasını əmr etdi. Əbu Bəkr :də şərab içənin həddini qırx təziyənə vururdu. Ənəs deyir

Ancaq Ömər xilafətə keçdikdən sonra, bu miqdardan barədə camaatla danışdı. Əbdurrəhman ibn Ouf dedi: Səksən təziyanə vurulsun. Bu, Quranda qeyd olunan ən az [\(miqdardır. Ömər də onun nəzrini təsdiq və icra etdi.\)](#)

Bu hədis, yazılılığı kimi “Səhihi-Müslim”də neçə cür nəql olunmuşdur. Buxari də onu iki yerdə nəql etmiş, aşağısında da “İkinci xəlifənin öz nəzəri və fikri” olduğunu [\(söyləmişdir.\)](#)

Bu kitabda olan səliqəmizə əsasən bu məsələni “Səhiheyin”dən

səh: ۴۹۰.

; Bidayətul-Muctəhid”, ۱-ci cild, səh. ۶۵“ . [۱] -۱

; Səhihi-Müslim”, ۵-ci cild, “Kitabul hüdud”, “Həddul-xəmr” bölümü, hədis: ۱۷۰۶“ . [۲] -۲ Səhihi-Buxari”, “Kitabul-hudud”, “Ma caə fi zərbi şaribil-xəmr” bölümü, hədis:“ . [۳] -۳ ۶۳۹۱ və “Kitabul-hüdud”, “əz-Zərbu bilcəridi vən-nəal” bölümü, ۶۳۹۳; “Səhihi-Müslim”, ۵-

gətirmişik. Ancaq məsələnin həqiqəti budur ki, Peyğəmbərin (s) zamanında şərabxorun həddi qırx taziyanə deyil, əksinə elə səksən taziyanə idi. Ancaq İslamin əvvəllərində müsəlmanların İslam qanunlarına əməl etməsi, döyük və fəthlərlə məşğul olması nəticəsində bu həddi istifadə etmək üçün belə hadisə çox nadir hallarda baş verirdi. Buna görə də ikinci xəlifə bu hökmü yaddan çıxarmışdır. Onun xilafəti dövründə müsəlmanlar mənəviyyatdan tədricən uzaqlaşır və ləhvu-ləeb, şərabxorluğa meyl edirdilər. Bu da yayılmaqda idi

Xəlifəyə bu həddin səksən olmasında köməklik edən isə Əbdurrəjman ibn Ouf deyil, əksinə Əmirəl möminin Əli (səlamullahi ələyh) idi. Bu məsləni əsl mənbəsi olan :kitablardan da dəqiq əldə etmək olar

İbn Ruşd Əndulisi əhli-sunnə alımlarının və fəqihlərinin şərabxorun həddi barədə olan ixtilaflarını nəql etdikdən sonra bütün fəqihlərin və əksəriyyətin bu barədə nəzərini – :yəni səksən taziyanə olmasına – söyləyərək belə deyir

Həddin səksən taziyanə olmasında əksəriyyətin sənədi və dəlili, Əmirəl möminin Əlinin (ə) nəzəridir. Eləki şərabxorluq çoxaldı Ömər və səhabələr onun miqdarını müəyyənləşdirməkdə iclas qurub məsləhətləşməyə başladılar. Əmirəl möminin (ə) [\(şərabxorun həddinin söyüş söyənin həddi kimi səksən taziyanə olduğunu bilirdi.\)](#)

Hər halda deyilənlərdən belə ələ gəlir ki, xəlifə bu hökmü məsləhət edərək, nəzər soruşmaqla, başqalarının vasitəsi ilə icra etmişdir. Ona bu işdə kömək edən də, ya . Əmirəl möminin (ə) yaxud da Əbdurrəhman ibn Ouf olmuşdur

səh: ۴۹۱

Bidayətul-muctəhid”, ۱-ci cild, səh. ۴۴; (Kitabul-qəzf, “fi şurbul-xəmr”“ . [۱] -۱ ;(bölmündə

عَنِ الْمُسْوَرِ بْنِ مُخْرَمَهَ قَالَ: اسْتَشَارَ عُمَرَ بْنَ الْخَطَّابِ فِي إِمْلَاصِ الْمُرْأَهْ فَقَالَ الْمُغَيْرُهُ بْنُ شُعْبَهَ: شَهِدْتُ النَّبِيَّ | قَضَى فِيهِ بَغْرَهُ عَبْدُ أَوْ أَمِهِ، قَالَ: فَقَالَ عُمَرُ: إِئْتِنِي بِمَنْ يَشْهُدُ مَعَكَ، قَالَ: فَتَشْهَدُ مُحَمَّدُ بْنُ مُسْلِمَهُ.

Mussəvvir ibn Muxrimə deyir: “Ömər ana bətnindəki körpə uşağın diyəsi barədə camaatla məşvərət etdi və onların bu hökmdə nəzərlərini istədi. Muğeyrət ibni Şöbə dedi: Mən Peyğəmbərin (s) yanında idim. O həzrət (s) ana bətnindən düşürülmüş körpənin diyəsi barədə, bir qulam və ya bir kənizin qiymətinin verilməsinə əmr etdi. Ömər dedi: Sözünə gərək şahid gətirəsən. Məhəmməd ibn Sələmə Muğeyrənin (söylədiklərini təsdiq etdi.)”¹¹

Bu hökm əhli-sunnənin ən doğru kitabı sayılan “Səhihey” kitabında olan məzmuna əsasən ikinci xəlifə Ömərin başqalarının vasitəsi ilə öyrəndiyi digər hökmlərdən biridir. Camaatın nəzərini öyrənməklə, Muğeyrət ibni Şöbənin sözünə əsasən bu hökmü zinakar və cinayətkar bir kəsin şəhadəti ilə təsdiq etmiş və icrasına əmr vermişdir

İstizan” (icazə almaq) hökmü; Ən sadə hökmlər“

...أَبَا سَعِيدَ الْخِدْرِيَ يَقُولُ: كُنْتُ جَالِسًا بِالْمَدِينَةِ فِي مَجِlisِ الْأَنْصَارِ فَأَتَانَا أَبُو مُوسَى فَرَعَاعًا أَوْ مَذْعُورًا قُلْنَا: مَا شَاءْنُكَ؟ قَالَ: إِنَّ عُمَرَ أَرْسَى إِلَيَّ أَنْ آتِيهِ فَأَتَيْتُ بَابَهُ، فَسَلَّمَتُ ثَلَاثًا فَلَمْ يَرِدْ عَلَى فَرَجَعْتُ فَقَالَ: مَا مَنَعَكَ أَنْ تَأْتِينَا؟ فَقُلْتُ: إِنِّي أَتَيْتُكَ فَسَلَّمَتُ عَلَى بَابَكَ ثَلَاثًا فَلَمْ يَرِدْ عَلَى، فَرَجَعْتُ وَقَدْ قَالَ رَسُولُ اللَّهِ: "إِذَا اسْتَأْذَنَ أَخِي دُكُمْ ثَلَاثًا فَلَمْ يُؤْذَنْ لَهُ فَلْيَرْجِعْ" ، فَقَالَ عُمَرُ: أَقِمْ عَلَيْهِ الْبَيْهِ وَإِلَّا أَوْجَعْتُكَ، فَقَالَ: أَبَيْ بْنِ كَعْبٍ: لَا يَقُومُ مَعَهُ إِلَّا أَصْغَرُ الْقَوْمِ، قَالَ أَبُو سَعِيدٍ: قُلْتُ: أَنَا أَصْغَرُ الْقَوْمِ، قَالَ: فَأَذْهَبْ بِهِ.

səh:492

Səhihi-Buxari”, 9-cu cild, “Kitabud-diyat”, “Cəninul-mər’ə”, hədis: 6509-6510 və“ . [1] -1 “Kitabul-etisam”; likitabu... “Ya yətəkəlləfu min...” hədis: 6887; “Səhihi-Müslim” 5-ci cild, ; “Kitabud-diyat”, “Diyətul-cənin” bölümü, hədis: 1689

Əbu Səid deyir: “Mədinədə ənsarın məclisində əyləşmişdik ki, birdən Əbu Musa çox narahat halda içəri daxil oldu. Narahatlılığının səbəbini soruşdum. O dedi: Ömər məni çağırırdı və mən də onun qapısına getdim. Üç dəfə ardıcıl olaraq salam verdim və içəri girmək üçün icazə istdim. Ancaq cavab vermədiyi üçün mən də geri qayıtdım. Sonra Ömər məni gördü və dedi: Səni çağırtdırmışdım, niyə gəlmədin? Mən də onun qapısına getdiyimi və üç dəfə icazə istədiyimi izah etdim. Səsimə cavab verməyən gördükdə geri qayıtdığımı söylədim. Çünkü Allahın Rəsulu (s) buyurmuşdur ki; “Əgər bir kəs bir ”.evə girmək üçün üç dəfə icazə istəsə və cavab eşitməsə geri qayıtsın

Ömər məndən bu hədisi eşitdikdə dedi: Allaha and olsun ki, söylədiyinə şahid .gətirməsən səni cəzalandıracam

Əbu Səid deyir: Ubəy ibn Kəəb dedi: Əbu Musanın sözünə bu cəmiyyətin ən kiçiyi belə şəhadət verər. Əbu Səid deyir ki, mən dedim: Mənim yaşım hamidan kiçikdir. Ubəy ibn [Kəəb Əbu Musaya](#) dedi: Onda onu özünlə şəhadət vermək üçün apar.”[\(1\)](#)

Müslim, bu məsələni müxtəlif sənədləri ilə birlikdə doqquz hədisdə nəql etmişdir. Səhiheyndə gəlmış bu hədislərin birində xəlifə məsələnin sübutundan sonra bu sadə :hökmlə tanış olmadığını bildirərək belə dəlil gətirir

...خَفِيَ عَلَىٰ هَذَا مِنْ أَمْرِ رَسُولِ اللَّهِ | أَلَهَانِي عَنْهُ الصَّفَقُ بِالْأَسْوَاقِ

Peyğəmbərin (s) bu əmrindən ona görə xəbərim olmayıb ki, bazarda alış-verişlə“ [başım qarşıq olub.](#)”[\(2\)](#)

Başqa bir hədisdə də Ubəy ibn Kəəbin özü bu mövzuya

səh:۴۹۲

Səhihi-Buxarı”, ۸-ci cild, “Kitabul-istizan”, “ət-Təslimu vəl-İstizanu səlasən”“ . [۱] -۱ ;bölmü, hədis: ۵۸۹۱

Bu iki məsələ “Səhihi-Müslim”dən əlavə “Sünəni Əbi Davudda” ۲-cic ild,. [۲] -۲ “Əbvabun-nəvum”, ۳۸-ci bölüm, “Kəm mərrətən yəslimur-rəcul”, səh. ۶۳۷-də də .gəlmişdir

.şahidlik edir və xəlifənin əməlini pişləyərək ona belə deyir

فَلَا تَكُنْ يَابِنَ الْخَطَابِ عَذَابًا عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ

[\(Peygəmbərin \(s\) səhabələrini narahat edib onlara əziyyət vermə.\)](#) [1]

Səhiheyin"ın nəqlinə əsasən "istizan" yəni icazə almaq məsələsi ikinci xəlifə üçün" problemlə bir məsələyə çevrilmiş və işin sonu səhabələrə əziyyət verməsi və şahid tələb etməsi ilə nəticələnmişdir. Bu məsələ insanın əxlaqi məsələlərindəndir və belə .əxlaqa sahib olanlar bu hökmü öz vicdanları ilə dərk edərək yerinə yetirirlər

Bu hökm Peygəmbər (s) tərfindən müsəlmanlara izah edilməsi ilə yanaşı Qurani-Kərim :də hidayət üçün buna işarə etmiş və açıqlamışdır

{فَإِن لَمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّى يُؤْذَنَ لَكُمْ وَإِن قِيلَ لَكُمْ ارْجِعُوهَا فَارْجِعُوهَا هُوَ أَزْكَى لَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ} {لَيَسْ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا بَيْتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَاعٌ لَكُمْ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدِونَ وَمَا تَكْتُمُونَ}

Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə "geri_döñün!" - deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir! İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri kimi) qeyri-məskun evlərə

icazəsiz) daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizli [\(saxladıqlarınızı da \(aşkarda da, gizlində də nə etdiyinizi\) bilir!\)](#) [2]

Ubəy ibn Kəəbin həmin məclisdə söylədiyi söz (bu məsələyə hamidian kiçik olan şəhadət versin) xəlifənin məqamına bir növ etiraz əlaməti idi. İstəyirdi bildirsin ki, yəni ey xəlifə bu sadə

səh:494

Bu məsələ "Səhihi-Müslim"dən başqa "Sünəni Əbi Davudda" 2-ci cild, səh. 637-də . [1]-1 .zíkr olunmuşdur

;Nur" surəsi ayə 28-29". [2]-2

məsələnin hökmünü İslamda hamı bilir və heç bir qoca ya da cavan olan müsəlməna .gizli deyildir

Ancaq xəlifə öz etirafına görə təəssüflər olsun ki, alış-veriş və bazarda müamilə etməklə gün kimi aydın olan bu sadə məsələdən qəflətdə qalmışdır. Buradan xəlifənin .elmi və fiqhi məsələlərdə savadsız olduğu aydın olur

Kəlalə” məsələsinin çətinliyi“

Kəlalə [\(1\)](#)məsələsinin çətinliyi

...عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ، عَنْ مَعَاذَ بْنِ أَبِي طَلْحَةَ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابَ حَاطَبَ يَوْمَ الْجُمُعَةِ فَدَكَرَ نَبَيَّ اللَّهِ | وَذَكَرَ أَبَابُكْرَ ثُمَّ قَالَ: إِنِّي لَا أَدْعُ بَعْدِي شَيْئًا أَهُمْ عِنْدَيِ مِنَ الْكَلَالِهِ مَا رَاجَعْتُ رَسُولَ اللَّهِ | فِي شَيْءٍ مَا رَاجَعْتُهُ فِي الْكَلَالِهِ وَ مَا أَغْلَظُ لِي فِي شَيْءٍ مَا أَغْلَظَ فِيهِ حَتَّى طَعَنَ بِأَصْبَعِهِ فِي صَيْدِرِي، وَ قَالَ: يَا عُمَرُ أَلَا تُكْفِيكَ آيَةُ الصِّيفِ الَّتِي فِي آخِرِ سُورَةِ النِّسَاءِ، وَ إِنِّي إِنْ أَعِشْ أَقْضِ فِيهَا بِقَضِيهِ يَقْضِي بِهَا مِنْ يَقْرَأُ الْقُرْآنَ وَ مَنْ لَا يَقْرَأُ الْقُرْآنَ.

Salim Mədan ibn Əbi Təlhədən nəql edir ki; “Ömər ibn Xəttab cümə namazının... əsnasında Rəsuli-Əkrəmi (s) və Əbu Bəkri xatırlatdı. Sonra dedi: Mən, fikrimcə özümdən sonra “kəlalə” məsələsindən çox mühüm və çətin olan bir məsələ qoymuram. Çünkü mən “kəlalə” məsələsi kimi heç bir məsələdə Peyğəmbərə (s) müraciət etmirdim. O həzrət də (s) “kəlalə” məsələsindən başqa heç bir məsələdə mənimlə dərtışmırıdı. İş o yerə çatdı ki, o həzrət (s) barmağı ilə mənim sinəmə vurdu və ”?buyurdu: “Ömər! “Səyf” ayəsi “Nisa” surəsinindədir. Sənə bu kifayət etmirmi

Ömər öz sözünü bu cümlə ilə tamamladı: Əgər mən sağ qalsam “kəlalə” barədə elə [\(qəzavət edəcəm ki, Quran oxuyan və oxumayan da elə qəzavət edirlər.\)](#) [\(2\)](#)

İzah: Bu hədisdə qeyd olunan “Səyf” ayəsi “Nisa” surəsinin axırıncı ayəsidir. Bu ayədə :“kəlalə” ırsindən belə söhbət açılır

səh:495

.Kəlalə”, hər hansı bir şəxsin özündən sonra qoyub getdiyi mirasa deyilir“ . [1] - 1 ;Səhihi-Müslim”, 5-ci cild, Kitabul-fəraiz, “Mirasul-Kəlalə”, hədis: 1617“ . [2] - 2

{رَبِّيْسٍ تَفْتَوْنَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَهِ إِنْ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أَخْتٌ فَلَهَا نِصْفٌ مَا تَرَكَ وَهُوَ يَرْثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ فَإِنْ كَانَتَا اشْتَقَنِ فَلَهُمَا الشُّثَانُ مِمَّا تَرَكَ وَإِنْ كَانُوا إِخْوَهُ رِجَالًا وَنِسَاءٌ فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيْنِ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنَّ تَضَعُ مُلْوَأً وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ}

Ya Rəsulum! Səndən fətva istəyirlər. De: "Atası və övladı olmayan şəxs (şəxsin)_" mirası) haqqında Allah sizə belə fətva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı baciya çatır. Övladı (və atası) olmayan bir

qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (baciya) düşən payın iki misli verilir". Allah bunu sizə doğru yoldan

[Çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!](#)" [\(1\)](#)

Bu ayə yay fəslində nazil olduğuna görə onu "Səyf ayəsi" yəni yay mövsümünün ayəsi .adlandırmışlar

Əllamə Əmini (Allah ondan razı olsun) bu hədis barəd belə deyir: İslamda şəriət qanunlarına asasən, sadə olmasına baxmayaraq "kəlalə" yəni "miras" məsələsi ikinci xəlifəyə o qədər qaranlıq qalmışdır ki, ona bu sözləri minbərdə söyləməsinə məcbur etmişdir: "Mənim əqidəmə görə özümdən sonra "kəlalə" məsələsi kimi çətin olan :başqa bir məsələ yadigar qoymuram." Sonra belə deyir

Bu məsələ barədə çox sual edən xəlifəyə görəsən Rəsuli-Əkrəm (s) cavab verirdi ya yox? Əgər cavab verirdisə, bəs onda nəyə görə xəlifə öyrənə bilmirdi? Labüd öyrənə .bilmirdi və bu məsələni başa düşməkdə aciz idi

Əgər Peyğəmbər (s) ona cavab vermirdisə və məsələni həl

səh: ۴۹۶

olunmaz və bağlı qoymuşdursa, (əl-əuzu billah) bu, nübuvvət məqamından uzaqdır və şübhəsiz ki, belə də olmayımdır. Peyğəmbər (s) İlahi qanunların hamisini açıqlamış və .onları ümmətə öyrətmişdir

Qarşısında ona aid olan ayə ola-ola “Kəlalə” lügətinin mənasının məchul qalması necə mümkündür? Hansıki ayənin axırında belə buyurulur: “Allah bunu sizə doğru yoldan ”.çixmamağınız üçün aydınlaşdırır

Bu məsələni Allah necə izah edib ki, ikinci xəlifəyə hələ də qaranlıq qalıb? Necə mümkünür ki, Allahın Rəsulu “Səyf” ayəsini “kəlalə”nin mənəsini başa düşülməsində [\(kifayət etdiyini bildirir, ancaq “kəlalə” həl olunmaz bir çətin məsələ olaraq qalır?\)](#)

Bütün bu məsələlərdən sonra xəlifə deyir: “Əgər sağ qalaramsa “kəlalə”nin barəsində Quran oxuyan və oxumayanlar kimi qəzavət edəcəm”. Onun bu qəzavətdən məqsədi nədir? Allahın aşkar ayəsi ola-ola Quranın bu hökmünün qarşısında yeni bir hökm !?çixartmağa yer qalır mı

Dəlini daşqalaq etmək

İbn Abbas deyir: Zina eləyən dəli bir qadını Ömərin yanına gətirdilər. Ömər onun hökmü barəsində bir çoxları ilə məsləhət etdi. Sonra onun daşqalağ olunmasına əmr verdi. Qadını daşqalağ olan yerə apardıqda Əli ibn Əbi Talib (ə) onu gördü və hadisənin nədən ibarət olduğunu soruşdu. Dedilər ki; Bu filan qəbilədən olan dəli bir qadındır.

Zina etdiyinə görə Ömər onun daşqalağ olunmasına əmr etmişdir

İbn Abbas deyir: Əmirəl möminin (ə) buyurdu: Qaytarın onu! Sonra Ömərin yanına :?getdi və buyurdu: “Üç təklifin götürüldüyünü bilmirsənmə

səh:۴۹۷

Dəlidən (ağlı başına gəlincə), yuxuda olan kəsdən oyanana qədər və uşaqdan (həddi-“.”) buluğa çatana qədər

!Ömər dedi: Bilirəm

Əli (ə) buyurdu: Bəs onda bu dəli qadının daşqalağ olunmasına necə əmr vermisən?
·Əmr et onu azad etsinlər

İbn Abbas deyir: Xəlifə dlində Allahu Əkbər kəlməsini deyə-deyə dəli qadının azad
·olunmasını əmr etdi

Buxari bu hədisi öz “Səhih” adlı kitabında iki yerdə gətirmişdir. Ancaq xəlifənin elminin
nə dərəcədə olmasını ört-basdır etmək üçün hədisin əvvəlini və ortasını yox etmişdir.
:Təkcə o hədisin bu qismətini qeyd etmişdir

"فَالْعَلَى لِعُمَرٍ: أَمَا عَلِمْتَ أَنَّ الْقَلْمَ رُقِعَ عَنِ الْمُجْنُونِ حَتَّى يَفِيقَ وَعَنِ الصَّبِيِّ حَتَّى يُدْرِكَ وَعَنِ النَّائِمِ حَتَّى يَسْتَيْقَظَ." [\(1\)](#)

Bu hadisənin mətni kamil şəkildə müxtəlif hədis və tərcüməyi-hal kitablarında qeyd
olunmuşdur. [\(2\)](#)

İbn Əbdul Birr “İstiab” kitabında hadisənin əslinə işaret etdikdən sonra bu cümləni də
gətirmişdir ki; “Ömər bu vaxt belə söylədi

"لَوْ لَا عَلَى لَهْلَكَ عُمَرٌ"

"!Əgər Əli olmasaydı Ömər həlak olmuşdu"

!Bayram namazında hansı surəni oxuyurlar

...عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابَ سَأَلَ أَبَا وَاقِدَ لِيَثِي مَا كَانَ يَقْرَأُ بِهِ رَسُولُ اللَّهِ | فِي الْأَضْحَى وَالْفَطْرِ، فَقَالَ: كَانَ يَقْرَأُ فِيهِمَا بِقِ {وَالْقُرْآنَ الْمَجِيدَ}، وَ {إِقْتَرَبَهُ السَّاعَةُ} وَ {وَانْشَقَ الْقَمَرُ}.

səh:498

Səhihi-Buxari”, ۷-ci cild, “Kitabut-Təlaq”, “ət-Təlaqu filiqlaqi vəl-kərəh” bölümü,“. [1] -۱ və həmin mənbə, ۸-ci cild, “Kitabul-muharibin”, “La yurcəmul-məcnunu vəl-

;məcnunətu" bölümü

Sünəni Əbi Davud”, 2-ci cild, səh. 402; (Əvvabu kitabul-hudud, 16-ci bölüm, “fil-“ . [2] -2 cunun”, hədis: 4399), “Sünəni-İbn Macə”, 2-ci cild, səh. 227; (Kitabun-Nikah);”İstiab”, 3- ;cü cild, səh. 21, Əli ibn Əbi Talib bölümü

Übeydullah ibn Abdullah deyir: “Ömər ibn Xəttab Əbu Vaqid Leysidən soruşdu: Peyğəmbər (s) Qurban və Fitr bayramında hansı surələri oxuyurdu? Əbu Vaqid dedi: və **{وَالْقُرْآنُ الْمَجِيدُ، إِنَّ قُرْبَةَ السَّاعَةِ}** Həzrət Rəsul (s) bu namazların hər ikisində “Qaf” surəsini **{وَإِنَّشَقَ الْقَمَرُ}** surələrini oxuyurdu.” [\[1\]](#)

Bu hədis “Səhihi-Müslim”də, Malikin “Muvəttə” adlı kitabında, “Sünəni-Tirmizidə” və “Sünəni-Əbu Davud”da qeyd olunmuşdur. Ancaq İbn Macə öz “Sünən”ində hədisi belə :nəql etmişdir

Ömər bayram namazına gəldikdə bir nəfəri Əbu Vaqid Leysinin yanına göndərdi ki, “[\[2\]](#) ondan soruşsun: “Peyğəmbərin bayram namazlarında hansı surələri oxuyurdu?” [\[2\]](#)

Əllamə Əmini (Allah ondan razı olsun) bu hədisin barəsində belə deyir: “Əziz oxular! Gəlin xəlifədən soruşaq ki, hansı səbəbə görə Peyğəmbərin namazda oxuduğu surənin hansı surə olduğunu bilmir? “Siyuti”nin “Tənvirul-havalik” kitabında gətirdiyi üzrə görə görəsən yadından çıxıb? Yoxsa alış-veriş işi ilə məşğul olduğu üçün bilmirdi? Halbuki, işi çətinə düşəndə özü üzrü belə söyəyirdi? Lakin unutqanlıq mövzusu elə də nəzərə çarpan deyildir. Çünkü ildə iki dəfə cəmiyyətin və böyük səhabələrin hüzurunda [\[3\]](#) (qılınan bu namaz unudulmamalıdır.” [\[3\]](#)

Hər halda, hadisənin gedışatı onu göstərir ki, xəlifə çox gərgin vəziyyətə düşmüştü. Həssas bir zamanda Əbu Vaqid Leysinin evinə adam göndərib bayram namazında .hansı surələrin oxunduğuño öyrənməyə çalışdı

səh:۴۹۹

Səhihi-Müslim”, ۲-cü cild, “Kitabu səlatul-eydəyn”, “Ma yəqrəu bihi fi səlatil” . [۱] -۱ ;eydəyn” bölümü, hədis: ۸۶۱

Sünəni-İbn Macə”, ۱-ci cild, “ma caə fil-qiraəti fi səlatil-eydəyn” bölümü, hədis:“ . [۲] -۲ ;۱۲۸۲ əl-Qədir”, ۶-ci cild, səh. ۳۲۰.“ . [۳] -۳

عَنْ أَبِي وَائِلَ قَالَ: جَلَسْتُ إِلَى شَيْهِهِ فِي هَذَا الْمَسْجِدِ قَالَ: جَلَسَ إِلَى عُمَرَ فِي مَجْلِسِكَ هَذَا، فَقَالَ هَمَّتْ أَنْ لَا أَدْعُ فِيهَا صَفَرَاءَ وَلَا يَضَاءَ إِلَّا قَسَمْتُهَا بَيْنَ الْمُشْلِمِينَ. قُلْتُ: مَا أَنْتَ بِفَاعِلٍ، قَالَ: لَمْ قُلْتَ لَمْ يَفْعَلْهُ صَاحِبَاكِ؟ قَالَ: هُمَا الْمَرْآنَ يَقْتَدِي بِهِمَا.

Əbu Vail deyir: “Mən Məscidul-həramda “Şöybə”nin yanında əyləşmişdim. O mənə dedi: Günlərin birində Ömər də həmin yerdə mənim yanımıda əyləşmişdi. Söhbət əsnasında belə dedi: Mən istəyirəm ki, Kəbə evinin qapısının qızıl və gümüşünü müsəlmanlar arasında bölüşdürüm

Şöybə dedi: Mən onun bu sözlərinin cavabında belə söylədim: Sən bu işi görə bilməzsən? Ömər soruşdu: Niyə? Dedim: Çünkü Rəsuli-Əkrəm və Əbu Bəkr bu işi görməmişdir. Ömər dedi: Bəli onlar kamil insanlar idi. Gərək onlara itaət edək.”[\(1\)](#)

Bu hadisə “Səhihi-Buxari” kitabında iki yerdə nəql olunmuşdur. Ancaq hədisin kəlmələrində biraz fərq vardır. Ancaq tarixi araşdırımlar və sənədlər onu göstərir ki, Ömər bu fikri bir dəfə deyil, əksinə xəlifəliyi dövründə dəfələrcə fikirləşmişdir. Müsəlmanların etirazına səbəb olduğu üçün bu işi həyata keçirə bilməmişdir

Şöybə” onu bir dəfə öz fikrindən daşındırdı. İkinci dəfə bu mövzunu Əmirəl möminin“ Əliyə [\(ə\)](#) demişdi. Həzrət [\(ə\)](#) qane edici bir dəlillə onu yenə fikrindən döndərmışdı. Əmirəl möminin Əlinin [\(ə\)](#) söylədikləri “Nəhcül-bəlağə” kitabında qeyd olunmuşdur

Ömər ibn Xəttabın dövründə Kəbənin qızıl və gümüşünün çoxluğunu ona xəbər etdilər.
Məsləhət bildilər ki, əgər bu qızılı

səh:۵۰۰

Səhihi-Buxari”, ۹-cu cild, “Kitabul-etisami bil-kitabi vəs-sünnə”, “əl-İqtida” . [۱] -۱ bisunəni Rəsulullah (səlləllahu ələyhi və alihi), hədis: ۶۸۴۸ və ۲-ci cild, “Kitabul-həcc”, ; “Kəsvətul-Kəbə” bölümü, hədis: ۱۵۱۷

və gümüşü alsa və müsəlmanların müharibə sursatları üçün sərf edərsə çox müsbət
!Nəticələr əldə etmək olar. Qızıl və gümüş Kəbə evinin nəyinə lazımdır

Ömər bu fikri həyata keçirmək istədi. Ancaq məsələni Əmirəl möminin Əlidən (ə)
soruşdu. Həzrət (ə) onun cavabında belə dedi

Quran Peygəmbərə (s) nazil olanda sərvətlər dörd hissəyə bölünmüdü. Allahın“
Rəsulu (s) bu dörd qismin hamısının hökmünü izah etmişdir: Müsəlmanların sərvəti irs
kimi qalır və vərəsələr arasında bölünməlidir. Müharibədən yiğilan qənimətləri də
onlara haqqı olanlar arasında bölüşdürülməsinə əmr vermişdir. Xüms, müəyyən
adamlara verilməlidir. Dördüncüsü isə zəkatdır. Onun da istifadəsi üçün müəyyən
.yerlər vardır

Əmirəl möminin (ə) sonra belə buyurdu: Kəbə evinin qızıl və gümüşü Quran nazil
olanda da var idi. Ancaq Allah onların barəsində bir göstəriş vermədi. Hökmün
verilməməsi nə unutqanlıq üzündəndir nə də qorxudan. Sonra Ömərə xitab edərək
buyurdu: Sən də Kəbənin qızıl və gümüşünü onlar necə qoymuşlarsa eləcə də saxla.
Bu vaxt Ömər dedi: “Ya Əli! Əgər sən olmasaydın biz məhv olardıq.” Kəbə evinin qızıl və
.gümüşünə əl dəymədi və onu olduğu kimi qoydu

İbn Əbil Hədidi əsl hadisəni nəql etdikdən sonra belə deyir: Həzrət Əlinin (ə) dəlilləri
:doğru və düzgün dəlillər idi. Bunu iki cür açıqlamaq olar

Əslində mallara və sərvətə əl qoymaq haram və qadağan edilmişdir. Şəriət . 1
qanunlarının çərçivəsindən xaric və icazəsiz ondan istifadə etmək olmaz. Kəbə evinin
qızıl və gümüşü barədə belə bir icazə olmadığına görə onun istifadə edilməsi haramdır
.və istifadəsinə icazə verilməmişdir

Tutaq ki, İmam Əlinin (ə) məqsədi budur ki, Kəbə evinin qızıl və gümüşü Kəbəyə vəqf . 2
edilmiş bir maldır. Həmçinin

Kəbənin qapısı və pərdəsi də buna aid edilir. Kəbə evinin qapısından və pərdələrindən Allahın icazəsi olmadan istifadə edilməsi necə mümkün deyilsə, onun qızıl və gümüşünə də əl qoymaq icazəsiz və haramdır. Xülasə, bunların arasında müstərək [olan nəzər](#) onun məxsus və vəqf olmasınaqdır. Qızıl və gümüş də Kəbənin özündəndir.[\(1\)](#)

Yuxarıda qeyd olunan hadisəni “Nəhcül-bəlağə”dən gətirmişdik. Zəməxşəri də bu [hadisəni](#) “Rəbiul-əbrar” kitabında yetmiş beşinci bölümündə qeyd etmişdir.[\(2\)](#)

Quranın təfsiri

"إِنَّ رَجُلًا سَأَلَ عُمَرَ بْنَ الْخَطَّابِ عَنْ قَوْلِهِ {وَفَا كَهْهَ وَأَبَا} مَا لَأَبْ قَالَ: نُهْيَنَا عَنِ التَّعْمِقِ وَالثَّكَلَفِ".

[\(2\)](#) Bir kişi ikinci xəlifədən soruşdu: Quranı-Kərimdə qeyd olunan bu ayədə :Əbb“ kəlməsindən məqsəd nədir? Xəlifə onun cavabında dedi“

.”Bizə bu kimi məsələlərdə fikirləşərək çətinliyə düşməyi qadağan ediblər“

Bu məsələ “Səhihi-Buxari”də qeyd olunmuşdur.[\(3\)](#) Ancaq bu kitabın əvvəllərində kəsilmiş hədislər barədə söhbətlərimizdə

səh:502

Nəhcül-bəlağənin şərhi”, ۱۹-cu cild, səh. ۱۵۸-۱۵۹, ۲۷۶-ci xütbə, və ۲۷- ci qısa“ . [۱] -۱ .kəlmələrdə

Rəbiul-əbrar“ axır zamanlarda yazılmış kitablardan ən yaxşısıdır. Onun yazı“ . [۲] -۲ nüsxələri də çox azdır. Onun ۷۱۹ səfhədə gözəl xətlə yazılmış nüsxəsindən biri Qum şərhərində Həzrət Ayətullahil-Üzma Nəcəfi ağanın ümumi kitabxanasında vardır. ۲۶۲ nömrəsi ilə xətlə yazılmış kitabların sırasındadır. Hal hazırda bu kitab beş cilddə çap edilmişdir və bəhsimiz həmin kitabın ۴-cü cildində, “əl-Libasu vəl-məla minəl-qəlaidi

(vəl... ünvanı adı altında yazılmış ۷۵-ci bölmədə zikr olunmuşdur ;Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.”;“Əbəsə” surəsi, ۳۱-ci ayə“ . [۳] -۲ cu cild, “Kitabul-İtisam”, “Ma yəkrəhu min kəsrətis-suali və təklifu la la yunih”-۹ . [۴] -۴ ;bölmə, hədis: ۶۸۶۳

qeyd etdiyimiz kimi Buxari onun əvvəlinci hissəsini kəsib ataraq onun axırıncı hissəsini kəlməsini yazımaqla kifayət etmişdir. Ancaq xoşbəxtlikdən hədis və təfsir "...^{نَهْيٌ}" yəni kitablarında, o cümlədən "Səhihi-Buxarini" şərhlərində burada gətirdiyimiz kimi kamil şəkildə nəql olunmuşdur. "Səhihi-Buxari"nin şərh yazarları da Buxarinin bu əməlini [təsdiq etmişlər.](#)

Osmanın cənabət məsələsində fətvəsi

Qurani-Kərimin açıq ayəsinə və "Altı sihah"[\(2\)](#) kitablarında nəql olunan bir çox hədislərə əsasən cənabət qüslü vacib. Bu qüsl iki yolla baş verir ;Məninin (spermanın) xaric olması ilə . Cinsi yaxınlıq zamanı; Zinada və ya mehriyyəsi vacib olan kəbində məni gəlsə yaxud .
gəlməsə

Amma Şafii bu barədə belə deyir: Allah-təala qüslü cənabətin səbəbinə vacib etmişdir və cənabət ərəb dilində məruf olan lügətdir. Məni xaric olmasa da, onlar cənabətin cimadan (cinsi yaxınlıqdan) ibarət olduğunu bilirdilər. Kəbində "mehriyyə"yə, zinada isə "həd vurulması"na səbəb olan cimada məninin gəlməsi şərt deyildir. Əgər ərəb lügəti ilə tanışlığı olan bir kəsə filan kişi filan qadından cənablı olmuşdur desələr, məni xaric olmasa belə məqsədin cinsi yaxınlıq olduğunu başa düşəcəkdir

Yenə belə deyir: Peyğəmərin (s) açıq və aydın sünəni cənabətin iki yoldan biri ilə baş verdiyinə dəlalət edir: Kişi qadınla cinsi yaxılıq elədikdə; Cimada məni xaric olmasa və [\(yaxud cimasız məni xaric olsa;](#)

səh:5.2

Müraciət et: "Fəthul-bari", ۱۳-cü cild, səh. ۲۲۹; "Umdətul-qari", ۲۵-ci cild, səh. ۳۵; . [۱] -۱ "İrşadus-sarı", ۱۰-cu cild, səh. ۳۱۱; "Nəhayətu İbni Əsir" "Əbb" kəlməsinin lügəti və "əd-Durrul-mənsur", "İbn Kəsir", "Kəşşaf", "Xazin" və "Bəğəvi"nin təfsir kitabları, ;"Müstədrəki-Hakim" "əbəsə" surəsinin təfsirində .Mütərcim: Bu barədə kitabı əvvəlində bəhs etmişdik . [۲] -۲

;əl-um”, 1-ci cild, “Kitabut-Təharət”, “La yucəbul-qüsli və la ducəbih”, səh. ۲۱“ . [۳]-۴

Əhli-sunnənin kitablarında və sənədlərində o cümlədən “Səhihi-Buxari” və “Səhihi-Müslim”də bir çox hədislər məhz xütnə qədəri daxil olduğu halda qüsl vacib olur :demişlər.^(۱) Müslim öz “Səhih” kitabında bu adda xüsusi bir bölüm açmışdır

الماء و وجوب الغسل بالبقاء الختانين ”^(۲)

Ancaq elə ki, Osmandan əgər bir kişi öz xanımı ilə yaxınlıq edərsə və məni gəlməzsə vəzifəsi nədir ?- deyə soruşulduqda qüsl məsələsini kənara qoymuş və belə cavab vermişdir: “Təkcə dəstəmaz alsın və alətini su ilə yusun.” İndi isə bu hədisin mətnini və tərcüməsini burada gətiririk

...أَبُو سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارَ أَخْبَرَهُ أَنَّ زِيْدَ بْنَ خَالِدَ الْجَهْنَى أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ فَقَالَ: أَرَأَيْتَ إِذَا جَامَعَ الرَّجُلُ امْرَأَتَهُ فَلَمْ يُمْنِ، يَغْوَضًا كَمِّا يَتَوَضَّأُ لِلصَّلَاةِ وَيَغْسِلُ ذَكْرَهُ قَالَ عُثْمَانُ: سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ فَسَأَلْتُ عَنْ ذَلِكَ عَلَىٰ بْنِ أَبِي طَالِبٍ وَالزَّيْنِيرِ بْنِ الْعَوَامِ وَطَلْحَةَ بْنِ عُبَيْطَةِ اللَّهِ وَأَبِي بْنِ كَعْبٍ فَأَمْرُوهُ بِذَلِكَ.

Əta ibn Yəsar Zeyd ibn Xalid Cəhənidən nəql edir ki; “Mən Osman ibn Əffandan soruşdum: Əgər bir kişi öz xanımı ilə yaxınlıq etsə və məni xaric olmasa nə etməlidir? Osman dedi: Dəstəmaz alsın və öz alətini yusun.” Osman əlavə etdi: “Mən bu məsələni Peyğəmbərdən (s) eşitmışəm. Sonra Əli ibn Əbi Talibdən (ə), Zubeyrdən, Təlhədən və Ubəy ibn Kəəbdən də soruşdum. Hamısı belə hökm verdilər və Peyğəmbərdən (s) [\(eşitdiyimi təsdiq etdilər.\)](#)^(۳)

Onun bu hökmü Peyğəmbərdən (s) eşitməsi və Əmirəl möminin Əlidən (ə), Təlhədən, Zubeyrdən və Ubəy ibn

səh:۵۰۴

;Adı sayılan kitablarda “Təharət kitabına” müraciət edin . [۱]-۱

;Səhihi-Müslim”, “Kitabul-heyz”, hədis: ۳۴۸ və ۳۴۹“ . [۲]-۲

Səhihi-Buxari”, ۱-ci cild, “Kitabul-qüsl”, “Qüsl, ma yəsibu min fərcil-mərəti”“ . [۳] -۳
bölümü, hədis: ۲۸۷ və ۲۸۹; Həmin mənbə, “Kitabul-vuzu”, “Mən ləm yərəl-vuzu illa
minəl-məzicəyn”, hədis: ۱۷۷ və “Səhihi-Müslim”, ۱-ci cild, “Kitabul-heyz, “İnnəməl-mau
;minəl-ma” bölümü, hədis: ۳۴۷

Kəəbdən soruşması və onların da Peyğəmbərin (s) belə buyurduğunu təsdiq etmələrinə gəldikdə isə bunlar əsassız və uydurulmadır. Ya xəlifənin tutduğu mövqeyi qorumaq üçün onun verdiyi fətvasının axırına əlavə edilmiş bir cəfəngiyatdır ki, bu kimi hədislər saysız hesabsızdır. Ya da onun doğru olması İslamın əvvəl dövrünə qayıdır. :Çünki Peyğəmbərdən (s) nəql olunmuşdur ki, o dövrdə o həzrət (s) belə buyurmuşdur

Qüslun səbəbi məninin xaric olmasına" [\(1\)](#) Bundan əlavə İbn Abbas deyir "الماء من الماء"
:ki

"الماء من الماء" [\(2\)](#) məsələsi cinsi yaxınlığa deyil, əksinə möhtəlim olmağa aiddir."

Hər halda olursa-olsun bu məsələ səhabələr arasında bəhs olunmuşdur. Bu barədə bir
[\(3\)](#) "إِذَا جَوَزَ الْخُتَانَ وَجَبَ الْغُسْلِ" ,çox hədislər nəql etmişlər ki

Necə olur ki, bu məsələ Osman üçün gizli qalmışdır? Və xilafəti dövründə "Nə qədər ki,
!məni gəlməyib qüsl vacib deyildir" söyləyir

İşarə etdiyimiz kimi bəlkə də İslamın əvvəllərində bir məsələ qulağına çatmış və xilafətinin axır gününə qədər həmin məsələni hifz etmiş, o hökmün nəsx olduğundan (aradan getdiyindən və dəyişdirildiyindən) xəbəri belə olmamışdır.
!Zehnində olan köhnə hökm əsasında da fətva vermişdir

səh:505

Mütərcim: Bunun mənası o deməkdir ki, Peyğəmbər buyurubdur ki, əgər məni . [1] -
gələrsə qüsl vacib olar. Osman belə nəticə alıbdır ki, əgər məni gəlməyibsə deməli qüsl
;.vacib deyildir və qüsl əvəzinə dəstəmaz almalıdır
Fəthul-bari", 1-ci cild, səh. ۳۳۹; (kitabul-qüsl, Qüslu ma dəsibu min rutubəti" . [2] -
;(xurucil-mərəti bölümü
.Bu hədisi Ömər, Aişə və Abdullah ibn Ömər nəql etmişdir . [3] -

Buxari öz sənədləri ilə Ənəs ibn Malikdən Osmanın dövründə Quranın cəm olunması
barədə müfəssəl bir hadisəni nəql edir. Onun xülasəsi belədir

Huzeyfə, müsəlman ordusunun başçısı Azərbaycan və Ermənistən müharibəsində
Osmanın yanına qayıtdı. O, qoşunda yaranmış qiraət barədə olan ixtilafdan (şam və
iraq əhli arasında) öz narazılığını bildirdi və Osmanı bu məsələni həll etməyə məcbur
.etdi

Osman əmr etdi ki, əldə olan nə qədər Quran və səhifələr vardırsa yiğilsin. Həmçinin
bir neçə səhabələrə də əmr etdi ki, Allahın Rəsulunun (s) dövründə olan oxunuş
əsasında bir neçə mushəf yazılsın. Əgər oxunuşlar arasında nəzər ayrılığı qarşıya
çixarsa Qureyşin oxunuşuna üstünlük verilsin. Çünkü Qurai-Kərim onların ləhcələrində
.nazil olmuşdur

"وَأَرْسَلَ إِلَى كُلِّ أُفْقٍ بِمُصْحَفٍ مِمَّا نَسْخَوا وَأَمْرَ بِمَا سِوَاهُ مِنَ الْقُرْآنِ فِي كُلِّ صَحِيفَةٍ أَوْ مُصْحَفٍ أَن يُحْرَقَ".

Bu əməl Osmanın əmrinə əsasən yerinə yeirildi. Həmin qiraət üzrə mushəflər yazıldı
və İslami məntəqələrin hər birinə bir nüsxə göndərildi. Sonra xəlifə əmr etdi ki; "Yeni
[yazılmış](#) mushəflərlə qiraəti uyğun gəlməyən mushəf və Quranlar yandırılsın." [\(1\)](#)

Əsrimizin iftixarlı alımlarından biri bu barədə belə deyir: "Osmanın bütün müsəlmanları
bir qiraətə cəm etməsi, (müsləmanlar arasında çox tanınan, Peyğəmbərin özündən
nəql olunan və yəqinlik gətirən həmin qiraətdən götürmüslər) bu yolla əsası və kökü
olmayan, müsləmanlar arasında ixtilaf salan

səh:5.6

Bu mətnin tam surəti "Səhihi-Buxari"nin 9-cı cildində, "Kitabu fəzailul-Quran" , . [1] -
"Cəmul-Quran" bölümü, hədis: 47. 2-i mütaliə edin

digər qıraətlərə mane olması ləyaqətli bir iş idi. Buna görə də müsəlmanlardan heç biri bu işə narazılığını bildirmədi. Bu üzdən müəslimanların qıraətdə olan münaqişələrinin çoxalmasına, onların səflərinin qırılmasına, birliyinin və vəhdətinin aradan getməsinə səbəb olması ehtimalı mümkün idi. Hətta bu ixtilaf nəticəni o yerə gətirib çıxarda bilərdi ki, müsəlmanların bəzisi digərlərini kafir və fasiqlikdə ittiham da edə bilərdilər. Halbuki, Allahın Rəsulu (s) Quranda ixtilaf etməkdən ciddi şəkildə çəkindirmişdir. Buna görə də Osmanın bu işini inkar etmək olmaz və ona irad etmək də yersizdir. Ancaq bu mövzuda Osmana ediləcək irad onun vasitəsi ilə həyata keçirilən Quranların .yandırılması məsələsi və başqa şəhərlərə də əmr olunmasıdır

Bəli, müsəlmanlardan bir qrupu Osmana bu barədə etiraz etdilər. İş o yerə çatdı ki,
“Səhifələri yandıran” adlandırdılar.”^(۱) onu

İslam baxımından Quran-Kərimə hörmət hər bir müsəlmana vacibdir. Onun əzəmət və hörmətinin qorunması barədə, xüsusilə bu mövzuda müvafiq hökmlər və qanunlar yazılmışdır. Dəstəməzsiz onun ayələrinə toxunmağın haram və qadağan olunması, şəhərin nəzərində cənabətli və heyzli şəxs üçün “Əzaim surələr”inin^(۲) oxunması və əhli-sunnə məzhəbinin bir çoxunun nəzərində isə bütün surələrin oxunmasının qadağan edilməsi, o cümlədən də Quranı nəcis etməyin haram buyurulması və s... bu .hökmlərdən sayılır

Ümumiyyətlə hər hansı bir əməl camaatın nəzərində Quranın hörmətsizlik sayılarsa,
İslam baxımından haram və

səh:۵۰۷

Ayətullah Xoi, “Quranın bütün məsələləri və elmləri barədə olan bəyanı”, Ustad . [۱] -۱ ;Hərisinin tərcüməsi, ۱-ci cild, səh. ۴۴۹
;Yəni: Quranın “Səcdə”, “Fussilət”, “ən-Nəcm” və “Ələq” surələri . [۲] -۲

.qanunsuzdur. Bu barədə çoxlu hədislər nəql olunmuşdur

Cənabətli və heyzli“ لَا يَقْرُأُ الْجُنُبُ وَ لَا الْحَاجِإِنْصُ ” (Tirmizi öz “Sünən”ində Peyğəmbərdən (s :şəxs Quran oxumamalıdır” hədisini nəql etdikdən sonra belə deyir

Səhabələrin, tabeİNlərin əksəriyyəti o cümlədən sonrakı əsrlədə yaşayan alimlərin fətva və əqidələri də belə idi. Məsələn: Süfyan Suri, İbn Mübarək, Şafii, Əhməd ibn Hənbəl və İshaq və s... Buna görə də onloarın hamısı cənabətli və heyzli olan şəxslər Qurani-Kərimin bir kəlməsindən başqa digər ayələri və surələri oxumamaları barədə fətva vermişlər. Ancaq təsbih söyləmələrinin icazəli olduğunu bildirmişlər.[\(5\)](#)

Bəli, bütün bu qadağalar və ciddi təkidlər ayələrin hörmətinin qorunması və Qurani-Kərimin əzəmətinin və əhəmiyyətinin hifz olunması üçündür. Görəsən Mədinədə və bütün İslami məmləkətlərdə icra olunan xəlifə Osmanın verdiyi bu əmr hansı niyyətlə idi? Görəsən bu hökmə necə fətva vermişdir? Quranın əzəməti və onun ayələri barədə verilən hökmlərlə bu fətvəni necə uyğunlaşdırmaq olar? Bu elə bir məsələdir ki, onu .əziz oxucumuzun öz öhdəsinə və qəzavətinə buraxırıq

Əgər Osmanın məqsədi digər Quranları da aradan aparmaq, yox etmək və ehtimal olunan ixtilafın qarşısını almaq idisə onları dənizə də tökə bilərdi. Yaxud da Qurana hörmətsizlik olmasın deyə başqa yolla onu yox edə bilərdi. Məsələn: Torpağa ;basdırmaq kimi

İslam hökmləri və xəlifələr

وَ لَا الْمُعَطُّلُ لِلشَّرِّ فَيَهْلِكَ الْأَمَّةَ

, Əmirəl möminin Əli (səlamullahi ələyhi) buyurur: “İmam

səh:508

[İlahi hökmləri tətil etməklə ümməti həlakətə və bədbəxtliyə çəkməməlidir.](#)

قَدْ عَمِلَتِ الْوَلَاةُ قَبْلِيَ أَعْمَالًا خَلَفُوا فِيهَا رَسُولُ اللَّهِ |

Və yenə buyurmuşdur ki; “Əvvəlki rəhbərlər Allahın Rəsulunun buyurduqlarına zidd ”.olan əməlləri həyata keçirmişlər

Şübhəsiz ki, imamətin ən mühüm şərti, bəlkə də xilafətin əsl fəlsəfəsi və mənası budur .ki, imam və xəlifə dini hökmlərin qoruyucusu və Quran qanunlarının icraçısıdır

“**وَ لَاۤ الْمُعَطُّلُ لِلشَّرِّ فَيُهُدِّكَ**”: Həzrət Əli (ə) bu məsələni imamətin şərti əsasında belə açıqlayır
Müsəlmanların imamı və xəlifəsi İlahi hökmləri tətil etməklə ümməti həlakətə və “**أَلَمَّا** ”.bədbəxtliyə çəkməməlidir

Ancaq, tarixin göstərdiyi faktlara və “Səhihey” kitablarında nəql olunan hədislərdən ələ gələn sübutlara əsasən xəlifələr öz xilafətləri dövründə bir çox hökmləri dəyişmiş və təhrif etmişlər. İslami qayda-qanunlar, dini etiqadi məsələlər şəxsi rəylər və məsləhətlər üzündən rəngarəng olmuşdur. Hər kəs istədiyi kimi İslam dini barədə .nəzər vermişdir

Əlbəttə, sonralar bu təhriflərə və dəyişiklərə elmi don geyindirmək və bu işi görənlərə haqq libası örtmək üçün adını “ictihad” qoydular. Sonra belə təhriflərə harada rast gəlinirdisə “ictihad” pərdəsi altında onu İslam cəmiyyətinə qəbul etdirirdilər. Halbuki, ictihad özü ayrılıqda bir bəhsdir və Qurani-Kərimin, hədisin açıq və aydın qanunları ilə .müxalifət etmək isə ayrı bir bəhs

:Əmirəl möminin Əli (ə) bu barədə buyurmuşdur

“**قَدْ عَمِلَتِ الْوَلَاةُ قَبْلِيَ أَعْمَالًا خَالَفُوا فِيهَا رَسُولَ اللَّهِ مُتَعَمِّدِينَ بِخَلَافِهِ نَاقِضِينَ لِعَهْدِهِ مُعَيَّرِينَ لِسُتُّهِ، وَلَوْ حَمِلَتُ النَّاسُ عَلَىٰ تَرْكِهَا وَ حَوَّلْتُهَا إِلَىٰ مَوَاضِعِهَا وَ إِلَىٰ مَا كَانَتْ فِي عَهْدِ رَسُولِ اللَّهِ لَتَفَرَّقَ**

səh:509

عَنْ جَنِيدِي حَتَّى أَبْنَى وَ حَدَى أَوْ مَعَ قَلِيلٍ مِنْ شِيعَتِي الَّذِينَ عَرَفُوا فَضْلِي وَ فَرَضَ إِمَامَتِي مِنْ كِتَابِ اللَّهِ وَ سُنْنَةِ رَسُولِهِ " ۝

Məndən öncə xilafətdə olan xəlifələr bilə-bilə bir çox əməllərlə Peyğəmbərə qarşı çıxmış və onunla olan əhd-peymanlarını sindirmiş və sünənəsini dəyişmişlər. Əgər mən camaata bu bidətləri tərk etməsinə vadə etmək, bu qanunları əvvəlki vəziyyətinə gətirmək və Peyğəmbərin dövründə olduğu kimi qanunlara əməl etmək istəyirdim, o zaman qoşunlarım ətrafımdan dağılırdı. Mən və mənim fəzilətimi, imamlığımı və rəhbərliyimi Quran və Peyğəmbər sünənəsindən olduğunu tanıyan, fəzilətimlə tanış [olan bir neçə tərfdarlarımla meydanda tək qalırdım.](#)"[\(1\)](#)

:Başqa bir yerdə isə belə deyir

"لَوْ قَدْ اسْتَوْثُ قَدْمَاهِي مِنْ هَذِهِ الْمَدَاحِضِ لَغَيْرِتِ اسْنَاهِ " ۝

Əgər günlərin birində daxili bu çaxnaşmadan azad ola bilsəm, bir çox hökmləri" ."[dəyişəcəm](#)

İbn Əbil Hədid İmamın bu sözləri barədə belə deyir: "Şübhə yoxdur ki, Əmirəl möminin Əli (ə) şəriət hökmlərində və qəzavətlərdə elə əmrlər verib, elə əməllər edirdi ki, səhabənin fətvəsinə və rəftarına müxalif idi. Oğrunun həddi, ümmü vələdin hökmü kimi. Çünkü xəlifələrin əksinə olaraq o həzrət oğrunun əl barmaqlarını başından kəsir
" ...və ümmü vələdi isə satırı və s

O əlavə edir: "Ancaq Həzrətin bu qanunları dəyişməsinə və İslam məmləkətlərində Quran buyurduğu qanunları icra etməsinə mane olan o həzrətin müharibələrə başı ". ...qarışmasıdır

Onların vasitəsilə təhrif olunmuş bu növ hökmlər, hələ Peyğəmbərin sağlığında və vəfatından sonra səhabələrin çoxu

səh:510

tərəfindən o həzrətin əmrlərinə qarşı çıxma və s.. bir çox hədis və təfsir kitablarında .qeyd olunmuşdur

Lakin bəhsimizə uyğun olaraq bunları nəql edəcək və “Səhihey” kitablarından ələ .gələn bu kimi təhrif və əmrə tabesizliyi nəql edib araşdıracağıq

Qətl və qarət .1

Hökmlərdə dəyişiklik

İslam baxımından şəhadəteyni dilinə gətirən, Allahın vəhdaniyyətinə və Peyğəmbərin nübüvvətinə etiraf edən bir kəsin malı, canı məhfuz və möhtərəmdir. Onunla heç bir .kəs şəxsi hüququ olmadan höcətləşə bilməz

:Bu barədə Rəsuli-Əkrəm (s) buyurur

"أَمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّىٰ يَقُولُوا لَا إِلَهَ إِلَّا اللَّهُ، فَمَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ، عَصَمَ مِنِّي مَالُهُ وَنَفْسُهُ إِلَّا بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللَّهِ"

Mənə Allah tərəfindən əmr olunub ki, tövhid hökmünü dillərinə gətirincəyə qədər bu“ camaatla döyüşəm. Əgər kimsə bunu etiraf etsə və başqasının şəxsi haqqı onda [olmasa](#) onun canı və malı məhfuzdur. Axırət hesabı isə Allahladır.” [\(1\)](#)

Ancaq Allahın Rəsulundan (s) sonra bir çox müsəlmanlar İslamin bütün hökmlərinə və zəkatın vacib olmasına etiraf etmələrinə baxmayaraq xəlifəyə ödənməsindən boyun qaçırdılar. Düzü onun xilafətini və beyətini rəsmi tanımadıqlarına görə xəlifənin qosunu tərəfindən həmlə və hücuma məruz qalaraq kişiləri qətlə yetirilmiş və qadınları [isə uşaqları ilə birgə əsir götürülmüşlər.](#) [\(2\)](#)

səh:511

Səhihi-Buxari”, 9-cu cild, “Kitabu İstibabətil-murtəddin” 3-cü bölüm, hədis: 6526“ . [1] –1 ”...və “Səhihi-Müslim”, 2-ci cild, “Kitabul-iman, bölmələr-əmri biqitalin-nas Bəni Səlim qəbiləsini od vurub yandırmaq Əbu Bəkrin xilafəti dövründə Xalid ibn . [2] –2 Vəlidin vasitəsi ilə yerinə yetirilmişdir. “ər-Riyazun-nəzərə”, 1-ci cild, “Muhibbud-din . Təbərənin təlifi”, səh. 100-də nəql olunmuşdur

Əlbəttə, bu qətlə və qarətə don geyindirməklə xəlifəni iradlardan təmizləmək üçün onları “mürtəd” adlandırmış və küfrlə ittiham etmişlər. Peyğəmbərin zamanında müsəlmanlarla döyüşən “Museyləmə” və “Tuleyhə” kimi kafirlərin sırasında qərar verdi.

Halbuki, rəvayətlər və tarixi kitablar onların barəsində vurulan bu ittihamları aydın şəkildə məhkum edir.

İndi isə “Səhiheyin”də bu barədə nəql olunan məsələləri və tarixi hadisələrin bir hissəsini göstərən hədisləri burada gətiririk. Sonra bu barədə tarixi bir xülasəni burada nəql edəcəyik.

...عَنْ أَبْنَى شَهَابٍ الْحَبْرِيِّ أَبْنَى هُرَيْرَةَ قَالَ: لَمَّا تُوفِيَ الْبَيْتُ | وَ اسْتَخْلَفَ أُبُوبَكْرُ وَ كَفَرَ مِنَ الْعَرَبِ، قَالَ عُمَرُ: يَا أَبَا بَكْرٍ كَيْفَ تُقَاتِلُ النَّاسَ وَ قَدْ قَالَ رَسُولُ اللَّهِ | : أَمْرَتُ أَنْ أُفَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لَا إِلَهَ إِلَّا اللَّهُ، فَمَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ، عَصَمَ مِنِّي مَالَهُ وَ نَفْسَهُ إِلَّا بِحَقِّهِ وَ حِسَابُهُ عَلَى اللَّهِ | قَالَ أُبُوبَكْرُ: وَاللَّهِ لَا قَاتِلَنَّ مِنْ فِرَقَ بَيْنَ الصَّلَاهِ وَ الزَّكَاتِ؛ فَإِنَّ الزَّكَاهُ حُقُّ الْمَالِ وَاللَّهُ لَوْ مَنْعَنِي عِنَاقًا كَانُوا يُؤْدِنُهَا إِلَى رَسُولِ اللَّهِ | لِقَاتَلُهُمْ عَلَى مَنْعِهَا، قَالَ عُمَرُ: فَوَاللَّهِ! مَا هُوَ إِلَّا أَنْ رَأَيْتُ أَنْ قَدْ شَرَحَ اللَّهُ صَدْرَ أَبِي بَكْرٍ لِلْقِتَالِ فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.

“Səhihi-Buxari” və “Səhihi-Müslim”də sənədləri ilə birgə belə qeyd olunmuşdur: “Elə ki, “Allahın Rəsulu (s) dünyasını dəyişdi. Əbu Bəkr xilafətə gəldi. Ərəb qəbilələrindən bir çoxu küfrə qayıtdılar. Ömər Əbu Bəkrə dedi: Bu camaatla necə döyüşəcəksən? Bir halda ki Peyğəmbər (s) buyurmuşdur ki, “Mənə Allah tərəfindən əmr olunub ki, tövhid hökmünü dillərinə gətirincəyə qədər bu camaatla döyüşəm. Əgər kimsə bunu etiraf etsə və başqasının şəxsi haqqı onda olmasa onun canı və malı məhfuzdur. Axırət hesabı isə Allahladır.”

Əbu Bəkr cavabında belə dedi: Allaha and olsun mən namaz

və zəkat arasında fərq qoyanlarla döyüşəcəyəm. Çünkü zəkat bir malın haqqıdır və Allaha and olsun ki, əgər Peyğəmbərə (s) ödədiklərindən bir quzu da olsun mənə .verməsələr onlarla döyüşəcəm

Ömər dedi: Allaha and olsun Əbu Bəkrin bu cavabı Allahın ona verdiyi ürəyinin [\(genişliyindən idi və mən də başa düşdüm ki, onun sözləri doğrudur.\)](#) [\(1\)](#)

Bu söhbətin birinci hissəsi (ərəb qəbilələrindən bir neçəsi küfrə qayıtmışlar) işaret olunduğu kimi yalandan başqa bir şey deyildir. Onlar xəlifənin əmri ilə müsəlmanlar arasında baş verən bu qətl və qırğına başqa bir don geyindirməklə həqiqətin üstünü örtmək istəmişlər. Hansı ki, bu dastanın davamı bu hissəni təkzib edir. Çünkü

Bu dastanda Əbu Bəkrin Ömərə “Mən namazla zəkat arasında fərq qoyanlarla . və döyüşəcəm” cavabından məlum olur ki, onlar nəinki küfrə qayıtmamış, bəlkə Allahın .buyurduğu kimi namaza və ibadətə əməl edənlər idi

Bundan əlavə əgər onlar mürtəd və kafir olmuşlarsa Ömərin Əbu Bəkrə etdiyi irad . və yersiz və doğru deyildir. Açıq şəkildə xəlifənin tutduğu bu fikrə qarşı çıxməqla və İslam qanunlarını, müsəlmanların mallarının və canlarının məhfuz olduğunu ona .xatırlatmışdır

İbn Ruşd, fəqihlərin filosofu zəkat bölümündə hökmləri açıqladıqdan sonra belə deyir: Zəkatın məşhur hökmlərindən biri də, zakat hökmünü inkar etməyən, ancaq onu ödəməkdə boyun qaçıran kəsin hökmüdür. Sonra deyir: Əbu Bəkrin əqidəsi belə kəslərin mürtəd hökmündə olmasıdır. Bu üzdən xəlifə zəkat vermək istəməyən ərəbin müxtəlif qəbilələri barədə

səh:512

Səhihi-Buxari”, ۱-cu cild, Kitabu istitabətil-murtəddin, ۳-cü bölüm, hədis: ۶۵۲۶;“ . [1] – və “Səhihi-Müslim”, ۱-ci cild, Kitabul-iman, “əl-Əmru biqitalin-nas” hətta yəqulu..”, ;hədis: ۲۱۲۹

bu hökmü verdi və onlarla vuruşdu, uşaqlarını əsir tutdu. Ancaq Ömər bu barədə ona qarşı çıxdı. Əbu Bəkr əsir tutduğu kəsləri azad etdi. İbn Ruşd əlavə edirki; Alimlərin [çoxu](#) bu məsələdə Ömərlə bir fikirdə və əqidədədirlər.[\(1\)](#)

Əkrəmət ibni Əbi Cəhlin başçılığı altında baş verən bu döyüş “Həzrəmut” da müxtəlif qəbilələrdə “Kənde” və “Məarib” camaati ilə və Mədinənin ətrafında isə Xalid ibn Vəlidin başçılığı altında müxtəlif qəbilələrdə o cümlədən “Əbəs”, “Zibyan”, “Bəni Kənanə” və başqalarında həyata keçirildi.

Bu qəbilələr İslam ordusunun əli ilə Əkrəmənin və Xalid ibn Vəlidin vasitəsi ilə qətlə ;yetirildilər. Onlar mürtəd olmamışdır. Əksinə belə deyirdilər ki

”إِنَّكَ تَدْعُو إِلَىٰ طَاغِيٍّ رَجُلٌ لَمْ يَعْهَدْ إِلَيْنَا وَلَا إِلَيْكُمْ فِيهِ عَهْدٌ اطَّغَنَا رَسُولُ اللَّهِ مَا دَهَمَ وَسَطَّانًا فِي قَوْمٍ مَا شَاءْنِي وَشَانِي بَكْرٌ“

Bəzən də vali və hakimə deyirdilər: “Sən məni elə bir kəsə itaət etməyə dəvət edirsən ki, ona itaət etməkdə bizdən və səndən belə əhd alınmamışdır. Nə qədər ki, ”.Peyğəmbər (s) biznlə idi ona itaət edirdik. Ancaq bizim Əbu Bəkrə işimiz yoxdur

Bəzən də belə deyirdilər: “Nəyə görə hamidan ləyaqətli olan Peyğəmbərin (s) Əhli-[\(beyti\)](#)ni bu məqamdan uzaqlaşdırıldılar? Hansı ki, Allah-təala buyurur:[\(2\)](#)

”وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِعِصْرٍ فِي كِتَابِ اللَّهِ“

Qohumlar Allahın Kitabında ([lövhi-məhfuzda](#) və ya Qur’anda irs, varislik baxımından) “[bir-birinə](#) nisbət başqalarından daha ləyaqətlidirlər.”[\(3\)](#)

İbn Kəsir deyir: Ərəbin müxtəlif qəbilələri dəstə-dəstə

səh:514

; Bidayətul-mücəhid”, 1-ci cild, səh. 25.; “Kitabuz-zəkat”, üçüncü məsələ“. [1]-1

Bu hadisəni geniş şəkildə mütaliə etmək üçün Həməvinin “Mucəmul-bəldan”. [2] -2 kitabına “Həzrəmut” maddəsinə, Bilazəri Malikin “Ənsabul-əşraf” kitabına və “Tarixi .Əsəm”ə (Əbu Bəkrin xilafəti barədə) müraciət edin ;Ənfal” surəsi, 75-ci ayə“. [3] -3

Mədinəyə daxil olaraq namaza etiraf edir ancaq zəkat ödəməkdən isə imtina edirdilər.

[\(Bir çoxları da xəlifəyə verilməsinə imtina edirdilər.\)](#)

Əqqad bu barədə belə deyir: Mədinəyə çox yaxın olan qəbilələr Peyğəmbərə itaət və hörmət edirdilər. Lakin ondan sonra hökuməti ələ keçirənə itaətdən boyun qaçırır və əmrə tabe olmurdu. Onlar: “Biz Peyğəmbərə itaət edirik, Əbu Bəkrə nə işimiz var?”
deyirdilər

O əlavə edərək deyir: Onların bəziləri də zəkata imanları var idi. Ancaq zəkatı verdikləri
[kəslərin imanı və əqidəsi yox idi.](#)

Məhəmməd Hüseyn Heykəl – şəhir misrinin ustadı və yazıçısı – deyir: Əbu Bəkr, səhabəni bir yerə yığıdı və zəkat verməkdən imtina edənlərlə döyüşmək üçün onlarla söhbətə və məşvərətə başladı. Səhabələrdən bir neçəsi – Ömər də onlardan bir idi – Allaşa və Peyğəmbərə iman gətirən camaatla vuruşmayıb əksinə onlardan düşmən
qarşısında istifadə etmək fikrində idilər

Heykəl əlavə edərək deyir: Demək olar ki, o məclisdə iştirak edənlərin çoxu bu əqidədə idilər. Müxalif olanlar isə azlıq təşkil edirdi. Çox güman ki, məclisdə iştirak edənlərin arasında qorxulu olan bu hökm barədə mübahisə şışməyə başladı və Əbu Bəkr məsələyə müdaxilə etməyə məcbur oldu. Nəticədə Əbu Bəkr azlıq təşkil edən
səhabənin nəzərini təsdiq etdi və ciddi şəkildə dedi

Allaha and olsun ki, əgər Peyğəmbərə (s) ödədiklərindən bir quzu da olsun mənə
[\(verməsələr onlarla döyüşəcəm.\)](#)

Bu sözleşmə hadisəsini Siyuti “Tarixul-xüləfa” kitabında, Bilazəri “Ənsabul-əşraf”
.kitabında və Əsəm Kufi də nəql etmişlər

cümləsini Əmər ibn ”لَزِّ مَنْعُونَى عَنَّا“ Əsəm Kufi deyir: Əbu Bəkr

səh:515

;əl-Bidayəti vən-Nihayə”, 6-ci cild, səh. ۳۱۱“ . [۱]-۱

;Əbqəriyətus-sədiq vəl-dövlətul-İslamiyyə”, (Beyrut) səh. ۱۲۴-۱۲۵“ . [۲]-۲

.("Əs-Sədiqı Əbu Bəkr", səh. ۱۶; Əl-Fəslul-xamis: "Qitalu mən mənəuz-zkatə" . [۳] -۴

[Xəttabın cavabında dedi. Çünkü o öldürməyə və döyüşməyə müxalif idi.](#) [1]

Bütün bu söylədiklərimizin hamısı, o cümlədən Əbu Bəkrin sözləri, bu şəxslərlə döyüşməyin səbəbi bunu aydınlaşdırır ki, onların mürtəd olub İslam dinindən çıxması zəkat hökmünü qəbul etməmək səbəbinə deyil, əksinə məsələ burasında idi ki, görəsən onlar zəkatı Peyğəmbərin dövründə ona verdikləri kimi Əbu Bəkrə də !?verəcəklərmi ya yox

Malik ibn Nuveyrə Peyğəmbərin (s) nümayəndəsidir

Burada müxtəlif qəbilələrin arasında qarşıya çıxan döyüşlərin və orada zəkat vermədikləri üçün öldürülən şəxslərin, mürtəd hökmü adı ilə əsir tutulan qadın və uşaqların vəziyyətini yazmaq və şərh etmək kitabımızın mövzusundan xaricdir. Biz sadəcə misal olaraq Malik ibn Nuveyrə və onun ailəsinin öldürülmə hadisəsini burada [\(qısa şəkildə nəql edirik.\)](#)

İbn Həcər “İsabə” kitabında deyir: Həzrət Rəsuli-Əkrəm (s), Malik ibn Nuveyrəni öz qəbiləsində sədəqələri yiğmaq üçün başçı seçdi. Bəni Təmim qəbiləsinin zəkatlarını [\(onun öhdəsinə qoydu.\)](#)

Əsəm deyir: Xalid ibn Vəlid öz qoşunu ilə Bəni Təmim qəbiləsi yaşayın yerə yolladı. Dəstə-dəstə onları ətrafa yaydı. Qoşunundan bir dəstəsi də Malik ibn Nuveyrənin xanımı və bir neçə qohumları ilə istirahət etdiyi bağa hücum etdilər. Onlar Malikin üzərinə töküllüşüb onu, arvadını və tərəfdarlarını əsir tutdular. Sonra Xalid ibn Vəlidin yanına apardılar

Xalid, Malikin bütün sülaləsinin və qəbiləsinin hamısının qətlinə əmr verdi. Onlar “Biz hamımız müsəlmanıq. Bizi niyə

səh:516

; (Əsəm Kufinin tərcüməsi (İran çapı) 1-ci cild, səh. 2, (zikru xilafəti Əbu Bəkr . [1]) - 1
Bu döyüşlərdən bir hissəsini Əllamə Əsgərinin yazdığı “Abdullah ibn Səba” adlı . [2] - 2
.kitabın 2-ci cildində oxuya bilərsiniz
;əl-İsabə”, 5-ci cild, 1112 nömrəli, Malik ibn Nuveyrənin tərcüməyi-hali“ . [3] - 3

öldürürsünüz?” dedilər. Xalid dedi: Allaha and olsun sizin hamınıizi öldürəcəm. Onların arasından qoca bir kişi dedi: Xalid, Əbu Bəkr sizi Kəbəyə namaz qılanları öldürməyi qadağan etməyibmi? Xalid dedi: Bəli. Ancaq əslində siz namaz qılmamışınız

Əsəm deyir: Bu vaxt Xalidin qoşunundan olan Əbu Qitadə ayağa qalxaraq dedi: Xalid! Mən şəhadət verirəm ki, sənin onları öldürməyə haqqın yoxdur

Xalid dedi: Niyə? Əbu Qitadə dedi: Çünkü mən onların yanına gedən qoşun dəstələrindən biri idim. Bizi görən kimi belə dedilər: Kimlərsiniz və haradan gəlmisiniz? Biz dedik: Biz müsəlmanıq, onlar: biz də müsəlmanıq dedilər. Sonra biz azan dedik və .namaza başladıq. Onlar da bizimlə namaz qıldılar

Xalid dedi: Əbu Qitadə! Düz deyirsən bunlar namaz qıldılar. Ancaq zəkat verməkdən boyun qaçırlılar və çarəsizlikdən gərək onları öldürmək lazımdır

Bu arada bir qoca kişi ayağa qalxıb uca səslə söz dedi. Ancaq Xalid onun sözlərinə əhəmiyyət vermədi və onların hamisiniñ boyunlarını vurdu. Bir-bir başsız və cansız .bədənlərini yerə sərdi

Əsəm yenə deyir: Əbu Qitadə o gündən özü ilə əhd bağladı ki, Xalid ibn Vəlidin başçılıq etdiyi daha heç bir müharibədə iştirak etməyəcək

Bu vaxt Xalid, Malik ibn Nuveyrəni qabağa çəkib boynunu vurmaq istədikdə Malik dedi: !?Xalid axı mən müsəlmanam və Kəbə evinə tərəf namaz qılıram. Məni niyə öldürürsən

Xalid dedi: Əgər müsəlman olsaydın zəkatı ödəməkdən boyun qaçırmazdin və qəbilə əhlini də bu işdən çəkindirməzdin. Allaha and olsun ki, sudan bir damcı dodaqlarına .çatmazdan qabaq səni öldürəcəm

Bu vaxt Malik həyat yoldaşına baxaraq Xalidə dedi: Sən mənim arvadıma görə məni .öldürürsən

Xalid dedi: Allah sənin ölüm hökmünü vermişdir. Çünkü İslamdan çıxmışan, zəkat dəvələrini paylamışan və qəbilə əhlini də zəkatı ödəməkdən çəkindirmişən. Bu vaxt [Maliki qabağa çəkib başqalarının gözü qarşısında boynunu vurdu.](#)¹

Tanınmış tarixçi olan Yəqubi deyir: Mutəmmim ibn Nuveyrə – Malik ibn Nuveyrənin qardaşı – qardaşının əzadarlığında çoxlu şerlər və mərsiyələr oxudu. Günlərin bir günü Mədinəyə Əbu Bəkrin yanına gəldi. Sübh namazını Əbu Bəkrlə qıldıqdan sonra ayağa :qalxaraq bu şerləri oxudu

نِعَمُ الْقَتِيلُ إِذَا الرَّبَاحُ تَنَوَّحَتْ

خَلْفَ الْبَيْوتِ قُتِلَتْ يَابْنَ الْأَزُورِ

أَذْعُوكَهُ بِاللَّهِ ثُمَّ غَدَرْتَهُ

لَوْ هُوَ دَعَاكَ بِذَمَّهِ لَمْ يَغْدِيرْ

Küləklər fəzada hərəkətə gəldiyi gün Malik nə gözəl öldürdü. Onu evinin arxasında“ və yaşıdığı yerin kənarında qətlə yetirən ey “Əzvər”in oğlu! Allaha tərəf çağırıldın və sonra hiylə işlətdin. Əgər o səni dəvət edib səninlə əhd bağlaşaydı, kiçik bir hiylə belə [sənə qarşı işlətməzdi.”](#)²

:Yəqubi deyir

"وَكَانَ أَوَّلُ مَا عَمِلَ بِهِ عُمَرٌ أَنْ رُدَّ سَبِّا يَا أَهْلَ الرِّدِّ إِلَى عَشَيْرَهُمْ"

Ömər xilafətə gəldikdə birinci gördüyü iş mürtəd əsirləri azad etməsi və qəbilələrinə“ [göndərməsi oldu.”](#)³

Əsəm Kufi də belə deyir: Elə ki, mürtəd olmuş əsirləri gətirdilər, Ömər onların öldürülməsinə mane oldu. Birinci xəlifənin əmri ilə onlar məhbus idilər. İkinci xəlifənin [xilafəti dövründə onları azad etdi.](#)⁴

Bəli, belə müsəlmanlar xəlifənin əmri ilə zəkat ödəməkdən imtina etmək günahına görə öldürüldülər və arvad-uşaqları isə

; (Əsəm Kufinin tarixi”, tərcümə, 1-ci cild, səh. v; (Əbu Bəkrin xilafəti bəhsı“ . [1]-1
; (Yəqubinin tarixi”, 2-ci cild, səh: 132; (Əbu Bəkrin günləri“ . [2]-2
; (Həmin mənbə, səh. 134; (Ömər ibn Xəttabın günləri . [3]-3
; (Tarixi-Əsəm”, 1-ci cild, səh. 18-19 (Əbu Bəkrin xilafəti dövrü“ . [4]-4

əsir götürülərək zəncirlərə vuruldular. Sonra İslam paytaxtına gətirildilər. Birinci xəlifənin ölümündən sonra sonrakı xəlifə (Ömər ibn Xəttab) onun bu əməlinin səhv olduğunu bildirdi. Sonra onun birinci gördüyü iş əsirləri azad edib öz qəbilələrinə qaytarması oldu. Bu hadisənin xülasəsini bu bir neçə sətirlərdə müşahidə etdiniz.

.Söylədiklərimizə “Səhiheyə” kitablarında da işaret olunmuşdur

Səhihi-Müslim”də gəlmışdır ki; Xeybər döyüşündə Peyğəmbər (s) bayraqı Həzrət“ ; "أَمْشِ وَ لَا تَنْتَفِظْ" "Əliyə (ə) verdiyi zaman buyurmuşdur ki; “Hərəkət et və geriyə qayıtma Əmirəl-möminin Əli (ə) biraz hərəkət etdikdən sonra dayandı və Peyğəmbərin əmrinə qarşı çıxmadan və o tərəf-bu tərəfə diqqət etmədən ərz etdi: Ya Rəsuləllah bu "إِلَّا بِحُقُّهَا وَ حِسَابُهُمْ عَلَى اللَّهِ" : (camaatla nə qədər döyüşüm? Buyurdu (s

Allahın vəhdaniyyətinə və Muhəmmədin nübuvvətinə etiraf etsələr bu vaxt onların“
[\(canı və malı amandadır.\)](#)”[\(1\)](#)

.Sonra Əmirəl-möminin Əli (ə) hərəkətinə davam etdi

Peyğəmbərin (s) əmri və Əlinin (ə) ona olan itaəti məhz elə budur. İslamın qayda-qanunu da belədir. İslam qanunları ilə bərgə Peyğəmbərin (s) buyurduğu əmrlərin qarşısında zəmanənin xəlifəsinin və İslam Peyğəmbərin canişinlərinin tutduğu yol və .verdiyi əmrlər də məhz gördünüz kimi idi

Fədək məsələsi və Peyğəmbərin (s) mirası .[\(2\)](#)

İşarə

Əbu Bəkrin xilafəti dövründə Peyğəmbərə (s) və İslam qanunlarına qarşı çıxdığı hadisələrdən biri də, Fədəkin və Peyğəmbərin (s) digər mirasının Fatimeyi-Zəhradan (səlamul-lahi ələyha) alınması idi. Bu əməllə Əbu Bəkr, Peyğəmbərin (s) ciyər güsəsi və canının yarısı saydığı qızını qəzəbləndirmiş, onu

incitmiştir. "Səhihey" kitablarında Aişədən nəql olunan bu hadisəyə qısa şəkildə toxunulduğu üçün, lazımlı bilirik ki, bu iki kitabda qeyd olunan bu hadisənin mətnini tərcüməsi ilə birgə burada gətirək. Sonra isə onun izah edib araşdıracaqıq

.1

...عَرْوَةُ بْنُ الْزِيْرِ أَنَّ عَائِشَةَ أُمُّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَخْبَرَتْهُ أَنَّ فَاطِمَةَ عَلَيْهَا السَّلَامُ ابْنَهُ رَسُولُ اللَّهِ | سَأَلَتْ أَبَابِكْرِ الصَّدِيقَ بَعْدَ وَفَاهِ رَسُولُ اللَّهِ | أَنْ يُقَسِّمَ لَهَا مِيرَاثَهَا مَمَّا تَرَكَ رَسُولُ اللَّهِ مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْهِ فَقَالَ لَهَا أَبُوبَكْرٌ: إِنَّ رَسُولَ اللَّهِ قَالَ: "لَا نُورَثُ مَا تَرَكْنَا صِدْقَهُ" فَغَضِبَتْ فَاطِمَةُ بْنُتُ رَسُولِ اللَّهِ، فَهَجَرَتْ أَبَابِكْرٌ، فَلَمْ تَرْلُ مُهَاجِرَتُهُ حَتَّى تُوفِيتْ وَعَاشَتْ بَعْدَ رَسُولِ اللَّهِ سِتَّةَ أَشْهُرٍ، قَالَتْ، وَكَانَتْ فَاطِمَةُ تَسْأَلُ أَبَابِكْرَ نَصِيبَهَا مَمَّا تَرَكَ رَسُولُ اللَّهِ مِنْ خَيْرٍ وَفَدَكِ وَصِدَقَتُهُ بِالْمَدِينَةِ، فَأَبَى أَبُوبَكْرٌ عَلَيْهَا ذَلِكَ.

Urvəti bni Zubeyr Aişədən nəql edir ki; "Peyğəmbərin (s) qızı Fatimə (səlamul-lahi ələyha) atasının vəfatından sonra atasından miras qalmış Allahın Peyğəmbərə (s) verdiyi sərvətləri Əbu Bəkrdən almaq istədi. Əbu Bəkr dedi: Peyğəmbər (s) buyurub ki, ".heç kim bizdən irs aparmır. Hər nə bizdən qalırsa sədəqədir

Fatimə (səlamul-lahi ələyha) Əbu Bəkrin cavabına və onun mirası verməkdən imtina etməsinə qəzəbləndi və dünyadan gedincə onunla küsülü qaldı

Aişə deyir: Fatimə (səlamul-lahi ələyha) Peyğəmbərdən sonra (s) altı ay yaşadı. Bu müddətdə Fatimə Peyğəmbərin (s) Xeybərdən, Fədəkdən, Mədinənin sədəqələrindən [irs](#) qoyduğu mirasdan öz payını Əbu Bəkrdən tələb edirdi...."[\(1\)](#)

.2

...عَنْ عُرْوَةِ، عَنْ عَائِشَةَ أَنَّ فَاطِمَةَ عَلَيْهَا السَّلَامُ بَنْتُ الْبَيْهِيِّ | أَرْسَيْلَكْ إِلَى أَبِي بَكْرٍ تَسَأَلَهُ مِيرَاثَهَا مِنْ رَسُولِ اللَّهِ | مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْهَا بِالْمَدِينَةِ وَفَدَكِ وَمَا بَقِيَ مِنْ خُمُسٍ خَيْرٍ، فَقَالَ

səh:520

Səhihi-Buxari", 4-cü cild, "Kitabul-cihad", "Fərzul xums" bölümü, hədis: 3898; və". [1] - 1 "Səhihi-Müslim", 5-ci cild, "Kitabul-cihad vəs-seyr", "Qəvlu ən-Nəbiyu la nurisu" ;bölümü, hədis: 1759

أَبُوبَكْرٌ: إِنَّ رَسُولَ اللَّهِ | قَالَ لَا نُورِتُ مَا تَرَكْتَا صَيْدَقَهُ إِنَّمَا يَأْكُلُ آلُ مُحَمَّدٍ فِي هَذَا الْمَالِ وَ إِنِّي وَاللَّهُ لَا أَغْيِرُ شَيْئًا مِنْ صَدَقَهِ رَسُولِ اللَّهِ عَنْ حَالِهَا الَّتِي كَانَ عَنِيهَا فِي عَهْدِ رَسُولِ اللَّهِ، وَ لَا عَمِلْتُ فِيهَا بِمَا عَمِلَ بِهِ رَسُولُ اللَّهِ، فَأَبْيَ أَبُوبَكْرٌ أَنْ يَدْفَعَ إِلَيَّ فَاطِمَةَ مِنْهَا شَيْئًا، فَوَجَدَتْ فَاطِمَةُ عَلَى أَبِي بَكْرٍ فِي ذَلِكَ، فَهَجَرَهُ فَلَمْ تُكَلِّمْهُ حَتَّى تُوفَّيتْ وَ عَاشَتْ بَعْدَ النَّبِيِّ | سَتَّةَ أَشْهَرٍ، فَلَمَّا تُوفَّيتْ دَفَّهَا زَوْجُهَا عَلَى لِيلًاً وَ لَمْ يُؤْذِنْ بِهَا أَبِي بَكْرٍ، وَ صَيَّلَى عَنِيهَا وَ كَانَ لِعَلَى مِنَ النَّاسِ وَ جَهَ حَيَا فَاطِمَةَ، فَلَمَّا تُوفَّيتْ اسْتَنَكَرَ عَلَى وُجُوهِ النَّاسِ، فَالْتَّمَسَ مَصَالِحَهُ أَبِي بَكْرٍ وَ مَبَايِعَهُ، وَ لَمْ يَكُنْ يُبَايِعَ تَلَكَ الْأَشْهَرَ فَأَرْسَلَ إِلَيْهِ أَبِي بَكْرٍ أَنِّي ائْتَنَا وَ لَا يَأْتِنَا مَعَكَ أَحَدٌ... .

Yenə Urvət ibn Zubeyr Aişədən nəql edir ki; “Peyğəmbərin (s) qızı Fatimə (səlamul-lahi ələyha) Əbu Bəkrin yanına bir nəfər göndərdi. O Əbu Bəkrdən Allahın Mədinədə və Fədəkdə Peyğəmbərə (s) məxsus etdiyi mirasdan öz payını istəyirdi. Həmçinin Xeybərin yerdə qalan xümsunu tələb edirdi

Əbu Bəkr onun cavabında dedi: Allahın Rəsulu (s) buyurmuşdur ki; “Bizdən heç kəs irs aparmır. Hər nə bizdən qalırsa sədəqədir”. İndi Peyğəmbərin sülaləsi (səlləllahu ələyhim əcməin) də bu sərvətdən istifadə edə bilərlər. Allaha and olsun Peyğəmbərin (s) sədəqəsini onun vaxtında necə idisə dəyişmirəm. Peyğəmbər necə əməl edirdisə .mən də elə əməl edəcəyəm

Aişə deyir: Fatimeyi-Zəhra (səlamul-lahi ələyha) Peyğəmbərdən (s) sonra altı ay yaşadı. Dünyasını dəyişdikdə həyat yoldaşı Əli onu gecə dəfn etdi. Özü onu dəfn elədi və Zəhranın vəfatını Əbu Bəkrə xəbər vermədi. Nə qədər ki, Fatimə (səlamul-lahi ələyha) sağ idi, Əlinin camaat arasında üstünlüyü və yeri bilinirdi. Eləki Fatimə (səlamul-lahi ələyha) dünyasını dəyişdi, böyüklərin (xəlifələrin və səhabələrin bəzilərinin) və camaatın tutduqları yol Əlinin xoşuna gəlmədi. Əbu Bəkrlə sülh etməsinə və ona beyət etməsinə yalvardı. Bu altı ay müddətində o, Əbu Bəkrə beyət etməmişdi. Onun yanına bir nəfər göndərdi və dedi ki; Bizə tərəf gəl ancaq

[\(özünlə heç kəsi gətirmə....”1](#)

Buxari və Müslimün Aişədən nəql etdikləri bu iki hədisin həcmi böyük olduğuna görə .biz təkcə onun birinci hissəsini burada söyləməklə kifayət edirik

Hədisin birinci hissəsində Aişənin bu hadisəyə sülh və barışq donu geyindirməsi bir neçə nöqtənin olduğunu bidirir. Bu nöqtələr həqiqətin üzərindən örtülmüş pərdəni :götürür. İndi qısa şəkildə onları sayaq

Bəhsimiz və apardığımız araşdırmlar bunu göstərir ki, Həzrət-Rəsulullahın (s). 1 özündən sonra qoyduğu miras təkcə hamının bildiyi Fədək deyildi. Çünkü Rəsuli-Əkrəmin (s) Fədəkdən başqa, sərvəti və Mədinənin ətrafında olan abadlaşdırılmış [\(yerləri də var idi.2](#)

Aişənin söylədiyi hədisin bu hissəsindən bu da istifadə olunur ki, Rəsuli-Əkrəmin (s) vəfatından sonra Fatiməyi-Zəhranın (səlamul-lahi ələyha) Əbu Bəkrlə müxtəlif yerlərdə (Fədək, Xeybər qənimətlərinin xumsu və Mədinə ətrafinın sədəqələri) fikir .ayrılıqları olmuşdur

Bəlkə də Fədəkin məşhur olması bu bağın və sahənin çox əhəmiyyətli olmasını göstərir. Buna görə ki, Əbu Davud[3](#) öz “Sünən” adlı kitabında Ömər ibn Əbdül Əzizin[4](#) xilafəti dövründə Fədəki Həsənin övladlarına qaytardığı vaxt onun illik gəliri [\(qırx min dinar pul olduğunu bildirmişdir.5](#)

səh:522

Səhihi-Buxari”, 5-ci cild, “Kitabulməğazi”, 39-cu bölüm, “Qəzvətu Xeybər”, hədis:“ . [1] -1 3989; “Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-cihad vəs-seyr”, 16-ci bölüm, “Qəvlun-Nəbiyy ;(s) : “La yurəsu la tərəkna fəhuvə sədəqətun”, hədis: 1759 Müraciət et: “Sünəni-İbn Davud”, 2-ci cild, “Səfaya Rəsulullahi Kitabul xəraci vəl- . [2] -2 ;əmarə” bölümü, hədis: 2968 .Hicri tarixi ilə 275-ci ildə vəfat etmişdir . [3] -3 .Hicri tarixi ilə 99-101 . [4] -4 ;Həmin mənbə, hədis: 2972 . [5] -5

Əbu Bəkr Peyğəmbərin (s) mirasını qaytarmamaq üçün düzəldilmiş yalan bir qanuna .^۲ yəni “Biz ”^{لَا نُرْثُ}; əsaslanmış və onu Peyğəmbərin (s) adına nisbət verərək demişdir ki ”.Peyğəmbərlərdən heç kəsə miras qalmır

Fatimeyi-Zəhra (səlamul-lahi ələyha) bu qanunu rədd edib, onu məhkum etmimiş və .^۳ Əbu Bəkrdən küsmüşdür. Həyatda olduğu müddətdə, onunla bir kəlmə belə danışmadı. Dünyasını dəyişəndə isə öz həyat yoldaşı Əmirəl möminin Əlinin (ə) vasitəsi ilə gecə vaxtı xəlvət dəfn olundu. O, Fatimənin (səlamul-lahi ələyha) cənazəsinə namaz qıldı və xəlifə Əbu Bəkrə Peyğəmbərin (s) yeganə qızının vəfatından onu xəbərdar etmədi

Fatimə (səlamul-lahi ələyha) atası Peyğəmbərdən (s) sonra altı ay sürdüyü həyatı .^۴ dövründə Əlinin (ə) müxalifləri qarşısında onun ən böyük gücü və arxası idi. Buna görə də nə qədər ki, o sağ idi, Əli (ə) xəlifənin beyəti altına getmədi. Fatimənin (səlamul-lahi ələyha) dünyadan köçəsi ilə səhabələrin Əliyə (ə) qarşı əks əməl göstərməsi təsir edici və xoşa gəlməz oldu. Özü Əbu Bəkrə beyət etməsini təklif etdi

استنكر وجوه الناس فالتمس مصالحة أبي بكر و مبايعته

Qondarma qanun

Söylədiyimiz dörd nöqtənin əvvəlinci iki nöqtəsi bəhsimizə çox aiddir: “Peyğəmbərin mirasının müsadirə edilməsi və qanun maddəsinin qondarma olması.” Biz yenə də müsadirə mövzusuna qayıtmırıq. Çünkü bu mövzu tarixi faktlar baxımından bütün müsəlmanlar arasında eyni fikrdə olduğunu bildirir. Təkcə ikinci nöqtəni (qanunun düzəlməsi) araşdırmağa başlayırıq

Birinci xəlifə həmin həssas günlərdə öz istəklərini həyata keçirmək üçün əməllərini pərdə arxasında gizlədərək Peyğəmbərin (s) mirasını, nəcabətli qızının əlində olanı ,alıb

beytul mala və dövlət əmvalına keçirtmək, qarşı tərəfdə və ümumi fikirlərdə məğlub olmamaq üçün qondarma hədis surətində qanun maddəsi düzəltdi. Bu qondarma hədisi də Peyğəmbərə (s) nisbət verərək belə söylədiyini bildirdi: “Biz”.
Peyğəmbərlərdən heç kəsə miras çatmır

Bir hədis Quranın ayələri ilə ziddiyətli olduğundan bir çox ayələr onu təkzib edir.
:Bunadan əlavə bu hədis işarə edəcəyimiz həqiqətlə də uyğun gəlmir

Əgər belə bir hədis doğru olsaydı, nəyə görə Əbu Bəkrdən başqa Peyğəmbər ailəsindən (səlamullahi ələyjim əcməin) heç bir kəs onu nəql etmirdi? Hətta Peyğəmbərin (s) qızı, damadı və həyat yoldaşları heç biri belə bir məsələnin olduğunu
!?eşitməmişlər

Görəsən Peyğəmbər (s) bu məsələni, Quranın əmri və

ƏN YAXIN QOHUMLARINI QORXUT!_”[\(1\)](#) ayəsinin mənası əsasında _“{أَنذِرْ عَشِيرَتَكَ الْأُقْبَيْنَ}

hamidan qabaq haqq sahibi tərəfindən amanda və həmişə hüzurunda olan öz qızına və damadına deməsi lazım deyildimi ki, ondan sonra ırs tələb etməsinlər? Bunula da Peyğəmbər sülaləsi (səlamullahi ələyjim əcməin) lə səhabələr arasında ixtilaf
!?salmasınlar

Yox, əgər Allahın Rəsulu (s) bu əmri lazımlıca yerinə yetirmişdirsə, nəyə görə “Kəsa” səhabələrindən biri olan, günahlardan, səhvlərdən uzaq və pak sayılan[\(2\)](#) Fatiməyi-Zəhra (səlamul-lahi ələyha) “üzünü örtüb öz məcərini başına taxaraq, Bəni Haşimin qadınlarının bir çoxunun arasında ətəyini ayağının altından yiğib, Peyğəmbər (s) kimi yol yeriyə-yeriyə, Əbu Bəkrin Peyğəmbər səhabələri və mühacirlə ənsarın bir çoxu ilə əyləşdiyi məscidə girdi? Nəyə görə məscidin ortasından bir çadır çəkildi və Peyğəmbər (s) qızının dərin ahı və can yixıcı nəvası pərdənin

səh:524

;əş-Şüəra” surəsi, ۲۱۴-cü ayə“. [۱]-۱
Müraciət edin: həmin kitab, səh. ۳۰۹ . [۲]-۲

arxasından ucaldı? Hansı ki, onun təsirindən məscidə vəlvələ düşdü və məscid əhli
?ağlamaqa başladılar

Fatimə (səlamul-lahi ələyha) bir qədər səbr etdi. Hamı sakitləşdi. Ağlamaq səsləri
dayandı. Bu vaxt söhbətə başladı. Söhbət əsasında həmd və səna oxuyaraq atası
Peyğəmbərin (s) zəhmətinə, xilafət məsələsinə işarə edərək möhkəm dəlillər əsasında
:yadigar qalacaq tarixi bir xütbə söylədi

"يَابْنَ أَبِي قَحَافَةَ أَفِي كِتَابِ اللَّهِ أَنْ تَرَثَ أَبَاكَ وَ لَا أَرِثُ مِنْ أَبِي..."

:Bu vaxt üzünü Peyğəmbərin (s) qəbrinə tutdu və bu şeri oxudu

Səndən sonra xəbərlər bələli oldu. Can ağrından müsibətlər baş verdi. Əgər sən sağ"
.olsaydın məsələ o qədər də mühüm olmazdı

Elə ki sən bizim aramızdan köcüb getdin, torpaqlar səninlə bizi ayırdı bir çoxları
sinələrindəki sırlarını açıb tökdü. Başqaları öz sifətlərini bizə qarşı turşutdu. Bizi
zəiflədib haqqımız alaraq bizi saymadılar. Sən getdikdən sonra haqqımız əlimizdən
çıxdı."[\(1\)](#)

Əgər belə bir məsələnin (yəni Peyğəmbərlər özlərindən sonra ırs qoymazlar) həqiqəti
vardırsa, onda nəyə görə barəsində "Hər kəs onu qəzəbləndirsə məni
qəzəbləndirmişdir"[\(2\)](#) buyurulan

səh:525

1- [1]. لَمَّا أَجْمَعَ أَبُو بَكْرٍ عَلَىٰ مَنْعِ فَاطِمَةَ فَدَكَ بَلَغَهَا ذَلِكَ لَاثْ خَمَارَهَا وَ أَشْتَمَلَتْ بِجِلْبَابِهَا وَ أَضْقَبَتْ فِي لِمَهِ مِنْ حَفَدَتِهَا وَ نِسَاءٌ قَوْمِهَا تَطَأْذِيُّلَهَا مَا تَخْرُمُ مُشَيَّةً رَسُولُ اللَّهِ حَتَّىٰ دَخَلَتْ عَلَىٰ أَبِي بَكْرٍ وَ هُوَ فِي حَشْدٍ مِنَ الْمَهَاجِرِينَ وَ الْأَنْصَارِ وَ غَيْرِهِمْ، فَنِيَطْ دُونَهَا مَلَائِكَةٌ فَحَنَّ ثُمَّ أَنْتَ أَنَّهُ أَجْهَشَ الْقَوْمَ لَهَا بِالْبَكَاءِ فَارْتَجَ الْمَجْلِسَ ثُمَّ أَمْهَلْتَ هَنِيهَهُ حَتَّىٰ إِذَا سَيَّكَ نَسْيَجُ الْقَوْمِ وَ هَيَّدَأْتَ فَوْرَتِهِمْ اِفْتَتَحَتِ الْكَلَامُ... إِلَىٰ أَنْ قَالَتْ. قَدْ كَانَ بَعْدَكَ أَبْنَاءُ هَنِيَّهُ لَوْ كُنْتَ شَاهِدَهَا لَمْ تُكْثِرْ الْخَدِبَ أَبْدَأْتَ لَنَا رِحْيَالٌ نَجِيَّوْيَ صُدُرِهِمْ لَمَّا قَضَيْتَ وَ حِيَالٌ دُونَكَ الْكَثِبَ تَجَهَّمْتَنَا رِجَالٌ وَ الشِّتَّاخَفَ بِنَا إِذْ غَيَّبَتَ عَنَّا فَنَحْنُ الْيَوْمُ مُعْنَصِّبُ Xütbənin mətni "İbn Əbil Hədidin yazdığı "Nəhcül-bəlağənin şərhi" kitabının 16-ci cildinin, 45,211-ci məktubunda və "Bəlağatun-Nisa" kitabının 12-ci səhifəsində, Seyyid ;Mürtəzanın "Fədək" bəhsində gəlmışdır

"Müraciət et: həmin kitab, "Fatimə Allah Rəsulunu (s) cigər parəsidir . [۲] -۲

Peyğəmbərin kəlamına əsasən Fatiməyi-Zəhra (səlamul-lahi ələyha) Əbu Bəkrə !?qəzəbləndi? və ölənə kimi onu dindirmədi və küsülü qaldı

Əgə belə bir məsələnin yenə həqiqəti olsaydı, nəyə görə barəsində “Təthir” və “Mübahilə” ayələri([1](#)) nazil olan Əmirəl-möminin Əli (ə) və Həsəneyn (ələyhumas-səlam) Fatiməyi-Zəhranın (səlamul-lahi ələyha) iddiasında onunla həmkar və həmfikir !?idilər

Həmçinin sədəqə sayılan və fəqir müsəlmanlara məxsus olan bir şeyi öz haqqı !?bilməsinə necə razı oldular

Bütün bu məsələlər bunu göstərir ki, Əmirəl-möminin, Fatiməyi-Zəhra və Həsəneyn Əbu Bəkrin uydurduğu bu hədisində doğru saymırıldılar. Bu qanun maddəsini də .qondarma və uydurma olduğunu bildirirdilər

Peyğəmbərin (s) səhabələri

Bundan qabaq söylədik ki, Əbu Bəkrdən başqa belə bir hədis barədə heç bir səhabənin xəbəri yox idi. Şübhəsiz ki, əhli-sünnə məzhəbinin tarixçiləri və təhqiqataçıları bu :məsələni təsdiq etmişlər. Onlardan üçünü burada qeyd edirik

İbn Əbil Hədid Mötəzili “Nəhcül-bəlağənin şərhi” kitabında deyir: “Bu hədisi . 1 Peyğəmbərdən (s) təkcə Əbu Bəkr nəql etmişdir. Buna böyük hədis alımları də etiraf etmişlər. Hətta “üsuli-fiqh” alımları də bu hadisəyə istinad edərək bir səhabənin sözü [2](#) ilə müxtəlif mövzularda hökm verməyi düzgün bilirlər.[3](#)

Yenə o başqa bir yerdə Seyyid Mürtəzanın sözünü təsdiq etmək üçün belə deyir: Seyyid Mürtəzanın sözləri düzdür. Çünkü Peyğəmbərdən ırs qalmır hədisini Əbu Bəkrdən başqa

səh:526

Müraciət et: həmin kitab, “Səhiheyndə Peyğəmbər ailəsinin (səlləllahu ələyhim . [1] – .”əcməin) fəzilətləri ;Nəhcül-bəlağənin şərhi”, 16-ci cild, səh. 227“ . [2] – 2

[Heç kəs söyləməmişdir.](#) [\(1\)](#)

Siyuti deyir: Peyğəmbərin (s) vəfatından sonra səhabələr onun mirası barədə ixtilaf .[۲](#) etdilər. Bu barədə səhabələrin heç biri bir çöz deyə bilmədi. Təkcə Əbu Bəkr :“Peyğəmbərdən (s) eşitdim ki belə söylədi

[إِنَّا مَعَاشِرَ الْأَنْبِيَا لَا نُورِثُ مَا تَرَكَنَاهُ صَدَقَهُ](#) [\(۲\)](#)

[Biz Peyğəmbərlərdən heç kəsə miras çatmır.](#) [\(۲\)](#)

İbn Həcər yazır: Peyğəmbərin (s) mirasında fikir ayrılığı baş verdi. Bu barədə heç kəs .[۳](#) :bir şey söyləyə bilmədi. Təkcə Əbu Bəkr Peyğəmbərdən (s) belə eşitdiyini söylədi [مَعَاشِرَ الْأَنْبِيَا لَا نُورِثُ](#) [\(۳\)](#) “[Biz Peyğəmbərlərdən \(s\) heç kəsə miras çatmır.](#)” [\(۳\)](#)

Peyğəmbərin (s) zövcələri

Peyğəmbərlərdən (s) ırs və miras qalmır əfsanəsi hədis şəkilində Peyğəmbərdən (s) nəql olundu. Səhabələrdən və Peyğəmbər sülaləsindən heç kimsənin qulağı eşitmədiyi .bu hədis barədə hətta Peyğəmbərin (s) xanımlarının da xəbərləri yox idi

Əgər bu məsələ həqiqət olsaydı, Peyğəmbərə (s) hamidan öncə onlara bu məsələni izah etməsi vacib olardı. Çünkü onlar Peyğəmbərin (s) mirasında öz paylarının haqq .sahibi idilər

Lakin gördüyüümüz kimi, “Səhiheyə”də Buxarının Aişədən olan nəqlinə əsasən Peyğəmbərin xanımları da ondan sonra öz ırslarını və haqlarını xəlifədən tələb etmişlər. Onlar haqlarını geri almaqdan ötrü bu barədə Əbu Bəkrlə söhbət etmək üçün .Osmanı onun yanına göndərmişlər

Bu hadisə bunu göstərir ki, onlar da əməli surətdə bu

səh:۵۲۷

;Həmin mənbə, səh. ۱۴۵ . [۱] -۱

Xəlifələrin tarixi”, səh. ۶۸; (Fəslu fima ruviyə ənəhu minəl hədisil-musnədi vəqəə“ . [۲] -۲ .(fi xilafəti Əbu Bəkr

;Səvaiqul-muhriqə”, səh. ۱۹“ . [۳]-۴

;Səvaiqul-muhriqə”, səh. ۱۹“ . [۴]-۴

hədisin nəqlini təkzib edrək qanun maddəsinin uydurma və qondarma olduğunu bildirmişlər ki Allahın Rəsulu (s) belə bir hədisi heç vaxt söyləməmişdir. Həmçinin İslama belə bir qanun mövcud deyildir. Bu məsələni Buxari öz “Səhih”ində Aişədən :nəql etdiyi geniş bir hədisin əsasında qeyd etmişdir

عَرْوَةُ بْنُ الْزُّبَيرِ سَيِّدُ مَعْتُ عَائِشَةَ رَحْمَهَا اللَّهُ زَوْجَ النَّبِيِّ | عَثْمَانَ إِلَى أَبِي بَكْرٍ يَسْأَلُنَّهُ ثَمَنَهُنَّ مِمَّا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ فَقُلْتُ أَنَا أَرْدُهُنَّ، فَقُلْتُ لَهُنَّ: أَلَا تَتَقَرَّبُنَّ إِلَيَّ أَنْتُمْ تَعْلَمُنَ أَضَنَّ النَّبِيَّ كَانَ يَقُولُ: لَا نُورٌ مَا تَرَكْنَا صَدَقَةً يَرِيدُ بِذَلِكَ نَفْسَهُ إِنَّمَا يَأْكُلُ آلَ مُحَمَّدٍ فِي هَذَا الْمَالِ... .

Peyğəmbərin xanımları Osmani Əbu Bəkrin yanına göndərdilər. Onlar Osmanın“ .vasitəsi ilə Allahın Peyğəmbərə məxsus etdiyi sərvətlərdən öz paylarını tələb edirdilər

Aişə deyir: Mən onlara dedim: Allahdan heç qorxmursunuz? Peyğəmbərin (s) “biz peyğəmbərlərdən bir şey irs qalmır” buyurduğunu bilmirsinizmi? və o həzrətin (s) “peyğəmbərlər” kəlməsindən məqsədinin özü olduğunu və Peyğəmbər (s) sülaləsi də [başqa müsəlmanlar](#) kimi öz ehtiyacı qədərincə bəhrələnə biləcəyini bilmirsinizmi?[\(1\)](#)

Qabaqda işarə etdiyimiz kimi Əbu Bəkrdən başqa heç kəs bu hədisi nəql etməmişdir. Heç bir hədisçi də onun nəqlini birbaşa Aişəyə nisbət verməmişdir. Aişə bu hədisi atasının sözü kimi nəql edərək Peyğəmbərin (s) digər xanımlarına misal vurmaqla .onları qane etmişdir

Ancaq söz burasındadır ki, xəlifələrin hər birinin dövründə Peyğəmbərin xanımlarının hər birinə irsdən məhrum olduqları üçün onun əvəzinə beytul-maldan müəyyən qədər hüquq verirdilər. Onları Aişənin payı onların hamisindən daha çox

səh:528

“Səhihi-Buxari”, 5-ci cild, “Kitabul-məğazi”, “Hədisu Bəni Nəzir” bölümü, hədis:“ . [1] – ۲۸۰۹ və ۲۸۱۰; “Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-cihad vəs-seyr”, “Qəvlun-Nəbiyyi la nurisu” bölümü, hədis; ۱۷۵۹; və “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, 16-ci cild, səh.

;۲۲۰–۲۲۳

olmuşdur. Hər surətdə hadisənin həqiqəti budur ki, Bağdadın “Qərbiyyə” mədrəsəsinin ustadı və İbn Əbil Hədidlə bir əsr də yaşayan İbnul-Fariqi onun cavabında belə :demişdir

İbn Əbil Hədid deyir “mən Əli ibn Fariqidən soruşdum: Həzrət Fatiməyi-Zəhranın !Fədək barədə olan iddiası doüzdürmü? O dedi: Bəli

Dedim: Fatimənin iddiası Əbu Bəkrin yanında sübuta yetirilmiş və doğru olmasına baxmayaraq, bəs nəyə görə Əbu Bəkr bu məsələyə nəzm və tərtib verə bilmədi və ?Fədəki qaytarmaqdan imtina etdi

İbnul-Fariqi vüqarlı və hər cür zarafatlardan uzaq olan bir ustad olduğundan onun :cavabında təbəssüm etdi. Sonra lətif və gözəl bir cümlə dedi

Əgər o gün Əbu Bəkr Fatimənin söylədiklərini yerinə yetirsəydi və iddiasında olduğu Fədəyi ona qaytarsayıdı, sonrakı gün Fatimə gəlib xilafətə ərinin sahib olduğunu iddia edərdi. Bununla da xəlifəlik məqamını titrədərdi və Əbu Bəkr öz xeyri üçün heç bir üzr gətirə bilməzdi. Buna görə də o, əvvəlki öz əməli ilə və Fədəki təhvıl verməklə Fatimənin bütün iddialarının qəbul olunduğunu, sözündə düzgün və doğru olduğunu, .heç bir şahidə ehtiyac olmadığını sübut etmiş oları

İbn Əbil Hədid əlavə edərək deyir ki; Bu söhbət zahirdə gülməli olsa da həqiqətdə baş [vermiş doğru və düzgün məsələdir:](#)[\(1\)](#)

وَهَذَا الْكَلَامُ صَحِيحٌ وَإِنْ كَانَ أُخْرِجَ مَخْرَجَ الدَّعَابِ وَالْهَذْلِ... .

Hüdeybiyyə sülhündə .۲

أَبُو وَائِلٍ قَالَ: كُنَّا بِصِّفَةٍ فِينَ، فَقَامَ سَهْلُ بْنِ حَنْيَفَ فَقَالَ: أَئِهَا النَّاسُ اتَّهَمُوا أَنفُسِكُمْ فَإِنَّا كُنَّا مَعَ رَسُولِ اللَّهِ | يَوْمَ الْحُدَيْبِيَّةِ وَلَوْ نَرِى قَتَالًا لِقَاتَلْنَا، فَجَاءَ عُمَرَ بْنَ الْخَطَّابَ، فَقَالَ: يَا رَسُولَ اللَّهِ أَلَّا سَنَّا عَلَى الْحَقِّ وَهُمْ عَلَى الْبَاطِلِ؟ فَقَالَ: بَلَى.

səh:529

فَقَالَ: أَلَيْسَ قَتَلَانَا فِي الْجَنَّةِ وَ قَتَلَاهُمْ فِي النَّارِ قَالَ: بَلَى، قَالَ: فَعَلَى مَا نُعْطِي الدِّينِ فِي دِينَنَا أَنْرُجُ وَ لَمَّا يَحْكُمُ اللَّهُ بَيْنَنَا وَ بَيْنَهُمْ.

فَقَالَ: يَا بْنَ الْخَطَّابِ إِنِّي رَسُولُ اللَّهِ وَ لَنْ يُضَيِّعَنِي اللَّهُ أَبْدًا فَرَجَعَ مُتَعَيِّظًا فَلَمْ يَصِرْ حَتَّى جَاءَ أَبُوبَكَرَ، فَقَالَ: يَا أَبَا بَكْرَ أَلَّا شَنَّا عَلَى الْحَقِّ وَ هُمْ عَلَى الْأَبْلَاطِ؟ قَالَ: يَا بْنَ الْخَطَّابِ إِنَّهُ رَسُولُ اللَّهِ وَ لَنْ يُضَيِّعَهُ اللَّهُ أَبْدًا، فَتَرَكَ سُورَةَ الْفَتحِ.

Əbu Vail deyir: “Biz Siffeyn döyüşündə idik. “Eləki Əlinin (ə) və Müaviyənin ordusundan döyüşü tərk eliyənlər oldu, Əlinin (ə) qoşunundan bir çoxu narazılıqlarını bildirdi.” Səhl ibn Hənif Əmirəl-möminin Əlinin (ə) ordusu sıralarından ayağa qalxdı və belə dedi

Ey camaat! Əmirəl-möminin Əli (ə) barəsində öz nəzərlərinizi söyləməyin. Çünkü biz Hüdeybiyyə sülhündə Allah Rəsulunun (s) hüzurunda döyüşə hazırlaşırdıq. Əgər döyüş başlasa o Həzrətin yanında döyüşə davam edək (ancaq eləki iş sülhlə nəticələndi) Ömər ibn Xəttab Peyğəmbərin (s) yanına gələrək (sülh əhd-peymanına görə öz narahatçılığını bildirdi) və dedi: Ya Rəsulullah! biz haqq deyilikmi və müşriklər də batıl
?deyillərmi

Allahın Rəsulu (s) buyurdu: Bəli. Ömər dedi: Bizim ölülərimiz cənnətə və onların ölüləri
?cəhənnəmə getməyəcəklərmi

Buyurdu: Bəli. Ömər dedi: Bəs nəyə görə öz dinimizdə zillətin altına girək?! Öz
?vətənimizə döyüşmədən və qələbəsiz necə qayıdaq

Allahın Rəsulu (s) buyurdu: Xəttabın oğlu mən Allahın Rəsuluyam. Allah mənim işlərimi heç vaxt nəticəsiz qoymur. Ömər “Peyğəmbərin (s) bu sözlərinə qane olmadı” və qəzəbli halda qayıtdı. Çox keçmədi ki Əbu Bəkr gəldi. Ömər onuna getdi və dedi: Ey Əbu Bəkr! Biz haqda və onlar isə batıldə deyillərmi? Əbu Bəkr də dedi? Ey Xəttabın oğlu! O Allahın Rəsuludur və Allah heç vaxt onun işlərini nəticəsiz qoymur

”.Bu vaxt “Fəth” surəsi nazil oldu. Müsəlmanlara fəth və qələbə müjdəsini gətirdi

Hədislərdən birinin axırında bu cümlə də vardır ki “Eləki Allahın Rəsuluna (s) fəth müjdəsi nazil oldu, o surəni Peyğəmbər (s) Ömərin yanına göndərdi və onun üçün .oxudular

Ömər Peyğəmbərdən (s) soruşdu: Bu fəth və qələbə müjdəsidir? Peyğəmbər buyurdu:
(Bəli. Bu vaxt Ömər sakitləşdi və qayıtdı.)

Bu hadisədən və sonrakı fəsildə araşdıracağımız vəsiyyətnamədə ikinci xəlifə Ömərin Peyğəmbərə (s) qarşı cəsarətli və cürətli olması, onun Peyğəmbərə (s) olan imanının *إِنْ هُوَ مِنْ دُنْيَا* miqdarı, O həzrətin (s) sözlərinə və əməllərinə olan inamı və həmçinin barəsində O, *(S)_kefi istəyəni* (havadan) danışmır. Bu, ancaq *{ وَمَا يَنْطِقُ عَنِ الْهَوَى }* (Allah dərgahından) nazil olan bir vəhyidir. *(۲)* ayəsi nazil olan Peyğəmbərin (s) .qarşısında əks əməlinin olduğunu bizə bədirir

Yazılı bilməyən vəsiyyətnamə .۴

.۱

عَبْيَيْدُ اللَّهِ بْنُ عَبْدُ اللَّهِ بْنُ عُبَيْبَهُ، عَنْ أَبْنِ عَبَّاسٍ، قَالَ: لَمَّا حَضَرَ رَسُولُ اللَّهِ | الوفَاءُ وَ فِي الْبَيْتِ رَجُلٌ فِيهِمْ عُمَرُ بْنُ الْخَطَابَ فَقَالَ النَّبِيُّ | "هَلْمَّا أَكْتَبْتُ لَكُمْ كِتَابًا لَا تَضِّهَّلُوا بِعِيْدَةٍ؟ فَقَالَ عُمَرُ: إِنَّ رَسُولَ اللَّهِ | قَدْ غَلَبَ عَلَيْهِ الْوَجْعُ وَ عِنْدَ كُمْ الْقُرْآنُ حَشِّبَنَا كِتَابُ اللَّهِ، فَاخْتَافَ أَهْلُ الْبَيْتِ، فَاخْتَصَمُوا، فِيمِنْهُمْ مَنْ يَقُولُ: قَرَبُوا يَكْتُبُ لَكُمْ رَسُولُ اللَّهِ كِتَابًا لَنْ تَضْلُلُوا بَعْدَهُ، وَ مِنْهُمْ مَنْ يَقُولُ: مَا قَالَ عُمَرُ.

فَلَمَّا أَكْثَرُوا الْلَّغُو وَالْإِخْتِلَافَ عِنْدَ رَسُولِ اللَّهِ | قَالَ رَسُولُ اللَّهِ: قُومُوا، قَالَ عُبَيْدُ اللَّهِ: فَكَانَ أَبْنُ عَبَّاسٍ يَقُولُ: إِنَّ الرِّزْيَةَ مَا حَالَ بَيْنَ رَسُولِ اللَّهِ | وَ بَيْنَ أَنْ يَكْتُبَ لَهُمْ ذَلِكَ الْكِتَابِ

səh:531

Səhihi-Buxari”, 4-cü cild, “Kitabul-xums”, “İsmu mən ahədə summə ğdqr”“ . [1] -1 bölməünün əsasında hədis: ۳۰۱۱; həmin mənbə, 6-ci cild, “Kitabut-təfsir”, “Fəth surəsinin təfsiri” və “Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-cihad”, “Sulhul-Hudeybiyyə”, ;hədis: ۴۵۵۳

;ən-Nəcm” surəsi, ۲-cü və ۴-cü ayələr“ . [2] -۲

Ubeydullah ibn Ötbə İbn Abbasdan nəql edir: “Eləki Peygəmbər (s) can verirdi, onun evində bir çoxları o cümlədən Ömər ibn Xəttab da hazır idilər. Peygəmbər (s) buyurdu: Qələm və kağız gətirin vəsiyyətimi yazım ki, məndən sonra yolunuzu azmayasınız. Ömər dedi: Xəstəliyi onu üstələyib və o sayıqlayır. Hal-hazırda Quran sizin yanınızdadır. Allahın bu kitabı bizə bəs edər. Evdə olan səhabələr arasında münaqışə başladı. O yerə çatdı ki, iş mübahisənin şisməsinə səbəb oldu

Bəziləri deyirdilər ki: Gətirin Peygəmbər (s) bir şey yapsın ki, ondan sonra azmayasınız. Ancaq bəziləri isə Ömərin sözlərini təsdiq edirdilər. Onlar Peygəmbərin (s) yanında yersiz söz-söhbətləri və ixtilafları ilə öz hədlərini aşdır. Peygəmbər buyurdu: Qalxın! (”.və mənim evimdən çölə çıxın

:Hədisi nəql edən Ubeydullah deyir

İşarə

İbn Abbas deyir: İslamda ən böyük müsibət Peygəmbərin (s) bu vəsiyyətnaməsini “ ”.yazmasına mane olan onların həmin yersiz söhbət və ixtilafları idi

.2

عَنْ أَبْنِ عُيَيْنَةَ، عَنْ سَلِيمَانَ الْأَحْوَلِ... عَنْ سَعِيدِ بْنِ جُبَيرٍ، عَنْ أَبْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ: يَوْمَ الْخَمِيسِ وَمَا يَوْمُ الْخَمِيسِ، ثُمَّ بَكَى حَتَّى خَضَبَ دَمْعَهُ الْحَصَبَاءَ، فَقَالَ: اشْتَدَّ بِرَسُولِ اللَّهِ وَجْهُ يَوْمِ الْخَمِيسِ، فَقَالَ: إِنْتُونِي بِكِتَابٍ أَكْتُبْ لَكُمْ كِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ أَبَدًا، فَتَنَازَعُوا وَلَا يَتَبَغِي عِنْدَنِي تَنَازُعٌ، فَقَالُوا: هَاجَرَ رَسُولُ اللَّهِ.

قَالَ: دَعْوَنِي، فَالَّذِي أَنَا فِيهِ حَيْرٌ مِمَّا تُدْعُنِي إِلَيْهِ وَأَوْصَى عِنْدَ مَوْتِهِ بِشَلَاثٍ: أَخْرُجُوهُ الْمُشْرِكِينَ مِنْ جَزِيرَةِ الْعَرَبِ، وَأَجِيزُوهُ الْوَفَدَ بِنَحْوِ مَا كُنْتُ أُحِيزُهُمْ، وَنَسِيتُ الْثَالِثَةَ.

İbn Uyeynə Suleymandan və o da Səid ibn Cubeyrdən o da İbn Abbasın belə !?söylədiyini nəql edir ki: “Pənc şənbə günü (yəni dördüncü gün) nə müsibətli bir gün idi

Sonra o qədər ağladı ki gözünün yaşları oturduğu xırda

daşları islatdı. Sonra belə dedi: Həmin gün, Peyğəmbərin (s) xəstəliyi qalxmışdı. Əmr etdi ki kağız gətirin. Sizə bir vəsiyyət yazım ta məndən sonra heç vaxt azmayaşınız. Ancaq söz-söhbətlə mübahisəyə başladılar – Hansı ki, o Həzrətin (s) hüzurunda belə iş görmək olmaz – və belə dedilər: Peyğəmbər sayıqlayır

Peyğəmbər (s) buyurdu: “Dəuni” məni tənha qoyun. Xəstəliyimin mənə verdiyi əziyyət sizinkindən daha yaxşıdır

İbn Abbas əlavə edir: Allahın Rəsulu (s) ölüm ayağında üç şeyə vəsiyyət etdi: Müşrikləri ərəb yarımadasından çıxartmaq, Mədinəyə gələnləri mən necə qarşılıyib rəftar edirdimsə eləcə də hədiyyələrlə qarşılıyib rəftar edin. (Ravi deyir: Ancaq üçüncüsünü (.unutmuşam

Bu hədis “Səhihi-Müslim”də iki yolla biri Səid ibn Cubeyrin və ikincisi isə Ubeydullah ibn Ötbənin vasitsi ilə İbn Abbasdan nəql etmişlər.[\(1\)](#) “Səhihi-Buxarı”də də yeddi yerdə müxtəlif sənədləri ilə nəql olunmuşdur

Bu hədisin mətnində və kəlmələrində diqqət olunularası nöqtələr və dəyişiklik olduğu :üçün onlara işarə etməyi lazım bilirik

Bu yeddi yerdən üçünün səndi Peyğəmbərin vəsiyyət yazmaq istədikdə ona etiraz .[\(2\)](#) :edən xəlifə Ömərə aid olunduğu bildirilir

”قَالَ عُمَرُ: إِنَّ رَسُولَ اللَّهِ قَدْ غَلَبَ عَلَيْهِ الْوَجْعُ...“.

[\(3\)](#) Ömər dedi: Peyğəmbərin (s)xəstəliyi artıb və o sayıqlayır”

Bu məsələni nəql eləyənlərin dördünün adı isə qeyd olunmamışdır. Çünkü bir yerdə :belə qeyd olunmuşdur ki

فَقَالَ بَعْضُهُمْ: إِنَّ رَسُولَ اللَّهِ قَدْ غَلَبَهُ الْوَجْعُ

səh:522

Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-vəsiyyə”, “Tərkul-vəsiyyəti limən ləysə ləhu“ . [1] -1 ;şəyun yusa fih” bölümü, hədis: 163

Bu üç yer ibarətdir: ۱-ci cild, “Kitabul-elm”, ۴۰-ci bölüm, “Kitabətul-elm” hədis: . [۲] -۲ ۱۱۴; ۷-ci cild, “Kitabulmərza”, ۱۷-ci bölüm, “Qəvlul-mərizi qumu ənni” hədis: ۵۶۶۹ və ۹-cu cild, “Kitabul-etisami bil-kitabi vəs-sünnə”, ۱۶-ci bölüm, “Kərahiyyətul-xilaf”, hədis:

; ۶۹۳۲

[\(Bəziləri dedi: Peyğəmbərin \(s\) xəstəliyi artıb və o sayıqlayır”\(1\)](#)

Dedilər: **Peyğəmbər“**: فَقَالُوا: هَمْ أَنَا مَنْ يَرْجِعُ إِلَيْنَا رَسُولُ اللَّهِ هَمْ أَنَا مَنْ يَرْجِعُ إِلَيْنَا رَسُولُ اللَّهِ“ Həmçinin üç yerdə yenə belə qeyd olunmuşdur
[\(sayıqlayır”\(2\)](#)

Ancaq bütün hədislərin məzmunu açıq şəkildə bu etirazın xəlifə Ömər tərəfindən : فَقَالَ بَعْضُهُمْ " və " فَقَالُوا: olunduğunu və ilk şübhənin də onun tərəfindən edildiyini bildirir cümlələri də başqa bir hədəfi təmin edə bilməz və məsələni həqiqətindən " هَمْ أَنَا مَنْ يَرْجِعُ إِلَيْنَا رَسُولُ اللَّهِ " .azdırıa bilməz

Əgər Peyğəmbərin hüzurunda mübahisələr qarşıya çıxmışdırsa bunlar Ömərin sözünün qəbul olunub olmaması üzündən baş vermişdir. Bir dəstə onun fikri ilə :razılaşmış digərləri isə müxalif olmuşlar

"فَقَالَ عُمَرُ: إِنَّ رَسُولَ اللَّهِ | قَدْ غَلَبَ عَلَيْهِ الْوَجْهُ وَعِنْدَهُ كُمُّ الْقُرْآنِ حَشْبَنَا كِتَابُ اللَّهِ، فَاخْتَلَفَ أَهْلُ الْبَيْتِ، فَأَخْتَصَّ مُوَا، فَمِنْهُمْ مَنْ يَقُولُ: قَرَبُوا يَكْتُبُ لَكُمْ رَسُولُ اللَّهِ كِتَابًا لَنْ تَضَلُّوا بَعْدَهُ، وَمِنْهُمْ مَنْ يَقُولُ: مَا قَالَ عُمَرٌ."

Ömər dedi: Xəstəliyi onu üstələyib və o sayıqlayır. Hal-hazırda Quran sizin“ yanınızdadır. Allahın bu kitabı bizə bəs edər. Evdə olan səhabələr arasında münaqişə .başladı. O yerə çatdı ki, iş mübahisənin şisməsinə səbəb oldu

Bəziləri deyirdilər ki: Gətirin Peyğəmbər (s) bir şey yazsın ki, ondan sonra azmayasınız.
”.Ancaq bəziləri isə Ömərin sözlərini təsdiq edirdilər

İbn Əbil-Hədid müfəssəl bir hadisəni, İbn Abbasla Ömərin arasında olan danışqları :nəql edir ki, həmin söhbətlər əsnasında Ömərin özü bu həqiqətə etiraf edərək deyir

səh:524

;c1 cild, “Kitabul-məğazi”, “Mərəzun-nəbiy və vəfatih” bölümü, hədis: ۴۱۶۹-۶ . [1] -۱
cü cild, “Kitabul-cihad”, “Həl yəstəşfiu ila əhliz-zimmə” hədis: ۲۸۸۸. “Kitabul—۴ . [2] -۲
xums, Əbvabul-cəzyə vəl-məvadiə, İxracul-yəhudü min cəzirətul-ərəb”, hədis ۲۹۹۷; ۶-
;c1 cild, “Kitabul-məğazi”, “Mərəzun-nəbiy və vəfatih” bölümü, hədis: ۴۱۶۸

:Bəli, Allahın Rəsulu xəstə halında Əlinin adını yazsın. Ancaq mən bu işin qarşısını aldım

"وَلَقَدْ أَرَادَ أَنْ يُصَرِّحَ بِاسْمِهِ فَمَنَعَتْ مِنْ ذَلِكَ"

İbn Əbil Hədidi sonra deyir: Bu hadisəni "Bağdad tarixi" adlı kitabın müəllifi Əhməd ibn Əbi Tahir öz kitabında sənədləri ilə birləş nəql etmişdir.[\(1\)](#)

həcərə Rəsulullah" və ,Bu hədisdə diqqət olunulasi ikinci nöqtə . ۲
"غَلَبَ عَلَيْهِ هَجَرَ رَسُولُ اللَّهِ" گələbə ələyhi əl-vəcəu" kəlməsidir. Hər iki cümlənin mənası və məzmunu eyni" الْوَجْهُ
olduğunu və Peygəmbərin müqəddəs məqamına sayıqlamağın nisbət verildiyini
.bildirir

Lakin əhli-sunnə kitablarının müəllifləri və hədis rəviləri Peygəmbərə söylənilən
"ما ضَلَّ" "sayıqlayır" cümləsinin xəlifəyə irad olduğunu görüb, onun Quranın açıq və aydın
Sizin yoldaşınız (Məhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, "صَاحِبُكُمْ وَمَا غَوَى { }"
nə də azmişdir! [\(2\)](#) ayəsinə zidd olduğunu bilərək həmişəki işlərinə əl atıb bu hədisin
mənasını belə dəyişmişlər

Hansı yerdə ki xəlifənin adını açıq şəkildə nəql etməyib və bu sözü Peygəmbərin (s)
hüzurunda olanlara nisbət veriblər, həmin yerdə eyni bu cümləni Peygəmbərin (s)
.hüzurunda aşkar şəkildə söylənildiyi kimi nəql ediblər

"فَقَالُوا: هَجَرَ رَسُولُ اللَّهِ"

"Dedilər: Peygəmbər (s) sayıqlayır"

Ancaq hansı yerdə ki xəlifə Ömərin adı çəkilib yaxud onun adı ilə əlaqələndirilən "bəzi"
"الْوَجْهُ" sözünün əvəzinə "هَجَرَ" sözü ilə ifadə olunub orada
vəcəu" cümləsini

səh:535

Nəhcül-bəlağənin şərhi", 12-ci cild, səh. 21 (223-cü xütbə) və bu məsələnin oxşarı" . [1] - ۱
.87-ci səhifədə də gəlmişdir
;ən-Nəcm" surəsi, 2-ci ayə" . [2] - ۲

[İşlədiblər](#). Hansı ki, bu cümlə kinayə xarakteri daşıyır.[\(1\)](#)

Əvvəldə işaret etdiyimiz kimi, bu əməl və şübhəni Peyğəmbərin (s) hüzurunda olanlar həcərə” [هَجَرَ](#) deyil, əksinə Ömər ibn Xəttab söyləmişdir. Əgər orada olanlar da .kəlməsini işlətmişlərsə, bunu özlərindən deməmişlər. Əksinə Ömərdən öyrənmişlər

Diqqət olunuları başqa bir nöqtə hədisin özünə aiddir. Müəlliflər və bu hədisi nəql .[۲](#) edənlər hədisin bu hissəsini heç gətirməmişlər. Ancaq onların bəziləri isə Peyğəmbərin (s) həssas anlarında və vəsiyyətini kətbi surətdə yaza bilmədikdən sonra üç mövzuya vəsiyyət etmişdir. Hədisi nəql eliyənlər öz sözlərinə əsasən onun üçüncüsünü :unutmuşlar

وَ أَوْصَى عِنْدَ مَوْتِهِ بِشَلَاتٍ: أَخْرِحُوا الْمُشْرِكِينَ مِنْ جَزِيرَةِ الْعَرَبِ، وَ أَجِيزُوا الْوَفَدَ بِئْحَوِّيْ مَا كُنْتُ أُجِيزَهُمْ، وَ نَسِيَتِ التَّالِثَةَ.

Allahın Rəsulu (s) ölüm ayağında üç şeyə vəsiyyət etdi: Müşrikləri ərəb“ yarımadasından çıxartmaq, Mədinəyə gələnləri mən necə qarşılıyıb rəftar edirdimsə eləcə də hədiyyələrlə qarşılıyıb rəftar edin. (Ravi deyir: Ancaq üçüncüsünü ”(.unutmuşam

Qarşıya belə bir sual çıxır. Görəsən Peyğəmbərin (s) üçüncü vəsiyyəti nə idi ki hörümçək unutqanlığını öz torunun üzərinə toxuyub?! Yəqin o elə bir şeydir ki onun !yaddan çıxarılması və unudulması məsləhət görülüb

Lakin hər nə olsa da bu qədər məlumdur ki, unudulan bu hissə Peyğəmbərin (s) vəsiyyəti və o Həzrətin əhəmiyyət verdiyi həmin həssas mövzudur. O həmin mövzudur ki, Peyğəmbər (s) onun yazılıması üçün kağız və qələm gətirilməsinə əmr etmişdir. Həmin məsələ, Peyğəmbərin (s) yaşadığı dövrdə və ölüm yatağında ümmətini zəlalətdən və azğınlıqdan qurtara

səh:529

“Səhiheyndə” zikr olunan yerlərlə tətbiq olunsun“ . [1] -1

bilən, tanıtdırdığı bir vasıtə və ümmətin həyatı ilə bağlı olan İslami bir məsələsi idi.(1)

Qısa sözlə, Peyğəmbər ağır və böyük bir əməl vəsiyyət etmişdir ki, elə bu da onların Peyğəmbərə qarşı çıxmamasına və onun müqəddəs zatı-pakına “sayıqlamaq” nisbətinin verilməsinə səbəb olmuşdur

Bəli, bu əhəmiyyətli sayılan məsələ Allahın Rəsulu (s) tərəfindən məhv olunmadı. Onun üçüncü vəsiyyəti də elə həmin məsələ idi. Həzrət (s) həmin vəsiyyəti ilə haq yoldan azazacaq və zəlalətə uğrayacaq olan ümmətinin qarşısını almaq istəyirdi

Şübhəsiz ki, Peyğəmbər yazmaq istəyirdi. Bu əməlin qarşısı alınsa da, o Həzrət (s) buna baxmayaraq onu şifahi olaraq açıq və aydın şəkildə söyləmişdir. Bu hədisi nəql edən də bunu bilirdi. Ancaq onun ifşa olunmasını məsləhət bilməmiş, unutqanlıq və yaddan çıxarmaq kimi bəhanələr və üzrlər gətirmişdir

Təəccüblüsü budur ki, İbn Abbas və Səid ibn Cubeyr Peyğəmbərin (s) üçüncü vəsiyyətini nəql etmişlər. Ancaq növbə (bu hədisi nəql eləyənlərin üçüncü silsiləsindən .sayılan) “Suleymana” çatarkən, onun yadından çıxmış və unutmuşdur

Buna görə də Buxari açıqlayır ki, Süfyan ibn Uyəynə (hədis silsiləsinin dördüncü nəql :edəni) deyir

"فَالْ سُفِّيَانُ: هَذَا مِنْ قَوْلِ سُلَيْمَانَ"

"سَيِّدُ الْ ثَالِثَةِ" "Üçüncüyü yadımdan çıxıb, unutmuşam"

səh:527

1- [1]. "إِنِّي تَارِكٌ فِيْكُمُ التَّقَائِنَ مِمَّا إِنْ تَمَسَّكُمْ بِهِمَا لَنْ تَضَعُلُوا أَبَدًا: كِتَابَ اللَّهِ وَ عِتْرَتِي - إِشْتَى بِكِتَابٍ أَكَتُبْ لَكُمْ كِتَابًا لَنْ تَضَعُلُوا بَعْدَهُ أَبَدًا". Mən sizin aranızda iki dəyərli bir şeyi əmanət qoyuram. Əgər onlardan yapışsanız heç vaxt zəlalətə düşməzsiniz: Allahın kitabı və Əhli-beytim – Mənə kağız və qələm gətirin. Sizə bir şey yazım ki məndən sonra heç vaxt zəlalətə və azığılığa .düşməyəsiniz

cümləsi, Səid ibn Cubeyrin və İbn Abbasın deyil, “hədisin üçüncü ravisi “Suleyman”ın sözüdür.”⁽¹⁾

Lənət olsun qeyri İslami siyasetə ki nə qədər faktları söyləməyin qarşısını alır, nə nə qədər aydın həqiqətləri təhrif edir və nə qədər lazım olan məsələləri yaddaşlardan .sildirir

Şübhə və onun cavabı

Əhli-sunnənin bəzi yazıçıları belə bir irad etmişlər ki, əgər vəsiyyətnamənin yazılması məsələsi belə əhəmiyyət kəsb edirdi. Nəyə görə Peyğəmbər (s) bir çoxunun etirazı ilə onu yazmadı? və nəyə görə Allahın Rəsulu (s) ümmətin xeyrinə olan bu məsələnin ?icrasında təslim oldu və oradakıların fikrili razılaşdı

Biz, söylənilən bu iradlara Əllamə Seyyid Şərafuddinin (Allah ona rəhmət eləsin) verdiyi :cavabla kifayətlənirik. O bu barədə belə deyir

həcərə” yəni“ مَعْجَرٌ (Məclisdəkilər tərəfindən açıqlanan həmin fikr və Peyğəmbəri (s) “sayıqlayır” kəlməsi ilə müttəhim etmək, o Həzrətin (s) öz əmrindən və göstərişindən .dönməsinə və vəsiyyətnamənin yazılmasının yaddan çıxarılmasına səbəb oldu

Buna görə də ədəbsizcəsinə söylənilən bu sözdən və Peyğəmbərin (s) hüzurunda, onun gözləri öündə baş verən bu şiddətli ixtilaf o Həzrətin (s) vəfatından sonra fitnə və qarşıdurmadan savayı, onun yazısı üçün heç bir nəticə qalmadı. O şəraitdə bihudə sözlərə və boş-boğazlığa başladılar. Bu üzdən Peyğəmbərə “Mənim məclisimi tərk .edin!” deməsindən başqa bir imkan qalmadı

Əgər Peyğəmbər (s) öz əmrinin icrasında israr etsəydi və vəsiyyətnamə yazılsaydı, onlar yenə də öz sözlərində olan

səh:۵۲۸

Səhihi-Buxari”, ۴-cü cild, “İxracul-yəhud min cəzirətil-ərəb”, hədis: ۲۹۹۷;“ . [1] -۱ .((Kitabul-xums, əbvabul-cizyə vəl-məvadiə

inadkarlığı daha çox göstərərdilər. O cümlədən öz tərəfadalarları da Peyğəmbərə (s) həcərə” yəni “sayıqlayır” kəlməsini sübuta yetirmək üçün, çox çalışaraq“ هَجْر söylənilən vəsiyyətnaməni rəd etməkdən ötrü bir çox dəlillər gətirməklə səhifələri dolduracaq və .kitablar yazardılar

Başqa bir tərəfdən Allahın Rəsulu (s) gördü ki, bu vəsiyyətnamə istər yazılısaydı istərsə də yox Əmirəl-möminin Əli (ə) və onun tərəfdarları ayənin məzmunu qarşısında tabe olan və ona əməl edənlərdirlər. Ancaq başqaları belə bir yazılı [\(vəsiyyətin varlığı ilə də ona hörbət qoymayaraq ona əməl etməyəcəklər.\)](#)

həcərə” yəni“ هَجْر Cavabın xülasəsi budur ki: İslam Peyğəmbəri (s) hiss etdi ki ona “sayıqlayır” kəlməsini nisbət verənlər onun ölümündən sonra da həmin nisbətlərin sübutu üçün israr edəcəklər və vəsiyyətnaməni və onun nübüvvətini etibardan və .dəyər qiymətdən salacaqlar. Ancaq nəticəsi də göz qabağındadır

Bu üzdən Allah Rəsulunun (s) dərin hikməti tələb edirdi ki, bu vəsiyyətnamənin yazılıması fikrindən daşınsın. Bununla belə etiraz edənlərin və onların itaətkarları .tərəfindən nübüvvətin əsasına irad tutmağa yol açılmasın

Təməttö həccı .⁴

İşarə

Xəlifə Ömərin xilafəti dövründə dəyişdirilmiş əməli dəsturlardan və hökmərdən biri də “Təməttö həccid”dir. Rəsuli Əkrəmin (s) əmrinə zid olaraq həyata keçirilən bu hökm Osmanın xilafəti dövründə və ondan sonra Əmirəl-möminin Əlinin (ə) eyirazına səbəb oldu. Həzrət Əlinin (ə) fədakarlığı və

səh:۴۲۹

səyi nəticəsində bu hökm Peyğəmbərin (s) buyurduğu kimi yerinə yetirilməyə başladı. Xəlifə Ömərin bu barədə olan əmri isə bir neçə müddətdən sonra ləgv olundu. Bütün əhli-sunnə xəlifənin nəzərinin əksinə olaraq bu növ həccin caiz olduğu barədə fətva [\(verirlər\)](#)

“Səhiheyin” və hədis kitabılarından ələ gələn bu hökmün necəliyi aşağıdakı kimidir“

?Təməttö həcc nədir

Mükəlləf olan şəxs üç aydan (Şəvval, ziqədə və zihəccə) birində miqatların birində ömrə niyyəti ilə ehram bağlayır. Sonra Məkkəyə daxil olur və Kəbə evinin təvafından sonra Səfa və Mərva dağlarının arasında səyi yerinə gətirir. Daha sonra təqsir edir (saçını qırxır) və ehramdan çıxır. Yəni ehram halında ona haram olan şeylər. Həmin ildə Məkkədən həcc üçün başqa ehram bağlayana qədər halal olur. Eləki həcc üçün ehram bağladı, Ərəfata tərəf hərəkət edir və ondan sonra məşhərə yollanır. Daha sonra “Mina”ya gəlir və fiqh kitabında yazılan: cəməratda daş atmaq, qurban kəsmək, təvaf .və s... başqa əməlləri yerinə yetirir. Bu həmin təməttö həccidir

Bu növ həccə “təməttö” deyilməsinin səbəbi budur ki, onda “mütə” yəni ehrama haram olan şeylərdən ləzzət aparmaq və istifadə etmək icazəli sayılmışdır. Çünkü işaret olunduğu kimi iki ehramın arasında (ömrə ehramı və həcc ehramı) ehram halında haram olan işlər halal olur. Bu arada hacı olan şəxs ömrə ehramında haram olan və sonradan həcc ehramında haram olacaq şeylərdən ləzzət aparar. Məkkədən qırx səkkiz mil (təqribən yetmiş səkkiz kilometr) uzaq olanlar həcc əməllərini bu keyfiyyətdə gərək yerinə yetirsindən

səh:54.

;) Müraciət edin: “Bidayətul-müctəhid”, “Kitabul-həcc .[1]-1

Bu hökm Quranının açıq ayəsi və İsləm Peyğəmbərinin (s) sözü və əməli ilə sübut olunmuşdur. Qurani-Kərim bu barədə belə deyir

{فَمَنْ شَمَّعَ بِالْعُمَرَةِ إِلَى الْحَجَّ فَمَا اسْتَيْسِرَ مِنَ الْهَذِيلِ فَمَنْ لَمْ يَحْدُ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجَّ وَسَبْعَهُ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةً كَامِلَةً ذَلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ}

Maneqiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə)“_ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdanan sonra yeddi gün oruc tutmalıdır ki, bu da tam

on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakın [olmayanlara](#) aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.” [\(1\)](#)

Bu zəminədə bir çox təvatür həddinə çatmış hədislər nəql olunmuşdur. Biz, onların bir .neçəsini gələcək bəhslərimizdə nəql edəcəyik

Peyğəmbərin cahiliyyət dövründə olan əməllərlə mübarizəsi

Cahiliyyət dövründə Şəvvəl, Zilqədə və Zilhəccə aylarında ömrə əməllərini yerinə yetirmək ən böyük günahlardan biri sayılırdı. Rəsuli Əkrəmin (s) təməttö həccini bu üç aylarda müsəlmanlara vacib etməsi, cahiliyyət dövrünün qanunları ilə mübarizədə .atlığı təzə addım idi

Ancaq bu əmr, onların əməllərinə zid və adi halın əksinə olduğu üçün birinci mərhələdə onu qəbul etmək bir çox müsəlmanlara ağır və çətin idi. Peyğəmbərin (s) bu əmri .onların etirazına səbəb oldu

:Bu barədə Buxari və Müslim İbn Abbasdan belə nəql edirlər

səh:541

İslamdan qabaq camaat həcc aylarında Ömrəni yerinə yetirməyi “əfcəru fucur” yer üzündə günahların ən böyüyü kimi düşünürdülər. Onlar deyirdilər ki; səfər ayı başa çatdıqda Ömrə əməllərinin yerinə yetirilməsi halal olur

...عَنْ أَبْنِ عَبَّاسٍ قَالَ: كَانُوا يَرَوْنَ أَنَّ الْعُمَرَةَ فِي أَشْهُرِ الْحِجَّةِ مِنْ أَفْجَرِ الْفُجُورِ فِي الْأَرْضِ، وَيَجْعَلُونَ الْمُحْرَمَ صَفِرًاً وَيَقُولُنَّ: إِذَا بَرَأَ الدَّبْرُ، وَعَفَا الْأَثْرُ، وَانْسَلَخَ صَفَرٌ حَلَّتِ الْعُمَرَةُ لِمَنْ إِعْتَدَرَ، قَدِيمَ النَّبِيِّ | وَأَصْحَابُهُ صَبِيَّهُ رَابِعَهُ مُهْلِلُينَ بِالْحَجَّ، فَأَمَرَهُمْ أَنْ يَجْعَلُوهَا عُمَرَةً، فَتَعَاظَمَ ذَلِكَ عِنْدَهُمْ فَقَالُوا: يَا رَسُولَ اللَّهِ أَىُّ الْحَلْ قَالَ: حَلَّ كُلُّهُ.

İbn Abbas əlavə edir ki; “Allahın Rəsulu (s) və onun səhabələri həcc üçün ehram bağladıqları halda zihəccə ayının dördüncü sübh çağı Məkkəyə daxil oldular. Rəsuli Əkrəm (s) əmr etdi ki, bu ehramı ömrəyə dəyişsinlər və ehramdan çıxsinlar. Ancaq bu əmri qəbul etmək səhabələrə çox ağır gəldi. Bu üzdən soruştular: Ehramdan çıxməqla haram olan şeylərin hansı bizə halal olur? Allahın Rəsulu (s) buyurdu: Bütün haram olan şeylər sizə halal sayılır.⁽¹⁾

...عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ: أَهْلَلْنَا مَعَ رَسُولِ اللَّهِ بِالْحِجَّةِ خَالِصًا لَا نُخْلِطُهُ بِعُمَرَةِ، فَقَدِمْنَا مَكَةَ لِأَرْبَعَ لَيَالٍ خَلَوْنَ مِنْ ذِي الْحِجَّةِ، فَلَمَّا طِفَنَا بِالْيَيْتِ وَسَيَّغْنَا بَيْنَ الصَّيْمَادِيَّةِ وَالْمَزْرُوَّةِ أَمْرَنَا رَسُولُ اللَّهِ أَنْ نَجْعَلَهَا عُمَرَةً، وَأَنْ نَحْلِلَ إِلَى النِّسَاءِ، فَقُلْنَا مَا يَبْيَنُنَا: لَيْسَ يَبْيَنُنَا وَبَيْنَ عِرَفَةِ إِلَّا خَمْسُ، فَنَخْرُجُ إِلَيْهَا وَمَيْذَاكِيرُنَا تَقْطُرُ مَيْتَيَا، فَقَالَ رَسُولُ اللَّهِ: إِنِّي لَأَبْرُكُمْ وَأَصِيدُكُمْ، وَلَوْلَا الْهَدْيُ لِأَخْلَلْتُ، فَقَالَ سَرَاقَةُ بْنُ مَالِكَ: أَمْتَعْنَاهُمْ هَذِهِ لَعْمَنَا هَذَا أَمْ لِلْأَبْدِ؟ فَقَالَ: لَا. لِأَبْدِ الْأَبَادِ.

Cabir ibn Abdullah deyir: “Biz Allahın Rəsulu (s) ilə həcc üçün ehram bağladıq. Ancaq ömrə buna daxil deyildi. Zihəccə ayından

səh:542

Səhihi-Buxari”, 2-ci cild, “Kitabul-həcc”, “ət-Təməttö vəl-qiran vəl-əfvad”⁽¹⁾. -1 bölümü, hədis: 1489; “Səhihi-Buxari”, 3-cü cild, “Kitabu fəzailus-səhabə”, 26-ci bölüm, “Əyyamul-cahiliyyə”, hədis: 3620; “Səhihi-Müslim”, 4-cü cild, “Kitabul-həcc” “Cəvazul-ömrəti fi şəhril-həcc” bölümü, hədis: 1340; “Sünəni-Nəsai”, “Kitabu mənasikul-həcc”, “Əşarul-huda” bölümü, hədis: 2736, əl-Həccu ibahətul-həcc

dörd gecə ötüb keçmişdir. Biz Məkkəyə daxil olduq. Təvafı və səyi (Səfa və Mərva arasında yeyin-yeyin yerimək) yerinə gətirdikdən sonra Allahın Rəsulu (s) bizə əmr etdi ki bu əməlimizi ömrəyə çevirək. Beləcə də qadınlarımız bizə halal olsunlar

Cabir deyir: Biz öz aramızda dedik ki Ərəfiyə qədər beş günümüz qalıb. Alətlərimizdən məni sözünlən halda Ərəfəyə hərəkət edək? Allahın Rəsulu (s) bu etirazı eşidib buyurdu

Həqiqətən, mən, sizlərdən dini hökmələrə nisbət ona ən yaxşı əməl edən, ən vəfali və "sadiq qalanam. Əgər özümlə qurbanlıq gətirməsəydim sizin kimi ehramdan xaric "olardım

Səraqəti bni Malik dedi: Bu təməttö həccİ bu ilə məxsusdur ya həmişə belə olacaq?
[\(Həzrət \(s\) buyurdu: "Həmişə belə olacaq"\)](#)

Biz bu hədisi "Sünəni-İbn Macə"dən nəql etdik. Bu hədis "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitablarında da qısa fərqlə qeyd olunmuşdur

:Səhihi-Müslim"də yenə Cabir ibn Abdullahdan belə rəvayət olunur“

...عَنْ حَمَّارِ بْنِ عَيْدٍ اللَّهُ قَالَ: أَهْلَلَنَا مَعَ رَسُولِ اللَّهِ بِالْحِجَّةِ فَلَمَّا قَدِمْنَا مَكَّةَ أَمْرَنَا أَنْ نَحْلِلَ وَعُمْرَةَ، فَكَبَرَ ذَلِكَ عَلَيْنَا وَضَاقَتْ بِهِ
صُمُودُرُنَا، فَبَلَغَ ذَلِكَ الْبَيْنِ | فَمَا نَدْرِي أَشَاءَ مِنْ قَبْلِ النَّاسِ، فَقَالَ: أَيُّهَا النَّاسُ: أَحْلُوا فَلُوْلَا الْهَدِيَ الَّذِي مَعِي فَعَلْتُ كَمَا فَعَلْتُمْ
قَالَ: فَأَخْلَلْنَا حَتَّى وَطَئْنَا النِّسَاءَ وَفَعَلْنَا مَا يَفْعَلُ الْحِلَالُ حَتَّى إِذَا كَانَ يَوْمُ التَّرْوِيهِ وَجَعَلْنَا مَكَّهَ يُظْهِرُ أَهْلَنَا بِالْحِجَّةِ.

Biz Allahın Rəsulu (s) ilə həcc üçün ehram bağladıq. Eləki Məkkəyə daxil olduq Rəsuli“ Əkrəm (s) niyyətimizi həcc ehramından ömrə ehramına dəyişməyimizə əmr etdi və

səh:543

Sünəni-İbn Macə", 2-ci cild, "Kitabul-mənasik", hədis: ۲۹۸.; "Səhihi-Müslim", 4-cü". [۱]-1 cild, "Kitabul-həcc", "Bəyanu vucuhul-ehrami və ənnəhu..." bölümü, hədis: ۱۲۱; "Səhihi-Buxari", 2-ci cild, "Kitabul-həcc", "Təqzil-haizul-manasiki kulluha" bölümü, hədis: ۱۵۶۸ və 2-cü cild, "Ömrətut-tənim" bölümü, və "Səhihi-Buxari", 2-cü cild, "əl-İştiraku fil-hədyi vəl-bədən" bölümü

Cabir deyir: Bu əmr, bizə çox ağır gəldi və ürəyimizə yatmadığına görə (narahatın Rəsuli Əkrəm (s) bu narahatçılığı bildi. ”فَكَبَرْ ذِلْكَ عَلَيْنَا وَضَاقَتْ بِهِ نُورَنَا“) çoxluğuna işarə edir. Bu xəbərin ona göydən verildiyini, yoxsa camaatdan kimsə çatdırıldığını bilmirdik. Bu vaxt o həzrət (s) belə buyurdu: camaat ehramdan çıxın. Əgər mənimlə bu qurbanlıq olmasaydı mən də sizin kimi ehramdan çıxardım.

Cabir deyir: Biz də ehramdan çıxdıq. Hətta öz qadınlarımıza da yatdıq. Məhrəm olmayanların gördüyü işi biz də elədik. Elə ki tərviyə günü (۱) çatdı, biz Məkkəni Ərəfata (تَرَفَ التَّرْفَ) tərk etmək istədik. Həcc üçün ehram bağladıq.” (۲)

Qısa sözlə cahiliyyət dövrünün fikri ilə yaşayan bu təzə müsəlmanların əqidəsinə görə, hər kəs haram aylarında ehram bağlayıb Məkkəyə daxil olarsa, ehrama haram olan şeylərdən birini yerinə yetirməyə onun haqqı yox idi. Xüsusilə də qadınlarla yaxınlıq etmək və s.. Bu iş, həccin əməlləri qurtardıqdan və həcc ehramından çıxdıqdan sonra icazəli sayılırdı. Onların da etirazı məhz bu idi.

səh:۵۴۴

Mütərcim: “Tərviyə günü”, zilhəccə ayının səkkizinci gününə deyilir. Bu kəlmənin . [۱] - ۱ mənasını iki cür açıqlamaq olar: ۱) Şeyx Səduq “İləlus-şəraye” kitabında nəql olunan hədisə əsasən belə deyir: Zilhəccə ayının səkkizinci gününü ona görə “Tərviyə” günü adlandırmışlar ki, o gün hacilar Məkkədən Ərəfəyə getmək üçün su tədarükü görürlər. O zamanda Ərəfədə su tapılmadığı üçün hacilar məcbur olurdular ki, özləri ilə su aparsınlar; ۲) Əllamə Hilli “Müntəha” adlı öz kitabında bildirmişdir ki, “Tərviyə”, “Reyy” maddəsindən olub “təfəkkür etmək, düşünmək” mənasındır. Çünkü Həzrət İbrahim (ə) Zilhəccə ayının səkkizinci gecəsi yuxuda oğlu İsmaili (ə) qurban kəsdiyini gördü. Eləki sübh açıldı, öz-özünə bu yuxunun Rəhmani və ya Şeytanı olması barədə düşünməyə başladı. Zil-həccə ayının doqquzuncu gecəsi bir də bu yuxunu görəndən sonra, doqquzuncu günü bu yuxunun Rəhmani olduğuna yəqin etdi. Elə buna görə də Zilhəccə ayının doqquzuncu günü “Ərəfə” yəni arif olmaq və bilmək günü adlanır. Səhihi-Müslim”, ۴-cü cild, “Kitabul-həcc”, ۱۷-ci bölüm, “Bəyanu vucuhil-ehrami“ . [۲] - ۲

;və ənnəhu dəcuzu ifradul-həcci vət-təməttöi...” hədis: ۱۲۱۶

Müsəlmanların bəziləri bu təzə əmri qəbul etməkdə o qədər şək-şübhədə idilər ki, bu İlahi qanuna tabe olmaq istəmirdilər. Hətta iş o yerə çatdı ki, Peyğəmbəri (s) ;qəzəbləndirib incitdilər. Aişə nəql edir ki

...عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ: قَدِمَ رَسُولُ اللَّهِ | لِأَرْبَعِ مَضِيَّنِ مِنْ ذِي الْحِجَّةِ أَوْ خَمْسَ، فَدَخَلَ عَلَيَّ وَ هُوَ غَصَّ بَانُ فَقُلْتُ: مَنْ أَعْظَبَكَ يَا رَسُولَ اللَّهِ أَدْخِلْهُ اللَّهُ النَّارَ؟ قَالَ: "أَوْ مَا شَعِرْتَ أَنِّي أَمْرَتُ النَّاسُ بِأَمْرٍ فَإِذَا هُمْ يَتَرَدُّدُونَ..." .

Allahın Rəsulu (s) Zihəccə ayının dördüncü ya da beşinci günü Məkkəyə daxil oldu.“ Birdən onu qəzəb dolu otağa girdiyini gördüm. Ərz etdim: Ey Allahın Rəsulu! Sizi qəzəbləndirəni Allah cəhənnəm oduna atsın. O həzrət (s) buyurdu: Aişə! Bilmirsənmi [Mən bu camaata əmr etdim? Onlar isə bu əmrə şəkk və şübhə edirlər...?](#)!”[\(1\)](#)

Təməttö həccinin haram edilməsi

İşarə olunduğu kimi bir qrup müsəlmanın istəyinin əksinə olaraq təməttö həcci Qurani-Kərimin ayəsinə və Peyğəmbər (s) əmrinə əsasən yerinə yetirildi. Bu hökm Əbu Bəkrin iki illik hakimiyyəti dövründə də Peyğəmbərin (s) buyurduğu kimi yerinə yetirilirdi. Ancaq, ikinci xəlifə Ömərin hakimiyyəti dövründə belə həccin qarşısı alındı və etiraz edənlər isə ciddi şəkildə cəzalandırılmaqla təhdid olundu. Bu barədə “Sihah” və “Sünən” kitablarında bir çox hədislər nəql olunmuşdur. Tarix və rical kitablarında da belə hədislər açıq şəkildə öz əksini tapmışdır. Biz bu barədə “Səhihey” kitablarında :nəql olunan bir neçə hədisi burada gətirməklə kifayətlənirik

.1

səh:۵۴۵

Səhihi-Müslim”, 4-cü cild, “Kitabul-həcc”, “Bəyanu vucubil-ehrami və ənnəəhu...”“ . [1] - 1
;bölmə, hədis: ۱۲۱۱

...قالَ عِمَرَانِ بْنِ حَصَّيْنَ: نَزَّلْتَ آيَةً الْمُتَعِّهِ فِي كِتَابِ اللَّهِ (يَعْنِي مُتَعِّهِ الْحَجَّ) وَ أَمْرَنَا بِهَا رَسُولُ اللَّهِ | ثُمَّ لَمْ تَنْزِلْ آيَةً تَسْخِخُ آيَةَ مُتَعِّهِ الْحَجَّ وَ لَمْ يَنْهِهِ عَنْهَا رَسُولُ اللَّهِ حَتَّىٰ مَاتَ قَالَ رَجُلٌ بِرَأْيِهِ مَا شَاءَ.

İmrان ibn Həsin deyir: “həcc mütəsinin ayəsi Quranda nazil oldu. Allahın Rəsulu (s) bu növ həcci yerinə yetirməyi bizə əmr etdi. Sonra mütə ayəsinin hökmünü sindiran nə başqa bir ayə nazil oldu, nə də ki Peyğəmbər (s) sağlığında onu qadağan etmişdir. [\(Sonralar bir kişi öz həva və nəfsi ücbatından bu barədə istədyini dedi.\)](#) [\(1\)](#)

.2

...عَنْ أَبِي نَصْرِهِ قَالَ: كُنْتُ عِنْدَ حَيْمَابِرِ بْنِ عَبْدِ اللَّهِ فَأَتَاهُ آتٍ فَقَالَ: ابْنُ عَبَّاسٍ وَابْنُ الزَّبِيرِ اخْتَلَفَا فِي الْمُتَعَيْنِ (مُتَعِّهِ الْحَجَّ وَ مُتَعِّهِ النِّسَاءِ) فَقَالَ جِيرٌ: فَعَلَنَا هُمَا مَعَ رَسُولِ اللَّهِ | ثُمَّ نَهَا نَا عَنْهُمَا عُمَرَ فَلَمَّا نَعْدَ لَهُمَا.

Səhihi-Müslim”də Əbi Nəzrədən belə rəvayət olunur ki: “Mən, Cabir ibn Abdullahın” yanında idim. Bir kişi gəldi və dedi: İndicə İbn Abbas və İbn Zubeyr iki mütələr (həcc mütəsi və Nigah mütəsi) barədə bir-biriləri ilə ixtilaflarıvardı. Cabir onun cavabında dedi: Bəli, biz Peyğəmbərin (s) dövründə hər iki mütəni yerinə yetirirdik. Ancaq sonralar Ömər bu işi görməyə bizi qoymadı. Biz də həmin əməli bir daha yerinə [yetirmədik.](#) [\(2\)](#)

.3

...عَنْ مَطْرُوفِ قَالَ: بَعَثَ إِلَيَّ عِمَرَانِ بْنِ حَصَّيْنَ فِي مَرْضِهِ الَّذِي تُوفَىٰ فِيهِ فَقَالَ: إِنِّي كُنْتُ مُحِيدًا لَّكَ بِأَحَادِيثٍ لَعَلَّ اللَّهُ أَنْ يَنْفَعَكَ بِهَا بَعْدِي، فَإِنْ عَشْتُ فَاكْتُمْ عَنْنِي وَ إِنْ مِتْ فَحَدَّثْ بِهَا

səh:546

Səhihi-Mülsüm”, 4-cü cild, “Kitabul-həcc”, 23-cü bab, “Cəvazut-təməttö”, hədis: . [1] - ۱ ۱۲۲۳-۱۲۲۶; “Səhihi-Buxari”, 2-ci cild, “Kitabul-həcc”, “ət-Təməttö bölümü”, hədis: ۱۴۹۶; ;“Səhihi-Buxari”, 5-ci cild, “Kitabul-məğazi”, “Bəəsə Əbi Musa iləl-yəmən”, hədis: ۴۰۸۹ ;Səhihi-Müslim”, 4-cü cild, “Kitabun-Nikah”, “Nikahul-mutə” bölümü, hədis: ۱۴۰۵” . [2] - ۲

إِنْ شِئْتَ إِنَّهُ قَدْ سَلَّمَ عَلَىٰ، وَاعْلَمُ أَنَّ نَبِيَّ اللَّهِ | قَدْ جَمَعَ يَنِّي حَيًّا وَعُمْرَهُ ثُمَّ لَمْ يَنْزِلْ فِيهَا كِتَابُ اللَّهِ وَلَمْ يَنْهَا نَبِيُّ اللَّهِ | قَالَ رَجُلٌ فِيهَا بِرَأْيِهِ مَاشَاءَ.

Başqa bir hədisdə, Müslim Mutrifdən belə nəql etmişdir: “İmrən ibn Həsin xəstəliyi ilə dünyadan getdiyi gün məni yanına çağırıldı və dedi: Mənim ölümüm çatıb. İndiki belədir, bir neçə mövzunu sənə deyirəm. Bəlkə məndən sonra sənin üçün xeyri və faydası olar. Ancaq əgər ölməsəm bunları gizli və sir olaraq saxla. Yox, əgər bu xəstəliyimlə ölsəm camaata söyləmək istəsən də heç bir maneəsi yoxdur. Bilki, Peyğəmbər (s) həcc və ömrəni bir ildə cəm etmişdir. Bu əməllərin qarşısını alacaq nə bir ayə nazil olub və nə də Peyğəmbər (s) ondan bizləri nəhy etmişdir. Ancaq bir kişi onun barəsində hər nə [\(istəyirdisə dilinə gətirdi.\)](#)”[\(1\)](#)

Bu hədislərdən belə istifadə olunur ki təməttö həccinin qarşısını alan və onu yerinə yetirilməsinə mane olan Ömər olmuşdur. Buradan iki həssas məsələ ələ gəlir

İmrən ömrünün axır anlarında o günə qədər məcbur olub saxladığı çox həssas . 1 məsələləri Mutrifə söyləmişdir. Amma bu hədisdə təkcə təməttö həccinə itoxunulmuşdur. Qalan sözlər isə unudulmuşdur

Bu vəsiyyət açıq şəkildə bunu bildirir ki, camaat həqiqəti açıqlamaqda azad . 2 deyildilər. Hakimiyyətdəkilərin əmrlərinə etiraz etməməyə məcbur idilər. Həqiqətləri xəlifələrin xeyrinə olaraq gizlədirdilər. Buna görə də Həsin deyir: “Əgər ölməsəm bu hadisəni gizli saxla. Yox, əgər ölsəm onun söylənilməsi üçün heç bir eyb və maneə ”.yoxdur

Bunlar hədis, təfsir, tarix və rical kitablarında Ömərdən nəql olunmuşdur. O minbərin başında açıq və aşkarmasına belə dedi

səh:547

Səhihi-Müslim”, 4-cü cild, “Kitabul-həcc”, “Cəvazut-təməttö” bölümü, hədis:“ . [1] -1

; 1226

"مُنْعَنٌ كَانَتَا عَلَى عَهْدِ رَسُولِ اللَّهِ | وَأَنَا أَنْهَى عَنْهُمَا وَأَعَاقِبُ: مُنْعَهُ الْحَجَّ، وَمُنْعَهُ النِّسَاءِ"

Peyğəmbərin (s) zamanında olan iki mütəni, "həcc mütəsini və qadınların mütəsini" "yerinə yetirməkdən çəkindirirəm və ona mürtəkib olanları cəzalandıracağam." [\(1\)](#)

Xəlifənin bu sözləri Əhməd ibn Hənbəlin "Müsnəd" adlı kitabının 1-ci cildinin 52-ci ondan "وَأَنَا أَنْهَى عَنْهُمَا" səhifəsində də getirilmişdir. Müntəha adı hala görə bu cümlə .pozularaq atılmışdır

Təməttö həccinin qarşısının alınma səbəbi

Mümkündür ki, bir nəfər belə bir sual versin: Peyğəmbərdən (s) sonra təməttö həccinin qarşısının alınma səbəbi nə idi? Bu hökmə qarşı çıxmada hansı hədəflər və ?məqsədlər var idi

Sualın cavabını bu barədə "Səhihey" və başqa mötəbər sənədlərdə yazılmış mətinlərdən əldə etmək olar. Çünkü bu sənədləri araşdırıldıqda məlum olur ki, bu hökmə qarşı çıxmağın səbəbi, yalnız müsəlmanların Peyğəmbər (s) vasitəsi ilə verilən hökmə tutulan iraddan başqa bir şey deyildir

"إِنَّطَّافْنَا وَمَذَا كِرْنَا تَفْطَرْ": Əsası olmayan həmin məsələ onların zehnində fikirlərini qarışdırırı "Alətlərimizdən məni sözünlən halda"

Həmin səbəblər, cahiliyyət dövründən zehndə qalan köhnə fikirlər hələ də onların .beyinlərində idi. Bu da Peyğəmbərin (s) qəzəblənməsinə və narahatçılığına səbəb oldu

Bəli, həmin dəlillər və fikirlər Peyğəmbərdən (s) sonra təməttö həccinin qarşısını almaqla Quranın açıq və aşkar hökmünün və cahiliyyət dövrünün adətləri ilə mübarizə aparan

səh:548

Əhkamul-Qurani cəsas", 1-ci cild, səh. ۳۴۲ və ۳۴۵ (Bəqərə surəsinin təfsiri) və ۲-". [1] -1 ci cild, "Nisa surəsinin təfsiri", "Qirtubinin təfsiri" ۲-ci cild, səh. ۳۷.; "Kənzul-ummal", "Ən-Nikah", hədis: ۴۵۱, Hindistan çapı, ۸-ci cild, səh. ۲۹۲, və "Şərhu təcridi Quşçı",

;”“İmamət fəsli

.Peygəmbərin (s) əmri qarşısında fikir yürütülməyə səbəb oldu

Bu məsələ “Səhihi-Müslim” kitabında və əhli-sunnənin başqa mötəbər kitablarında
:geniş şəkildə belə gəlmişdir

عَنْ إِبْرَاهِيمَ بْنِ مُوسَىٰ، عَنْ أَبِي مُوسَىٰ أَنَّهُ كَانَ بِالْمُتَعِّهِ فَقَالَ لَهُ رَجُلٌ: رُوَيْدَكَ بِعِضٍ فِتْيَاكَ فَإِنَّكَ لَا تَدْرِي مَا أَحْيَدَتْ
أَمِيرُ الْمُؤْمِنِينَ فِي السُّنْنَيْكِ بَعْدَ حَتَّىٰ لِقَيْهُ بَعْدُ فَسَأَلَهُ فَقَالَ عُمَرُ: قَدْ فَعَلَهُ وَأَصْحَابُهُ وَلَكِنْ كَرِهْتُ أَنْ يُظْلَوْا
مُعْرِسِينَ بِهِنَّ فِي الْأَرَاكِ ثُمَّ يَرْوُحُونَ فِي الْحَجَّ تَقْطُرُ رُؤُسُهُمْ.

Əbu Musadan nəql olunmuşdur ki; “O, həcc mütəsinə fətva verirdi. Bir kişi ona dedi: Belə fətvaların bəzisində tələsmə. Əmirəl-möminin Ömərin sonralar həcc əməllərində dəyişiklik etməsindən xəbərin yoxdurmu? Əbu Musa Ömərlə görüşdü və hadisəni :ondan soruşdu. Ömər cavab verdi

Bəli, Allahın Rəsulunun (s) və onun səhabələrinin təməttö həccini yerinə yetirdiklərini“ bilirəm. Ancaq müsəlmanların ərak (ağac) altında öz xanımları ilə yaxınlıq etməsi xoşa gəlməzdir. Üst-başlarından qüsl suyu süzülən halda həcc əməllərini yerinə yetirməsi
:(yaxşı deyil.)⁽¹⁾

“Səhihi-Müslim” kitabını şərh edənlərdən biri kitabın vərəq altısında bu səbəblərin“ :izahında belə deyir

bəzi müsəlmanların Peygəmbərin (s) dövründə təməttö Xəlifənin bu sözü“ bu cümlələrdən gözəldir.” فَنَأْتَى عَرَفَةَ تَقْطُرُ مَذَا كَيْرَنَا الْمَنِيْ ” həcci vacib olarkən söylədikləri Sonra belə deyir: “Bu cümlədə xəlifə təməttö həccinin qarşısının alınmasının səbəbini söyləmişdir. Çünkü “Zərqani”nin sözlərinə əsasən xəlifə Ömərin əqidəsinə görə hacı olan kəs, rahatlıq və

səh:549

“Səhihi-Müslim”, 4-cü cild, “Kitabul-həcc”, “Babu fi nəsxit-təhəllul”, hədis: ۱۲۲۲;“ . [1] -۱ “Sünəni-Nəsai”, 5-ci cild, “Kitabu mənasikul-həcc”, “Təməttö bölümü”; “Sünəni-ibn Macə”, 2-ci cild, “Kitabul-mənasik”, hədis: ۲۹۷۹; “Müsənədi-Əhməd”, 1-ci cild, “Müsənədi ;Ömər ibn Xəttab”, səh: ۴۹ və ۵.

kef çəkməməlidir. Buna görə də hacıların ehramdan çıxıb öz xanımları ilə yaxınlıq etməsi və sonra isə Ərəfata tərəf gedib, həcc əməllərini yerinə yetirməsi onun xoşuna gəlmirdi.⁽¹⁾

İmam “Sindi” “Sünəni-Nəsai”nin vərəq altısında xəlifənin sözlərinə izah gətirərək belə deyir: “Onun məqsədi budur ki, hacı olan kəs saçları dağılmış, qəmli və solğun halda olmalıdır. Təməttö həccində isə camaatın çoxu belə deyildir. Buna görə də Ömər bu ”.həccin qarşısını aldı

Hər halda əvvəldə işarə etdiyimiz kimi məntiq budur və məqsəd də birdir. Ancaq iibarətlər və ifadələr dəyişmişdir

Lakin bu nəzərlərin və dəlillərin cavabını Peyğəmbər (s) özü buyurmuşdur Mən Allahın qanunlarına sizdən daha çox təqvalı, daha yaxşı əməl edən“ أَصْدَقُكُمْ وَأَبْرُكُمْ ”və daha sədaqətliyəm .”⁽²⁾

{وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَمَا مُؤْمِنٌ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا}

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö'min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə ası olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmişdir!”⁽²⁾

Təməttö həcci Osmanın dövründə

Üçüncü xəlifənin dövründə Əmirəl-möminin Əlinin (ə) zəhməti və həmçinin bir çox müsəlmanların da Müaviyənin dövründə olan səyləri, təməttö həcci İslam Peyğəmbərinin (s) zamanında olduğu kimi yenidən əvvəlki halına qayıtdı. Tədricən ikinci xəlifənin əmri yaddaşlardan silindi. Ömərin bu həccin qarşısını

səh:55.

;Zərqanının Səhihi-Müslimə yazdığı şərhi”, (Beirut çapı), ۱۳۳۴، ۴-cü cild, səh: ۴۶“ . [۱]-۱ ;əl-Əhzab” surəsi, ۳۹-cı ayə“ . [۲]-۲

almasına baxmayaraq, bununla belə əhli-sünnə fəqihləri təməttö həccinin caiz olduğu barədə fətva verdilər. Bir müddət qadağadan sonra onlar da bu həcci yerinə yetirməyə başladılar

İndisə “Səhiheyə” kitablarında və mötəbər sənədlərdə bu barədə işarə olunan rəvayətləri nəql edək

عَنْ مَرْوَانِ بْنِ الْحَكَمِ قَالَ: شَهِدْتُ عُثْمَانَ وَ عَلِيًّا وَ عُثْمَانُ يَنْهَا عَنِ الْمُتْعِهِ وَ أَنْ يَجْمَعَ بَيْنَهُمَا، فَلَمَّا رَأَى عَلِيًّا أَهْلَ بِهِمَا لَبِيَ بِعُمْرِهِ وَ حَجَّهُ قَالَ: مَا كُنْتُ لَأَذْعُ سُنَّةَ النَّبِيِّ لِتَقُولَ أَحَدٌ.

Buxari və Müslim Mərvan ibn Həkəmdən belə nəql edirlər: “Osman ibn Əffani təməttö həccini qadağan etdiyini gördüm. Amma eləki Əli ibn Əbi Talib (ə) onun bu əməlini gördü, ömrə və təməttö həccini yerinə yetirmək üçün ehram bağladı və dedi: Mən heç vaxt Allahın qanununu və Peygəmbərin (s) adətini bir nəfərin sözünə görə tərk etməyəcəm”.⁽¹⁾

Yenə “Səhiheyə”də Osmanın Əmirəl-möminin Əli ilə ixtilafını Səid ibn Musəyyib belə açıqlayırlı

عَنْ سَيِّدِ الْمُسِيَّبِ بْنِ الْمُسَيَّبِ قَالَ: إِجْتَمَعَ عَلَيَّ وَ عُثْمَانُ بْنُ عَسْفَانَ وَ عُثْمَانُ يَنْهَا عَنِ الْمُتْعِهِ أَوْ الْعُنْرِهِ فَقَالَ عَلَيَّ: مَا تُرِيدُ إِلَيْيَ أَمْرَ فَعَلَهُ رَسُولُ اللَّهِ تَنْهَى عَنْهُ؟ فَقَالَ عُثْمَانُ: دَعْنَا مِنْكَ فَقَالَ: إِنِّي لَا أَسْتَطِعُ أَنْ أَدَعَكَ فَلَمَّا أَنْ رَأَى عَلِيًّا ذَلِكَ أَهْلَ بِهِمَا جَمِيعًا.

Əli ibn Əbi Talib (ə) və Osman Əsfanda (Məkkə və Mədinə arasında yerləşən bir kənd)“ bir-biri ilə üzləşdirilər. Osman mütənin və ya ömrənin qarşısını alırdı. Əli ibn Əbi Talib (ə) ona dedi: “Osman, sən Allahın və onun Rəsulunun əmrinin qarşısını almaqdan başqa ”?bir şey bilmirsən

Osman dedi: Bizi öz başımıza burax. Əmirəl-möminin (ə) buyurdu: “Səni öz başına buraxa bilmərəm.” Elə ki Əli (ə) vəziyyəti belə gördü özü ömrəyə və həccə ehram bağladı.”⁽²⁾

səh:551

Səhihi-Buxari”, 1-ci cild, 24-cü bölüm, “Ət-Təməttöv vəl-qiran”, hədis: 1494;“ . [2] -2
;“Səhihi-Müslim”, 4-cü cild, “Kitabul-həcc”, “Cəvazut-təməttö” bölümü, hədis: 1223

Müslim yuxarıdakı hədisi Abdullah ibn Şəqiqdən də nəql etmişdir. Bu cümlə də o .”Osman bu mövzuda Əliyə acıqlandı“ :رَفَاعَ عُشْمَانٌ لِعَلَىٰ كَلِمَةٍ

Səid ibn Musəyyib “Sünəni-Nəsai” kitabında bu ixtilafı belə nəql edir: “Əli (ə) Osmana :qarşı çıxdıqdan sonra dedi

إِذْ رَأَيْتُمُوهُ قَدْ ارْتَحَلَ فَارْتَحُلُوا فَلَبِي عَلَىٰ وَأَصْحَابِهِ بِالْعُمَرِ

Eləki gördünüz Osman hərəkət edir siz də hərəkət edin. Bu vaxt özü və tərəfdarları“ ”.ömrə üçün ehram bağladılar

cümləsinin şərhində deyir: “Əlinin (ə) məqsədi bu idi ki, siz də ”... إِذْ رَأَيْتُمُوهُ...“ İmam Sindiy onun yanında hərəkət edin. Ancaq ömrə üçün ehram bağlayın ki, o, sizin Peyğəmbərin (s) sünənəsini onun sözündən üstün tutduğunuzu görsün və bilsin ki, Allah qanununun [\(və Peyğəmbər \(s\) əmrinin qarşısında ona itaət etmək olmaz.\)](#)

Diqqət: Bildiyimiz kimi baş vermiş hadisələrin çoxu hədis və tarix kitablarında öz həqiqətini itirmişlər. Təhrif və siyaset əli onların üzərinə məxfi pərdələr çəkmışdır. Bu .hadisələrin hər mövzusunda bizə gəlib çatan məlumat çox azdır

Səhiheyn”də qeyd olunan təməttö həcci barədə Əmirəl-möminin Əli (ə) ilə Osmanın“ arasında olan bu ixtilaf, belə həqiqətlərdən biridir. Ancaq bu hadisəyə çox az işarə olunmuşdur. Şübhəsiz ki, bu ixtilaf bu sadəlikdə deyildir. Əbu Əmr ibn Əbdul Birrin öz kitabında Abdullah Zübeyrdən nəql etdiyi hədisdən məlum olur ki, ixtilafın və Osmanın .inkar etməsi o qədər şiddətli olmuşdur ki, Əlinin (ə) qətli ilə nəticələnə bilərdi

səh:552

Sünəni-Nəsai” kitabına İmam Sindinin yazdığı şərhi, 5-ci cild, “Kitabu mənasikul-“ . [1] -1 ;”həcc“, 152-ci bölüm “ət-Təməttö

Allah and olsun ki, mən Cəhfədə idim. Şam camaatının bir çoxu o cümlədən Həbib ibn“ Mülümei Fəhri də Osmanın yanında idilər. Osman söhbətə başladı. Təməttö həcci barədə söhbət etdi və dedi: Həcc əməllərini haram aylarında tamamlayın. Ömrə əməllərindən də ayrıolin. Yaxşı olar ki, ömrə əməllərini təxirə salasınız və Allahın evini iki ”.dəfə ziyarət edəsiniz. Çünkü Allah xeyrə bərəkət vermişdir

İbn Zubeyr deyir: Əli (ə) Osmanın cavabında dedi: Sənin fikrin budur ki, Allah kitabında bəndələrinə verdiyi icazəsini çətinləşdirəsən? və Peyğəmbərin (s) uzaq yerlərdən gələnlər üçün buyurduğu qanuna əməl etməkdən çəkindirəsən? Bu vaxt Əli (ə) özü ”.ömrə üçün ehrəm bağladı

Sonra Osman camaata üz tutub dedi: Mən ömrənin qarşısını aldımmı? Mən bu əməli sizə qadağan etməmişəm. Söylədiyim bir nəzərdir ki onu açıqladım. Hər kim istəyirsə ”.əməl etsin və hər kim istəmirsa onu tərk eləsin

İbn Zubeyr əlavə edir: “Şam əhlindən olan bir kişinin sözünü heç vaxt unutmaram. O Həbib ibn Müsliməyə dedi: Bu kişiyə (Əli ibn Əbi Talib) bir bax, əmirəl-mömininə (Osmana) necə də qarşı çıxır? Allaha and olsun əgər Osman əmr versəydi başını bədənindən ayıradım. İbn Zubeyr deyir: Həbib öz əli ilə onun sinəsinə bir yumruq vurdu və dedi: Sakit ol! Peyğəmbərin (s) səhabələri bir-birilərinə etdikləri etirazı ”.başqalarından yaxşı bilirlər

فَإِنَّ أَصْحَابَ رَسُولِ اللَّهِ أَعْلَمُ بِمَا يَخْتَلِفُونَ... (۱)

Təməttö həcci Müaviyənin dövründə

Ötən səhifələrimizdə İbn Abbasla İbn Zubeyrin “İki mütə” barəsində olan ixtilaflarını və bu mövzuda Cabirin Abbasın

səh:552

Cameu bəyanıl-elmi və fəzlihi”, 1-ci cild, “Mərifətu usulil-elmi həqiqəti” bölümü,“. [1] - 1 ;səh: 2.

tərəfini saxlaması barədə söhbət etdik. Cabirin həcc mütəsini və kəbin mütəsini müdafiə etməsi nəinki bu yerdə əksinə bir çox başqa yerlərdə də nəql olunmuşdur. O hakimiyyətdə olan xəlifələr tərəfindən hədis söyləməyə qadağa qoyulan qorxulu bir zamanda aşkar şəkildə bu mövzunu açıqlamış və işin həqiqətindən müsəlmanları agah

[etmişdir.](#) [\(1\)](#)

Hədislər üzərində araşdırımlar bunu göstərir ki, Müaviyənin dövründə də təməttö həcci barədə olan çəkişmələr və ixtilaflar hələ də davam etmişdir. Müaviyə də çalışırdı ki, bu mövzuda ikinci və üçüncü xəlifənin qoyduğu bu bidət qorunub saxlanılsın. Ancaq bir çox müsəlmanlar onların bu adətinə qarşı çıxdılar və Müaviyənin bu əmrinə tabe olmaq istəmirdilər

:Sünəni-Nəsaidə belə gəlmişdir

عَنْ أَبْنِ شَهَابٍ عَنْ مَحَمَّدٍ...أَنَّهُ حَيَّدَتْهُ أَنَّهُ سَيَمِعُ سَيْعُدْ بْنَ أَبِي وَقَاصَ وَالضَّحَّاكَ بْنِ قَيْسٍ عَامَ حِجَّةِ مُعاوِيَةَ بْنَ أَبِي سُفْيَانَ وَ هُمَا يَذْكُرُانِ التَّمَّتُعَ بِالْعُمُرِ إِلَى الْحَجَّ فَقَالَ الضَّحَّاكُ: لَا يُصِيبُنِي ذَلِكَ إِلَّا مِنْ جَهْلِ أَمْرِ اللَّهِ تَعَالَى، فَقَالَ سَيْعُدُ: بِئْسَ مَا قُلْتَ يَا بْنَ أَخِي. قَالَ الضَّحَّاكُ: إِنَّ عُمَرَ بْنَ الْخَطَّابَ نَهَى عَنْ ذَلِكَ.

قالَ سَعْدُ: قَدْ صَنَعَهَا رَسُولُ اللَّهِ وَ صَنَعْنَا مَعَهُ.

Müaviyə ibni Əbi Süfyan həcc səfərinə çıxdığı ildə Səd ibn Əbi Vəqqas və Zəhhak ibn“Qeys (hər ikisi tanınmış müsəlmanlardan idi) arasında söz-söhbət və ixtilaf baş verdi. Zəhhak deyirdi: Təməttö həccini ancaq Allahın hökmünü bilməyənlər yerinə yetirər. Səd Zəhhakın cavabında dedi: Nə pis söz söyləyirsən?! Zəhhak dedi: Bəyəm Ömər ibn Xəttab təməttö həccini qadağan etməyib? Səd dedi: Düzdür, ancaq Allahın Rəsulu (s) [\(bunu yerinə yetirmişdir və biz də onun hüzürunda ona əməl etmişdir.\)](#) [\(2\)](#)

səh:554

Hədis kitablarına, xüsusilə də “Səhihi-Müslim”, “Həcci təməttöi” və “Nikah . [1] - 1 .mütəsi”nə müraciət edin

Sünəni-Nəsai”, 4-cü cild, “Kitabul-mənasikil-həcc”, “ət-Təməttö” bölümü; səh:“ . [2] - 2

SƏHİHİ–MÜSLİM VƏ MÜSNƏDİ–ƏHMƏD KİTABLARINDA BELƏ NƏQL OLUNMUŞDUR

;Kİ

...عَنْ سُلَيْمَانِ حَدَّثَنِي غَنِيمٌ قَالَ: سَأَلَتْ سَعْدِ بْنِ أَبِي وَقَاصَ عَنِ الْمُتْعَهِ؟ قَالَ: فَعَنْنَا هَا وَهَذَا كَافِرٌ بِالْعَرْشِ يَعْنِي مُعَاوِيَةً.

Səd deyirdi: Biz təməttö həccini o vaxt yerinə yetirirdik ki, Müaviyə hələ Allahın ərşinə“
küfr edirdi.”[\(1\)](#)

Bu iki məsələdən məlum olur ki, təməttö məsələsi barədə olan ixtilaflar və dedi-qodular Müaviyənin dövründə də var idi. Yoxsa, iki müsəlmanın ixtilaf etdiyi mövzunu müəyyən bir ilə bağlamaları və yaxud təməttö həcci məsələsini Müaviyənin kafir olduğu zamanla əlaqələndirilməsinin nəmənası vardır

Mütə və ya müvəqqəti evlənmək .[\(2\)](#)

İşarə

“Səhiheyin” kitablarındakı hədislərin məzmununa əsasən ikinci xəlifənin vasitəsi ilə“dəyişdirilmiş hökmlərdən biri də nigah mütəsidir (müvəqqəti kəbindir). Nə qədər ki, əhli-sunnə məzhəbinin arasında bu mövzu (xəlifə Ömrərin əmrinə əsasən) qadağan olmaqdadır və bəzən də şıə məzhəbinə onlar tərəfindən iradlar olunur və bu yolla şıələrə iftiralar atılır lazımlı bilirik ki, bu mövzunu beş hissədə araşdırıq

?Mütə nədir

Mütə və müvəqqəti evlənmək yəni, bir kişi bir qadınla müəyyən olmuş müddətə kimi və müəyyən edilmiş mehriyyədə evlənməsi deməkdir. Ancaq şəri cəhətdən onların evlənməsində heç bir maneə (daimi evlənmə kimi) olmamalıdır. Həmin

səh:555

Müsənədi–Əhməd ibn Hənbəl”, 1-ci cild, “Müsənədi–Səid ibn Zeyd ibn Əmr”, səh: . [1] – 181; “Səhihi–Müslim”, 4-cü cild, “Kitabu mənasikul-həcc”, “Cəvazut–təməttö”, hədis:

.müddət sona çatdıqda talaqa ehtiyac olmadan kişi və qadın bir-birilərindən ayrırlılar

Bucür evlilikdə, müddət qurtarmazdan əvvəl ər öz xanımından ayrılməq istəsə bu .haqqa malikdir. Yerdə qalan müddəti də ona bağışlaya bilər

Belə evliliyin hökmləri daimi evlilikdə olan bir çox hökmlərlə eyni və bəzi hökmlərlə isə .fərqlidir

Ortaq hökmlər

:Müvəqqəti evlilik daimi evliliklə aşağıdakı hökmlərdə eynidir ; İcab və qəbulun lazım olması; (Yəni qadın oxumalıdır kişi isə qəbul etməlidir .)

;Əcr və mehriyyənin vacib olması .

Müvəqqəti evlilikdə də daimi evlilikdə olduğu kimi ayrılan zamanı qadınla kişi, əgər .
yaxınlıq ediblərsə və qadın yaisə olmasa iddə saxlamalıdır. İntəhası belə evlilikdə .qadınların iddəsi iki heyz görünçə ya qırx beş gündür

.Belə evlilikdə vəfat iddəsi daimi evlilikdə olduğu kimi dörd aydır .

Müvəqqəti evlilikdə hamilə qadınların iddəsi daimi evlilik kimidir. Əgər əri ölürsə .
.iddəsi “əbədul-əcələyn”[\(1\)](#)-dir. Ayrılarlarsa iddəsi uşağın dünyaya gəlməsi ilə qurtarır

Belə evlilikdən dünyaya gələn övladların daimi evlilikdə dünyaya gələn övladlarla irs .
.və başqa hökmlər baxımından heç bir fərqləri və üstünlüyü yoxdur

səh:559

Mütərcim: İki müddətin (yəni, əri ölmüş qadının saxladığı dörd ay on gün vəfat . [1] -
iddəsinin müddəti və uşağın doğulmasına qalan müddət) hər hansı birinə çox qalıbsa o müddəti iddə saxlamalıdır. Məsələn: Tutaq ki, kişi qadınla bir illik müvəqqəti kəbin kəsdirib. Hamiləliyin iki aylığında qadının əri dünyadan getsə o, məsələn yeddi ay iddə saxlamalıdır. Cünki onun yeddi ay müddəti vəfat iddəsindən (dörd ay on gün) çoxdur. Əgər uşağın doğulmasına məsələn iki ay qalıbsa, əri vafat etdikdən sonra qadın dörd

ay on gün vəfat iddəsi saxlamalıdır. Çünkü vəfat iddəsinin müddəti uşağın doğulmasına
qalan müddətdən çoxdur

Mütədə damad olmaq daimi əqddəki kimidir. Mütə vasitəsi ilə qadının anası və qızı . v
kişiyə əbədi haramdır. Həmçinin bir qadınla evləndiyi halda onun bacısı ilə evlənə
.bilməz

Mütədə də daimi əqddə olduğu kimi xüsusi yerlərdə məsələn: adət günlərində, . v
.Ramazan ayı günlərində və s... qadınla yaxınlıq etmək haramdır

Fərqli xüsusiyyətlər

:Müvəqqəti kəbinlə daimi kəbin arasında olan fərqlər aşağıda xülasələşdirilmişdir

Müvəqqəti evlilikdə müddət müəyyən olunmalıdır. Ancaq daimi əqddə isə müddət . v
,yoxdur

Müvəqqəti evlilikdə əgər irs aparmaq məsələsi əqddə qeyd olunmayıbsa, qadınla . v
kişinin öz arasında irs aparmaq yoxdur; Bu barədə nəzər ixtilafı vardır. Ancaq qadın
.əqd vaxtı öz əcrini daimi bir qadının apardığı irləndən çox yuxarı deyə bilər

Müvəqqəti evlilikdə mehriyyəni əqd zamanı oxumaq lazımdır. Ancaq daimi əqddə . v
;lazım deyildir

Müvəqqəti evlilikdə qadınlar əqd zamanı nəfəqə şərti qoymasalar, nəfəqə tələb edə . v
,bilməzlər

Daimi evlilikdə dörd qadından artıq qadın bir yerdə və bir zamanda sahib çıxmaq . v
[olmaz](#). Lakin müvəqqəti evlilikdə isə belə məhdudiyyət yoxdur;[A](#)

İslamda mütənin qanuni olması

İslam dinində belə evliliyin əsasının qoyulması barədə məzhəbindən aslı olmayaraq
bütün şia və sünni müsəlmanların nəzərləri eynidir. Bu, Qurani-Kərimin ayəsi və
.Peyğəmbərin (s) sünəssi əsasında sübuta yetirilmişdir

Amma o ki qaldı müsəlmanların birliyinə: Bütün

;Mütənən hökmləri, şıə fiqhinə müraciət edin . [1]-1

müsəlmanların müxtəlif əqidə və ayrı-ayrı səliqələrə malik olmasına baxmayaraq, Allah-Təala tərəfindən Peyğəmbər (s) vasitəsi ilə müvəqqəti evliliyin qanun kimi tanınması barədə nəzər fikirləri eynidir. Bu hökmün şəriət tərəfindən təsdiq olunması o qədər açıq və aşkardır ki, alimlər arasında mütə hökmü dinin zəruri məsələlərindən biri kimi sayıldığını iddia etmək olar. Bunu bilən hər bir müsəlman bu mövzunu inkar etməmişdir

Fəxri Razi bu barədə deyir: İslamin bütün alimləri müvəqqəti kəbinin İslam dinində mübah olması barədə eyni fikirdədirlər. Lakin ixtilaf burasındadır ki, görəsən bucür evlilik sonradan nəsx olunmuşdur, yoxsa yox? Bir qrupu bu qanunun qüvvədən düşdüyünü (nəsx olduğunu), bir qrupu isə hələ bu qanunun qüvvədə qaldığını söyləyirlər.[\(1\)](#)

:Quran bu barədə nə deyir

{فَمَا اسْتَمْتَعْثِمُ بِهِ مِنْهُنَّ فَأَتُهُنَّ أَجْوَرُهُنَّ}

İstifadə (müt’ə) etdiyiniz qadınların muzdlarını lazımi (müəyyən olmuş) qaydada_ [\(verin!\)](#) [\(2\)](#)

Bir çox əhli-sunnə təfsircilərinin nəzərinə görə və bütün şia mufəssirlərinin fikrincə bu ayə müvəqqəti evliliyə aiddir. “Muzdlarını lazımi (müəyyən olmuş) qaydada verin” .cümləsindən məqsəd mütə əqdində mehriyyəni (muzd və ücrəti) ödəməkdir

Hətta bir çox Quran qarıləri, o cümlədən: Əbi ibn Kəəb, İbn Abbas, Səid ibn Cubeyr və başqaları bu ayəni belə oxumuşlar

{فَمَا اسْتَمْتَعْثِمُ بِهِ مِنْهُنَّ إِلَى أَجَلٍ}

Onlar müvəqqəti əqdin şərtlərindən biri sayılan “müddət” və “əcəli” ayənin hissəsi .saymışlar

səh:558

;ən-Nisa" surəsi, ۲۴-cü ayə“ . [۲]-۲

Bu nəzəriyyəni Təbəri öz təfsirində qeyd etmişdir. Zəməxşəri “Kəşşaf” adlı təfsirində [İbn Abbasdan](#) və Fəxri Razi isə Ubəy ibn Kəəbdən nəql etmişlər.[\(1\)](#)

Təbərinin nəqlinə görə, İslam dövrünün əvvəlində təfsir alımlarından sayılan Mücahid .də bu ayənin mütə barəsində nazil olduğunu təsdiq etmişdir

Nisa” surənin ayələri də bu nəzəriyyənin şahididir və təfsircilərdən, alımların sayılan“ bu qrupun sözlərini təsdiqləyir. Çünkü Allah-Təala “Nisa” surəsinin əvvəlində daimi ;evliliyin hökmünü çox aydın şəkildə açıqlamışdır və buyurmuşdur ki

{فَإِنْ كُحْوًا مَا طَابَ لَكُمْ مِّنَ النِّسَاءِ مَشْيٰ وَثَلَاثَ وَرْبَاعَ فَإِنْ خَفْتُمْ أَلَا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكْتُ أَيْمَانُكُمْ ذَلِكَ أَذْنَى أَلَا تَعُولُوا}
{وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ بِخَلْهَةٍ فَإِنْ طِبِّنَ لَكُمْ عَنْ شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِئًا مَّرِيئًا}

Sizə halal olan (bəyəndiyiniz) başqa qadılardan iki, üç və dörd nəfərlə nikah – bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” “Qadınlarınızın mehrlərini könül xoşluğuyla

verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey

[\(bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!\)](#) [\(2\)](#)

Əgər bəhs etdiyimiz ayə (“istimta” ayəsi) də, daimi evlənməyə aid olarsa, bu o deməkdir ki, bir hökm bir surədə iki dəfə faydası olmadan təkrar olmuşdur. Halbuki bu .üslub Quranın bəlağəti ilə uyğun deyildir

səh:559

Təbərinin təfsiri”, 5-ci cild, Ayənin barəsində, “Kəşşaf”, 1-ci cild, səh. 519; və“ . [1] -1 ; (“Təfsiru Kəbir”, 3-cü cild, səh. 201 (Nisa surəsinin təfsiri
;ən-Nisa” surəsi, 3-cü və 4-cü ayələr“ . [2] -2

Amma əgər bəhs etdiyimiz ayə mütəyə aid olsa, onda yeni və müstəqil bir mənəni ifadə edib heç bir irada və təkrara yol qalmayacaqdır

Başqa ibarətlə söyləsək, “Nisa” surəsinə diqqət yetirdikdə görürük ki, bu surədə evlənilməsi haram olan qadınların bütün sinifləri açıqlanmışdır. Həmçinin qadınların halal olması yolunu da sira ilə belə bəyan etmişdir

;Azad qadınlarla daimi əqd bağlamaqla .۱

;Milki yəmin; (Əlinizin altında olan .۲

;Kənizlərlə evlənməklə .۳

;Müvəqqəti evlənməklə .۴

Daimi və “mələkul əyman”la evlənməyin hökmünü bu surənin üçüncü ayəsində belə oxuyuruq

{فَإِنْ كُحْوَأْ مَا طَابَ لَكُمْ مِّنَ النِّسَاءِ مَشْتَىٰ وَثَلَاثَ وَرْبَاعَ فَإِنْ خِفْتُمْ أَلَا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكْتُ أَيْمَانُكُمْ ذَلِكَ أَذْنَىٰ أَلَا تَعُولُوا}

Sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara

(çixmamağa) daha yaxındır.” [\(1\)](#)

Kənizlərlə və azad olmayan qadınlarla evlənməyin hökmünü də həmin surənin iyirmi beşinci ayəsində belə oxuyuruq

{وَمَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلًا أَنْ يَنْكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمَنَاتِ فَمِنْ مَا مَلَكْتُ أَيْمَانُكُمْ مِّنْ فَتَيَاتِكُمُ الْمُؤْمَنَاتِ}

İçinizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib_ _ (olduğunuz əllərinizin altında olan

[\(mō'min \(cavan, iffətli\) cariyələrdən \(kənizlərdən\) alsınlar.”](#) [\(1\)](#)

Bəhs olunan ayənin dördüncü sinfinə aid olan müvəqqəti evlənmək və mütədir

{فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَأَتُهُنَّ أَجْوَرُهُنَّ}

İstifadə (mütə) etdiyiniz qadınların muzdlarını lazımi (müəyyən olunmuş) qaydada [\(verin!\)](#) [\(2\)](#)

Sünnə və hədislər bu barədə nə deyir: Müvəqqəti evliliyin şəriət tərəfindən bir qanun .olması barədə əhli-sünənə və şia məzhəblərinindən bir çox hədislər nəql olunmuşdur

Buxari və Müslim də Sələməti ibni Əkvədən, Cabir ibn Abdullahdan, Abdullah ibn Məsuddan, İbn Abbasdan, Səburəti bni Məbəddən, Əbu Zər Qəffaridən, İmran ibn Həsindən, Əkvə ibn Abdullah Əsləmidən bir çox hədislər nəql etmişlər. Bu hədislərin .hamısı bu evliliyin şəriət hökmələrinindən biri kimi sayıldığı söyləyirlər

Bu barədə söylənilən hədislərin hamısını nəql etmək kitabımızın səbki ilə gəlmir. Çünkü bu barədə bütün hədisləri qeyd etmək üçün ayrıca bir kitaba ehtiyac vardır. Buna gör :də bu barədə “Səhihey”dən bir neçə hədisi gətirməklə kifayətlənirik

.1

الْحَسْنُ بْنُ مُحَمَّدٍ يُحَدِّثُ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ وَ سَلْمَةً بْنِ الْأَكْنَعَ قَالَ: حَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ | فَقَالَ: إِنَّ رَسُولَ اللَّهِ قَدْ أَذْنَ لَكُمْ أَنْ تَشْتَمِّعُوا يَعْنِي مُنْعَهُ النَّسَاءِ.

Müslim öz “Səhih” adlı kitabında Səlməti bni Əkvədən və Cabir ibn Abdullah Ənsarıdən belə nəql edir ki, “Peyğəmbərin (s) spzlərini çatdırın bizim yanımıza gəldi və elan etdi ki, Rəsuli-Əkrəm (s) sizə mütə etməyi icazə verdi. Yəni qadınlarla müvəqqəti [\(evlənin.\)](#) [\(3\)](#)

səh:561

”ən-Nisa“ surəsi, 25-ci ayə“ . [1] - 1
;ən-Nisa“ surəsi, 24-cü ayə“. [2] - 2

;Səhihi-Müslim”, 4-cü cild, Kitabun-Nikah, “Nikahul-mütə” bölümü, hədis: 1405“ . [3] - 3

:Bu hədisi Müslim öz kitabında bucür də gətirmişdir

إِنَّ رَسُولَ اللَّهِ | أَتَانَا فَأَذْنَ لَنَا فِي الْمُتْعِ

”.Peyğəmbər (s) bizim yanımıza gəldi və mütənin icazəsini verdi“

:Bu hədisi Buxari də öz “Səhih”ində belə gətirmişdir

كُنَّا فِي جَيْشٍ فَأَتَانَا رَسُولُ اللَّهِ فَقَالَ: إِنَّهُ قَدْ أُذْنَ لَكُمْ أَنْ تَسْتَمْبِعُوا فَاسْتَمْبِعُوا

Biz qoşunun içində idik. Həzrət Rəsulullah (s) bizim yanımıza gəldi və dedi: Sizə mütə“
لِلَّهِمَّ اعْلَمْ يَأْتِي إِذْنُكُمْ فَأَذْنُ لَكُمْ أَنْ تَسْتَمْبِعُوا فَاسْتَمْبِعُوا
eləməyə icazə verildi. Bəs, mütə edin.”[\(1\)](#)

;Yenə Müslim Cabir ibn Abdullahdan nəql edir ki .۲

...قَالَ: سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ: كُنَّا نَسْتَمْبِعُ بِالْقُبْصَةِ مِنَ التَّمَرِ وَ الدِّيقِ الْأَيَامَ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ | وَ أَبِي بَكْرٍ حَتَّى نَهَى
عَنْهُ عُمَرَ فِي شَأْنِ عَمَرٍ بْنِ حُرَيْثٍ.

Peyğəmbərin (s) və Əbu Bəkrin dövründə bir ovuc xurmanın və unun qarşılığında“
qadınlarla bir neçə günlük müvəqqəti evlənirdik. Ta ki, Ömr ibn Huraysin
cəryanında bu evliliyin qarşısını aldı.”[\(2\)](#)

:İbn Həcər, “Ömr ibn Huraysin” cəryanını xülasə şəkildə belə nəql edir

Ömr ibn Hurays Kufəyə gəldi. Orada bir kənizlə müvəqqəti evləndi (Mütə etdi). Sonra
o, ondan hamilə qalan kənizi Ömrərin yanına gətirdi. Xəlifə vəziyyəti Ömrədən soruşdu.

[\(3\)](#) O da etiraf etdi. Bu vaxt Ömr bu evliliyi qadağan etdi.[\(3\)](#)

;Səhiheyndə Abdullah ibn Məsud nəql etmişdir ki .۳

عَنْ قَيْسٍ قَالَ: سَمِعْتُ عَبْدَ اللَّهِ يَقُولُ: كُنَّا نَغْزُو مَعَ رَسُولِ اللَّهِ | لَيْسَ لَنَا نِسَاءٌ فَقُلْنَا:

səh:562

Səhihi-Buxari”, v-ci cild, “Kitabun-Nikah”, “Nəha Rəsulullah ən-nikahil-mutə“ . [1] -۱
;əxirən” bölümü, hədis: ۴۸۲۷

;Səhihi-Müslim”, ፪-cü cild, “Kitabun-Nikah”, “Nikahul-mütə” bölümü, hədis: ۱۴۰۵“ . [2] -۲

;Fəthul-bari”, ۹-cu cild, səh: ۱۴۹“ . [۳]-۳

أَلَا نَسْتَخْصِسْ؟ فَنَهَا نَعْنَ ذَلِكَ ثُمَّ رَخَّصَ لَنَا أَنْ تَنْكَحَ الْمَرْأَةِ بِالثَّوْبِ إِلَى أَجْلِ ثُمَّ قَرَأَ عَبْدُ اللَّهِ {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوْا طَيَّبَاتِ مَا أَحَلَّ اللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوْا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِيْنَ}.

Biz döyüslərin birində Peygəmbərin (s) yanında idik. Qadınlarımız bizimlə deyildi. Ərz “etdiq: Ya Rəsulullah! “istixsa” (kişilikdən düşmək) etmiyək? Allahın Rəsulu (s) bizi bu işdən çəkindirdi. Sonra bizə bir qadınla qarşılığında bir parça libas verib bir müddətə .kimi evlənməyə icazə verdi

Bu vaxt Abdullah ibn Məsud bu ayəni oxudu: (Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak ne'mətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da,)[Allah həddi aşanları sevməz!](#) [\(1\)](#)

Muslim, bu hədisi üç vasitə ilə Abdullah ibn Məsuddan nəql etmişdir. İbn Məsudun bu ayəni oxuması mütə əqdinin haram olmasına inananlar üçün etiraz və tənqid əlamətidir. O bu məsələyə işaret etmək istəyir ki, belə evlilik paklıqdan əlavə İslam qanunlarının bir hissəsidir və əbədi olaraq həmişə diri qalmalıdır. Ona haram hökmü .vermək İlahi hüdudlara və qanunlara təcavüz etmək deməkdir

Nəvəvi bu hədisin şərhində deyir: İbn Məsudun sözlərindən belə məlum olur ki, o da İbn Abbas kimi belə əqdin (mütənin) halal olduğunu bilirdi. Be evliliyin hökmünün nəsx olmasından (dəyişdirilməsindən) xəbəri yox idi

.٤

... ضَنْ أَبِي نَصْرَهُ قَالَ: كُنْتُ عِنْدَ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ فَأَتَاهُ آتٍ فَقَالَ: ابْنُ عَبَّاسٍ وَابْنُ الزُّبَيرِ اخْتَلَفَا فِي الْمُتَعَيْنِ فَقَالَ جَابِرٌ: فَعْلَنَا هُمَا مَعَ رَسُولِ اللَّهِ | ثُمَّ نَهَا نَا عُمَرُ فَلَمْ نَعُدْ لَهُمَا.

səh:563

Səhihi-Buxari”, 6-ci cild, “Kitabut-təfsir, “Maidə surəsinin təfsiri”, hədis: ۴۳۳۹; və“ . [۱] -۱ v-ci cild, “Kitabun-nikah”, “Ma yəkrəhu minət-təbəttul” bölümü, hədis: ۴۷۸۷; “Səhihi- ;Muslim”, 4-cü cild, “Kitabun-Nikah”, “Nikahul-mutə” bölümü, hədis: ۱۴۰۴

Əbu Nəzrə deyir: “Mən Cabir ibn Abdullahın məclisində idim. Bir nəfər gəldi və dedi: İndicə İbni Abbasla İbn Zübeyr iki mütə (əqd mütəsi və həcc mütəsi) barəsində biri-biri ilə mübahisə edirdilər. Cabir dedi: Bəli, hər iki mütəni Peyğəmbərin (s) zamanında yerinə yetirirdik. Sonra Ömər bizi ona əməl etməkdən çəkindirdi. Biz də daha ona əməl etmədik.”⁽¹⁾

İkinci xəlifənin mütəni haram etməsi

Bura kimi Qurandan, Peyğəmbər (s) sünənəsindən və müsəlmanların icmasından mütənin halal olmasına dəlillər söylədik. Həmçinin mütənin Əbu Bəkrin hakimiyyəti dövründə, ikinci xəlifənin hakimiyyətinin bir neçə dövründə də əməl olunmasını və şəxsən Ömər tərəfindən qadağan olunduğunu da söylədik.⁽²⁾ İndi isə bəzi tarixçilərin .və hədisçilərin nəzərlərini burada gətiririk

Əhməd ibn Hənbəl “Müsənəd” kitabında öz sənədləri ilə Əbi Nəzrədən nəql edir ki; “Mən Cabir ibn Abdullaha dedim: İbn Zübeyr və İbn Abbas mütə barəsində biri-biri ilə ixtilafi vardır; İbn Zübeyr mütənin qarşısını alır və İbn Abbas onun halal olduğunu bildirir. Cabir dedi: Xəbəri bilənin yanına gətirmisən. Biz Peyğəmbərlə (s) onun dövründə mütəyə əməl edirdik. Həmçinin Əbu Bəkrin də vaxtında yerinə yetirirdik. Eləki Ömər hakimiyyətə gəldi, camaata bir xütbə oxudu və dedi: “Quran həmin Quran və Peyğəmbər də həmin Peyğəmbərdir. Ancaq Peyğəmbərin zamanında iki mütə vardı. :Biri həcc mütəsi, ikincisi isə qadınların mütəsi

وَإِنَّهُمَا كَانَتَا مُنْعَتَانِ عَلَى عَهْدِ رَسُولِ اللهِ...⁽³⁾

Həcc mütəsi”ndə söylədiyimiz kimi, Əhməd ibn Hənbəlin“

səh:564

;Səhihi-Müslim”. 4-cü cild, “Kitabun-nikah”, “Nikahul-mütə” bölümü, hədis: 1405“ . [1]-1 . Mətnin ikinci və üçüncü hədislərinə diqqət olunsun . [2]-2 ;(Müsənədi-Əhməd”, 1-ci cild, səh. 52; (Musnədi Ömər ibnil-Xəttab“ . [3]-3

söylədiyi bu hədisdə Ömərin xütbəsinin axırı həzf olunmuşdur. Əslində o belə deyirdi: “Mən bu iki mütənin qarşısını alıram və hər kəs ona əməl edərsə ciddi şəkildə ”icəzalandıracam

[\(Siyuti deyir: “Ömər ibn Xəttab, mütənin qarşısını alan birinci şəxsdir.”\)](#)

Görkəmli fəqih və filosof alimi İbn Ruşd Əndulisi[\(۲\)](#) deyir: “İbn Abbasın mütənin halal olmasına inanması məsələsi məşhur bir məsələdir. Bu əqidədə Məkkə, Mədinə və Yəmən əhlindən tərəfdarları da vardır. Yenə nəql edir ki; İbn Abbas mütənin halal olmasına

{فَمَا اسْتَمْتَعْثِمُ بِهِ مِنْهُنَّ فَأَتُوْهُنَّ أُجْوَرَهُنَّ}

İstifadə (müt’ə) etdiyiniz qadınların muzdlarını lazımi _

müəyyən olunmuş) qaydada verin! [\(۳\)](#) ayəsini dəlil gətirmişdir. Başqa nəqlə görə isə „müddət” və “əcəl” kəlmələri də var idi“ {فَمَا اسْتَمْتَعْثِمُ بِهِ مِنْهُنَّ إِلَى أَجَلٍ مُسَمَّى} {فَمَا اسْتَمْتَعْثِمُ بِهِ مِنْهُنَّ}

İbn Ruşd əlavə edir ki; “Yenə İbn Abbasdan nəql olunmuşdur ki, o belə deyirdi: “Mütə Allah-Təala tərəfindən bizə verilən bir rəhmət idi. Onun vasitəsi ilə Məhəmmədin (s) ümmətini xüsusi nəzəri və inayətində saxlayırdı. Əgər Ömər onun qarşısını almasaydı ”.az adam zinaya məcbur olardı

İbn Ruşd yenə deyir: “İbn Abbasdan mütə barəsində nəql olunanı İbn Cərih və Əmr ibn ;Dinar da ondan nəql etmişlər. Həmçinin Ətadan da nəql olunmuşdur ki

”قَالَ: سِمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ: تَمَغَّنَا عَلَى عَهْدِ رَسُولِ اللَّهِ وَ أَبِي بَكْرٍ وَ نِصْفًا مِنْ خِلَافَةِ عُمَرِ ثُمَّ نَهَى عَنْهَا عُمَرُ النَّاسَ“

Cabir ibn Abdullahdan eşitdim ki, deyirdi: “Biz, Peyğəmbərin, Əbu Bəkrin dövründə və“ Ömərin hakimiyyətinin

səh:565

; (Tarixul-xülfə), səh. ۱۲۸ (Ömər ibn Xəttabin üstünlükleri fəsli“ . [۱] -۱
; Hicri tarixi ilə ۵۹۵-ci ildə dünyasını dəyişib . [۲] -۲
;ən-Nisa“ surəsi, ۲۴-cü ayə“ . [۳] -۳

ilk yarısında qadınlarla mütə (muvəqqəti evlilik) edirdik. Sonra Ömər bizi ondan çəkindirdi".⁽¹⁾

İbn Ruşdun yad elədiyi mütəni icazəli sayan İbn Cərih, hicrətin 150.-ci ilində vəfat etmişdir və öz zamanında Məkkənin çox böyük alimlərindən və fəqihlərindən idi

Abdullah ibn Əhməd ibn Hənbəl deyir: "Atamdan soruşdum: İslam aləmində təlifə .başlayan ilk kəs kim olmuşdur? Atam dedi: İbn Cərih

قال الشافعى: إشتمنع ابن حريج سبعين امرأه

İmam Şafei deyir: "İbn Cərih öz yaşayışı dövründə yetmiş qadınla müvəqqəti evlənmışdır."⁽²⁾

Tanınmış rical elmi alimi Zəhəbi də İbn Cərih barədə belə deyir: O, öz zamanında Məkkə əhlinin fəqih alimi idi. Onun yetmişə yaxın mütə etmiş həyat yoldası var idi və mütənin caiz olmasına əqidəsi vardı. Bütün rical tanıyan alımların nəzərincə o, "siqə"⁽³⁾ .bir kəs idi

قد ترَوَّجَ نحوَ مِنْ سَبْعِينَ اِمْرَأَهُ نِكاحَ الْمُتَّعِنَه⁽⁴⁾

:Fazıl Quşçı deyir: Ömər minbərin başında dedi

"مَتَعَانٌ كَاتَنَا فِي عَهْدِ رَسُولِ اللَّهِ وَ أَنَا مُحَرِّمُهُمَا وَ مُعَاقِبٌ عَلَيْهِمَا مُنْعَةُ النِّسَاءِ وَ مُنْعَةُ الْحَجَّ وَ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ".

Ey camaat! Peygəmbərin (s) zamanında üç məsələyə əməl olunurdu. İndi isə mən sizi“ onlara əməl etməkdən çəkindirirəm. Hər kəs onlara əməl etsə ciddi şəkildə cəzalandıracam: Qadınların mütəsi; həcc mütəsi; həyyə əla xeyril əməl.⁽⁵⁾

səh:566

Bidayətul-müctəhid", 2-ci cild, səh. 58 (Kitabun-Nikah, əl-Əvvəlu minha" . [1] -1 (nikahua-şuğar ;Təhzibut-təhzib", 6-ci cild, səh. 403 və 406" . [2] -2 ;İnanılmış və etibarlı . [3] -2 ;Mizanul-etidal", Məhəmməd əl-Bəcavinin təhqiqi, 2-ci cild, səh. 659" . [4] -4

Quşçının “Təcrid kitabıının şərhi”, “imamət bəhsı”, İbn Əbil Hədid də 1-ci cild, səh. . [5] -5
182-də xəlifənin bu sözlərini söyləmişdir. Ancaq axırıncı hissəsini zikr etməmişdir

Məmun, hakimiyyəti dövründə mütənin halal olmasını elan etmək istədi. Həmin dövrün alımlarından iki nəfər: Məhəmməd ibn Mənsur və Əbul-İnanı bu barədə onunla söhbət etmək üçün hüzuruna gəldilər. Onu misvakla dişlərini yuyarkən gördülər. O qəzəbli halda bu sözləri züm-zümə edirdi

مُتَعَنِّدٌ كَاتَنَا عَمَّا قَالَهُ رَسُولُ اللَّهِ وَ أَبُو يَكْرَ؟

Mühəmməd ibn Mənsur onunla söhbət etmək istədi. Əbul-İna işaret etdi və dedi: “Öməri “uydur” kəlməsi ilə xitab edənə biz necə söz deib onu öz fikrindən dəyişə bilərik

Ta ki Yəhya ibn Əksəm gəldi və Məmunu fitnə və üsyandan qorxutdu və onu öz fikrindən daşındırdı.[\(1\)](#)

Nəsx iddiası və yaxud hökmün qüvvədən düşməsi

Xəlifələrin tutduğu mövqeyləri möhkəmlətmək üçün və onları hər növ irad və tənqidlərdən uzaqlaşdırmaq üçün, həmçinin xəlifələrin biri tərəfinidən hər hansı bir hökm dəyişdirilməsilə onların təhrif hökmü əsasında əməl olunması üçün iki yolun birindən istifadə olunmuşdur: Hədisləri qondarmaq və İctihad iddiası

Yəni mümkün olan yerlərdə xəlifənin hökmü ilə bir sıra hədislər uydurulur və o hökm birbaşa Peyğəmbərə (s) nisbət verilirdi. Mümkün olmayan surətdə isə ictihad məsələsini irəli sürür və hər xəlifənin əmrini və onun xüsusi ictihadını sənəd kimi göstərirdilər. Bəzən isə hər iki yola əl atırlılar. Mütə bəhsin də üçünü qismin nümunələrində biridir

Beləki hədislərin mətni və tarix bunu göstərir ki, mütə Peyğəmbərin (s) zamanında, Əbu Bəkrin xilafti dövründə və Ömərin hakimiyyətinin əvvəllərində Quran və Peyğəmbərin ((S

səh:567

Bu hadisənin geniş şərhi İbn Xəlkanın tarixi kitabında (İran çapı) 2-ci cild, səh.. [1] - 1.567; və Yəhya ibn Əksəmin tərcümə etdiyi Vəfiyatul-əyan kitabında gəlmişdir

əmrinə əsasən yerinə yetirilirdi. Lakin ikinci xəlifə bu hökmü qadağan etdi və əmri pozanları isə cəza ilə qorxutdu. Biz ötən səhifələrizdə tarixçilərin və hədislərin bu barədə söylədiklərini qeyd elədik. Eyni halda həmin dövrdə Quran təfsir edən, alimlərdən və hədisçilərdən ibarət olan Peyğəmbər (s) səhabələrinin bir çoxunun xəlifə ilə ixtilaflarını da açıq şəkildə söylədik. Nəticədə onların sözləri və əməlləri ilə mütə hökmünü İslimin dinin sabit qanunlarından biri olduğunu açıqladıq

Ancaq sonralar xəlifənin bu hökmünə düzəliş vermək və əmrini sübuta yetirmək üçün bəzən mütə ayəsinin və qanunun nəsx olunmuş və etibardan düşmüş İslam qanunu kimi tanıtdırmış və qondarma hədislər düzəltmişlər. Bəzən isə mövzunu birbaşa [Ömərin ictihadlarından saymışlar.](#)

Mütə ayəsinin” və müvəqqəti evlənmə hökmünün nəsx olması iddiasına cavab“ vermək üçün ayrıca geniş bir bəhsə ehtiyac olduğuna görə əziz oxucumuzu bu barədə [yazılmış](#) və bəhs olunmuş başqa kitablara müraciət etməsini xahiş edirik.

:Burada təkcə bu nöqtəyə işaret edirik

Mütə hökmünü mənsux (qüvvədən düşmüş) hesab edənlər və bu uydurulmuş hökmü (nəsx və qüvvədən düşməni) Peyğəmbərin (s) zamanına nisbət verənlər ixtilaflı və qəbul olunmaz sözlər söyləmişlər. Hansı ki bu ixtilafın özü bir daha hökmün qüvvədən düşməsinin uydurma və qondarma olduğunu sübut edir

Çünki nəsxin trəfdarlarının bir çoxu bu nəsxni Qurana və bir çoxları isə sünne və hədislərə bağlayırlar. Hər iki nəzəriyyənin

səh:568

Məsələn: Fazıl Quşçı nəsx məsləsini qəbul olunmaz saydığı üçün ondan üz . [1] -
döndərib ictihadi dəlil gətirmişlər

Müraciət edin: “əl-Qədir”, ə-ci cild; “əl-Mizan”, 4-cü cild; “əl-Mütə”, Tofiq əl- . [2] -
Fəkikinin təlifi; Aytullah əl-uzma Xoyinin təlif etdiyi “əl-Bəyan” kitabı və onun fars
.dilində olan tərcümsi; Müəllif və onun həmkarı Ustad Hərisi ilə yazılmışdır

.tərəfdarları arasında da güclü ixtilaf vardır

Məsələn: Bu hökmün Quran vasitəsi ilə nəsx olduğunu söyləyənlər arasında beş nəzəriyyə müşahidə olunur. Çünkü onların bəziləri bu nəsxin

{وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ} {إِلَّا عَلَى أَزْوَاجِهِمْ أُوْ مَا مَلَكُتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُوِّمِينَ}

O kəslər ki, ayıb yerlərini (iffətsizlikdən) qoruyub saxlayarlar; Ancaq zövcələri və kənizləri istisna olmaqla. Onlar (zövcələri və kənizləri ilə görəcəkləri bu işdən ötrü) [\(qınanmazlar.\)](#) [\(1\)](#)

Quranın bu ayəsi olduğunu dəlil gətirmişlər. Bəziləri isə “İddə” ayələrini [\(2\)](#), bəziləri “İrs” ayəsini [\(3\)](#) mütə ayəsinin hökmünü ləğv etdiyini bilirlər. Dördüncü qrup “Təhrim” [\(4\)](#) ayəsini, beşinci qrup isə arvadların sayını bəyan edən ayəni [\(5\)](#) mütə ayəsinin hökmünü ləğv edən ayə hesab edirlər

Halbuki bu ayələrin heç birinin mənasının nasix (hökmü ləğv edən) olmaq üçün mütə ayəsi ilə ziddiyəti yoxdur. Hətta bu ayələrin bəziləri Məkkədə nazil olmuşdur. [\(6\)](#) Ancaq mütə ayəsi isə Mədinədə nazil olan ayələrdəndir. Əvvəlki hökm sonrakı hökmü ləğv edə bilməz

Mütə hökmünün sünənə və hədislə ləğv olduğunu söyləyənlərə gəldikdə isə, bu barədə on beşə yaxın bir çox nəzərlərlə üzləşirik. Çünkü bu rəvayətlərin bəzisində bu hökmün Xeybər döyüşündə ləğv olunduğunu, bəzisində Məkkənin fəthində, bəzisində ləğv olunan yer və tarixinin

səh:569

;əl-Möminun” surəsi, 5-ci və 6-ci ayələr“ . [1]-1

;Təlaq” və “əl-Bəqərə” surələrində“ . [2]-2

;ən-Nisa” surəsi, 12-ci ayə“ . [3]-3

;Həmin surə, 22-cü ayə . [4]-4

;Həmin surə, 3-cü ayə . [5]-5

;Məsələn: “Möminun” surəsinin 5-ci və 6-ci ayıləri . [6]-6

Təbuk döyüşündə olduğunu, bir çox rəvayətlərdə isə “Vida həcci”ndə baş verdiyini və [\[1\]](#) Ən nəhayət bəzisində isə “Hüneyn” döyüşündə və s... ləğv olunduğunu söyləmişlər.[\[2\]](#)

Ancaq səhih rəvayətlərdə və “Səhiheyn” kitablarında gələnlərə görə bu hökm nə Quran ayəsi ilə ləğv olunmuşdur və nə də Peyğəmbərin sünnəsi ilə ləğv edilmişdir. Əksinə Peyğəmbərin zamanında, Əbu Bəkrin xilafəti dövründə və Ömərin hakimiyyətinin əvvəllərində bu hökm yerinə yetirilirdi. Bu hökmü ləğv edib ona qadğa qoyan isə məhz Ömər olmuşdur

Lakin ayənin hökmünü ləğv edən hədislərə gəldikdə isə onların öz aralarında da ziddiyətlər vardır. Həmçini digər səhih rəvayətlərlə də təzaddadırlar. Bundan əlavə öz yerində sübut olmuşdur ki, “xəbəri vahid”[\[3\]](#) sayılan rəvayətlər Quran hökmünü sindirə .bilməz

İftiralar və əsası olmayan məsələlər

Mütə hökmünün Quran və Peyğəmbər (s) sünnəsinin vasitəsilə sabit olmasına baxmayaraq, həmçinin bu hökmün şərtlərinin şəfiqində aydın şəkildə izah olunması ilə yanaşı təəssüflər olsun ki bir qrup əhli-sunnə alimləri və yazıçıları suda boğulan şəxsin samana əl atlığı kimi, mütə barəsində əsassız və qondarma fikirlərini qələmə almağa məcbur görmüşlər. Yaxud da xoşa gəlməz təssübkeşlik nəticəsində şəni əsassız sözlərlə ittiham edib onlara olmayan iftiralar atmışlar. Burada biz onların :dördünü sizin nəzərinizə çatdırırıq

səh:57.

Bu ixtilaf və nəzər ayrılıqları nasix ünvanında nəql olunan hədislərin . [1] -1 mətnlərindən ələ gətirmək olar. Bu nəzərləri İbn Həcər Əsqəlani də “Fəthul-bari” kitabının 4-cü cildinin, 145-148 -ci səhifələrində (“Kitabun-Nikah”, “Nəhyin-Nəbiy ən nikahil-mütəti əxirən” bölümündə) gətirmişdir . Xəbəri-vahid”, bir nəfər vasitəsi ilə nəql olunan rəvayətə deyilir“ . [2] -2

O, mütə hökmü ilə mübarizəsində belə yazır: “Mütə məsələsi və mövzusu qadınların iffəti və evlənməyin bütün qanunları ilə ziddiyətlidir. Çünkü bu kimi evliliklərdə məqsəd kişilərin öz cinsi meyllərini doyuzdurmaq, zina etməkdən və bir yerdə yatmaqdan başqa bir şey deyildir. Bu evliliklə həqiqətdə qadınların iffətini və abrını aradan aparırlar. Çünkü hər gün özünü bir kişinin ixtiyarında qoyan bir qadının iffəti və şəxsiyyəti qalmır. Belə qadın məşhur şerin nümunələrindəndir

كُرَّهٌ حُذْفٌ بِصَوْلَجٍ فَتَلْقَفُهَا رِجْلٌ مِنْ رِجْلٍ

[O](#) bir topa bənzəyir ki, top ağacı ilə vurula və bir ayaq o biri ayağından onu ala. [\(1\)](#)

Şeyx Məhəmməd Əbduh belə təsəvvür etmişdir ki, müvəqqəti kəbinli arvad şəriət qanununa uyğun arvad deyildir. Çünkü onu “səffah” və zina adlandırmışdır. Halbuki biz əvvəldə belə evliliyin də şərtlər, iddə saxlanılması və övladların hüquqları baxımından .daimi evliliyə kimi olduğunu izah etmişdik

Amma onun müvəqqəti həyat yoldaşının əvəzinə “icarə olunmuş qadın” kəlməsini :istifadə etməsi və belə qadını əldən-ələ düşən topa oxşatmasına gəldikdə isə

Birinci: Əgər bu etiraz və irad doğru olarsa, həmin etiraz və iradlar əslində şəriətin bu qanununadır. Hansı ki, bu qanun Peyğəmbərin (s) vaxtında yerinə yetirilmişdir. Bu bənzətmənin müəyyən bir zamana aid edib Peyğəmbərin (s) dövrünü ondan istisna eləmək mənasızdır. Halbuki Peyğəmbərin (s) dövründə bütün müsəlmanların əqidəsinə görə bu qanundan istifadə olunurdu. Qəbahətli və pis sayılan bir şey həmişə .qəbahətli və pis olmalıdır

İkinci: Əgər bu etiraz və irad doğru olarsa, daimi evliliyə də

səh:571

aid olur. Heç bir qadının birinci ərindən ayrıldıqdan sonra özünə ikinci ər seçməsinə ixtiyarı yoxdur. Həmçinin ikinci ərinin vəfatından sonra üçüncüü ilə evlənməyə haqqı yoxdur. Çünkü belə halda Əbduhun nəzərinə görə qadın oyuncaq halına çevrilir və kişilərin əlində oynadılan topdan başqa bir şey deyildir. Bu baxımdan daimi evliliklə .müvəqqəti evliliyin arasında heç bir fərq yoxdur

Təəccüblüsü budur ki “əl-Mənar” kitabının müəllifi bu məsələni bəhs elədiyi səhifələrdə iddia edir ki, onun bu sözündəki məqsədi həqiqəti açıqlamaq olmuşdur və məzhəbi təəssübkeşlik üzündən deyildir. Eyni halda həmin təəssübkeşlik onu vadar edir ki Quranın açıq və aydın ayəsi, Peyğəmbərin sünnəsi və müsəlmanların icması ilə .sübuta yetirilmiş bu hökmü belə tənqid atəşinə tutaraq məsxərə etsin

b. Musa Carullahın sözləri

O, “Alu şıə” adlı öz kitabında deyir: “Ümumiyyətlə İslamda müvəqqəti evlilik hökmü mövcud deyildir. Bu evlilik barədə Quran ayəsi də nazil olmayıb. İslamın əvvəllərində belə bir evliliyin olması barsındə heç bir dəlilimiz də yoxdur. Ancaq bu qədər demək olar ki, belə evlilik şəriətin mübah və icazəli saydığı evlilik deyil, əksinə cahiliyyət dövrünün qalıqlarındanandır. Buna görə də mütə hökmünün ləğv olması İslami hökmün ləğv olunması demək deyil, əksinə cahillik və doğru sayılmayan bir işin qadağan və [\(haram olması deməkdir.\)](#)”¹¹

Musa Carullahın söylədiklərinə cavab olaraq ötən səhifələrimizi mütaliə etmək kifayətdir. Həmin səhifələrdə biz mütə hökmünü Quran və sünnə yolu ilə sübut olunmasına

səh:571

¹¹; “Alu şıə”, səh. 121-122”. [1]-1

aydınılıq gətirmişdik. Həmçinin bütün hədis alımlarının və təfsircilərin bu barədə olan yekdil nəzərlərini və bu evliliyin müsəlmanlar arasında həyata keçirildiyini də söyləmişdik. Musa Carullahın təəssübkeşliyi üzündən söylədiyi bu sözləri müsəlmanların hədis, təfsir və tarix kitablarına məsxərə etməkdən başa bir şey .deyildir

c. Alusının iftirası

Məhmud Şukri Alusi yazır: “Şiələrin yanında tanınan mütədən başqa, başqa bir mütə də vardır. Onu “Dövrə mütəsi” adlandırırlar. O mütənin fəziləti barədə rəvayətlər də nəql edirlər. Bu mütə belə baş tutur; Bir neçə nəfər qadını mütə edirlər. Qadın onlara deyir: Günəş doğandan günün bir miqdarı keçənə qədər bu kişinin müvəqqəti kəbinindəyəm O saatdan ta zöhrə qədər başqasının müvəqqəti kəbinində, zöhrədən əsrə kimi o biri kişinin, əsrdən ta məğribə qədər başqa bir kişinin, məğribdən də işa vaxtınadək bir kişinin, işadan gecə yarısına kimi bir başqasının və gecə yarısından [\(sübhün ilk çağına kimi başqa kişinin müvəqqəti kəbinindəyəm.\)](#)

Biz mütənin həqiqətini və onun mahiyyətini bu hədisin əvvəlində bəyan etmişdik. Alusının bu söylədikləri şəyə nisbət verdiyi açıq-aşkar töhmətdən və iftiradan başqa .bir şey deyildir

Təəssüflər olsun bu kişidən bir nəfər sual edən də yoxdur ki, ondan soruşsun: Axi mütəni belə adda və nişanədə tanıyan hansı şədir? Belə mütənin fəziləti barədə rəvayət nəql edən hansı rəvayətçidir? Yaxud hansı bir rəvayətdə belə bir mütənin adı !?çəkilmışdır

Öz xəyalları ilə düzəltdiyi bu rəvayətlər hansı kitabda nəql

səh:572

“Əl-Fusulul-muhimmə”, 6-cı cild, səh. 5. (fi təhriri məhəllun-nizai fi mutətin-nisa” . [1] -1

olmuşdur? hansı hədisçi söyləmişdir? Belə mütəyə hansı alim və ya savadsız adam fətva vermiş olar?! Şiənin hansı hədis, fiqh və təfsir kitabında belə bir mütədən bir əsər
!vardır

{وَلَا يَحْرُنَكَ قَوْلُهُمْ إِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا هُوَ السَّمِيعُ الْعَلِيمُ}

YA PEYğəMBƏRİM!) ONLARIN (KAFIRLƏRİN BOŞ, MƏ NASIZ) SÖZLƏRI SƏNI) –
KƏDƏRLƏNDİRMƏSİN. YENİLMƏZ İZZƏT (QÜVVƏT) BüTÖVLÜKDƏ YALNIZ ALLAH
MƏXSUSDUR. O, (HƏR ŞEYI) EŞİDƏNDİR, BİLƏNDİR! [\(1\)](#)

d. Şeyx Məhmud Şəltutun sözləri

O, Misirdə əl-Əzhər Universitetinin sabiq rəisi idi. Elmi məlumatı və təəssübkeşsizliyi ilə
tanınan Şeyx Şəltut mütəni izah edərkən öz təəssüblüyünü biruzə verərək belə deyir

Mütə nikahı – müvəqqəti evlilik də onun qismlərindəndir – budur ki, kişi evlənilməsinə“
maneəsi olmayan bir qadınla razılaşırlar. Belə ki qadın müəyyən və ya qeyri müəyyən
”!müddətə qədər müəyyən olunmuş bir şeyin qarşılığında onun yanında qalsın

Yenə deyir ki: Quranda evlənmək barədə çoxlu hökmlər nazil olmuşdur. Məsələn: İrs
və qohumluq əlaqəsi, təlaq, iddə və s... Bu hökmlərdən heç biri, biz tanışlığımız mütə
[\(nikahında mövcud deyildir!”\[\\(2\\)\]\(#\)](#)

Biz, “mütə nikahı”nı izahında söylədik ki, onun əsaslı şərtlərindən biri müddətin
müəyyən olunmasıdır. Həmçinin bu növ evlilikdə iddənin bütün növləri, qohumluq
əlaqəsi, ırs də vardır. Müvəqqəti evliliyi mütənin qisimlərindən hesab etmək
.mənasızdır

{أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهًهُ هَوَاهُ وَأَصَلَهُ اللَّهُ عَلَى عِلْمٍ وَحَتَّمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ

səh:574

;”Yunus” surəsi, 65-ci ayə“. [1] - 1
əl-Fətava”, 3-cü çap, səh. 273 (ünvani: “Zövvacul-mütə”, “əsasuz-zövacı fil-“ . [2] - 2
; (“Quran

Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ) – yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün yoldan çıxartdığı, qulağını və ?qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü

Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırınsız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünkü alımlə cahilin məs'uliyyəti eyni ola bilməz!)” [\(1\)](#)

Təravih namazı .

İşarə

Təravih namazı müstəhəb namazlardandır. Əhli-sünnə məzhəbi onu Ramazan ayının gecələrində camaatla birgə qılırlar. Bu namazın camaat şəkilində qılınması barədə Peyğəmbərimizin (s) heç bir göstərişi olmamışdır. O həzrətin (s) zamanında, Əbu Bəkrin xəlifəliyi dövründə və Ömərin hakimiyyətinin əvvəllərində də bu namaz camaatla birgə qılınmırıdı. Ümumiyyətlə İslama dinində müstəhəb namazlar arasında “İstisqa”- yazış namazından başqa heç bir müstəhəb namazın camaatla qılınması .caiz deyildir. Bu əməl vacib namazlara aiddir

Lakin ikinci xəlifə Ömər, hicrətin on dördüncü ilində belə qərara gəldi ki müsəlmanları mübarək Ramazan ayının gecələrində müstəhəb namazları tənha deyil, əksinə camaatla qılmağa vadər etsin. O, bu məsələni bütün şəhərlərə elan etdi. Mədinədə Ubəy ibn Kəəbi kişilər üçün, Təmimdədarını də qadınlar üçün pişnamaz təyin etdi. İndi isə :bu barədə “Səhiheyə” və bəzi başqa mənbələrdə nəql olunanları nəzərinizə çatdırırıq

.1

səh:575

...عَنْ عَبْدِ الرَّحْمَةِ ابْنِ بْنِ عَبْدِ الْقَارِيِّ أَنَّهُ قَالَ: خَرَجْتُ مَعَ عُمَرَ بْنِ الْخَطَّابِ لَيْلَةً إِلَى الْمَسْجِدِ فَإِذَا النَّاسُ أَوْزَاعُ مُتَفَرِّقُونَ يُصَيِّلُونَ الرَّحْمَةَ وَيُصَيِّلُونَ الْأَرْجُلَ فَيُصَيِّلُونَ بِصَيْلَةِ الْرَّهْطِ، فَقَالَ عُمَرٌ: إِنِّي أَرَى لَوْ جَمِيعُ هُؤُلَاءِ عَلَى قَارَئِ وَاحِدٍ لِكَانَ أَمْثَلُ ثُمَّ عَزَمَ فَجَمِيعُهُمْ عَلَى أَبَيِّ بْنِ كَعْبٍ ثُمَّ خَرَجْتُ مَعَهُ لَيْلَهُ أُخْرَى وَالنَّاسُ يُصَلِّونَ بِصَلَاهِ قَرِئَهُمْ قَالَ عُمَرُ: نَعَمْ الْبَدْعَهُ هَذِهِ... .

Buxari, Əbdur-Rəhman ibn Əbdul-Qaridən nəql edir ki; “Mən, Ömər ibn Xəttabla mübarək Ramazan ayının gecələrinin birində məscidə getdim. Camaatı dağınıq halda gördük. Onların hər biri məscidin bir kənarında təklikdə namaz qılmaqla məşğul olur, bir qrup isə məscidin bir kənarında yiğilib namaz qılırdılar. Ömər bu vəziyyəti belə görüb dedi: Nəzərimcə bu camaatın hamısını bir pişnamazın arxasına yiğsaq daha yaxşı olar. Sonra bu barədə qərara gəlib göstəriş verdi ki, hamı bu namazları Ubəy ibn Kəəbin arxasında qılsınlar.

Bu hadisədən sonra başqa bir gecədə Ömərlə yenə məscidə getdim. Bu dəfə camaatı bir pişnamazın arxasında namaz qıldığını gördük. Ömər ibn Xəttab mənə dedi: “Nə gözəl bidət idi ki mən qoydum!”⁽¹⁾

.2

عَنْ أَبْنِ شَهَابٍ، عَنْ حَمِيدٍ بْنِ عَبْدِ الرَّحْمَانِ، عَنْ أَبِي هُرَيْرَهُ أَنَّ رَسُولَ اللَّهِ | قَالَ: مَنْ قَامَ رَمَضَانَ أَيْمَانًا وَ احْتَسَابًا غُفرَ لَهُ مَا تَقدَّمَ مِنْ ذَنْبِهِ، قَالَ أَبْنُ شَهَابٍ: فَتَوَفَّى رَسُولُ اللَّهِ وَالْأَمْرُ عَلَى ذَلِكَ ثُمَّ كَانَ الْأَمْرُ عَلَى ذَلِكَ فِي خَلَافَهِ أَبِي بَكْرٍ وَ صَدْرَا مِنْ خَلَافَهِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا.

Buxari və Müslim İbn Şəhabdan belə bir hədis nəql edirlər ki; “Rəsuli-Əkrəm (s) buyurdu: “Hər kəs axırətə iman və əqidəsi üzündən Rəməzan ayının gecələrini ibadətlə keçirərsə onun bütün keçmiş günahları bağışlanar.” Bu cümləni də İbn

səh:576

Səhihi-Buxari”, ۲-cü cild, “Kitabus-səvm”, ۱-ci bölüm, “Fəzlu mən qamə” . [۱] -۱ ;Rəməzan”, hədis: ۱۹۰۶

;Şəhabdan nəql edirlər ki

Rəsuli-Əkrəm (s) dünyasını dəyişdi. Ramazan ayının gecələrinin bütün müstəhəb“ namazlarını necə ayrılıqda qılınmamasına əmr etmişdirsə həmin şəkildə də yerinə yetirilirdi. Əbu Bəkrin xəlifəliyi dövründə və həmçinin Ömərin hakimiyyətinin Əvvəllərində də müstəhəb namazlar həmin şəkildə qılınırıdır!”[\(1\)](#)

:İbn Səd “Təbəqat” kitabında yazır

”وَ هُوَ (عُمَرُ) أَوَّلُ مَنْ سَنَ قِيَامَ شَهْرِ رَمَضَانَ وَ جَمَعَ النَّاسَ عَلَى صَلَكَ وَ كَتَبَ بِهِ إِلَى الْبَلْدَانِ وَذِلِكَ فِي مُسْتَهْمَى رَمَضَانَ سَنَةً أَرْبَعَ عَشَرَةَ...”

Ömər, Ramazan ayının gecələrində camaat namazının əsasını qoyan birinci kəsdir.“ Bütün şəhərlərə yazılı surətdə bu əmri çatdırıldı. Bu hadisə hicrətin on dördüncü ilində baş vermişdi və Mədinənin camaati üçün iki pişnəməz təyin etmişdir: Biri kişilər üçün [\(və ikincisi də Mədinənin qadınları üçün.\)](#)[\(2\)](#)

Yəqubi on dördüncü hicri ilinin hadisələrini belə yazır: “Ömər, mübarək Ramazan ayının müstəhəb namazlarını camaatla bir yerdə qılınması əmrini bu ildə verdi. Bütün İslam şəhərlərinə də məktub göndərdi. Ubəy ibn Kəebə və Təmim Dariyə də əmr etdi ”.ki camaata pişnamaz durub namaz qılsınlar

Yəqubi yenə əlavə edir: “Bu barədə xəlifəyə etirazlar olundu və Peyğəmbərin (s), Əbu Bəkrin bu namazları camaatla qılımadıqlarını bildirdilər. Ömər onların cavabında dedi

səh:577

Səhihi-Buxari”, ۲-cü cild, “Kitabus-səvm”, ۱-ci bölüm, “Fəslu mən qamə” . [۱] - ۱ Rəməzan”, hədis: ۱۹۷; “Səhihi-Müslim”, ۲-ci cild, “Kitabus-səlatil-musafirin”, “et-Tərgibu fi qiyami Rəməəzan”, hədis: ۷۵۹ Təbəqat”, “Zikru istixlafi Ömər ibni Xəttab”, London çapı, ۲-cü cild, səh. ۲۰۲, Bu” . [۲] - ۲ məsələ başqa dəyişikliklə “Irşadus-sarı” kitabının ۲-cü cildində səh. ۴۱۵-də (Kitabus-səvm, “Fəzlu mən qaməs-səlatan” bölümündə) də zikr olunmuşdur

"إِنْ تَكُنْ بِدُعَةٍ فَمَا أَحْسَنَهَا مِنْ بِدْعَةٍ"

[\(Əgər bu əməl bidət belə olsa da ən gözəl bidətdir.\)](#) [1]

Siyuti "əl-Xüləfa" tarix kitabında deyir: "Hicrətin on dördüncü ilində Ömər camaati [\(Təravih\) namazına məcbur etdi.](#)" [2]

Əmirəl-möminin Əlinin (ə) rəftarı

Tarix və rəvayət kitablarından əlimizə çatan dəlillərə əsasən görürük ki, Əmirəl-möminin Əli (ə) öz xəlifəliyi dövründə bu namazı Peyğəmbərin (s) zamanında qılındığı kimi əvvəlki şəklinə qaytarılmasına və o Həzrətin (s) bu barədə buyurduğu əmrinin icra olunmasından ötrü çox zəhmət çəkdi. Ancaq müxtəlif səbəblərə görə o cümlədən bir qrup müsəlmanların cahilliyi və nadanlığı üzündən bu işdə onun zəhməti hədərə getdi .və nəticə vermədi

Əmirəl-möminin (ə) öz söhbətlərinin birində bu məsələyə toxunaraq belə buyurur

"وَأَمِرْتُ النَّاسَ أَنْ لَا يَجْمِعُوا فِي شَهْرِ رَمَضَانَ إِلَّا فِي فَرِيضَةٍ لَنَا دِيْنَاهُ بَعْضُ النَّاسِ مِنْ أَهْلِ الْعَشِيِّ كَمْ مَنْ يُقَاتِلُ مَعِيْ يَا أَهْلَ الْإِسْلَامِ وَقَالُوا: عَيْرَتْ سُبْنَهُ عُمَرَ نَهَيْنَا أَنْ نُصَلِّي فِي شَهْرِ رَمَضَانَ تَطْوِعاً حَتَّى خَفْتُ أَنْ يَثُورُوا فِي نَاحِيَهِ عَسْكَرِيِّ بُؤْسِي لَمَّا لَقِيْتُ مِنْ هَذِهِ الْأُمَّةِ بَعْدَ نَبِيِّهَا مِنَ الْفِرَقَةِ وَ طَاعَهُ أَئِمَّهُ الضَّالِّ وَ الدُّعَاءُ إِلَى النَّارِ".

Camaata əmr etdim ki, Ramazan ayında vacibi namzlardan başqa, digər namazları "camaatla bir yerdə qılmasınlar. Bir qrup əskərlərimin səsi ucaldı və dedilər: "Vay olsun indi də Ömərin qoyduğu sünət və qanun dəyişilir və Ramazan ayının namazlarını qılmaqdan bizi çəkindirirlər." Mən, ordumun içində bu fitnənin çoxalmasından qorxdum. Vay olsun bu camaatın halına ki, Peyğəmbərin (s) vəfatından sonra onların

səh:578

[1] - (Yəqubinin tarixi", 2-ci cild, (Beyrut çapı), səh. 140; (Əyyamu Ömər ibnl-Xəttab".
[2] - (Xəlifələrin tarixi", səh. 123; (Fəslu fi xilafəti Ömər ibnil-Xəttab".

[Əlindən nələr çəkdir... ”](#)[\(1\)](#)

İbn Əbil Hədidi Şafidən nəql edir ki; “Kufədə bir dəstə Əmirəl-möminin Əlidən (ə) Ramazan ayının müstəhəb namazlarını camaatıa qılmaq üçün pişnamaz təyin etməsini istədilər. Həzrət (ə) onları bu əməldən çəkindirdi və bu işin Peyğəmbər (s) sünnəsinə zid olduğunu izah etdi. Onlar da zahirdə öz istəklərindən əl çəkdilər. Ancaq məscidə yığışib öz aralarından bir nəfəri seçib ona iqtida etdilər. Əmirəl-möminin Əli (ə) məsələdən agah oldu. Oğlu Həsəni Müctəbəni (ə) onları ayırmağa göndərdi. Eləki Həsən (ə) məscidə daxil oldu və cəm olanlar da onun əlindəki taziyanəni gördülər, “Va Ömərah” qışqıra-qışqıra yəni “Vay Ömərin sünnəsi sindi” məscidin müxtəlif [\(qapılarından qaçmağa başladılar.\)](#)[\(2\)](#)

Bədruddin Eyninin izahı

Nə “[وَنِعْمَ الْبُدْعَه](#)” Səhihi-Buxari“ kitabından şərhçilərindən biri olan Bədruddin Eyni, Ömərin “gözəl bidətdir!” sözünün izahında belə deyir

Ömər, bu namazı ona görə bidət adlandırdı ki, Peyğəmbərin (s) və Əbu Bəkrin“.zamanında belə bir namaz yox idi. Çünkü bu namazı onun özü düzəltdi

[\(3\)](#)Sonra əlavə edir ki; “Bu yaxşı bir bidət olduğunu qeyri-şəri hesab olunmur.”[\(4\)](#)

Biz də, ondan soruşuruq: Siz belə bir namazın bidət olduğunu etiraf edirsiniz. Lakin bu .bidəti yaxşı və gözəl düşünürsünüz

səh:579

;Səlim ibn Qeysin kitabı”, səh. 162“ . [1] - 1

;Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədidi, 12-ci cild, səh. 282 (222-cü xütbə“ . [2] - 2

Umdətul-qarı”, 11-ci cild, səh. 126, (“Kitabus-səvm”, “Fəzlu mən qaməs-“ . [3] - 3

; (“səlatəyn

Əgər indi bu bidətin və qanunun Peyğəmbər (s) sünəsindən və qanunundan yaxşı olduğunu söyləsəniz, onda sizin bu sözünüz və əqidəniz kafir olmağınızə səbəb olar. Yox əgər Peyğəmbər sünəsinin bu bidətdən daha yaxşı olduğunu düşüňürsünzsə o zaman daha yaxşını qoyub belə bir bidətin dalınca getməyinizə heç bir əsas yoxdur

Üç təlaq .ʌ

?Üç təlaq hansıdır

Qadının öz ərinə üçüncü təlaqla haram sayılması bu deməkdir ki, bir kəs arvadına iki dəfə təlaq verdikdən sonra hər dəfə təlaq verəndə ona (ərinə) qayıtsa və yaxud iddə tamam olduqan sonra onunla yenidən evlənərsə, belə şəraitdə üçüncü dəfə ona təlaq verdikdə o qadın ərinə haram olur və nə qədərki başqa bir kişi ilə evlənməyib və o da (ikinci əri) ölməyib və yaxud da onun razılığı ilə boşanmayıb onunla (birinci əri ilə) evlənə bilməz

:Bu hökm Quranı-Kərimdə çox açıq və aydın buyurulub

{الطلاقُ مَرْتَانٌ فِإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَشْرِيعٌ بِإِحْسَانٍ... فَإِنْ طَلَقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدٍ حَتَّىٰ تَنكِحَ زَوْجًا غَيْرَهُ...}

Ric'i) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq“ (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir... Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlk ərinə) halal olmaz....”[\(1\)](#)

ət-təlaqu mərrətəni” cümləsi, açıq-ydın şəkildə göstərir ki, gərək bu təlaq“ ”الطلاقُ مَرْتَانٌ“ qadın və kişinin arasında ayrılığa səbəb ola. Əgər bir kəs üç dəfə təlaq və ayrılıq əvəzinə, arvadına yalnız bir dəfədə üç dəfə təlaq verdiyini bildirsə (səni üç dəfə boşadım) Quranı-Kərimin bu barədə olan ayəsinə

səh:58.

düzungün əməl etməyibdir. Çünkü belə bir təlaq, bir təlaq sayılır. Bu halda ərin öz arvadına qayıdışı və onunla yenidən evlənməsi düzgün sayılır

kəlməsinin təfsirində belə yazır: “Yəni, şəri təlaq vasitəsi ilə ”الْطَّلاقُ مَرْتَابٌ“ Zəməxşəri qadının öz ərinə haram olması və onunla evlənə bilməməsi budur ki, bir təlaq başqa bir təlaqdan sonra bir yerdə və cəm şəkildə deyil, ayrıca və müstəqil şəkildə baş versin

O əlavə edir: “Ayədə təlaqın iki dəfə olmasından məqsəd kəlməni təkrar etməklə və təkcə “Təlləqtuki təlaqəyn” yəni, “mən səni iki dəfə boşadım” söyləməklə deyil, əksinə təlaqın özünün əməli surətdə təkrar olunmasıdır.” Sonra Zəməxşəri izah edərək deyir:

:“Bu ayə Quranın başqa bir ayəsi kimidir ki, buyurulur

{نَمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقِلِبُ إِلَيْكَ الْبَصَرُ خَاسِأً وَهُوَ حَسِيرٌ}

Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun“ – düşərək yenə də sənə tərəf qayıdacاقdır!“ [\(1\)](#) Ayədə ikinci baxışdan məqsəd birinci [\(2\)](#) baxışdan sonrakı baxışdır.” [\(3\)](#)

Hər halda, məsələ Qurani-Kərimdə açıq-aydın bəyan olunmuşdur. Peyğəmbərin (s) əməli və rəftarı da həmin mənanı təsdiqləyirdi. Daha müsəlmanlar üçün şübhəli bir yer qalmamışdır

Lakin ikinci xəlifə təlaqın əməli surətdə həyata keçməsini şərt bilməmişdir. Yəni əgər bir kəs arvadına bir dəfə təlaq verərkən onun üç dəfə olduğunu qeyd edib deyərsə (səni üç dəfə boşadım) belə bir qadın xəlifə baxımından öz keçmiş ərinə əbədi olaraq haram olur. Daha onun ərinin ikinci dəfə ona qayıdışı və onunla evlənməsi mümkün :olmur

{حَتَّىٰ تَسْكِحَ زَوْجًا غَيْرَهُ}

səh:581

;əl-Mülk“ surəsi, 4-cü ayə“ . [1] - 1 ;(Kəşşaf“ təfsir kitabı, 1-ci cild, səh. ۲۶۶; (Bəqərə surəsinin təfsirində“ . [2] - 2

O zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz... . [1]

:İndi isə “Səhihi-Müslim”də bu barədə qeyd olunanları nəql edirik

.1

...عَنْ أَبْنَى عَبَّاسَ قَالَ: كَانَ الطَّلاقُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ | وَأَبِي بَكْرٍ وَسَيِّدِنَا مِنْ خَلَفِهِ عُمَرَ طَلاقُ الْثَلَاثَ وَاحِدَةٌ فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ: إِنَّ النَّاسَ قَدْ اسْتَعْجَلُوا فِي أَمْرٍ كَانَتْ لَهُمْ فِيهِ أَنَّا فَلَوْ أَمْضَيْنَاهُ عَلَيْهِمْ فَأَمْضَاهُ عَلَيْهِمْ.

İbn Abbas deyir: “Rəsuli-Əkrəmin (s) zamanında, Əbu Bəkrin xilafəti dövründə və Ömərin hakimiyyətinin əvvəlinci iki ilində “Təlaq” kəlmə ilə üç dəfə oxunsa da bir təlaq sayılırdı. Sonralar Ömər belə dedi: “Camaat, onlara möhlət verildiyi və xeyirli olan şeydə tələsdirər. Bu hökmü onların əleyhinə imzalayıb və “üç” kəlmə ilə bir təlaq (sayılan boşanmağı, üç kəlmə ilə üç təlaq kimi hökm oxusam nə yaxşı olar!)” [2]

Tavus deyir: “Əbul Söhba İbn Abbasa dedi: Təəccüblü xəbərlərdən bizə də söylə. Bu vaxt özü soruşdu ki; Üç təlaq Rəsuli-Əkrəmin və Əbu Bəkrin dövründə bir təlaq hesab olunmurdu? İbn Abbas dedi: Bəli, belə idi. Lakin eləki Ömər xilafətə çatdı camaat ”.təlaq verməkdə ifrat etdirər. Ömər də bu hökmü onların əleyhinə çıxartdı

:Başqa bir hədisdə də belə qeyd olunmuşdur

...إِنَّ أَبَا الصَّحَّافَ لِابْنِ عَبَّاسٍ قَالَ هَاتِ هَنَّاكَ أَلَمْ يَكُنْ الطَّلاقُ الْثَلَاثُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ | وَأَبِي بَكْرٍ وَاحِدَةٌ؟ فَقَالَ: قَدْ كَانَ ذَلِكَ فَلَمَّا كَانَ فِي عَهْدِ عُمَرَ تَابَعَ النَّاسُ فِي الطَّلاقِ فَاجْزَأَهُ عَلَيْهِمْ.

İbn Söhba İbn Abbasa dedi: Rəsuli-Əkrəmin (s), Əbu Bəkrin dövründə və Ömərin“ hakimiyyətinin əvvəlinci üç ilində üç

səh:582

;əl-Bəqərə” surəsi, ۲۲۹-cu və ۲۳۰-cu ayələr“. [1]-۱

;Səhihi-Müslim”, ۴-cü cild, “Kitabut-Təlaq”, “Təlaqus-səlas”, hədis: ۱۴۷۲“ . [2]-۲

təlaq bir təlaq sayıldığını bilirsənmi? İbn Abbas dedi: Bəli, ancaq Ömərin zamanında camaat təlaqda ifrat etdilər və o da (Ömər) bu hökmü camaatın əleyhinə çıxartdı.”[\(1\)](#)

Bu məsələ mötəbər sənədlər, hədis və tarix kitabları baxımından sabit olunmuşdur ki ikinci xəlifənin dövrünə kimi “üç” ədədi ilə qeyd olunmuş təlaq bir təlaq hesab olunurdu. Ancaq Ömərin əmrinə əsasən bu növ təlaq, üç həqiqi təlaq kimi hesablandı; .bu təlaqda yenidən evlənmək və qayıdış ixtiyarı kişilərdən alındı

Sünnü alımlarının əksəriyyəti və dörd sünnü məzhəbi tarix boyu Ömərin bu fətvasına əməl edib, ikinci xəlifənin bu fikrinə qarşı çıxmışdır. Hal-hazırda da bu fətva əsasında əməl olunur. Əlbəttə,, Qurani-Kərimin əksinə olan bu fətvanın müxalifləri də mövcuddur. Bu müxalifət bəzən kinayə ilə, bəzən də açıq-aydın şəkildə bildirilir. Hətta iş o yerə çatıb ki, Misrin muftiləri və böyük elmi şəxsiyyətləri rəsmi şəkildə bu fətvaya .qarşı çıxıblar

İndi bu məsələ haqda əhli-sünnə fəqih və alımlarının fikirlərini qısa şəkildə nəzərinizə .çatdırırıq

Üç təlaq məsələsinə bir baxış

İbn Ruşd deyir: Fəqihlərin əksəriyyətinin əqidəsinə görə “üç” təlaqla qeyd olunmuş təlaq, üç həqiqi təlaq hökmündədir. Belə olduğu halda kişi (əri) yenidən qayıdıb belə bir .qadınla evlənə bilməz.[\(2\)](#)

əl-Fiqhu ələl-məzahibil-ərbəə” kitabının sahibi deyir: Əgər bir kişi öz arvadına desə:“ Sən “sənə üç təlaq verdim”, dörd məzhəbin və əksər fəqihlərin əqidəsinə əsasən o qadınla qayıdıb evlənə bilməz. Təlaqın bu növü həqiqi üç təlaq

səh:582

;Səhihi-Müslim”, 4-cü cild, “Kitabut-Təlaq”, “Təlaqus-səlas” bölümü, hədis: 1472“. [1] -1 ;Bidayətul-müctəhid”, “Kitabut-Təlaq”, 1-ci məsələ“ . [2] -2

Lakin İbn Ruşdin özü və “əl-Fiqhu ələl-mazahibil-ərbəə” kitabının sahibi bu nəzəriyyəyə qarşı öz etirazını bildirmiş və bu hökmün həqiqətlə uyğun olmadığını bildirib “özündən qondarma” bir hökm kimi hesab etmişlər

İbn Ruşd zərif işarə ilə bu nəzəriyyəni rədd etmiş və başqa bir məsələ münasibəti ilə üç təlaq mövzusuna da işarə edib deyir: “.... Elə buna görədir ki, camaatın bir təlaqını üç təlaqa vadər eləyənlərin bu qanunda olan hikmət və məsləhəti aradan apardığını ”.görürük

əl-Fiqhu ələl-mazahibil-ərbəə” kitabının müəllifi hər iki tərəfin dəlillərinə işarə etdiqdən“ sonra, bu məsələləri ictihad məsələlərindən biri saymışdır. İbn Abbası və ikinci xəlifəni :qarşı-qarşıya qoyaraq belə nəticə alır

Səkk və şübhə yoxdur ki, İbn Abbas da məzhəbi məsələlərdə sözlərinə etimad“ olunuları müctəhidlərdən biridir. Ondan təqlid etmək caizdir. Başqa bir tərəfdən isə Ömərin şəxsi nəzərlərində ondan təqlid etməyimiz vacib deyildir. Çünkü o da bir müctəhiddir. Hətta əksər alımlərin onun fətvaları ilə razılışması ondan təqlid etməyin [iluzumunu bildirmir.”](#)

Şeyx Məhəmməd Əbduh[\(۲\)](#) “Təlaq ayəsi”nin barəsində geniş bəhs etdiqdən sonra və bu ayənin təlaqın neçə dəfə baş tutmasının gərəkliyinə dəlil olduğunu sübuta yetirmiş və sözün sayda zərrə qədər təsirinin olmadığını bildirdikdən sonra xəlifənin və onun tərəfdarlarının bu hökm barəsində həyata keçirdiyi əmələ etiraz əlaməti olaraq Nəsainin nəlq etdiyi bu hədisi qeyd edir: “Peyğəmbərin (s) zamanında bir nəfər öz arvadına bir kəlmə ilə üç təlaq vermişdir. Peyğəmbər qəzəbli

səh:۵۸۴

;əl-Fiqhu ələl-məzahibil-ərbəə”, 4-cü cild, səh. ۳۴۱, (Təlaqın sayı bəhsində” . [۱]-۱
;əl-Fiqhu ələl-məzahibil-ərbəə”, 4-cü cild, səh. ۳۴۱; (Təlaqın sayı bəhsində” . [۲]-۲
;Hicrətin ۱۴۲۳-cü ilində dünyasını dəyişib . [۳]-۳

halda camaat arasında dayanıb buyurdu: Elə indidən – mən sizin aranızda ola-ola –
”?Allahın kitabı oyuncağınızı çevirilir

Əbduh sözünü belə tamamlayır: “Bizim məqsədimiz təqlid eliyən şəxslərlə mücadilə etmək, yaxud qazi və müftiləri öz əqidələrindən daşındırmaq deyildir. Çünkü onların çoxu söylədiyimiz dəlillərlə tanışdırırlar. Həmçinin kitablarda mövcud olan hədislərdən xəbərdardırlar. Amma eyni halda da onlar bu dəlillərin heç birinə etinə etmirlər. Çünkü onların əqidəsi budur ki, Allahın kitabına və Peyğəmbər (s) sünənəsinə deyil, əksinə öz əqidə və kitablarına əməl etməlidirlər.”^[1]

Nəhayət Misrin qazılər məhkəməsi ۱۹۲۹-cu ildə bu hökmü ləğv elədi.^[۲] Neçə il sonra Əl-Əzhər Universitetinin rektoru və əhli-sunnə məzhəbinin ən böyük ruhanisi mərhum Şeyx Məhmud Şəltut belə fətva verdi: “Sayla verilən təlaq, məsələn: kişi öz arvadına “sənə üç təlaq verdim” deyərsə belə bir təlaq yalnız bir təlaq və “ric` i” (qayıdış təlaqi) hesab olunur.”^[۳]

Lakin ikinci xəlifə Ömərin fətvəsi və dörd məzhəbin əməli qarşısında belə bir fətvaların və nəzəriyyələrin təsirli olması üçün daha çox zaman ötüb keçməli, kor-koranə və təəssüb üzündən olan təqlidlər kənara qoyulmalıdır

Əzizlərinin ölümündə ağlamağın qadağan olunması .۱

İnsanın öz əzizlərinin vəfatı zamanı bu müsibətə kədərlənib ağlaması bəşərin məhəbbətəmiz duyğularındandır. İslam dini əzizlərin vəfatı zamanı onlara ağlamağı qadağan etməmişdir. Hətta Rəsuli-Əkrəmin (s) özü dünyasını dəyişənlərə xüsusilə də .din yolunda şəhadətə çatanlara ağlayırdı

Lakin əsas mənbələrə görə ölülərə ağlamaq nədənsə xəlifə

səh:۵۸۸

; Əl-Mənar”, ۲-ci cild, səh. ۴۸۱ və ۴۸۷; (“Bəqərə” surəsi” . [۱]-۱
; Əl-Fətava”, ۳-cü çap, səh. ۳-۵ (əl-Həlfu bit-təlaq” . [۲]-۲
; Əl-Fətava”, ۳-cü çap, səh. ۳-۵ (əl-Həlfu bit-təlaq” . [۳]-۳

Ömərin xasiyyətilə uyğun deyildir. Öz əzizlərinin vəfatına ağlayanlara ağlamağı ciddi şəkildə qadağan edir, əsa, çubuq və bəzən də taziyanə ilə ağlayanların qarşısını alırıdı.

Biz, burada “Səhihey” kitablarında Peygəmbərin (s) ağlaması barədə qeyd olunanları bəyan edəcəyik. Sonra isə bu iki kitabdan və bəzi başqa mənbələrdə qeyd olunan xəlifə Ömərin bu əməl qarşısında əksul-əməl göstərməsini nəzərinizə çatdıracaqıq

.1

...عَنْ أَنَسِ بْنِ مَالِكَ أَنَّ النَّبِيَّ | نَعِيَ جَعْفَرًا وَ زَيْدًا قَبْلَ أَنْ يَجِئَهُ خَبْرُهُمْ وَ عَيْنَاهُ تَذْرُفَانِ.

Buxari Ənəs ibn Malikdən nəql edir: “Rəsuli-Əkrəm (s) Cəfər və Zeydin şəhadət xəbəri Mədinəyə yetişməzdən qabaq, gözlərindən yaş axa-axa özü onların ölüm xəbərini [\(camaata söylədi.\)](#)”[\(1\)](#)

.2

عَنْ أَنَسِ... ثُمَّ دَخَلْنَا عَلَيْهِ بَعْدَ ذَلِكَ وَ إِبْرَاهِيمُ يَجُودُ بِنَفْسِهِ فَجَعَلْتُ عَيْنَا رَسُولُ اللَّهِ تَذْرِفَانِ فَقَالَ لَهُ عَبْدُ الرَّحْمَانُ بْنُ عَوْفٍ: وَ أَنْتَ يَا رَسُولَ اللَّهِ؟ فَقَالَ: يَا بْنَ عَوْفٍ إِنَّهَا رَحْمَةٌ ثُمَّ أَتَبَعَهَا بِأُخْرَى فَقَالَ: إِنَّ الْعَيْنَ تَدْمَعُ وَ الْقَلْبُ يَعْرَنُ، وَ لَا نَقُولُ إِلَّا مَا يَرْضِي رَبُّنَا وَ أَنَا بِفِرَاقِكَ بِإِبْرَاهِيمَ لَمَحْزُونٌ.

Buxari Ənəs ibn Malikdən nəql edir: “Peygəmbərin (s) övladı İbrahim can verəndə biz Peygəmbərin (s) hüzuruna gəldik. Onun gözlərindən yaş axdığını gördük. Əbdurrəhman ibn Ouf soruşdu: Ya Rəsulullah sən də övladının müsibətində ağlayırsan?! Rəsuli-Əkrəm (s) buyurdu: Yəbnə Ouf bu ağlamaq rəhimliliyin və [.məhəbbətin nəticəsidir](#)

İbn Abbas deyir: Allahın Rəsulu (s) yenə də ağladı. Sonra buyurdu: Göz yaşım axır və ürəyim də qəmlidir. Ancaq Allahın razı olmadığından başqa bir şeyi dilimə gətirmirəm.

[\(Bu vaxt buyurdu: İbrahim, biz sənin ayrılığına hüzünlüyüük.\)](#)[\(2\)](#)

səh:586

Səhihi-Buxari”, 4-cü cild, “Əlamatun-nübuvvəti fil-İslam” bölümü, “Kitabul-“ . [1] - 1 ;mənaqib”, hədis: ۲۴۲۱

Səhihi-Buxari”, ۲-ci cild, “Kitabul-cənaiyiz”, “Qovlun-Nəbiy: Ənə bikə ləməhzun” . [۲] -۲
;bölümü, hədis: ۱۱۸۹ və ۱۲۴۱

زَارَ النَّبِيِّ | قَبْرُ أُمِّهِ فَبَكَىٰ وَأَبْكَىٰ مَنْ حَوْلَهُ

Müslim nəql edir: “Allahın Rəsulu (s) anasının qəbrini ziyarət etdi. O, anasının qəbri [\(kənarında elə ağladı ki ətrafında olanların hamisini ağlatdı.\)](#)” [\[۱\]](#)

Peyğəmbərin (s) və Həzrət Fatiməyi-Zəhranın (səlamullahi ələyha) ağlaması barədə “Səhihi-Buxarı”də çoxlu rəvayətlər nəql olunmuşdur. Nümunə üçün onlardan üçünü [\(burada qeyd etməklə kifayət etdik.\)](#) [\[۲\]](#)

İndi isə “Səhiheyin” kitablarında ölenlərə ağlamaq barədə nəql olunmuş Ömərin rəftarından bir neçəsini burada qeyd edirik

Abdullah ibn Ömər uzun bir hədisdə Səd ibn İbadənin xəstələndiyini və Peyğəmbərin (s) onu zayarət edib başı üstündə halına ağlamasını nəql edir. Sonra atasının ölenlərə ağlayanlarla müxalifət etdiyini belə söyləyir

Səd ibn İbadə, möhkəm xəstələnmişdi. Əbudrrəhman ibn Ouf, Səd ibn Vəqqas və“ Abdullah ibn Məsud Rəsuli-Əkrəmlə (s) bir yerdə Səd ibn İbadənin yanına gəlmişdir. Peyğəmbər (s) gələn zaman Səd ibn İbadə halsiz və (xəstəliyin təsirindən) özündən getmişdi. Peyğəmbər (s) soruşdu: Ruhu bədənidən çıxıbdırmı? Ərz etdilər ki; xeyr ya [!Rəsulullah](#)

Bu vaxt Peyğəmbər (s) ağladı və onunla olanlar da ağlamağa başladılar. Sonra Peyğəmbər (s) buyurdu: Allah göz yaşına və qəmli ürəyə görə bir kəsə əzab verməyəcəyini eşitmisinizmi?! Bu vaxt dilinə işarə etdi və buyurdu: Əksinə, Allah bunun [\(dilin\) vasitəsi ilə insana əzab və rəhm edir. Lakin ölü, bəzən](#)

səh:۸۸۷

Səhihi-Müslim”, ۲-cü cild, “Kitabul-cənayiz”, “İstizanun-Nəbiyy (s) “Rəbbuhu fi” . [۱] -۱ ;ziyarəti qəbru ummihi”, hədis: ۹۷

Peyğəmbərin ağlaması barədə “Səhihi-Buxarı”nin ۲-ci cildinə, “Kitabul-cənayiz”, . [۲] -۲ “Qəvlun-Nəbiyyi yəzibul-məyyiti bibəzi bukai əhlihi ələyh” bölümü, hədis: ۱ və ۲-yə

;müraciət olunsun

"İyerdə qalanlarının ağlamasının nəticəsinə narahat olur

Abdullah ibn Ömər bu hədisi nəql etdikdən sonra deyir: "Ancaq mənim atam "Ömər" camaatı ağladıqlarına görə əsa ilə vururdu. Daş və kəsəklə onların ağlamasının ".qarşısını alırdı

"وَكَانَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ يَضْرِبُ فِيهِ بِالْعَصَابَ وَيَرْمِي بِالْحِجَارَهُ وَيَحْشِي بِالْتُّرَابِ" (۱)

Bu hədis "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitablarında qeyd olunmuşdur. Amma .Müslim bu hədisin axır hissəsini kəsib atmışdır

Həmçinin "Səhihi-Buxari"də qeyd olunmuşdur ki; Ömər, qardaşının hüzn məclisində :ağlayan Əbu Bəkrin bacısını evdən çıxartdı

"وَقَدْ أَخْرَجَ عَمَرُ أُخْتَ أَبِي بَكْرٍ حِينَ نَاحْتْ" (۲)

Əhməd ibn Hənbəl öz "Müsənəd" adlı kitabında Osman ibn Məzunun ölümü barədə İbn Abbasdan belə nəql edir: "Elə ki Peyğəmbərin (s) qızı Rüqəyyə (səlamullahi ələyha) dünyasını dəyişdi, Peyğəmbər (s) buyurdu: Bizim yaxşı sələfimiz Osman ibn Məzuna "İqovuş

İbn Abbas sonra belə deyir: "Rüqəyyənin (səlamullahi ələyha) vəfatına qadınlar :ağlayırdılar. Ömər onları öz taziyənəsi ilə vururdu. Allahın Rəsulu (s) Ömərə dedi

Qoy ağlaşınlar! Sonra qadınlara üz tutub buyurdu: Özünüzü Şeytanın səsindən" Sonra Rəsuli-Əkrəm (s) buyurdu: Ürəkdə və gözdə olan "إِيَّاكَنَّ وَنَعِيقَ الشَّيْطَانَ": qoruyun (ağlamaq və kədərli olmaq) Allahdandır və bu ürəyin kövrəkliyindəndir. Dildə və əldə olan (əzizlərinin hüzn məclisində ağladıqda əldən və dildən görünən əksül əməl) Şeytandandır. Bu vaxt Allahın Rəsulu (s) Rüqəyyənin (ələyha səlam) qəbrinin kənarında

səh:588

Səhihi-Buxari", ۲-ci cild, "Kitabul-cənayiz", "əl-Bukau indəl-məriz" bölümü," . [۱] - ۱ hədis: ۱۲۲۴; və "Səhihi-Müslim", ۳-cü cild, "Kitabul-cənaiz", "əl-Bukau ələl-məyyit"

;bölümü, hədis: ۹۲۳-۹۲۴
;Səhihi-Buxari”, ۲-cü cild, “İxracu əhlil-məasi vəl-xusum” bölümü“ . [۲]-۲

oturdu və Fatimə (səlamullahi ələyha) də atasının yanında əyləşərək ağlayırdı. Peyğəmbər (s) məhəbbətlə öz paltarının ətəyi ilə Fatimənin (səlamullahi ələyha) göz [\(yaşını silirdi.\)](#)⁽¹⁾

Bu hadisəni İbn Səd də öz “Təbəqat” adlı kitabında qısa bir fərqlə qeyd etmişdir. İbn Sədin söylədiklərində bu cümlələri də görmək olar: “Elə ki Ömər qadınları vururdu! Peyğəmbər (s) onun əlindən tutdu və buyurdu: Ömər sakit ol

”فَأَخَذَ رَسُولُ اللَّهِ بَيْدِهِ وَ قَالَ: مَهْلًا يَا عُمَرُ“⁽²⁾

Əhməd ibn Hənbəl nəql edir: “Peyğəmbər (s) bir cənazənin yanından keçirdi. Bir dəstə qadınlar cənazənin ətrafında ağlayırdılar. Ömər onları ağlamağa qoymadı. Rəsuli-Əkrəm (s) buyurdu: Onları öz hallarına burax. Çünkü öz əzizlərini təzə itiriblər. Qəlbləri qəmli və gözləri yaşlıdır

”دَعْهُنَ فَإِنَّ النَّفْسَ مَصَابَةٌ وَ الْعَيْنَ دَامِعَةٌ وَ الْعَهْدَ حَدِيثٌ“⁽³⁾

İbn Əbil Hədid deyir: “Ömər xilafəti dövründə taziyanə ilə vurduğu ilk kəs Əbu Quhafənin qızı “Ümmu Fərvə” idi. Çünkü Əbu Bəkr dünyadan gedən kimi qadınlar ona ağlamağa başlayırdılar ki, Əbu Bəkrin bacısı Ümmu Fərvə də onların arasında idi. Ömər neçə dəfə onları bu işdən çəkindirdi. Ancaq onlar yenə də ağlayırdılar. Ömər, Ümmu Fərvəni onların arasından çıxardı və taziyanə ilə onu vurdu. Başqa qadınlar :Ümmu Fərvənin kötük yedyini görcək dağılışdılar

”وَأَوَّلُ مَنْ ضَرَبَ عُمَرُ بِالدَّرَهِ أَمْ فَزُوهَ بِنْتَ أَبِي قُحَافَةَ مَاتَ أَبُوبَكْرُ فَتَاحَ النِّسَاءَ عَلَيْهِ“⁽⁴⁾

səh:589

; Müsnədi Əhməd ibn Hənbəl”, 1-ci cild, “Müsnnədi Abdullah ibn Abbas” səh. ۳۲۵“. . [۱]-۱
; Təbəqatu Kubra”, ۳-cü cild, “İbn Xudafə”, səh. ۲۹۰.“ . [۲]-۲
; Müsnədi-Əhməd”, ۲-ci cild, “Müsnnədi Əbi Hüreyrə”, səh. ۳۲۲“ . [۳]-۳
; Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, 1-ci cild, səh. ۱۸۱; (Şiqşiqiyə xütbəsi“ . [۴]-۴

İşarə

Səfərdə dörd rükətli namazlar iki rükət (qəsr) olur. Bunun üçün dörd rükətli namazın yerinə iki rükət namaz qılınmalıdır. Səfərin bütün növləri bu hökmdə eynidir: Ticarət səfəri, müharibə səfəri, ziyarət səfəri və s... Bu hökm Quranı-Kərim⁽¹⁾ və Rəsuli Əkrəmin (s) sünnəsilə⁽²⁾ sübut olunmuşdur.

Bu əməl Peyğəmbərin (s) zamanında, Əbu Bəkrin və Ömərin dövründə, həmçinin Osmanın xilafətinin bir hissəsində adı qaydada (yəni Quran və sünnə buyurduğu kimi) idi. Lakin Osman hakimiyyət illərinin ortalarında “Mina”da müsafir ola-ola namazını iki rükət əvəzinə dörd rükət qıldı. Müsəlmanlar da ona itaət etdilər. Əlbəttə, bbir dəstə başqa müsəlmanlar Osmana irad tutub onun bu əməlinə etiraz etdilər. Hətta Təbərinin İbn Abbasdan olan nəqlinə görə müsəlmanların Osmanın qoyduğu bu bidətdən istifadə etdikləri birinci mövzu “Mina”da namazın bütöv qılınması idi. Həmin mövzu da müsəlmanların ürəyində Osmana qarşı üsyənin və inqilabın alovlanmasına səbəb oldu.

Üçüncü xəlifə Osman tərəfindən müsafir namazının hökmünün dəyişdirilməsi mövzusu hədis, tarix və təfsir kitablarında şərhləri ilə birgə qeyd olunmuşdur. Lakin biz :bu kitabımda həmin hədislərdən təkcə üçünü qeyd etməklə kifayət edirik

.1

səh:59.

-1] . (وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خَفْتُمْ أَنْ يَقْتَشِكُمُ الَّذِينَ كَفَرُوا إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَلُوًّا مُّبِينًا) Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən“ qorxarsınızsa, namazı qısaltmaq (dörd rək'ətli namazı iki rək'ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizinlə açıq düşməndirlər.” “Nisa” surəsi, ۱۰۱-ci ayə Səhihi-Müslim”, ۲-ci cild, “Kitabu səlatil-müsafirin” “Səlatul-müsafirinə və“ . [2] -2 iqəsruha” bölümü, hədis: ۶۸۷; müraciət edin

...عَنْ عَبْدِ اللَّهِ قَالَ: صَلَّيْتُ مَعَ النَّبِيِّ بِمِنْيَ رَكْعَتَيْنِ وَ أَبَى بَكْرٍ وَ عُمَرٍ وَ مَعَ عُثْمَانِ صَدَرَأً مِنْ خِلَافَتِهِ ثُمَّ أَتَمَّهَا.

Abdullah ibn Ömər deyir: “Mən Peyğəmbərin (s), Əbu Bəkrin, Ömərin dövründə və Osmanın xilafətinin əvvəllərində səfər namazını Minada və Minadan başqa yerlərdə iki rükət qılmışdım. Ancaq sonralar Osman iki rükət əvəzinə dürd rükət qıldı

Bu hədis “Səhihi-Buxari”də və “Səhihi-Müslim”də Abdullah ibn Ömər tərəfindən nəql olunmuşdur.

.2

ابراهیم قال: سمعت عبد الرحمن بن يزيد يقول: صلي بنا عثمان بن عفان بمني أربع ركعات. فقليل ذلك لعبد الله بن مسعود، فاسترجع ثم قال: صليت مع رسول الله | بمني ركتين، وصليت مع أبي بكر بمني ركتين، وصليت مع عمر بن الخطاب بمني ركتين، فلقيت حظى من أربع ركعات ركتان متغلبتان.

Buxari və Müslim Əbdurrəhman ibn Yəziddən nəql edirlər: “Osman “Mina”da namazı {إِنَّا لِلَّهِ وَإِنَّا :dörd rükət qıldı. Bu hadisə Abdullah ibn Məsudun yanında açıqlandı. O dedi Mən Peyğəmbərlə (s) iki rükət Minada namaz qıldım. Əbu Bəkr və Ömərlə də إِلَيْهِ رَاجِعُونَ iki rükət namaz qılmışam. Ey kaş bu dörd rükətdən iki rükəti yenə də mənə qismət olaydı. Halbuki, onu təhrif etdilər.”[\(1\)](#)

Buxari başqa bir hədisdə nəql edir ki, Abdullah ibn Məsud Peyğəmbərin, Əbu Bəkrin, .2 Ömərin zamanında iki rükət namaz qılmasını açıqladıqdan sonra bu cümləni dedi: “Sonralar siz müsəlmanların qarşısına müxtəlif yollar çıxacaq. Kaş bu dörd rükətdən iki rükəti yenə də mənə qismət olaydı

səh:591

Səhihi-Buxari”, 2-ci cild, “Kitabus-səlat”, “Əbvabut-təqsir”, “əs-Səlatu bimina”“ . [1] -1 bölümü, hədis: ۱۰۳۲-۱۰۵۱; Həmin mənbə, “Kitabul-həcc”, “əs-Səlatu bimina” bölümü, hədis: ۵۷۲; və “Səhihi-Müslim”, 2-ci cild, “Kitabu səlatul-müsafirin”, “Qəsrus-səlatı ;bimina” bölümü, hədis: ۶۹۵-۶۹۶

"... ثُمَّ نَفَرَ قُبَّلُ الْطَّرِقِ فَيَا لَيْتَ حَظًى مِنْ أَرْبَعٍ، رَكْعَاتٍ مُنَقَّبَاتٍ "

Təbəri deyir: Hicrətin iyirmi doqquzuncu ilində Osman camaatla həcc mərasimində idi. Minada çadır qurdu. Bu, Osmanın Minada qurduğu birinci çadır idi. Təbəri sonra əlavə :edir

Vaqidi İbn Abbasdan nəql etmişdir ki: Camaatın ilk dəfə Osmana açıq şəkildə tutduqları iradı bu oldu ki, həcc səfərində Minada qıldıği iki rükət namazı xilafətin altıncı ilində dörd rükət qılmağa başladı. Peyğəmbərin (s) bir çox səhabələri həmin mövzuya irad tutdular. Bir qrup səhabələr isə bu barədə Osmanla söhbət etmək üçün onun yanına gəldilər. Hətta Əli ibn Əbi Talib də başqa bir dəstə ilə onun yanına gəldi və dedi: Osman! Allaha and olsun təzə bir iş olmayıb və Peyğəmbərin dövründən də çox zaman keçməyib. Sən özün Peyğəmbərin zamanında olmusan və Minada onun iki rükət namaz qıldığını da görmüsən. Osman! Sən də Minada dörd rükətli namazları iki rükət qılırdın. İndi bilmirik nə oldu ki öz fikrini dəyişdin? Osman Əmirəl möminin Əlinin [\(1\)](#) "فَقَالَ: رَأَى رَأْيَهُ" :cavabında dedi: Belə məsləhət gördüm və belə bir fikrə əməl etdim

Müqayisə və nəticə

Biz burada Allah və onun Rəsulunun (s) açıq-aşkar buyurduğu kəlamın qarşısında olunan ictihad və nəzərlərin on nümunəsini qeyd elədik. Həmçinin "Səhiheyn"də söylənilən hökmələri müdafiə edib xəlifəliyin fəlsəfəsini bərpa etmək! barəsində olan bəzi həqiqətləri nəql etdik. Elə bir həqiqətlər ki, İbn Əbil Hədidi Əli (ə) ilə digər xəlifələrin tutduğu yolu bir-biri ilə müqayisə edib belə bir sözü deməyə vadər etmişdir

səh:592

Təbərinin tarixi", hicrətin iyirmi doqquzuncu ilinin hadisələri; (Zikrul-xəbəri ən" . [1] -1 ;səbəbi əzli Osmani Əba Musa əl-Əşəri əni-Bəsrə

Əli ibn Əbi Talib (ə) cəmiyyəti idarə etmək və tədbir tökmək baxımından çox ali bir səviyyədə və bütün şəxslərdən üstün bir məqamda olmuşdur. Çünkü o həmin şəxs idi ki, ikinci xəlifəni çətin işlərində və döyüşlərdə yol göstərirdi. Həmçinin Osmana nəsihət edən ona məsləhət verən də o idi. Əgər Osman bu məsləhətlərə və nəsihətlərə əməl ”etsəydi onun qətlinə səbəb olacaq hadisələr baş verməzdi

İbn Əbil Hədid sonra belə deyir: “Əgər Əli ibn Əbi Talibi bir çox düşmənlərinin arasında düzgün tədbir tökməməyinə və uzaq fikirli olmamasına görə müttəhim olunduğunu görsək bu ona görədir ki, O həzrət bütün əməllərində qanuna və dini proqrama söykənmişdir. Məzhəbi əmrin əleyhinə kiçik addım belə atmazdı. Heç vaxt İslam qanunlarının çərçivəsindən xaric olmazdı. Buna görə də özü belə deyərdi: “Əgər din və qorxu Allahdan olmasaydı, mən ərəb dünyasının ən zirək kişisi olardım.” Amma başqa xəlifələr belə bir məhdudiyyətə sahib deyildilər. Əksinə məsləhət bildikləri və işlərinin inkişafını ona bağlı olduğunu görürdülərsə istər bu addım dinin qanunları ilə uyğun olsun istərsə də olmasın o an onu yerinə yetirirdilər

وَغَيْرُهُ مِنْ الْخُلَفَاءِ كَانَ يَعْمَلُ بِمُقْتَضِيٍّ مَا يَسْتَصِلُّهُ وَيَشْتُوقُفُهُ سَوَاءٌ كَانَ مُؤْفِقاً لِلشَّرْعِ أَمْ لَمْ يَكُنْ ”

O, bu müqayisələrdən sonra belə nəticə alır: “Şübhə yoxdur ki, ictihad üzündən və öz nəzərinə əməl edib günün məsləhətlərinə mane olan qayda-qanunlara laqeyid yanaşan kəsin dünyadakı vəziyyəti nizamlı olacaq və öz məqsədlərinə sarı daha çox hərəkət edə biləcəkdir. Amma qayda-qanunlara əməl eləyən şəxsin isə dünyadakı ”.işləri qarma-qarışlıq və zahiri baxımdan inkişafi olmayıcaqdır

Rəsuli – Əkrəmin (s) uzaq görənliyi və əvvəlcədən xəbər verməsi

Allahın Rəsulu (s) həyatda olan zaman özündən sonra

.müsəlmanlar arasında baş verəcək cürbə-cür hadisələri qabaqcadan xəbər verərdi

Bəni Üməyyənin^(۱) zalimanə hakimiyyətindən, Xəvariclərin meydana çıxması və onların təcavüzkar və zalım“ ”فَيَعْلَمُ بِإِغْرِيْصٍ“ Əli (ə)^(۲) tərəfindən öldürülməsindən, Əmmar Yasirin qrup^(۳) tərəfindən qətlə yetirilməsindən və nəhayət İslam hökmlərində baş verəcək cürbə-cür təhriflərin və bidətlərin qarşıya çıxacağından xəbər vermişdir. Həmçinin bir dəstə müsəlmanların dönüb mürtəd olmalarından və azmalarından xəbərdar etmişdir. Bu hadisələrin hamısına öz dərin təəssüfunü və narahatlılığını bildirmişdir. Bütün bu məsələlər “Səhihey” kitablarında nəql olunmuşdur

Ancaq biz, burada ötən bəhslərimizə münasib olan və “Səhihey” kitablarında qeyd olmuş təhriflər və dindən dönmə məsələlərinin mövzusuna başlayacaq, bu iki mövzu :barədə bir neçə hədis nəql etməklə kifayət edəcəyik

Mürtəd olma və dindən dönmə

.۱

سَعِيدُ بْنُ جَبِيرٍ، عَنْ أَبْنِ عَبَّاسٍ، عَنْ النَّبِيِّ | قَالَ: وَإِنَّ أَنَاسًا مِنْ أَصْحَاحِيِّ يُؤْخَذُ بِهِمْ ذَاتُ الشَّمَالِ فَأَقُولُ: أَصْحَاحِيِّ، أَصْحَاحِيِّ فَيَقُولُ: إِنَّهُمْ لَمْ يَرَوْا لَوْا مُرْتَدِينَ عَلَى أَعْقَابِهِمْ مُنْذُ فَارَقُوهُمْ فَأَقُولُ كَمَا قَالَ الْعَبْدُ الصَّالِحُ، وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَادِمْتُ فِيهِمْ... .

İbn Abbas Peyğəmbərdən (s) “Qiyamət günü” barəsində

səh:۵۹۴

Səhihi-Buxarı”, ۴-cü cild, “Kitabul-mənaqib”, “Kitabu bədui-xəlq”, ۲۵-ci bölüm,“ . [۱] -۱ “Əlamatun-Nübuvvəti fil-İslam”, hədis: ۳۴۰.۹-۳۴۱. və ۹-cu cild, “Kitabul-fitən”, “Qəvlun-;Nəbiyyi: Həlaku umməti əla yədəyi uğəyliməti səfhaə”, hədis: ۷.۵۸ Səhihi-Buxarı”, ۴-cü cild, “Kitabu bədul-xəlq”, ۲۵-ci bölüm, “Əlamatun-Nubuvvəti” . [۲] -۲ fil-İslam”, hədis: ۳۶۱. və ۳۶۱۱; “Səhihi-Müslim”, ۳-cü cild, “Kitabuz-zəkat”, ۶۳-cü bölüm, ;“Ət-Təhrizu əla qətlil-xəvaric”, hədis: ۱.۶۶ Səhihi-Buxarı”, ۱-ci cild, “Kitabus-səlat”, ۶۳-cü bölüm, “Ət-Təavunu fi bənail-“ . [۳] -۳ məscidi”, hədis: ۴۴۷; və “Səhihi-Müslim”, ۸-ci cild, “Kitabul-fitən”, ۱۸-ci bölüm, “La ;təqumus-saəti hətta yəmurrur-rəculu biqəbriir-rəculi”, hədis: ۲۹۱۵-۲۹۱۶

nəql etdiyi geniş hədisdə belə deyir: "Allahın Rəsulu (s) buyurdu: Mənim səhabələrimin bir dəstəsi "Şimal" (1) tərəfdə dayanacaqlar. Mən onları himayət etmək üçün (Allahın dərgahına) üz tutub deyəcəm ki, bunlar mənim səhabələrimdir, bunlar mənim səhabələrimdir. Mənim cavabımda deyər: Sən onların arasından getdikdən sonra onlar da öz cahiliyyət dövrlərinə qayıtdılar

Bu vaxt Allahın Rəsulu (s) buyurdu: Belə olduqda mən də saleh bəndənin (Həzrət İsa (ə)) söylədiyi kimi deyirəm: Nə qədər ki, onların arasında idim, onların əməllərinin şahidi olub gördüm. Məni onlardan aldığına görə sən həmişə onlarla idin və bütün şeyləri gördürün. Əgər onlara əzab etsən onlar sənin bəndələrindir. Əgər onları (bağışlaşan sən qüdrət və hikmət sahibi olan Allahsan.) (2)

“إِنَّكَ” cüməsinin yerinə “إِنَّهُمْ لَمْ يَرَوْا مُرْتَدِينَ” Səhihi-Müslim” kitabında bu hədisin mətnində “لَا تَذَرِي مَا أَحَدُ ثُوا بَعْدَكَ” Yəni “Səndən sonra onların nə hadisələr və ”dəyişikliklər törətdiklərini bilmirsən

Buxari və Müslimün nəql etdikləri başqa bir hədisdə

səh: ۵۹۵

Vaqiə” surəsinin ۴۱-۴۲-۴۳ və ۴۴ –cü ayələrində şimal səhabələrinə şiddətli əzab“. [۱] -۱ Sol (وَأَصْيَحَبُ الشَّمَاءِ إِلَى مَا أَصْيَحَبُ الشَّمَاءِ فِي سَمَوَاتِهِ وَحَمِيمٌ وَظِلٌّ مِّنْ يَخْمُومٍ لَا بَارِدٌ وَلَا كَرِيمٌ) vədəsi verilmişdir tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, Qapqara duman kölgəsində ”olacaqlar! (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir Səhihi-Buxari”, ۴-cü cild, “Kitabul-ənbiya”, “Vəttəxəzəl-lahu İbrahimə xəlila”“ . [۲] -۲ bölümü, hədis: ۳۱۷۱; “Səhihi-Buxari”. ۴-cü cild, “Kitabul-ənbiya”, “Vəz-kur fil-kitabi Məryəm”, hədis: ۳۲۶۳; və ۶-ci cild, “Maidə” surəsinin təfsiri, hədis: ۴۳۴۹, ۴۳۵۰; “Ənbiya” surəsinin təfsiri, ۸-ci cild, hədis: ۴۴۶۳; “Kitabur-riqaq”, “Kəyfəl-həşr” bölümü, hədis: ۶۶۶۱; “Səhihi-Müslim”, ۸-ci cild, “Kitabul-cənnəti və sifətu nəimuha”, “Fənaud-dunya və ;bəyanul-həşr” bölümü, hədis: ۲۸۶.

əshabi” kəlməsinin yerinə onun kiçildilmiş mənası “Usəyhabi” kəlməsi gəlməşdir. Bu da“ Peyğəmbərin (s) onlara nəhayət dərəcədə məhəbbət və rəhmətinin olmasına yaxud .da onları nəhayət dərəcədə təhqir etməsini göstərir

.2

...أَبْنُ أَبِي مُلِيكَةَ قَالَ: عَنْ أَشِيمَاءَ بْنَتِ أَبِي بَكْرٍ قَالَتْ: قَالَ النَّبِيُّ | إِنِّي عَلَى الْحَوْضِ حَتَّى أَنْظَرَ مَنْ يَرُدُّ عَلَيَّ مِنْكُمْ. وَ سَيُؤْخَذُ نَاسٌ دُونِي فَأَقُولُ: يَا رَبِّ مِنِّي وَ مِنْ أُمَّتِي. فَيَقُولُ: هَلْ شَعِرْتَ مَا عَمِلُوا بَعْدَكَ، وَ اللَّهُ مَا بَرَّحُوا يَرْجِعُونَ عَلَى أَعْقَابِهِمْ.

فَكَانَ ابْنُ أَبِي مُلِيكَةَ يَقُولُ: أَللَّهُمَّ اثْنَا نَعُوذُ بِشَكَّ أَنْ تَرْجِعَ عَلَى أَعْقَابِنَا أَوْ نَفِنْ فِي دِينَنَا.

İbn Əbi Məlikə Əbu Bəkrin qızı Əsmadan nəql edir ki, Allahın Rəsulu (s) buyurdu: “Mən hövzün kənarında olacam ki sizlərdən mənim yanımı gələnlərə tamaşa edim. Ancaq şübhəsiz ki onların bir çoxunu tutacaqlar (mənim yanımı gəlməyə qoymayacaqlar). Allahın Rəsulu buyurdu: Bu vaxt mən deyəcəm: İlahi! Bunlar mənim xüsusi səhabələrim və tərfdarlarımdırılar

فَأَقُولُ: يَا رَبِّ مِنِّي وَ مِنْ أُمَّتِي.

Mənim cavabımda deyiləcək: Səndən sonra onların nə etdiklərini bilirsənmi? Allah and [olsun öz atalarının dininə qayıtmışlar.”](#) [\(1\)](#)

İbn Məlikə bu hədisin nəqlindən sonra deyir: “İlahi! sənə öz ata babalarımızın dininə ”.qayıtmaqdən və öz dinizmizdə sınağa çəkilməyimizdən pənah aparıram

.Bu hədisi Buxari qısa fərqlə iki yerdə nəql etmişdir

.3

...عَنْ عَطَاءِ بْنِ سَيَارٍ، عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ النَّبِيِّ | قَالَ: "بَيْنَا أَنَا نَائِمٌ إِذَا زَمْرَةُ حَتَّى إِذَا عَرَفْتُهُمْ خَرَجَ رَجُلٌ مِنْ بَيْنِي وَ بَيْنَهُمْ فَقَالَ: هُلْمَ فَقُلْتُ: أَيْنَ؟ قَالَ: إِلَى النَّارِ وَاللهُ، فُلْتُ: وَ مَا شَاءْنُهُمْ؟ قَالَ: إِنَّهُمْ إِرْتَدُوا بَعْدَكَ عَلَى أَذْبَارِهِمُ الْقَهْقَرَى. ثُمَّ إِذَا زَمْرَةُ حَتَّى إِذَا عَرَفْتُهُمْ خَرَجَ

səh:596

hədis: ۶۲۲؛ və ۹-cu cild, "Kitabul-fitən", ۱-ci bölüm, hədis: ۶۶۱؛ "Səhihi-Müslim", ۷-ci
cild, "Kitabul-fəzail", "İsbatu hovzi nəbiyyuna", hədis: ۲۲۹۳-۲۲۹۵

رَجُلٌ مِنْ يَئِنِّ وَ بَيْنَهُمْ فَقَالَ هَلْمَ قُلْتُ: أَيْنَ؟ قَالَ: إِلَى النَّارِ وَاللهُ، قُلْتُ: وَ مَا شَانَهُمْ؟ قَالَ: إِنَّهُمْ إِرْتَدُوا بَعْدَكَ عَلَى أَذْبَارِهِمِ الْقَهْرَى.

Əbu Hüreyrə deyir: "Allahın Rəsulu (s) buyurdu: Yuxuda gördüm ki, bi çoxunu gətirdilər. Onları tanıdım zaman bir kişi gəldi və onlara xitab edərək dedi: Gəlin! Soruşdum: Hara aparırsan? Dedi: Allaha and olsun ki odun içinə. Dedim: Nə günah ediblər ki? Dedi: .Onlar səndən sonra dindən çıxıb mürtəd oldular

Allahın Rəsulu (s) buyurdu: Sonra başqa bir dəstəni gördüm ki gətirdilər. Mən onları da tanıdım. Yenə bir kişi gəldi və onlara xitab edərək dedi: Gəlin! Soruşdum: Hara gəlsinlər? Dedi: Allaha and olsun ki odun içinə (cəhənnəmə) getməlidirlər. Dedim: [Günahları nədir?](#) Dedi: Səndən sonra arxaya qayıdır mürtəd oldular." [\(1\)](#)

.4

عَنْ أَبْنِ شَهَابٍ، عَنْ أَبْنِ الْمُسَيَّبِ أَصْنَهُ كَانَ يُحَدِّثُ عَنْ أَصْحَابِ النَّبِيِّ | أَنَّ النَّبِيَّ | قَالَ: يَرُدُّ عَلَى الْحَوْضَ رِجَالٌ مِنْ أَصْحَابِي فَيَحْلُونَ عَنْهُ، فَأَقُولُ: يَا رَبِّ أَصْحَابِي، فَيَقُولُ: إِنَّكَ لَا عِلْمَ لَكَ بِمَا أَخْيَدُتُوا بَعْدَكَ إِنَّهُمْ إِرْتَدُوا عَلَى أَذْبَارِهِمِ الْقَهْرَى.

Yenə də Buxari Musəyyibin oğlundan nəql edir ki; Peygəmbərin (s) səhabələrindən bir çoxu nəql etmişlər ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurdu: "Mənim səhabələrimdən bir çoxu hovzun kənarında mənim yanımı gəlmək istəyərlər. Ancaq onların qarşısı alınar. Mən soruştaram: İlahi, bunlar mənim səhabələrim və köməkçilərimdir. Mənim cavabımda deyilər: Səndən sonra onların tutduqları əməllərdən xəbərin yoxdur. Buna görə də bunlar səndən sonra öz dinlərini atmış və

səh:597

;Səhihi-Buxari", ۸-ci cild, "Kitabur-riqaq", "Fil-hovz" bölümü, hədis: ۶۲۱۵". [1]-۱

أَبُو حَازِمٍ، سَهْلٌ بْنُ سَيِّدٍ عَدْ قَالَ: قَالَ النَّبِيُّ | إِنِّي فَرَطْكُمْ عَلَى الْحَوْضِ، مَنْ مَرَ عَلَى شَرِبَ، وَمَنْ شَرِبَ لَمْ يَظْلِمْ أَبْدًا، لَيْرِدَنَ عَلَى أَقْوَامَ أَعْرَفُهُمْ وَيَعْرَفُونِي ثُمَّ يُحَاجِلُنِي وَيَنْهَا مِنِّي. قَالَ أَبُو حَازِمٍ: فَسَيَمْعَنِي الْعُمَّةُ أَنْ بْنُ أَبِي عَيَّاشَ، فَقَالَ: هَكَذَا سَيَمْعَنَ مِنْ سَهْلٍ، فَقُلْتُ: نَعَمْ، قَالَ: أَشْهُدُ عَلَى أَبِي سَعِيدِ الْخُدْرِيِّ لِسَمِعْتُهُ وَهُوَ يَزِيدُ فِيهَا، فَأَقُولُ: إِنَّهُمْ مِنِّي فَيَقُولُ: إِنَّكَ لَا تَدْرِي مَا أَخْدَثُوا بَعْدَكَ، فَأَقُولُ: سُحْقاً لِمَنْ غَيَّرَ بَعْدِي.

Əbu Hazim Səhl ibn Səiddən nəql edir ki; Allahın Rəsulu (s) buyurdu: “Mən Kövsər hovuzunda sizin hamınızdan əvvəl olacam. Həmin gün (Məhşər günü) hər kəs mənim yanımı gəlsə Kövsər suyundan içəcək. Hər kim Kövsər suyundan içərsə heç vaxt ”.susuzluğu görməyəcək

Sonra Allahın Rəsulu (s) belə buyurdu: “Ancaq Allaha and olsun bir çoxları mənim yanımı gələcəklər ki onları mən yaxşı tanıyıram. Onlar da məni tanıyırlar. Sonra mənimlə onların arasında ayrılıq düşəcək. (Məni görməkdən və Kövsər suyunu ”).içməkdən məhrum olacaqlar

Hədisi nəql edən Əbu Hazim sonra belə deyir: “Bu hədisi məndən eşidən Nöman ibn Əyaş soruşdu: Nəql etdiyin bu hədisi Səhl ibn Səddən özün eşitdinmi? Nöman deyir: ”.Dedim bəli, özüm ondan sənə nəql etdiyim kimi belə eşitdim

İbn Əyaş bu vaxt dedi: “Mən Allahı şahid tuturam ki, bu hədisi Əbu Səid Xedridən eşitdim. Lakin bu hədisin axırında Peyğəmbərdən (s) bu cümləni nəql etdi ki O həzrət belə buyurdu: Mən bu vaxt deyərəm: Allahın rəhmətindən uzaq

olsun, Allahın rəhmətindən uzaq olsun, o kəs ki məndən sonra mənim dinimdə dəyişiklik edib.”[\(1\)](#)

”Bu hədisi Buxari və Müslim öz kitablarında nəql etmişlər. İntəhası Müslim .cüməsini yazmışdır”[\(2\)](#) cüməsinin yerinə

Qəstəlani bu hədisin şərhində deyir: Bu hədisdə qeyd olunan “təgyir”dən məqsəd dində dəyişiklik salmaq və əvəz etməkdir. Çünkü bu nifrin və Allahın rəhmətindən uzaq etməyi tələb etmək əməli dəyişmək və günah etmək mövzusu ilə deyil, əksinə dində dəyişiklik salmaq və mürtəd olmaq mövzusu ilə uyğundur. Buna görə də günah edənlər şəfaət vasitəsi ilə Allahın dərin rəhmət və lütfünə yiyələnəcəklər. Mürtəd [\(3\)](#) olanlar isə Allahın rəhmətindən uzaq olacaqlar.[\(4\)](#)

Müslim öz sənədləri ilə nəql edir ki; “Bir gün Allahın Rəsulu (s) qəbristanlığa gəldi və .[\(5\)](#) :qəbristanlıq əhlinə salam verdi

”السَّلَامُ عَلَيْكُمْ دَارُ قَوْمٍ مُؤْمِنِينَ“

.və söylədi ki, İnsəəllah biz də sizin yanınıza gələcəyik

Sonra buyurdu: “Qardaşlarımıla görüşməyi çox istəyirəm. Səhabələr soruştular: Ya Rəsulullah! Biz sizin qardaşlarınız deyilik? Buyurdu: Xeyr! Siz mənim səhabələrim və köməkçilərimsiniz. Ancaq bizim qardaşlarımız hələ gəlməyiblər. Soruştular: Ya ?Rəsulullah hələ gəlməyən öz ümmətini və ardıcıllarını necə tanıyırsınız

Buyurdu: Əgər bir kişi alnı ağı bir dəvənin sahibi olarsa, qara rəngli dəvələrin arasında ?öz dəvəsini tanıya bilməyəcəkmi

səh:599

Səhihi-Buxari”, 8-ci cild, “Kitabur-riqaq”, “Fil-hövz” bölümü, hədis: 6212 və 6-cu“. [1] -1 cild, “Kitabul-fitən”, 1-ci bölüm, hədis: 246-249; Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-fəzail”, ;“İsbatu hövzi nəbiyyina”, hədis 229. ;İRŞADUS-SARI”, 9-cu cild, 1-ci bölüm, səh. 340.“ . [2] -2

.Dedilər: Niyə ya Rəsuləllah əlbəttə ki taniyacaqdır

Buyurdu: Qiyamət günü bizim qardaşlarımız dəstəmazın təsirindən üzləri ağ və nurani ”surətdə gələrlər. Mən isə Kövsər hovuzunda onlardan əvvəl olacam

:Bu vaxt Allahın Rəsulu belə dedi

...أَلَا لَيَذَادُنَّ رِجَالٌ عَنْ حَوْضٍ كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ، أَنَّا دِيهِمْ أَلَا هَلَّمَ فَيَقَالُ: إِنَّهُمْ قَدْ بَدَلُوا بَعْدَكَ، فَأَقُولُ: سَحْقًا سَحْقًا.

Agah olun bir çoxlarını mənim hovuzumun kənarına gəlməyə qoymayacaqlar və “başqalarının itmiş dəvəsini sürüyə girməyə qoymayanlar kimi onlara yol verilməyəcək. Sonra Rəsuli-Əkrəm (s) buyurdu: Mən onları çağıracaq ki gəlin! Mənə cavab verəcəklər: Onlar səndən sonra dəyişikliklər ediblər. Bu vaxt mən deyəcəm: Allahın [\(rəhmətindən uzaq olsun, Allahın rəhmətindən uzaq olsun!”](#)(1)

.3

...عَنْ عَبْدِ اللَّهِ بْنِ رَافِعٍ مُوْلَى أُمِّ سَيْلَمَةَ زَوْجِ النَّبِيِّ | أَنَّهَا قَالَتْ: كُنْتُ أَشْيَعُ النَّاسَ يَذْكُرُونَ الْحَوْضَ وَلَمْ أَشْعَعْ ذَلِكَ مِنْ رَسُولِ اللَّهِ |، فَلَمَّا كَانَ يَوْمًا مِنْ ذَلِكَ وَالْجَارِيَهُ تُمْشَطِنِي فَسِمِعْتُ رَسُولَ اللَّهِ | يَقُولُ: أَيُّهَا النَّاسُ إِنِّي لَكُمْ فَرْطٌ عَلَى الْحَوْضِ فَإِيَّاهُ لَا يَأْتِيهِنَّ أَحَدُكُمْ فَيَذَبُ الْبَعِيرُ الضَّالُّ، فَأَقُولُ: فِيمَ هَذَا؟ فَيَقَالُ: إِنَّكَ لَا تَدْرِي مَا أَخْدَثُوا بَعْدَكَ فَأَقُولُ: سَحْقًا.

Müslim yenə Peyğəmbərin (s) xanımı Ümmü Sələmədən nəql edir ki; “Mən Kövsər hovuzu barədə camaatdan bir neçə məsələ eşitmışəm. Ancaq bu barədə Peyğəmbərin (s) özündən bir şey eşitməmişəm. Təsadüfən günlərin birində Allahın Rəsulundan (s) eşitdim ki belə buyurdu: “Əyyuhən-nas! Mən, Kövsər hovuzunun kənarəna sizdən [”فَإِيَّاهُ لَا يَأْتِيهِنَّ أَحَدُكُمْ فَيَذَبُ الْبَعِيرُ الضَّالُّ“](#). qabaq gedəcəm

səh:600

Səhihi-Müslim”, 1-ci cild, “Kitabut-Təharət”, “İstihibabu italətil-qurət vət-təhcili” . [1] – 1 ;fil-vuzu” bölümü, hədis: 246, 247, 248 və 249

Məbada sizlərdən mənim yanımı gələnləri sürüdən azmiş dəvəni uzaqlaşdırın kimi
yanımdan uzaqlaşdıralar. Sonra mən deyərəm: Nəyə görə belə oldu? Cavab verərlər:
Sən bilmirsən. Bunlar səndən sonra nəqədər bidətlər qoyublar. Bu vaxt deyərəm:

[\(Allahın rəhmətindən uzaq olsunları!\)"\(1\)](#)

Həqiqəti etiraf etmək

Bu, “Təhrif və mürtəd olma” barəsində “Səhiheyin” kitabılarında Peyğəmbərdən (s) nəlq
olunmuş rəvayət toplusundan seçilmiş bir neçə hədisin nümunəsi idi. Bu hədislərin
mətni və “əshabi”, “usəyhəbi”, “minni” kəlmələri açıq şəkildə bunu bildirir ki, bu şəxslər
Peyğəmbərdən (s) ayrı və uzaq deyildilər. Əksinə onlar Peyğəmbərə nəhayət
.dərəcədə yaxın olan şəxslər olub onun xüsusi səhabələrindən sayılırdılar

Peyğəmbərin (s) bəzi səhabələri də həssas vaxtlarda bu növ həqiqətlərə etiraf etmiş
və bu sırrın üzərindən pərdəni götürmüslər. Burada biz “Səhihi-Buxari” kitabında
.gəlmış həmin etiraflardan ikisini nümunə olaraq qeyd etməklə kifayət edirik

Buxari sənədləri ilə Ə`la ibn Musəyyibdən və o da atasından belə nəql edir ki: “Mən . 1
Bəra` ibn Azibi gördüm və ona səhabə olmasına görə təbrik söylədim. Onun ağac
altında Peyğəmbərə (s) beyət əlini verməsilə bu məqama çatmasına qibət etdiyimi
açıqladım. Peyğəmbərə (s) beyət edib ona yaxınlaşmağın bir fərəh və iftixar olduğunu
.bildirdim

Bəra` ibn Azib mənim cavabımda belə dedi: Qardaşım oğlu söylədiklərin fəxr olunması
bir şeydir. Lakin nə edim ki bunların hamısını çox ucuz əldən verdik. Çünkü bizim
.Peyğəmbərdən sonra nə hadisələr törətdiyimizi sən bilmirsən

səh: 601

Səhihi-Müslim”, v-ci cild, “Kitabul-fəzail”, “İsbatu hövzi Nəbiyyina (s) ”, hədis:“ . [1] - 1

; ۲۲۹۵

“فَقَالَ: يَا بْنَ أَخِي إِنَّكَ لَا تَتَدْرِي مَا أَحَدَثْنَا بَعْدَهُ” [\(۱\)](#)

:Buxari yenə sənədləri ilə Musəvvir ibn Muxrimədən belə nəql edir .[۲](#)

Elə ki Ömər yaralandı və ölücəyi məlum oldu, qorxudan narahat olmağa başladı. İbn Abbas ona təsəlli və ürək-dirək verərək dedi: Əgər bir hadisə baş versə və bu yara sənin ölümünə səbəb olarsa narahatçılığa dəyməz. Çünkü sən həyatında Peyğəmbərin səhabəsi olmaq iftixarına nail olmusan və o səndən razi idi. Əbu Bəkrə də çox gözəl yoldaşlıq etmişən və o da səndən razi qalmışdır. Ondan sonra müsəlmanlarla da elə rəftar etmişən ki həqiqətən onlar da səndən razi qalmışlar

Ömər İbn Abbasın cavabında dedi: “Mənim Peyğəmbərin (s) səhabəsi və Əbu Bəkrə yoldaşlığım barəsində söylədiklərin, Allahın mənə verdiyi ən böyük neməti olmuşdur

وَأَمَّا مَا مِنْ جَزَاعٍ، فَهُوَ مِنْ أَجْحَدَكَ وَأَجْيَلِ أَصْحَابِكَ، وَاللهُ، لَوْ أَنَّ لِي طِلَاعُ الْأَرْضِ ذَهَبًا لَأَفْتَدِيْتُ بِهِ مِنْ عِذَابِ اللَّهِ عَزَّ وَجَلَّ قَبْلَ أَنْ أَرَاهُ”.[۳](#)

Amma məndə gördüğün bu zarılıtı, narahatçılıq və qorxular isə sənin və nəslinin tərəfindəndir. Allaha and olsun, arzu edirəm ki bütün bu yer kürrəsi qızılı dönərdi və [\(mən onların hamısını Allahın əzabını görməzdən qabaq onun yolunda verərdim.” \[۴\]\(#\)](#)

səh:۶۰۲

Səhihi-Buxari”, ۵-ci cild, “Kitabul-məğazi”, “Qəzvətul-Hudeybiyyə”, hədis: ۳۹۹۳; “. [۱] -۱ Bərra` ibn Azib tanınmış səhabələrdən biri olub Uhud döyüşündə və başqa ۱۳-۱۴ döyüslərdə Peyğəmbərin kənarında döyüşənlərdən idi. Bədr döyüşündə də iştirak etmişdir. Lakin yaşıının azlığına görə Peyğəmbər onu Mədinəyə qaytardı. Brra` , hicrətin ۴۴-ci ilində vəfat etmişdir. (“Udul-ğabə” kitabına müraciət et. ۱-ci cild, “əl-Bau ər-Ra; “əl-Bərra` ibn Azib ibnil-Haris”, səh. ۱۷۱, və “Təhzibut-təhzib”, ۱-ci ciild, nömrə ; ۴۷۸۵ – əl-Bədaus-sünnə”) səh. ۴۲۵

Səhihi-Buxari”, ۵-ci cild, “Mənaqibu Ömər” bölümü, (Kitabu fəzailus-səhabə”; “. [۲] -۲ .(hədis: ۳۴۸۹

Səhihi-Buxari

Kamil bir nüsxədir ki, səhvləri düzəldilib tənzimlənmişdir. Misirdə çap olunmuşdur. Bu . 1 nüsxə ikinci Sultan Əbdül Həmidin göstərişi ilə hicrətin 1312-ci ilində Misirin 16 nəfər tanınmış alımlarından ibarət olan bir heyətin nəzarəti altında yazılmışdır. O alımlardan Əl-Əzhər institutunun rəisi Şeyx Səlim Beşri və o institutun başqa alımlarının adını çəkmək olar. Bu işdə əhli-sunnənin dörd məzhəbinin alımlarının rolü da az olmamışdır. Yuxarıda adı gedən alımların zəhməti sayəsində səhvləri düzəldilib çap edilərək camaatın istifadəsinə verilmişdir. Bu kitabı çapında əsil və qədimi bir əlyazma kitabdan istifadə edilmişdir ki, o kitab İstanbulun Astana kitabxanasında mövcuddur. Adı gedən əl yazma başqa əl yazma nüsxələrlə müqayisə edilmişdir. Bu kitabı çap olunduqdan sonra alım və qazilərdən olan yeddi nəfər tərəfindən diqqətlə mütaliə olunmuş, tənzimlənmiş və həmin alımlar tərəfindən təsdiqlənmişdir. Biz də “Buxari və . Müslimün səhihlərinə bir baxış” kitabımızda adı yuxarıda gedən kitaba istinad etmişik

Mötəbər bir nüsxədir ki, hicrətin 1272-ci ilində “Hindistanda” çap olunmuşdur. O . 2 zamanlarda kitabı arxasında o kitabın səhvlərini göstərən səhifə olmurdu. Bu iş axır zamanlarda kitablarda qeyd olunmağa başlamışdır

Üçüncü nüsxə elə bir nüsxədir ki, Misirin Şəəb çapxanasında Yuniyyə nüsxəsində . 3 .çap olunmuşdur. Təəssüflər olsun ki, bu nüsxədə çapın tarixi qeyd olunmamışdır

SƏHIHI-MÜSLIM

Gözəl bir nüsxədir ki, əlyazma və çap olunmuş nüsxələrlə tutuşdurulduqdan sonra . 1 Məhəmməd Şükrinin haşiyə və vərəq altı yazıları ilə hicrətin 1334-cü ilində səkkiz cüzdə və iki qalın cilddə Misirdə çap olunmuşdur. Biz də bu kitabımızda o

İkinci nüsəxə yenə də maraqlı bir nüsəxədir. Məhəmməd Fuad Əbdül Baqinin təhqiqi . ۲ və Şəri Nəvəvinin haşiyə və vərəq altı yazısı ilə ۱۳۷۴-cü ildə beş ciddə çap olunmuşdur. Adı çəkilən bütün nüsəxələr bizim yanımızda mövcuddur. Bu kitabın təlifi zamanı o
.nüsəxələrin hamisindən geniş istifadə etmişik

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ، وَصَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَأَهْلِ بَيْتِهِ الَّذِينَ بِهِمْ تَمَّتِ الْكَلِمَةُ، وَعَظَمَتِ النَّعْمَةُ، أَللَّهُمَّ اخْشُرْنَا فِي زُمْرَةِ
الْمُتَمَسِّكِينَ بِهِمْ، وَاللَّائِذِينَ بِفِنَاءِهِمْ، آمِينَ رَبِّ الْعَالَمِينَ

;Cümə axşamı Rəbius-sani ayının ۲۵-i, ۱۳۹۲-ci hicri qəməri

Xordad ayının ۱۸-i ۱۳۵۱-ci şəmsi ili Gecənin yarısı

- "Qurani-Kərim".¹
- "Nəhcül-bəlağə".²
- "Tövrat".³
- "İncil "Məta".⁴
- "İncil "Yuhənna".⁵
- "İncil "Luqa".⁶
- Səhihi-Buxari" Məhəmməd ibn İsmail Buxari ۱۵۶ h.q".⁷
- Səhihi-Müslim" Müslim ibn Həccac Nişapuri ۱۷۳ h.q".⁸
- Sunəni-ibn Macə" Məhəmməd ibn Yəzid ibn Macə ۱۷۳ h.q".⁹
- Sunəni-Əbi Davud" Süleyman ibn Əbi Davud Səcistani ۱۷۵ h.q".¹⁰
- Sunəni-Termizi" Məhəmməd ibn İsa Termizi ۱۷۹ h.q".¹¹
- Sunəni-Darəmi" Əbu Məhəmməd Əbdulah Darəmi ۱۵۵ h.q".¹²
- Sunəni-Nəsai" Əhməd ibn Şüeyb Nəsai ۱۷۹ h.q".¹³
- Kənzul-ummal" Əlauddin Əli Muttəqi Hindi ۹۷۵ h.q".¹⁴
- Musnəd-Əhməd ibn Hənbəl" Əhməd ibn Hənbəl Şəybani. ۱۶۱ h.q".¹⁵
- Müstədrəkus-səhiheyən" Hakim Nişapuri ۱۰۴ h.q".¹⁶
- Mən la yəhzuruhul-fəqih" Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babaveyh Səduq ۲۸۱".¹⁷
- h.q
- Muvəttəi-Malik" Əbu-Əbdillah Malik ibn Ənəs ۱۶۹ h.q".¹⁸

Ədəbul mufrəd” Məhəmməd ibn İsmail Buxari ۲۵۶ h.q“ .۱۹

Biharul-ənvar” Əllamə Məclisi ۱۱۱ h.q“ .۲۰

Cameu bəyanıl-elmi və fəzlihi” Məhəmməd Həbibullahil məşhur Mayabi Maliki“ .۲۱

Fəthul-mun `im” Mayabi Maliki ۱۳۶۳ h.q“ .۲۲

Rovzətul-kafi” Siqətul-islam Kuleyni ۱۲۹ h.q“ .۲۳

səh:۶۰۵

Kifayətut-talib” Gənci Şafei ۶۵۸ h.q“ .۱

Zəxairul uqəba” Muhibbud-din Təbəri ۶۹۴ h.q“ .۲

İrşadus-sarı” Səhihi-Buxarinin şərhi Qəstəlani ۸۵۵ h.q“ .۳

”Fəthul-bari“ .۴

Səhihi-Buxarinin şərhi” İbn Həcər Əsqəlani Şafei ۸۵۲ h.q“ .۵

Səhihi-Müslimün şərhi” Yəhya ibn Şərafuddin Nəvəvi ۶۷۶ h.q“ .۶

Əhkamul-Quran” Əbu Bəkr Əhməd Cəsas Bağdadi ۴۷۰ h.q“ .۷

İbn Kəsirin təfsiri” İbn Kəsir Dəməşqi ۷۷۴ h.q“ .۸

Borhan” təfsiri Seyyid Haşim Bəhrani ۱۱۰۹ h.q“ .۹

Bəğəvinin təfsiri” Hüseyn ibn Məsud Bəğəvi Şafei ۵۱۰ h.q“ .۱۰

Tibyan təfsiri” Şeyx Əbu Cəfər Tusi ۴۶۰ h.q“ .۱۱

Dürrul-mənsur” təfsiri Cəlaləddin Süyuti ۹۱۰ h.q“ .۱۲

Xazenin təfsiri” Əlaud-din Əli ibn Məhəmməd Bağdadi ۷۴۱ h.q“ .۱۳

Ruhul-məani” təfsiri Məhmud ibn Əbdullah Bağdadi Alusi Şafei ۱۲۷۰ h.q“ .۱۴

Kəşşaf təfsiri” Carullah Zəməxşəri ۵۲۸ h.q“ .۱۵

Qurtibi təfsiri” Yəhya ibn Sədun Əndulisi Qertbi ۶۷۱ h.q“ .۱۶

Kəbir təfsiri” İmam Fəxr Razi Şafei ۶۰۶ h.q“ .۱۷

Təbərinin təfsiri” Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri ۳۱۰ h.q“ .۱۸

Məcməul-bəyan” təfsiri Əminul-islam Təbərsi ۵۴۸ h.q“ .۱۹

Əl-mizan” təfsiri Əllamə Təbətəbai“ .۲۰

Əl-mənar” təfsiri Şeyx Məhəmməd Əbduh Misri ۱۳۲۳ h.q“ .۲۱

Nurus-səqəleyn” təfsiri Əlmuhəddis Əş-şeyx Əbdu Əli Əl-huveyzi ۱۱۲ h.q“ .۲۲

İtqan” Cəlaluddin Əbdur-rəhman Süyuti Şafei ۹۱۰ h.q“ .۲۳

İbn Xəlləkanın tarixi” Əhməd ibn Məhəmməd ibn Xəlləkan Şafei ۶۸۱ h.q“ .۲۴

Vəfəyətul əyan” ۳۱۴ h.q“ .۲۵

Əsəmin tarixi” Əbu Məhəmməd ibn Əsəm Kufi“ .۲۶

Əl-imamətu vəs-siyasə” Əbdullah ibn Müslim ibn Quteybə ۲۷۶ h.q“ .۲۷

Tarixul xuləfa” Hafiz Cəlaləddin Süyuti Şafei ۹۱۰ h.q“ .۲۸

Tarixul xəmis” Huseyn ibn Məhəmməd Maliki ۹۸۲ h.q“ .۲۹

Tarixi-Təbəri” Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri ۲۱۰ h.q“ .۳۰

Tarixi-Yəqubi” Əhməd ibn Əbi Yəqub ibn Vazih ۲۸۴ h.q“ .۳۱

İbn Hisamın sırası” Əbu Məhəmməd Əbdul Məlik ibn Hisam ۲۱۸ h.q“ .۳۲

.Təthirul-cənan” Şəhabuddin Əhməd ibn Məhəmməd ibn Əli ibn Həcər ۱۷۳ h.q“ .۳۳

Səvaiqu muhriqə” Şəhabud-din Əlheysəmi Məkkî ۱۷۳ h.q“ .۳۴

Murəvicuz-zəhəb” Əbul Həsən Əli ibnil Huseyn ۳۳۳ h.q“ .۳۵

Əvailul məqlat” Əl-imamuş-Şeyxul Mufid ۴۱۲ h.q“ .۳۶

Təbəqat İbn Səd” Məhəmməd Bəsri“ .۳۷

“Nəhcül-bəlağənin şərhi” İbn Əbil Hədidi ۵۸۶ h.q“ .۲

“Təcridin şərhi” Mövla Əlaud-din Əli ibn Məhəmməd Quşçı ۸۷۹ h.q“ .۳

“Rağibin müfrədatı” Əbul Qasim Hüseyn ibn Məhəmməd Rağib İsfəhani ۵۶۵ h.q“ .۴

İbn Əsirin kamili İbn Əsir Əzalud-din Əbul Həsən Əli ibn Məhəmməd ۶۳۰ h.q .۵

“İstiab” Əlhafiz ibn Əbdul-bir Əndulisi ۴۶۳ h.q“ .۶

“Təzkiratul hifaz” Məhəmməd ibn Əhməd Zəhəbi Dəməşqi Şafei ۷۴۸ h.q“ .۷

“Dirasatu fil Kafi vəs-səhihi Buxari Haşim Həsəni .۸

“Əzvau ələs-sunnətil Məhəmmədiyyə” Şeyx Məhmud Əbu Ryə Misri“ .۹

“Əbu Hüreyrə” Mərhum Əllamə Seyyid Şərafuddin ۱۳۷ h.q“ .۱۰

“Təhzibut-təhzib” İbn Həcər Əhməd ibn Əsqəlani ۸۵۲ h.q“ .۱۱

“Miləl vəl Nihəl” Məhəmməd ibn Əbdul Kərim Şəhristani ۵۴۸ h.q“ .۱۲

“İctihad” Doktor Musəvi Əfqani“ .۱۳

“Əl-imam Məhəmməd ibn İdris Şafei” ۲۰۴ h.q“ .۱۴

“Əl-İmam Malik” Əbu Zöhrə“ .۱۵

“Əl-imamuş-Şafei” Əbu Zöhrə“ .۱۶

“Əl-fətaval-hədisə” İbn Həcər Məkkii ۱۷۳ h.q“ .۱۷

“Əl-bidayətu vən-nəhayə” Məhəmməd ibn Zəhəbi Dəməşqi Şafei ۷۶۸ h.q“ .۱۸

“Əl-kuni vəl əlqab” Muhəqqiq mərhum Şeyx Abbasi Qumi ۱۳۵۹ h.q“ .۱۹

“Nəhcül-bəlağənin şərhi” İbn Əbil Hədidi ۵۸۶ h.q“ .۲

“Təcridin şərhi” Mövla Əlaud-din Əli ibn Məhəmməd Quşçı ۸۷۹ h.q“ .۳

“Rağibin müfrədatı” Əbul Qasim Hüseyn ibn Məhəmməd Rağib İsfəhani ۵۶۵ h.q“ .۴

İbn Əsirin kamili İbn Əsir Əzalud-din Əbul Həsən Əli ibn Məhəmməd ۶۳۰ h.q .۵

“İstiab” Əlhafiz ibn Əbdul-bir Əndulisi ۴۶۳ h.q“ .۶

“Təzkiratul hifaz” Məhəmməd ibn Əhməd Zəhəbi Dəməşqi Şafei ۷۴۸ h.q“ .۷

“Dirasatu fil Kafi vəs-səhihi Buxari Haşim Həsəni .۸

“Əzvau ələs-sunnətil Məhəmmədiyyə” Şeyx Məhmud Əbu Ryə Misri“ .۹

“Əbu Hüreyrə” Mərhum Əllamə Seyyid Şərafuddin ۱۳۷ h.q“ .۱۰

“Təhzibut-təhzib” İbn Həcər Əhməd ibn Əsqəlani ۸۵۲ h.q“ .۱۱

“Miləl vəl Nihəl” Məhəmməd ibn Əbdul Kərim Şəhristani ۵۴۸ h.q“ .۱۲

“İctihad” Doktor Musəvi Əfqani“ .۱۳

“Əl-imam Məhəmməd ibn İdris Şafei” ۲۰۴ h.q“ .۱۴

“Əl-İmam Malik” Əbu Zöhrə“ .۱۵

“Əl-imamuş-Şafei” Əbu Zöhrə“ .۱۶

“Əl-fətaval-hədisə” İbn Həcər Məkkii ۱۷۳ h.q“ .۱۷

“Əl-bidayətu vən-nəhayə” Məhəmməd ibn Zəhəbi Dəməşqi Şafei ۷۶۸ h.q“ .۱۸

“Əl-kuni vəl əlqab” Muhəqqiq mərhum Şeyx Abbasi Qumi ۱۳۵۹ h.q“ .۱۹

Allahın adı ilə

Rəhman və Rəhimli olan Allahın adı ilə. Və bütün həndlər aləmlərin rəbbi olan Allaha
.məxsusdur

.Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur
(Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə ۹
:Ön söz

İsfahan Qaimiyə kompüter araşdırma müəssisəsi ۱۹۸۶-cı ildən Mərhum Ayətullah
Seyyid Həsən Fəqih İmaminin nəzarəti altında, elmi mərkəzlərdə tanınan görkəmli
tələbələrin vasitəsi ilə məzhəb, mədəniyyət və elmi sahələrdə öz fəaliyyətinə
.başlamışdır

:Məramnamə

İsfahan Qaimiyə kompüter araşdırma müəssisəsi tədqiqatçıların dini biliklərə
rahət və tez bir zamanda yiyələnmələri üçün hər bir xidməti onların ixtiyarında qərar
vermişdir. Və bu sahədə təəssübkeşlikdən, ictimai, siyasi, fərdi cəryanlardan uzaq
duraraq yalnız və yalnız elmi sahədə ixləsla öz xidmətini həyata keçirməkdədir. Bu
səbəbdən adı çəkilən müəssisə layihəsini həyata keçirmiş. Və tədqiqat üçün nəzərdə
tutulmuş kitabları, məqalələri mütəxəssislər və müxtəlif təbəqələrdən olan insanlar
fürsət, bir neçə dillərdə və formalarda hazırlayaraq, heç bir məbləğ tələb etmədən sosial
.medyada istifadəçilərin ixtiyarında qoymuşdur

:Hədəflər

Quran və Əhli beyt mədəniyyətini və maarifini yaymaq.
İnsanları, xüsusən gəncləri tam dəqiq şəkildə dini məsələləri araşdırmağa.
sövqləndirmək

Telefon, tablet və kompüterlərdə olan faydasız, yararsız mövzuların yerini.
faydalı, mənəviyyatlı mövzularla doldurmaq
.Təhqiqatla məşğul olan tələbələrə xidmət etmək.
.Kitab və elmi əsərlər oxumaq mədəniyyətini yaymaq.

.Müəlliflərin öz elmi əsərlərini digital formada yaymaq üçün onlara şərait yaratmaq.
.İcraçılıq
.Qanunla icazəli olan lisenziyaya malik əsərlərin yayımı.

.Bu mərkəz kimi xidmət göstərən oxşar mərkəzlərlə əlaqə.✓

.(Paralel xidmətlərdən çəkinmək (başqalarının etdiklərini təkrarlamamaq.✗

.Yalnız və yalnız elmi məsələləri yaymaq.❖

.Nəşriyyatın mənbələrini qeyd etmək.¤

.Qeyd:Kitabda olanlara görə məsüliyyət o kitabı yazan müəllifin öhdəsindədir

:Müəssisənin fəaliyyəti

.Kitabların çapı və nəşri.↳

.Kitab oxumaq müsabiqələrinin təşkili.✓

.Məcazi sərgilərin istehsalı.✗

.Kompüter oyunlarının istehsalı.❖

Qaimiyyə internet saytının yaradılması:www.ghaemiyeh.com.¤

.Sərgi məhsullarının və moizələrin istehsalı.❖

.Şər'i,əxlaqi və etiqadi suallara cavab.✓

.Mühasibat,mətbuat yaratmaq və sms... sistemlərinin layihəsi.✗

.Təlim kurslarının həyata keçirilməsi.↳

Tərbiyəçi şəxslər hazırlamaq üçün təlim kurslarının təşkili.↳

Kompüterdə,tabletdə və telefonlarda icrası mümkün olan minlərlə programların.↳

dünyada məşhur olan səkkiz formada istehsalı

JAVA.↳

ANDROID.✓

EPUB.✗

CHM.❖

PDF.¤

HTML.❖

CHM.✓

GHB.✗

.v.Qaimiyyə kitab bazarı adına dörd market

ANDROID.↳

IOS.✗

WINDOWS PHONE.✗

WINDOWS.❖

deyilənlər müəssisənin veb saytında Fars,Ərəb,İngilis və Azərbaycan dillərində pulsuz

.istifadəyə verilmişdir

:Sonunda

Mərcəi təqlid müctəhidlərin dəftərxanalarından
(ofis),müəssisələrdən,nəşriyyatçılardan,müəlliflərdən və əməyi olan bütün
şəxsiyyətlərdən bizlərə hədəfə çatmaqdan ötrü yardım etdikləri üçün səmimi qəlbdən
.təşəkkür edirik

:Mərkəzin ünvani

İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd
Həsən Təvəkküli küçəsi-blok 129/24-birinci mərtəbə

veb sayt:www.ghbook.ir

mail:Info@ghbook.ir

mərkəzin ofis telefonu: +983124490125

Tehran ofisi: +982188318722

Biznes və alqı satışı: +98913200109

Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə:

+98913200109

İsfəhan Qaimiyyə kompüter
araşdırırmalar mərkəzi



Qaimiyyə

www



Başqa kitabxanaya sahiblənmək üçün
gördüyünüz sayt mərkəzinə müraciət
etməniz lazımdı:

www.Ghaemiyeh.com

www.Ghaemiyeh.net

www.Ghaemiyeh.org

www.Ghaemiyeh.ir

Və sifariş üçün bizimlə əlaqə saxlayın:

(0098) 0913 2000 109

